



# MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATI



I

Azərbaycan Respublikası Təhsil Nazirliyi  
Bakı Dövlət Universiteti

**MÜASİR  
AZƏRBAYCAN  
ƏDƏBİYYATI  
DƏRSLİK**

Azərbaycan Respublikası Təhsil  
Nazirliyi Elmi-Metodik Şurasının  
«Azərbaycan dili və ədəbiyyatı» bölgüsünün  
məsəlinin 14.07.2006-ci il tarixli 15 saylı  
iclas protokolu ilə təsdiq edilmişdir.

**I CİLD**

**B a k ı – 2 0 0 7**

Elmi redaktorlar:

**Cəlal Abdullayev**

filologiya elmləri doktoru, professor,

**Tofiq Hüseynoğlu**

filologiya elmləri doktoru, professor,

**Vaqif Sultanlı**

filologiya elmləri doktoru, professor,

Rəyçilər:

**Himalay Qasımov**

filologiya elmləri doktoru, professor,

**Teymur Əhmədov**

filologiya elmləri doktoru, professor

**Müasir Azərbaycan ədəbiyyatı** (Ali məktəblər üçün dərslik).  
Bakı, Bakı Universiteti nəşriyyatı, 2007, 504 səh.

*BDU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müəllim kollektivi tərəfindən yazılmış bu dərslikdə müasir Azərbaycan ədəbiyyatının ayrı-ayrı dövrlərinin şeir, nəsr, dramaturgiya, təqnid və ədəbiyyatşünaslığa dair elmi-nəzəri icməllər və onları tamamlayan portretlər verilmişdir.*

*Dərslik ali məktəblərin filologiya fakültəsi tələbələri üçün nəzərdə tutulmuşdur.*

$$M \frac{4603010000 - 05}{M - 658(07) - 011} - 011 - 2007$$

## GİRİŞ

XX əsrin əvvəllerində Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni və kulturoloji, demək olar ki, bütün sahələrində bir oyanış, milli-azadlıq meyllerinin güclənməsi dönməz bir proses kimi özünü göstərməkde idi. Bu əsrə xalqımız böyük qurbanlar versə də, faciələrlə dolu ictimai peripetiyalara məruz qalsa da, torpaqlarının bir hissəsini itirəsə də dövlətçilik və milli müstəqillik, azad və tərəqqipərvər, sivilizasiyalı bir dövlət quruluşu yarada bildi, necə deyərlər, azadlığı xalqa dadızdırıbildi. Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) yaratdı. Və bu az müddət ərzində əsrlərin görə bilməyəcəyi kardinal və taleyüklü məsələlər həll olundu. Çox təəssüflər ki, Sovetlər dönəmində heç də hər şey ədalətlə dəyərləndirilmirdi, keçmiş tənqid, yenini tərif tezisi hökm sürürdü.

Biz indi «Müasir Azərbaycan ədəbiyyatı» dərsliyinin hazırlığı nəşrində bütün bunları nəzəre alaraq «Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyat» adlı xüsusi bir bəhs də daxil etmişik. Burada o zamankı ədəbi-mədəni mühitə ümumi bir baxışla yanaşı, həmin dövrdə şeir, nəşr, dramaturgiya, tənqid və ədəbiyyatşunasılığa dair də müxtəsər məlumat verilmişdir.

Dərsliyin yenidən işlənilməsi və təkmilləşməsi ilə əlaqədar olaraq Cənubi Azərbaycan ədəbiyyatı, o cümlədən Məmmədhüseyn Şəhriyar, Bulud Qaraçorlu Səhənd, Məhəmməd Biriya, Səməd Behrəngi, Qulamhäuseyn Saedi haqqında müstəqil ocerklər də yazılmışdır.

Dərsliyin yeniliklərindən biri də burada Azərbaycan mühacirət ədəbiyyatının ayrıca fəsildə təqdim olunması ilə bağlıdır. Kitabın bu bölümündə Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Almas İldirim, Əhməd Cəfəroğlu haqqında müxtəsər ocerklər verilmişdir.

Biz kitabın əvvəlki nəşrlərindən sonra çıxmış elmi-nəzəri və ədəbi-bədii materialları ümumiləşdirərək dərslikdə onların ardıcıl və sistemli şəkildə yerləşdirilməsinə nail olmuşuq. Ona görə də dərsliyin məzmunu əvvəlkilərdən əsaslı surətdə fərqlənir. Bütün bu və ya digər dəyişikliklər və yeniliklər Azərbaycan ədəbiyyatı tarixinə, onun dörləşdirilməsinə və ədəbi prosesə münasibətdə, elmi-metodoloji prinsip və tələblərdə aydın görünür. Nəticədə ədəbi ırsın və müasir ədəbi prosesin tədrisi, öyredilməsi və mənimşənilməsi üçün yeni elmi-metodoloji konsepsiya əsas götürülmüş və bununla da köhnəlmış baxış və stereotiplərdən sərf-nəzər edilərək, konkret ədəbi hadisə və şəxsiyyətlərə elmi-tənqid mövqedən yanaşmağa imkan vermişdir.

Dərslikdə müasir Azərbaycan ədəbiyyatının kökləri, qaynaqları və ideya-estetik xüsusiyyətləri, onun janr və üslub əlvanlığı, ümumən Azərbaycan ədəbiyyatı tarixində yeni bir mərhələ təşkil etdiyi konkret materiallar əsasında tədqiq olunaraq öyrənilmişdir.

Dərslikdə müasir ədəbiyyatın əsas inkişaf mərhələlərinin səciyyəvi və spesifik xüsusiyyətləri, bədii metod problemi, o cümlədən ədəbi metodların yanaşı mövcudluğu, sosialist realizmi metodunun sənətə zidd mahiyyəti və s. göstərilmişdir.

Dərslik yenidən işlənərkən ədəbiyyat və incəsənətin böyük qədirşünası Heydər Əliyevin müəyyən münasibətlərə sənət və ədəbiyyatın en aktual problemlərinə dair söylədiyi fikir və mülahizələr rəhbər tutulmuşdur.

Bu gün müasir Azərbaycan ədəbiyyatı nəhəng bir ekranı xatırladır. Burada çağdaş dünyanın ictimai-siyasi, sosial-mənəvi, etik-psixoloji, ədəbi-estetik, bir sözlə bütün aktual problemləri özünün bədii təcəssümünü tapır.

Dərsliyin I cildini aşağıdakı müəlliflər yazmışlar: **Cəlal Abdullayev** - «Giriş», II bölmənin ayrı-ayrı fəsillərində «Poeziya», «Nəşr», «Dramaturgiya», «Tənqid və ədəbiyyatşünaslıq» icməlləri, «Hüseyin Cavid», «Cəfər Cabbarlı» (F.Vəzirova ilə), «Məmməd Seid Ordubadi» (F.Vəzirova ilə), «Süleyman Rüstəm», «Səməd Vurğun» (Mir Cəlalla) «Mir Cəlal», «Məmməd Rahim», «Ənvər Məmmədxanlı», «Süleyman Rəhimov» (Q.Xəlilovla), «Rəsul Rza», **Abdulla Abasov** – «Sabit Rəhman», «Mirzə İbrahimov», «Balaş Azəroğlu», «İlyas Əfəndiyev» (Ə.Ağayevlə), «Məmməd Arif», «Zeynal Xəlil», **Tofiq Hüseynoğlu** – «Yusif Vəzir Çəmənəzəminli», **Cülhüseyn Hüseynoğlu** – «Mikayıł Müşfiq», **Təhsin Mütəllimov** – «Əbülbəsən Ələkbərzadə», «S.S.Axundov», «Nəşr» (II fəsil), **Xalid Əlimirzəyev** – «Mehdi Hüseyn», «Osman Sarıvəlli», **İfrat Əliyeva** – «Seyid Hüseyn», **Qara Namazov** – «Əhməd Cavad», «Cəlil Məmmədquluzadə», **Vaqif Sultanlı** – «Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyat» (I bölmə).

Nəticə olaraq deməliyik ki, «Müasir Azərbaycan ədəbiyyatı» dərsliyi ali məktəblərin filologiya, jurnalistika, şərqsünsəliq, kitabxanaçılıq fakültələrinin bakalavr pilləsində, əyani və qiyabi şöbələrində, habelə texnikum, litsey və seminariyalarda həmin fənnin tədrisində istifadə olunur. Dərslik həm də gənc elmi işçilər, aspirantlar, dissertantlar, habelə ədəbiyyatı sevənlər, bir sözlə, bütün ziyalılar üçün də çox faydalı mənbədir.

# AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ ƏDƏBİYYAT (1918-1920)

Azərbaycan Xalq Cümhuriyyəti illerinin ədəbiyyatı haqqında bu dövrün ədəbi-estetik və nəzəri-kulturoloji zəminini şərtləndirən başlıca məqamları açıqlamadan obyektiv mülahizələr yürütmək mümkün deyildir. Çünkü yetmiş ildən artıq davam edən rus sovet müstəmləkeçiliyi dönəmində Cümhuriyyət illerinin üzərindən bəzən sükutla keçildiyi, bəzən də bu dövrün Azərbaycan tarixinin qaranlıq səhifələri kim təqdim olunduğu üçündür ki, nəinki müstəqil dövlətimizin mövcud olduğu iyirmi üç aylıq bəlli zaman kəsiyi, həmçinin onun yetişdiyi, təşəkkül tapdığı zəmin yabançı ideoloji baxışlar işığında dəyərləndirilmişdir.

Bilindiyi kimi, iyirminci yüzulin əvvəllərində Azərbaycanın öz tarixinin mürəkkəb və keşməkeşli dövrlərindən birinə qədəm qoyması onun ictimai-siyasi və ədəbi-kulturoloji həyatında dərin və silinməz izlər buraxmışdır. Bu dövrə Çar Rusiyasının Yaponiya ilə müharibədə məğlubiyəti imperiyanın ayrı-ayrı bölgələrində, o cümlədən Azərbaycanda milli-azadlıq hərəkatını gücləndirmiş, ictimai-siyasi proseslərin yeni mərcaya yönəlməsinə səbəb olmuşdur. Bütün bunlardan bəhrələnməyə çalışan yazıçı, şair və ziyalılar maarifçi ədəbiyyatın inkişafına təkan verir, milli problemlərə diqqəti yönəltməyə çalışırlar. Əsrin əvvəllerində çap olunmağa başlayan «Şərqi-rus», «Hümmət», «Həyat», «Molla Nəsrəddin», «Füyuzat», «İrsad», «İqbali», «Tərəqqi», «Təkamül», «Yoldaş», «Məktəb», «Dirilik» və başqa mətbuat orqanları öz səhifələrində ictimai-siyasi və milli-mənəvi problemlərə diqqəti yönəldir, uzun illər ana dilində mətbuatın olmamasından əziyyət çəkən xalqın mənəvi ehtiyaclarını qismən də olsa ödəməyə çalışırlar.

Iyirminci yüzulin əvvəllərində Azərbaycanda mövcud olan realizm və romantizm ədəbi məktəbləri dövrün ədəbi prosesinin başlıca prinsiplərini özündə ehtiva edirdi. Cəlil Məmmədquluzadənin redaktorluğu ilə Tiflisdə nəşr olunan «Molla Nəsrəddin» dərgisi realist düşüncəli şair və yazıçıların, Əli bəy Hüseynzadənin baş müherrirliyi ilə Bakıda çıxan «Füyuzat» isə romantiklərin ideya-estetik görüşlərini müdafiə edirdi. Ədəbi dil problemi ilə bağlı bu iki məktəb arasında müəyyən fikir ayrılıqları mövcud idi. Belə ki, mullanəsrəddinçilər ədəbi dili ümumxalq danışq dilinin bazası əsasında yaratmayı düşünür, fü-

yuzatçılar isə ortaq türk dilinin formalaşdırılması ideyası ilə çıkış edir, bu məsələdə Türkiyə türkcəsini əsas götürməyi düşünürdülər.

Birinci rus inqilabının möglubiyətindən sonra Azərbaycanda azadfikirliliyin təqib olunması bir çox qələm sahiblərinin ölkəni tərk etməsinə səbəb olmuşdur. Belə ki, 1908-1910-cu illərdə Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu Vətəni tərk edərək mühacirətə getməyə məcbur olmuş, bununla da iyirminci yüzildə Azərbaycan mühaciretinin ilk dalğası başlanmışdır. M.Ə.Rəsulzadə əvvəlcə İranda, daha sonra Türkiyədə, Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu isə Türkiyədə ədəbi-kulturoloji və ictimai-siyasi fəaliyyətlərini davam etdirmişlər.

1905-1911-ci illərdə Azərbaycanın Güneyində Səttarxanın başçılığı ilə alovlanan və tezliklə İranı bürüyərək bütün Şərqdə əks-səda doğuran Məşrutə hərəkatının qələbəsi ictimai-siyasi hərəkatın genişlənməsinə səbəb olmuş, ədəbi prosesə ciddi təsir göstərmişdir. Məşrutə hərəkatını yaxından izləyən M.Ə.Rəsulzadə yazdığı silsilə məqalələrlə milli mətbuatda ictimai tendensiyanın, vətəndaşlıq amalının güclənməsinə təkan vermişdir. Əli bəy Hüseynzadə isə «Siyaset-fürsət» adlı fəlsəfi-publisistik traktatında şərti-simvolik üslubun imkanlarından bəhrələnərək diqqəti Azərbaycanın Güneyində cərəyan edən siyasi hadisələrə yönəldir, hər bir millət üçün azadlığın qaćılmaz olduğu zərurətini vurgulayırdı.

Bu dövrə Azərbaycanda fəaliyyət göstərən «Səfa», «Nicat», «Ədəb yurdu», «Neşri-maarif», «Cəmiyyəti-xeyriyyə» və başqa cəmiyyət və birliliklər ədəbi-mədəni mühitin canlanmasında əhəmiyyətli rol oynamışlar. Onların dəstəyi ilə bir sıra kitablar nəşr olunmuş, yubiley tədbirləri keçirilmiş və dram əsərləri səhnələşdirilmişdir.

1915-ci ilin oktyabr ayının 2-dən M.Ə.Rəsulzadənin redaktorluğu ilə dərc olunmağa başlayan «Açıq söz» qəzeti Azərbaycan mətbuatı tarixində xüsusi rol oynamışdır. Milli ideologiyanın formalaşdırılmasında müstəsna əhəmiyyət daşıyan bu mətbuatın səhifələrində Azərbaycanın ədəbiyyatı və mədəniyyəti haqqında əhəmiyyətli yazılar özünə yer tapmışdır.

1917-ci ildə baş verən Oktyabr çevrilişi ilə Romanovlar sülaləsinin üç yüz illik hakimiyyətinə son qoyulması imperiyanın əyalətlərində milli-azadlıq hərəkatının açıq müstəviyə keçməsinə səbəb olmuşdur. Bu dövrün ədəbi-estetik fikrini xalqı milli birliyə, bütövlüyə, azadlıq və istiqlaliyyət uğrunda mübarizəyə səsləyən yazılar şərtləndirdi. Firdun bəy Köçərli, Cəlil Məmmədquluzadə, Məhəmməd Əmin Rəsulzadə, Seyid Hüseyin, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacı-

bəyli, Abdulla Şaiq, Hüseyin Cavid və başqa şair, yazıçı və ədəbiyyatşünasların yazıları bu baxımdan daha səciyyəvidir. Böyük mütəfəkkir Cəlil Məmmədquluzadə redaktoru olduğu «Molla Nəsrəddin» dərgisində (27 noyabr 1917, № 24) dərc etdirdiyi «Azərbaycan» məqaləsində yazırdı:

«Ax, unudulmuş vətən, ax, yazıq vətən!

...Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm; xəyalata cumuram, özümdən soruşoram ki:

– Mənim anam kimdir?

– Öz-özümə də cavab verirəm ki:

– Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi.

– Dilim nə dilidir?

– Azərbaycan dilidir.

– Yəni vətənim haradır?

– Azərbaycan vilayətidir.

Demək, çünki dilimin adı türk – Azərbaycan dilidir. Belə məlum olur ki, vətənim də Azərbaycan vilayətidir.

– Haradır Azərbaycan?

– Azərbaycan çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan tutub, qədim Rusiya hökumətilə Osmanlı hökuməti daxillərindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından və Bəyaziddən ibarət olsun.

... Ax, gözəl Azərbaycan vətənim! Harda qalmışan?.. Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəpapaq xoylu, meşginli, sərablı, goruslu və moruslu qardaşlarım, ay bitli marağalı, mərəndli, gülüstanlı quli-biyaban vətəndaşlarım, ey ərdəbilli, xalxallı bəradərlərim! Gəlin, gəlin, gəlin mənə bir yol göstərin! Vallah ağlım çəшиб! Axır dünya və aləm dəyişildi, hər bir şey qayıdır öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir, fikirləşək haradır bizim vətənimiz?!».

Azərbaycanın imperiyalar arasında parçalanaraq milli dövlətçiliyin itirilməsi məsələsinə diqqətin yönəldiyi bu yazıda Cəlil Məmmədquluzadə XX yüzilin siyasi reallıqları çərçivəsində bir vətəndaş kimi milli azadlığın, birlik və bütövlüyün xalqımız üçün zəruri olduğunu mahiyyətilə ifadə etməyə çalışmışdır.

Bəlli olduğu kimi, Çar Rusyasının süqtundan sonra Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistanın daxil olduğu Zaqafqaziya Seymi yaradılmış, lakin daxili siyasi-etnik ziddiyyətlər üzündən o uzun müddət davam gətirə bilməmiş, nəhayət 1918-ci iln may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edilmişdir.

Şübhəsiz ki, hər bir xalqın tarixində müstəqil dövlət quruluculuğu mühüm önəm daşımaqdadır. Bu mənada yalnız ədəbiyyatımızın deyil, bütövlükdə milli-mənəvi düşüncəmizin inkişafında Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) özünəməxsus dövrlerdən birini təşkil etməkdədir. Sonralar Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyət quruculuğunun çətinliklərinə və mürəkkəbliklərinə diqqəti yönəldərək yazdı: «Ah, Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq».

Bu illər millətimizin həyatında xüsusi bir mərhələ olnmış və onun geləcək inkişafına ciddi təsir göstərmişdir. Bu dövrdə xalqımızın yüz ildən artıq sürən köləlik zəncirindən xilas olması, müstəqil həyata qədəm qoyması yalnız ictimai-siyasi sferalarda deyil, ədəbi-mədəni sahələrdə də köklü dəyişikliklərin gerçəkləşdirilməsi üçün zəmin yaratmışdır. Türk dilinin dövlət dili elan olunması, milli mətbuatın nəşr imkanlarının genişlənməsi, türk dünyası ilə əlaqə və rəbitənin güclənməsi ictimai ideallarla zəngin bir ədəbiyyatın yaranmasına təkan verdi. 1919-cu ildə Bakı Dövlət Universitetinin təsis olunması Azərbaycanın elm, mədəniyyət və maarif tarixinin ən mühüm səhifələrindən birini təşkil etməkdədir. Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqu və yaradıcısı M.Ə.Rəsulzadə universitetinin təşəkkülündə mühüm rol oynamış, universitet təsis olunduqdan sonra tarix-filologiya fakültəsində bir müddət Osmanlı ədəbiyyatı tarixində mühazirələr oxumuşdur.

Həmçinin Azərbaycan Dövlət Teatrının, «Teatr Xadimləri Cəmiyyəti»nin, «Müsəlman Mühərrir və Ədiblər Cəmiyyəti»nin, «Yaşıl qələm» ədəbi birliyinin yaranması və ciddi fəaliyyətə başlaması da bu dövrdə gerçəkləşmişdir.

Cümhuriyyət illərində Azərbaycanda milli mətbuatın inkişafında da müəyyən uğurlar əldə olunmuşdur. Belə ki, bu dövrdə «Azərbaycan» (rusca və türkcə), «Azərbaycan hökumətinin əxbarı», «İstiqlal», «Al bayraq», «Bəsirət», «İttihad», «Gələcək», «Şeypur», «Doğru yol», «El», «Əfkari-nəfisə», «Xalq sözü», «Hürrriyyət», «Zəhmət sədası», «Məşəl» və başqa qəzet və dərgilər çap olunmuşdur. Ümumiyyətlə, 1919-cu ildə Azərbaycanda 92 adda qəzet və dərgi nəşr olunmuşdur ki, bunun qırx ikisi türkcə, qırx dördü rusca, altısı isə digər dillərdə yayınlanmışdır.

Mirzə Bala Məmmədzadə «İstiqlal» qəzetində (18 yanvar 1920) dərc etdiyrdiyi «Tutduğumuz yol» adlı məqalədə müstəqil Azərbaycan dövlətçiliyinin əhəmiyyətinə diqqəti yönəldərək yazdı: «Tutduğu-

muz yol millət yoludur. Bizcə, bu yol olduqca müqəddəs, olduqca ılahidir...

Mədəniyyəti, ədəbiyyatı, sənəti, fənni, siyaseti bütün bu kimin nemətləri ölməz bir yaradıcılıq etmək üçün məmləkəti və istiqlaliyyəti ümummillətə məxsus etməliyik. Bütün türkləri bu vətənin müsavı hüquqa malik oğlu görməkdən ötrü Azərbaycanı daxilən bir Cümhuriyyət, həm də bir xalq Cümhuriyyəti halında qurmaliyiq».

Azərbaycan tarixinin şərəfli səhifələrindən birini təşkil edən Cümhuriyyət dövrü ədəbiyyatı (1918-1920-cı illər) mövzu, problem və üslub baxımından özünəməxsus çalarlara və keyfiyyətlərə malikdir. Bu özünəməxsusluq hər şeydən əvvəl, müstəqil dövlətçiliyin formalaşdırıldığı ictimai-siyasi ab-havadan qaynaqlanmaqdadır. Qeyd edək ki, bù dövrdə «bədii məhsul məzmunca bir neçə əsas, aparıcı sosial mövzu ətrafında mərkəzləşirdi: bayraqdakı rənglərin – türklük, islam və müasirlilik idealının mədhi, türk və islam tarixinin tərənnümü, çağdaş modeldə ilk müstəqil, suveren milli dövlətin dəstəklənməsi, onun yaranması salnaməsinin, mülki dövlətçilik ideologiyasının ifadəsi, təsbiti, ordunun hərbi uğurlarının bədii təminatı; ermənilərin Qarabağ davası, Azərbaycanda dinc əhalinin vəhşicəsinə qətli və ərazilərin talan olunması, daşnakların Bakıda tarixi abidələri, elm və mədəniyyət ocaqlarını yandırması, 28-31 mart hadisələri, millətin türk keçmişinin və islam tarixində şəhidlik və qəhrəmanlıq səhifələrinin mədhi və yada salınması; şimaldan yaxınlaşan qara dumandan və vətənin başı üstünü almaqda olan təhlükədən doğan həyəcan və təşvişin ifadəsi» (Y.Qarayev). Şübhəsiz ki, sadalanan mövzu və problemlər Cümhuriyyət dövrü ədəbiyyatının məzmun və formaca rəngarəngliyini və çoxşaxəliliyini şərtləndirməkdədir.

Cümhuriyyət dövrü ədəbiyyatının nəzəri-estetik konsepsiyasının özəyində əsrin əvvəllərində böyük mütəfəkkir Əli bəy Hüseynzadə tərəfindən əsası qoyulan, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin təşəbbüsü ilə milli bayraqın rənglərində simvollاشan «türkləşmək, islamlaşmaq, müasirləşmək» məfkurəsi dayanırdı.

## POEZİYA

Qeyd edək ki, Cümhuriyyət illərində ədəbiyyatın digər janrlarına nisbetən poeziya sahəsində daha ciddi uğurlar əldə olunmuşdur. Bu isə şübhəsiz ki, ənənədən qaynaqlanan məqamlarla yanaşı, poeziyanın dinamikliyi, çevikliyi, janr xüsusiyyətləri və digər amillərlə bağlıdır.

Bu illərdə Məhəmməd Hadi, Hüseyn Cavid, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Umgülsüm Sadıqzadə və başqa şairlərin mətbuat səhifələrində dərc olunan şeirləri dövrün ruhunu əks etdirən bədii örnəklər kimi diqqəti çəkməkdədir. Bu illərin ədəbi məhsulu olan Məhəmməd Hadinin «Əlvahı-intibah, yaxud insanların tarixi faciələri», Əhməd Cavadın «Dalğa», Hacı Kərim Sanılının «Yeni şərqiylər», əslən Türkiyədən olan Feyzulla Sacidin «Fəryad» kitabları, habelə «Milli şərqiylər» almanaxı ədəbi ictimaiyyətin diqqət və marağına səbəb olmuşdur.

Azərbaycan romantizminin qüdrətli nümayəndələrindən biri olan Məhəmməd Hadi (1879-1920) «Şühədayı-hürriyətimizin ərvahinə ithaf» «Əsgərlərimizə, könüllülərimizə», «Məfkureyi-alıyyəmiz» və digər şeirlərində xalqı milli azadlıq, istiqlaliyyətin qorunması, yaşadılması uğrunda mübarizəyə çağırırdı. Erməni-daşnak cəlladlarının fitvası ilə törədilmiş 1918-ci ilin mart hadisələri və bu hadisələr zamanı türk-müsəlman əhalisinin dəhşətli qətləmə Hadini bir sənətkar kimi sarsıtmışdır. Müəllifin bu faciənin təəssüratı ilə qələmə aldığı «Şühədayı-hürriyətimizin ərvahinə ithaf» şeiri şəhidlərimizin ölməz ruhuna bağışlanan ağı kimi mənalanaqdadır:

Sizin məzarınız iştə qülibi-millətdir,  
Bu sözlərim ürəyimdən gələn həqiqətdir.  
Sizi unutmayacaq şanlı millətim əsla,  
Əmin olun buna, ey ziynəti-cahanı fəna.  
Sizinlə buldu bu millət həyatı-püriqbal,  
Sizinlə buldu bu millət şərəfli istiqlal.

Hadinin «Əsgərlərimizə, könüllülərimizə» adlı şeiri onun bu dövr yaradıcılığının parlaq bədii örnəklərindən hesab oluna bilər. Vətən oğullarına müraciətə qələmə alınmış bu şeirdə müəllif azadlıq, istiqlaliyyət uğrunda mübarizəni ön plana çəkərək yazar:

Bil ki, vətənin sevgili bir madəri-candır,  
Vermə bunu düşmən əlinə, rəhm et, amandır,  
Hürriyyətimiz hürri-füsunsazi-cahandır,  
Bax bir, nə gözəldir, necə candır, nə cavandır,  
Biz verməriz əldən bunu, düşmənlərə qandır!

Şair «Məfkureyi-aliyyəmiz» şeirində isə vətən oğullarını ideal, məfkurə, əqidə uğrunda mübarizələrə səsləyirdi:

Məfkurəmiz yolunda nə lazımsa etməli,  
Məqsudə doğru əzmü-xüruşanla getməli.  
...Çıxsın dilərsə qarşımıza həp məzarımız,  
Dönməz məzaridən bu dili-əzmkarımız.

Bütövlükdə şairin Cümhuriyyət dövrü yaradıcılığı vətən, yurd sevgisinin özünəməxsus, bənzərsiz bədii örnəyi kimi diqqəti çəkməkdədir. Şairin bu illərdə yazmış olduğu poētik örnəklərdə onun yaradıcılığına xas olan felsəfilik, həyatılık, düşündürçülük, vətəndaşlıq ruhunun qabarılılığı daha aşkar şəkildə özünü bürüze vermekdədir.

Qeyd edək ki, Məhəmməd Hadi Cümhuriyyətin süqütündən sonra rus sovet işgalinə qarşı yönəlmış Gəncə üsyənində fəal iştirak etmiş və orada həlak olmuşdur. Şairin məzarı belə məlum deyildir.

Türkülük, turançılıq məfkurəsinin fəal təbliğatçılarından biri olan Abdulla Şaiqin (1881-1859) şeirlərində isə vətən, yurd uğrunda mübarizə əhvali-ruhiyyəsi geniş, hərtərəfli bədii ifadəsini tapmışdır. Onun «Yeni ay doğarkən», «Marş», «Neçin böylə gecikdin?», «Vətənin yanıq səsi», «Arazdan Turana» və başqa şeirləri Azərbaycan poēziyasının dəyərli nümunələrindəndir. Müəllifin yaradıcılığında xüsusi yer tutan bu əsərləre «Cümhuriyyət sevgisi»nın heç bir zaman sönməyəcək işığı, istiliyi hopmuşdur. Şairin iri həcmli «Vətənin yanıq səsi» adlı şeiri onun bir vətəndaş kimi ölkədə cərəyan edən hadisələrə həssas münasibəti kimi diqqəti çəkməkdədir:

O əllər ki, səni bu gün qurtarmaz,  
O dillər ki, səni bu gündə anmaz,  
O yürək ki, sənin üçün çarparmaz,  
O ayaq ki, vətən üçün qoşamaz  
Al qanına boyansın.

Abdulla Şairin Cümhuriyyət dövrü poetik yaradıcılığından bəhs

edərkən «Marş» adlı şeirindən də bəhs etməyə ehtiyac duyulmaqdadır.

Haydi, yola çıxalım, haqsızlığı yıxalım.  
Turanda gün doğunca zülmətlə çarşışalım!  
Arş iləri, iləridə cənnət kimi çəmən var.  
Günəş orda həp doğar, səadət orda parlar.

Türk fırqəsi Müsavat  
Açalım quş tək qanad.  
Sarılib hürriyyətə,  
Bulalımlı şanlı həyat

Azərbaycana istiqlaliyyət gətirmiş Türk-ədəmi-mərkəziyyət fırqəsi Müsavata ithaf olunan bu şeirdə türkçülük, turançılıq ideyaları təbliğ edilir, milli birliyə, bütövlüyü, səfərbərliyə çağrış ifadə olunur. Şair öz həmvətənlərinə azadlığın, istiqlaliyyətin qiyinətli, vazkeçilməz milli sərvət olduğunu poetik sözün imkanları çərçivəsində anlatmağa çalışır.

Cümhuriyət dövründə istiqlal düşüncəsi poeziyanın başlıca problemlərində birinə çevrilmiş, poetik örnəklərin əksəriyyətində bu mövzuya geniş bədii ifadəsini tapmışdır. Bunu Əhməd Cavadın, Cəfər Cabbarlıının, Ümgülsüm Sadıqzadənin, Əliyusifin şeirləri də aşkar sübut etməkdədir.

«Milli Qurtuluş hərəkatının Azərbaycan ruhunun həssas tellərinə təsir dərəcəsini eks etdirən» (M.Ə.Rəsulzadə), milli ədəbiyyat tarixində «istiqlal şairi» kimi tanınan Əhməd Cavadın (1892-1937) Cümhuriyət dövrü yaradıcılığı mövzusu-məzmun zənginliyi və forma rəngarəngliyi ilə seçiləkdir. Bütövlükdə onun yaradıcılıq bioqrafiyası Cümhuriyət tarixinin bədii xronikası kimi mənalıdır. Əhməd Cavad «Bən kiməm?» adlı şeirində bir sənətkar kimi öz poetik missiyasını belə ümumiləşdirir:

Soranlara, bən bu yurdun  
Anlatayıım nəsiyəm:  
Bən çeynənən bir ölkənin  
«Haqq» bağıran səsiyəm!

Sonralar şairin biri-birinin ardınca yazdığı «Türk ordusuna», «Şəhidlərə», «Azərbaycan bayrağına», «Elin bayrağı», «Gəlmə», «Bağı deyir ki...», «İngilis», «İstanbul», «Bismillah» və başqa şeirlərində

Azərbaycan xalqının apardığı milli-azadlıq mübarizəsi, istiqlal hərəkatı tərənnüm olunur, azadlıq və istiqlalımıza mane olan düşmənlərin daxili-mənəvi siması açılıb göstərilir. «Azərbaycan bayrağına» şeirində müəllif milli dövlətimizin simvolu olan bayraqı öyür, onunla qurur duyduğunu ifadə edir:

Türküstan yelləri öpüb alnını,  
Söylüyör dərdini sana, bayraqım!  
Üç rəngin əksini Quzğun dənizdən  
Ərmağan yollasın yara, bayraqım!

Yalnız məzmun-mündəricə dolgunluğu ilə deyil, həmçinin özü-nəməxsus bədii keyfiyyəti ilə seçilən «Bismillah» şeiri isə Bakının erməni-daşnak quldurlarından təmizlənməsinə həsr olunmuşdur:

Ey hərbin taleyi, bızə yol ver, yol!  
Sən ey gözəl dəniz, gəl türkə ram ol!  
Sən ey sağa, sola qılinc vuran qol,  
Qollarına qüvvət gələr, bismillah!

Əhməd Cavadın «Bismillah» şeiri yalnız şairin yaradıcılığında deyil, bütövlükdə Cümhuriyyət illəri poeziyasında özünün ideya-estetik ruhu ilə seçilən bədii nümunələrdəndir. Şeirin sətirlərinə hopmuş əzmkarlıq, qətiyyət və üsyankarlıq ovqatı oxucunu Vətənin azadlığı, müstəqilliyi, qurtuluşu, düşmən tapdağından xilas olunması uğrunda müqəddəs mübarizəyə səfərbər edir.

Cəfər Cabbarlinin (1899-1934) «Azərbaycan bayrağına», «Sevdiyim», «Sevimli ölkəm», «Salam» və başqa şeirlərində vətənpərvərlik amalı poetik ifadəsini tapmış, Cümhuriyyətin simvolu olan milli bayraqımız tərənnüm olunmuş, türkçülük, turançılıq məfkurəsinə tapınmağın zəruriliyi ön plana çəkilmişdir. «Azərbaycan bayrağına» adlı şeiri şairin azadlıq və istiqlal sevgisini orijinal formada əks etdirən əsərlərdəndir:

Bu göy boyaya göy mögoldan qalmış bir türk nişanı,  
Bir türk oğlu olmalı!  
Yaşıl boyaya ıslamlığın sarsılmayan imanı,  
Ürəklərə dolmalı!  
Şu al boyaya azadlığın, təcəddüdün fərmanı,  
Mədəniyyət bulmalı.

Səkkiz uclu şu yıldız da səkkiz hərfli od yurdu,  
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi  
Səhərlərə uçmuşdur.

Cəfər Cabbarının «Sevdiyim» adlı şeirində Azərbaycan bayraqı bədii tərənnüm obyekti kimi seçilmişdir. Şair üçrəngli bayrağın timsalında Vətən sevgisinin ucalığını, yüksəkliyini, müqəddəsliyini əks etdirə bilmış, onun ince, zərif məqamlarını canlandırmışdır:

Canalıcı bir görkəmlə dağ başında durunca,  
Oxşadıqca bahar yeli açıq-dağnıq tellerin.  
Nazlı əlin umuzunda saçlarına vurunca,  
Bircə-birçə oxşayırsan bütün Turan ellərin.  
Altaylardan, Altun dağdan doğma səslər gəliyor,  
Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.

Şairin Mirzəbala Məhəmmədzadəyə ithaf etdiyi «Salam» şeiri yalnız ideya-məzmun baxımından deyil, həmçinin bədii-estetik yönümü ilə diqqəti çəkən poetik örnəklərdəndir. Şeirdə qəlb, ruhu Turan eşqi ilə çırpınan müəllifin həsrət, iztirab qarışq arzu və idealları bədii təcəssümünü tapmışdır.

İntizar gözlərdən Xəzər doğuldu,  
Həsrət ürəyimiz yanar dağ oldu.  
Dillərimiz Turan deyə yoruldu  
Turan ellərinə salam söyleyin.

Cəfər Cabbarının məhəbbət və fəlsəfi mövzularda qələmə aldığı «Dün o gözlərdə», «Yaşamaq» və başqa şeirləri də Cümhuriyyət dövrünün bədii məhsuludur.

İstiqlal mövzusu Məhəmməd Əmin Rəsulzadənin «Çağdaş Azərbaycan ədəbiyyatı» əsərində rəğbətlə xatırladığı, Cümhuriyyətin təhsil almaq üçün xaricə göndərdiyi tələbələrdən olan genç şair Əliyusifin şeirlərinin də başlıca leytmotivini təşkil etməkdədir. Müəllifin qələminə məxsus «Azərbaycanlıya», «Bayraq», «İdeal», «Getmə», «Öpər, kim bılır, bəlkə bir xülyə», «S.bəyə», «Bir türk yolcusu deyir ki», «Qarabağ xainlərinə» və başqa şeirlər özünəməxsus yazı üslubu və dəst-xətti ilə seçilənəkdir.

Cümhuriyyət liderlərindən biri, M.Ə.Rəsulzadənin yaxın silahdaşı Nəsib bəy Yusifbəyliyə həsr olunmuş «Azərbaycanlıya» adlı şeirdə şair müstəqil Azərbaycan dövlətinin qurulmasını yurdun hər bir və-

təndaşı üçün böyük bir iftixar mənbəyi, güvənc yeri olduğunu xatırladır:

Ey vətəndaş, bu gün sənin taleyinə,  
Bir əbədi sönməyəcək yıldız doğur.  
...Bundan sonra Azərbaycan ölkəsində,  
İstiqlalın, hürriyyətin kölgəsində  
Sənin dəxi bir müqəddəs vətənin var,  
Bayrağın var, buludlardan yuca qalxar!

Şairin Ceyhun Hacıbəyliyə ithaf etdiyi «Getmə» adlı şeiri də orijinal üslub xüsusiyyətləri ilə diqqəti çəkməkdədir.

Əliyusifin şeirlərini səciyyələndirən başlıca keyfiyyət onların canlı hiss və təəssüratlardan qaynaqlarması, yüksək mübarizlik əhvali-rəhiyyəsinin inəhsulu olmasıdır. Bu cəhət bir tərəfdən şairin fitri poetik keyfiyyətlərinin göstəricisi kimi özünü bürüzə verirsə, qarşı tərəfdən onun yazılarının Cümhuriyyət idealları ilə bağlılığından mayalanır.

Sonralar repressiyaın qurbanı olmuş, yeddi il günahsız yerə məhbəs həyatı yaşamış Ümgülsüm Sadıqzadənin (1900-1944) «Əsgər anasına», «Çəkil, dəf ol», «Bir mayıs günündə» və başqa şeirlərində yenicə istiqbalına qovuşmuş vətənin taleyi diqqət mərkəzinə çəkilir:

Annəciyim, mənim bu yaşıl dağlar,  
Mənsiz nəşə bulmaz çiçəkli bağlar,  
Mənsiz bülbul ötməz, çiçəklər ağlar,  
Yurduma buraxmam alçaq düşməni...  
Ey buzlu Şimaldan qopan ruzigar,  
Toxunma qəlbimə atəşi parlar.

Cümhuriyyət dövrü poeziyasında Qafqaz İslam Ordusunun Azərbaycana etdiyi xilaskarlıq yürüşünə xeyli şeir həsr edilmişdir. Bunların içərisində Əhməd Cavadın Bakının qurtuluşundan bəhs edən «Bismillah», Xəlil paşaşa ithaf olunmuş «Röyasını görmüşdüm», Salmaz Mümtazın Nuru paşaşa həsr edilmiş «Öyün, millət», Abbas ağa Qayıbov Nazirin «Miralay Cəmil Cahid bəy mədhində», İbrahim Şakirin «Türk ordusuna», Umgülsümün «Yolunu bəklərdim» və başqa əsərlər xüsusile seçilir.

Bu poetik örnekler içərisində Umgülsümün «Yolunu bəklərdim» şeiri məzmunu, bədii keyfiyyəti və emosionallığı ilə diqqəti çəkməkdir. Şeirin əvvəlində müəllifin bununla bağlı aşağıdakı qeydləri ve-

rilmışdır: «Bu şeir bir il qabaq qanlı mart hadiseyi-əliməsindən Azərbaycan türk ıslamçılarının yaxasını düşmən əlindən almaq və ölümdən qurtarmaq üçün «qardaş», «arkadaş» deyə, dərə-təpə, dağ-daş aşaraq yardımına gələn şanlı Türkiyə ordusuna ithafə yazılmışdır».

Qəlbə yanğıq sızlayaraq gəzdim vəhşi çölləri,  
Köksündə uyutdurdum böyük arzu, böyük kam.  
Boğularaq, inləyərkən rübabımın telləri,  
Həp dağlar da səslənirdi həp: intiqam, intiqanı.  
Dinlədikcə o səsləri bənə qarşı anlardım,  
Bir qurtuluş ümidiilə izlərini aradım.

«Yolunu bəklərdim» şeirində Azərbaycanın istiqəlalına qovuşduğu ilk dövrlərdə yaşanan çətin, əzablı günlərin canlı mənzəresi verilmiş, xalqı düşmən caynağından xilas etmək üçün gəlmış Türkiyə ordusunun köməyi iftixar hissi ilə yad edilmişdir. Şeirdə qardaş Türkiyə ordusunun yolunu gözləyən Azərbaycan türklərinin hiss, həyəcan və duyğuları səmimi bir dillə qələmə alınmışdır. Şairin fikrincə, Türkiyə ordusunun köməyi Azərbaycan türklərini düşmən caynağından xilas etməklə bitməmiş, bütövlükdə xalqın ruhunda, yaddaşında, mənəvəyyatında dərin izlər buraxmış, ona qürur gətirmişdir.

Cümhuriyyətin süqütundan sonra yazmış olduğu «Bayrağım enərkən» şeirində isə Ümgülsüm Sadiqzadə xalqımızın başına gətirilən faciələrin, müsibətlərin və tarixi ədalətsizliyin canlı bədii tablosunu üşyankar misralarla əks etdirmiştir:

Yazılıq səni bayraqımı, endirdilər, öyləmi?  
Səni yixib devirən o zəhərli ruzigar.  
O haqq deyən haqsızlar, vəhşilər, tanrısızlar,  
Yanar ocağını da söndürdülər, öyləmi?

Cümhuriyyət dövrü poeziyasından danışarkən həmin illərdə qələmə alınmış əsgər marşları, nəgmələri və şərqilərindən də bəhs etməyə ehtiyac duyulmaqdadır. Əsasən orduda və gənclər arasında istiqəlal və müstəqillik düşüncəsini yaymaq və möhkəmdirmək məqsədilə qələmə alınan bu marş və şərqilər həm müxtəlif mətbuat səhifələrində çap edilmiş, həmçinin ayrıca kitabçalarda oxuculara təqdim olunmuşdur. Bu dövrdə yaranmış milli marşların bir qisminin 1919-cu ildə B.Q.Səttaroglunun tərtibati ilə «Ordu marşları» adı ilə nəşr olunması həmin janra diqqət və marağın göstəricisi kimi dəyərləndirilə bilər.

Əlbəttə, Cümhuriyyət dövrü poeziyası yalnız adı çəkilən və əsərləri yiğcam təhlil obyektinə çevrilən şairlərin yaradıcılığı ilə məhdudlaşdırır. Belə ki, Məmməd Səid Ordubadi, Əliqulu Qəməqüsər, Feyzulla Sacid, Əli Şövqi, Mürşüd, Davud Ağamirzadə və başqa sənətkarların yaradıcılıq örnəkləri də bu dövr poeziyasının ümumi mənzərəsini tamamlamaqdadır.

## NƏSR

Azərbaycan nəşri Cümhuriyyət illərində özünəməxsus inkişaf yolu keçmiş, istər ideya-problem, istərsə də bədii-estetik çalarları ilə seçilən bir çox sənət örnəkləri ortaya çıxarmışdır. Şübhəsiz ki, qısa bir dövr ərzində böyük nəsr nümunələrinin yarandığını iddia etmək yanlış olardı. Ancaq bununla belə Cümhuriyyət dövründə bədii nəsr öz təkmülünün yeni bir mərhələsinə daxil olmuş, ədəbiyyatımızın məzmun və forma baxımından bir çox bənzərsiz nümunələri məhz bu illərdə yaranmışdır.

Məlum olduğu kimi, poeziya ilə müqayisədə bədii nəsr cəmiyyətdə hökm sürən ictimai-siyasi prosesləri qeyri-çevik formada eks etdirməyə meyllidir. Nəsrin qeyri-çevikliyi bir tərəfdən milli ədəbiyyatımızda şeir ənənələrinin güclü olması ilə bağlıdır, qarşı tərəfdən janrıñ poetikasından qaynaqlanmaqdadır. Bu amil özünü Cümhuriyyət dövrü nəsrində də aşkar bürüzə verməkdədir. Belə ki, bəhs edilən dövrün bədii nəsr örnəkləri daha çox ənənəvi mövzulara üstünlük verməsi ilə səciyyələnir.

Şübhəsiz ki, zaman məhdudiyyəti səbəbindən Cümhuriyyət dövrü ədəbiyyatının bədii-estetik konsepsiyasının yarana bilməməsi bütövlükdə onun məzmununa və istiqamətinə təsirsiz qalmamışdır. Həmçinin Cümhuriyyətin süqtundan sonra cümhuriyyətçilik məfkurəsinin ciddi siyasi yasaqlarla üzləşməsi bu konsepsiyanın sonralar cüccərə biləcək rüşeymlərini qeyri-münbit zəmin içərisinə almışdır. Lakin bununla belə nəsr nümunələrinin bəziləri zamanın nəbzini tutması, dövrün ruhunu eks etdirməsi, cərəyan edən hadisələrə aktiv reaksiya verməsi ilə seçiləkdir.

Cümhuriyyət illərində bədii nəsr yaradıcılığını təmsil edən güvvələr müxtəlif ədəbi nəslə malikdir. Bunların içərisində Cəlil Məmmədquluzadə, Əbdürəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq, Seyid Hüseyin, Tağı Şahbazi və başqa yazıçıların yaradıcılıq örnəkləri daha çox diqqəti çəkməkdir.

Cəlil Məmmədquluzadənin «Nigarançılıq», «Konsulun arvadı», «Xanın təsbehi», «Qəssab», «Rus qızı», «Zirrama» və başqa hekayələri Cümhuriyyət illərinin ictimai-siyasi ovqatını satirik-yumoristik səpkidə eks etdirən bədii nümunələr kimi maraqlı doğurur. Müəllifin yaradıcılıq üslubunun bir növ davamı kimi səciyyələnən bu hekayələrdə insanların şüurunda və cəmiyyətin ehkamlarında yaşamaqdə olan köhnəliyin qalıqları və ifrat mühafizəkarlıq tənqid və ifşa hədəfinə çəvrilmişdir. Bu əsərlər çarizmin yıldızlığı, müstəqil Azərbaycan dövlətinin qurulduğu dövrde yaziçinin dünyagörüşünü, ideya-estetik baxışlarını eks etdirməkdədir.

Cəlil Məmmədquluzadə istər «Konsulun arvadı», istərsə də «Qəssab» və «Xanın təsbehi» hekayələrində qadınların azadlığı və ictimai həyatda iştirakı probleminə toxunmuşdur. «Xanın təsbehi» hekayəsində yaziçi Molla Münşinin kiməsiz Pəri arvadı özünə sığə etməsi əhvalati fonunda bir tərəfdən cəmiyyətdə qadınların hüquqsuzluğu probleminin mövcudluğuna və bunun ağır mənəvi fəsadlarına diqqəti yönəltmiş, digər tərəfdən zamanı keçmiş olan sığəlik adətinə qarşı çıxmışdır. Hekayədə təsvir olunan əhvalatların Azərbaycanın Güneyində cərəyan etməsi da rəmzi səciyyə daşımaqdadır.

Bir qədər başqa səpkidə qələmə aldığı «Rus qızı» hekayəsində isə yaziçi gülüş hədəfinə çevirdiyi Qulam Hüseynin timsalında cəmiyyətdə cərəyan edən hadisələrdən xəbərsiz olan, milli-siyasi proseslərə qarşı biganə mövqeyi ilə seçilən obraz tipi yaradaraq onun daxili aləminin cılız təzahürlerinə diqqəti çəkmışdır.

Yaziçinin yaradıcılığında xüsusi yer tutan «Zirrama» hekayəsində milli əxlaqın mənfi xüsusiyyətlərini mənimsemmiş, daxili-mənəvi dünyasının eybəcərliyi ilə seçilən, rəftarı və hərəkətləri gülüş və təəccüb doğuran ziyanlı obrazı yaradılmışdır.

«Molla Nəsrəddin» ədəbi məktəbinin digər nümayəndəsi Əbüddürəhim bəy Haqverdiyevin Cümhuriyyət dövründə qələmə aldığı «Şair» adlı hekayəsi yaziçinin bədii axtarışlarının özünəməxsus keyfiyyətlərini eks etdirməsi ilə şərtlənməkdədir. Qeyd edək ki, yarımcıq çap olunan bu hekayə sonralar «Mirzə Səfər» adı ilə oxuculara təqdim olunmuşdur.

Cümhuriyyət dövrü bədii nəşrimizin təkrarsız nümunələri içərisində yaziçi Seyid Hüseynin «Həzin bir xatirə» və «İsmailiyyə» hekayələri xüsusi yer tutur. Son dərəcə maraqla oxunan bu əsərlər əsldə ənənəvi hekayədən daha çox xatirə üslubunda qələmə alınmışdır. Belə ki, müəllif Azərbaycanın siyasi-mədəni həyatında müstəsna rol oynamış İsmailiyyə binasının tarixçəsini incələmiş, bu tarixçənin istiq-

ləl və azadlıq hərəkatı ilə bağlı məqamlarına diqqət yetirmişdir. Əslində İsmailiyyənin simasında yazıçı bütün ruhu və qəlbi ilə bağlı olduğu doğma Azərbaycanın obrazını yaratmışdır.

«Heyhat, İsmailiyyə yandırılmışdı. Səqfi tökülmüş, içərisindən xəfif bir tüstü çıxiyordu. Mübaliğəsiz deyirəm, həyatimdə o qədər mütəəssir olmamışdım. Məyus bir halda onun dörd ətrafinı gəzib dolasdım. İçərisinə daxil oldum. Ənqazı üzərində əyləşib biixtiyar bir halda düşünməyə başladım. Fikirləşir, orada keçirilən gurultulu iclasları, məslək mübarizələrini birər-birər nəzərimdən keçiriyor, heç bir əsəri qalamayan müxtəlif təşkilatlar haqqında mühakimə ediyordum».

Qeyd edək ki, hekayələr canlı təəssürata söykəndiyi üçündür ki, təbii və təsirli çıxmışdır. Yazılardan daxili strukturunda bədii və publisistik çalarlar o qədər məharətlə qaynayıb qarışmışdır ki, onların sərhədlərini müəyyənləşdirmək mümkün deyildir.

Seyid Hüseyn «İsmailiyyə» hekayəsini bu sözlərlə bitirir:

«Bilirsiniz, İsmailiyyənin yandırılı bilmədiyini aləmə isbat edən bir həqiqət hankısıdır?

Azərbaycan parlamanı üzərində üç rəngli və səkkiz güşə yıldızlı təmuc üçün Azərbaycan bayrağı».

Hekayənin bu sözlərlə tamamlanması təsadüfi deyildir. Yazıçı bununla hər bir millətin müqəddəs bildiyi tarixi-mənəvi dəyərlərin yalnız nülli dövlət quruculuğu və istiqlal məfkurəsi ilə bağlı olduğu qənaətinə tapınır.

Cümhuriyyət illərində qələmini ədəbiyyatın müxtəlif janrlarında sinmiş olan Cəfər Cabbarlinın «Parapetdən Şamaxı yoluna qədər» adlı hekayəsi satirik-yumoristik aspekti ilə seçilir. Hekayədə «Azərbaycan» qəzeti redaksiyasında çalışan əməkdaşların işdən çıxıb evə gedərkən şıdrığı yağışa düşmələri və yol boyu başlarına gələn çeşidli macəralar təsvir olunmuşdur. Yazıçı bu hekayə ilə şəhər rəhbərliyinin yarıtmaz fəaliyyətini kəskin şəkildə tənqid etmişdir. Onu da xatırladaq ki, hekayədə qaldırılan problem bu gün də aktuallığını saxlamaqdadır.

Xatırladaq ki, Abdulla Şaiqin hələ xeyli əvvəl oxuculara təfriqə halında təqdim olunan «Əsrimizin qəhrəmanları» romanının bir hissəsi Cümhuriyyət dövründə qələmə alınmışdır. Azərbaycan ədəbiyyatında roman janrinin ilk nümunələrindən olan bu əsərdə I dünya müharibəsi, çar Rusiyasının tənəzzülü, Oktyabr inqilabı dövründə yeni nəсли düşündürən və narahat edən problemlər diqqət mərkəzinə çəkilmişdir. Yazıçının romanda yaratmış olduğu Əşrəf, Əhməd və Zəki obrazları daxili dünyasının fərqli çaları, həyat tərzinin və ideya baxışlarının müxtəlifliyi ilə seçilirlər. Müəllif onların hər birini bağlı olduğu mühütin

müstəvisində canlandırmağa çalışmışdır. Obrazların bu şəkildə təqdimi ilə yazıçı bir tərəfdən öz mühütinin real bədii mənzərəsini yaratmış, digər tərəfdən bu mühitin müsbət idealları ilə yaşamağın vacibliyini vurğulamışdır.

Bütövlükdə isə Abdulla Şaiq «Əsrinizin qəhrəmanları» romanında belə bir məfkurəni təlqin etməyə çalışır ki, hər bir gənc öz millətinin ağrılıları ilə yaşamalı, məmləkətinin taleyinə biganə qalmamalıdır. Çünkü millətin gələcəyi vətənin azadlığı və abadlığı ilə sıx bağlıdır.

Yazıcı Ağababa Yusifzadənin «Sınıq qanad» romanı da Cümhuriyyət dövrü nəşrinin bədii faktı kimi maraq doğurmaqdadır. Həcm etibarı ilə o qədər də böyük olmayan və ötən əsrin əvvəllərində yazılmış kiçik həcmli romanlardan seçilməyən bu əsərin süjeti məhəbbət mövzusu üzerinde qurulmuşdur. Lakin qeyd etmək lazımdır ki, «Sınıq qanad» romanı məhəbbət mövzusunda yazılsa da, burada yeri göldikcə pərdəli şəkildə dövrün ictimai-siyasi proseslərinə də münasibət bildirilmişdir.

Şübhəsiz ki, Cümhuriyyət dövrü nəşrinin bədii mənzərəsi ötəri şəkildə bəhs etdiyimiz bu əsərlərlə məhdudlaşdır. Ədəbiyyatımızın tanınmış nasırları ilə yanaşı, adları, imzaları bu günün oxucularına az tanış olan M.Rəfizadə, İ.Oruczadə, İ.Qəmbəroğlu və digər müəlliflərin bu illərdə mətbuat səhifələrində işiq üzü görən əsərləri bədii baxımdan diqqəti çəkməsə də, mövzu və qaldırılan problemin aktuallığı ilə dövrün ruhunu əks etdirməkdədir.

## DRAMATURGIYA

Cümhuriyyət dövrü ədəbiyatının mühüm qollarından birini dramaturgiya təşkil etməkdədir. Bu illərdə yaranmış olan dramaturji nümunələr istər poeziya, istərsə də nəşrlə müqayisədə daha canlı və peşəkarlıq baxımından yüksək səviyyədədir. Cəfər Cabbarlının «Ədirnə fəthi», «Trablıs müharibəsi, yaxud Ulduz», «Aydın», Hüseyn Cavidin «İblis», Cəlil Məmmədquluzadənin «Anamın kitabı», «Kamança» kimi pyesləri bu fikri sübut etməkdədir. Cümhuriyyət dövrü dramaturgiyasının məzmun dolğunluğu hər şeydən önce, dövrün və mühitin ictimai-siyasi ab-havasından qaynaqlanıqdadır. Dramaturji nümunələrdə müasirlik ruhunun qabarlıq ifadə olunması da yenə mövcud cəmiyyətin problemlərinə ədəbiyyatın aktiv münasibəti və müdaxiləsi ilə bağlıdır.

Bu illərdə bir dramaturq kimi daha məhsuldar fəaliyyət göstərmmiş olan Cəfər Cabbarlının yaradıcılığı ideya-məzmun siqləti ilə diqqəti çəkməkdədir. Görkəmlı dramaturqun Cümhuriyyət öncəsi qə-

ləmə aldığı «Ədirnə fəthi» və «Trablis müharibəsi, yaxud Ulduz» pyesləri ümumən milli dramaturgiyamızda Türkiyə mövzusunun qabaqı şəkildə eks olunduğu ilk kamil əsərlər kimi səciyyələndirilə bilər. Hər iki pyesdə təsvir olunan hadisələrdən gənc Cəfər Cabbarlinin Türkiyədə gedən milli-azadlıq hərəkatına rəğbəti aşkar şəkildə hiss olunmaqdadır. Dramatik əhvalatların gedişində tarixi surətlərlə bədii obrazların biri-birini tamamlaması əsərlərin canlılığını, təbiiiliyini təmin etmişdir. Digər tərəfdən dramaturq pyeslərin oxunaqlılığını və görümlülüyünü təmin etmək üçün süjet xəttini ictimai-siyasi tutumlu əhvalatlarla yanaşı, lirik-psixoloji epizodlarla zənginləşdirmiştir.

Görkəmli dramaturqun «Aydın» pyesi də (1919-1921) onun Cümhuriyyət dövrü yaradıcılığının örnəyi kimi dəyərləndirilə bilər. Yalnız Cəfər Cabbarlinin deyil, ümumən Azərbaycan dramaturgiyasının bənzərsiz örnəklərindən olan bu pyesdə şəxsiyyətin arzu və idealları ilə cəmiyyətin sərt qanunları arasındaki konflikt, «altunlar dünyası»nın mənəvi fəsadları və ziddiyyətləri böyük sənətkarlıqla yaradılmış obrazların xarakterləri fonunda aşkarlanır. «Cabbarlı dramlarının bir xüsusiyyəti də müsbət qəhrəmanlarının qüdrətini göstərmək üçün qarşılara çıxan mənfi tipləri yetkin bir şəkildə və qüvvətli olaraq təsvir etməsidir ki, bununla şeytanlara qələbə çala bilən qəhrəmanların ilahi qüvvələri haqqı ilə təqdir və təsəvvür oluna bilsin» (M.Ə.Rəsulzadə).

Onu da qeyd etmək lazımdır ki, Cəfər Cabbarlinin bu illərin məhsulu olan «Bakı müharibəsi» və Mirzə Bala Məmmədzadənin «Bakı uğrunda müharibə» əsərlərinin əlyazması günümüze qədər gəlib çatmamışdır. Lakin bu əsərlər bize gəlib çatmasa da, onların mövzusunun 1918-ci ilin Mart faciəsi və həmin ilin sentyabrın 15-də Bakının qondarma erməni-daşnak qoşunlarından azad edilməsi ilə bağlı olduğu adlarından da bəlli olmaqdadır. «Zəhmət sədası» qəzetində (14 sentyabr 1919, № 11) «Azərbaycanımızın paytaxtı Bakı şəhərinin mart hadisəyi-ələmiyyəsindən sonra düşmənlər əlində qalib sonradan türk ordusu tərəfindən mühasirə edilib xılas olmasına bir illiyi münasibətlə» qələmə alınmış «Bakı müharibəsi» (Cəfər Cabbarlı) pyesinin sentyabr ayının 16-da, «Bakı uğrunda müharibə» (Mirzə Bala Məmmədzadə) dramının isə sentyabrın 17-də Abbasmirzə Şərifzadənin baş rejissorluğu ilə Azərbaycan Dövlət Teatrosu tərəfindən tamaşaşa qoyulacağı haqqında məlumat verilmişdir.

Böyük dramaturq Hüseyn Cavidin Cümhuriyyət dövründə qələmə aldığı «İblis» pyesi bədii siqləti, romantik vüsəti, şeiriyyəti ilə onun zəngin yaradıcılığında xüsusi yer tutur. Müharibə əleyhinə etiraz

ruhunun kəskinliyi ilə seçilən bu əsərdə dramaturq xeyirlə şərin qarşılaşdırılması fonunda dövrünün sosial-siyasi və mənəvi eyhəcərliklərini açıb göstərməyə müvəffəq olmuşdur. Qeyd edək ki, «İblis» pyesinin sətirləri arasında dramaturqun dünya, zaman, cəmiyyət, insanlıq haqqında ictimai-fəlsəfi görüşləri öz bədii ifadəsini tapmışdır.

Hüseyin Cavidin «İblis» faciəsinə müraciət etməsi bu illərdə cərəyan edən hadisələrin ümumi ruhundan və mahiyyətindən qaynaqlanmaqdadır. Görkəmli dramaturq I Dünya savaşının ağır siyasi böhranının və erməni-daşnak birləşmələrinin fitvası ilə törədilmiş Mart faciəsinin onun şüurunda və dünyagörüşündə yaratdığı güclü təəssüratın təsiri ilə belə bir əsərin yaradılmasını vacib hesab etmişdir. Bu məsələyə diqqəti yönəldən Abdulla Şaiq «Hüseyin Cavid» adlı xatirəsində yazır: «Cavidin «İblis» faciəsini ideoloji cəhətdən tənqid edənlərə onun nə kimi təsir altında yazıldığını xatırlatmaq üçün şairin keçdiyi müdhiş bir fəlakəti yazımaq məcburiyyətindəyəm.

Cavid Bakıda Nikolayevski küçəsində yerləşən «Təbriz» otelində yaşayırıdı. 1918-ci ilin mart hadisəsindən sonra yaxıcı və münəqqid Hüseyin Sadiq ilə bərabər bizi gəlmışdı. Cavidin bət-bənizi ağarmışdı. O, son dərəcə nəşəsiz və mütəəssir görünürdü. Əhval sordum. Hüseyin Sadiq Cavidin əsir düşdüyü və ölümən qurtuluğunu söylədi.

... Cavid Azərbaycan səhnəsinin şah əsərlərindən olan «İblis» faciəsini bu acı təsirlər altında yazmışdı.

Dramaturqun yaradıcılığında ən həyatı və canlı səhnə əsəri kimi dəyərləndirilən «İblis»də müharibə mövzusu fonunda türklüyün yaşadığı faciələr bədii əksini tapmışdır. Müəllifin yaratmış olduğu İblis, Mələk, Arif, Rəna və başqa obrazlar fərqli düşüncəyə, əxlaq tərzinə malik insanlardır. Faciədə Arif obrazı mənəviyyatı, İblis isə maddiyyatı təmsil edir. Müəllif biri-birinə qarşı təzadda olan bu obrazların xarakterlərini qarşılıqlı münasibətdə açmağa, aşkarlamağa çalışır.

İdealist, romantik düşüncəli gənc olan Arifin həyata baxışı ilə yaşadığı mühitin reallıqları arasında fərqlər, ziddiyyətlər mövcuddur. Daha çox hissələrinə hakim olan Arif öz mühitini dəyişməyi arzulasa da, bu onun imkanları xaricindədir. Buna görə də o bütün əsər boyu hissəleri ilə mübarizə etməli olur. Dramaturq Arifin həyat idealını və dünyagörüşünü onun monoloqunda sərrast ifadə edir:

Yarəb, bu cınayət, bu xəyanət, bu səfalət,  
Bulmazmı nəhayət?  
İnsanları xəlq etmədə var bəlkə də hikmət,  
İblisə nə hacət?!

Faciənin digər qəhrəmanı olan İblis Arifdən fərqli olaraq daha realist təsir bağışlayır. İnsanların fəlakətlərindən, iztirablarından zövq alan İblis əsər boyu yixmaq, dağıtmaq, qan tökmək arzusuya yaşayır:

Dəryalarə hökm etmədə tufan,  
Səhraları sarsıtmada vulkan,  
Sellər kibi akmaqda qızıl qan,  
Canlar yakar, evlər yikar insan...

Qeyd edək ki, İblis obrazının yaradılışında dramaturq mifik elementlərdən istifadə etsə də, o daha çox həyati cizgilərlə canlandırılmışdır. Əsərin sonunda dramaturq İblisin xarakterini və ümumən iblislik xislətini obrazın öz monoloqunda belə ifadə edir:

Mən tərk edərim sizləri əlan, nəmə lazıim!  
Heçdən gələrək heçliyə olmaqdayım azim.  
İblis nədir? – Cüməx xəyanətlərə bais...  
Ya hər kəsə xain olan insan nədir? – İblis!..

Göründüyü kim, bu sətirlərdə «İblis» faciəsində qaldırılan başlıca problem bədii formada xülasə edilmişdir.

Cəlil Məmmədquluzadənin «Anamın kitabı» pyesində Azərbaycan xalqının bir millət və toplum olaraq yaşadığı faciənin daxili-mənəvi tərəfləri dramaturji ifadəsini tapmışdır. Lakin qeyd edək ki, sovet ideoloji sisteminin sərt qadağaları altında olan ədəbi təqnid və ədəbiyyatşünaslıq bu əsərin milli məfkurə işığında təhlil edilməsinə imkan vermədiyindən pyes son illərə qədər obyektiv qiymətini almamış, bütün yön'lərlə dəyərləndirilməmişdir.

«Anamın kitabı» pyesində Cəlil Məmmədquluzadə realist qələminin gücünü ilə milli birlik və bütövlük problemini qaldırmış və onun orijinal bədii həllini vermişdir. Böyük mütəfəkkirin fikrincə, birliyi və bütövlüyü olmayan millətlərin iqtisadi, siyasi, mənəvi güc, qüdrət sahibi olması, tarix səhnəsində uzun müddət duruş getirməsi mümkün deyildir. Dramaturq pyesdə bir ananın övladları olan Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahidin timsalında köləlik və əsaretin millətin xarakterində qoymuş olduğu acı nişanələrə diqqəti yönəldə bilmışdır. Eyni zamanda, müəllif millətin ruhuna hopdurulmuş yabançı xislətləri diqqət mərkəzinə çəkməklə kifayətlənməmiş, bu bəlalardan xilas olmağın yollarını göstərmişdir.

«Anamın kitabı»nın Cümhuriyyət illərində yaranması təsadüfi

deyildi. Çünkü məhz bu dövrde milli birlik və mənəvi bütövlük problemi Azərbaycan xalqı üçün tarixin bütün çağlarında olduğundan daha artıq zərurətə çevrilmiş, sosial-siyasi əhəmiyyət kəsb etmişdir.

Cəlil Məmmədquluzadənin yaradıcılığının digər örnəyi olan «Kamança» pyesində isə erməni və Azərbaycan türkləri arasında ixtiلافın psixoloji qatlarına işıq salınmış, faciənin ilk baxışda görünməyən tərəfləri eks olunmuşdur. Dramaturq təsvir etdiyi hadisələr fonunda münaqışının doğurduğu milli-etnik problemləri deyil, onun unutdurmuş olduğu bəşəri məqamları, insani dəyərləri, humanizm prinsiplərini qabartmağa çalışmışdır. Əsərdə böyük ədibin məharetlə yaratmış olduğu Qəhrəman yüzbaşı, Baxşı və Zeynəb surətləri Azərbaycan xalqının rus imperializminin əllilə sürüklənmiş olduğu etnik münaqışının mahiyyətini bütün yön'lərilə üzə çıxarır. Dramaturq əsərdə Azərbaycan türklərinin heç də düşmənlərinin iddia etdiyi kimti vəhşi, qisasçı və qəddar olmadığını gərgin konfliklərlə müşayiət olunan və iibrətamız sonluqla tamamlanan hadisələrin finalında real cizgilərlə canlandırma bilmişdir.

Şübhəsiz ki, Cümhuriyyət dövrü dramaturgiyası yalnız təhlilə cəlb olunan bu əsərlərlə bitmir. Buna görə də sadəcə olaraq dövrün mühüm hesab edilən dramaturji nümunələrinə ötəri toxunmaqla kifayətlənənir.

## TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ

Azərbaycan ədəbi tənqid və ədəbiyyatşunaslığı Cümhuriyyət dövründə özünəməxsus inkişaf yolu keçmişdir. Bu özünəməxsusluq, hər şeydən öncə, ədəbi irsin milli-nəzəri fikir müstəvisində təhlil və tədqiqinin aktuallıq kəsb etməsi, həmçinin ədəbiyyatşunaslığı məşğul edən problemlərin daha operativ şəkildə diqqət mərkəzinə çəkilməsi ilə şərtlənməkdədir. Belə ki, Cümhuriyyət dövründə bir tərəfdən klassik ədəbi irsin tədqiqi istiqamətində mühüm addımlar atılmış, digər tərəfdən çağdaş ədəbi proses yetərinə dəyərləndirilmiş, həmçinin ədəbiyyatın nəzəri-estetik problemlərinin araşdırılması ilə bağlı müəyyən işlər görülmüşdür.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə istiqlalın qazanılmasında və qorunmasında bədii ədəbiyyatın üzərinə düşən vəzifələri səciyyələndirək yazdı ki, «azadlıq və istiqlaliyyət əsas süngüləri ilə yox, ədəbiyyat və incəsənət vasitəsi ilə əldə olunur». Şübhəsiz ki, böyük siyasi xadimin bu qiymətli mühəzələrində ədəbiyyatın ictimai məsisi sərrast ifadəsini tapmışdır.

«Qurtuluş günü» adlı elmi-publisistik məqaləsində isə Məhəmməd Əmin bəy üzünü qələm sahiblərinə tutaraq yazırırdı: «Ey millətin lisan-nül-qeybi olan şairlər, ədiblər, millətin əməllərini, ülvi niyyət və məqsədlərini oxşayınız, kendisinə millət sevgisi, vətən məhəbbəti, hürriyyət eşqi təlqin ediniz».

Bu dövrə görkəmli tənqidçi və yazıçı Seyid Hüseynin rəhbərliyi altında «Yaşıl qələm» ədəbi-elmi cəmiyyətinin fəaliyyət göstərməsi məlli ədəbi prosesinin inkişafına təsirsiz qalmamışdır. «Yaşıl qələm» cəmiyyətinin sıralarında Məhəmməd Əmin Rəsulzadə, Hüseyin Cavid, Seyid Hüseyn, Nəcəf bəy Vəzirov, Üzeyir bəy Hacıbəyov, Abdulla Şaiq, Əhməd Cavad, Cəfər Cabbarlı, Salman Mümtaz, Əli Yusif kimi nüfuzlu şəxsiyyətlərin olması Cümhuriyyət illərində ədəbiyyatın inkişafına diqqətin artması kimi şərtlənməkdədir. Məramnaməsində qeyd olunduğu kimi, «Cəmiyyətin möqsədi Azərbaycan xalqının fikrən yüksəlməsinə çalışmaq və Azərbaycan ədəbiyyatında müşahidə edilməkdə olan yeniliyi qüvvətləndirmək, onu türklüyü və sadələşməyə sövq etmək» kimi xarakterizə olunmuşdur. Fəaliyyət tarixinin qısa ömürlü olmasına baxmayaraq «Yaşıl qələm»in yiğincalarında Mirzə Ələkbər Sabir, Hüseyin Cavid, Abbas Səhhət, Tofiq Fikrət kimi sənətkarların yaradıcılığı müzakirə olunmuş, habelə «Hop-hopnamə»nın nəşri probleminə diqqət yetirilmiş, «İsmailiyə» binası mövzusunda yazı müsabiqəsi keçirilmişdir.

«Yaşıl qələm» cəmiyyəti, eyni zamanda, ədəbiyyat tarixinin öyrənilməsi və araşdırılması məsələlərinə, ədəbi tənqidin inkişafına xüsusi diqqət yetirmişdir. Lakin məlum səbəblərdən Cümhuriyyətin süqutu cəmiyyətin başladığı mühüm işləri yarımcıq qoymuşdur.

Bu dövrün ədəbiyyatşunaslıq araşdırmaları içərisində Yusif Vəzir Çəmənzəminlinin 1919-cu ildə İstanbulda nəşr etdirdiyi «Azərbaycan ədəbiyyatına bir nəzər» adlı monoqrafik tədqiqatı əhəmiyyətli yer tutur. Bu əsər Firudin bəy Köçərlinin 1903-cü ildə Tiflisdə rus dilində nəşr olunmuş «Azərbaycan tatarlarının ədəbiyyatı» tədqiqatından sonra Azərbaycan ədəbiyyatının tarixinə həsr olunmuş ciddi araşdırımlardan biridir. (Qeyd edək ki, Firudin bəy Köçərlinin «Azərbaycan tatarlarının ədəbiyyatı»nın təkmilləşdirilmiş variantı olan «Azərbaycan türklərinin ədəbiyyatı» əsəri 1908-ci ildə tamamilansa da, yalnız 1925-1926-cı illərdə nəşr olunmuşdur).

Y.V.Çəmənzəminlinin «Azərbaycan ədəbiyyatına bir nəzər» əsəri ədəbiyyat tarixinin yaradılması istiqamətində atılmış mühüm addımlardan biri kimi dəyərləndirilə bilər. Bu hər şeydən əvvəl, tədqiqatın ümumiləşdirmə vüsətinin qabarılığında, ədəbiyyat tarixində

təmsil olunacaq ayrı-ayrı müəlliflərin ədəbi mövqeyinin sərrast şəkil-də müəyyənləşdirilməsində, ədəbi təkamül tarixinin ardıcıl ızlənilmə-sində özünü bürüzə verməkdədir.

Məlum olduğu kimi, Y.V.Çəmənzəminli bu fikirdə idi ki, hər bir xalqın ədəbiyyat tarixi ana dilində yaranan bədii örnəklərlə başla-malıdır. Bu mənada o, Azərbaycanın fars dilində yazış-yaradan sənət-karlarının – Xaqani Şirvanının, Nizami Gəncəvinin xidmətlərini etiraf etsə də, ədəbiyyat tarixinin bu müəlliflərlə başlamasını mümkün hesab etmirdi. Tədqiqatçı mülahizələrini sübut etmək məqsədilə dünya ədə-biyyati tarixindən gətirdiyi nümunələrə diqqəti yönəldərək yazırıdı: «Alman şairi Henrix Heyne irqən yəhudidi. Lakin heç kəs ona yəhudidi şairi demir. Çünkü əsərlərini alman dilində yazış». Hətta araşdırıcı müxtəlif səbəblərdən əsərlərini Osmanlı türkçəsində yazmış müəl-liflərin belə Azərbaycan ədəbiyyatı tarixinə daxil edilməyə mənəvi haqqı olmadığı qənaətini irəli sürürdü.

«Azərbaycan ədəbiyyatına bir nəzər» əsərini İmadəddin Nəsi-minin yaradıcılığı ilə başlayan müəllif onu qüdrətli qələm sahibi, «ədəbi dövrün başçısı» kimi səciyyələndirmişdir. Araşdırıcının fik-rincə, Nəsimini bütün yönlərilə dərk etmək üçün hürufiliyi bilməli, hürifi təriqətinin yaradıcısı Fəzlullah Nəiminin yaradıcılığı ilə dərin-dən tanış olmaq lazımdır.

Nəsimi təsirilə yazış-yaradanlar içərisində Şah Ismayıl Xətaiyə böyük dəyər verən tədqiqatçı onun poeziyasının təsnifatını (dini, fəl-səvi və eşqə dair) vermiş və hökmədar-şairin fəlsəfi məzmunlu şeirləri-nin daha uğurlu alındığını vurgulamışdır.

Tədqiqatçı Füzuli dühasını yüksək qiymətləndirmiş, onun tə-sirilə bütöv bir ədəbiyyat yarandığını xatırlatmışdır. Yusif Vəzir həm-çinin Füzulinin şeirin elmiliyi ilə bağlı mülahizələrinə diqqət yetirmiş və bunu mühüm sənətkarlıq faktı kimi dəyərləndirmişdir.

Araşdırımada Molla Pənah Vaqif «gözəllik şairi» kimi səciyyə-ləndirilmiş, dilinin və üslubunun sadəliyi, axıcılığı, oynaqlığı qeyd olunmuşdur.

«Azərbaycan ədəbiyyatına bir nəzər» tədqiqatında Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Qasım bəy Zakir, Mirzə Ələkbər Sabir və başqaları haqqında da elmi mülahizələr irəli sürülmüşdür. Qeyd edək ki, bu müəlliflərin Azərbaycan ədəbiyyatı tarixindəki xidmətlərini sadayalan tədqiqatçı onların hər birinin mövqeyini dəqiq müəyyənləş-dirməyə çalışmışdır. Xüsusilə, Mirzə Fətəli Axundova böyük dəyər ve-rən müəllif onun teatr və dramaturgiyanın əsasını qoyması ilə Azər-baycanda və Şərqdə böyük mənəvi inqilaba səbəb olduğunu qeyd etmiş-

dir. Həmçinin araşdırıcı Mirzə Fətəlini ona görə yüksək qiymətləndirir ki, «...milliyət hissi birinci dəfə olaraq bu ədibdə oyanmışdır və intibahın dəlili olan kritizm də Mirzə Fətəlinin əsərlərilə başlayır».

Qasım bəy Zakirlə Mirzə Ələkbər Sabırı müqayiseli təhlilə cəlb edən müəllif bu iki qüdrətli sənətkarın aralarındaki fərqə diqqəti yönəldərək fikirlərini belə yekunlaşdırırırdı: «Sabır Zakirin həcvlərindən doğma bir şairdir. Aralarındaki fərq budur ki, Zakir xəstə millətin bir əzəsilə məşğul olmuş, onu məhv edən mikroqları göstərmiş, Sabir isə bütün millət vücudunu təşrih edib onun çürümüş cəhətlərini meydana çıxarırm».

Zakir məhəlli şairdir, onun əsərlərində provincializm (eyalətçilik) çoxdur. Sabir isə başqa bir zamanda vücuda gəlib, ümumşərinqin intibahının şahidi olduğu üçün mövzularını geniş sahələrdən alır. Odur ki, bəzən Sabir azərbaycanlılıqdan çıxıb ümumislam və bəlkə ümumiyyət şairi olur.

Sabir ruhən şərqlidir, təməyülən Avropa mədəniyyətinin iftadəsidir».

Yusif Vəzir Çəmənzəminli «Milli-mədəni işlərimiz» adlı silsilə məqalələrində diqqəti Azərbaycan Xalq Cümhuriyyəti dövrü üçün mühüm məsələlərdən biri olan kitab nəşrinin vacibliyinə yönəldərək yazdırdı: «Hankı yolda qənaət olunsa, nəşriyyat üçün qənaət olmasın. Çünkü bugünkü basılan kitablar kəsilən pullardan qiymətlidir. Bir çox pullar var ki, sərf olunur və əməli nəticələr vermir. Nəşriyyata xərcənənlər millət üçün böyük sərmayə vücuđə gətirər. Bütün gələcəyimiz, mədəni binalarımız, tərəqqi məhsullarımız bu sərmayə üzərinə binalanacaqdır».

Ədib elmi-publisistik səpkidə qələmə aldığı bu məqalədə görkəmli ədəbiyyatşunas Firidun bəy Köçərlinin Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tədqiqatlarının nəşrinin ədəbiyyatşunaslıq elmi qarşısında duran təxirəsalınmaz işlərdən biri olduğuna da diqqəti çəkmişdir. «Ədəbiyyatımızı müntəzəm bir şəkəl salmaq və ümumə tanıtmaq əhəmiyyətli, həm də çox əhəmiyyətli məsələlərdəndir. Bu yolda yığırımı ildən bəri çalışmasıla və ədəbiyyatımızı nizama salmasıla məşhur Firidun bəy Köçərlidir.

Firidun bəy ən müqtədir, ən sevimli ədiblərimizdən biridir. Bu şəxs ədəbiyyat tariximizi yazmaq ilə bütün keçmişimizi diritti. Şairlərimizin ülvı ruhlarını canlandırdı və həyatı-fikrimizi təbii yoluna saldı. Çox heyf ki... Firidun bəy həzrətlərinin çox az əsərləri oxuculara mal oldu, ən kedərlisi, «Azərbaycan türklərinin ədəbiyyat tarixi» hələ təb olunmamış qalıb».

Cümhuriyyət dövrü araşdırıcılarından Adilxan Ziyadxanın

«Azərbaycan haqqında tarixi, ədəbi və siyasi məlumat» (1919) əsəri də milli ədəbiyyat tarixinin öyrənilməsi baxımından maraqlı doğurur. Qeyd edək ki, Adilxan Ziyadxan Yusif Vəzir Çəmənəzəminlidən fərqli olaraq Azərbaycan ədəbiyyatının mənşəyini ana dilli ədəbiyyatla başlamamış, azərbaycanlı müəlliflərin ərəb və fars dillərində yaratmış olduğu ədəbi irsi də milli ədəbiyyatımızın ayrılmaz tərkib hissəsi kimi tədqiqata cəlb etmişdir. Tədqiqatda ayrı-ayrı klassiklərin yaradıcılığının bağlı olduqları ədəbi-kulturoloji və ictimai-siyasi mühit kontekstində təhlilə cəlb olunması bütövlükdə milli ədəbiyyatın regional çalarlarının üzə çıxarılmamasına imkan vermişdir.

Cümhuriyyət dövrünün nəzəri-estetik fikrinin bəzi möqamları eyni zamanda vətənimizin istiqlaliyyətini tanıtmaq məqsədilə Paris Sülh Konfransına göndərilmiş nümayəndə heyətinin (Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyli və b.) Azərbaycan ədəbiyyatını və mədəniyyətini təbliğ etmək məqsədilə Avropada çap etdirdiyi tarixi-kulturoloji səpkili məqalə, broşüra və kitabçalarda da öz əksini tapmışdır.

Cümhuriyyət illərində Cəfər Cabbarlı, Məhəmməd Hadi, Abdul-la Şaiq, Abbas Səhhət, Əhməd Cavad, Əliqulu Qəmqusar, Abbas ağa Nazir və başqa sənətkarların yaradıcılığına həsr olunmuş müxtəlif səpkili məqalələr ədəbi-estetik fikrin milli məfkurəyə üstünlük verdiyini, bədii əsərləri bu yönə dəyərləndirmək meylini göstərməkdədir.

## II BÖLMƏ

### SOVET DÖVRÜ ƏDƏBİYYATI

#### I FƏSİL

##### SİYASİ-İCTİMAİ ZİDDİYYƏTLƏR, MÜNAQİŞƏLƏR VƏ REPRESSİYALAR DÖVRÜNDƏ ƏDƏBİYYAT (1920-1940)

Ədəbi prosesin ümumi mənzərəsi daxilində ayrı-ayrı janların vəziyyəti və inkişafına gəldikdə deyəliyik ki, Azərbaycan yazıçılarının yaşı nəslindən bəziləri yeni həyatın təsvirinə tərəddüsüz keçdi. Lakin bir qədər ləng gələnlər, fikirləşənlər də oldu. Nəticə etibarı ilə onlar M.S.Ordubadi, C.Məmmədquluzadə, A.Şaiq, S.S.Axundov, N.B.Vəzirov, Ə.Haqverdiyev, C.Cabbarlı və başqalarının əsərlərində yeni zamanın, yeni dövrün ruhu səslənirdi.

H.Cavidin «Knyaz», «Telli saz», «Azər» əsərləri onun yaradıcılığında yeni mərhələnin başlandığını göstərir. Əlbəttə, bu zaman bədii ədəbiyyat sahəsində müəyyən əyintilər də olurdu.

Poeziya bu dövrdə Azərbaycan ədəbiyatının zəngin qollarından biri idi. Yeni şeirin ilk nümunələrini də demokratik şairlər – M.S.Ordubadi, Ə.Nəzmi, A.Şaiq, C.Cabbarlı və başqaları yaradırdı. Bu şeirlərdə məzmun, mahiyyət, mötləb və məna yeni olsa da, bədii forma, vəzn, üslub hələ köhnə idi.

20-ci illər şerimizdə bir neçə istiqamət mövcud idi. Bunların hamısı ruh, məqsəd, məzmun etibarı ilə birləşirdi. Lirikada köhnə motivlərlə yeni cizgilər vəhdət halında birləşir, yeni bir keyfiyyət kimi meydana çıxır. Sabiranə şeirlər də yaranırdı. Lirik şeirdə xəlqilik, həyatılık daha geniş şəkildə təzahür edirdi. Şeirdə realist və romantik meyllər, təməyüllər bir-birinə daha yaxından temas edirdi.

Əsas mövzulardan biri keçmiş tənqid, yenini təsdiq və təbliğ idi. 20-ci illərdə H.Cavidin «Azər» dastanı yaranır ki, bu, poeziyamızda hadisə idi. H.Sanılı «Aran köçü», «Zülmün sonu», «Namus davası» və s. kimi ən yaxşı əsərlərini bu illərdə yazar.

Bu zaman yeni, coşqun ədəbi nəsil də yetişməkdə idi. Bunlar yeni dövrün tərbiyə edib formalaşdırıldığı gənc istedadlar idi. Bu gənc-lərdə ali ideallara sədəqət, idəya saflığı, vətənə bağlılıq, xalqa arxalanmaq hissi çox güclü idi.

## POEZİYA

Dərin içtimai pafosla dolu olan yeni dövr şairin lirikasında yeni bir pərdə yaratdı, sədaqət səslə bir simfonianın möhtəşəm mətnini yazdı. Bu poeziya özünün ideal və müsbət qəhrəmanını Olimp dağlarında, «seçilmiş adamlar», «yüksək cəmiyyət hadisələri» arasında aramadı, onu öz ətrafında torpaq üstdə, yeni dünyani yaradan, heç kəs-dən tərif gözləməyən fəhlə-kəndli kütləsinin sıralarında tapdı, təsvir etdi, onu aliləşdirdi, ülviləşdirdi, yüksəltdi. Bu poeziya təmtəraqlı təş-behlərdən imtina etdi, insanı onu zəhmətinə, bacarığına görə qiymətləndirdi. Həyatın adılıklarındakı poeziyamı kəşf edib meydana çıxardı. Bu poeziya kəndin ayranını, şəhərin mazutunu poetik vüsətlə təsvirdən çəkinmədi.

Vətənimizin müstəqilliyini, azadlığını təmin edən yeni dövr nə-yə qadir olduğunu anlatmağa başladı. Nakam bir şairin -- M.Hadinin vaxtı ilə köks ötürərək yazdığı bu –

Qoymuş milel imzasını övraqı-həyata,  
Yox millətimin xətti bu imzalar içində, -

misralarının əksinə olaraq, bu günün şairi – S.Vurğun xalqının tə-rəqqisinin görüb ucadan deyirdi:

O böyük dastanın hər varığında,  
Onun hər fəslinin yazılmağında  
Mənim yurdumun da öz imzası var.

Azadlıq içtimai həyatın bütün sahələrində olduğu kim, poe-zianın özündə də bir inqilab yaratdı. İngilab öz xalqını, vətənini sevən hər bir şairin qarşısında böyük və təxirəsalınmaz vəzifələr qoydu.

Budur, yeni dövrün yetişdirdiyi şairlərdən biri – S.Vurğun bir neçə ildən sonra yeni şeirin manifestini elan edərək, bütün həmsə-nətlərini, qələmini xalqın, vətənin səadəti uğrunda işlətməyə çağırıldı:

Kimindir sabahdan axşama qədər  
Yağışda, yağmurda çalışan əllər?  
Kimindir gecələr yuxusuz qalan,  
Səhvələr buraxan, töhmətlər alan?  
Fəqət hər ağrıya köksünü gəren,  
İşıqlı bir günə yollar göstərən,

Günəşin altında, suyun içində  
Əkində, tarlada, suda, biçində  
Dərisi çatlayan, gönü qaralan,  
Torpağın bağrını təpiklə yaran,  
Tərlan səhərlərin laçın övladı,  
Şeirə yaraşmazmı onların adı?

Bu aktual məsələlərin tarixi mənasını Azərbaycan şairlərinin yaşlı nəslİ tədricən daha dərindən dərk etməyə başladı. Tamamilə başqa mühitdə yetişmiş, başqa ruhda təhsil-tərbiyə almış Hüseyn Cavid kimi sənətkarın inqilabdan sonra başdan-başa yeni, inqilabi məzmunlu bir əsər - «Azər» dastanını yazması bunun nəticəsi idi. Böyük şair dastanın qəhrəmanlarından birinin dili ilə həm əvvəl, həm də sonra Azərbaycan həyatının təsvirini poetik tablolarda təsvir etmişdir:

Hər günəşə vardım, ləkəli gördüm,  
Hər vicdana girdim, kölgəli gördüm.  
Parlaq imanları şübhəli gördüm,  
Məgərsə hər cilvə bir xülya ımış...

...Hər günəşə vardım, çıçəklər güldü,  
Sövdəli bülbüllər salama gəldi.  
Hər bəzimə uğradım, meylər töküldü,  
Qədəhlər öpüşüb xurama gəldi.

Bu təzadlı bəndlərdəki məzmun, fikir, hətta ruh ayrlığı açıq hiss olunur. Şair burada böyük bir xalqın kədər və sevincini poetik bir düstura sıçıqdırı bilmişdir. Həmin mısralar yeniləşmənin fəal dəyişdirici rolunu, onun günəşə, işığa, həyata, yaşamağa, yaratmağa çağiran səsini eşidən, duyan bir şairin qələmindən çıxmışdır.

Öz bədii yaradıcılığının ən yetkin dövründə şeirə-sənətə gelən şairlərin eksəriyyəti belə olmuşdur. Onların hamısı təxminən bu yolla getmişdir. Onların hər birindən buna misallar götirmək mümkündür. H.Sanilinin əsərlərini xatırlatmaq kifayətdir.

Bu dövrün poeziyasında M.S.Ordubadinin, C.Cabbarlinin, A.Şaiqin, qocaman molla nəsrəddinçi Ə.Nəzminin böyük xidmətləri olmuşdur.

Əsrin əvvəllərində yeni mövzular, əlbəttə, vüsətli və yeni poetik lövhələr səviyyəsində işlənə bilməzdi. Bu zaman hələ günün ən yeni və aktual məsələləri köhnə şeirin bədii təsvir vasitələri ilə süslənir, günəş, ay, pəri, ulduz, bahar, gülzar kimi təşbehlərlə verilirdi. Başqa

sözlə, belə şeirlərdə bədii səthilik nəzərə çarparıdı; inqilabın dərin içtimai mahiyyəti, onun fəlsəfi əsası sənətin yeni obrazlı dili ilə ifadə olunmurdur. Azadlığın böyük qurbanlar tələb edən, əzab-əziyyətlərlə, məhrumiyyətlərlə dolu enişli-yoxuşlu yolları haqqında yanlış təsəvvür yaratmaq cəhdləri də hələ tamam aradan çıxmamışdı. Əlbəttə, bunların hamısı həyatın özünü, əsrin inkişaf istiqaməti, onun hərəkətverici qüvvələrini layiqincə görməməkdən, içtimai-siyasi hadisələrin mahiyyətini aydın dərk etməməkdən irəli gəlirdi. Bəzən elə hallar olurdu ki, yeni mövzuda əsər yaratmaq istəyən şair onu mücərrəd bir varlıq kimi təsəvvür edirdi.

Lakin ədəbi yaradıcılığa gələn mövzular geniş və çoxcəhətli idi. Buraya fəhlə və kəndli həyatı, azadlıq, zəhmət, xalqlar dostluğu, vətənpərvərlik, qadın azadlığı, köhnəliyə qarşı mübarizə və s. daxil idi. Bu mövzu əlvanlığı həmin əsərlərin məzmun müxtəlifliyində, formarəngarəngliyində də təzahür edirdi.

A.Şaq, H.Cavid, Ə.Cavad, M.S.Ordubadi, C.Cabbarlı yazdıqları əsərlərində bir qayda olaraq həmişə müasir hadisələri müqayisəli şəkildə təsvir edirdilər. Bunlarda başlıca olaraq bir motiv hakim idi: köhnə, istismarçı dünyaya nifrət, yeni, azad dünyaya rəğbət; birincini tənqid, ikincini tərənnüm.

**Hacı Kərim Sanılı.** Yaradıcılığındakı xalq ruhu, özünəməxsus milli koloriti, dil sadəliyi, təbiət təsvirlərindəki ustalığı ilə seçilən H.K.Sanılı son dərəcə mürəkkəb, ağır və ziddiyyətli yol keçmişdir. Onun, xüsusilə əsrin əvvəllərində yaranan əsərləri müasir Azərbaycan şeirinin təşəkkül və inkişafında müəyyən rol oynamışdır. O, Qori seminariyasını bitirdikdən sonra əvvəlcə kənd məktəblərində, sonra isə Qazax seminariyasında müəllimlik etmişdir. 1918-ci ildə Qazax qəzasında Ə.Qarayev, S.Ağamalioğlu, İ.Əbilov və digər inqilabçılarla kəndlilərin mülkədarlara qarşı mübarizəsinin təşkilində fəal iştirak etmişdir. O, sonralar öz fəaliyyətini həm bədii yaradıcılıq istiqamətində, həm də elmi-pedaqoji sahədə uğurla davam etdirmiştir. «Böyüklər üçün əlifba kitabı» (1924), «Türk əlifbası» (1927, 1930), «Üçüncü il» (1927, 1929, 1930) və s. kimi dərsliklər onun qələmindən çıxmışdır. Ümumiyyətlə, H.K.Sanılı maarif, məktəb quruculuğu və elm sahəsində uzun müddət əzmlə çalışmışdır.

H.K.Sanılı yaradıcılığının mövzu dairəsi çox genişdir. Onun müxtəlif bədii səviyyəli şeirləri, bir-birindən fərqlənən poemaları vardır. Təəssüf ki, hələlik bu əsərlər ədəbiyyatşünaslığımızda layiqincə tədqiq olunub nəzərdən keçirilməmişdir. Vaxtilə söylənmiş bəzi fikir

və mülahizələr isə pərakəndə haldadır. Prof. B.Çobanzadə «Azərbaycan ədəbiyyatının yeni dövrü» əsərində onun poeziyasının əsas ideya və poetik qaynaqları barədə müəyyən fikir və mülahizələr yürütmüş, şairin lirik şeirlərinin oxucuda gözəl və temiz hissələr oyatdığını, onlarda xalq ruhunun canlı, təbii və sadə dildə ifadə olundığını, xüsusilə aşiq poeziyasından səmərəli istifadə edildiyini göstərmışdır. XX əsr poeziyamızda şifahi xalq yaradıcılığı ruhunda, aşiq şeiri ənənələri üzərində köklənən sadə və axıcı misralar, bakır, bənzərsiz deym tərzi şairin rübabı üçün çox səciyyəvidir. O, duyğularını doğma dilində bəzək-düzəksiz, son dərəcə təbii və səmimi ifadə edirdi:

Söylədiyim Azərbaycan dilidir,  
Mən dərdiyim Vətənimin gülündür,  
Bu çaldığım el sazinən telidir,  
Gərek səsi ürek'ləri oynada.

20-30-cu illərdə, ıstedadlı şairin yaradıcılığı B.Çobanzadə, A.Musaxanlı, Ə.Nazim, H.Zeynallı kimi o zamanın məşhur tənqidçilərinin diqqətini çəkmışdır. H.K.Sanılınıçox vaxt «kənd şairi», «kənd poeziyasının görkəmli nümayəndəsi», «yenİ kəndin tərənnümçüsü» adlandırırlar, bununla yanaşı, bəzən o vulqar sosiologizmdən doğan ədalətsiz hücumlara da məruz qalırı.

Yalnız 1956-cı ildən sonra görkəmli şairin həyatı, ictimai fəaliyyəti, məktəb, elm, tədris sahəsindəki işi və xüsusilə bədii irsi barədə fikir deyilməyə başlamış, onun əsərləri tədqiqata cəlb edilmişdir.

H.K.Sanılı gözəl poemə ustasıdır. Təsadüfi deyil ki, ilk Azərbaycan sovet tarixi poeması da bu ıstedadlı şairin adı ilə bağlıdır. Onun poemalarının əsas problemləri xalqın qəhrəman keçmiş, inqilab tarixi və yeni dövrün sosial, iqtisadi həyatının geniş, əhatəli mənzərəsi ilə yaxından bağlıdır. Şairin ilk poeması 1924-cü ildə çap etdirdiyi «Aran köçü»dür. Bu əsərin mövzusu keçmiş zamanlarda aran-yaylaq məişəti ilə bağlı kənd həyatından götürülmüşdür. Poemanın mövzusu onun məzmun və mətləblərini şərtləndirərək əsərdə gözəl təbiət lirikasının nümunələrinə çevrilmiş, poetik ifadəliliyi ilə seçilən tablolarda zənginləşmişdir.

Çoban həyatının bütün incəliklərini, romantikasını, ağrı-acısını, sevinc və nəşələrini gözəl duyan, yalçın qayalar, laləli, nərgizli, yamyaşıl dağlar, diş göynədən bulaqların zümrüdəsini bakır körpəliyindən bir istək, dilək, bəlkə də həyatı tələb kimi canında, qanında yaşıdan şair bu həyatdan, demək olar ki, idillik lövhələr verir.

«Aran köçü» təbii gözəlliyin tərənnümü, təsviri, elat həyatının daha çox zahiri dəbdəbəsi, hay-küyü, romantik örtüyü barədə şairin heyranlıqla oxuduğu müxtəlif nəğmələrin, çəkdiyi bədii lövhələrin müəyyən ideya məhvərində hərəkət edən təravətli çicəklərdən tutulmuş gül dəstəsini xatırladır. Əlbəttə, onu da deməliyik ki, şair təbiət qarşısında sanki heyran qalır, əfsunlanmış, sehirlənmiş kimə baxır, bütün bu gözəlliyin insanla temasda gözəl olduğunu unudaraq, xalqın tipik, koloritli möişətini, zövq və psixologiyasını özündə kristalllaşdırın, heç olmasa, bir-iki konkret insan surəti yaratmaq yolu ilə getirir. Görünür, bu sahədə ədəbi təcrübənin azlığı da müəyyən dərəcədə təsirsiz qalmamışdır.

Lakin köçəri həyatının bədii təsviri poemada çox şairanədir, səmimidir, emosional və düşündürücüdür. Görkəmlı tənqidçi Ə.Nazim yazmışdı:

«.. Ədəbiyyatımızda xalqın saf, doğru, məsum, həssas və aşiq qəlibi çırpınır. Xalqın, avam camaatın, bilməsə kəndlilərin ruhu qeyritəbiilikdən uzaqdu. Onların bütün ruhları, mühitləri kimə təbii və safdır. Məsələn, Sanlıının «Axşam», «Sabah» «Bəzək» şeirləri («Aran köçü»nın ayrı-ayrı parçalarıdır – C.A.) el ədəbiyyatının ən təbii bir ədəbiyyat olduğunu sübut etməzmi?...»

Poema bir-biri ilə bağlı müxtəlif hissələrdən, bəhslərdən, bəlkə də nəğmələrdən ibarətdir. Eləcə də «Qoyun yuyulma», «Köç tədarükü», «Şəfəq qarışanda», «Qırxım», «Atlar yəhərlənir», «Cıdır», «Köç sürülüşü», «Sağım» və s. poemada kiçik süjet daxilində verilmiş nəğmələrdir. Bunların hər biri ayrılıqda müstəqil bədii epizod təsiri bağışlayır.

Yaşıl dağların, sərin yaylaqların, insansız, hay-haraysız, sanki gəlin-qızlar üçün, tütkli-mahnılı çobanlardan ötrü darıxdığını təsvir edən misralarda poeziya və şeiriyət güclüdür. Xüsusilə insanların aranı qayıtmamasına çay da, bulaq da, dərə-təpə də darıxır:

... Xırda çaylar, bulaqlar,  
Qız-gelinə oylaqlar.  
Qəmli-qəmli şirıldar,  
Korun-korun qıjıldar,  
El köcdüyün qanırlar,  
`Ayrlılığa yanırlar.

Poemada xalqımızın qonaqpərvərliyinə, zəhmətkeşlərin həmişə bir-birinə arxa, kömək olduğuna dair iibrətli lövhələr vardır.

«Qırxım» fəslində şair bunları xatırladır:

Qoyunsuza damazlıq,  
Yetinlərə corablıq,  
Dullar üçün çuxalıq,  
Kasıblara papaqlıq  
Olanlardan alındı,  
Hamı yola salındı.

«Aran köçü» əsərinin sonalar yaranan bəzi poemalara təsiri mübahisəsizdir.

H.K.Sanılı bu poemanın müvəffəqiyyətindən ruhlanaraq bir-birinin ardınca «Namus davası», «Zülmün sonu», «Novruz və Gūlara», «Turut qaçaqları»ni yaradır, bu əsərlərdə məharətlə qurulmuş süjetlər, xarakterlər, tamamlanmış lövhələr, bitkin tablolar verilmişdir.

1927-ci ildə yazdığı «Namus davası» poemasında müəllif əsas ideyanı məhz dramatik vəziyyətlər, xarakterlər vasitəsilə ifadə etməyə müvəffəq olmuşdur. Burada bədii surətlər, onların mübarizəsi, əməl və arzuları, psixologiyası, ziddiyyətləri mümkün qədər bədii əsərin spesifik imkanları daxilində verilir. Tarixi faktlar əsasında yazılmış əsərin ümumiləşmiş əsas mənfi surətlərdən gəncəli Cavad xanın özbaşnalığını, daxili çekişmələrini, xəbisliyini, müstəbidliyini doğru və real boyalarla təsvir etmişdir:

Sarayı xan bağlı, işi kef, damaq,  
Xalqın dərdlərindən bir qədər uzaq.  
Əxlaqi çox pozğun, zülmü ziyada,  
Əhalisi əlindən gəlmişdi dada.

Cavad xan Borçalı, Qazax, Tovuz, Şəmşəddin mahallarının mütləq hakimi kimi elin arına, naniusuna təcavüz etməkdən çəkinməyən bir şəhvət düşkündür. Müəllif Nəsib Sultanı həmin əzazıl xana qarşı qoyaraq, onun mübarizəsini məhz namus davası adlandırmışdır. Dogrudan da, poemada münaqışənin qızışmasına başlıca səbəb cavan bəyin gözəl arvadı Cəvahirə Cavad xanın alçaq münasibəti ilə əlaqədardır.

Cavad xan Cəvahiri ələ keçirmək üçün hiyləyə el atır: nəsib Sultanı vətəni müdafiə adı ilə ləzgilərlə mühəribəyə göndərir və guman edir ki, o, həlak olar və xan məramına çatar. Lakin Nəsib bəyin hərbi uğurları bütün Qafqaza yayılır. Bu zaman Cavad xan Cəvahirə Nəsib Sultanının adından məktub yazaraq, onu xan sarayına gətirir və

ona xəyanət etmək istərkən qadın ismət və namusunu qorumaq üçün aradan çıxa bilir. Bu xəbəri eşidən Nəsib Sultanda dərhal şəxsi qisas hissi oyanır:

O qan ilə mən davadan doymaram,  
Qisasımı Cavad xanda qoymaram.  
Mən razıyam bütün Gəncə dağıla,  
Qan içində arvad-uşaq boğula.  
Bütün eldən bircə tüstü qalmaya,  
Bir diri göz o yerlərə baxmaya.

Nəsib Sultan general Sisianovun tərəfinə keçir, öz intiqamı üçün vətəni də, xalqı da girov qoyur.

Nəticə etibarilə Cavad xan, bütün mənfiliklərinə baxmayaraq, oxucunun rəğbətini qazanır; çünkü o, vətəni işgalçılara vermək istəmir və bu uğurda da öldürülür. Əlbəttə, şairin Cavad xana münasibəti oxucunu narazı salır.

Ümumiyyətlə, hər iki əsərdə keçmiş dərəbəylik həyatının idealizəsi, sinfi ayrı-seçkiliyin lazıminca dərk olunmaması, əzilənlərin nəzərə alınmaması qüsurdur.

«Zülmün sonu» (1927) poemasını şair bilavasitə inqilabi mövzuya həsr edir. Bu, Sanılının yaradıcılığında yeni, əhəmiyyətli addım idi. Əsər o dövrün tələbləri ilə səsləşir. Şair keçmiş həyatın eybəcərliliklərini bütün mürəkkəbliyi ilə təsvir edir. «Bir sürü yetimi» olan yoxsul atanın nələr çəkdiyi müasir oxuculara təsirsiz qala bilməzdi. Kor Hürünün uşaqlarının ən böyük dərdi çörək dərdidir:

Ana, bizə əppək ver,  
Acıq, bizə yemək ver.

Bu misralar poemada faciəvi leytmotiv kimi davam edir və bütün hadisələrdə üzə çıxır. Keçmiş dövran əsərdə yoxsul üçün, zəhmətkeş üçün zülm, işgəncə, acıq, səfalet ocağı kimi verilir.

Hürü arvad həyatından o qədər usanır, o qədər rəncidə olur, o qədər inamını itirir ki, hərdən allaha da lənət yağıdır, ona qarşı sənki üşyan edir:

-Ey göyləri yaradan  
Ayi, günü çıxardan,  
Əgər varsan, hardasan.

Malın, mülkün dağlışın,  
Uşaqların boğulsun.

Sonralar guya kor Hürünün arzuları yerinə yetir, «zülmün sonu» çatır, hamı xoşbəxt ömür surməyə başlayır. Xalqın nifrət və qəzəbindən qorxan bəylərin, istismarçıların dövranı qurtarır.

Şairin 1927-ci ildə yazdığı «Novruz və Gulara» poeması da yiğcam, ləkonik, ideya-məzmunca dolğun, aktual, bitkin və kamil bir əsər kimi o zamankı poemalar arasında fərqlənirdi.

Aydın süjetə və kompozisiyaya malik bu əsərdə şair iki gəncin həyatından yadda qalan və təsirli epizodlar verir, onların ömür yolunun əsas mərhələlərini diqqət mərkəzinə çəkir.

Şairin son nəğməsi- «Turut qaçaqları» poeması ideya və sənətkarlıq baxımından onun ən yaxşı əsəri sayıla bilər.

Poemanın uğurlu çıxmazı onunla əlaqədardır ki, Şəki qəzasında müəllimlik etdiyi zaman Sanılı qaçaqların həyatını, psixologiyasını müşahidə etmiş, öyrənmişdir. Qaçaqcılıq hərəkatı müəyyən mərhələdə yerli bəy və feodal ağılığına və çarızmin milli müstəmləkə zülmünə qarşı çevrilmişdi. Əsərin əsas ideyası da azadlıq uğrunda mübarizə motivləri ilə səsləşir.

Poemada Yaniq Əjdər, Qara Qurban, Gənc Osman kimi surətlər hampalardan, sahibkarlardan o qədər əzab-əziyyət görülərlər ki, onlarda istismarçı siniflərə qarşı kin və qəzəb hissəleri, kortəbii olsa da, çox güclü şəkildə meydana çıxır. Onların ilk mübarizəsi də bilavasitə sahibkar Hacı Bəhərcinə qarşı çevrilir və get-gedə böyüyür, geniş miqyas alır.

Ümumiyyətlə, «Turut qaçaqları» keçmiş istismarçı dünyaya nifrət, yeni, müasir cəmiyyətə hüsn-rəğbet ruhunda yazılmış uğurlu poemadır.

**Əhməd Cavad (1892-1937)** Cavad Məhəmmədəli oğlu Axundzadə Şəmkir mahalının Seyfəli kəndində doğulmuş, uşaqlığını da bu kənddə keçirmişdir. Erkən atasını itirən Cavadı anası Gəncəyə qardaşının yanına götirir. Cavad burada Cəmiyyəti-Xeyriyyə məktəbində təhsil alır. Hüseyn Cavid kimi istedadlı gənclərin dərs dediyi bu məktəbdə Cavad ərəb və fars dillərini öyrənir, şərq ədəbiyyatı ilə tanış olur. Firdovsi, Nizami, Füzuli poeziyasına vaqif olur, özü də kiçik şeirlər yazır. 1916-ci ildə onun «Qoşma», 1919-cu ildə isə «Dalğa» şeir kitabları nəşr olunur.

Əhməd Cavad 1915-ci ildən başlayaraq Quba qəzasının Xuluç

kəndində, sonra Bakıda N.Nərimanov adına texnikumda dərs deyir, 1928-ci ildə Azərbaycan Dövlət Universitetini bitirir, 1927-1934-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (əvvəl Bakıda, sonra Gəncədə) müəllim və kafedra müdürü işləyir. Bununla belə Ə.Cavad bədii yaradıcılıqla da məşğul olur, dünya ədəbiyyatından tərcümələr edir. 1934-cü ildə Azərnəşrə çağırılır və burada redaktor vəzifəsinə qəbul edilir.

Ə.Cavadın yaradıcılığının birinci dövrü (1913-1920) Birinci dünya müharibəsi - irtica və inqilabi mübarizə illərinə təsadüf edir. Gənc şairin lirik şeirlərində bədbin hissələr, ümidsizlik, sentimental və mücərrəd romantik duygular nisbətən tünd boyalarla təsvir olunur. «Qaldı», «Yaralı quş», «Müəllim», «Dan ulduzu», «Ana», «Ümidiimə», «Nə gördümsə» və b. Hüzn, kədər, şikayət, narazılıq motivləri duyulur ki, bu da Birinci dünya müharibəsi dövrünün yaratdığı ümumi əhvali-ruhiyyə ilə bağlı idi. O, sevgilisi ilə səhbət edəndə də, quşlara müraciət edəndə də, müəllimdən bəhs edəndə də, özü ilə danışanda da belə tənhalıq, inamsızlıq qəlbini sarır, çöhrəsini məchul bir ümidsizlik bürüyürdü. «Qaldı» rədifli qoşmasında deyildirdi:

Bir gül əkdim açılmamış dərdilər,  
Zəhmətimdən mənə bir tikan qaldı.  
Əmək çəkdim, gün keçirdim, gül əkdim,  
Əməyimdən solğun bir fidan qaldı.

Əlbəttə, yaradıcılığının ilk mərhələsində yazdığı şeirlərin həmisi mücərrəd hesab etmək olmaz. Onun ilk əsərindən olan «Dilimiz» şeirində vətəndaş ziyanlı şair mövqeyi aydın təzahür edir. Təzəcə yaradıcılığa başlayan gənc şair şeirlərini təmiz ana dilində, xalq dilinin bədii ifadələri zəminində yazar, ərəb-fars sözlərinə aludə olan «qocaman» ədiblərimizi tənqid etməkdən çəkinmirdi. Ərəb və fars sözlərini sadalayan şair dilimizdə onların sadə, aydın və anlaşıqlı qarşılıqlarını nümunə götürir və deyirdi:

«Od» etmədi, yağıdı «atəş» başına,  
«Siyah» qondarldılar «qara» qaşına.  
Alınır «dil»ləri «zəban» verilir  
İsmarlanıb «baran», «yağmur» kəsilir.

«Ağ»ları «bəyaz»a, «sarı»sı, «zərd»ə  
Döndü, can dayanmaz bu ağır dərdo.

Əyışdi hər şeyi «bum» oldu «bayquş»,  
«Əlbəsə» geyildi, «paltar» qaldı boş.  
...Çalındı «qardaş»ı, gəldi «bəradər»  
«Bacının» yerində «həmşirə» gəzər.

Ə.Cavad ana yurda, onun adamlarına bağlı sənətkar olmuşdur. İşçi və kəndlilər, əsl zəhmət adamları, ilk növbədə qadınlar və qızlar onun şeirində iftixar və hörmətlə tərənnüm olunur. Ə.Cavadı çadraya bürünmiş qadınların taleyi düşündürdü. Zaman şairin arzularını həqiqətə çevirdi. Qadın azadlığı qara çarşaba qarşı üsyan yaratdı. Ə.Cavadın «At bu çadranı» şeirində cəsarət və qətiyyət duyulurdu. Şair qadınlara üz tutub onların qaranlıq keçmişini xatırlayır. O, qaranlıq günlərə nifşət və qəzəbinə bildirir, qadını yeni həyata, qurub-yaratmağa çağırır:

Səni gözdən eləyən,  
Gözdən iraqlaşdırın  
Bu uğursuz çadranı  
Fırlat qaranlıqlara.  
Keçdi qaranlıq gecə,  
Söndü, zülmət, atdı dan,  
Nə gizlənmək vaxtıdır,  
İş hara, çadra hara?

Ə.Cavadın sevgi nəğmələrində bəzən ötəri giley-güzar, nakam nəhəbbət notları duyulsa da, şair qadına bəşəriyyətin anası, böyük dühələri cahana bəxş edən gözəllik, ideal mücəssəməsi kimi baxmışdır. «Sənsiz», «Gəlin», «O qızı», «Sən ağlama», «Qurban olduğum», «Gözəl qadın», «Səslə qız», «Leyla», «Almasım üçün» və bir çox başqa şeirlərində şair qadın qəlbinin incəliklərini duymaq, bu incəlikləri şirin nəğmələrə çevirmək bacarığını göstərmişdir. Əhməd Cavad zərif rübablı şairdir. Onun şikayətnamələrində də bir nəzakət, aşiqə məxsus bir etiraf sezilir:

Anıldıqca sənin sevgili adın,  
Bulmuş kamalını şeirin hünəri;  
Qarşında diz çökmiş ey gözəl qadın,  
Dünyanın ən böyük sənət ərləri.

Ə.Cavad lirikası, əlbəttə, ilk növbədə, xalq şeirindən, aşiq qoş-

malarından bəhrələnmiş, onun həm şəkillərindən, həm də ifadə və ibarələrindən mayalanmışdır. Bununla belə, şairin özünəməxsus baxışları, sənətdə fərdi deyim ədası vardır: həzirlilik, çılgınlıq, aya, ulduza məftunluq, obyektdə yeni bir mənə aramaq, sağlam pafos və sabaha çağırış notları onda güclüdür, bu isə onun üslubu üçün səciyyəvidir. Bu məziyyətlərinə görədir ki, Ə.Cavad hiss və duyğular şairidir. Onun şair duyğuları bəzən naməlum səmtə baş alıb getsə də, əvvəl-axır yenə gözəllik aləminə qovuşur.

Şaire görə, gözəllik poeziyanın ana xətti olmalıdır. Şair gözəlliyi insanın mənəvi aləmində, qadın zərifliyində və təbiət aləmində arayır. Qadın xılqətindəki gözəlliklərə əlçatılmaz bir ideal kimi səcdə etmək, bu gözəllik aləmində duyğularını sığallayıb oxşaya bilmək şairin pak və müqəddəs arzuları idi. «Ümidimə», «Niyə gəlmədin», «Axşamlar», «Aşiqin dərdi», «Pərizadə», «Sənsiz», «Gəlin», «O qız», «Sən ağlama», «Qurban olduğunu», «Gözəl qadın», «Leyla», «Almasım üçün», «Qızımı» və bu qəbil şeirləri Ə.Cavadın kamil estetik görüşlərə malik sənətkar olduğunu göstərir. Bu şeirlərdəki umu-küsü, giley-guzar, şikayət, intizar, «sevdadan uzaqlaşma» ötəridir. Gözəlliye meyl, ona əbədi bağlanmaq isə şairin bəşəri ideali kimi əsasdır, sabitdir.

Şair təbiət aləmini də belə aludəçiliklə seyr edir, təbiət onun şairanə hisslerinin tərcüməsinə çevrilir. Goy gələn gözəlliini görüb duymaq, onu sözlə cilalamaq, rəsm etmək, sənət fəvqünə ucaltmaq zəriflik, həm də sənətkarlıq tələb edir. Goy gələn uyuduğunu təsvir edən şair onun tamaşasına gəlib əylənənləri də susmağa çağırır:

Kəsin eyşi-nuşı, gələnlər susun,  
Dumandan yorğanı, döşəyi yosun  
Bir yorğun pəri var, bir az uyuşun,  
Uyuşun dağların maralı Goy göl.

Füzuli şeirinə ehtiram, müasirləri H.Cavid, Ə.Nəzmi yaradıcılığına hörmət, aşiq sənətinə və saza bağlılıq Ə.Cavadın «Füzuli», «H.Cavid», «Aya», «O qız» və b. lirik şeirlərində ifadə olunmuşdur.

Ə.Cavadın kiçik yaşı uşaqlar üçün yazdığı «Quşlara», «Beşik», «Mən Tuqayam», «Bir quşam», «Uşaqların əylənməsi üçün», «Qızım üçün», «Müəllim» və s. şeirləri sadə, oynaq, xalq ruhuna yaxın əsərlərdir, uşaq ədəbiyyatının gözəl nümunələridir. Ana laylasını xatırladan «Beşik» şeirində ahəngdarlıq diqqəti cəlb edir:

Beşik baxmaz heç bir kəsə,  
Qulaq verir gələn səsə.  
Nənə bir nəğmə söyləsə  
Yel olub yellənir beşik.

Əhməd Cavad mahir tərcüməçi idi. V.Şekspirin «Otello», «Romeo və Cülyetta», F.Rablenin «Qarqantua və Pantaqruel» əsərlərinin yüksək bədii tərcüməsi indi də öz əhəmiyyətini itirməmişdir.

Gürcü xalqına dostluq münasibəti bəsləyən şair onların dilini, ədəbiyyatını öyrənmiş, qabaqcıl gürcü ziyahları ilə əlaqə saxlamışdır. Büyük gürcü şairi Şota Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» poemasını Ə.Cavad orijinaldan Azərbaycan dilinə çevirmişdir. Şair poemanın vəzn və qafiyə ölçülərini, poetik strukturunu tərcümədə saxlamışdır.

Əsrin səsinə səs verən Əhməd Cavad ədəbiyyat tarixində orijinal və lirik şeirlər müəllifi kimi özünəməxsus yeri olan sənətkarlar-dandır.

## NƏSR

Artıq 20-ci illərin sonu və 30-cu illərdə müasir Azərbaycan ədəbiyyatının gözəl nümunələri yaranırdı. Bu illərdə bədii ədəbiyyatın əsas qollarından biri kimi yeni bədii nəşrin inkişafı da ədəbi prosesin zəruri məsələlərindən biri idi, başqa sözlə, hekayə, povest və roman yaradıcılığının inkişafı gündəlik tələb kimi Azərbaycan ədiblərinin qarşısında dururdu. Bu zaman M.S.Ordubadi, Y.V.Çəmənzəminli kimi təcrübəli yazıçılarla yanaşı, gənc nasırlar də fəaliyyət göstərirdi. H.Nəzərli, Ə.Əbülhəsən, S.Rəhimov, M.Hüseyn, Mir Cəlal, Ə.Vəliyev, S.Rəhman aktual mövzularda, müxtəlif janrlarda və yeni formalarda əsərlər yazaraq nəşrimizin inkişafında fəal iştirak edirdilər.

Yazıçılar yeni həyatı, dövrün tələblərini dərindən öyrəndikcə realizm metoduna daha möhkəm yiyələnir, varlığı doğru, inqilabi inkişafda və sənətkarlıqla eks etdirmək yoluna gəlib çıxırlılar. Bu isə asan başa gəlmirdi. Yazıcılar ideya-məzmun və bədii sənətkarlıq sahəsində uzun və döyümlü axtarışlar aparır, yaradıcılığında yenidənqurma və təkmilləşmə prosesi keçirirdilər.

Həmin illərdə müasir dövrün yeni ədəbiyyatını yaratmaq başlıca tələb idi. Bu zəruri məsələnin bədii həlli isə yalnız xalq mənafeyini, ictimai mənafeyi ön plana çəkməyi, ictimai həyatın bütün sahələri ilə

yanaşı düşüncələrde, şüurlarda yaranan yenilik və təbəddülatı dərk edib, düzgün qavramağı, köhnəliklə yeniliyin dialektik mübarizəsini doğru qiymətləndirməyi, ifratçılığa yol verməməyi, mahiyyəti deklarativ şəurlarla əvəz etməməyi irəli sürürdü. O illerdə yazılan əsərlərin, demək olar ki, əksəriyyətinin konflikti köhnəliklə yeniliyin mübarizəsi, münaqışəsi üzərində qurulurdu. Bu təsadüf kimi deyil, zəruri və təbii bir hal kimi qiymətləndirilməlidir. Çünkü köhnə cəmiyyət daxilində yetişən yeni münasibətlər saf, təmiz halda, göydəndüşmə şəkildə əmələ gəlmirdi. Onda içərisindən çıxdığı cəmiyyətin bir sıra xüsusiyyətləri bərkimmiş, sabitləşmiş şəkildə qalırıdı. Bu cəhət özünü xüsusiyyət geriliyə və fanatizmə, mövhumata və başqa təsisatlara ictimai əzabın, istismarın amansız buxovlarından yenice azad olmuş adamların münasibətlərində özünü göstərirdi. Bu baxımdan yazıçı S.S.Axundovun «Molla Qasım» hekayəsi iibrətamızdır. Bu əsərdə ifrat xəyalçılıq, fantaziya yoxdur, süjet real həyatın özündən alınmışdır. Təsvir olunan həyat materialının özü o zamankı Azərbaycan məşəti üçün tamamilə səciyyəvi idi. «Yüz dərdin əlacı» olan Molla Qasımin ruhanılık, basqallıq, hekimlik, böyüklük – ağsaqqallıq etməsində təəccübülu bir şey yoxdur. Bu da doğrudur ki, Molla Qasımin səpdiyi xurafat toxumları Güllücə kəndinin münbit torpağında tez rişələr atır, qol-qanad aça bilir. Deməli, ədib hadisələri tipik şəraitdə cərəyan etdirmişdir. Molla Qasım anlayır ki, «... əhalisi... nəhayet dərəcədə avam, dini – mövhumat və bütpərestlikdən qalma adətlər aşğusunda boğulan, həkimsiz, dərmansız yaşayan... belə cəmaətin içinde hər nə ki, kələyi varsa, işlədə biləcəkdir. O idı ki, hərif bu kəndi və onun camaatını bəyənmişdi».

Keçmişlə indinin müqayisəli təsviri əsasında yazılan bu hekayədə əhvalat inqilabdan əvvəl başlasa da, müasir səslənirdi.

30-cu illerdə Azərbaycan bədii nəsri coşğun inkişaf mərhələsinə qədəm qoyurdu. Ədəbiyyat və incəsənət sahəsində də əlamətdar hadisələr az deyildi, ictimai həyatdakı dəyişikliklərlə əlaqədar olaraq sənət və ədəbiyyatın da qarşısında yeni tələblər dururdu. Başlıca vəzifələrdən biri ictimai varlığı dolğun və hərtərəfli əks etdirən, zəhmətkeşlərə quruculuq işinə sədaqət ruhu aşlayan dərin mündəricəli, bitkin formalı əsərlər yaratmaq idi. Bu zaman artıq böyük yaradıcı qüvvəyə çevrilmiş gənc ədiblər ilə bir cəbhədə təcrübəli yazıçılar da yeni ədəbiyyat uğrunda mübarizə aparırıdı. Bədii nəşrin geniş imkanlarından istifadə edib yeni həyatın geniş və hərtərəfli təsvirini verir, insanların mənəviyyatında, psixologiyasında yaranan təbəddülatı bədii boyalarla göstərir, əsərlərində dövrün aktual məsələlərini qoyur, yeni şurun, ictimai

əxlaqın, humanizm ruhunun formallaşmasını, yaşanılan tarixin ayrı-ayrı mərhələlərini bədii sənətin qüdrəti ilə yenidən canlandırırırdılar.

Bədii nəşrimiz bu illərdə həyatın irəli sürdüyü bir sıra vacib məsələlərin bədii həllini verməkdə az iş görməmişdir. Ə.Haqverdiyevin hələ inqilabdan qabaq yazmağa başladığı, lakin sovet dövründə əsaslı surətdə yenidən işləyərək çap etdirdiyi «Xortdanın cəhənnəm məktubları» (burada «Odabaşının hekayəti» diqqəti daha çox cəlb edir), Qantəmirin «Kolxozistan», B.Taliblinin «Dirək», Ə.Məmmədxanının «Burulğan», «Bakı gecələri», M.Hüseynin «Daşqın», «Komissar», İ.Əfəndiyevin «Kənddən məktublar» və s. kimi əsərlərdə dövrün bir sıra diqqətəlayiq və səciyyəvi içtimai-mənəvi məsələləri eks etdirilmişdir.

Ə.Haqverdiyevin «Odabaşının hekayəti» (1930) povestində yeni və geniş baxışın qüvvətli təzahüründən bəhs edən prof. Cəfər Xəndan yazdı:

«Coşğun bir ilham, dərin lirizm, qüvvətli realizm ilə yazılmış bu povestin süjet xətti inqilabdan əvvəlki həyatımızda baş verən minlərcə faciələrdən birini əhatə edir...».

Professor Cəfər Xəndan haqlı olaraq göstərirdi ki, Ə.Haqverdiyev yaradıcılığına xas lirikanın satira ilə birləşməsi bu povestdə daha aydın gözə çarpır. «Odabaşının hekayəti» sovet dövründə yazılmış ilk povest olduğundan əsərin ədəbi-tarixi əhəmiyyəti də vardır. Doğrudan da, ədib bu iibrətamız povestdə köhnə quruluşun nakam qoyduğu iki gəncin – Fərman və Gövhərtacın ürəkyandırıcı məhəbbət faciəsini sənətkarlıqla göstərə bilmişdir. Əsərdə Fərman və Gövhərtacın bir tanrı qədər inam bəsdəlikləri din xadimi tərəfindən amansız şəkildə aldadıldığı çox inandırıcı verilir.

Povestdəki Fərman da, Gövhərtac da, axund da dövrləri üçün tipik bədii obrazlardır. Belə əsərlərdən biri də B.Taliblinin «Dirək» povesti idir. Əsər ilk dəfə 1930-cu ildə «Kommunist» qəzetində «Şirindilli» imzası ilə çap olunmuşdur. «Dirək» povesti ədibin qüvvətli həyat müşahidələrindən doğmuş və sərt bir üslubda yazılmışdır.

Əsərdə verilən Nadir surəti ədibin özü üçün çox doğma obrazdır. Onların tərcümeyi-hali ötəri müqayisə edilsə, bir-birinə uyğun gələn nöqtələr, cizgilər, detallar görmək olar.

Əsər bir sınıf kimi yetkinləşib formallaşan, nəhayət, öz tarixi vəzifəsini dərk edərək haqsızlığa qarşı azadlıq uğrunda mübarizə aparan yoxsul kəndlilərin inqilabı fəaliyyətinin bədii təcəssümünə həsr olunmuşdur.

Povestin konflikti iki düşmən cəbhə arasında gedən mübarizə üzərində qurulmuşdur. Tərəflərdən birini Məstan bəy, digərini isə Na-

dir təmsil edir. Əsərin baş qəhrəmanı Nadir bədii ümumiləşdirmə yolu ilə yaradılmışdır. Nadirin inkişafı yolunu göstərən təsvirlər realist inikas əsulanun tələblərinə uyğundur.

Ədib Nadirin azadlıq, sərbəstliyə qüvvətli meylini, təbii hissərini, eyni ilə bu yolda onun qarşısına çıxan burjua-mülkədar mühitinin əngəllərini, müqavimət gücünü inandırıcılıqla göstərə bilmışdır. Köhnə quruluş Nadirlərə, Məcidlərə «rəaiyyət balası» damğası vurmuşdur. Ona görə də Nadir məhz Məstan bəyin qızı Zeynəb sevdiyi üçün əzab və məşəqqətlərlə qarşılaşır, döyüür, təhqir olunur, nəhayət, doğma kəndindən aralı düşür.

Nadir əsərdə ağır nökerçilik, köləlik əsarətindən xilas olmağa çalışan, həyatı dərk etməyi bacaran və onun işiqli cəhətlərini görən bir gənc kimi verilir. O, həyatın bütün rəzalətlərini Məcidin, anasının, habələ özünün yaralı taleyində daha bariz şəkildə görür, dərindən anlayır və çıxış yolu tapmadıqda mənənə sarsılır. Nadirin körpəlikdən qəlbində olan və potensial xarakter daşıyan etiraz və narazılıqların miqyası sonralar böyükür və ona anladır ki, həyatda bir-birinə zidd iki ictimai qüvvə mövcuddur: əzənlər və əzilənlər. Ona görə o, əzilənlərə məhəbbət, şəfqət hissəleri duyursa, əzənlərə nifrat və qəzəb bəsləyir. Bəy zülmünə, ağır həyat tərzinə dözen Nadir mənəvi duyğuları, məhəbbəti təhqir olunduğu zaman artıq səbr edə bilmir. Ona görə də dayısı Səmədin: - Sən bir yetim kəndli balası, o isə adlı-sanlı bəy qızı. Heç sənə baxarmı? - sözünə qəzəble: - Baxar! – deyə cavab verir.

Povestdə inqilabdan əvvəlki Azərbaycan kəndlisinin acınacaqlı taleyi aydın şəkildə təsvir edilmişdir. Yaziçı insanları mənəvi və cismani cəhətdən yaralayan bəylilik quruluşunun əsaslarını tənqid edir.

Əlbəttə, köhnəliyə qarşı qoyulmuş Nadir surətinin təsvirində müyyəyen sünilik, sxematiklik də vardır. Bununla belə povestdə verilən lirik sevgi xətti ictimai məsələlərin mahiyyətinin lazımlıca açılmasında bir ədəbi priyom kimi müsbət təsirə malikdir.

Nadir sonralar Zeynəblə evlənərkən tərəddüd keçirir. O, şəxsi məhəbbətini ümumxalq mənafeyinə, azadlıq naminə qurban verir, öz daxili hissərini yeri gələndə güclə, qəzəblə dişlərini bir-birinə möhkəm kilidləmək hesabına cilovlayıb boğा bilir.

Povestdəki mənfi suretlər Məstan bəy, Səməd, Məşədi Məmməd və Əhməd də ustalıqla yaradılmışdır. Yaziçı bu obrazlarda burjua-mülkədar ağalığının doğurduğu rəzalətləri göstərməyə müvəffəq olmuşdur. Bunlardan Məstan bəy diqqəti daha çox cəlb edir. Oxucu onun əzazilliyini, amansızlığını gözləri ilə görmüş kimi olur. O, kəndin mütləq hakimi, yeni hökumətin kənddə əsas dayağı olan bəyliyin tipik

nümayəndəsidir. Ədib bu surətlərin xüsusi mülkiyyətə hərisliyini, yoxsulların ictimai əzablarının əsas kökü və mənbəyi kimi göstərir.

Əsərdə nəzəri cəlb edən maraqlı surətlərdən biri də Səməddir. Ədib bu surəti bütün incəliklərilə açmış, onun hərəkətlərini canlı lövhələrdə vermişdir. Ədib Səmədin şəxsində tez-tez cildini dəyişdirən, kiçik bir işarədən, hadisə və səhvədən istifadə etməyi bacaran ikiüzlü burjua tipi yaratmışdır.

Sovet hakimiyyətinin ilk günlərində yaranan qarışqılıqdan ısti-fadə etməyə çalışan Səməd: - Misi odda qoyarsan olar isti, döyərsən olar yasti..., - deyə əl altdan öz çırkin əməllərini yeritməyə çalışır.

«Dirək»də verilmiş qadın surətləri diqqəti daha çox cəlb edir, O dövr ədəbiyyatımızda əsas problemlərdən olan qadın məsələsinə B.Talibli xüsusi diqqət yetirmiş, qadının cəmiyyətdəki mövqeyini, yeni quruluşun, ictimai-siyasi münasibətlərin qadınlığa təsiri məsələsini əks etdirərək, düşüncə, əxlaq və həyat tərzlərilə bir-birindən fərqlə-nən qadın surətləri – Noğul xanımı, Nadirin anası, Zeynəb və Məryəm yaratmışdır.

Məstən bəyin arvadı Noğul xanımın təbiətində xüsusi mülkiyyət, zadəgan əxlaqi, təkəbbür, şöhrətpərəstlik, evoizm kimi iyrənc sıfətlər tərbiyə etmişdir. O da rəiyyətə yuxarıdan baxır. Lakin ədib onu da düz yazır ki, əslində Noğul xanımlar da hüquqsuzdurlar.

Əsərdə Noğul xanım surətini əsas hadisələrlə möhkəm bağlaşdır, bəy qadınlarının zadəgan təbieti, düşüncə və əxlaqi keyfiyyətləri onun surətində tam və dərin ifadəsini tapa bilməmişdir. Bu isə surətin yarımcıq qalmasına, sxematik çıxmışına səbəb olmuşdur.

Nadirin anası tamamilə başqa səpkidə işlənmişdir: başı məşəq-qətlər çəkən, göz yaşı tökə-tökə oğlunun xoşbəxtliyini düşünən bu ana həqiqi el ağbirçəyi kimi qələmə alınmışdır. Doğma kəndindən didərgin düşən oğlundan bir xəber öyrənmək üçün ana düşmən qapısına gə-lir, hər cür təhqir və məzəmmətə dözür. Ədib bu iki ana surəti lə iki həyat tərzini verir; onlardan birinin zahirən, digərinin isə daxilən, mə-nəviyyatca zəngin olduğunu göstərir. Beləliklə, oxucunun gözləri qaşı-sında var-dövlət sahibi, mallı-pullu, zəngin Noğul xanımla əsir həyatı keçirən, öz təsəllisini göz yaşlarında tapan yoxsul ana surəti canlanır.

Bu illərdə yazılan diqqətəlayiq nəşr əsərlərindən biri də M.Hüseynin «Daşqın» povesti idir. Əsər ilk dəfə 1933-cü ildə çapdan çıxmışdır. Sonralar müəllif onu bir də nəzərdən keçirərək yenidən nəşr etdimişdir.

«Daşqın» povesti vətəndaş müharibəsi mövzusuna həsr edilmişdir. Məlum olduğu kimi, vətəndaş müharibəsinin bədii təsviri 30-cu

iller ədəbiyyatımızda başlıca mövzulardan olmaqla, həm də böyük siyasi əhəmiyyətə malik idi.

«Daşqın» əsəri də məhz belə bir aktual məsələnin bədii həllinə həsr olunmuşdur.

«Daşqın»ın əvvəllərində ədib təxminən belə bir mənzərə çizir: Azərbaycanın mərkəzi Bakıda yeni hakimiyət qurulsada, ucqar əyalətlərdə keçmiş quruluşun bu faktla barışmaq istəməyən nümayəndələri bir yerə toplanaraq muqavimət göstərməkdə davam edirdilər.

Yoxsul kəndlilər, muzdurlar, bir sözlə, bəy-xan zülmündən yenicə xilas olmuş adamlar isə Sarxan adlı bir nəfərin rəhbərliyi ilə partizan dəstəsi təşkil edib həm daxili eksinqilabi qüvvələrə, həm də xərici işgalçılara qarşı mübarizə aparırlar.

Əsərin əsas konflikti də məhz həmin bu inqilabi qüvvəni təmsil edənlərlə düşmən hesab olunanlar arasındaki münaqişə üzərində qurulmuşdur.

Göründüyü kimi, əsərin konflikti ictimai-siyasi məsələlər, sınıf mübarizə problemi ilə bağlıdır və belə bir münaqişə xətti əsərin eks etdirdiyi dövrün ən aktual, xarakterik ziiddiyətləri üzərində qurulmuşdur.

Konfliktin müsbət qütbünü təmsil edən nümayəndələrdən biri, həm də inqilabi hərəkatın rəhbəri, başçısı sayılan Sarxandır.

«Daşqın»ın birinci hissəsində Sarxanla bağlı hadisələrin, münasibətlərin təsvirindən məlum olur ki, o, mürtəce qüvvələrin kəndlərdə törətdikləri fitnələrdən xəber tutan kimi tərəddüd etmədən, öz kəndini, ailəsini, habelə nişanlığını buraxıb mübarizəyə qoşulur və çox keçmədən partizan dəstəsinə rəhbərlik edir.

Əfsuslar olsun ki, müəllif bu dinamikada olan surətdən lap povestin əvvəlində ayrıılır.

«Daşqın»ın II-III hissələrində Sarxanı əvəz edəcək obraz səviyyəsinə az-çox qaldırılan Şirəlidir. Lakin müəllifin bütün ciddi-cəhdinə baxmayaraq Şirəli bədii obraz kimi Sarxandan xeyli aşağıda durur. Bu da müəllifin qələmə aldığı obrazı lazımlıca yaşamadığı, duymadığı ilə əlaqədardır. Şirəli bir qədər sxematikdir. Ədib onu Əmrərah, Mahirə və başqa obrazlarla münasibətdə versə də, istənilən təsir alınmır. Əmrəhla bağlı əhvalatların təsviri və Əmrəhə surətinin özü da-ha səmimi, daha təbii çıxmışdır.

M.Hüseynin etiraf etdiyinə görə, Əmrəhə surətinin əsas prototipi Qazaxda yaşamış qaçaq Kərəmdir. Əmrəhin partizanlara qoşulması, menşeviklər və s. qarşı vuruşması bu baxımdan inandırıcıdır. Ömrünü qaçaqlıqla keçirmiş bu adamın əlinə fürsət düşən kimi partizan hərəkətinin qayəsini başa düşməsə də, bu əməliyyatlarda iştirak edir. Lakin

müəllif Əmrəhla əlaqədar xətti də romanın əsas süjeti ilə yaxşı bağlıya bilməmişdir. Buna görə də həmin epizodlar bədii cəhətdən bütün, şirin oxunan parçalar olsa belə, ümumən romandakı əsas xarakterlərin, ideyanın açılmasına xidmət edə bilmir; əksinə, onları bir növ əsərdən sıxışdırır çıxarır.

«Daşqın»da müəllisin tarixi faktlara həqiqi sənətkar mövqeyindən yaradıcı münasibəti aydın hiss olunur. Ədib o dövrün ictimai hadisələrini, adamlarını müşahidə etmiş, lakin bunların hamisini bir ziyyəli, yaxud alim kimi öyrənsə də, bədii təfəkkür gücü ilə onları canlardırmaqda müəyyən çətinlik çəkmişdir. Burada müəllisin çoxplanlı roman yaradıcılığı sahəsində tacribəsizliyi də öz təsirini göstərmmişdir.

«Daşqın»da, hələ vaxtilə ədəbi tənqidin qeyd etdiyi kimi, kompozisiya dağınıqlığı vardır. Ayri-ayrı fəsillər, epizodlar arasında məntiqi-fikri bağlılıq zəifdir, bir çox parçalar quru qəzet materialını xatırladır. Ədib əsərin sonrakı nəşrində də bu qüsurlardan yaxa qurtara bilməmişdir.

Bütün bunlarla bərabər «Daşqın» Mehdi Hüseynin bütün yaradıcılığında epik janrı tərəf qüvvətli bir dönüş, cəsarətli bir addım kimi qiymətləndirilməlidir. Ədibin sonrakı əsərlərində görəcəyimiz bir sıra mürekkeb psixoloji hadisələr, canlı xarakterlər, geniş həyatı lövhələr öz mənbəyini məhz «Daşqın»dan götürür, - desək heç də yanılımız.

**Cəlil Məmmədquluzadə (1866-1932)** ... Böyük satirik, ədib Cəlil Məmmədquluzadə məşhur «Molla Nəsrəddin» ədəbi məktəbinin banısı və ideya rəhbəri, kiçik hekayə ustası, qüdrətli dramaturq və publisistdir. Cəlil Məmmədquluzadə 1920-ci ildə Cənubi Azərbaycana gedir, böyük çətinlikdən sonra Təbrizdə «Molla Nəsrəddin» jurnalının səkkiz nömrəsini nəşr edir. Ədib jurnalın Təbriz nömrələrini əsasən, tekbaşına çıxarsa da, məqalələrin altında məşhur mollanəsrəddinçilərin gizli imzalarını işlədir. 1922-ci ildən etibarən Bakıya qayıdaraq o, Ə.Haqverdiyev, M.S.Ordubadi, Əli Nəzmii, Ömer Faiq kimi dostlarını yenə ətrafına toplayaraq «Molla Nəsrəddin» jurnalının nəşrini davam etdirir.

İnqilabdan əvvəl öz dövrünün uzaqqorən, açıqfikirli bir mütefəkkiri kimi tanınan, ictimai eybəcərliklərə, zülm və əsəretə qarşı kəskin mübarizə aparan, avamlığa, geriliyə, qadın əsarətinə, dini fanatizm və mövhumata qəzəblə gülən C.Məmmədquluzadənin tənqid atəsi inqilabdan sonra, əsasən, köhnəlik qalıqlarına qarşı çevrilir. Ədibin realizmində, mövzularında, əsərlərin janrı xüsusiyyətlərində yeni keyfiyyətlər meydana çıxır.

Bu dövrdə C.Məmmədquluzadə yaradıcılığını üç əsas xətt – dramaturgiya, bədii nəşr, publisistika üzrə davam və inkişaf etdirir.

İnqilabdan əvvəl «Kişmiş oyunu» pyesini (Ədibin eyni adda həkayəsi də var) və məşhur «Ölülər» (1909) yazan C.Məmmədquluzadə sonralar «Anamın kitabı» (1919-1920), «Kamança» (1920), «Danabaş kəndinin məktəbi» (1921), «Dəli yiğincığı» (1927) və s. dramatik əsərlərini qələmə almışdır.

Mövzusu Cənubi Azərbaycan həyatından alınmış «Dəli yiğincığı» komediyası maraqlı bir konflikt üzərində qurulmuşdur. «Ölülər»də diri ikən ölüleri, fırıldaqçıları, avamlar dünyasını acı qəhqəhəlrlə ifşa edən dramaturq «Dəli yiğincığı»nda da «dəllilər» cəmiyyətini səhnəyə-tamaşaçının gözü qarşısına gətirir. Beş pərdəli komediyada müəllif dəllilər və ağıllılar, hakimlər və məhkumlar dünyasının daxili ziddiyyətlərini açıb göstərməyə çalışır. Saysız-hesabsız rəzalətləri tövədən, «dəlliləri» ələ salıb gülən «ağillilar» komediyanın əsas tənqid hədəfləridir: (Fazıl, Şimirəli və s.). Sona, Mustafa, Həmzad Qurban, Farmasyon Rüstəm, Sərsəm, Heydər və başqa dəllilər isə müəllifin rəğbat bəslədiyi, halına acıldığı və oxucuya, tamaşaçıya da onlara mərhəmət hissi təlqin etdiyi surətlərdir. Bu surətlər komediyada ruhanilər, fırıldaqçı, xudpəsənd «ağillilara» qarşı qoyulmuşdur.

Dramaturq vaxtı ilə «Ölülər» komediyasında mənfi tipləri, feodal patriarchal cəmiyyəti, dini xurafat mütəcəssəmələrini «kefl» surəti vasitəsi ilə tənqid atəsinə tuturdusa, indi «Dəli yiğincığı»nda həmin cəmiyyət və tiplər «dəllilərin» dili ilə qamçılanır.

Xalq və onun varlığı üçün əsas amillərdən olan doğma ana dilinin taleyi C.Məmmədquluzadə yaradıcılığının əsas mövzularından biridir. «Dəli yiğincığı»nda Hacıların şəhər hakimi Həzrət Əşrəf münasibəti bu cəhətdən iibrətlidir. Onlar ana dilində danışmağa cəsarət etmirlər. Çünkü Həzrət Əşrəfin «qeyzi tutur». Əsərin personajlarından Hacı Cəfər ümumin dərdini ifadə edərək «Peygəmbərə and olsun, Həzrət Əşrəfin dilini biz başa düşmürük», - dedikdə bütün Hacilar hakimin hüzurunda heç danışmamağı qət edir, ağızlarını əlləri ilə qapayırlar. Bu, hər şeydən əvvəl, despotizmə, hakim, millətçi dil siyasetinə qarşı etiraz əlamətidir. Dramaturq Həzrət Əşrəf surətini Şərq müstəbidliyinin timsali kimi vermişdir. Onun vəzifəsi ancaq «əmr etmək, çığırıb bağırmaqdır», yerli camaatın dilini, ruhunu, xarakterini öyrənməyi, onunla hesablaşmağı heç ağlına da gətirmirdi.

C.Məmmədquluzadənin müqayisəli istehza və kinayəsi, öldürücü satirası burada bütün kəskinliyi ilə meydana çıxır. Hacilar əcnəbi həkimin, yerli dili bilmədən «dəlliləri» necə sağaldacağı üstündə mü-

bahisə edirlər:

«**Hacı Xudaverdi**. Yəni, Hacı Ağa, bizim dildə nə mətləb var ki, onu bilsin, ya bilməsin? Bıləndə nə olacaq, bilməyəndə nə olacaq.

**Hacı Məhəmmədəli** (hacilər). Hacı Ağa, and olsun Allaha, mən ona təəccüb eləyirəm ki, bu zalim oğlu bizim dili bilməyə bilməyə deliləri necə müalicə edəcək? Genə özgə azar ola, genə bilməsə də, o qədər eybi yoxdur. Amma Hacı Naib Ağa buyuran kimi, burada ruh məsələsi var, burada dəlinin əhvalını yoxlamaq məsəlesi var...»

Şübhəsiz, bu parçadakı «ruh məsələsi» dərin ictimai məzmununa malikdir. Xalqın ruhunu, mənəviyyatını tuyub dərk edə bilməyənlər onun dərdini də duymaz, ona kömək edə bilməz. Bu nöqsan dəliyə «dali» deyən həkim Lalbyuza da, ölkənin hakimi Həzrət Əşrəfə də eyni dərəcədə aiddir.

Bələliklə, müəllifi düşündürən «Xalqın taleyini kimlərə tapşırmaq olar?» suali oxucu və tamaşaçını da dərindən düşündürüb məşğul edir.

«Dəli yığıncağı» yalnız müəllifin dram yaradıcılığı üçün deyil, həm də bütün satirası, bədii gülüşü üçün səciyyəvidir. Bu əsər bir çox cəhətdən «Ölülər»la bağlı olduğu kimi, «Anamın kitabı» ilə də six əlaqədardır. Bədii sənətkarlıq və ideya, məzmun dərinliyi baxımından «Anamın kitabı» müəllifin «Ölülər»dən sonra ikinci böyük dram əsəridir.

Bəşəri ideyaların təbliğatçısı olan C.Məmmədquluzadə başqa dəliləri, xüsusən, böyük rus xalqının dilini öyrənməyin ürəkdən tərəfdarı idi və onun fikrincə, insan öyrəndiyi hər bir dildən xalqın, Vətənin xeyri üçün istifadə etməyi bacarmalıdır. Mövzusu inqilabdan əvvəlki həyatdan alınmış «Anamın kitabı» pyesi əsasən bu böyük həqiqəti anlamayan ziyalıların həyatını eks etdirir.

XX əsrin əvvəllerində xarici ölkələrdə təhsil alan azərbaycanlı ziyalıların çoxu bir-birinə zidd dünyagörüşünə malik idilər. Onların bir qismi Vətənə, xalqa yabançı olub, milli iftixar hissindən məhrum idı. «Anamın kitabı» pyesindəki Rüstəm bəy, Mirzə Məhəmmədəli, Səməd Vahid qardaşları məhz bu qəbil ziyalıları təmsil edən tipikləşdirilmiş surətlərdir.

Biz, eyni ailəyə, eyni xalqa mənsub, lakin bir-birini başa düşməyən belə başabəla, yarımcıq ziyalı tiplərinə «Molla Nəsrəddin» jurnalının inqilabdan əvvəlki nömrələrində də tez-tez rast gəlirik. Şərq ölkələrində təhsil almış «Müsəlman oxumuşları»ndan biri Qərbədə, ya Rusiyada təhsil almış başqa bir ziyalı ilə son dərəcə qəliz dildə danışır. Onu qətiyyən başa düşməyən Avropa təhsili görmüş ziyalı isə belə deyir: «Məni izvinit elə, mən yevropeyski obrazovaniya almışam. Ta-

tarskı ponimat eləmirməm»

İngilabdan əvvəlki elə eybəcər halları «Ananın kitabı» daşı ge niş planda və sənətkarlıqla əks etdirir. Anı bu əsərdə Vətənin, xalqın rəmziidir. Vətən, xalq birliyi fikri pyesin əsas ideyası kimi «Ananın kitabı»nda yazılmışdır. Bu fikir atədən anaya, anadan isə övladı (Gülbahara) çataraq nəsildən-nəslə keçir. Muxtəlif, həttə bii birincə zidd məsləkli üç qardaşın atası Əbdülezim Vətən, xalq bürhəni kainatın quruluşuna bənzədərək bayazın vərəqinə belə yazmışdır. «Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yam gəzib dolanısalar, gənə əvvəl axı anaları Zəhranın ətrafına gərək dolanalar, çünki ay və ulduz şənşin parçaları olan kimi, burlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin qanıunu pozmaq istəyə; onun işsə fi və vicdani ona müdəmələhəyat əziyyət edəcək; nə qədər canında nə fəs var peşənən olacaq»

Əbdülezim və Zəhra bəyiminin oğlanları bu müqəddəs vəziriyətə eməl edürlərmiş?

Onlardan Rüstəm bəy rus təhsili görüb, lügət yazınaqla məşğul dur; Mirzə Məhəmmədəli İranda oxuyub elmi-ilahi müəllimnidir; və izdir, üçüncüçü, Səməd Vahid İstanbulda oxuyub qayıdır, həm şair, həm də türk dili müəllimidir.

Əsərin ilk pərdəsindən bu üç qardaş bii birini anlanır, bii rus ibarələri, digəri qəliz ərəb, fars tərkibləri, üçincüsü isə anlaşılmaz osmanlı tərizi ilə danışır. Onlar ruhən yad, sənət, məslək və dünya-görüşü etibarı ilə də bii-biriindən uzaqdırlar. Bacıları Gülbahar kimi əre vermek üstündə qardaşların mübahisəsi də elə bu anlaşılmazlıq və ziddiyətdən doğur. Onlardan hər biri qızı öz dostuna, öz məsləkinə uyğun bildiyi adama əre vermek istəyir. Cəmiyyət-xeyriyyə iclasında bu nəmizədlərin danışığına qulaq asan Gulbahar onların məqəni başa düşə bilmir, onu yuxu basır, Gülbahar deyir: «Qardaşlarım, vəllah, sözün doğrusu budur ki, çobanların danışığından savayı mən bir söz başa düşmədim».

Vətənin rəmzi olan aria da, onun aydın düşüncəli, eñbarlı övladı Gulbahar da ancaq çobanlara qulaq ası, onlaştı söhbətdən xoşanıllar. Beləliklə, dramatun q çobanları xalqa ruhən yad olan Rüstəm bəylərə, Mirzə Məhəmmədəlilərə, Hüseyn Şahidi'lərə qarşı qoyur. Aclara yarım eli uzadan çobanlar fərsiz cəmiyyəti xeyriyyə üzvlərinindən bir evuc burjuaziya ziyalisindən çox yüksəkdə dururlar

Ana (Zəhrabəyim) övladlarını dañın izləyir. Onların müxtəlif səmət getməsi ilə ailənin dağılacağından qorxur. Odur ki, hər pərdənin sonunda məşhur ata nəsihətini onlara xatırlatınaq istəyir. Hər dəfə de

başı dumanlı, fıkrı ziddiyetli övladlar onu bir bəhanə ilə rədd edirlər. Ananın faciəsi Vətənin, həmçinin onun qabaqcıl, ziyalı övladlarının faciəsidir. Bunu yaxşı dərk edən Gülbahar isə ananın gözüaucıq, aydın düşüncəli övladıdır, dövrün sağlam fikirli, mütərəqqi gəncliyinin nümayəndəsidir.

Müəllif, cəmiyyəti-xeyriyyədə hər məsələni başdansovdu, alayarıncıq həll edən, hərəsi ayrı bir dildə danışan niəclis üzvlərinə acıacı gülür. Nəhayət, polis axtarışlarından sonra daha gülünc hala düşən üç qardaşın mənəvi boşluğununu Rüstəm bəyin sözləri ilə müəllif realistcəsinə açır. «Hələ indiyə kimi xalq bir şey başa düşmürdü. İndiyə kimi xalq deyirdi – inərhəba Əbdülzəmin oğlanlarına. Maşallah, biri Peterburqa elni təhsil edib, biri İstanbulda, biri də Nəcəfüləşrəfdə. Üçü də maşallah oxuyub alım olub. Amma bundan sonra ağızlıarda söylənəcək ki, həmin üç alımların biri «Mirzə Məhəmmədəliyə işarə edir» xüsuf-küsuf duası yazır. Biri «Səməd Vahidə baxır» məfailin fəülatin; biri də (özünə baxır) vallah mən özüm də heç başa düşmürəni ki, mən nəciyəm. qah-qah ... (qah-qah çəkir)».

Dramaturqun tənqid hədəflərini onların öz dili ilə ifşa üsulu burada da özünü göstərir. Mənfi tip öz-özünə kinayə edib gülməklə pyesin satirik boyalarını daha da tündləşdirir, ideya və bədii təsir gücünü xeyli artırır.

Pyesdə polisin müsəlman ziyalılarından şübhələnməsi də, bu şübhənin əsassızlığı da gülüş doğurur. Dramaturq demək istəyir ki, inqilabi çarşılmalar dövründə Rüstəm bəy, Mirzə Məhəmmədəli, Səməd Vahid kimi ziyalılar xalq azadlığı yolunda çalışmaq, xalqa fayda verə biləcək bir iş görmək əvəzinə lazımsız, mənasız işlərlə məşğul olur, söz güləşdirir, sxolastikanı təblig edir, cəfəng şeirlərə aludə olurlar.

C.Məmmədquluzadənin sovet dövründəki yaradıcılığında həkayə janrı geniş yer tutur. Ədibin bu hekayələri mövzuca yeni və rəngarəngdir. O bir tərəfdən geniş həyatın – kapitalizmin qalıqlarına qarşı mübarizə inövzusundə, digər tərəfdən yeni həyatın, azad zəhmətin təntənəsini göstərən təzə duygular və hissələr ifadə edən hekayələr yazır. Qadın azadlığı, realist demokratik sənət və ədəbiyyat uğrunda mübarizə, mövhümata, bürokratizmə qarşı kəskin çıxış, dilin təmizliyini qorumaq, gənc nəslin yeni qaydada, sağlam ruhda tərbiyəsi kimi mühüm məsələlər ədibin müasir hekayələrində əsas yer tutur. Yazıcı «Yuxu», «Qoşa balıncı» və başqa hekayələrində çadranı, qeyri-bərabər evlənmə qaydalarını gülüş hədəfinə çevirir C.Məmmədquluzadənin inqilabdan əvvəlki bədii nəşrinə xas xəlqiliyi mənalı gülüşü, lokanızmı, sadəliyi və mübarizliyi bu hekayələrdə də görürük. Ədib cəmiyyət

quruculuğuna mane olan yaşıamazlara, tüfeylilərə, oğrulara, süründürməçilərə, xalqı aldatmaq yolu ilə varlaşmaq istəyənlərə, şöhrətpərəstlərə qarşı amansız mübarizə aparır: («Taxıl həkimim», «Qəza müxbürü», «Ucuzluq», «Oğru inək») rəhindilliğ, qonaqpərvərlik, kimisəzlərə əl tutmaq kimi hissələri təbliğ edir («İki alma», «Toy» və s.).

Elmin, mədəniyyətin inkişaf etdirilməsi, savadsızlığın ləğvi, yəni əlifba məsələsi C.Məmmədquluzadəni ciddi məşğul edirdi. Bu sahədə görkəmlı ictimai xadim kimi çalışan ədib, eyni zamanda, tərbiyə mənzusunda «Şərq fakültəsi», «Saqqlı uşaq», «Buz» və s. hekayələrini yazır.

Ədibin 1926-ci ildə burjuua mülkədar qılıqlarının tənqidini mövzusunda qələmə aldığı «Bəlkə də qaytarıldılar» hekayəsi onun inqilabdan sonra yazdığı əsərlər içərisində mövzu aktuallığı, ideya-siyasi mözimini, bədii sənətkarlığı ilə seçilir.

İngilabdan əvvəl 14 karvansarası, 137 tikiłısı olan Hacı Həsəd, yalnız neftdən ildə yarım milyon qazanan Uñiubəyov, «Məşhur milyonçu və un taciri», çoxlu gəmi və dəyirman sahibi Tələfxanbəy oğlu, inqilabdan əvvəl «nər-nər nərildəyən» Hacı Sultan «Bəlkə də qaytarıldılar» hekayəsində əsas tənqid və gültüş hədəfləridir.

Ədib sovet dövründə beynəlxalq imperializmə qarşı mübarizə mövzusuna da xüsusi diqqət yetirir 1922-1931-ci illərdə «Molla Nəsrəddin» jurnalının sehifələrində onun beynəlxalq mövzuda yazdığı əsərlərə tez-tez rast gəlmək olur. Felyetonlarından birində C.Məmmədquluzadə ingilis imperialistlərinin müstəmləkəçi siyasetini ifşa edərək yazırırdı. «Ac toyuq yatıb yuxusunda dari görüb və ingilis peyğəmbəri Çemberlen də yatıb yuxusunda Bakı netti görübdür. Anma hər ikisi yuxudan ayılıqlar ki, nə dari var, nə də Bakı netti».

Yazıcıının hekayələrində olduğu kimi, publisist əsərlərində və felyetonlarında da qadın azadlığı məsələsi qabarış şəkildə nəzərə çarpır. («Şərq qadını», «Beynəlxalq qadınlar günü», «8 Mart qadınlar günü»). Bu əsərlər ədibin qadın azadlığı uğrunda uzun zaman apardığı inadlı mübarizənin səmərəsini öks etdirir, onun sevinc və iftixar hissələrini də ifadə edir.

Sovet hakimiyəti illərində qələmə aldığı bir sıra əsərlər böyük realistin sənət və ədəbiyyata baxışını ədəbiyyatın, teatr və sənətin qarşısına qoymuş tələbləri öyrənmək baxımından çox qiymətlidir. «Proletar şairi», «Şeir bülbülləri», «Sənət və ədəbiyyat», «Şeir nəşəsi», «Mədfən» kimi əsərlərdən aydın olur ki, C.Məmmədquluzadə sənət və ədəbiyyatın qarşısında həyatlılıq, xəlqilik, idəyalılıq, sadəlik və aydınlıq kimi ciddi, mühüm tələblər qoyur. O, sənət və ədəbiyyatı icti-

mai məzmundan məhrum etməyə çalışanlara, sənətlə həyat arasında keçilməz sədd qoyanlara, xalqla yabançı, qəliz və anlaşılmaz dildə danışanlara, qafiyəpərdəzlərə düşməndii. Ədib yeni mövzulara, böyük ideyalara biganəlik göstərən formalist şeirə qarşı qəti etiraz edir, məzmunsuz, bayağı şeirlərdən nəşə alanlara üz tutaraq deyir: «İxtiyar məndə olsa, şeir nəşəsinə qadağan edərəm. Necə ki, tiryək nəşəsi qadağandır».

C.Məmmədquluzadənin realist sənət və ədəbiyyata münasibəti ayrı-ayrı yazıçı və şairlərimizin ədəbi irsinə verdiyi qiymətdən də aydın görünür. Onun M.F.Axundov, M.Ə.Sabir, Ə.Nəzmi, Ə.Qəmküsər və başqa realist sənətkarların yaradıcılığına dair məqalələri ədəbiyyatşünaslığımızda ləyaqətli yer tutur. Yazıçının məşhur «Xatiratım» əsəri «Molla Nəsrəddin» ədəbi məktəbini, mətbuat tariximizin bir çox məsələlərini, habelə C.Məmmədquluzadənin həyat və yaradıcılığını öyrənmək üçün xüsusi əhəmiyyətə malikdir.

**Seyid Hüseyin (1887-1937).** Çağdaş Azərbaycan nəşrinin, xüsusilə onun hekayə janının inkişafı tarixi Seyid Hüseyinin adı ilə six surətdə bağlıdır. Onun nəstri - çağdaş Azərbaycan ədəbiyyatının təşəkkül və inkişaf dövrünün ən parlaq səhifələrindən biridir. Seyid Hüseyinin 20-ci illərin sonundan, 30-cu illərin birinci yarısında yazdığı hekayələr o zaman oxucuların dillərində ezbər olmuş, indi də öz təravətlərini saxlamış müasirliyini itirməmiş, müəllifə şirin hekayə ustası kimi şöhrət qazandırmışdır.

Seyid Hüseyin Kazım oğlu Sadıqzadə 1887-ci ildə Bakıda dənizçi ailəsində anadan olmuşdur. Beş yaşına çatmadan onun atası vəfat etmiş, kiçik Hüseyni babası Mir Sadiq böyüdüb tərbiyələndirmişdir. Mir Sadiq sevimli nəvəsini nəvazışlı böyütmüş, onun təhsil və təbiyəsində xüsusi rol oynamışdır. Qayğıkeş babası bir müddət onu molla-xanada, sonra isə zamanın görkəmlı maarif və mədəniyyət xadimlərindən Həbibbəy Mahmudbəyovun müdir olduğu «Rus-tatar» məktəbində oxudub, onun ibtidai təhsil almاسına, Azərbaycan, rus və fars dillərini öyrənməsinə inübəffəq olmuşdur. Seyid Hüseyin dörd ilə yaxın bu məktəbdə oxumuş, 1904-cü ildə babası vəfat etdikdən sonra başsız qalmış ailənin qayğısı onun üzərinə düşmüşdür. O, «Kaspı» mətbəəsinə işə girib, 1912-ci ilə kimi burada mürəttiblik etmişdir. 1912-ci ildə Seyid Hüseyin hekimlərin məsləhəti ilə peşəsinə dəyişib, uzun müddət nəşriyyatlarda, müxtəlif qəzetlərin və jurnalların redaksiyalarında çalışmışdır. Sonralar Seyid Hüseyin orta məktəb və texnikumlarda dil-ədəbiyyat müəllimi olmuşdur. Bu dövrdə o, «Kommu-

nist» qəzeti və «Şərq qadını» jurnalının redaksiyalarında Azərbaycan Dövlət Nəşriyyatında da fəaliyyət göstərir.

Seyid Hüseynin ədəbi yaradıcılığa başlaması müstəqil həyata, əmək fəaliyyətinə qədəm qoymuş ilk illərə təsadüf edir. 1908-ci ildən etibarən o, əvvəlcə ara-sıra, sonralar isə müntəzəm olaraq qəzetlərdə, jurnallarda «Kazimoğlu», «Hüseyin Sadiq», «Seyid Hüseyn» imzaları ilə ədəbi-tənqid məqalələr dərc etdirmiş, Bakının ictimai həyatında, mədəni-maarif cəmiyyətlərinin fəaliyyətində yaxından iştirak etmiş, 1927-ci ilə kimi müvəqqəti-mühərrir kimi tanınmışdır. «Kazimoğlu» imzası tezliklə rəğbət və şöhrət qazanır «Kazimoğlu»un tənqidlərini təqdir və qəbul edən, eləcə də ona etiraz edən məqalələr yazılır. Bu məqalələrdə ondan «doğru söz deyən qələmi-sadiq» tənqidçi və «milli münəqqid» kimi bəhs olunur. Bir qədər sonra C.Cabbarlı Seyid Hüseynin tənqidçilik fəaliyyətinə qiymət verərək yazırkı ki, o, «..yəniz Azərbaycanda deyil, bəlkə bütün Zaqafqaziya türkləri arasında müqtədir tənqidçi adı daşımağa ləyaqət qazanmış münəqqidir».

«Kazimoğlu» imzası ile Seyid Hüseyn əsasən ədəbi-tənqid məqalələrini çap etdirirdi. Ona 1910-cu illərdə şöhrət qazandıran da, əsasən, bu imza ilə yazdığı məqalələr idi. Doğrudur Seyid Hüseynin fəaliyyəti təkcə tənqidçiliklə məhdudlaşmadı. O, müxtəlif qəzetlərdə müsəhhililik vəzifəsində çalışır. «İqbal» və «Qurtuluş» kimi orqanların baş redaktoru olur. Hekayələr, «Dərədən-təpədən» adı altında felyetonlar, tarixə, maarifə, elmə, iqtisadiyyata dair məqalələr də çap etdirirdi. O zamankı mətbuatda onun «İntəhası yoxdur», «Müştəqili-həyat», «Nadire», «Seviyordum, fəqət simdi...», «Suzəş yaxud iki məhəbbət» kimi bədii əsərləri çıxmışdı. Cavan mühərrir həm də xeyriyyə cəmiyyətlərinin maarif təşkilat işlərində də çalışır. «Səfa» maarif cəmiyyətinin üzvü və katibi sifətli fəaliyyət göstərir. 1912-ci ildə cəmiyyətin kimsəsiz uşaqlar üçün açdığı «Yetimlər məktəbində» müəllimlik edir, cəmiyyət xətti ilə keçirilən teatr tamaşalarının təşkili ilə məşğul olur.

Müəllimlik, müxtəlif saheli ictimai fəaliyyət Seyid Hüseynin bədii yaradıcılığına mane olmurdu. O, ictimai işlərlə bədii yaradıcılığı məharətlə uzaşdırırdı.

Hekayə Seyid Hüseyn yaradıcılığının ən zəngin sahəsidir. Bu həqiqətdir. Bu da həqiqətdir ki, ədib inqilabdan əvvəl də bəzi hekayələr yazmış, lakin nəşr sahəsində sanballı əsərlər yarada bilməmişdir. İngilabdan əvvəlki illərdə onu bir ədib kimi tanınan tənqidçi əsərləri olmuşdur. Onun yaradıcılıq şöhrəti yalnız 1927-ci ildən bir-birinin ardınca nəşr etdirdiyi hekayələrlə başlanır. Bir ildə «Gələcək həyat yol-

larında», «Bütün kuçənin tarixi», «Sarıköynək», «Onun oğlu», «Hacı Sultan» hekayələrini, daha sonra isə «Mehriban», «Daxiliyyə naziri», «Həzərin bu xatitə» və başqa hekayələrini müxtəlif jurnallarda, xususilə «İnqilab və mədəniyyət» jurnalının səhifələrində çap etdirir. 1927-ci ildən sonra artıq S.Hüseyn on ilin müddətində (1927-1937) yazıçılığını əsərləri ilə çəgdaş Azərbaycan ədəbiyyatının yaranması tarixində rühiyəni tələb etmişdir. Bu hekayələr öz həyatılıyi və şirinliyi ilə oxucunun rəğbətini qazanır. Azərbaycan 1928-ci ildə yazıçılarının bədii nəşr sahəsindəki bir əllik fəaliyyətinin yekunlaşdırın «Yeni həyat yollarında» kitabıni buraxır. Müasirlik Seyid Hüseyn nəşrinin qanı, canı və ruhudur. Ədlib hanı mövzuya əl atırsa atısnı, nədən yazırsa yazsı, onu müasir həyatla, müasir cəmiyyətin vəzifələri ilə bağlayır, əsərləri ilə cəmiyyətin xoşbəxt gətəcəyə doğru gedən inkişaf yollarını işıqlandırır, qətblərə nüfuz edir, ağıllara güclü təsih göstərirdi. 20-ci illərin sonlarında və 30-cu illərin əvvəllerində Seyid Hüseynin çapdan çıxan hər bir hekayəsi ədəbi həyatda yeni bir nadisə olur, çox zaman yazıçılar və oxucular arasında mübahisələr doğururdu. Yazıçı Mirzə İbrahimov yazıçıyı «... o zaman biz gənclər «İnqilab və mədəniyyət» jurnalının yeni nömrəsinə alan kimi Seyid Hüseynin hekayəsini axtarırıq. Onun hekayələrində əks olunan içtimai, əxlaqi və bədii məsələlər oxucular arasında müzakirə və mübahisə yaradırırdı. Çünkü Seyid Hüseyn müsələlərinin dilsündürən canlı hadisələrə toxunur, həyatdan, xalqın mübarizəsindən yazırdı».

Seyid Hüseynin bədii əsərlərinin çoxu qadın azadlığına həsi edilmişdir. Bu problemi, əlbəttə ədəbiyyatımız üçün yeni problem deyidi bu mövzü Nizamidən Füzuliyo, M.F.Axundovdan Sabirədək, demək olar ki, Azərbaycanın gorkəmli sənətkarlarının diqqət mərkəzində olmuşdur. İyirminci əsr Azərbaycan mətbuatında «aləmi-tısvan» ətrafında gedən uzun-uzadı mübahisələri də bunu açıq sübut edir. Vaxtıla Cəhd Məmmədquluzadə demişdir: «Bütün ömrümdə vurdugum qələminin çox hissəsi Şərqi qadını məsələsi üstündə vurulub. Şərqi qadının dərdini mən hamidian artıq anlaya bilərem. O mənim köhnə dərdim idi. Nədir onların dərdi? Şərqi qadının azad etməli? Nədən? Şəriətin kəməndindən, müsəlmənlığının zəncirindən hərəmxanələrin zindanından, qara çarşafın zülmündən».

Seyid Hüseyn mütərəqqi Azərbaycan yazıçılarının bu tarixi mübarizəsinin, ədəbiyyatımızın bu qədim ənənəsini zamanın içtimai inkişaf qanunlarına uyğun olaraq, davam və inkişaf etdirmişdir.

Əsərlərinin xalq kütlələri tərəfindən həvəslə oxunduğuunu gören yazıçı daha məhsuldar işləyir. «Mehriban», «Çarxların hücumunu», «Şi-

rınnaz», «Həzin bir xatirə», «Yatmış kəndin qış gecələrində», «Gilan qızı» və onlarla digər hekayələrini yazar. Həmin əsərlər 1934-cü ildə Ədibin «İki həyat arasında» adlı kitabında toplanmışdır. Ədibin bu sərlövhəni seçməsi təsadüfi deyildi. Onun hekayələrində Azərbaycan qadının iki həyatı - dünənki faciəli, bugünkü xoşbəxt həyatı və bu həyat uğrunda aparılan mübarizələr eks olunmuşdur.

«Gilan qızı», «Sarıköynək», «Həzin bir xatirə», «Gənclik macəraları» hekayələri oxucunu işıq üzünə həsrət qalan, kişilərin əlində alver obyektinə, oyuncaya çevrilən qadınlığın kölə həyatının dəhşətli mənzərələri ilə tanış edir. Bu hekayələri oxuduqca, təsəllini ancaq göz yaşlarında və intiharda tapan zavallı nənələrimizin tükənməz dərdlə, olmazın zülm və işgəncələrlə dolu tərcüməyi-halı gözümüzün qarşısında bir kino faciəsi kimi gəlib keçir. Ustad yaziçinin mahir qələmi ilə aşkarlanan faciəli həyat tərzi, bütün çirkabları ilə açılır, oxucunun hissində toxunur və bəzən onu dəhşətə gətirir. Şirinnazın («Gənclik macəraları») və Sarıköynəyin («Sarıköynək») qara həyat səhifələrini kim soyuqqanlıqla oxuya bilər? Sarıköynək deyir:

«Mənim üçün səadət yox idi. Mənim üzüm gülməyəcək idi. Mən namusla yaşaya bilməyəcəkdir. Mənim qismətim yalnız əzalət, ətalət, mənim nəsibim yalnız şərəfsiz, çirkablı bir həyat idi. Bu həyatın bir sonu yox idi. Mən ona bir son vermək istədim. Özümü öldürməyimə qərar verdim. Bu mənim yeganə və son çarəm idi. Mən ancaq bu vasitə ilə rahat ola bilərdim. Bunun üçün özümü suya atdım...».

Sarıköynək bir təsadüf nəticəsində xilas edilir və onu xilas edən şəxsə ərə gedir. Bu təsadüf onu xoşbəxt edirmi? Yox, yağışdan çıxarıb yağmura salır. Sarıköynək «səyyar fahisəxanadan can qurtarmaq üçün özünü suya atmışdı». İndi isə əri «öz arvadının namusundan qazanmaq istəyir».

Sarıköynək doğru demişdi: bu iyriyci həyatın sonu yox idi. Onun yeganə və son çarəsi özünü öldürmək idi ki, axırda belə də etdi.

Sarıköynəyin bu uğursuz taleyi yaziq Şirinnazın da nəsibi olur. Onun sevgisini, gənclik həsrətini rəhməzsizsinə boğur, istəmədiyi iflic bir kişiye ərə verirlər. Atası yanında iflic kişinin ancaq adını daşıyan zavallı qız ömrünün baharını cəhənnəm əzabları içərisində keçirir. Sağlığında da ölü olan iflic kişi vəfat etdikdən sonra Şirinnaz bu cəhənnəm əzabından xilas olduğunu güman edir. Lakin bu, xam bir xəyalı idi. Sarıköynək kimi o da yağışdan çıxıb yağmura düşür: "Biz öz gəlinimizi qapımızdan qıracağı çıxarmarıq", - deyən məhəllə ağsaqqalı Hacı Bədəl, «öz oğlanları ilə qardaşı uşaqlarının arasında ixtilaf salmamaq üçün Şirinnazı özü almağı qət edir. Hacının vəhşi caynağından xilas

olmaq üçün Şirinnaz özünə od vurub yandırır. Çünkü onun başqa çarəsi yox idi.

Qaragünlü Xədicənin də («Həzin bir xatirə») gənclik macərası faciə ilə bitir. Onu sevdiyi oğlanдан ayırb, zorla başqasına ərə verirlər. Hicran dərdindən və sevmədiyi kişinin zülmündən vərəmələyib ölərkən sevdiyi oğlan ilə ilk dəfə görüşdüyü yerdə - bağlarında qarağacın altında dəfn olunmasını vəsiyyət edir. Vaxtilə son nəfəsində Gövhərtac da («Xortdanın cəhənnəm məktubları») Fərmanın məzəni yanında dəfn olunmasını xahiş etmişdi. Onun bu vəsiyyətinə əməl edilmədiyi kimi, Xədicənin də son xahişinə əməl olunmur, çünkü o zaman həyatın sükanı eyni vəhşilik və əxlaqsızlığa malik olan Hacı Əhməd ağa və Hacı Bədəl kimi «mötəbər» hacıların əlində idi. Onlar Gövhərtacalar və Xədicələr ilə istədikləri kimi rəftar edirdilər. O zaval-hiların heç bir çıxış yolu yox idi. Onların nəsibi yalnız göz yaşı tökmək, yeganə çarələri özlərini öldürmək idi.

İyirminci illərdə Azərbaycan qadınlarının azadlığı ictimai həyat-a, maarif və mədəniyyətə qovuşması uğrunda aparılan gərgin mübarizə, bu mübarizədə qarşıya çıxan çətinliklər, verilən qurbanlar oxucuların xatirində unudulmaz izlər buraxmışdır. Seyid Hüseynin hekayələrini oxuyarkən, ötən günlər onların xatirində yenidən canlanır. Çünkü Seyid Hüseynin hekayələrində iyirminci illər Azərbaycanında qadınların azadlığı uğrunda gedən çətin mübarizələrin qısaca tarixçəsi verilmişdir.

Ödibin «Gələcək həyat yollarında» hekayəsi dediyimizə ən yaxşı misal kimi göstərilə bilər. Bu hekayədə yenicə azadlığa çıxmış Azərbaycan qadınının xarakteri ümumiləşdirilmişdir.

Hekayədə hadisələr Azərbaycanda Sovet hökuməti yenicə qurulduğu dövrde cərəyan edir. Məsul vəzifə daşıyan Eldarı artıq özünün gözəl və namuslu arvadı Ceyran «mənəvi cəhətdən» təmin etmir. Ancaq ona görə ki, Ceyran savadsız və avamdır. Lakin avamlıq onun fitri keyfiyyəti deyildir. Əgər Ceyrani vaxtında oxudan olsayıdı, Eldarın təzə aldığı arvaddan qətiyyən geri qalmazdı. Savadsızlıq Ceyranın günahı deyil, mühitin və cəmiyyətin günahıdır. Ceyrana uşaqlıqda kəlmeyişəhadətdən və ərə getmək dərsindən başqa heç nə öyrətməmişlər. Ceyran deyir: «Mən öz avamlığımı boynuma alıram. Lakin hər bir avam qadın nadan deyildir. Avam qadının da qəlbi, diləyi, izzəti-nəfsi vardır. O da yaşamaq, sevib-sevilmək, bəxtiyar olmaq istəyir.»

Eldar bunu başa düşür, öz namuslu arvadını savadlandırmaq, mədəni həyata qovوشdurmaq əvəzinə, onu körpə balası ilə birlikdə atıb, Ceyrandan təkcə savadı artıq olan başqa bir qadınla evlənir.

Ərinin belə alçaq hərəkətindən sarsılan zavallı Ceyran nələri çəkmir? O, körpəsini götürüb, günüsünüñ yanına gedir ki, bəlkə uşaqa yazılıgi gəlsin, Eldarı onun əlindən almasın. Lakin Ceyran yanılırdı. Öz səadətinin başqasının bədbəxtliyi üzərində quran «o qadın»da mərhəmət hissi yox idi və ola da bilməzdi. «O qadın»nın dediklərini diniəmək belə istəmir, çığırıcı-çığırıcı Eldarı çağırıb ona əmr edir: «Bu saat bu arvadı, bayıra çıxart!».

Bes Eldar? Qoy bu suali Ceyranın özü cavab verəsin: «Məni ya xın gəldi. Açıqlı bir halda qolumdan yapışdı. Heç bir söz demədən bayıra çıxardı. Qapı ağızında:

- Sən bu axmaq hərəketinlə çox pis bir iş gördün, dedi
- Eləmi? - deyib soruşdum

Get, bir daha mənim gozümə görünmə, - dedi. Sonra qapım üzümə qapadı. Mən küçənin ortasında tək qaldım».

Vaxtıla odunuñ Qurban da («Pəri Cadu») Hafizə xanımın əmri ilə Səlimənin qolundan tutub beləcə çölə atmışdı. O zaman Səlimə buna dözə bilməyərək, özünü və sevimli körpəsini zəherləyib məhv etmişdi...

Lakin Ceyran belə hərəkət etmir, çünkü quruluş qadının cəmiyyət-dəki mövqeyini dəyişmiş, ona kişilərlə bərabər hüquq vermiş və bu hüquqdan istifadə etmək üçün lazımlı olan bütün imkan və şəraiti yaratmışdı.

Izzəti-nəfsi tapdalanan Ceyran ağır mənəvi sıxıntırlara, ciddi çətinliklərə, metənətlə dözür, oxuyub savadlanı, öz rəqibini geridə buraxır. Eldar isə öz hərəkətindən peşman olub əzab çəkir. Bir zaman Ceyranla damışmağı özünə həqarət bilən «o qadın» indi körpəsim Ceyranın ayaqlarını altına atıb, ondan aman istəyir. Ceyran isə ona deyir: «.. Mən artıq Eldarı sevməyəcəyəm. Demək, onu təkrar sənə tərk edirəm».

Seyid Hüseynin hekayələri yazıldığı dövrde qadın azadlığının açıq və gizli düşmənləri hələ də yaşayır, qadınların azadlığına var qüvvələri ilə mane olurdular. Ədib daxilən dəyişilə bilməyən, sevdiyi qadına köhnə münasibət bəsləyən mənfi surətlərindən birinin haqqında yazırırdı:

«Həyatdakı siyasi, ictimai və iqtisadi dəyişikliklər Mirzağanın əski ruhunu təzələyə bilməmişdi, onun yalnız ruhu və düşüncəsi deyil, həyat tərzisi və yaşayışı da əvvəlki şəklində qalmışdı... Demək olardı ki, Mirzağa on ilə yaxın bir zaman içərisində inqilab ocağı olan Bakı neft mədənlərində çalışmasına baxmayaraq, öz mühitinə yabançı idi. O, mühitini tanımayındı. Zaman irəlilədikcə Mirzağa ondan uzaqlaşır, uzaqlaşdıqca mühitinə qarşı yabançı olurdu».

Bu sözlər təkcə «Uzundərə» hekayəsinin «qəhrəmanı» Mirza-

ğaya aid olmayıb, eyni dərəcədə Zeynala («Mehriban»), Eldara («Gələcək həyat yollarında»), Muxtara da («İki həyat arasında») aiddir. Doğrudur, onların hər birinin fərdi cizgiləri vardır, xarakter etibarılı bir-birindən fərqlidirlər. Lakin onların qadına, ailəyə və məişətə olan münasibətlərinin arasında heç bir fərq yoxdur. Onlar özlərini yeni quruluşun tərəfdarı hesab edir, ancaq bu quruluşun pedaqoji mahiyyətini başa düşürlər. Odur ki, yeni həyatın inkişafı ilə ayaqlaşa bilmir, hətta ona mane də olurlar. Ənisə («İki həyat arasında») üzünü bu adamlara tutub deyir:

«Biziim zamanımızın xüsusiyyəti odur ki, əski həyat uçulur. Onun adət və ənənələri də əsasından yixilib dağılır. Yeiində yeni bir həyat qurulur. Biz elə bir cəmiyyətin üzvüyük ki, o öz içərisinə ancaq yeni adamları qəbul edir. Yeni adam o deyildir ki, yalnız zahiri şəklini və qiyaftəsini dəyişmiş olsun, yeni adamın həyatı da, görünüşü və düşüncəsi də, əxlaqı da, hətta darmalarında axan qanı da yeni olmalıdır».

Yazıcı Seyid Hüseyin öz qələminin gücü ilə qarşısına düşən vəzifəni yerinə yetirməyə çalışır. Yeni həyatın mahiyyətini oxucunun şüruruna çatdırmaq, onu inkişafa mane olan köhnə adət-ənənələrdən qoparıb, yeni həyat, yeni cəmiyyət qurucularının cəbhəsinə atmaq Seyid Hüseyin nəşrinin başlıca ideya xüsusiyyətidir.

Seyid Hüseyin «Yatmış kəndin qış gecələrində», «Çarxların hücumu», «Sadə bir şey» kimli hekayələrində qadın azadlığı düşmənlərinin başqa bir qisminə zərbə endirmişdir. Müəllifin böyük bir nüfrətlə təsvir və ifşa etdiyi İslam, Murad, Məmmədbağır kimli mənfi surətlər daxilən bir-birini tamamlayan tiplərdir. Düzdür, müəllif bu adamları oxucuya fərdi cizgilərlə təqdim edir, onların həyat tərzi, cəmiyyətdəki mövqeyi fərqlidir. Lakin əslində bu obrazların dünyagörüşü, üsuli-idarəyə, bu üsuli-idarənin yaratdığı yeni əxlaq normalarına, xüsusən qadına münasibətləri arasında heç bir fərq yoxdur. Onların fikrini, qadın ancaq kişi üçün yaranmışdır, «səliqəli kişinin gərək iki arvadı olsun. Birisi uşaq doğsun, ev işlərinə baxsun, birisi də ruhi və bədii zövqünü təmin etsin».

Bu yarasalar keçmişin tez-gec qayıdacağı, onların «sakit həyatını pozan» yeni quruluşun «bu gün-sabah yixılacağı ümidi ilə yaşayırlar. Lakin yeni həyat çarxlarının hücumu onların xam xəyalını alt-üst edir, onları sıxışdırır, cəmiyyətin inkişaf yollarından kənara atır. Bütün bunları müəllif elə qüvvətli bədii məntiqlə təsvir etmişdir ki, köhnəliyin möglubiyəti, yeniliyin qələbəsi oxucuya tarixin ədalətli hökmü kimi təsir bağışlayır.

Seyid Hüseyin öz hekayələrində istismar dünyasının mənzərələ-

rini təsvir edərkən duyurdu ki, bu mənzərələr gənc nəslə qəribə görünə bılər. Odur ki, müəllif «Bir küçənin tarixi» hekayəsində insanı sarşidan qanlı faciələrin təsvirinə keçməzdən əvvəl oxucuya müraciətlə deyirdi: «Siz bunu uydurulmuş, xəyalı bir əfsanə zənn etməyəsiniz, bu yaxın keçmişimizin, həqiqi həyatımızın bir səhifəsidir».

Bələ, zəhmətkeş xalqın yaşadığı qara günlərin dəhşətli və üfunətli lövhələrini çəkən «Bir küçənin tarixi», «Daxili işlər naziri», «Xeyir və bərəkət ayı», «Hacı Sultan» və s. hekayələr keçmişin real bədii lövhələridir. Nə Hacı Aslanın qanlı cinayətləri, nə Hacı Sultanın və Hacı Kərimin varlanması ehtirası, başqalarını aldatmaq üçün qurduqları ağlabatmaz hrylələr, nə də ki daxili işlər nazirinin həyasiqliğی uydurmadır. Bunların hamısı yaxın keçmişimizdə, həqiqətən baş vermiş əhvalatlardır. Seyid Hüseyn qələmə aldığı bu sarsıcı əhvalatların çoxunun şəxsən şahidi olmuşdur. Buna görədir ki, ədib köhnə həyatı bütün çirkabı ilə təsvir etməkdə heç bir çətinlik çəkməmişdir.

Məksam Qorki vaxtilə Çexov realizminin qüdrətindən danışarkən deyirdi:... Çexovun hekayələrində heç elə bir şey yoxdur ki, həyatda olmasın. Onun istedadının dəhşətli qüvvəsi bundan ibarətdir ki, o heç bir zaman özündən heç nə uydurmur, həyatda olmayan şeyi qələmə almır.

Bu xüsusiyyət Seyid Hüseynin hekayələrinə də aiddir. Seyid Hüseyn də özündən heç bir şey uydurmurdur. Öz əsərlərində yalnız həyatı hadisələri və həyatda gördüyü əhvalatları qələmə alırdı. «Mehriban»da ədibin böyük nifrətlə təsvir etdiyi «şair» Rəşid Naşid əfəndilərin keçmiş Azərbaycan mühitində bir deyil, onlarca proobrazı yaşamışdır. Mehribanların, Ceyranların, Ənisələrin proobrazlarının bir çoxu indi də yaşayır.

Seyid Hüseynin bir çox hekayələrində inqilabdan əvvəl Azərbaycan həyatında həqiqətən olmuş bəzi əhvalatlar qələmə alınmışdır. Məsələn, 1917-ci ildə Bakıda Zaqafqaziya müsəlmanlarının qurultayında çadrasız bir Avzərbaycan qadını da iştirak edirmiş. Bu qadın küçəyə çıxan kimi lotular onun ayağından dikdaban çəkmələrini çıxarmış, başına çadra örtmiş və xəbərdarlıq etmişdir ki, əgər bir də küçəyə çadrasız çıxsa, özünü ölmüş bilsin», «Bir küçənin tarixi» hekayəsində - Hacı Aslanın «qəhrəmanlıq səhifələrinin» birində bu əhvalat öz əksini tapmamışdır? Adı məisət fonunda gedən gərgin sınıfi mübarizənin real bədii inikası bu hekayədə öz əksini tapmışdır. Yəziçi bir küçədə yaşayan, amma xüsusü əmlakı və ictimai mövqeyindən asılı olaraq müxtəlif güzəran keçirən adamların həyatından bəhs açır. Hekayədə ictimai ziddiyət tipik şəraitin və xarakterin öz təsvirindən ay-

dünləşir. «Bir küçənin tarixi»ndə keçmiş Bakı üçün səciyyəvi bir hadisə qələmə alınmışdır. Hacı Aslan vəhşi bir sahibkardır. Onun Xəzərdə üzən gəmisi və geniş alış-veriş şəbəkəsi vardır. Pul onu qudurmuş, şəxsiyyəti və ləyaqəti haqqında böyük iddialara salmışdır. Hacı Aslana elə gəlir ki, o, yalnız öz paroxod və qulluqcularının deyil, yaşadığı bütün küçənin, buradakı bütün adamların da sahibidir. Yaziçi dərin inandırıcılıqla təsvir edir ki, Hacı Aslan heç də yalnız puluna güvənmir. Doğrudur, küçədə ondan pullu adam tapılmazdı; bununla belə o təkcə puluna arxalanmırıldı; o, heç də görünməmiş bir qolçomaq idi. Ondan və onun adamlarından hər nə cinayət desən baş verir. O, özünə hər vaxt, hər yerdə xoşla, ya zorla yol açan və özündən qabaqda gedən adamları bütünlükə vurub aradan çıxarmağa çalışan bir vücut idi. Onu şəhərdə tanımayan, onu sayınayan, bir sözünü iki eləyən yox idi:

«Bu küçədə yaşayan ixtiyar, gənc, böyük, kiçik, qadın və qızlardan bir adam tapılmazdi ki, Hacı Aslanın söyüşlərini, hər zaman əlində gəzdirib çəkdiyi çubuğu qədər qaba lətifələrini eşitməsin... Hacı Aslanın səsi hər vaxt bu küçədə eşidilirdi.

Hacı Aslan bu küçənin hər bir şeyi idi. Təbir caiz görünməsə, demək olar ki, Hacı Aslan bu küçənin can damarı misalında idi. O, burada ağa, rəis, ağsaqqal hesab olunurdu. Bakı bələdiyyəsində onu xan nümayəndəsi ve camaat vəkili tanıyb ilərdilər.

Böyük tacir və mədənçilər, Avropa və Kərbəla təhsili görmüş hüquqşunaslar və axundlar, şəhərin müqəddəratını həll edən insanlar yanında Hacı Aslanın nüfuz və hörməti olduğu kimi, onun sözü və hökmü dükanlarında, qumarxanalarda, yeraltı padvallarda, keçmişləri qarənlıq gayıl-güyül arasında da keçərdi. Bu küçədə vəqəf olan hər bir cinayət, qətl və qarət Hacıya xəbər verilərdi. Hələ bəzilərini o, iki-üç gün əvvəl bilərdi.

Küçədə evlərin qapı-pəncərələrini bağlatdırmaq, çöldən tutulmuş dovsanı yoluñ ortasına buraxmaq, taziləri isə zalimcə yortdurub gündüz-günorta çığı küçədə ova çıxməq yalnız onun ağıl və vərdişlərinə müvafiq əyləncə sayılı bilərdi. Vay o adamın halına ki, dovsan evinin, ya hasarının deşiyində içəri yol tapa idi. Dərhal Hacı Aslan məhəllə camaati qarşısında onun cəzasını verəcək, arvad-uşağıını istədiyi kimi təhqir edəcəkdi.

Elə zənn edilməsin ki, bunlar həmin küçənin qarşısında təəccüb doğuracaq hadisələrdir. Xeyir, bunlar oranın camaati üçün adı, çox tez-tez baş verən şeylər imiş. Hətta camaat tamamilə günahsız bir şəxsin «taqsırını bağışladıqda» bu qəddara dua oxuyur, alicənablığından danişarmış.

Hekayədə Hacı Aslan və onun kimilərinin təkcə öz pul və qoçuluqlarının deyil, çar hökuməti idarələrinə, məmurlarına arxalanımlarına aid də inandırıcı, bədiń cəhətdən əsaslandırılmış incə işarələr vardır. Bu hekayə çarızmanın müstəmləkələrdə kimlərin vəsítəsilə və necə iş yeritdiyi haqqında da təsəvvür verir.

Əsərdə tarixən doğru və bədiilik nöqteyi-nəzərindən inaraqlı cəhətlərdən biri də odur ki, keçmiş Bakı məişəti fonunda kəskin içti mai ziddiyətləri, xarakter xüsusiyyətlərilə canlanır. Bakı, tanx boyu zülm və istismar oduna yansa da, əsla müti, qul olmamışdır. Vaxtı yetişdikdə Hacı Aslan və onun dəstəsinin qabağına Mirsaqulu kimi namuslu, ölümdən çəkinməz, bir parça cörəyini temiz zəhmətlə qazanan oğullar da çıxmışdır. Belə oğullar Azərbaycanın hansı bucağında tanınmaz. Lakin Bakının təbii sərvətli iqlimi arasındaki ziddiyət, içtimai həyatındakı mübarizənin sərtliliyi, demək lazımdı ki, XIX əsrin axırlarından başlayaraq Azərbaycanın başqa yerlərinə nisbətən daha kəskin şəkil almış və bu vəziyyət, şübhəsiz, orada yaşayan adamların xarakterinin formallaşmasına ciddi təsir göstərmüşdür. Odur ki, Bakı mursaqulularsız heç bir təsəvvürə sığışmaz.

«Mirsaqulunu bu küçədə hər kəs sevərdi; çünkü Mirsaqulu nə qədər igid, cəsur idişə də bir o qədər də namuslu, haqsız işə razı olmayan bir adam idi. O, Hacı Aslanın paroxodunda «muzdur» idi. Aldığı maaşla iki ailəni - özünü, iki yetimlə dul bacısını saxlayırdı.

Hacı Aslan, qabağına ağac atan Mirsaqulunu orucluq günlərinin birində, camaat məscid inoizəsindən dağılarkən dörd əli silahlı adam göndərib qəfildən öldürməklə aradan qaldırır. Oxucu hekayəni gərgin bir intizarla mütaliə edir. Bir küçədə baş verən hadisələr bir-birilə six bağlı və biri digərindən daha mürəkkəb və maraqlı şəkildə qurulmuşdur. Yəziçi sənətkarlığın çətin yolu ilə gedib hadisələrin tədricə artan dramatizmini, insan surətlərinin psixoloji vəziyyət, hərəkət və xarakterlərindəki bize məlum olmayan təzə-təzə keyfiyyətləri açır.

Küçədə dovşan ovu, Mirsaqulunun öldürüləməsi Hacı Aslan haqqında düzgün təsəvvür doğurur. Lakin hekayəni başa vurmayıncə, xüsusən Mirsaqulunun bacısı və onun oğlanlarının başına getirilən müsibəti oxumayınca heç kim Hacı Aslanı yaxşı tanıdığını deye bilməz. Bu faciə öbündə Hacının bütün əvvəlki cinayətləri kölgədə qalır.

Hekayənin kompozisiyası da maraqlıdır. Yəziçi küçənin tarixində baş vermiş əvvəlki hadisələri müxtəsər nağıl edir, başlıca diqqəti Mirsaqulunun öldürüləməsi ilə başlanan faciə üzərinə toplayır. Sonra Hacının çar hökuməti idarələri ilə sərbəst münasibəti və 1905-ci il inqilabına qarşı güclənən əksinqılıabi hərəkətlərdən qısaca bəhs açıb.

hekayəni kiçik bir epiloqla qurtarır.

Seyid Hüseyn nədən yazar-yazısın, real konflikt qüvvələrini düzgün müəyyənləşdirir, buuların toqquşma və qələbəsini bədii surətlərdə əks etdirir. Onun əsərlərinin əksəriyyəti müasir dövrün ifadəsi idi. Müəllit öz hekayələrində aktual problemlərə: yeninin köhnəliklə mübarizəsi, qadın azadlığı, insanların siyasi-mənəvi cəhətdən yenidən qurulması və s. problemlərə toxunmuşdur. Ancaq, o, bütün bu qaldırılan məsələlərin bədii həllində özünəməxsus bir ifadə tərzini seçmişdir. O, əsərlərinin ən çox ailə və məişətin təsvirinə həsr etmişdir. 1920-ci ildən soura yaranan çağdaş Azərbaycan nəşrində istehsalat, kənd təsərrüfatı, açıq və gizli sunfi düşmənlərlə mübarizə, inqilabi hərəkat, vətəndaş müharibəsi, Sovet hakimiyyətinin qurulması və digər ictimai-siyasi mövzulara aid xeyli əsər yaradılır.

Bir hekayə ustası kimti müasir ədəbiyyatımızda Seyid Hüseynin əvəzsiz xidməti olmuşdur. Onun hekayələrində Çexov həyatılıyi duyuşulnaqdadır. O, Cəlil Məmmədquluzadə və Haqverdiyev nəşrinin gózəl ənənələrini yeni şəraitdə davam və inkişaf etdirmişdir. Seyid Hüseynin çəkdiyi həyat lövhələri son dərəcə təbii və inandırıcıdır. Adam onun hekayələrinə elə aludə olur ki, bəzən bədii əsər oxuduğunu unutmaq dərəcəsinə çatır, sanki kiminlə isə üz-üzə oturub, həqiqətən həyatda olmuş bir ətivallatı diniyir.

Vaxtı ilə prof. A.Zamanov yazırdı: «Əgər biz Azərbaycan sovet ədəbiyyatını böyük bir kitaba bənzətsək, Seyid Hüseynin nəşri bu kitabın heç bir zaman solmayan, öz təravətini itirməyən ən dolğun, ən kamil səhifələrindən biridir. Seyid Hüseyn özündən sonra gələn gənc Azərbaycan nəşrləri üçün bir örnək, bir nümunə olmuşdur».

Ancaq ədibin yaradıcılığının daha sanballı və təsirli, ədəbi prosesdə daha geniş meydən alan sahəsi, onun tənqidçilik fəaliyyəti az öyrənilmişdir. İş burasındadır ki, tənqidçi Seyid Hüseyn inqilabdan qabaqçı ədəbi həyatda daha böyük nüfuz qazana bilməşdir, yeni əsrin 10-cu illərində tənqidçi, publisist, jurnalist kimli xeyli məşhur olmuşdur.

Seyid Hüseyn bütün yaradıcılığı boyu tənqidçilik etmişdir. O, təxəminən iyirmi il tənqidçi və publisist kimli yazış-yaratmış, müxtəlif qəzet və jurnalarda külli ədəbi-tənqidçi əsərlər çap etdirmişdir. İnqilabdan əvvəl 40-dan yuxarı müxtəlif qəzet və jurnalların redaksiyasında əməkdaşlıq edən Seyid Hüseyn ədəbiyyatımızın inkişafını izləyir, tənqidçi məqalələri ilə bu inkişafə kömək edlirdi.

XX əsrin əvvəllerində Azərbaycan ədəbi tənqidinin xarakterini, onun ədəbiyyata və demokratik mədəniyyətin inkişafına təsirini müəyyən etmək üçün bu dövrün görkəmli tənqidçisi Seyid Hüseynin fə-

liyyəti xüsusi əhəmiyyətə malikdir. Onun 1910-cu illərdə müntəzəm nəşr etdirdiyi ədəbi-tənqid məqalələri Azərbaycanda demokratik tənqidin nəzəri cəhətdən əsaslandırılmasına və formalaşmasına güclü təsir göstərmişdir. Yazıçının 1912-ci ildə çap etdirdiyi «Ədəbiyyata bir nəzər» adlı məqaləsində, 1913-cü ildə Sabir və N.B. Vəzirov haqqında nəşr etdirdiyi yazılarında öz dövrü üçün qiymətli olan maraqlı tənqid fikirləri vardır. Seyid Hüseyn bir tənqidçi kimi ədəbi tənqidin kütləvi şəkil almasına əməli cəhətdən xeyli iş görmüş, həm də tənqidçiliyi bütün fəaliyyəti boyu ədəbi inkişafə təkan verən bir sənət kimi təblig etmişdir. Onun yeni çıxan əsərlər haqqında tənqidin məqalələrlə çıxış etməsi xüsusişlə qeyd edilməlidir. A Divanbəyogluun «Can yanğısı», M.S. Ordubadinin «Bədbəxt milyonçu və yaxud Rzaquluxan Fırengiməab», Ə.Haqverdiyevin «Şeyx Şəban», Y.V. Çəmənəzəminlinin həkayələri, F.Köçərlinin «Balalara hədiyyə», Əli Səbrinin «Solğun çıçək» və s. əsərləri çapdan çıxarkən onlari haqqında mətbuatda ilk tənqid fikri Seyid Hüseyn söylemişdir.

1916-cı ildə Cəlil Məmmədquluzadənin «Ölülər» pyesinin Bakıda göstərilən ilk tamaşası içtimaiyyətin bütün təbəqələrinə qüvvətli təsir göstərdi. «Açıq söz», «Yeni iqbal», «Bəsirət», «Kaspi», «Tut» kimi mətbuat orqanlarının səhifələrində bu münasibətlə qızığın mübahisə başlandı. Mütərəqqi yazıçılar bu mübahisədə iştirak edib, müəyyən fikir söyləməyi özlerinə tarixi bir borc bildilər.

«Ölülər» haqqında mübahisə Seyid Hüseynin «Kazımoğlu» imzası ilə yazdığı məqalə ilə başlandı. Müəllif öz məqaləsində «Ölülər»i cəhalət aləminə nur saçan, köhnə həyatın faciələrini amansızcasına tənqid edən, tamaşaçını güldürən və ağladan böyük sənət əsəri kimi qiymətləndirirdi. İngilabdan sonra da Seyid Hüseyn publisistik və tənqid məqalələr yazmış, ədəbi irsin öyrənilməsində gəncliyə kömək etmişdir. Onun M.Ə.Sabir, M.Hadi, C.Cabbarlı, A.Şaiq və başqa sənətkarlar haqqında yazdığı məqalələr və xatirələr, yeni çıxan bədii əsərlərə dair mətbuatda söylədiyi tənqid fikirlər ədəbi inkişafımızda müəyyən müsbət rol oynamışdır.

Seyid Hüseynin şair M.Hadi haqqında 1922-ci ildə «İñqilab və mədəniyyət» məcmuəsində çıxan məqalələri xüsusişlə qeyd olunmalıdır. Son dərəcə təsirli bir şəkildə yazılmış həmin məqalələrdə müəllif Hadinin əsərləri üzərində maraqlı təhlillər aparmış, şairin yetişdiyi içtimai zəminə dair bəzi qiymətli mülahizələr irəli sürmüş və çox haqlı olaraq göstərmişdir ki, «nə zaman və harada vəfat etdiyi məlum olmayan Əbdülsəlimzadə Məhəmməd Hadi bir vaxt Azərbaycan ədəbiyyatında mühüm bir mövqe tuturdu. Hazırda Hadi unudulmaz bir si-

ma deyil. Xalq onu tanıyacaq, təqdir edəcək, ədəbiyyatımızda layiq olduğu mövqeyi özünə verməkdə tərəddüd etməyəcəkdir.

Ədibin 1935-ci ildə Sabirin külliyyatına yazdığı geniş müraciətinde sabırşunaslığın ən yaxşı əsərlərindən biri kimi dıqqəti cəlb edir. Şirin publisistik bir üslubla qələmə alınmış bu məqalədə müəllif böyük şairin mənali həyat yolunu məhəbbətlə təsvir etmiş, onun mühiti və həyatı haqqında bir sıra maraqlı məlumatlar vermişdir.

Seyid Hüseynin ədəbi fəaliyyətinin ideya-siyasi istiqamətinə qiymət verərək Mehdi Hüseyin yazırı: «Seyid Hüseyin... proletar hakimiyyəti illərində bitərəf qalmağın qətiyyən müəyyən olmadığını söyləyir. O, «Çarxların hücumunu» adlı həckayəsində hücumu keçən inqilabın obrazını verməyə çalışaraq, bu hücum zamanında bitərəf qalan və öz yolunu təyin edə bilməyən adamların ayaq altında əzilməkdən başqa bir yol tapa bilməyəcəklərini anladır».

S.Hüseyn bədii yaradıcılığında olduğu kimi, inqilabdan sonra tənqidçilik fəaliyyətində də bitərəf qalmadı, o, yeni cəmiyyətin fəal bir vətəndaşı kimi işə başladı. İngilabdan əvvəlki demokratik, realist sənət haqqında doğru estetik görüşlər ona yeni şəraitdə yeni tələblər əsasında öz tənqidçilik fəaliyyətini davam etdirməyə imkan verdi. Odur ki, Seyid Hüseynin inqilabın lap əvvəllerində Sabir, C.Məmmədquluzadə, Hadi, Cavid, Şaiq, Sanlı Simurğ, Y.V.Çəmənzəminli haqqında fikir söyləyən, ədəbi mübahisə və müzakirələrdə fəal iştirak edilən tənqidçilər sırasında görülür. O, Hadi haqqında geniş məqalə yazaraq, onun həyat və ədəbi yaradıcılığına daha ətraflı qiymət verməyə çalışır. Sabirin həyat və yaradıcılığı haqqında məqalələr dərc edirir, H.Cavidin yaradıcılığındaki realizm təməyülünü qiymətləndirməyə çağırırırdı.

Bu dövrə Seyid Hüseyin «Molla Nəsrəddin» jurnalı, Simurğ, gürcü və Azərbaycan yazıçılarının dostluğu haqqında xatirələr nəşr edirir. Azərbaycan ədəbiyyatı tarixinə dair tədqiqətlər yazır, mətbuat tarixi barəsində maraqlı mülahizələr söyləyir. «Kommunist», «Bakinški raboçii», «Gənc işçi», «Maarif və mədəniyyət», «İngilab və mədəniyyət», «Ədəbiyyat qəzeti» kimi orqanlarda çap olunur.

Seyid Hüseynin tənqidçilik fəaliyyətinin daha bir əhəmiyyətli cəhətini, onun yeni ədəbiyyatın gündəlik məsələləri ilə məşğul olmasında görürük. Müasir ədəbiyyat məsələləri haqqındaki məqalələrində o, cavan yazıçıların yaradıcılığı ilə də müntəzəm məşğul olurdu. O, 30-cu illərin əvvəllerində bir neçə ədəbiyyat dərnəyinə rəhbərlik edir, yeni məslək yetişməsi üçün əlindən gələni əsirgəmirdi.

Seyid Hüseyin Azərbaycan ədəbi fikir tarixində mütərəqqi rol oy-

nayan demokrat tənqidçilər nəslinə mənsub idi. Əgər F.Köçərlı Azərbaycan realizminin ilk mərhələsinə aid xüsusiyyətləri işıqlandırıb M.F.Axundov realizmini əsas götürdüsə, bu ədəbi məktəbin Azərbaycanda tarixi mövqeyini ümumileşdirməklə məşğul olurdusa, Seyid Hüseyn bütün diqqətini müasir ədəbiyyat məsələlərinə verir, onu realizm nöqtəyi-nəzərindən saf-cürük edir, realist yazıçıların yeni nəсли haqqında, çap olunan, tamaşa yoxulan əsərlər haqqında məqalələr yazırırdı.

Doğrudur, bu məqalələrin zəif tərəfləri də var idi. Təsvirçilik, əsərlərin məzmununu danışmaq, dərin ideya təhlili verə bilməmək, nəzəri zəiflik və s. həmin məqalələrin ədəbi fikrə təsirini azaldırdı. Ancaq «sənət sənət üçündür» nəzəriyyəsini müdafiə edən burjua tənqidçiləri və naturalizmlə epiloqçuluq və mürtəce romantizmlə mübarizəsi, realist ədəbiyyatı həm ideyaca, həm formaca yeni dövrün tələblərinə cavab verən ən qüdrətli bir ədəbiyyat kimi təbliğ etməsi ona XX əsr Azərbaycan ədəbi tənqid tarixində şərəfli bir mövqe qazandırmışdır.

**Süleyman Sani Axundov (1875-1939).** Azərbaycan yazıçılarının inqilabdan əvvəlki nəslinə mənsub olan, eyni zamanda, müasir ədəbiyyatın inkişafında coşğun fəaliyyət göstərən simalardan biridir. Onun iyirminci illərdəki yaradıcılığında dramaturgiya əsas yer tutur. Ədib tərcüməyi-halında yazır: «Mən mövhumat, avamlıq və ətaletlə mübarizə etmək üçün ən yaxşı vasitələrdən biri də teatr olduğunu anlayaraq pyes yazmağa başladım».

S.S.Axundovun ilk dram əsəri «Tamahkar» (1899) pyesidir. Həm bu əsər, həm də ondan sonrakı «Türk birlüyü» (1906) və «Dibdat bəy» (1906) pyesləri bədii cəhətdən zəif idi.

S.S.Axundovun dramaturgiyada fəaliyyəti inqilabdan sonrakı illərdə xüsusilə canlanmışdır. Bu dövrə ədib irili-xirdələ on bir pyes yazmışdır. Onlardan onu 1921-22-ci illərə aiddir. 1923-cü ildə isə ədib «Yeni həyat» adlı kiçik pyes yazar və sonralar bədii nəşrlə məşğul olur. «Laçın yuvası» ilə «Eşq və intiqam» onun ən kamil və sanballı dramlarıdır. Doqquz pyes isə «Tənqid-təbliğ» teatrı üçün yazılmış aktual mövzulu, kiçik həcmli əsərlərdir. Bu teatrın repertuarında S.S.Axundovun əsərləri böyük yer tutmuşdur.

Ədibin dramaturji istedadı çoxcəhətlidir, rəngarəngdir. O, faciəvi-psixoloji epizodları da, gərgin dramatik səhnələri də, komik-məzəli hadisələri də məharatlı yarada bilir.

S.S.Axundovu bir dramaturq kimi şöhrətləndirən «Laçın yuvası» dramı olmuşdur. 1921-ci ildə Azərbaycanda Sovet hakimiyyətinin birinci ildönümü münasibəti ilə Xalq Maarif Komissarlığı tərəfindən elan edi-

lən müsabiqədə «Laçın yuvası» birinci mükafata layiq görülmüş, uzun müddət respublika teatrlarında müvəffəqiyətlə oynanılmışdır.

«Laçın yuvası»ndakı dramatik konfliktin əsasında sərvətini, maliikanəsini vəhşi bir ehtirasla müdafiə edən Əmiraslan ağa ilə inqilabçı oğlu Gahangir ağanın mübarizəsi verilmiş, ictimai mənafə və idealla fərdi, şəxsi münasibətlər qarşılaşdırılmışdır. Cahangir ağanın nişanlısı – əmisi qızı Pəricahan xanımın da ilk vaxtlar Əmiraslan ağanın mövqeyində dayanması bu psixoloji gərginliyi xeyli qüvvətləndirmişdir.

Cahangir ağa o zamankı ədəbiyyatımızda yeni surət idi. Rusiada təhsil aldığı illərdə siyasi baxışı dəyişilən bu 22 yaşlı gənc öz xalqını istismarçıların pəncəsindən xilas etmək uğrunda vuruşur.

Əmiraslan ağa isə Azərbaycan mülkədarlarının tipik surətidir. İngilab onun ucqar köşkünü lərzəyə salmışdır. Qonşu bəyləri ətrafına toplayaraq qəti vuruşa atılmış Əmiraslan ağanı, hər şeydən çox sarsıdan oğlunun inqilabi qüvvələrə başçılıq etməsi olur.

Pyesdə istismarçı qüvvələri və müxtəlif ictimai təbəqələri təmsil edən maraqlı tiplər silsiləsi vardır. Mehrəli bəy, Muxtar bəy, Heydər bəy və Səlim bəyin simasında Azərbaycan mülkədarlığının müräkkəb təbiətini açan bir sıra xarakter cı zgilər verilmişdir. Pyesdə riyakar, simasız Molla Sadıq və məsləksiz tamahkar tacir Hacı İmamqulu surətləri də bədii tip kimi orijinal və maraqlıdır.

«Laçın yuvası» ədəbin iri həcmli ilk pyesi olduğundan müəyyən qüsurları da vardır. Dramatik süjetin inkişaf mərhələlərində, bəzi personajların psixoloji təbəddülatında, habelə nitq fərdiliyində zəif cəhətlər nəzərə çarpır.

S.S.Axundovun dramaturgiyada ikinci böyük uğuru «Eşq və intiqam» (1922) pyesidir. «Eşq və intiqam» bədii kamilliyyi etibarilə S.S.Axundovun ən gözəl pyesi hesab oluna bilər. Əsər mürəkkəb və monolit dramaturji strukturu və orijinal xarakterlər silsiləsi ilə diqqəti cəlb edir. Pyesin çoxplanlı süjetində inqilabdan əvvəlki Azərbaycan mühitinin bir sıra ciddi sosial mətləbləri sərrast bədii həllini tapmışdır. Burada əsas mövzu qadın şəxsiyyətinin və ləyaqətinin zoraklıq qurbanına çevrilən olsa da, onun müxtəlif təzahürləri daha başqa ictimai motivlərin meydana çıxmamasına zəmin yaradır, ağa-rəiyyət, varlı-yoxsul antaqonizmi, nəsil və qan ədavəti, oğullar və atalar problemi, gəncliyin taleyi və azad, saf məhəbbət motivləri qovuşq halda bir-biri ilə bağlanır, bir-birini tamamlayırlar və ümumi nəticədə istismar dünyasının rəzalət və faciələrlə dolu mənzərəsi haqqında mükəmməl təsəvvür yaranır.

Dramatik süjetin əsasında Şahbaz bəyin dövlət gücünün Həcər xanımı sevgilisindən ayırib zorla özünə arvad etməsi, onu təhqir və

təzyiq altında saxlaması və bu izdivacın faciəli nəticələri dayanır.

Əsər boyu namus intiqamı üçün quldurlara qoşulmuş mərd və cəsur Əlimərdanın Şahbaz bəylə düşməncilik münasibətləri, bu zəmində gedən nəsil ədavəti, onların övladlarının bir-birinə mürəkkəb münasibətləri də göstərilmişdir. Həmçinin Şahbaz bəyin övladlarının ona nifrət etmələri, ata-oğul ixtilafi, Həcər xanımın Əlimərdanın arvadı Yasəmənə oğulluğa verdiyi Çingizin tanımadan öz bacısı Zöhrə ilə sevişməsi, hər şey aydınlaşdıqda isə onun özünü həlak etməsi, iki ailənin ağır faciəyə məruz qalması kimi epizodlar əsər boyu böyük məharətlə inkişaf etdirilir, feodal dünyasının ağır rəzalətlərinə qarşı qüvvətli etiraz hissi yaradır.

S.S.Axundovun dramaturgiyası mövzu etibarı ilə zəngin və rəngarəngdir. Ədibin «Tənqid və təbliğ» teatrı ilə sıx əlaqəsi, şübhəsiz ki, onun yaradıcılığında mühüm rol oynamışdır. «Çərxi-fələk», «Qaranlıqdan işığa», «Bir eşqin nəticəsi», «Səadət zəhmətdədir», «İki yol», «Şeytan» və s. pyesləri məhz bu teatr üçün yazılmış və uğurla da tamaşaya qoyulmuşdur.

Bu pyeslərin bir qismi müasir həyatın aktual məsələlərindən bəhs edir. Digər qisminin isə mövzusu inqilabdan əvvəlki həyatdan götürülsə də günün vacib sosial problemlərinə həsr olunmuşdur. Ümumilikdə isə bu pyeslər iyirminci illər ictimai mühitinin vacib, aktual məsələlərinin təhlil və təbliğinə xidmət edirdi.

Həmin pyeslər içərisində tam realist planda yazılanları da, nağıllı vari süjetliləri də, simvolik, metaforik obrazlıları da vardır. Onlar həcməc kiçik olub, bəzən daha çox dram janrına, bəzən də vodevilə uyğun görünür. Ümumilikdə isə onların hamısında müasir ideyalar, aktual ictimai mətləblər təbliğ və tərənnüm olunurdu. Məsələn, «Çərxi-fələk» pyesində inqilabi qüvvələrin köhnə dünyani devirməsi və yeni cəmiyyət yaratması çox orijinal bir formada təsvir edilmişdir. Ədib özü «Çərxi-fələk» pyesi haqqında yazır: «Çərxi-fələk» əsərində ifadeyi-məramim odur ki, insan öz qüvvəsinə, öz səy və qeyrətinə ümid bağlamalıdır və belə yanlış əqidəyə ki, hər zülmə, sitəmə dözüb, dua və səbr etsən, axırda möcüzənə bir nemətə nail olarsan, inanmamalıdır. Necə ki, Piri-Fani məzлum zəhmətkeşlərə zalımların zülmündən xilas olmaq yolunu göstərməyib, fəqət səbr və dua ediniz – deyir və axırda onlara ümid verir ki, əgər onun dediyinə əməl edərlərsə, çərxi-fələk dövranını dəyişər və bu qurumuş ağac yerindən göyərib cavahıratdan ibarət bar verər və onları da füqərayı-kasibə ürek'ləri istədiyi qədər dərib özlərinə məsrəf edərlər.

Əsərin əsas qəhrəmanı fəhlə Bahadırdır. Piri-Fani qoca dünya-

nın, islam fanatizminin simvolik suratıdır. Bahadır yeni nöslin tipik nümayəndəsidir. Pyes köhnə cəmiyyəti təmsil edən mülkədarlığın, bəyliyin süqutu və gənc qüvvələrin qələbəsi ilə bitir.

S.S.Axundovun iyirminci ildən sonrakı nəşr yaradıcılığı da maraqlıdır. Ədibin bu dövr hekayələri mövzu etibarı ilə onun əvvəlki əsərlərinə çox yaxındır. «Kövkəbi-hürriyyət» və «Yuxu» kimi ilk hekayələrində ədib fikirlərini əsasən simvolik surətlər və nağılvəri süjetlər vasitəsi ilə ifadə edirdi. Sonralar yazdığı hekayələrdə isə bədii təsvir daha həyati və realdır. Bu hekayələrin böyük bir qismi xalqımızın keçmiş həyatının ağır və məşəqqətli səhnələrinə həsr edilmişdir. Ədib feodal dünyasının mənfur adətlərindən olan qan intiqamının anaların son ümidi çırqlarını söndürməsini («Ümid çırığı»), cansız əşya kimi alınıb-satılan hüquqsuz, köməksiz Azərbaycan qızlarının cəhalət qurbanı olmasını («Cəhalət qurbanı»), din və şəriət dəllallarının əxlaqsızlığını və soyğunuluğunu («Qatil uşaq») tipik lövhələrlə göstərir, oxucuda keçmiş günlərin bu rəzalətlərinə qarşı nifrat və qəzəb doğururdu.

S.S.Axundovun bəzi hekayələrində keçmiş həyatla yeni həyat bir növ müqayisəli verilir. Qadın azadlığı məsələsinə həsr edilmiş «Təbrik» və «Sona xala» bu qəbildəndir. Bu hekayələrdə keçmiş Azərbaycan kəndinin acınacaqlı mühiti, pul və zorakılıq üzərində quşulmuş ictimai münasibətləri və bu şəraitdə əzilən, məhv olan günahsız insanların faciəsi verilmişdir.

Ədibin bir sıra hekayələri bilavasitə müasir həyatın təsvirinə həsr edilmişdir. Bu hekayələr mövzuca rəngarəngdir. Şakir adlı aktyorun mövhumi baxışlarının dostları tərefindən lağa qoyulması («Zarafat»), əsəbi bir gəncin istirahətə gəldiyi kənddə macəraları («Müalicə»), din və mövhumat qalıqlarının təsiri ilə doğma bacısını öldürən Rəşidin kədərli etirafları («Namus»), Çin azadlıq hərəkatının təsviri («Mister Qreyin köpəyi»), keçmiş ağalığının geriyə qayıtması xülyası ilə çırpinan sahibkarların boş ümidi («Son ümid»), köhnə əlifbanın tənqidisi («Gənc maşinistka və qoca yazıçı») və s. Ədibin müasir həyatdan yazdığı hekayələrin mövzusunu təşkil edir.

Bu hekayələr içərisində «Mister Qreyin köpəyi» xüsusi yer tutur. Əsər yiğcam və orijinal süjetə, maraqlı bədii konfliktə malikdir. Hekayənin qəhrəmanı meydan aktyoru Puan-Qay bədii tip kimi uzun zaman hafizədən silinmir. Puan-Qay ilə əlaqədar kiçik bir epizod vasitəsi ilə ingilis müstəmləkəcələrinin Çin xalqına vəhşi, təhqirəmiz münasibəti və uğursuz aqibəti ifadə olunmuşdur. Puan-Qay vətənpərvər Çin zəhmətkeşlərinin yadelli işgalçılara qəzəbini, nifratını eks etdirən bir surətdir.

Süleyman Sani Axundov XX əsr Azərbaycan ədəbiyyatının realist ənənələrini yeni dövrdə daha da inkişaf etdirən və istər bədii nəşrimizi, istərsə də dramaturgiyamızı yeni mövzular və yeni qəhrəmənlərlə zənginləşdirən görkəmli yazıçılardandır.

**Əbdürəhim bəy Haqverdiyev (1870-1933).** Sosialist inqilabından əvvəl zəngin yaradıcılıq yolu keçən, Sovet hakimiyyəti illərində ədəbi fəaliyyətini böyük həvəs və müvəffəqiyyətlə davam etdirən realist ədiblərimizdən biri də Ə.Haqverdiyevdir. O, 1920-ci ildən sonrakı yaradıcılığı dövründə çoxlu pyes, hekayə, məqalə və xatırə yazımış, rus və dünya ədəbiyyatından bir sıra tərcümələr etmişdir. Ədib əsərlərinin mövzusunu həm keçmişdən, həm də bilavasitə sovet adamlarının həyat və məişətindən alırdı. Onun yaradıcılığının mühüm bir cəhəti yeni quruluşun yaranması, insanların şüurunda əmələ gələn dəyişmə, yeniləşmə prosesini realistcəsinə təsvir etməsidir. Bu dövrdə yazdığı əsərlər – qocaman yazıçının yeni məişət və həyat tərzinə hədsiz məhəbbətini nümayiş etdirir.

Ə.Haqverdiyev sovet dövründə «Ağac kölgəsində», «Köhnə dudman», «Qadınlar bayramı», «Yoldaş Koroğlu», «Çox gözəl», «Sağsağan» və başqa pyeslərini yazar. Bu pyeslər sosialist inqilabı nəticəsində yazıçının dünyagörüşündəki dəyişikliyi əks etdirir. O, yeni cəmiyyətə can atan Azərbaycan kəndlisinin həyatını təsvir edir, xalqın şüurunda yaranan dönüşü verməyə çalışır.

«Ağac kölgəsində» iki pərdəli pyesində Haqverdiyev müəllim Mirzə Kərim simasında xalqı işıqlı gələcəyə, mübarizəyə səsləyən qabaqcıl bir ziyali surəti yaratmışdır. Rəhiyyətin ətini şışə çəkən, yoxsullara əzab vermekdən zövq alan Mustafaya qarşı əsərdə xalqın intibahı, maariflənməsi yolunda var qüvvəsini sərf edən bir müəllim surəti durur. Əsər Mustafabəyin xalq qəzəbinə gəlməsi, yoxsulların qələbəsi, yeni quruluşun təntənəsi ilə bitir.

Sovet hakimiyyətinin qələbəsi, mülkədar ağılığının kökündən tar-mar edilməsi yazıçının «Köhnə dudman» pyesində daha geniş planda təsvir olunur. Əsər iki hissədən ibarətdir. Birinci hissədə inqilabdan əvvəl Azərbaycan kəndindəki bir-birinə zidd iki həyat tərzi – Pərviz və Rəhim xanların təmsil etdiyi hakim təbəqənin həyatı, bir də Allahqulu, Bədəl, Rəşid, Eldar kimi məzlumların həyatı və mübarizəsi göstərilir.

Xanların zülmünə qarşı qaçaq dəstəsi halında mübarizə aparan Bədəl və onun silahdaşları insanpərvər, ədalətli, beynəlmiləlcidirlər. Bədəlin dediyi kimi, onlar özlərini qaçaq adlandırılsalar da, yol kəsib

adam soymaqla məşğul olimurlar, əksinə, yoxsullara, kimsəsizlərə yardım əli uzadırlar, xanlara qarşı ölüm-dirim mübarizəsi aparırlar. Pərviz xan təriəfindən atası öldürülən, bacısı zorla hərəmxanaya aparılan Bədəl yalnız şəxsi intiqam üçün çalışır; o, camaatın, yoxsul təbəqənin inənafeyi uğrunda mübarizə aparır.

**Tağı Şahbazi (1889-1938).** Tağı Abbas oğlu Şahbazov (Simurq) XX əsr Azərbaycan ədəbiyyatının görkəmli sənətkarlarındandır. 1889-cu ildə Bakıda anadan olmuş, səkkiz yaşından «Üsuli-Ətiq» məktəbinə getmiş, 1902-ci ildən təhsilini şəhər «Rus-Azərbaycan» məktəbində davam etdirmişdir. İbtidai təhsildən sonra 1905-ci ildə 6 nömrəli şəhər realnı məktəbinə daxil olmuşdur. Müəllimləri Abdulla Şaiq, Həbib bəy Mahmudbəyovun məsləhəti ilə ədəbiyyata böyük həvəs göstərmişdir. Bədii yaradıcılığa da həmin illərdən başlamışdır. 1918-ci ildə Xarkov universitetinin tibb fakültəsini bitirmişdir. Təhsilini başa vurduqdan sonra 1922-1923-cü illərdə «Maarif və mədəniyyət» jurnalının redaktoru, 1926-1929-cu illərdə Azərbaycan Xalq Səhiyyə Komissarının müavini vəzifələrində çalışmışdır.

Kiçik hekayələr müəllifi, fəal ictimai xadim kimi tanınan, müntəzəm olaraq Azərbaycan və dünya klassiklərini mütaliə edən T.Ş.Simurq o dövrün «Maarif və mədəniyyət», «Şərq qadını», «Azərbaycan füqərası», «Qızıl Şərq», «Azərbaycan xəbərləri», «Kommunist», «Ədəbiyyat qəzeti», «Yeni yol» və digər mətbuat orqanlarında maraqlı məqalələr, məzmunlu yazılar, kiçik hekayələrlə çıxış etmişdir.

T.Ş.Simurq zəngin müşahidə qabiliyyətinə, həzin lirik dilə, şairanə üsluba malik nasirlərdən idi. İlk əsərlərindən qələmə aldığı mövzular, maraqlı surətlər aləmi T.Ş.Simurqa əsrinin müasir nasırı şöhrəti getirir. «Quşlar kimi azadə», «Südçü qız», «Aclar», «İki aləm» və digər hekayələrində qeyri-sağlam şərait, cəhalət, dini fanatizm, nadanlıq, evoizm və digər mənfi hallar təqnid olunur.

1920-1937-ci illər T.Ş.Simurqun daha fəal, qızığın yaradıcılıq dövrüdür. Bu illərdə qadın azadlığı məsələsi T.Ş.Simurq yaradıcılığının əsas, aparıcı mövzularından olmuşdur. «Zərifə», «Haqsızlıq dünəyi», «Hacı Salman», «Ağanın kənizi», «Məşədi Qədimin evində bədbəxtlik», «Küləkli bir axşam», «Mirzə Badımcان», «Qayçı», «Aldanmış ümid» hekayələri, 1932-ci ildə çap etdiriyi «Düşmənlər» povesti T.Ş.Simurqun sənətkarlığını öyrənmək, qiymətləndirmək baxımından xüsusü əhəmiyyətə malikdir. Bu və bu qəbildən olan digər hekayələ-

rində həyatın, müasir dövrün ictimai-siyasi tələblərinə cavab verməyə çalışan ədibin insana daha çox sosial cəhətdən yanaşmaq cəhdini açıq hiss olunur.

«Aldanmış ümid» hekayəsində müəllif öz dövrü üçün səciyyəvi olan burjua tipini, onun həyat yolunu inandırıcı boyalarla təsvir edir. Ömrünü ticarətdə keçirən Kərbəlayı Fərzəli satira atəşinə tutulur. O, xarakter etibarılə qapalı və hiyəlegər bir alvercidir. Müəllif onu iki bir-birinə zidd ictimai şəraitdə təsvir edir. Keçmiş həyat Kərbəlayı Fərzəlinin bir burjua kimi varlanmasına şərait yaradırsa, yeni quruluş onun arzularını puç edir, mal-dövləti əlindən çıxır.

«Hacı Salman» hekayəsində 20-ci illərdən sonra tez-tez baş verən tipik hadisələrdən biri təsvir olunur. Müəllifin qarşıya qoyduğu əsas ideya dövrün ictimai ziddiyətlərinin təsvirindən və burjua-mülkədar tiplərinin ifşasından ibarətdir. Əsərin mərkəzdə milyoncu tacir Hacı Salman durur. İnqilab və onun həyata keçirdiyi qanunlar Hacı Salmanı düşkün hala salır, topladığı var-dövləti əlindən alır. Vaxtilə özündən zəiflərə istehza ilə baxan hacı, yeni quruluşun uzun müddət davam edəcəyinə inanmır, ona görə əlindən getmiş varidatını bir an belə yadından çıxarmır, əsərin sonunda isə gülünc vəziyyətə düşür.

Qadın azadlığı məsələsi vacib bir problem kimi realist sənətkarların diqqətindən yayınmamışdır. Simurq da bir sıra hekayələrini cəmiyyətin bu mühüm və təxirəsalınmaz məsələsinə həsr etmişdir. «Haqsızlıq dünyasında», «Son dərd», «Yox», «Çətin müəmma», «Ağanın kənizi» və s. hekayələrini buna misal göstərmək olar.

Simurq hekayələrində həyatı təkcə eks etdirməklə qalmır, eyni zamanda həyatı dəyişməyi və sağlam fikirlərlə ona təsir göstərməyi qarşısında məqsəd qoyur, fəal mövqedə dayanır.

Simurq istismar aləmində acınacaqlı həyat sürən, ədalətsiz quruluşun qurbanı olan qadınları cəmiyyətin bərabər hüquqlu vətəndaşları kimi təsvir edir. «Məşədi Qədimin evində bədbəxtlik», «Zərifə», «Küləkli bir axşam» hekayələrində belə mübariz qadın surətləri canlandırılır.

Gənc müəllim Zərifə («Zərifə») iyirminci illər ədəbiyyatında yaradılmış yeni müsbət qadın surətlərindən biridir. Zərifənin mübarizəsi yalnız şəxsı hissələrlə bağlı deyildir. Həyatda yenilik, cəmiyyətdə yenilik yaratmaq arzusu ilə fəaliyyətə başlayan bu gənc müəllim kənd qızlarının savadlanması və cəmiyyətimizin inkişafına kömək etmək

üçün mərkəzdən uzaq kəndə müəllimlik etməyə gedir. O, müəllimliyi ümumxalq işi kimi başa düşür, möhkəm iradəsi, ağıl və zəkası sayəsində köhnəlik tərəfdarlarına qalib gəlir, xalq maarifinin alovlu təbliğatçılarından olur.

«Zərifə» dən sonra Simurq Azərbaycan kəndinin nailiyyətlərini əks etdirən «Düşmənlər» (1932), «Yeni həyat başlanan yerdə» (1935) hekayələrini yazmışdır.

T.Ş.Simurq XX əsr Azərbaycan ədəbiyyatının, xüsusilə 20-30-cu illər bədii nəsrimizin məhsuldalar sənətkarlarından olmuşdur. H.Nəzərli, B.Talibli, S.Hüseyn kimi kiçik hekayələr müəllifi olan T.Ş.Simurqun ədəbi-bədii ırsını bədii və məfkurə istiqamətində öyrənmək xüsusi əhəmiyyətə malikdir.

T.Ş.Simurqun ədəbi-bədii ırsı XX əsrin 30-cu illərindən sonra çap olunmağa başlanılmışdır. 1935-ci ildə bir cilddən ibarət «Seçilmiş əsərlər» (Azərnəşr), 1960-ci ildə bir cilddən ibarət «Seçilmiş əsərlər» (Azərnəşr), 1983-cü ildə yenə də bir cildlik «Seçilmiş əsərlər» (Yazıcı nəşriyyatı) nəşr olunmuşdur.

**Hacıbaba Nəzərli (1895-1938).** 20-30-cu illərdə coşğun fəaliyyət göstərirək, bir sıra hekayə və novellalar yanan ilk nasirlərdən sayılır. S.Hüseyn, Simürq, Talibli, Qantəmir və başqaları ilə bərabər «keçmişə qəzəbli və istehzalı münasibət» (M.Hüseyn) bəsləyən Nəzərlinin də bədii yaradıcılığı çox orijinaldır.

H.B.Nəzərli Moskva Qızıl Professorlar İnstitutunu bitirmiş, uzun müddət «Qızıl əsgər» qəzetinin redaktoru olmuşdur.

Nəzərli 30-cu illər Azərbaycan nəşrində ilk dəfə olaraq döyüş lövhələri və döyüşçü surətləri yaratmışdır.

Onun «Nişanlı gözləri», «Casusun yardımçısı», «Laçın», «Satqın», «Üç dövrün canlı arxivisi», «120-dən ikisi», «Təəssüb», «Əyyaş», «Ölülər rəqs edərkən», «Rəfail», «Qəhrəmanın romanı», «Sarıköynək» və digər hekayələri o zamankı gəncliyin ən çox oxuduğu əsərlər olmuşdur.

Bu əsərlərdə mənfi, yaramaz, qeyri-insani hissələr pislənir, tənqid edilir, mərdlik, səxavət, qoçaqlıq, başqalarına kömək etmək, vətənpərvərlik, bir sözlə -- insanda yaxşı, müsbət nə varsa hamısı təbliğ olunur, bədiileşdirilir, təriflənir.

Məsələn, «Casusun yardımçısı» hekayəsində çox danışmağın doğura biləcəyi pis nəticələr barədə söhbət açılır. Dəmirqaya məhz çox danışmağın, çərençiliyin nəticəsində casusun yardımçısına çevrilir, Vilyam Kott adlı birisinin toruna düşərek, özü də bilmədən

hərbi sırrı ona söyləyir.

Yazıcının «Təəssüb» hekayəsi müəyyən mənada N.Nərimanovun «İki kəndin sərgüzəşti» əsərini xatırlatsa da yaxşı təsir bağışlayır. Burada da N.Nərimanovun hekayəsində olduğu kimi iki kənd təsvir olunur.

Əvvəllər bir-birinə qənum kəsilən bu iki kənddə qan intiqamı, oğurluq, pis adətlər, cəhalət və gerilik, paxılıq, həsəd guya sonralar aradan qalxır, onlar mehriban qonşular kimi səmimi güzəran keçirir, bir dost kimi mehriban yaşayırlar.

Ədibin «Əyyaş» hekayəsində alkoqolizmin, sərxoşluğun törətdiyi faciələrdən biri qələmə alınmışdır: sərxoşluğa qurşanan Fərhad günlərin birində arvadı Səlimə ilə dalaşır və onu çəkicələ vurmaq istərkən bilmədən yeganə övladı Nadiri öldürür. Əsər dramatik bir sonluqla bitir.

H.B.Nəzərli hekayələrlə yanaşı dramaturgiya ilə də məşgul olmuşdur. Onun bizi üç pyesi məlumudur: «Yollar», «Sabir» və S.Rüstəmlə birlikdə yazdığı «Yanğıń» komediyası.

«Yollar»da 1918-ci illərin hadisələri təsvir olunursa, «Sabir» əsərində hadisələr zaman etibarilə 1905-ci il inqilabından sonrakı dövrə təsadüf edir və deməli, M.Ə.Sabir yaradıcılığının ən məhsuldur çağlara münasib gəlir. Pyesin tarixi həqiqətlə səsləşən cəhətləri çıxdır. Şairin Bakıya dəvət edilməsi, sonradan türk münəqqid və pedaqoqları ilə ixtilafı üzündən bu sahədən uzaqlaşdırılması, Şamaxıda mürtəcelərin onu sıxma-boğmaya salması, nəhayət, ömrünün son mərhələsi həqiqətlə səsləşir.

Demək olar ki, pyesdə Sabir qara qüvvələrə qarşı mübarizədə təkdir. Belə ki, Aslan və Setraq kimi fəhlələrin şairə hüsn-rəğbəti lazımdır; bunlar təsadüfdən-təsadüfə səhnəyə çıxırlar. İlk dəfə onlar Şamaxıda mitinq zamanı şairlə tanış olurlar, sonralar Bakıda «Ayiqlıq dostları cəmiyyəti»nin müsamirəsində, son dəfə isə onu ölüm yatağında görürler. Onların şairi təbrik üçün getirdikləri güllər onun matəminə qismət olur. Əsərdən anlaşılır ki, Sabir azadlıq mücahididir. Onun evində hətta sosial-demokratianın məramnaməsi tapılır. Lakin Sabir əsərdə inqilabçıdan ziyadə islahatçı təsiri bağışlayır ki, bu da tarixi həqiqətə uyğun gəlmir:

Aldanmayın, aldanmayın allahı sevərsiz  
İranlı kimi yatmayın allahı sevərsiz –

- deyən şair əsl inqilabçıdır. Bununla belə Sabiri əhatə edən şərait, hər cür istedadı boğan mühit əsərdə yaxşı verilmişdir. Sabirin arzuları böyük, imkanı az, hərəkət meydani dardır. Onun hətta bacısı Qumrunu

oxutmağa belə imkanı yoxdur. Qumrular azadlıq istəsələr də, mühitin torundan qurtara bilmirlər. Sabır görür ki, Qumru öz toyunda oynayır. Bu hissə «Ölülər»dəki Nazlı səhnəsini xatırladır.

Dramaturq pyesdə Sabır, Səhhət, Dəli Teymur, Mirvarid, Qumru, Əhməd Camal, Əsəd Mənzur, Cəmil Rəxşan və s. kimi maraqlı surətlər yarada bilmişdir.

## DRAMATURGIYA

Ədəbiyyatımızın başqa sahələrində olduğu kimi dramaturgiyada da 1930-1940-cı illər yüksəlik dövrü olmuşdur. Bu zaman teatrlarımızın repertuarı dramaturji cəhətdən mükəmməl, yüksək bədii səviyyəli əsərlərlə zənginləşir. Müasirlik dramaturgiyamızın əsas məziyyəti olşa da, tarixi keçmişimiz – xalqın inqilabi mübarizəsi də yeni əsərlərdə unudulmurdur. Azərbaycan dramaturqlarının əsərləri respublikamızdan kənarda da şöhrət tapmağa başlayırdı.

Azərbaycan Dövlət Bədaye Teatrının Moskvaya, Leninqrada, Kazana səfərləri, dram əsərlərimizin ümumittifaq teatr olimpiadasında müvəffəqiyyət qazanması dramaturgiyamızın inkişafına müsbət təsir edirdi.

Otuzuncu illərin əvvəlləri Cəfər Cabbarlı yaradıcılığının ən məhsuldar dövrüdür. Onun 1929-cu ildə yazdığı «Almaz» pyesi 1931-ci ildə tamaşaya qoyuldu. «Almaz» tamamilə yeni keyfiyyətli dram idi. Müasir həyatın nəbzini tutan C.Cabbarlı, «Almaz» əsərində Azərbaycan kəndində kollektivləşmə ərəfəsində gedən sinfi mübarizəni böyük ustalıqla əks etdirir, müxtəlif əqidəli, müxtəlif ictimai təbəqələri təmsil edən zəngin surətlər silsiləsi yaradır. Böyük dramaturqun fərdiləşdirmə bacarığı, başqa əsərlərində olduğu kimi, burada da özünü göstərir. O, pyesdə kəskin dramatik vəziyyətlər yaratmışdır. Almazla Hacı Əhməd və onun əlaltıları arasında gedən kəskin mübarizə iki müxtəlif ictimai qüvvənin barışmaz ziddiyətindən doğur. Gənc Almazın hiyləgər düşmən Hacı Əhməd üzərində qələbəsi yeni ictimai quruluşun, yeni həyat tərzinin qələbəsi demək idi.

«1905-ci ildə» pyesi dramaturgiyamızda xalqlar dostluğununa həsr edilmiş ən yaxşı əsərlərdən biridir. C.Cabbarlı bu əsərdə tarixi mövzuya müasir həyatın tələbləri səviyyəsindən yanaşmış, onun yüksək ictimai-siyasi mahiyətini açıb göstərmişdir. Dramaturji cəhətdən mükəmməl işlənmiş «1905-ci ildə» əsərində biz hadisələrin müxtəlif şəraitdə, zaman və məkan daxilində inkişaf etdiyini görürük: gah

Azərbaycan kəndinin ağır vəziyyətini öyrənir, Allahverdi və İmam-verdinin ağır vergilərdən təngə gəlməsının, onların bir-birinə nə qədər yaxın və doğma olduğunu şahidi olurq, gah şəhərdə Volodin, Eyvaz, Baxşının inqilabi fəaliyyəti ilə, gah da çar general-qubernatoru və yerli burjuaziyanın xalqlar arasında milli qırqın salmaq üçün etdiyi fitnəkarlıqla tanış olurq. Beləliklə, pyesdəki əsas surətlərin bir-birinə münasibətindən, onların hərəkət və rəftarlarından əsərin ümumi ideyası meydana çıxır.

1932-ci ildə C.Cabbarlı «Yaşar» pyesini yazar. «Yaşar» hadisələrin inkişafı cəhətdən «Almaz»ın davamı idi. Lakin «Yaşar»da görüyümüz kənd başqadır. Artıq kənddə yeni quruculuğun əsasları həyata keçirilmiş, yeni təsərrüfat sistemi yaradılmışdır. Düşmən də öz mübarizə üsulunu dəyişmişdir. «Yaşar»dakı İmamyar «Almaz»dakı Hacı Əhməd kimi açıq mübarizə aparmır, öz düşmən simasını gizlədir. İmamyar zahirdə özünü kolxozon fəal bir üzvü kimi göstərir, daxildən isə ziyançılıq işinə başlayır. Əlbəttə, bəzi mübahisələr də aparmaq olar.

Cəfer Cabbarlı 1932-1933-cü il teatr mövsümündə tamaşaşa qoyulmuş «Dönüş» pyesini yaratdı.

İdeyasının aydınlığını, əsərdə qoyulan məsələlərin əhəmiyyətli olmasına baxmayaraq, «Dönüş» dramaturji cəhətdən qüsurlu idi. Pyesdə dram əsəri üçün zəruri olan hərəkət azdır, daxili dinamika zəifdir, surətlərin dənisiyi bəzən təbliği səciyyə daşıyır.

Cəfer Cabbarının «Almaz», «1905-ci ildə», «Yaşar», «Dönüş» kimi pyesləri onun həqiqi realizm yaradıcılığı metoduna daha dərindən yiyələndiyinin, geniş bədii ümumiləşdirmələr yolu ilə getdiyinin sübutudur. Təsadüfi deyil ki, Cabbarlı yaradıcılığı dramaturgiyamızın sonrakı inkişafı üçün bir ədəbi məktəb oldu.

Otuzuncu illərin birinci yarısında Hüseyin Cavid də məhsuldar işləyir, ictimai həyata yaxından temas etməyə çalışır. Əsərlərinin məfkurə istiqamətində bu inkişaf aydın hiss olunur. Cavidin «Dəli Knyaz», «Telli saz», «Səyavuş» və «Xəyyam» pyesləri dramaturqun yaradıcılığında yaranan dönüş və irəliləməni göstərir. Cavid yaradıcılığında ictimai motivlər, mütərəqqi görüşlər, həyatilik getdikcə qüvvətlənir.

Otuzuncu illərin ikinci yarısında Cəfer Cabbarının realist ənənələrini davam və inkişaf etdirən Mirzə İbrahimov və Səməd Vurğun kimi sənətkarlar da dram yaradıcılığına başladılar.

M.İbrahimovun «Həyat» pyesi C.Cabbarlıdan sonra səhnəmizdə yaranan ilk dolğun məzmunlu, sənətkarlıqla yazılmış, müasir varlığı geniş ümumiləşdirmələr yolu ilə əks etdirən əsər idi. Naxçıvan MTS-i siyasi şöbəsinin orqanı olan «Yüksəliş» qəzetində redaktor işləyən

M. İbrahimov kənddə gedən sınıf mübarizənin şahidi olur, həyatı daha dərindən öyrənir, yeni müasir kənd uğrunda gedən mübarizədə iştirak edir. Yaziçi pyesin mövzusunu da elə buradan götürmüştür.

«Həyat»dakı kənd «Almaz»dakına nisbətən irəli getmişdir. Kənd kollektivləşmiş, sıması xeyli dəyişmişdir; insanların özləri də dəyişmişlər. İndi kənddə Abbas, Rauf, Tofiq, Rəxşəndə kimi yeni ruhlu yaradıcı gənclər vardır. Həyat öz işində belə sağlam ruhlu gənclərə arxalanır.

1930-1940-cı illər Mirzə İbrahimovun dram yaradıcılığının məhsuldar dövrü sayılır. Onun «Həyat»dan sonra tamaşa qoyulan «Madrid» pyesi qəhrəman ispan xalqının mübarizəsinə həsr edilmişdir. Xalq nümayəndələrinin, azadlıq və demokratiya uğrunda faşist qiyamçılarla qarşı mübarizə aparan ispan gənclərinin surətləri əsərdə əsas yer tutur. Bu qəhrəmanlar böyük ideallar uğrunda vuruşurlar.

1938-ci ildə Səməd Vurğunun Azərbaycan ədəbiyyatı və teatr sənətinin tarixində parlaq və əlamətdar bir hadisə olan məşhur «Vaqif» pyesi tamaşa qoyuldu. Teatrın repertuarında möhkəm yer tutan «Vaqif» tarixi dram janrını yeni bir pilləyə qaldırdı. O, zəngin xarakterlər, coşğun ehtiraslar dramı kimi tamaşaçıların rəğbətini qazandı.

XVIII əsrin sonlarında baş verən tarixi hadisələri, Qacarın hücumunu və ona qarşı ümumxalq mübarizəsini müəllif tipik surətlər və inandırıcı hadisələr vasitəsi ilə göstərmişdir. Yadelli Qacar qoşunlarına qarşı mübarizənin başında Eldar durur. Eldar öz qüdrətini, qüvvəsini xalqdan alır. Eldar xalqın vuran qolu, Vaqif onun döyünen ürəyi, düşünən beynidir.

Səməd Vurğun mənfi surətlərin də xarakterlərini hərtərəfli açmağa, dərindən ümumiləşdirməyə və fərdiləşdirməyə müvəffəq olur. Onun təsvirində Ağa Məhəmməd şah Qacar cəllad təbiətli, mürəkkəb xarakterə malik bir hökmdardır. Vaxtilə saray çəkişmələri nəticəsində şikəst olmuş Qacarda insanlığa qarşı vəhşi bir intiqam hissi vardır. Onun çılgın təbiəti, öz taleyindən narazılığı dərin bəddi inandırıcılıqla göstərilmişdir. Qacara qarşı ümumxalq mübarizəsi, kütləvi mübarizə səhnələri də böyük meharətlə işlənmişdir.

Səhnəmizdə «Vaqif» qədər özünə möhkəm yer tutan, çox oynanan ikinci bir pyes göstərmək çətindir.

Səməd Vurğunun «Xanlar» əsəri inqilabi mübarizə tarixinin mürəkkəb dövrlərində birinə həsr edilmişdir. O dövrün bir sıra başqa əsərlərində olduğu kimi, şəxsiyyətə pərəstişin əhvali-ruhiyyəsinin təsiri müəyyən qədər, bu əsərdə də hiss olunur.

Otuzuncu illərin sonunda tarixi dram janrı xeyli inkişaf etmişdir.

Süleyman Rüstəmin «Qaçaq Nəbi» pyesi xalq qəhrəmanı Nəbini nın çar məmurları və yerli mülkədarlara qarşı mübarizəsinə əks etdirir. Müəllif Nəbi haqqında xalq dastanlarını diqqətlə öyrənmiş, Nəbinin şəxsən tanıyan adamlarla söhbət etmiş və onu əsl xalq qəhrəmanı kimi canlandıra bilmışdır. Əsərdən görünür ki, Nəbinin mübarizəsi kortəbii hərəkat olmamış, xalq mənafeyini müdafiə edən, azadlıq uğrunda kəndlilərin istismar boyunduruğundan qurtarması uğrunda gedən, şüurlu səciyyə daşıyan hərəkat olmuşdur. Əsərdə mərkəzi surətlər Nəbi və Həcərdir. Hələ cavanlığında üşyankar və coşqun təbiətə malik Nəbi sonralar xalq hərəkatına başçılıq edən qəhrəmana çevrilir.

Bu illərdə tarixi dramlarla yanaşı yeni tipli komedyalar da yaranmağa başladı. Bu sahədə Sabit Rəhmanın təşəbbüsü xüsusi qeyd olunmalıdır.

O, klassik dramaturgiyamızın M.F.Axundov və N.B.Vəzirov komediyalarının realist ənənələrinə əsaslanaraq mövzusunu müasir varlıqdan aldığı «Toy» komedyasını yazdı. Şəhər komediya olan «Toy»da Sabit Rəhməna xas şirin humor kəskin içtimai satira ilə birləşmişdir.

Yazıcı fıravən həyat sürən kəndlilərin fərəhli günlərini təsvir etməklə, inkişafımıza mane olan adamları, boşboğazları, israfçıları, əliyəri adamları gülünc vəziyyətə salıb ifşa edir. Kolxozi sədri Kərəmov surəti müəllifin ən çox müvəffəq olduğu surətlərdəndir. Kərəmov maymaq, kütbeyn adamdır; yeni həyatla ayaqlaşa bilmir, lovğadır, hər yerdə keçmiş xidmətləri ilə öyünb özünü gülünc vəziyyətə salır. Özü haqqında yüksək fikirdə olan Kərəmov hətta sağlığında özünə heykəl qoydurmaq arzusundadır. O, canlı insanlarla işləməkdən çox iclasbaşlığı, protokol yazmağı üstün tutur.

Dramaturq komedyada Kərəmov, Salmanov, Gülməmov kimi adamlarla kołxozon qabaqcıl adamlarını – Zinyəti, Zalxa arvadı, dəmirçi Musanı qarşılaşdırır.

«Toy» komedyasından sonra, 1940-cı ildə Sabit Rəhman «Xoşbəxtlər»i yazdı. Əgər «Toy»da satirik ünsürlər güclüdürsə, «Xoşbəxtlər»də ince humor vardır. Burada da hadisələr adamların şəhər və xoşbəxt həyatı fonunda inkişaf etdirilir. Müəllif əsərdə ailə-məişət məsələləri ilə içtimai işi bir-biri ilə əlaqədə götürür.

Komik səhnələrdə Sabit Rəhman bəzən zahiri vasitələrlə gülüşü ifrata vardırsa da, satirik və yumorlu gülüş onun komedyalarında əsasən xarakterlərin təbietindən, vəziyyətlərdən doğur. Sabit Rəhman M.F.Axundovla başlayan Azərbaycan komedyasının inkişafında bu ənənəni uğurla davam etdirmiştir.

Beləliklə, 1930-1940-ci illər Azərbaycan ədəbiyyatında realizm

metodunun qələbə çaldığı və bu qüdrətli yaradıcılıq metodу ilə silahlanmış yazıçılarımızın xalqa, Vətənə onlarla yüksək ideyalı gözəl sənət əsərləri verdiyi bir dövr oldu.

## TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ

Ədəbi tənqid və ədəbiiyyatşunaslığın, başqa janrlarda olduğu kimi, süretli inkişaf mərhələsi məhz otuzuncu illərə təsadüf edir. Bu mərhələdə sosialist realizmi metodunun bütün ədəbi prosesə hegemon təsiri məsələsi özünü bütövlükdə hiss etdirməyə başladı.

Müəyyən qüsurlarına baxmayaraq bu illərdə ədəbi tənqidin nüfuzu artmış, onun bədii əsərləri qiymətləndirmə meyarı müəyyənləşmişdi. İndi «yeni cəmiyyətin ədəbiiyyatı» geniş zəhmətkeş xalq kütlərinin dərin təbəqələrinə getmiş, ümumxalq malı olmağa başlamışdı. Bu ədəbiiyyat getdikcə daha artıq dərəcədə «xalqın mənafeyini güdür, onun istək və arzularının bədii ifadəsinə çevirilirdi».

Bu illərdə ədəbiiyyat xalqın həyatına daha çox yaxınlaşır, ədəbiiyyatın xəlqi və realistik mahiyyəti, beynəlmiləl pafosu getdikcə artımağa, vüsət və ənginlik kəsb etməyə başlayırdı. Bununla əlaqədar olaraq ədəbi tənqid və ədəbiiyyatşunaslığın da əhatə dairəsi genişlənir, ən başlıcası isə yeni ədəbiiyyatşunas alımlar, tənqidçilər, estetika ilə məşğul olan yeni qüvvələr yetişirdi. Dövrün əsas və başlıca problemlərindən biri ideya-məzmun məsələlərinin şərhində əməkçi xalqın tərefində durmaq, onun nöqtəyi-nəzərini əsaslandırmadan ibarət idi. Son dərəcə spesifik xüsusiyyətlərə malik olan məfkurə sahəsində siñiflərin ideologiyası toqquşarkən təkcə proletar dünyagörüşü mövqelərində dayanmaq, ona sədaqəti olmaq hələ kafi deyildi. Bu uğurda fəal inübarizə aparmaq aktual vəzifə idi. Bir an da olsun ədəbiiyyatın xəlqiliyi və müasirliyi uğrunda mübarizəni zəiflətmək olmazdı. Çünkü bədii ədəbiiyyatın şüurlara, düşüncələrə, habelə zövq və duygulara təsiri, həmişə olduğu kimi, bu illərdə də fəal və dinamik idi.

Həmin illərin nəzəri-estetik fikrinin bəzi prinsiplərini yaradıcılıq metodu uğrunda gedən mübarizə yeni insan, yeni ədəbiiyyat uğrunda mübarizə məsələlərinə tətbiq etmək olar. O zamanlar bu metodun nəzəri əsaslarını, ideya-estetik prinsiplərini işləyib hazırlamaq, onun geniş imkanlarını sübut etmək son dərəcə aktual problemlərdən biri idi.

Həqiqətin bədii ifadəsini verən yeni ədəbiiyyat və onun keşiyində duran yeni tipli tənqid, sənət əsərlərini dövrün, zamanın münasibəti, vətəndaşlıq mövqeyi baxımından təhlil edib qiymətləndirirdi.

Ədəbi tənqid bədii əsərlərdə dövrün pafosunun, tendensiyasının,

əsas və başlıca təməyüllərinin əks etdirilinəsini təhlil edir. O, ədəbi prosesin çəğdaş ədəbiyyat məcrasında axımını təmin etməyə borclu idi. Ona görə də ədəbi tənqid tam, bütöv, sistemli realistik metod işləyib hazırlamalı, onun bütün tələb və prinsiplərini qorunmalı, geniş şərh etməli idi. Tənqid həmin metodun bütün komponentlərini materialist estetika baxımından işləyib hazırlamalı idi.

Azərbaycan ədəbi tənqidinin həmin illərdə qızığın fəaliyyət göstərən, dövrün qabaqcıl ideyaları olan yeni estetika, materialist idrak nəzəriyyəsi ilə silahlanmağa can atan, çox hallarda isə onları tamamilə mənimmsəyən böyük bir tənqidçilər ordusu yetişirdi. Onlardan bir qismi həmin onillikdə daha məhsuldar işləyən, bədi əsərləri yeni dünyagörüşü baxımından təhlil edən tənqidçi və ədəbiyyatşunaslardır. Salman Mümtaz, Əli Nazim, Mustafa Quliyev, Ruhulla Axundov, Atababa Muxaxanlı, Hənəfi Zeynallı, Məmmədkəzəm Ələkbərli, Cəfər Cəfərov, Mehdi Hüseyn, Məmməd Arif, Hidayət Əfendiyyev, Əziz Şərif, Həmid Araslı, Cəfər Xəndan, Mir Cəlal, Feyzulla Qasimzadə, Mikayıł Rəfili, Mübariz Əlizadə, Əkbər Ağayev, H.Orucəli kimi peşəkar tənqidçilərlə yanaşı Abdulla Şaiq, Cəfər Cabbarlı, Hüseyn Cavid, S.Vurğun, Mırzə İbrahimov və başqa görkəmlı yazıçılar nəzəriyyə və tənqid məsələləri ilə də məşğul olmuşlar.

Bu tənqidçilərin ən çox məşğul olduqları problemlər əsasən nəzəri səciyyə daşıyırıdı. Onlar ədəbiyyatda ideyalılıq, müasirlik, xəlqilik, aktualılıq, tarixilik, bədii sənətkarlıq, bədiilik, mövzu, bədii dil, müsbət qəhrəman kimi problemləri və s. bilavasitə yaradıcılıq prinsipləri ilə bağlı izah edirdilər. Onlar həyat həqiqətini dövrün əsas tələbi hesab edir və dolayısı ilə romantikanı da unutmurdular.

Yeni həyatın qurucuları həmin illərdə də əsrin elə möhtəşəm, elə nəhəng əzəmətli işlərindən yapışıldılar ki, onlar adamda iftiخار hissə oyadır, insanı mənən yüksəldirdi.

Romantika həyatın özündə, əmək adamlarının hünər, zəfər və yaradıcılıq coşgunluğundadır. Bu o deməkdir ki, realizm həyatı, varlığı məhz yaradıcı gözlə, yaradıcı qələmlə təsvir etməyə çağırır. Burada nə həyatın «yoxsullaşdırılması», nə də «bəzənib-düzəndirilməsi», «zəng-inləşdirilməsi» barədə söhbət ola bilməz. Başlıca tələb və prinsip belədir: gerilik tənqid, nöqsanlar ifşa olunsun, uğurlar, nailiyyətlər tərənnüm, təbliğ edilsin.

O zamankı Azərbaycan tənqidçiləri otuzuncu illərdə yaranan bədii əsərləri təhlil zamanı bu mövqedə dayanırdılar. Bu məsələlərin tədqiqi ilə əlaqədar olaraq istər nəşri, dramaturgiya, istərsə də poeziya-da həyatın bədii əks etdirməsində realizm, həqiqət və doğruçuluq

məfhumları nəzərə alınırdı. Tənqidçilərimizdən C.Cəfərovun «S.Rəhmanın hekayələri haqqında», M.K.Ələkbərinin «Ədəbiyyat və tənqidimiz haqqında ümumi qeydlər» məqalələri bu baxımdan maraqlıdır.

C.Cəfərov məqaləsində yazırkı ki, yazıçı kəndin müxtəlif faktlar, hadisələrlə zəngin, real həyatını, onun müsbət və nöqsanlı cəhətlərini göstərmək əvəzinə, heyran olur, ölçünü itirir, gözünü yumaraq xəyalə dalır ve kəndi o qədər boyayır, bəzəyir ki, daha arzu ediləcək heç bir şey qalmır. Onun nəzərində hər şey düzəlmış, bütün nöqsanlar qaldırılmış, insanlar xoşbəxtliyin son pilləsinə çatmışlar. C.Cəfərov göstərirki, bizim təhrifə, saxtakarlığa, qeyri-səmimiliyə, varlığımızı hər cür boyamağa ehtiyacımız yoxdur. Bizim tənqidimizin əsas gücü məhz doğrunu, həqiqəti açıq-açığına, necə varsa xalqa söyləməsindədir. Ona görə də ədəbiyyatımız getdikcə müasir dünyanın bütün namuslu adamlarının diqqətini cəlb edir. Deməli, estetik idealın özü həyatın ölçü və mizanlarına tamamilə uyğun gəldiyindən digər vasitələrə ehtiyac yoxdur.

F.Engels Lassalın «Frants fon Zikingen» faciəsi barədə yazmışdır: «Sızın... draminizm bərinci və ikinci mütaliəsi məni həyəcanlandırdı, lakin üçüncü və dördüncü mütaliəsindən sonra da təəssürat yenə də əvvəlki kimi qaldı». Deməli, Engels işin həm nəzəri, həm də əməli cəhətinə diqqət yetirməkdən ötrü əsəri dörd dəfə oxumuş, lakin təəssürata yeni bir şeyin əlavə olunmamasını müəllifin xeyrinə yox, zərərinə hesab etmişdir. Çünkü əsl sənət əsəri hər yeni mütaliəsində oxucuya yeni bir şey deyir, onu nə isə yeni bir cəhətdən təsirləndirir, düşündürür, fikirləşdirir. Bu da yenə də həyat materialına müəllifin yaradıcı münasibəti ilə, fəlsəfi ümumiləşdirmə qabiliyyəti ilə bağlıdır. Deməli tənqidçilərimiz «süni, mücərrəd ideyaları» rədd edərək, idealları həqiqi hərəkatdan, real təcrübədən götürməyi də öyrədirdi. Onlar Onore de Balzaki və ingilis realistlərini məhz həqiqəti göstərdiklərinə görə yüksək qiymətləndirirdilər.

Lakin həqiqəti eks etdirmənin özü də elə olmalıdır ki, sənətin spesifik yolu, üsul və formalarına riayət edilsin, sənətin gözəlliyyinə xələl gətirilməsin, bədii həqiqəti – həyat həqiqətini daha cazibədar etsin.

İctimai şür formalarından olan ədəbiyyat və incəsənət də varlığın spesifik, özünəməxsus, obrazlı inikasıdır. Varlığın elmi inikası kimi estetik dərki də fəal, ziddiyətli, dialektik prosesdir. Belə ki, hissə müşahidədən ümumiləşdirmələrə doğru hərəkət burada spesifik formada həyata keçirilir.

İnsanın estetik və hissə qavrayışı ətrafdakı əşyaların gözəlliyyini,

yaxud eybəcərliyini duyur və beləliklə, ya zövq alır, ya da nifrət bəsləyir. Əmək fəaliyyətinin müxtəlif formalarının və ictimai münasibətlərin təsiri nəticəsində insanda «musiqini başa düşən qulaq, formanın gözəlliyini hiss edən göz əmələ gəlir» (K.Marks). Beləliklə, bədii fəaliyyətin müxtəlif növləri və bu fəaliyyətin məhsulları – əmək və məişət alətlərini, geyimlərin bəzədilməsi rəssamlıq, heykəltəraşlıq, rəqs, musiqi və sənətin başqa növlərini əmələ gətirir. Bir sözlə, bədii yaradıcılıq sənətin müxtəlif formalarında həyat hadisələrinin obrazlı inikası nəticəsində yaranır və öz təbiətinə görə ictimai hadisədir. Sənətkar əsərini hansı formada yaratmasından asılı olmayaraq, həmişə müasirlərinə üz tutur, onlarla həyat haqqında fikir mübadiləsi aparır, əsəri vasitəsi ilə özünün ictimai və estetik ideallarını ifadə edir.

Böyük sənətkar yaradıcılığın ictimai təbiətini bir an da olsun unutmamalıdır. Sənət əsəri xalq üçün, cəmiyyət üçün yaranır. «Özü üçün» və «başqaları üçün» yaradıcılıq yolu yoxdur. Ola da bilməz.

Bədii yaradıcılıq da digər ictimai şürə formaları kimi gerçəkliliyi passiv əks etdirən, onun surətini alan, çəşnisini çıxaran bir proses deyil, tərbiyedici və fəal dəyişdirici bir qüvvədir. Ədəbiyyat öz zəmanəsinin ictimai mübarizəsi ilə bağlıdır. Çünkü yazıçı ənginliklərdə itib-batmış tək bir şəxsiyyət deyildir, öz zəmanəsinin övladıdır, yaşadığı dövrün ictimai mübarizəsində müəyyən mövqeyə malikdir.

Müsəir dünyanın alım, tənqidçi və nəzəriyyəçiləri də insan fəaliyyətini cəmiyyətdən kənarda təsəvvür edə bilmirlər. Ümumiyyətlə, cəmiyyətin inkişaf qanunlarını nəzərə almamaq, ətraf mühitdən izalə olunmaq, ister-istəməz insanı insanın inkarına, dünyanın narahat vəziyyətinə biganəliyə, beləliklə isə ən nəhayətdə mücərrədliyə aparır.

Buna görə də sənətkar da, tənqidçi də inkişafın əsas mahiyyətini, sınıfı ayrı-seçkiliyi, əməkdə kütlənin hegemonluğunu dərindən dərk etməli, açıq tendensiyalı münasibəti ilə sırvilərin müttəfiqinə çevriləlidir. Bu isə inkişaf qanunlarını bilməklə mümkündür.

30-cu illərin ədəbi tənqidində tədqiq olunan problemlərdən biri də müsbət qəhrəman problemi idi. Demək olar ki, əvvəlk dövrlərin ədəbiyyatlarında bu məsələ həmin illərdə olduğu kimi qoyulmayışdır. Bu illərdə müsəir həyatın yetirməsi kimi onlarca müsbət qəhrəmanın insanlar zəhmətkeşlərin sıralarında yetişmiş sadə adamlar idi. İndi hər cəhətdən nümunə ola biləcək ən yaxşı adamlar kənarda yox, öz aralarında, ümuminin arasında tapılmışdır. İndi məsələ müsbət qəhrəmanın ədəbiyyat və sənətdə necə, hansı vasitələrlə əks etdirilməsində idi. Məhz bu məsələ ətrafında 30-cu illərin tənqid və ədəbiyyatşunaslığından mübahisələr gedirdi. Bəziləri müsbət qəhrəmanı «saf», «ideal»,

«təmiz», «aydan arı, sudan duru» hesab edərək, onlarda heç bir qüsür görmək istəmirdilər. Müsbət qəhrəman bu adamların təsəvvüründə bütün günü işləyən, plan və tapşırıqları 200 faiz yerinə yetirən, heç nəyin dərdini çəkməyən, sarsılmaz, qorxmaz, qəmsiz, kədərsiz, tam ciddi adamlardan ibarət olmalı idi.

C.Cabbarlı, S.Vurğun kimi yazıçılar bunun əhəmiyyətsiz sxematizmdən ibarət olduğunu daha tez dərk edərək müsbət qəhrəman problemini bu şəkildə hədsiz sadələşdirən, adiləşdirən və beləliklə də başqa bir ifratçılığa varan tənqidçiləri – «hələ ciyinləri bərkiməmiş ədəbi tənqid» haqlı olaraq məzəmmət edirdilər. Bu iradalar xüsusilə sovet yazıçılarının I Ümumittifaq qurultayından sonra onun qərar və tədbirləri işığında daha inamla səslənməyə başladı. C.Cabbarlı həmin qurultayın yüksək tribunasından deyirdi ki, müsbət qəhrəmanı reseptlə yaratmaq olmaz. Yaziçi qəhrəmanını nə qədər yaxşı keyfiyyətlərlə bəzəyirsə bəzəsin, əger o, qəhrəmanı canlı bir insan kimi bütün ehtirasları ilə göstərə bilməmişdirsə o qəhrəman sevilməyəcək.

Tənqid göstərirdi ki, hər bir insan sevə də bilər, ağlaya da bilər, gülə də bilər, çünki bunlarsız insanların daxili aləmi, məxfi dünyası yoxdur, bunlarsız insanların mənəvi-əxlaqi sıfətləri də yoxdur.

Ədəbi tənqid 30-cu illərin ədəbiyyatının əsas qanunlarından birini məhz adamların daha çox ictimai planda verilməsində və onların fərdiyyətinin, səciyyəvi xüsusiyyətlərinin bəzən unudulmasında görürdü. Bu məsələdə elə tənqidin öz günahı da az deyildi. Çünkü o da bəzən vulqar sosiologizmə uyaraq, bədii əsərdən ən çox sosial-ictimai problemlərin həllini tələb edir, lakin onun fərdi və səciyyəvi cizgilərinin necə verilməsi məsələsi ilə az maraqlanırdı. Ədəbi tənqid bəzən ədəbiyyata məhəbbət motivlərinin gətirilməsini əsas nöqsan hesab edərək, onu bir növ, yasaq elan edirdi. Bu xüsusiyyət 20-ci illərə daha çox aid idi. 30-cu illərdə buna qarşı etirazlar tez-tez eşidilirdi. Məsələn, elə həmin ildə S.Vurğun yazmışdı: «...insan bəzən sevir, sevinir, bəzən iztirab çəkir... Bizim yazıçılarımız bunu unudurlar. Bəzən işçini həmişə şad, sevinən, məsud, gülər verirlər. Bəzən də əksinə, çox ciddi, bütün sutkada 24 saat işləyən, daim çalışan göstərirlər. Axi bu, adamdır. Məgər buna istirahət, yatmaq, yemək, içmək lazıim deyilmə? Məgər bu işçinin heç bir dərdi, fikri yoxdurmu? Bizim yazıçılar bu cəhətlərə əhəmiyyət vermirlər. Bunun nəticəsində həyatı təhrif edirlər».

Müsbət qəhrəman yaratmaq məsələsində başqa bir ifrat meyl də ondan ibarət idi ki, guya sıravi adamların müsbət surətlərini yaradarkən geniş, bədii və xüsusiil fəlsəfi ümumilikləşdirməyə ehtiyac yoxdur. Hətta iş o yerə çatırdı ki, müsbət qəhrəman «təbii görünsün» deyə, ona

müəyyən mənfi xüsusiyyətlər isnad edərək qüsurlar, səhvler yamayırlar və nəticədə əcaib bir müqəvvə yaranırdı. Halbuki dövrün, ən qabaqcıl, ən mütərəqqi meyllerini özündə əks etdirən müsbət qəhrəman işindən, sənətindən, təhsil dərəcəsindən, vəzifəsində asılı olmayaraq, düşünməyə, hətta fəlsəfi düşüncəyə qadir adam olmalı, onun özünün fəlsəfəsi, özünün müdrikliyi, dünyaya, insanlara baxışı, bir sözlə, özünün fikir dünyası, düşüncələr aləmi olmalıdır.

Məlum olduğu kimi, böyük şair S.Vurğun «Hamlet» əsərindən qəbristanlıq epizodunu misal gətirərək göstərirdi ki, adı bir insan olan qəbirqazanın dediyi dərin fəlsəfi fikirlər heç də biziə süni təsir bağışlamır. Belə olan surətdə nə üçün biz bu günün ziyalisini, kolxozçusunu, fəhləsini, müəllimini fəlsəfi düşüncədən, yüksək şairanə dildən məhrum edək?

Onu da qeyd etməmək olmaz ki, sosialist realizminin özünə aid, əlahiddə tematikası olduğunu zənn etmək yanlış nəticələrə də aparıb çıxarıır, ədəbiyyatın mövzu dairəsini məhdudlaşdırırırdı. Dünyada heç bir zaman ədəbiyyat və incəsənətə mövzu sərhəddi qoyula bilməz.

Böyük dramaturqumuz C.Cabbarlı mövzu və problematika məsələsini xüsusi bir aydınlıqla qaldıraraq, çox şeyin onunla əlaqədar olduğunu söyləyirdi. «Hər bir şairin, yazıçının və dramaturqun ən böyük məziyyətlərindən birisi – yazıçının mövzu seçməyi bacarmasıdır. Yazıçının seçdiyi mövzu onu ilhamla gətirməli, onun gördüklerini, duydularını, dövrünün ondan tələb etdiklərini, başqalarının hələ müşahidə etmədiklərini və ya müşahidə edərək, bu barədə danışa bilmədikləri şeyləri oxucuya söyləmək imkanı yaratmalıdır. Dövrün ictimai sıfarişi adlanan şey budur».

Dramaturqun bu nəzəri fikirlərini biz onun özünün bədii yaradıcılığına, xüsusişə dramlarına şamil edə bilsərik. Doğrudan da C.Cabbarlı həmin illərdə həm tarixi, həm də müasir mövzuda özünən şah əsərlərini – «Od gelini», «Sevil», «Almaz», «1905-ci ildə», «Yaşar» və s. kimi pyeslərini yaratmışdı.

Həmin dövrün gənc və istedadlı tənqidçilərindən M.Arif, C.Cəfərov, M.Hüseyn və başqaları daha məhsuldar idilər. Mikayıl Müşfiqin poeziyasını yaxşı duyan və əsasən onu düzgün qiymətləndirən M.Arif şairin həm ağır, həm də nöqsanlarından səmimiyyətlə söz açırdı.

Azərbaycan ədəbi tənqid mövzu, problematika, məzmun aktuallığı, müasirliyi, bilavasitə əməkçi xalqın işindən, güzəranından yazmaq məsələsindəki bütün çatışmazlıqların bir qismini də yazıçıların müasir həyatı, əmək adamlarının həyatını yaxşı bilməmələri, onların müşahidələrinin qeyri-dərinliyi ilə izah edirdilər. Bu, doğrudan da, bir

həqiqət idi. Deməli, müasir həyatın coşğun inkişaf pafosu, zəhmət-keşlərin İlhamlı əməyi, bütün müasir dünyanın həyəcanla izlədiyi sürət və zəfər yürüşü yazıçı üçün əsl ilham mənbəyi idi və istedadlı sənətkarlar da diqqəti cəlb edə biləcək əsərlər yaratmağa tamamilə hazır idilər.

Bu illər həqiqətən də ədəbiyyatın yüksəliş dövrü idi. Belə ki, ədəbiyyatın bütün janrlarında misilsiz inkişaf var idi. «Yoxuşlar», «Dünya qopur», «Şamo», «Saçlı», «Qəhrəman», «Daşqın», «Tərlan», «Dumanlı Təbriz», «Dirilən adam», «Bir gəncin manifesti», və s. nəşr nümunələri, «Knyaz», «Səyavuş», «Xəyyam», «Vaqif», «Xanlar», «Həyat», «Madrid» və s. pyeslər, «Azər», «Komsomol poeması». «Ölüm kürsüsü», «Almaniya», «Səhər», «Sındırılan saz», «Yaxşı yoldaş», «Qırx qız», «Arzu qız» və s. kimi poemalar, çoxlu povest, həkayə, novella, oçerk, publisistik əsərlər yaranmışdı. Tematika və problematikası yeni vüsət qazanmış lirik növün bütün janrları və formaları zənginləşmişdi. Ədəbiyyatın bu zəngin və rəngarəng mərhələsində ədəbi tənqid və ədəbiyyatşunaslıq da öz fəal rolunu oynayırırdı.

Lirika və onun müasir çalarları bu illərdə ədəbi tənqidin diqqət mərkəzində dayanırdı. Lirikaya baxışlarda bir-birinə dabən-dabana zidd iki konsepsiya var idi: a) müasir aləmdə lirikaya yer yoxdur, sovet adamı kədərlənməz, sevməz, sevilməz və b) yaşasın lirika! Birincisi insana emosional təsir edən nə varsa hamisini: tarı, kamançanı, sazi, muğamati, mahnını milli-mədəni irsi inkar edirdi, ikincisi isə deyirdi: - «Oxu, tar».

Bu illərdə S. Vurğunun bəzi fikirləri və nəzəri mülahizələri məraqlı səslənirdi. «Bəziləri elə düşünürlər ki, sosializm dövründə guya insan zövqlərinə, insan hisslerinə ədəbiyyatda yer verilməməlidir. Guya proletar əməkçilərdə dərin hissələr, incə zövqlər, ilhamlar yoxdur. Bu, qətiyyən doğru deyildir...»

Biz işçi sınıfının əmək prosesindən aldığı dərin həyəcanları, təmiz duyğuları və onların bu əməyi ilə həyata keçirdikləri böyük ideallardan aldıqları mənəvi zövqləri lirika vasitəsi ilə ifadə etməliyik».

S. Vurğunun həmin illərdə irəli sürdüyü nəzəri mülahizələri ilə bədii təcrübəsi bir-birini tamamlayırdı. Böyük şair əmək adının zəngin mənəvi aləminə işarə ilə yazmışdı:

Mən də bir insanam, mən də canlıyam,  
Mənim də qəlbimin arzuları var.  
Arabir, deyirlər, dəliqənləyam,

Çox da deyinməsin dalımcı ağıyar!  
Mənim də qəlbimin arzuları var...

Təsadüfi deyildir ki, həmin illerdə şair bu mövzuda daha çox şeirlər yaratmışdır. «Sevgi», «Sevirləm», «Bəzək və zinət», «Anamın dərdi», «Sevgilimin qılığı», «Dəniz gəzintisi», «Çənə səhbəti» və s. bu dövrün məhsuludur. Eyni motivli şeirləri biz M.Müşfiq, S.Rüstəm, R.Rza, M.Rahim, O.Sarıvəlli, Ə.Cəmil yaradıcılığında da görürük. İndi bu şeirlərdə lirik qəhrəmanın «mənəviyyatı», «zəngin daxili aləmi», «intellektual məni» ön plana çəkilirdi.

Lirika sahəsində ədəbi tənqidin əsas mübarizə hədəfi kiçik, cılız hissələr, açıq-saçıq sevgi macəraları, parnoqrafizm, çeynənmış, dəfələrlə yazılmış mətleblər, süni ümu-küsülər, xırda giley-güzarlar, küsüb-başışmalardan ibarət idi. İndi lirik şeirin qəhrəmanları müasir cəmiyyətin tam hüquqlu üzvlərindən ibarət idi. Onlar bir sexdə, bir zavodda, tarlada, məktəbdə, uşaq bağçasında, fermada, təyyarədə, qatarدا və s. çalışan adamlar idi.

Ədəbi tənqid tarixi mövzularda yazılın əsərlərə, tarixilik məsələsinə, ümumiyyətlə, klassik ırs məsələsinə də özünün əsas və başlıca vəzifəsi kimi baxıldı.

Tamamilə qanuna uyğun bir hal kimi onu da qeyd etmək olar ki, bu illerdə istər sərf tarixi, istərsə yarımtarixi, yarımfəsanəvi, istərsə də sərf folklor motivlərində epik, lirik və dramatik əsərlərin yaradılmasına xüsusi fikir verildi. Müasir tematikanın bu üç zəngin qaynağından qidalanan ədəbiyyat haqqında ədəbi tənqidin qeyd və müləhizələri getdikcə daha sistemli şəkildə meydana çıxırı.

Dramaturgiya sahəsində bu illerdə həmin qaynaqlardan qidalanan və uğurlu səhnə təcəssümünü tapan xeyli əsərlər yarandı ki, bütün bunlar ədəbi tənqidin geniş elmi təhlil obyektiñə çevrildi, bəzi-ləri isə (C.Cabbarlinin «1905-ci ildə» H.Cavidin «Xəyyam», «Səyavuş», S.Vurğunun «Vaqif», «Xanlar» və s.) dövrün ədəbi hadisəsi səviyyəsinə yüksəldi. Bu əsərlərin hər biri haqqında və ümumiyyətlə dramaturgiyaya dair o illerdə M.Quliyev, M.K.Əlekberli, C.Cəfərov, M.Arif, M.Hüseyn, Ə.Hidayət, M.Rəfili, A.Musaxanlı, M.C.Cəfərov, M.Rzaquluzadə və başqaları xeyli resenziya, məqalə, monoqrafik əsərlər yazaraq tarixi mövzularda yazılın əsərlərdə dövrümüzün ictimai-siyasi hadisələri ilə yaxından səsləşən, bu günü daha yaxşı dərk etməkdə oxucu və tamaşılara yaxından kömək edən ideyalar, qayələr olduğunu göstərirdilər.

Bədii nəşr nümunələri və poemalarda da bu mənbələrdən is-

tıfadə edirdilər.

M.S.Ordubadinin «Dumanlı Təbriz» romanının yaranması yazıçının inqilabi-tarixi mövzuya münasibətindəki yeniliyin, sənətkarlıq bənzərsizliyinin, epik vüsətin əyani sübutuna çevrildi. Bu roman Azərbaycan bədii nəşrinin, xüsusən onun monumental, çoxcildli, çoxşaxəli növünün qələbəsi olmaqla, həm də siyasi, inqilabi mübarizənin epik ləvhələrdə təsviri ilə lirik üslubi haşıyələrin sintezinə necə nail olmanın inkaredilməz bədii faktı kimi dünya məqyasında ədəbi tənqidin diqqətini cəlb etməyə başladı və Azərbaycan romançılığının qızıl fon-duna daxıl olan bir əsər kimi qiymətləndirildi.

Azərbaycan ədəbi tənqididə bu əsərin bədii materialına arxala-naraq tarixi-inqilabi romanın bir sıra nəzəri probleminin həllinə girişdi. Bu məqalələrdən özünün konseptual, monoqrafik xarakterinə, obyek-tivliyinə, yüksək tənqidçi təfəkkürünün parlaqlığına, aydınlığına görə Mir Cəlalın «Böyük problemlər romanı» məqaləsi xüsusi əhəmiyyətə malikdir. Bu məqalədə tənqidçi romanın əsas tarixi və əfsanəvi macə-riə qaynaqları ilə bərabər, onun süjet, kompozisiya, fabula üslubundakı şairanəlik, obrazlar aləmi, sənətkarlıq problemlərinin və ən başlıcası, əsərin ictimai-siyasi, fəlsəfi, həyatı məsələlərin, xüsusilə azadlıq uğrunda gedən mübarizələrin faciəli mahiyyətini professional tənqidçi mövqeyində təhlil etmişdir. Mir Cəlalın «Özünü yenidən qurma yollarında» məqaləsi xalq şairi Səməd Vurğunun sonrakı yazıçı taleyində necə rol oynamışsa, «Dumanlı Təbriz» haqqındaki məqaləsi də Ordubadinin romançılıq taleyində eyni rolu oynamışdır. Tənqidçi, üç böyük tarixi inqilabın - 1905-ci il, 1917-ci il fevral burjua inqilabı və nəha-yət, Oktyabr çevrilişinin təcrübəsini öyrənmiş, duymuş, Səttarxan hə-rekatının bilavasitə iştirakçısı olmuş müəllifin bədii palitrasında tarixi hadisələrin necə sənətkarlıqla əks edildiyini açıb göstərinməyə müvəf-fəq olmuşdur.

Eyni sözləri 30-cu illərdə yaranan başqa (tarixi və əfsanəvi mövzulu) əsərlər haqda da demək mümkündür. Çünkü «Şamo», «Dirilən adam», «Daşqın», «Dünya qopur», «Bir gəncin manifesti» roman-larında da konkret tarixi şərait və hadisələrin dürüst təsviri verilmişdir.

M.S.Ordubadinin «Döyüşən şəhər» və «Gizli Bakı», «Dünya dəyişir» romanlarını da buraya daxıl etmək olar. Bu romanların hər birində Bakının konkret tarixi-inqilabi mübarizə səhifələri son dərəcə şairanə bir dillə canlandırılmışdır.

Bu romanlarda tarix bir qədər əfsanə və macəra tülünə bürün-dürülürsə də, hər halda konkret tarixi dövrlərin mənzərəsi, siyasi-ictimai hadisələr doğru göstərilir, konkret tarixi şəxsiyyətlər burada öz

adı və ünvanı ilə iştirak edirdilər.

Əlbəttə, 30-cu illərin tənqidində ədibin «Gizli Bakı» və «Dünya dəyişir» əsərləri barədə fikir tam müsbət olınmamışdır. Lakin həmin əsərlərin tənqid, əsasən, düzgün və faydalı hesab edilməlidir. Bu, xüsusilə yaziçinin tarixlə bir qədər sərbəst münasibəti, onu istədiyi kimi dəyişdirmək cəhdidir, çox ciddi, habelə faciə mahiyətli tarixi təbəddülət və dönümlərin pərakəndə, xaotik təsviri probleminə aid edilə bilər.

30-cu illərdə ədəbi tənqid Mir Cəlalın «Dirilən adam» romanını da düzgün və müsbət qiymətləndirmişdir. Burada, istisnalıq yalnız C.Cəfərovun tənqidinə aiddir. Tənqidçinin fikrincə, əsərdə inqilabi hərəkat «at belində şəhərdən kəndə gətirilir», müəllif bu məsələnin həllində bir qədər tələsmiştir.

Nəsrin inkişafı ilə ciddi məşğul olan məhsuldar tənqidçi H.Əfəndiyevin 1936-cı ildə çap etdirdiyi «Nərimiz inkişaf yollarında» monoqrafiyası ayrıca qeyd olunmalıdır. Əsər həmin illərin çox az-az təsadüf olunan monoqrafik tənqidinin nümunəsi sayılmalıdır. Burada böyük və istedadlı tənqidçimiz Ə.Nazimi ayrıca qeyd etmək lazımdır. O zamankı elmi-nəzəri estetika ilə silahlanan tənqidçi otuzuncu illərin bir sıra ədəbi hadisələrinin təhlilini verərkən sənətkarlıq problemini həmişə ön plana çəkir, bu barədə həqiqi professional tənqidçi kimi tamamilə müasir elmi-nəzəri səviyyədən söhbət aça bilirdi. Bu baxımdan tənqidçinin C.Cabbarlıının «Dönüş» əsərinə münasibəti çox səmimi və maraqlı idi. Tənqidçi böyük dramaturqla səmimi söhbətlərini xatırlayaraq qeyd edir ki, Cabbarlı ta son günlərinə qədər bu əsəri özünün ən yaxşı əsəri sayır və deyir ki, siz «Dönüş»ün qiymətini təqdir etmirsiniz, mən bunu hətta «Yaşar»dan və «Almaz»dan da yüksək tuturam. O, hər zaman lazım olsa, «Dönüş»ü portfelindən çıxarar, onun haqqında böyük bir həvəslə danışar, mübahisə edər və tez-tez ondan misallar gətirərdi.

Lakin bütün bunlara baxmayaraq tənqidçi böyük dramaturqa güzəştə getmədən əsərin obyektiv tənqidini verməyə çalışmışdır. O, «Dönüş»ü dramaturqun «digər əsərləri sisteminde o qədər də qüvvətli olmayan» bir əsər, uydurma, süni, məhdud, kopyaçılık təsiri bağışlayan bir dram adlandırmışdır. Ə.Nazim yazır ki, Cabbarlı bu əsərində təfərrüatlardan ümumiliyə qalxa bilməmiş, digər əsərlərinə xas olan fikri bədii yüksəlişə, tipikliyə, xarakterikliyə və genişliyə nail ola bilməmişdir. Başqa sözlə, əsər kafi qədər qaneedici realizmə çatmamışdır. Yenə də bunun üçündür ki, «Dönüş» səhnədə böyük müvəffəqiyyət qazana bilmədi və tamaşaçıları da maraqlandırmadı.

Lakin tənqidçi pyesin xoş niyyətlə yazıldığını, onu bütövlükdə

zəif də olsa, irəliyə doğru atılmış bir addım hesab etmişdi.

Tənqidçinin ədəbiyyatımızın digər nümunələri və nəzəri problemlərinə dair yazdığı başqa məqalələr də obyektiv, prinsipial tənqid nümunəsi sayla biler.

Bu dövrün ədəbi tənqidini və ədəbiyyatşunaslığını «sənət sənət üçündür» nəzəriyyəsinə, vulqar sosiologizmə, hər cür yad meyllərə qarşı mübarizələrdə bərkimiş, inkişaf etmiş və öz sıralarını S.Mümtaz, M.Quliyev, R.Axundov, Əli Nazim, A.Musaxanlı, H.Zeynallı, M.Hüseyn, M.Arif, M.Cəfər və başqalarının şəxsində möhkəmletmişdir.

Sənətin sadəliyi uğrunda mübarizə ədəbi tənqidini məşğul edən sənətkarlıq problemlərinə daxil edilə bilər. Sadəlik, aydınlıq olmayan əsərlərdə məzmun da, ideya da – bədii komponentlərin hamısı mücərrəd təsir bağışlayır, dumanlı, mübhəm görünür. M.Hüseyn məqalələrinin birində bu barədə yazmışdı: «Bizim müasir sənətimizdə dahiyənə sadəliyə doğru qüvvətli bir meyl oyanmalıdır. Belə sadəliyi biz xalqımızın əsrlər boyu yaratdığı zəngin ədəbiyyatdan, şeir və eposdan öyrənməliyik. Məsələn, Vaqifin sadəliyi, bùllur çeşmə kimi qaynayan misraları, onun əsərlərini öz əsərinə xas olan gözəllikdən məhrum etməmişdir. Yaxud «Dədə Qorqud» boylarının sadəliyi ondakı dahiyənə mənənəni zəiflətməmişdir».

«Dahiyənə sadəlik» istilahı tənqidçinin çox ustalıqla sadəliyi primitivliklə qarışdırılanlara qarşı tutarlı cavabı kimi düşünülmüşdür.

Bu zamanlar şeirdə siyasi lirikanın, nəsrde ictimai motivlərin, müasirliyin, dramaturgiyada xalq ruhunun, xalq məfkurəsinin güclənməsi də qeyd olunur. Burada «Sevil», «Almaz» pyesləri dramaturgiyamızın yeni nailiyyətləri kimi təqdir edilir.

Müəllif dövrün ədəbi tənqidini və ədəbiyyatşunaslığının «sənət sənət üçündür» nəzəriyyəsinə, vulqar sosiologizm barəsində də danışaraq o zamankı ədəbiyyatşunaslığı təmsil edən bir sıra yazıçıların – Salman Mümtaz, Mustafa Quliyev, Ruhulla Axundov, Əli Nazim, Atababa Musaxanlı, Hənəfi Zeynallı və b. realizm, xəlqilik, klassik ədəbi irlərin bəzi məsələlərinə dair yazdıqları əsərlərin əhəmiyyətini göstərir.

30-cu illərin tənqid və ədəbiyyatşunaslığının mühüm bir problemi aktuallığını qeyd edən akademik, tənqidçi M.Cəfər göstərir ki, bu xəlqilik məsələsidir. Bu nəzəri məsələni həll etmek üçün Cabbarlı, Səməd Vurğun və başqa yazıçıların bədii əsərlərinə müraciət edilirdi. Bu sənətkarların yaratdıqları bir çox gözəl bədii nümunələr əməli şəkildə sübut edirdi ki, ədəbiyyatın inkişafı üçün yeganə düzgün yol sənətin xəlqiliyi və müasirliyidir.

Bu zamankı bədii nəsr Azərbaycan ədəbiyyatının ən sürətlə in-

kışaf etmiş sahələrindən biri hesab edilir. Ədəbi tənqiddə «Yoxuşlar», «Şamo», «Dumanlı Təbriz», «Daşqın», «Tərlan», «Qəhrəman» və s. epik nəşrin istiqamətini müəyyənləşdirən əsərlər kimi qeyd olunur, roman janrıının sənətkarə verdiyi geniş bədii imkanlardan ətraflı danışılırdı. Belə bir fikir yürüdülür ki, görkəmli ədiblər bu imkanlardan istifadə edərək, yeni həyatın geniş və hərtərəfli təsvirini verir, insanların mənəviyyatında, psixologiyasında yaranan təbəddülüti əks etdirir, əsərlərində sinfi mübarizə məsələsini qoyur, yeni şurun, içtimai əxlaqın, kollektivizm ruhunun formallaşmasını, inqilab tarixinin ayrı-ayrı mərhələlərini bədii sənətin qüdrəti ilə öz əsərlərində yenidən canlandırdırlar.

Bu əsərlərin əksəriyyətinin mövzusu kənd həyatından götürülürdü. Kollektivləşmə məsələsi «Yoxuşlar», «Qəhrəman» əsərlərində təsvir olunurdusa, yeni həyat tərzi uğrunda mübarizə motivi «Tərlan»da verilirdi.

Ədəbi tənqid kimi, ədəbiyyatşunaslıq da zəruri məsələlərin həlli ilə məşğul idi. Ədəbiyyatşunaslıqda daha çox işlənən problemlər bu və ya digər dərəcədə klassik ədəbi irs, ədəbiyyat tarixi, keçmişdə yaşayıb yaratmış şəxsiyyətlərin həyat və yaradıcılığı, ədəbiyyat tarixinin müxtəlif problemlərinin araşdırılması ilə bağlı idi.

Ədəbi tənqidə nisbətən ədəbiyyatşunaslığı mübarizə meydam daha geniş idi. Onu da qeyd etmək lazımdır ki, ədəbiyyatşunaslıqla məşğul olanlar kəmiyyət etibarilə daha çoxluq təşkil edirdi (bu indi də belədir). Görünür, bu, ondan irəli gəlir ki, ədəbiyyatşunaslığın hər halda keçmiş, olmuş, bitmiş, tamamlanmış, özü haqqında müəyyən sabitləşmiş fikir doğurmuş dünənki ədəbi proseslə məşğul olması ilə əla-qədardır.

Bu illərdə monoqrafik tipli tədqiqatlar üçün də bünövrə yaranırdı, Nizami, Füzuli, M.F.Axundov, Sabir, C.Məmmədquluzadə, M.Hadi və b. həyat və yaradıcılığı yeni metodologiya əsasında yenidən və əsaslı şəkildə ardıcıl öyrənilirdi. Azərbaycan ədəbiyyatının tarixi mərhələləri müəyyən icmalar, ədəbi ümumiləşdirmələr, problemlər, motivlər baxımından təhlil olunur, öyrənilirdi.

Ümumiyyətlə, demək lazımdır ki, xalqımızın öz tarixi, onun mədəniyyətinin, ədəbiyyatının tarixi həmin illərdə sözün həqiqi mənasında, öyrənilməyə başlamış və özünün yüksək mərhələsinə daxil olmuşdur. Bu illər klassik irsin tədqiqində həm başlangıç, həm də yüksəlik illeri oldu. Xalqın qabaqcıl ziyanları özünü dərk etdikcə xalqın zəngin mənəvi irsi tədqiqinə daha ehtirasla, həvəslə girişirdilər. Milli özünü idrakin bu mərhələsində dünya mədəniyyəti tarixinə nadir inci-

lər bəxş etmiş böyük sənət bahadırlarının şəxsiyyəti, həyatı, yaradıcılıq yolu daha obyektiv şəkildə öyrənilirdi.

Bu tədqiqatların çox böyük qismi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizaminin adı ilə əlaqədar yaranmışdır. Bu ölməz şairin 800 illik yubileyinə hazırlıqla əlaqədar olaraq ədəbiyyatşunaslıq elminin bütün sahələri bu işlə məşğul olaraq öz töhfəsini verməyə nail olmuşdur. Şairin əsərlərinin farscadan ana dilinə tərcümə yolunda xeyli teks-toloji mahiyyət daşıması ilə ilə yanaşı olaraq, şairin dövrü, həyatı, yaradıcılığı barədə məqalələr, qeydlər, tədqiqatlar, monoqrafiyalar yazılmaya başlandı.

Ədəbiyyatşunaslığının kardinal problemlərindən biri də böyük şair və tənqidçi, materialist filosof, Şərqiñ ilk dramaturqu M.F.Axundovun ırsının öyrənilməsi idi.

Axundovşunaslıqda ən fundamental tədqiqatlar F.Qasimzadənin, M.Rəfilinin və görkəmli filosof Heydər Hüseynovun adı ilə bağlıdır. Bu tədqiqatlarda ilk dəfə olaraq M.F.Axundov bir şair, filosof, tərcüməçi, ictimai xadim, dramaturq, nasir, maarifçi, islahatçı kimi tədqiq olunmağa başladı. 1938-ci ildə ölümünün 60 illiyi münasibətilə ədəbin əsərlərinin üçcildiliyi çap olundu. Bu, böyük dramaturq və filosof M.F.Axundovu yaxından tanımaq üçün oxucularımızın əlində etibarlı mənbəyə çevrildi.

Böyük Azərbaycan şairi Füzulinin tədqiqi də bu illərdən başlanır-dı. Mir Cəlalın sonrakı tədqiqatçıları ordusunun ilk istinad nöqtəsi və ilk eskizi olan - «Füzulinin poetik xüsusiyyətləri» (1940) əseri bu illərdə yarandı, XVIII-XIX əsrin ədəbi atmosferini formalaşdırın M.P.Vaqif, M.V.Vidadi, Q.Zakir, A.Bakıxanov, N.Vəzirov, Ə.Haqverdiyev, M.Ş.Vazeh və başqaları haqqında tədqiqatların bünövrəsi də bu illərdə qoyulmağa başlandı. Ə.Nazımın «Molla Nəsrəddin» (1936), M.İbrahimovun «Böyük demokrat» (1939), C.Xəndanın «Sabir» (1940), Ə.Ə.Seyidzadənin «Mırzə Şəfi Vazeh və ya Bodenstedt» (1940) və s. bu dövrün məhsulu idi. Bu illərdə həmçinin rus, dünya və SSRİ xalqları ədəbiyyatları, onların ayrı-ayrı nümayəndələri barədə Azərbaycan oxucusuna geniş məlumat verən, onların biliyini, təsəvvürünü zənginləşdirən məqale, kitab və tədqiqatlar meydana çıxdı.

30-cu illərin tənqid və ədəbiyyatşunaslığının inkişafı hər cəhətdən diqqəti cəlb edirdi. Azərbaycan ədəbiyyatının, ədəbi tənqid və ədəbiyyatşunaslığının sonrakı sürətli inkişafı Ümumittifaq və dünya ədəbiyyatı miqyasına çıxmazı məhz həmin dövrün möhkəm təməli üzərində mümkün olmuşdur.

## HÜSEYN CAVİD (1882-1941)

Azərbaycanın XX əsr ictimai fikrində görkəmli yer tutan, dramaturgiya sahəsində romantik istiqaməti yaradan Hüseyn Cavid zəngin ədəbi irs qoyub getmişdir. Onun bütöv bir silsilə təşkil edən ictimai-siyasi, fəlsəfi şeirləri, məhəbbət lirikası, nəzm və nəşrlə yazılmış kəskin münaqışə xətləri ilə seçilən dramatik əsərləri fikri dərinliyi, problematikasının siqləti baxımından dünya dramaturgiyasının bir sıra nümayəndələrinin yaradıcılığı ilə müqayisə edilə bilər.

Böyük sənətkarın, hələ ilk dram əsərləri - «Ana» və «Maral»-dan başlayaraq, diqqətini həmişə bəşəri problemlər cəlb edirdi. O, barışmaz ziddiyətlər üzərində qurulan konfliktlər seçərək onu bədii və fəlsəfi cəhətdən ümumiləşdirməyə çalışırdı. H.Cavid ailə-məşət mövzusunda yazdığı əsərlərdə belə «xarakterlərin mühüm ictimai məzimuna malik olmasına» (M.Cəfər) səy göstərirdi.

H.Cavidi ədəbi yaradıcılığının ilk dövrlərindən başlayaraq son əsərlərinə qədər sinfi bərabərsizliyin doğurduğu faciələr düşündürürdü. O, əzənlə əzilənlər arasındaki ziddiyətləri erkən yaşlarından duymuş, ədalətsizliyi, istismarı, zorakılığı, bir sözlə, insanın həyatını zəhərləyən mənfilikləri pisləmiş, tənqid etmişdir. Həm də bu tənqid və inkar mücərrəd mövqedən, ümumiyyətlə pisliyə, yamanlığa, mənfiliyə, şərə qarşı mübarizə mövqeyindən aparılmış, sinfi ziddiyətlərin konkret hüdudları, tərəfləri açılıb göstərilməklə ictimai məzmun qazanırdı. Ədibin yaradıcılığına diqqətlə yanaşılsa, asanlıqla görmək olar ki, ictimai cizgiləri dərin və mənalı xarakterlər, problemlər, dramatizm Cavid dramaturgiyasını şərtləndirən cəhətlərdir.

Böyük dramaturqun inqilabə qədərki yaradıcılığının əsas zirvəsi, şübhəsiz, «Şeyx Sənan» və «İblis» faciələridir. H.Cavid bu əsərlərində dövrü üçün son dərəcə səciyyəvi iki əsəs fəlakəti – dini təəssübkeşliyi və hərbçuluq ideyasını ifşa etmişdir. Tənqidçi H.Zeynallı «Şeyx Sənan» barədə yazmışdır: «Müəllif ruhanilik içinde olan çürüntü və yaprintları tamamilə meydana atmaqla mollalığa və ümumiyyətlə dinə olan ikrahı bir az da qüvvətləndirmiş və bir az da irəli gedərək... dinin kütlə üzərində həkimiyətini itirdiyini və dinçilər arasında «şübhə» və «vəsvəsə» əmələ gəldiyini və bütün bunların sağlam və təbii həyat sırasında nə qədər sömük, nə qədər gücsüz olduğunu göstərmüşdür». Deməli, bu ideyanın özü kütlələrin azadlıq mübarizəsi ilə yaxından səsləşirdi:

Din bir olsaydı yer üzündə əgər,  
Daha məsud yaşardı cinsi-bəşər.

Deməli, ədib heç də bütün dinlərin əleyhinə deyil.

\* Şairin əsərləri sovet dövründə əsasən aşağıdakı kitablıarda nəşr olunmuşdur: «Peyğəmbər» ((1926), «Səyavuş» (1934), «Seçilmiş əsərləri» (1958), «Pyeslər» ((1963), «Seçilmiş əsərlər», üç cilddə (1968-1971), «Dram əsərləri», (1975), «Pyeslər», iki cilddə, rusca (1982-1983), «Əsərləri», 4 cilddə (1982-1985)

Ədibin yaradıcılığının ikinci dövrü müharibəyə, istismara qarşı mübarizə motivlərinin canlı, dinamik verilməsi, azadlıq və insanpərvərlik duyğularının bədii əksi baxımından diqqəti daha çox cəlb edir. Bu dövr əsərlərində yazıcıının əsas tənqid hədəfi «XX əsrin müstəbib övladları» – müharibə canlıları imperialist dövlətlər, müstəmləkəcilik, milli məhdudiyyət və s. ibarət idi. Ədibin «Şeyda», «Uçurum» və «İblis» əsərləri bu baxımdan irəliyə doğru mühüm bir addım hesab olunmalıdır. Xüsusilə, «İblis» əsəri dramaturqun hərb və sülh probleminə münasibəti və problemi qoyuluşu baxımından müstəsna əhəmiyyətə malikdir. Bu da təsadüfi deyildir ki, yaradıcılığının sovet dövründə artıq «Səyavuş», «Knyaz», «Xəyyam» kimi əsərləri yaradandan sonra ədib yenə də bu mövzuya qayıdaraq son dərəcə real, həyatı və aktual səslənən «İblisin intiqamı» dramını yazdı. Burada o, faşizm taununun əsas mahiyyətini, onun konkret təzahür formalarını italyan, ispan, alman, habelə yapon imperialistlərinin simasında dərindən açaraq, o zamanın mütərəqqi qüvvələrini sülhün, əmin-amanhığın simvolu kimi təqdim etdi. O, müsbət qəhrəman və müəllif idealının ifadəçisi Tuncərin şəxsində həqiqi əməkçinin, sülh, çörək, azadlıq carçısının obrazını yaratmağa nail oldu. Bu əsər indi, bizim günlər üçün də müasir səslənir.

H.Cavid milli məhdudiyyət bilmədən, daim bəşəri, bütün insanlığı düşündürən böyük şair, dramaturq və filosof kimi Azərbaycan xalqının ictimai fikir tarixində özünəməxsus mövqə tutan ölməz sənətkarlardan biridir. Onun əsərlərindəki həyat materialı, bədii məzmun tarix, etnoqrafiya, etika, estetika, fəlsəfə, folklorşünaslıq, ədəbiyyat nəzəriyyəsi, teatrşünaslıq və s. kimi çox rəngarəng fikir sahələri üçün də əbədi, tükənməz bir xəzinədir. Onun yaradıcılığında insanın əməliflikri, mənəvi-əxlaqi təkamül və inkişafı, inqilabi yeniləşməsi baxımdan son dərəcə orijinal və dərin fəlsəfi planda, yüksək bədii

səviyyədə əks etdirilmişdir.

H.Cavidin yaradıcılığının tədqiqi xüsusi və müstəqil bir sahə - cavidşünaslıq özü də inkişaf edərək müasir yüksək səviyyəyə çatmışdır; indi şairin zəngin bədii irsi getdikcə daha dərindən tədqiq edilir, elmi-nəzəri səviyyəsi ilə seçilən, sanballı monoqrafik tədqiqatların aparıcı mövzusu olur.

Adı XX əsrin böyük filosof şairləri ilə bir sıradə duran, Şərq romantizminin yeni, mütərəqqi növünü yaradan H.Cavid soyğunçu müharibələr, böyük inqilabı təbəddülətlər dövründə yetişmişdir. Onun yaradıcılığını layiqincə qiymətləndirmək üçün bütün Şərqiñ icimai-fəlsəfi, inqilabi, ədəbi-bədii fikrini dərindən öyrənmək lazımdır; çünkü Cavid sənəti məhəlli, milli hadisə yox, bütöv bəşəri, dünyəvi bir hədisədir.

On iki yaşıdan şeir yazmağa başlayan Cavid 1895-1900-cü illərdə farsca və ana dilində lirik şeirlər yazmışdır ki, bunları şairin ilk qədəmləri hesab etmək olar. 1900-cü ildən Birinci dünya müharibəsinə - 1914-1915-ci ilə qədərki dövrdə, şair İranda, Türkiyədə olmuş, sonralar Tiflis, Gəncə və Bakıda müxtəlif şeir, mənzumə və dram əsərlərini yaratmışdır. Bunu şairin yaradıcılığının ikinci dövrü adlandırmış doğru olardı; çünkü o bu zaman artıq bir sənətkar kimi məşhurlaşmışdı və «Şeyx Sənan» kimi bir əsərin müəllifi idi.

Böyük şairin yaradıcılığının üçüncü dövrü 1916-1926-cı illəri əhatə edir. Bu illər dramaturqun məşhur «İblis» əsərinin yaranması ilə əlamətdاردır. Bu dövr eyni zamanda şairin yaradıcılığının ən ziddiyətli, mürəkkəb axtarış və tərəddüd illəri idi.

Nəhayət, onu gözəl, kamil bir sənətkar kimi səciyyələndirən son mərhələ 1926-1937-ci illəri əhatə edir. Bu dövrdə onun ən böyük ədəbi əsəri müasir mövzuya həsr olunmuş, baş qəhrəmanı bilavasitə «atəşlə suyun öpüşdüyü bir ölkədən» – Azərbaycandan, azərbaycanlılardan götürülmüş «Azər» dastanı idi.

Ədibin yaradıcılığı haqqında ilk tənqidi mülahizələr 20-ci illərdə söylənilmişdir; şairin şeir, poema və pyesləri ancaq bütünlükdə çap olunmuş, xalqa çatdırılmışdır; onun dramatik əsərləri də yalnız həmin illərdə səhnə üzü görmüş və hətta onun adı ilə bağlı Cavid teatrı yaranmış, dramaturgiyamızın Cavid mərhələsi formalashmışdır; Sovet dövründə o, bir-birinin ardınca «Knyaz», «Səyavuş», «Xəyyam» kimi əsərlərini yaratmışdır; H.Cavid Azərbaycan Yaziçiləri İttifaqının üzvü olmuşdur.

Azərbaycandan kənarda olduğu illərdə şair «Rəqs», «Hər yer səfali», «Çəkinmə, gül», «Pənbə çarşaf», «Xuraman-xuraman», «Uyuyur», «Mən istərəm», «Kiçik bir lövhə», «Şeir məftunu», «Dəniz pərisi», «Son baharda», «Yadi-mazi» və digər şeirlərini yazmışdır.

Böyük şairin lirikasında lirik növün, demək olar ki, bütün janr və şəkilləri əhatə olunmuşdur. İstər əruz, istərsə heca, hətta sərbəst şeirlərdə ustad sənətkarın ruhu, pafosu aydın duyulur. Cavid düşünən, dərinləşən, axtaran, həmişə artan, inkişaf edən bir şair idi. O, həm real həyatda gördüklerini, həm də ideal hesab edib görmək istədiklərini təsəvvür etdiklərini qələmə alan filosof sənətkar idi. Onun inqilabdan əvvəlki lirikasında bir məhzunluq, nisgil və şikayət vardır :

Yanar ruhim dəmadəm, ruhi-məcruhim yanar-sızlar;  
Bütün aləm dəyişmiş sanki, həp qəsvətnüma, məhzun...  
Bütün ətrafi sarmış bir məlal; ağlar, cahan ağlar;  
Könül-məhzun, hava məhzun, günəş məhzun, səma məhzun...

Bu şeir inqilabdan iki il əvvəl, dünya müharibəsinin qanlı-qadılı dövründə yazılmışdır. Şeirin ümumi ruhundan və mündəricəsindən aydın olur ki, dövrün keşməkeşləri bəzən şairi şəşirdir, bədbinləşdirirdi.

1922-ci ildə böyük şairin «Mənim tanım» şeirlədə sevgi və gözəllik ən ülvi bir hiss, ən ali din, tanrı kimi qiymətləndirilir:

Hər qulun cahanda bir pənahı var,  
Hər əhli-halın bir qıbləgahı var,  
Hər kəsin bir eşqi, bir allahı var,  
Mənim tanım gözəllikdir, sevgidir,

Gözəl sevimlidir cəllad olsa da,  
Sevgi xoşdur sonu fəryad olsa da,  
Uğrunda mənliyim bərbad olsa da,  
Son dildarım gözəlliklidir, sevgidir.

Gözəlsiz bir insan zindanə bənzər,  
Sevgisiz bir başda əqrəblər gəzər;  
Nə görsəm, hankı bəzmə etsəm güzər,  
Həp duydugum gözəllikdir, sevgidir.

rini görür, təsvir edir, onların mənası üzərində dərindən düşünür:

Hər qaranlıqda çırpinır bir nur,  
Hər həqiqətdə bir xəyal uyuyur.

Lakin çox zaman şair gələcəyi inqilabı optimizmlə görə bilmir; ziddiyətləri təşrih edir, görür, göstərir.

Vaqifin «Görmədim» müxəmməsinin təsiri altında yazılmış ey-ni adlı şeirdə Birinci dünya müharibəsi dövrünün rəzalətləri, bədbəxtliyi, hər şeyin xəyanət üzərində qurulduğu real qələmə alınır :

Hər məhəbbət bir xəyanət, hər gülüş bir hiylədir.  
Hər səadət ruhu oxşar pək sönük bir şölədir.  
Bəlkə var səhvim? Fəqət gördüklərim həp böylədir.  
Görmədim, əsla bələdan başqa bir şey görmədim.

H.Cavid 1920-1926-cı illər arasında yeni həyat barədə, müasir mövzuda bir şey yazmamışdır. Bunun səbəbini tənqidçilər müxtəlif tərzdə izah edirlər. M.Hüseyin yazır: «... Cavidin müasir varlıqdan uzaqlaşmasını inqilaba zidd cəbhə tutması ilə deyil, bəlkə bu inqilabın mürəkkəbliyi və Cavid tərəfindən çox çətinliklə qavranılması ilə, çətin anlaşılması ilə izah edirik».

Şair haqqında monoqrafik əsər yazılmış akademik M.Cəfər isə bunları qəbul etməkli bərabər, həm də göstərir ki, bu illərdə H. Cavid sosialist inqilabının mahiyyətini başa düşməmişdir. Caviddə yeni həyat, bu həyatın böyük mənası və gələcəyi haqqında aydın bir təsəvvür yox idi; onda proletar inqilabının xilaskar roluna qəti bir inam da yox idi.

Şair haqli idi. Bu baxımdan böyük şairin uzun illər ərzində böyük yaradıcılıq işi apardığı «Azər» poeması çox səciyyəvidir.

Poema baş qəhrəmanın düşüncələri ilə başlanır. Azər uşaqlıqdan şeir və ahəngi sevmiş, firtinalar və atəşgədələr qoynunda pərvəriş tapmışdır. Fəqət:

Bir gün acı bir sis o gülümsər üzü sardı,  
Yalnızlığa imrəndi, uzaqlaşdı bəşərdən.

Bağların birində Azər bir rəssama rast gəlir. Rəssam Azərin xəstə, çəlimsiz bir şəxs olduğunu görərək onun kimliyini soruşur. Azər isə ona belə cavab verir:

Mən yetişdim atəşlə su  
Öpüşdüyü bir ölkədən.

Sonra rəssam Azərin rəsmini iri bir daşın üzərinə həkk edir. Lakin rəsm bir sənət əsəri kimi Azəri təmin etmir.

Çünki əsərdə istedad, əsl sənətkar fantaziyası, yaradıcılıq təxəyyüyü yoxdur.

Azər məsciddəki vurhavura, başyarmalara, sinə döyənlərə mat qalır. İnsanların özünə qarşı belə sərt rəftarına heç cür ad verə bilmir:

Nə əcayib sürü, yahu, bunlar,  
Öndə rəhbərlik edər meymunlar.

.....  
Hankı bir sərxaş söylətdim, inan  
Bəhs edir – gördüm – o huşyarlıqdan.

Azerlə şeyx üz-üzə gəlir. Azər deyir ki, dünyada bir gözəl nemət varsa, o da həyat, gerçəklilik və düzülükdür. Azər elə məsciddəki mükaliməsində də göstərir ki, dini məbədlər, bütxanələr, məscidlər kitabxanaya, məktəbə çevrilməlidir. Buradan da şairin maarifçi dünyagörüşü, insan həyatının inqilabi dəyişməsində maarifə, məktəbə, ümumiyyətlə XX əsr maarifçilərində olduğu kimi, əsas amil kimi baxması aydın görünür.

Poemanın «Əsgərlər təlim edərkən...» fəslində Azər əsgərlərin təlim keçdiyi yerə gəlir və burada onların hərəkətlərinə bir konsert tamaşası kimi baxan, boş, veyil adamlarla qarşılaşır. Həmin tamaşaçılar hərbi, qovğanı pisləyirlər. Azər onları başa salır ki :

Quzu gördünmü sev, o kin bilməz,  
Canavar qarşı gəlsə parçala, əz.

«Qərbə səyahət» bəhsində biz Azəri Qərbi Avropada görürük. Büyyük şair Azərin Bakıdan ayrıldığı andan başlayaraq başına gələnləri bizə danışır:

İlk baharın son gecesi... dan yıldızı gülümserkən,  
Azər maraq edib çıxdı Qərbə doğru səyahətə.

Burda o müxtəlif taleli adamlarla qarşılaşır, müxtəlif fəlsəfələrlə rastlaşır. Büyük hind ədibi Rabindranat Taqorun o zaman Avropada dəbdə olan, fəqət soyuq Qərb mühakiməsini tərpədə bilməyen «vicdan», «sevgi-məhəbbət» fəlsəfəsi ilə də tanış olur. Lakin həmin fəlsəfəni təhlil edərkən ona qoşulmur, tənqididən yanaşır və düzgün məntiqi nəticə çıxarırmışdır.

«Azad əsirlər» adlı novellavari parçada şair gözəl bir salon təsvir edir. Səhnənin göz qamaşdırın al-əlvan işıqlarının fonunda rəqs edənlərin, şeir oxuyanların siluetləri və s. görünür, sonra birdən-birə işıqlar söñür, səhnədə tək bir ulduz parlayır və çırpinib sizlayaraq öz ömrü, taleyi barədə bir qoşma oxuyur.

Buradakı onlarca qurbanlardan biri olan bu qızçıqaz «azad əsir-dir», mənliyini, ismətini satmaqdə müstəqil və sərbəstdir. Ona görə də buradakı bütün şəhvət düşgünlərinə, altunlarını, xəzəl kimi «azad əsirlərin «başına səpənlərə qarşı Azərdə qüvvətli nifrət oyanır».

Azər üç qadının şikayətini, dərdini, faciəsini eşidərkən sarsılır. Sən demə, bu qadınlar öz körpə, hələ həddi-buluğa çatmamış qızlarının «qazancı» ilə dolanırlarmış. Azər istər-istəmiz əski Asiyani, Afrikani və Qafqazı düşünür, lakin gördüklləri ilə müqayisədə bunların hamısı söñük görünür.

Azər belə nəticəyə gəlir ki, hər şeydə olduğu kimi, Avropa mədəniyyətinə də tənqididən yanaşılmalıdır, burjua mühitinin qanuniləşdirdiyi çox şeyin iç üzü üfunət saçır, istismara əsaslanan bir cəmiyyətdə hər şey altundan, pul kissəsindən asılıdır.

Poemada «Rəssamin qızı» başlığı ilə verilən parça da son dərəcə heyretamızdır. Həmin hissədən anlaşılr ki, məşhur bir rəssamın qızı Elza hüsnünə vurğun-vurğun camalını naturaçı rəssamlara açmış, öz surətini yaratmaq üçün istənilən pozalara düşmüş, Azərin diqqətini də Elza ilə bir gənc zabit cəlb etmişdi. Maraqlıdır ki, Elza gəncin məhəbbət, səmimiyyət, sevda dolu yalvarışlarına məhel qoymadan, mərmərdən yonulmuş heykəl kimi lal-dinməz dayanmışdır.

Sonra məlum olur ki, Elzani nakam qoyan müharibə canıləridir. Onun 8 yaşı olarkən rəssam babası «hərbə qarşı hərb hayqırın zaman» hökumət tərəfindən edam olunmuş və bu dəhşətli xəbərdən sarsılan körpə Elzanın qorxudan və riqqətdən dili tutulmuşdur.

Sonra müəllif Azəri «Kömür mədənində» fəhlələr arasında təsvir edir. Fəhlələrin tərkibi kimi, üzlərin, gözlərin ifadəsi də müxtəlif idi. Bəziləri həyatın, işin, zəmanənin əzab-əziyyətindən sarsılır, hərəkət edən ölü, kölgə təsiri bağışlayır, bəziləri isə bir parça çörək qazana bilecəyi ümidi ilə yaşayır və hətta şərqi də oxuyur. Doğrudan da, tarixən Almaniyadan Rur mədənlərində çalışıan fəhlələrin çoxu yanın-uzaq ölkələrdən gələn zavallı, miskin və yoxsul adamlar olmuşlar. Onların hamisini buraya – Dantenin cəhənnəmindən daha qorxunc, yoxsullar məzəri bu çirkin mədənlərə gətirən bir parça çörək dəriddidir. Yoxsa öz səfali, gözəl guşələrindən ayrılib buraya gələrdilərmi ?

Səfalıdır bizim dağlar, bizim ellər,  
Qayğı bilməz bizim bağlar, bizim güllər,  
Çağlayan bir yanda çağlar; orman gülər,  
Bulutlar bir yanda ağlar, çoban dinlər,  
Səfalıdır bizim dağlar, bizim ellər.

Azərin «Mühacirlər yuvasında» gördükleri də maraqlı, ibrətli və heyrətamızdır. Onun burada gördüyü adamların bir hissəsi köhnə milyonçular – inqilabın düşmənləri, başqa bir qismi isə təbliğatın qurbanı olaraq buraya düşmüş insanlardır.

Mühacir Azərə həmin adamların «bəlkə də qaytardılar» fəlsəfəsinin ifası, özlərinin də ac-yalavac qaldıqları barədə geniş məlumat verir. Bu vaxt səhnəyə rəqs etmək üçün gözəl bir qız atılır. Məlum olur ki, İsa qədər təmiz, çocuq qədər lekəsiz olan bu gözəl rəqqasə moskvəli bir qrafın qızıdır, indi atası xəstədir, onu yaşatmaq üçün rəqqasəlik, xanəndəlik edir. Büyük şair poeziyanın qadır gücü ilə qızın gözəlliyyini, o lətiflikdən yaranan əhval-ruhiyyəni bir rəssam kimi təsvir etmişdir.

Şair bu poemanı çox uzun illər ərzində (1920-1937) yazmışdır. Ona görə də təbii ki, dövrlə, zamanla, siyasi-iqtisadi amillərin, təkamül və inqilabların təsiri ilə müəllifin özünün də dünyagörüşü elə həmin illərdə də zənginləşirdi.

Əsərin «Nil yavrusu» fəslində müəllif ərəb qızı Şəmsanı qələmə almış, onun taleyini izləmişdir. Şəmsa Misirdən Qərbə gelmişdir. Onun babası azadlıq aşığı imiş, ingilislər onu ölümlər adasına sürgün etmiş, elə o zaman Şəmsanın qismətinə qürbət ellər, yad ölkələr düşmüştür. Odur ki, həmişə dalğın, nəşəsiz, bəzən də çılgın olan bu qızçıqaz:

Daima kinli bir pəyam arıyor,  
Anaraq Misri, intiqam arıyor.

Ədib Şəmsanı təkbaşına mübarizə aparan bir qız kimi vermir, o, ərəb tələbələri ilə, hansı yollasa Qərbə düşmüş ərəb gənclərilə birgə, əlbir çalışır, inqilaba qoşulur. Lakin elə olur ki, bir ingilis müstəmləkəçisini, bəlkə də onun babasının qatılı bir lordu öldürməli olur və bunu da Vətənin azadlığı naminə edir.

Dramatikliyi, təzadlarının məna, nəticə təkrarsızlığı baxımından əsərin «Tısbağanın zövqü» fəslidə orijinal işlənmişdir. Belə ki, Azərin diqqətini, doğrudan da, tısbağanın öz çanağından başını çıxarıb musiqini dinləməsi özünə cəlb etməyə bilmir:

Zürafə boynuna bənzərdi boynu,  
Məğrur, ədalı bir duruşu vardi.  
Musiqidən sərxoş olurkən... onu  
Kim seyr edirsə bir sevinc duyardı.  
... Bağanın qafası çıxıb qラafdan  
O dadlı ahəngi dinlərdi heyran.

... Ağ saçlı bir professor Azərin yabançı münasibətini görərək qürrə ilə ona deyir:

-Tısbağalar belə bizdə musiqidən zövq alır,  
Sizdə nasıl bu sınaqlar varmadır ?

Azər professorun sualına çox ağılli və filosof dərinliyi ilə belə cavab verir: mən Şərqi çox ölkəsini dolaşmışam, hər yerdə alich, səfalət görmüşəm, başqalarını yedirən, doyduran, bol məhsullu Şərqi özü bir parça çörəyə möhtacdır.

Lakin bu niyə belədir? Qitələri bu cürə qarşı-qarşıya qoyan hanımlıllardır? Bax, bu məsələyə Azər daha dərin təhlil verərək göstərir ki, Şərq müstəmləkəçi Qərbin istismarı altında olduqca tısbağaların eşqi mövc verəcəkdir.

Bu səhnələrdə Azər bir filosof, müasir Azərbaycan gənci kimi düşünür ki, bu da H.Cavid yaradıcılığı üçün zamanına görə irəliləyiş idi.

Çox düşündüm bunu dəmindən bəri,  
Hər zövqü bir acı bəslər düşünsən !  
İşte Qərbin azğın səadətləri  
Alır qida Şərqiñ fəlakətindən.

«Şərqə doğru». Əsərin buraya qədərki hissəsində Qərb həyatı verilirsə, bundan sonra Azər öz doğma Şərqiñə qayıdır. Azər Qərbdə gördüklərinə sıxılır, darılır, usanır, vətəninə dönür, onu yuxudan ana dilində oxunan bir mahni oydıdır. Bu da təsadüfi deyildir ki, həmin nəğmə yenə də ana vəznimiz hecada yazılmışdır:

Vəfali yar ikən bir düşman kimi  
Qıydı mana heyran olduğum gözəl  
Saldı gözdən illərcə Sənan kimi  
Qapısında çoban olduğum gözəl.

... Dedim «Öldür məni ! «sallanıb keçdi,  
Süzgün baxışları qəlbimi deşdi.  
Bir kələbək kimi qanımı içdi,  
Dərdindən pərişan olduğum gözəl.

... Ah nə çıxılmaz yol imiş bu sevda,  
Tən etdi hər görən, güldü hər gəda,  
Xəstə bir quş ikən məni yuvamda  
Dustaq etdi qurban olduğum gözəl.

Azər burada şairin yazdığı kimi, «Altun şəhərdə» də diləncilərə rast gelir. Lakin bunlar Azərin tanıdığı köhnə milyonçulardır. Bir işə yaramayan bu müftəxorlar əsrlər boyu əməkçi xalqın alın təri hesabına harin həyat keçirmişlər. İndi isə zaman onları zir-zibil kimi coşğun həyat dəryasının sahilərinə atmışdır. Onlardan birinin Azərlə mükəliliyiçisi çox gözəl verilmişdir. Azər ona deyir ki, inqilab hamiya iş, çörək və azadlıq bəxş edir, sən də bir iş ucundan yapış, özünə və ailənə çörək qazan.

Əsərin «Kor neyzən» fəslində ədalətsizlik ucundan İrandan dı-dərgin düşmüs Qəhrəman adlı kor neyçalanın həyatı ilə tanış oluruz. Onun nağılı etdiyi tərcümeyi-halı faciəvi bir lövhədir: İranın Urmı cəvarında Əfsər elində Bəbir xan adlı bir müstəbid yaşayırıdı, Qəhrəman

da onun katibi idi. Bəbir xanın Mələksimə adlı qızı onun gözünün ağıqarası idi. İş elə gətirdi ki, mən həmin varlı balasının sevdasına düşcar oldum. Biz bir-birimizi sevirdik, lakin bunu Bəbir xana çatdırıldılar. Axşamın düşməsi ilə mənim də ömrümün qaranlıq günləri başladı. Bəbir bəy: - Mələksimə sənin tayındırkı, - deyərək məndən dəhşətli bir intiqam aldı, o mənim gözlərimi çıxartdırdı.

Kor çalğıçı bu hekayətdən sonra hönkür-hönkür ağlamağa başlayır. Azərin həmin hadisədən çıxardığı mənalı nəticə ondan ibarətdir ki, Qoca Şərqiñ bələsi məhz ağlamaqdır.

Azərin düşüncələri «Yaşamaq və yaratmaq» bəhsində daha da dərinləşir. Burada iki həyat tərzi, iki dünyabaxış, iki fəlsəfə qarşılaşdırılır, müqayisə olunur. Qərbin çılğın müharibə ehtirasları yeni qırğın silahları keşf etməkdədir. Burada Azərin bir qoca və gəncə mükaliməsi maraqlıdır. Lakin hələ dünya kamala dolmamışdır; insan hələlik bir-birinin qənimidir, insan hələlik körpələrin yurdsuz qalmاسına səbəb olur, qan tökürlər, ev yıxır, öz həmcinsini öldürür və s.

Poemanın «Yurdsuz çocuqlar» fəsli də bu məsələyə həsr olunmuşdur. Qışın amansız şaxtası, qarı, çovğunu varlı balaları üçün bir əyləncədir; yurdsuz, yuvasız yetimlər üçün ölümdür.

Poemanın son fəsilləri həm məzmun, həm də bədiilik baxımından daha qüvvətlidir. «Səlmanın səsi» və xüsusilə «Üşyan» epizodları bu cəhətdən xüsusilə nəzəri cəlb edir.

Bunların birincisi müstəqil surətə malik kiçik mənzumə də sayıla bilər. Bu mənzumənin mərkəzində Səlmanın taleyi durur. Belə ki, Səlma ipək köynəklər tikər, anasına kömək edərdi. Onun eyni zamanda gözəl, məlahətli səsi vardır. Köynək toxuduğu zaman, müxtəlif el işləri gördüyü zaman xalq mahnlarını ustalıqla ifa edərdi. Lakin bir adət olaraq bu mahnilar qəmli, ələmli və mükəddər olurdu. Bir dəfə Azər küçədən keçərkən məlahətli bir səslə oxunmuş nikbin bir mahnı eşidir.

Azər bu mahnını oxuyan şəxslə maraqlanır. Məlum olur ki, bu yetim qız Səlma imiş və Azər həmin ailəyə məhrəm bir şəxs imiş. Ona görə də Azər təmkinlə onu başa salır ki, insan özünü kəşf etməli, istedadının parlamasına çalışmalıdır. Səndə bülbül ləhcəsi var, gözəl səsə maliksən, elə etməlisən ki, bu əvəzsiz istedaddan hamı bəhrələnsin. Bunun üçün möhtəşəm sənət məbədində təhsilini davam etdirməlisən. Səlma öz xeyrixahının ardınca gedir və gözəl müğənni olur.

Günlərin birində Azər Səlmanın ifasında tamamilə yeni, nikbin məzmunlu gözəl bir mahnı eşidir. Azər Səlmanın müvəffəqiyətindən

vəcdə gələrək öz doğma övladı kimi onu təbrik edir.

Çox keçmədən zurna-qaval səsi kəndi başına götürür, üzlərdə xoş təbəssümlər oynayır, pəhləvanlar küştü tuturlar, hər şeydə bir gümrəhliq, sevinc və nəşə duyuylur. Burada şair bizi bir kənd müəllimi ilə tanış edərək Azərin dili ilə göstərir ki, müəllim kəndin əsas ziyanı potensialıdır.

Maarif ziyasının dinə, xürafata, müəllimin mollaya qarşı qoyulması aparıb hökmən üsyana çıxarmalıdır :

Üsyan!..

Üsyan deyə hər gözdən, ağızdan

Bir nifrət uçardı

Üsyan!..

Keçmişlərə, keçmişdəki adətlərə üsyan!

Hər üzdə təhəkküm izi vardi.

Üsyan!..

Məbədlərə, qalpaqlara, çarşaflara üsyan!..

Şaşqınlığa yox zərrəcə imkan,

Hər fəlsəfə, qanun dəyişirkən,

Bir nöqtədə dursan da düşünsən,

Mənber yapacaqlar gəmiyindən

Üsyan!..

Həp əski hürufata da üsyan!

Üsyan!..

Həp əski xurafata da üsyan!..

Nəticə kimi əsərin fraqmentlərindən sərf-nəzər edərək bir süjet düzümünə riayət etsək və xəyalı şəkildə olsa da, müəyyən bir ideya, məntiq və əhvalatların simmetrik və ardıcıl silsiləsini canlandırsaq təxminən tam bir mənzərə alıñar.

Mütəfəkkir şair, mənzum dramaturgiya ustası şeirlərində, mənzum və poemalarında da bir dramaturq kimi çıxış edir; onun əsərlərində lirik, epik və dramatik xüsusiyyətlər arasında tam bir vəhdət və poetik ünsiyyət var.

H.Cavid sovet dövründə bir-birinin ardınca «Peyğəmbər», «Afət», «Topal Teymur», «Knyaz», «Səyavuş», «Xəyyam», «İblisin intiqamı» və s. səhnə əsərlərini yaratmışdır.

Şairin həmin döñəmdə yazdığı ilk tarixi dram «Peyğəmbər»dir.

H.Cavid «Peyğəmbər»də dinə, inama, əqidəyə münasibət məsələsini qoymuş və özündən əvvəl bu mövzuda yazılan əsərlərdən tamamilə fərqli bir dram yarada bilmışdır.

Din müəssisləri haqqında yazmış dünyanın müxtəlif yazılıcları Məhəmməd öz fikirlərinin ruporu kimi baxmış və mənsub olduqları ölkə və xalqların müasir istək və arzularının ifadəsinə çalışmışlar. Bu ondan irəli gəlir ki, tarixi şəxsiyyət olan Məhəmməd peyğəmbərin özünün bioqrafiyasında material zəngindir: onun özü sınıfı mənsubiy-yətcə aşağı təbəqədən çıxmış, «Yetim Məhəmməd» ləqəbini qazanmışdır. H.Cavidin əsərində də Məhəmməd ilk səhnələrdə məhz məzlumların dərdini düşünən, haqsızlığa, ədalətsizliyə qarşı edən bir xadim kimi görünür. Ona görə də dünyanın bir çox mütəfəkkir şair və yazılıclarının islam dininə, onun müəssisi və mürməssili Məhəmmədin həyatına, dövrünə müraciət etmələri təsadüfi sayila bilməz. Əlbəttə, bunların bəziləri onu mənfi, bəziləri isə müsbət planda işləmişlər. H.Cavidin «Peyğəmbər» əseri dörd hissədir: Bəsət, Dəvət, Hicrət, Nüsret. Dramaturq bu hissələrin hər birində qəhrəmanı Məhəmmədi müxtəlif şəraitdə göstərir, bu və ya digər cəhətdən tamamlayır.

Sirli-soraqlı səhrada tekbaşına dolaşan Məhəmməd hara baxırsa sildirimlər, uçurumlalar, qayalar görür. Onu əhatə edən nə varsa, bütün ətrafdakılar onun axtardıqlarıdır. Təbiət hər şeyin yaradıcısıdır ki, bunu dərk edən insan özü də allahdır. Lakin insanlar cəhl və avamlıq içindədirlər; ona görə də bu həqiqətə onları inandırmaq müşkül məsə-lədir. Deməli, allahi uydurmaqla həqiqətə çağırmaq mümkünür. Lakin bunu hansı yolla etmək olar? Bu, Mələyin verdiyi «Altun kitab»la mümkün ola bilər.

Həqqi təbliğ üçün sənin ancaq,  
Rəhbərin sənəti-kəlam olacaq.  
Saçma, həp saçma başqa möcüzələr,  
Şu kitab iştə ən böyük rəhbər.  
Bəhs edir busədən, məhəbbətdən,  
İncilər sərpər elmi-hikmətdən.

Sonra Skelet gəlir və o da ayrı bir yol göstərir:

İnqilab istəyirmisən, baisə bax!  
İştə kəskin qılınc, kitabı burax!

Lakin «Peyğəmbər» allahın özünü görmək, ona qovuşmaq istəyir. Mələk ona aydınlaşdırır ki, allahı görmək yox, duymaq olar. Bu da iki yolla – mənəvi təkamül, özünüderkətmə və allahı təbiətin özündə axtarmaq yolu ilə mümkündür.

Dramaturq peyğəmbərin mötədil məramını şərtləndirmək, əsaslandırmaq məqsədilə onu əsərin əvvəlində daha çox əmin-amanlığı, məhəbbəti, mehribanlığı təbliğ edən bir şair kimi təsvir edir. Hətta ərəb qızı Şəmsa da çox keçmədən onun şairliyini, orijinallığını, əzilənlərin istək və arzularının tərənnümçüsü olduğunu təsdiq edir və onun istedadını hər yerdə tərifləyir.

Sonra Məhəmmədi əsərin «Hicrət» hissəsində Mədinədə görür. Xəttab oğlu (Ömər) onu öldürmək üçün axtarır. Lakin Abutalib oğlu (Əli) onu müdafiə edir. Burada bir hadisə peyğəmbəri çox sarsıdır. Belə ki, peyğəmbər bir ərəbin öz qızını diri-diri qəbrə basdırığı görünür və «Ana» deyə qışqıran uşağın səsini eşidib dəhşətə gelir. Onu da deyək ki, sonralar ərəblərə qız uşağını öldürməyi, diri-diri basdırmağı Məhəmməd qadağan etmişdi. Vaxtı ilə bütürəst ərəblərdə bu bir adət halını almışdı. «Onlar artıq ağız hesab etdikləri qız uşaqlarını diri-diri torpağa basdırırlılar».

Məhəmməd 40 yaşında özünü peyğəmbər elan etmiş, özünə xeyli tərəfdar toplamış, bütürəstliyə qarşı mübarizə aparmış, artıq, sözlə qılıncı birləşdirmiş, idrakla gücün vəhdətinə nail olmuş, Xəttab oğlu da Abutalib oğlu ilə birləşərək Məhəmmədin tərəfinə keçmişlər. Məkkədə 8 il sonra baş verən bu hadisələr əsərin «Nüsərət» hissəsində təsvir olunmuşdur.

Onu da deməliyik ki, «Peyğəmbər»də Məhəmməd tarixi şəxsiyyət kimi müəyyən qədər idealizə edilmişdir. Əsər tamaşaşa qoyulandan sonra onun haqqında H.Zeynallının, M.Quliyev və başqalarının sondərəcə mübahisəli, ziddiyətli məqalələri çap olunmuşdur.

Dramaturqun sovet dövrü əsərlərindən biri – sosial-mənəvi dramı – «Afət» bu illərdə yaranmışdır.

Ömrünün müəyyən hissəsini Türkiyədə keçirmiş, xüsusilə təhsil illəri ilə əlaqədar ölkənin mühitini, ziyanlı təbəqəsinin həyatını yaxından bilən H.Cavidin 1922-ci ildə belə bir mövzuya girişməsi təsadüfi deyildi. Əsər Azərbaycanda Sovet hakimiyətinin ikinci ilində meydana çıxdı. Bu zaman qadın azadlığı məsələsi də tamamilə yeni şəkildə qoyulur və müsbət həll edilirdi.

H.Cavid görünür həmin dövrdə konkret Azərbaycan həyatını

yaxşı bilmədiyindən (yuxarıda deyildiyi kimi, o, bir müddət kəndə yaşımişdi) Türkiyə həyatını almış və bunun əsasında, ümumiyyətlə sənifli cəmiyyətdə, düşkünləşmiş, pərişanlaşmış burjua ziyalisi mühitinin darıxdırdığı, bıqdırıcı adamların faciəsini ümumişəsdirmək istəmişdi. Dramaturq «Afət» faciəsini 4 pərdəyə bölərək, hər pərdədə Afətin faciəsinin bir örtüyünü qaldırmış, bizi onun faciəsini pillə-pillə hazırlayan həmin şəraitlə tanış edə bilmiş və nəticədə maraqla oxunan və baxılan bir əsər yazmışdır.

Əserin materialından aydın olur ki, iflasa uğrayıb yoxsullaşan, dağılmaq təhlükəsi qarşısında qalan ailə 18 yaşlı gözəl qızı Afəti, vaxtilə evlənmiş və həmin arvaddan Alagöz adlı bir qızı olan mühərrir Özdemirə əre verir. Afət onu bir əri, uşağını isə doğma balası kimi qəbul edir və başqaları kimi yaşamağa səy edir. Lakin çox keçmədən ailə-məişət dedi-qoduları başlanır; Özdemir əyyaşlıq edir, ailəsini incidir, pozğun, səfil, sərgərdan həyat keçirir, kobud adama çevrilir. Bu andaca ailə başqa bir şəhərə köçür və əsərdəki hadisələr burada cərəyan edir. «Afət» in birinci pərdəsi məhz bu mühitin təsvirinə həsr edilmişdir.

Yeni mühitdə Afət də faciəsini dərindən dərk edir. Burada Afətin əri Özdemir adı da, əməlləri də özünə oxşayan bir əyyaşla – «Müsyö fırıldaq» adlanan Xandəmirlə dostlaşır, ailənin faciəsi də elə bu gündən başlanır.

Afət Özdemirə əre gələrkən heç də pozğun deyil və heç kəsi də sevməmişdi, o, sadəcə olaraq əre verilmişdi. Görünür, başqa bir mühitdə o, ərinə sadiq qalardı, gözəl, xoşbəxt ailə, övlad-uşaq sahibi ola bilərdi. Lakin Özdemirin təhqirləri, ailənin dərd-sərinə qalmaması, kobudluğu, əyyaşlığı, zülm və işgəncə, tənə və təhqirlər Afəti düşdüyü zindandan çıxməq üçün yol aramağa sövq edir. Burjua mühitində Afətlərin bulduğu yol yalnız başqasına əre getməkdən ibarət ola bilərdi; çünkü o özünü və ismətini qorumaq üçün heç bir ictimai iş və sığınacaq tapa bilməzdi. O, hətta acıdan ölməmək üçün də elə bir imkana malik deyildi. Gözəlliyi də ona bir bəla, bir faciə idi.

Deməli, Afət özünün xoşbəxt və məsud olacağını yalnız sevməkdə, məhəbbətdə görür. O, eşqə, sevgiyə bir xilas yolu kimi baxır. Bu, müəyyən mənada, Cavidin fəlsəfəsindən irəli gəlirdi. Belə ki, şair həmin illərdə «mənim tanım gözəllikdir, sevgidir», - deyərək azadlığı bu məfhumlarla bağlayırdı. Təsadüfi deyildi ki, həmin şeir məhz 22-ci ildə yazılmışdı.

«Afət»də faciəvi kolliziya və dramatik gərginlik bir qəhrəmanla

əlaqələndirilmiş, bütün digər faciələr və ya şəxsi dramlar da nəticə etibarı ilə Afətlə bağlanmışdır. Qaratayda öz xilaskarını görmək istəyən Afət sanki təhlükənin yaxınlaşdığını da hiss edir. Odur ki, sevdiyi Qaratayın hərəkətlərində nə isə bir xəyanət, satqınlıq duyur: «Mən bütün mənliyimi, bütün həyat və səadətimi sənin yolunda fəda etməyə hazırlam. Hətta sənin uğrunda cinayətdən çəkinməm. Ancaq aldanmaq istəməm, aldandığımı duysam məhv olurum... Məni aldatmaq istəyənləri əsla əfv etməm. İki gözüm olsa belə intiqam alaram, intiqam».

Lakin doktor Qaratay onun intiqamını saya almadan qadının çəşqinqılığından, bədbəxtliyindən istifadə edərək, onu cinayətə təhrik edir, ona ərini zəhərləyib öldürməyi təkidlə bildirir. Doğrudan da, Afət ərini öldürür. Afət elə güman edir ki, həyatını Qaratayla yenidən quracaq və xoşbəxt olacaqdır. Lakin bu hadisədən sonra məlum olur ki, o heç də Afətin düşündüyü adam deyilmiş. O, əxlaqsız, pozğun, başqalarının əzabından zövq alan, duyğusuz, daşürəkli bir şəxsdir. O, indi də Altunsəça uymuşdur.

Afət, qatil kimi böhranlı, təlatümlü əhvali-ruhiyyələr keçirir, özünü, allahı, zəmanəni, kübar cəmiyyəti, adamları, tale və qəza-qədəri ittiham edir, məhşər ayağına çekir: «Ah, mən neçin bu xain mühitə atıldım, yaradıldım!?!», «Ah, mən əxlaqsız deyildim! Fəqət Özdemirin sərəxəşluğu, qayğısızlığı məni məhv etdi... Sonra doktor Qaratay sapdırdı, ona vuruldum, qatil oldum» və s. və i. Bu andan o da mühitdən, Qarataylardan intiqam almağı planlaşdırır. Afət belə hesab edir ki, məhəbbət və gözəlliyi arzu olunacaq məqamda yaşatmayı bacarmayan bir cəmiyyət ölümə və nifrətə layiqdir.

Ədibin «Topal Teymur» (1926) dramı isə nəsrələ yazılmışdır. Əsər iki böyük hissəyə ayrıılır: Əmir Teymur və onun ətrafindakılar – Səmərqənd hökmədarlığı; İldırım Bəyazid və onun ətrafindakılar – Bursa hökmədarlığı (Turan).

Birinci hissədə - Teymur, Dilşad (onun arvadı), Divanbəyi (baş vəzir), sərkərdə Ağbuğa, minbaşı Orxan, onun sevgilisi baş vəzirin qızı Almas, şair Kirmani, Moskva çıçəyi adlandırılın, Orxanın dostu rus qızı Olqa, gənc zabit Sabutay, Qaraquş – dəliqanlı, əsgər Dəmirqaya iştirak edirlər, ikinci hissədə - İldırım Bəyazid, arvadı Meliça, Sədri - əzəm Əli paşa, filosof, alim şəxs Şeyx Buxari, məsxərəçi, təlxək Cücə və hərəm ağası, qara ərəb Nazim ağa kimi əsas və epizodik surətlər təqdim olunurlar.

Əsərin əsas ideyası Teymurla şair Kirmanının bir mükəlimə-

sində belə ifadə olunmuşdur :

«Teymur. Yenəmi şərab, möhtərəm şair. Yenəmi şərab?

Şair. Böyük cahangirin qanlı müharibələri ancaq qanlı şərabla yazıla bilər.

... Məncə işvəkar bir qaşın çatılması parlaq bir qılincin çəkilməsindən daha mənalı, daha kəskindir.

Teymur. Avropalıların dilləri başqa, ürəkləri daha başqadır. Hər halda məmləkətimiz arslanlar yurdı, qartallar yuvası olaraq qalmamalı. Bəlkə dünyada ən parlaq maarif və mədəniyyət ocağı, ən zəngin sənaye və ticarət mərkəzi olmalıdır. Əvət, qoy düşmənlərimiz görsünlər ki, türk övladı yalnız basılıb-kəsməkdən deyil, yaşamaq və yaşıatmaqdan da zövq alır. Yalnız yaxıb-yıxmaq deyil, yapmaq və yaratmaq da bilir.»

Əsərdə Teymurun müharibələrinə və ümumiyyətlə müharibəyə qüdrətli bir etiraz da vardır. Bunu biz dramın, demək olar ki, bütün iştirakçılarının söhbətlərində, xüsusilə ordu ilə bağlı olan ailələrin timsalında görə bilərik. Lakin Teymur silah və hakimiyyətin gücünü ömrü boyu apardığı müharibələrdə çoxdan sınaqdan keçirmişdir. Teymur belə bir qənaətdədir ki, dünyani yalnız qılıncla idarə etmək olar; bu da mərkəzləşdirilmiş dövlət vasitəsilə mümkündür.

Əsərin birinci hissəsindən etibarən Teymur bir tərəfdən fateh, istilaçı, dünya ağalığı fikrinə düşən, qan tökən, möhtəris bir cahangir, digər tərəfdən isə böyük islahatlar aparan, elm, maarif və mədəniyyətin inkişafına çalışan «yaşıatmaq, yapmaq, qurmaq, tikmək tərəfdarı» kimi canlanır. Dramaturqa görə, Teymurun əsas faciəsi ondadır ki, bütün tərəqqi və inkişafi cahangirlıklə, fatehliklə, müharibə və qalibiyətlə bağlıdır: guya müharibə olan yerdə tərəqqi də var. Deməli, bunun üçün dünyanın hər zaman tirana, müstəbidə və fatehə ehtiyacı vardır.

Pyesdə Teymura qarşı şair Kirmani surəti qoyulmuşdur. Kirmani onun sarayında xaqanın tarixini - Teymurnamə yazır. Ona görə də o fatehin bütün müharibələrindən fitnə və hiylələrindən, tökdüyü qanlardan xəbərdardır.

Dramaturq fikirlərini şair Kırmanının dili ilə ifadə etmişdir. O, bu vasitə ilə dünya ağalığı ideyasını pisləmişdir. Əsərdə verilən hər iki müstəbidin timsalında bunun əyani sübutunu görmək olar. Belə ki, Teymur da, Bəyazid də qanlı müharibələri dünya ağalığı iddiası namə aparırlar. Bu isə mənasız, məzmunuz insan qırğınıdır. Onların hər

birinin məğlubiyyətinin başlıca səbəbi məhz bu dünya aqalığı iddiyasıdır.

Şairin son dramları – «Knyaz», «Səyavuş», «Xəyyam» və habelə «İblisin intiqamı» əsərləri tarixi və inqilabi keçmişə, müasirliyə, hətta biz deyərdik ki, gələcəyə mütərəqqi mövqedən, o dövrün ədəbiyyatı platformasından yanaşan bir filosof-dramaturqun qələmindən çıxan bənzərsiz poetik dramaturgiya nümunələridir.

Dramaturqun «Atilla» və «Koroğlu» adlı ssenariləri də olmuşdur. Təəssüf ki, bu əsərlər bizə gəlib çatmamışdır. Onun 20-yə yaxın dram əsərlərindən əlimizdə yalnız 13-ü vardır.

«Knyaz» pyesi Hüseyn Cavidin yaradıcılığında xüsusi mövqeyə malikdir. Dramaturqun bu əsəri 1929-cu ildə tamaşa yaradılmışdır. Sonra tənqidçilər və ədəbiyyatşunaslar əsər haqqında bir sıra məqalə və resenziyalar yazmışdır. Sonralar da bu əsər barədə orijinal mülahizələr yürüdülmüşdür.

Dramda dağılan sinsin əsas nümayəndəsi kimi Knyaz, onun faciəsi; yeni dövrün inqilabi qüvvəsini təmsil edən bir surət kimi Anton verilir. Lakin dramaturq Antonun da tərəddüdlərini gah inqilaba, gah Jasmenlərə meylini də əsasən düzgün verir. Bu mənada dramaturq Jasmen obrazını sanki Knyazla Antonun münasibətlərini göstərən bir amil kimi təqdim edir: Tamaşaçı hətta bəzən Jasmenin xarakterindəki bu ikiliyi lazımlıca dərk edib qiymətləndirməkdə çətinlik çəkir.

Bunu Anton çəkinmədən Jasmenin özünə də deyir. Lakin Jas mendə hələ inqilabi, yeniliyi, ictimai hadisələri qavramaq səviyyəsi olmadığından Antonu təqsirləndirir, onu guya məhəbbəti işə, inqilaba satmaqda təqsirləndirir.

Knyazla Solomonun Antondan şübhələri təsadüfi deyildi, onlar başa düşmüşlər ki, inkişaf, gələcək Antonlarındır. Antonlar isə dünənə qədər onların nökərləri idi:

Yoxsul deyərək tərbiyə etdik,  
Göstərdi fəqət tərbiyəsizlik...

Gürcüstanı bürüyən inqilab dalğaları da onların işidir. Ona görə də Anton aradan götürülməlidir. Vəri-dövləti, malikanəsi dağılmaqdə olan Knyaz bir sərsəri həyatı keçirir, əyyaşlıq edir.

Anton azad olunarkən Knyazın evinə gəlir, anasını tapmir, Knyazla qarşılaşmalı olur. İngilabin qələbəsini ona xəbər verir və

bildirir ki, Knyazın bircə çıkış yolu qalır: - qaçmaq.

Belə sözü öz nökərindən eşitmək Knyaza ağır gəlir və onu tapança ilə vurur, yaralı Anton anası Marqonun qucağına düşür. Knyaz Berlinə qaçırm. Əsərin əsas ekspozisiyası bununla bitir və sonrakı səhnələr – iki ildən sonrakı hadisələr, qaçqınların xaricdəki həyatı Berlinlə cərəyan edir. Tamaşaçı bu səhnələrdə Knyazı, Solomonu, Şakronu, Jasmeni, hətta Antonu görə bilir. Varlı qaçqınlara Berlin bir cənnət təsiri bağışlayır. Ancaq bu, yalnız ilk baxışda belə görünür. Sonralar hər şey dəyişir, hər şey fənalasır, miskinləşir. Artıq Knyazın ayağı altında torpaq sürüşür, o müvazinətini itirmişdir. Jasmen də Antona qoşulub Tiflisə getməyə hazırlaşır.

Onun üçün ən dəhşətli xəbər qızı Lenanın sözləri olur: qızılalarını kimsə aparmış, onları quru yerdə qoymuşdur. Bu andan etibarən Knyaz çılgınlaşır və qızı Lenaya hücum edir. Günlər keçdikcə dəliliyi və səfilliyi artır.

Lenanın mahnısı şair tərəfindən çox sadə, aydın, xalq şeirinə yaxın bir tərzdə yazılmışdır:

Ey sallana – sallana  
Uçan qərib durnalar.  
Mən doydum şirin cana,  
Minlərcə həsrətim var.  
Uğradınız bəlkə bizim ellərə.  
Məndən salam edin coşqun yellərə.  
Dersiniz ki, mən qurbanam süzgün, ala gözlərə.  
Yosma dilbər üzlərə,  
Şux, ədalı sözlərə.

H.Cavid inqilabı bir məhəlli hadisə kimə yox, dünya miqyasında alaraq onun mənasını, mahiyətini daha geniş verməyə çalışmış və buna əsas etibarı ilə müvəffəq olmuşdur.

«Knyaz» faciəsi ədibin yaradıcılığında müasirliyi, mövzusunun inqilabılıyi, pafosunun təzəliyi, böyük xalq hərəkatının mütəfəkkir şair tərəfindən düzgün dərki baxımından iraliyə doğru ciddi bir addım idi.

Ömrünün müəyyən hissəsini Tiflisdə keçirmiş H.Cavid üçün gürcü həyatından yazımaq heç də təsadüfi deyildi. O, qardaş gürcü xalqının inqilabi ruhunu, milli koloritini, mənəvi həyatını, məişət ənənələrini gözəl bilirdi. Ona görə də «Knyaz»da gürcü həyatının real

bədii əksi heç kəsdə şübhə doğurmamışdır.

«Knyaz» sənətkarlıq baxımından da diqqətəlayiq əsərdir. Bu faciə möhkəm və bitkin bir süjet, kompozisiya, struktur çərçivədə hərəkət və hadisələri ahəngdar tənzimləyir, heç bir kiçik detal fabula və ana xəttdən kənardə qalmır. Əsərin əsas epizod və ünsürləri bir-biri ilə sintetik şəkildə əlaqələnərək tam vəhdət yaradır. Əsərin konflikt xətti barışmaz ziddiyyətlər üzərində qurulduğundan faciəvi kolliziyalar hər gəlişdə qüvvətlənir, artır və nəhayət, faciə labüb olur.

Əsərin finalına yaxın bütün adamlar tərəfindən tərk edilmiş, təklənmiş, tənha qalmış Knyaz get-gedə müvazinətini itirməyə başlayır; burada onun faciəsi atılmış, tərk olunmuş bir adamın, təkliyin faciəsi kimi mənalandırılır. Ona görə də Knyaz axırda intihar edir.

«Knyaz»dan bir neçə il sonra çox qədim bir mövzuya müraciət edən şair «Səyavuş» faciəsini qələmə alır. Şərqi böyük sənətkarı Firdovsi və onun «Şahnamə» əsəri Azərbaycan xalqı üçün də çox əziz və sevimli olmuşdur. Bizim oxucularımız həmin əseri orijinalında oxuyur, əzbərdən bilirdilər. Bədii ədəbiyyat, xüsusilə də dramaturgiya sahəsində Firdovsi motivləri çox işlənmişdir. Cavid bu əsərində istismarçılarla, hökmədlərə, xaqanlara qarşı üsyən bayraqı qaldıran məzəlumların ideoloqu kimi çıxış etmişdir.

Dramaturqun əsas nailiyyətlərindən biri xalq üsyənçilərindən Altay surətini kəşf edib, onu əsərin əsas qəhrəmanlarından biri səviyyəsinə qaldıra bilməsi idi.

Səyavuş şah nəslindən olsa da, daha çox əzilənlərin, yoxsulların tərəfini saxlayır. O, uşaqlıqdan kənddə, sadə adamların arasında böyüdü, Zal oğlu Rüstəm kimi bir pəhləvandan dərs almışdır. Atası Keykavus onu saraya çağıranda Səyavuş kənddən, sadə əmək adamlarından ayrılmak istəmir.

Səyavuş elatdan, kəndistandan, öz mühitindən ayrılib çox müdhiş bir mühitə düşür. O, elə bir həyata qədəm basır ki, orada məkr, hiylə, böhtan hökm sürür. Xəbis, xain, riyakar, mənsəbpərəst, qurnaz və hiyləgər adamlar onu əhatə edirlər. Xüsusilə Keykavusun əxlaqsızlığı Səyavuşu bu həyatdan bezdirir, usandırır. Bu zaman Səyavuşu bu iyrənc mühitdən, müvəqqəti də olsa, xilas edə biləcək bir hadisə baş verir. Türk xaqanı Əfrasiyabın orduları sərhədi keçir, kəndli üsyənləri da başlanır. Döyüşə Rüstəm Zal ilə Səyavuşun komandanlığı altında qoşun göndərilir. Kənd tərbiyəsi görmüş Səyavuş üsyənçi kəndlilərin taleyinə biganə qala bilmir, onların ağır həyat şəraitit ilə yaxından tanış

olur. Üşyançilar və onun başçısı Altay ona xoş təsir bağışlayır. Ona görə də Əfrasiyabın adamları ilə barışq olunur. Bu barışq isə Keykavusu qəzəbləndirir və o, Rüstəm və Səyavuşu qorxaq adlandırır. Rüstəm Zal da öz növbəsində qəzəblənərək:

Dönməliyəm əski yurda,  
Namus, şərəf həpsi orda, -

deyə kəndə qayıdır. Rüstəm Zal Səyavuşu da eyni yol ilə hərəkət etməyə çağırır.

Lakin Əfrasiyab Səyavuşun dayısıdır, onun dəvətini rədd edə bilmir, saraya gəlir, dayısı qızı Fırəngizlə dostlaşır və onu sevir. Turan ordusunun sərkərdəsi Kərşivəz Səyavuşun şəxsində özünün rəqibini görür və onu aradan götürmək üçün müxtəlif yollar axtarır.

Deinəli, Səyavuş – Kərşivəz xətti əsərdə həm də müəyyən ictimai siqlətə malik bir münaqişə şaxəsi kimi meydana çıxır.

Səyavuşu aradan götürmək üçün fürsət o zaman düşür ki, Çin sərhəddində üşyançı kəndlilərin etiraz çıxışları başlanır. Üşyanın yatırılması üçün oraya yenə də ordu komandanı kimi Səyavuş göndərilir. Təsadüf elə gətirir ki, Səyavuşun vaxtilə tanış olub dostlaşdığı Altay burada da üşyançların başçısı kimi onunla qarşılaşır. Onlar köhnə dəstələr kimi görüşür və ümumi düşmənə qarşı bir cəbhədə birləşirlər. Onlar məmləkətin valini tutaraq edam eləmək isteyirlər. Lakin Səyavuş sadədillik edərək valilini Keykavusun ixtiyarına verir. İki dəst ayrılmalı olur. Altay belə güman edir ki, Səyavuşun xan, xaqan, hökmədar nəslindən olması onu gec-tez öz sinsinin səngərinə aparmalıdır. Altay deyir:

Səyavuş da xan nəslı, xaqan nəslı,  
Onun hər kəslə var başqa bir dili.

Buna baxmayaraq sadə adamların, el anası hesab olunan ağbir-çek qadının vaxtilə kəndistandan ayrılkən ona dediyi sözlər bir an da olsun Səyavuşu tərk etmir:

Şən saraylar məğrur etməsin səni,  
Düşün daim yoxsulların dərdini.

Bütün kəndli üsyانları kimi Altayın qaldırdığı üsyان da məğlub olur. Beləliklə, dostu Altaydan ayrılan Səyavuş təkənir. Keykavus fır-səti fövtə vermir, vasvası Əfrasiyabı (Səyavuşun dayısı) asanlıqla inan-dırmağa nail olur ki, Səyavuş gələcəkdə onun taxt – tacının sahibi ola bilər. Keykavusun (Səyavuşun atası – C.A.) dilindən saxta məktublar düzəldilir. Səyavuşun qətlinə fərman verilir. Səyavuş Əfrasiyabla vuruşarkən Kərşivəz namərdəcəsinə onu arxadan vurur. O, son nəfəsində deyir: «Keykavus bir cəllad, sən də bir cəllad!». Lakin artıq gec idi, faciə baş vermişdi. Rüstəmlərdən, Altaylardan ayrılib təkənmək Səyavuşun faciəsini labüb edir. Faciənin əsas konflikti yoxsullarla şahlar, xaqqanlar, sərkərdələr arasında baş verir. Səyavuşun faciəsinin mahiyəti isə orasındadır ki, o, yoxsulların tərəfini saxlayır.

Əsərdə konfliktin müəyyən qütbələrində dayanan qadın surətləri vardır. Firdovsi dastanlarından fərqli olaraq dramaturq burada qadın obrazlarına xüsuslu diqqət yetirmişdir. Dramda verilən Südabə, Firəngiz, Rübəbə və digərləri müəyyən mülahizələr üçün əsas verə biləcək obrazlardır. Bunlardan Südabə bir xarakter kimi əsərin mərkəzinə çəkilmişdir. Şərq ədəbiyyatında və folklorda hiyləgər, şəhvani duyğuların əsiri, çılgın təbiətli bir adam kimi təsvir edilən Südabə əsərdə bütün faciəsi, dərdi, kədəri, bədbəxt təleyi ilə birgə verilir. Müxtəlif tənqidçilər Südabə obrayı haqqında heç də birmənalı düşünmürlər; onlardan bəziləri hətta çox ədalətsiz hökmər və mülahizər yürütmüşlər: «Südabəyə canlı, çılgın bir erkəyin orqanizmi lazımdır». Lakin biz onun öz monoloquuna bir qədər başqa müstəvidən yanaşlığı daha düzgün sayıraq:

Nə söyləyim gəlməz dilə,  
Məni üzən firtinalar,  
Gəncliyimi gülə - gülə,  
Xırpalayan bir kabus var.  
Könlümdəki atəşləri  
Parlatamaz sönük yanğın  
Çəlik qollar istərəm ki,  
Məni didsin, parçalasın.

Bizcə, bu monoloqa qəzəbdən, ətalətdən, hüquqsuzluqdan, bədbəxtlikdən şikayət edən bir daxili nifrətin, bir növ dəlicəsinə özünü ifadənin təzahürü kimi baxmaq daha doğru olardı.

Dramaturq «Səyavuş»un uğurlarından daha da ruhlanaraq, 1935-

ci ildə özünün II dövr dramaturgiyasının tacı sayılan məşhur «Xəyyam» pyesini yazar. Məzmun, şeiriyyət, problemlər, tarixilik və müasirlik baxımından dolğun və mənəvi çıxmış bu əsər təsadüfi deyildir ki, o zaman ən yaxşı dramlar üçün təsis olunmuş müsabiqədə mükafata layiq görülmüşdür.

Dünyanın böyük söz ustalarından, filosof və alimlərindən biri olan Ömer Xəyyamın şəxsiyyəti, mütərəqqi dünyagörüşü, həqiqət axtarıcılığı, realist düşüncə tərzi, cənnət-cəhənnəm xülyasına qarşı həqiqi həyat konsepsiyasını qoymuş bu adamın tarixi fəaliyyəti həmin dövr yaradıcılığında realizmə böyük sürətlə yaxınlaşan Hüseyn Cavid üçün maraqlı idi.

Biz «Xəyyam» əsərində iki, bir-birinə zidd, təzadlı həyatla qarşılaşıraq: bir tərəfdə elm, ürfan, mədrəsə, digər tərəfdə cəhalət, xurafat. Bir sözlə, işiqla qaranlıq qarşı-qarşıya dayanmışdır.

Bizcə, dramın əsas başlıca düyümü, kəskin konfliktə aparan istiqaməti üç nəfər həmyaşid yoldaşlarının - Xəyyam, Xacə Nizam və Həsən Sabbahın - bir-birinə sədaqəti və xəyanəti üzərində qurulur. Alp Arslan sarayının gözəl mələyi Sevdanın surəti ilə münaqişə mürəkkəbləşir. Belə ki, Xəyyamı görmək istəyən Sevda onu Sabbahla səhv salır. Sabbah isə onun səhvindən dərhal istifadə etmək qərarına gəlir :

O nə həşmət, nə gözəl şüx əndam,  
Şübə yoxdur, məni sanmış Xəyyam.

Sevda taleyini göylərin, ulduzların sırrını bilən, bir astronom kimi də böyük şöhrət qazanmış Xəyyama yoxlatmaq istəyirdi.

Əsərin dramatik yayı elə ustalıqla, məharət və sistemlə ardıcıl qurulmuşdur ki, dinamizm hadisələri mütəmədi olaraq müşayiət edir, bununla da gözlənilməz döñümlər və tanımalar silsiləvi şəkildə sıralanır. Elə bu gərgin səhnədə Xəyyam görünür. O, qızları, xüsusilə Sevdanı görən kimi vəcdə gələrək bədahətən deyir :

Alqış, bu nə aləm, bu nə tufan?  
Çarşımda ahəng ilə əlvan.  
Yıldızları göylərdə ararkən  
Hücrəmdə gülümsər mənə birdən.

Hacıb Sevdanı zorla apararkən qız yəqin edir ki, Xəyyam – budur.

Sevda Xəyyamın qəlbini ovlayır, onun məhəbbətini qazanır, şairin dilindən aşağıdakı misralar lirik bir mahnının həzin nəqarəti kimi səslənir:

Gəldin də neçin pənbə buludlar kimi axdin,  
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?  
Şimşək kimi çaxdın da, neçin könlümü yaxdın  
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?  
Sərpildi alov ruhuma süzgün baxışından,  
Sarsıldı bütün mənliyim, ey afəti – dövran.  
Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban,  
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?!

Pyesin II pərdəsi bazar səhnəsini göstərir. Xəyyam xeyli yaşlaşmış, dəyişmişdir, həm də ehtiyac içinde yaşayır.

Xəyyam dövrə, zəmanəyə nifrətlər yağıdırır, şeirin-sənətin, gözəlliyyin, ədalətin dəyərdən düsdüyüünü, adamların etibarsızlığını bütün aşkarlığı ilə söyləyir. O, göstərir ki, dünyadakı təzadlar və mənəviyyatimdakı ziddiyətlər məni varlığa, hər şeyə qarşı asılıyə və üsyana çağırır.

Üsyan !.. Ölü adət və təriqətlərə üsyan !  
Yıldızlı həqiqətlərə üsyan !

Xəyyamın od-alov saçan bu üsyankar misraları bazardakı alver adamlarına xoş gəlmir, kimi onu dəli adlandırır, kimi də babasının yolu ilə getmədiyinə irad tutur. Bir sözlə, onların qənaətinə görə dahilik, elm-ürfan adamı olmaq, şeir yazmaq mənasız işlərdir: hətta Xəyyama rəğbətlə yanaşanlar da bu cür düşüncülər.

Dramın ən faciəvi və təzadlı səhnələrindən biri III pərdədir. Hədisələr Alp Arslanın sarayında cərəyan edir. Bu pərdə ilə II pərdə arasında çox sıx əlaqə vardır. Belə ki, bazar səhnəsində Xacə Nizam Xəyyamı saraya dəvət etmişdi. O, əhdinə sadıq qalmış, Alp Arslanın vəziri kimi yüksək rütbədə dostlarına kömək əlini uzatmışdır.

Dostların saraya gəlişi böyük qələbə bayrağına – Alp Arslanın Qeysəri - Ruma üstün gəldiyi münasibətlə düzələn şənliyə təsadüf edir. Xacə Nizam dostlarını bu təntənə zamanı bir-bir hökmədara təqdim edir.

Alp Arslan bir şair kimi Xəyyami dinləyir və heyrətə gəlir, onu alqışlayır. Rəqs, musiqi, işvəkar gözəllər məclisi əyləndirdiyi vaxt Sevda gelir, məclisin ahəngi tamaınılə dəyişir. Şair buradakı xor və dialoqların hamısını heca vəzninin sadə, rəvan və oynaq formasında vermişdir. Sevdanın oxuduğu mahnının sözləri isə daha gözəl seçilmişdir: lirik, incə emosiyanın çox zəngin, tutumlu mündəricəsi, ahəngdar və ritmik forması, sadəliyi adamı heyran qoyur. Həm də sözlər, mətn, məzmun, intonasiya həmin anda bu gözəl, fəqət özünə görə bir dərdi-aləmi olan qızın daxılı dünyası ilə çox həməhəngdir :

Bir vəhşi gövərçin kimi mən də  
Şən könlümü azadə dilərdim.  
Seyrana çıxıb dağda, çəməndə  
Güldükcə günəş mən də gülərdim,  
Şən könlümü azadə dilərdim.

Qəlbimdə sənər incə həvəslər,  
Dişlər məni altunlu qəfəslər,  
Ruhumda qopar ən acı səslər,  
Mən bir quzu olsam da mələrdim,  
Şən könlümü azadə dilərdim.

Əsərin IV pərdəsində yenə də rəsədxana təsvir edilir. Xəyyamdan dərs alan tələbələrin tədqiqatı, astronomik müşahidələri, fəlsəfi görüşləri barədə söhbətlər gedir. Hətta tələbələrdən bəziləri belə fikirdədir ki, Aristotellər, Sokratlar, İbn Sinalar hər şeyi demiş, yazmış, bizim üçün deməyə bir şey qalmamışdır.

Burada müxtəlif adamlardan ibarət kütləvi səhnə verilir: Sevda, Xəyyam, Xərabati, Rəmzi, Vəfa, Səfa, Müfti, Xacə Nizam, Sabbah, Xocalar, Əbu Tahir, Naib, Hacib, Məlik şah.

Şair burada şeiriyyəti, poetikliyi dramının başlıca obrazına çevirərək bütöv bir qoşmanı müxtəlif surətlərin mükələməsi vasitəsi ilə, hər bəndi bir surətin dili ilə elə böyük ustalıqla vermişdir ki, bu bəndlər bir yere yığılsa müstəqil lirik bir şeir əmələ gələr. Lakin biz onun hər bəndini bir şəxsin dilindən dinlərkən, sanki eyni qafiyə üzrə deyilmiş bir deyişməni, söz döyüşünü, hazırlıca və, bədahətli şeirləşməni dinləyirik.

Sonralar şairin yenə də böhranlı günləri başlanır. V pərdədəki

qəbiristan səhnəsi V.Şekspirin «Hamlet» faciəsindəki məşhur məzarlıq epizodunu xatırladır. Burada Sabbahın xəyanəti barədə də söhbət gedir, onu tutub divana təslim edənə 100 altun bəxşis veriləcəkdir. Zəlzələ nə qədər adamı məhv etmiş, evlər xaraba qalmışdır. Bütün dostlar, tanışlar Xəyyamı tərk etmiş, hamısı məzarda uyumaqdadırlar. Xəyyamın nəzərində hər şey qara görünür:

Yaslı gəlməkdə buludlar da mana,  
Bənziyor sevgilimin saçlarına.  
Həp qaranlıqdır, əvət sırrı – həyat  
Qoca xalıq də qaranlıq, heyhat !..

Əsərin hadisələri tam faciəvi mahiyyətdə olub faciə janrınnı teləblərinə uyğun gəlir. Bununla belə dramaturq baş qəhrəmanı elə vermişdir ki, o sanki arzularına xəyalən də olsa qismən çatır, təliminin həyata keçdiyinə əmin bir adam kimi görünür.

Şairin son dramı «İblisin intiqamı»dır. Bu əsər, faşizmin ifşasına həsr olunmuşdur. Dramın yazılışı 1936-1937-ci illərdə faşizm taunu bütün Avropanı bütürdü, hətta Şərqi ölkələrinə də yayılmaqda idi. Bız bu əsərdə «İblis» faciəsində gördükümüz İblis, Arif, Rəna və digər surətlərlə yenidən qarşılaşırıq. Əsərdə müəyyən simvolik səciyyə daşıyan İblis, I şeytan, II şeytan III şeytan, IV şeytan, Sülh pərisi və s. kimi surətlərlə yanaşı konkret obrazlar da verilmişdir.

Şair qəhvəyi taunun bütün birləşmələrini, onların ittifaqlarını, bəşəriyyət üçün dəhşətli təhlükə olacağını duymuş və onu ifşa etməyə başlamışdır. Əsərdə alman, italyan, ispan və yapon faşistləri şeytanın, imperializm isə İblisin simasında verilmişdir. İblis onları dünyadan müxtəlif yerlərinə göndərir.

Bütün bunlara qarşı şair Tüncəri qoymuşdur. Tüncərin mənası münbit torpağa səpilən toxum deməkdir ki, bu da bütün dünyada sülhün, əmin-amanlığın təbii inkişafı, ədalətin, tərəqqi və təkamülün, yoxsulların pənahı, arxa və dayağı kimi verilir. Tüncər faşistlərin mənfur niyyətlərini ifşa edərək deyir:

«← Bu zəfərlər sizi öyündürməsin. Bu sərxoşluq və sərsəmlik uzun sürməz. Sizin yardımınız cahangırlırsə, bizim arxamızda bütün cahan əməkçiləri durmuşdur».

H.Cavid heç bir milli məhdudiyyət bilməyən, daim bəşəri, bütün insanlığı düşündürən problemlər qaldırmağa, qlobal məsələlər həll etməyə çalışın böyük filosof, şair və dramaturq idi. Onun əsərlərinin

hər birində bəşəri düşüncə, əbədi, sabit ideya, dünyannın xalqlarını birliyə, dostluğa, qardaşlığa çağırın qüdrətli bir humanizm mövcuddur.

Çağdaş dövrümüzdə də onun zəngin bədii irsi bir sıra aktual problemlər, müxtəlif elm sahələrinin aspekti baxımından da təhlil üçün boll material verir. Hazırda onun yaradıcılığının tədqiqi üzrə müstəqil elm sahəsi – Cavidşünaslıq yaranmışdır.

## YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ (1887 – 1943)

Azərbaycanın görkəmli yazılıçısı Yusif Vəzir Çəmənzəminli həyatının ilk iyirmi ilini Şuşa şəhərində keçirmişdir. «Yazı-yayı yaşıllığa, payızı-qışı dumana və qara bürünmüş bu şəhər öz şanlı tarixi və gözəl təbiəti ilə» Y.B.Çəmənzəminlinin qəlbini hələ uşaqlıq çağlarından ehtizaza gətirmiştir.

Yaradıcılığa meyl və həvəsi getdikcə güclənən, xəyalpərvər gəncin təbiət gözəlliklərinə həsr edilmiş ilk rəsmələri və romantik şeirləri yaranırdı.

Y.B.Çəmənzəminli romantik şeirlərini Şuşa realni məktəbində oxuduğu vaxt Bayronun və Lermontovun təsiri ilə yazırıdı. «Dünyada haqq və ədalət olmasına» şübhə ifadə edən, bədbin ruhlu və şikayət dolu bu romantik şeirlərlə tanış olan müəllimi ona Çexovu oxumağı məsləhət görür. Bu barədə ədib «Həyatımın 20 ili» memuarında belə yazar: «Çexov mənə olduqca şirin və duzlu gəldi. Lakin o zaman həkayə yazmaq fikrində deyildim, tərəddüd dövrü keçirirdim».

Bu tərəddüd Y.B.Çəmənzəminlinin «Molla Nəsrəddin» jurnalının ilk nömrələri ilə tanışlığına qədər davam edir. «Molla Nəsrəddin»in ilk nömrəsi məndə yazıçılıq həvəsi oyandırıcı - deyən ədib karitakuraları, Şusanın pir və ocaqlarını təsvir edən tənqidisi yazıları ilə ilk dəfə məhz «Molla Nəsrəddin» jurnalında çıxış etmişdir. 1907-ci ildə yazdığı «Şahqulunun xeyir işi» ilk hekayəsini də C.Məmmədqu-luzadənin «Qurbanəli bəy» əsərindən təsirlənərək qələmə almış, onu da çap olunmaq üçün «Molla Nəsrəddin» jurnalına göndərmişdir. Bu vaxtdan sonra Y.B.Çəmənzəminli ədəbiyyatla daha çox maraqlanır. Ədib 1908-ci ilin əvvəlindən rus və Azərbaycan dillərində yazmağa başladığı gündəliyinin «9 yanvar» tarixli səhifəsində qeyd edirdi: «...Elə zəngin mənbələrlə əhatə olunmuşam ki, öz hekayələrim üçün onlardan nə qədər lazımdırsa, süjet götürə bilərəm».

Y.B.Çəmənzəminli bədii yaradıcılıq aləminə belə möhkəm bir hazırlıqla gəlmişdir. Bu cəhət ədibin hələ 1909-1910-cu illərdə yaz-

dığı «Sərhəd məsələsi», «Müsəlman arvadının sərgüzəştləri», «Cənnətin qəbzi», «Toy», «Borclu», «Hərrac», «Xanın qəzəbi», «Ağ buxaqda qara xal» kimi bədii əsərlərində, 1911-1913-cü illərdə çar olunmuş «İki hekayə», «Yeddi hekayə», «Ağ saqqal», «Qanlı göz yaşları», «Həyat səhifələri», «Cənnətin qəbzi» kitablarına toplanmış hekayələrində aydın görünür. Bu hekayələr həyatdan alınmış maraqlı hadisə və rəngarəng tiplər silsiləsi ilə zəngindir; onlarda canlandırılan lövhələr yiğcam, konkret və olduqca koloritlidir. Y.B.Çəmənəzəminli bu hekayələri ilə «Molla Nəsrəddinçi» adlanan və tənqidi realizm yolu ilə gedən mütərəqqi yazıçıların cəbhəsində durub, dövrün demokratik ədəbiyyatı ilə möhkəm bağlı olmuşdur.

Bu əsərlər aktual problematikasına və orijinallığına görə ədəbi ictimaiyyətdə xüsusi maraq və müsbət rəy doğurmuşdur. N.Nərimanovun 1913-cü ildə «Çarşabı məhv etmək üçün «İqbəl» kimi bir qəzetdə elmsız yalançı pəhləvanların min məqalələrindən üç-dörd «Qanlı göz yaşları» kimi kitabçaların meydana çıxmazı əfzəldir», - deyə yazması Y.B.Çəmənəzəminlinin həmin dövr hekayələrinin təsir dairəsini və əhəmiyyətini aydın təsəvvür etməyə imkan verir.

Firudin bəy Köçərli ədibin «Yeddi hekayə» kitabındaki əsərlərinin «məişətimizdən» götürülüb, «asan və sadə dil ilə yazılıdığını» qeyd edir və bu səbəbə görə bəyənir. Haşimbəy Vəzirov isə onun qələmini «şirin və ləziz» hesab edib, sərf milli qələm olduğundan qənimət sayırdı.

1917-1925-ci illəri «həyatının ən acinacaqlı illəri» kimi qiymətləndirən, sonralar: «Mən öz təbiətimə görə maarif və mədəniyyət işçisiyəm. Mən ədəbiyyatla yaşayıram», - deyə yanan Y.B.Çəmənəzəminli həmin illərdə bədii yaradıcılıqla məşgül ola bilməmişdir. O, 1919-1925-ci illərdə əvvəl Türkiyədə, sonra isə Fransada yaşadığından vətənində baş verən ictimai-siyasi hadisələrdən kənarda qalmışdır. Lakin bu illər də boş keçməmişdir. Ədib həmin illərdə Azərbaycan tarixinin və ədəbiyyatımızın tədqiqi ilə məşgul olmuş, «Azərbaycan ədəbiyyatına bir nəzər» kitabını yazıb, İstanbulda Azərbaycan dilində (1920), Parisdə isə fransızca (1922) çap etdirmişdir.

1926-ci ilin əvvəllərində vətənə qayıdan sonra bir yazıçı kimi dövrün ədəbiyyat qarşısında qoyduğu vəzifəni tam düzgünlüyü ilə dərk etməyə çalışır. Ədib 1926-cı ildə Vətəndə çap etdirdiyi «Keçmiş səhifələr» kitabına yazdığı «Qeyd»ində göstərir: «Zənnimcə, ədəbiyyat iki yol təqib edə bilər: biri köhnəni yıxmaq və təzə bina üçün zəmin hazırlamaq; ikincisi, yeniliyi duymaqla, qeyd etmək, onun qüvvət və qüdrətini təşviq etmək».

Birinci yol, Y.B.Çəmənzəminliyə yad deyildi. O yaradıcılığının ilk mərhələsində «kōhnəni yixmaq və təzə bina üçün zəmin hazırlamaq» sahəsində xeyli iş görmüşdü. A.M.Qorki 1933-cü ildə «İctimai mühit» məqaləsində yazırıdı: «Ədiblərimizin işi çətin və mürekkebdir. Bu iş yalnız keçmiş həyatı tənqiddən, onun nöqsanlarının sırayətedici mahiyyətini ifşa etməkdən ibarət deyildir. Yazıçıların vəzifəsi yeni həyatı öyrənmək, təşkil etmək, təsvir etmək və bu vasitə ilə təsdiq etməkdən ibarətdir».

Y.B.Çəmənzəminli hələ 1926-cı ildə ədəbiyyatın qarşısında duran ikinci yol kimi görüyü və göstərdiyi yeniliyi duymaq, qeyd etmək və onun qüvvət və qüdrətini təşviq etmək tələbi ilə A.M.Qorkinin 1933-cü ildə müəyyənləşdirdiyi «yeni həyatı öyrənmək, təşkil etmək, təsvir etmək və bu vasitə ilə də təsdiq etmək» vəzifəsi arasında, göründüyü kimi, çox yaxın bir səsləşmə var. Bu səsləşmə isə dövrün yeni ədəbiyyat qarşısında qoyduğu mühüm tələblə, yeni ədəbiyyatın yaradıcılıq metodu ilə əlaqədar idi.

1930-cu ildə çap etdirdiyi «Qazanc yolunda» kitabçasında ədibin on üç hekayəsi toplanmışdı. Bunnardan altısı – («Qoz ağacı», «Namus-suz», «Sidi») (1926), «Bir qaçqının dəftərindən», «Zeybək qızı», «Qazanc yolunda» (1927) sovet dövründə yazılmışdır.

Y.B.Çəmənzəminli «Qazanc yolunda» kitabını «Keçmiş səhifələr» kitabına nisbətən bir addım irəli hesab edəndə, heç də kitabda toplanmış bütün yeni hekayələri, yeni sovet dövründə yazdığı altı hekayənin hamısını yox, bunların içərisində daha çox diqqəti cəlb edən əsərləri nəzərdə tuturdu. Bu isə yaradıcılığının yeni mərhələsində yazıçının yeni tipli müsbət surət axtarışlarının ilk əlaməti kimi maraqlı idi.

Y.B.Çəmənzəminli qüdrətli hekayə ustası idi. O, yaradıcılığının bütün mərhələlərində hekayə yaradıcılığı ilə möşgül olmuşdur. Ədibin hekayələrinin mövzu və mətləblərində bir əlvanlıq var. Bunların sənətkarlıq xüsusiyyətlərinə görə səviyyə, müəllifin yazı mədəniyyəti bərədə aydın təsəvvür oyadır. Onun son dövr hekayələrində müəllifin dünyagörüşündəki dəyişiklik, yetkinliyə doğru irəliləyiş xüsusilə aydın görünür. Bu əsərlərdə «yeni bir aləm»in müxtəlif mərhələ və cəhətlərinin bədii tədqiqat obyekti kimi götürüldüyünü göstərən əlamətlər var.

Düzdür, bu hekayələrdə o vaxtlar tələb edildiyi kimi, təqlidə layiq inqilabçı surətləri, inqilab dövrünün qəhrəmanları yox idi, lakin inqilab dövrünün adamları, bu adamlar içərisində isə inqilabı başa düşüb, onda iştirak edənlərlə yanaşı, inqilab tufanından çəşib özünü

itirənlər də var idi. Əsas qəhrəmanın adı ilə adlandırılan «Osman Dövlətşin» hekayəsində təsvir edilən hadisələr inqilabi hərəkatın yüksəlşədikdə Kiyevdə cərəyan edir. Hekayədən məlum olur ki, Osman Dövlətşin Kazandan olub, Kiyevdə təhsil alan tələbələrdən biridir, əqidə sahibi bir inqilabçı kimi Ukrayna millətçilərinə qarşı vuruşda bolşeviklərlə bir səngərdədir.

Hekayədə inqilab dövrü hadisələrinin əsl mahiyyətini dərk edə bilməyənlərin çəşçinligini əks etdirən geniş lövhələr olmasa da, buna dair janrıñ verdiyi imkanı dairəsində yiğcam məlumat və mənali işarələr var. Belə işarələr yeri göldikcə obrazların nitqində aydın səsə və sözə çevrilir. Mısal üçün, əsərin əsas qəhrəmanı Osman Dövlətşinin dilində deyilir: «Bax, inqilab olub, qanlar içində yenilik doğur; bunu dərk etməyənlər də var». O da Osman Dövlətşinin milli hərəkat adına səngərdə bolşeviklərə qarşı döyüşən tələbə dostu da «Qanlar içində doğan əsl yeniliyi» gürçü meyxanasına toplaşib kənardan müşahidə edən və ya gözləyənlərdən deyil. Osman Dövlətşin kimi bu qənaətdədir ki, «yeniliyi» gözləmək yox, onun doğuşunu sürətləndirmək, bunun üçün isə silaha sarılıb onun uğrunda vuruşmaq lazımdır. Lakin o, milli hərəkatı və azadlığı sınıfı hərəkat və sınıfı azadlıqda görənlərdən deyil, odur ki, milli hərəkat və azadlıq adına sınıfı hərəkat və azadlıq qarşı vuruşur.

Maraqlıdır ki, Osman Dövlətşinin dostuna dediyi: «Fəqir tələbə ikən mülkədarları müdafiə etməkdə davam et, sonra görüşərik», - söz-ləri hekayədə bədii məntiqin tələbi baxımından izahsız qalmır. Lida xanım sureti məhz bu məqsədlə yaradılmışdır. Lida bir parça çörək üçün özündən iyirmi yaş böyük varlı və qoca cəvahifürüşə əsir düşən «fəqir ailəyə mənsub» bir qadındır. Onun həyat və taleyinə dair eyham və işarələri ilə müəllif oxucuda belə bir inam oyada bilməşdir ki, «milli hərəkat» - deyə səngərdə sınıfı hərəkata qarşı vuruşan «Fəqir tələbə» «bir parça çörək üçün» Lida kimi əsarətə düşənləri səadətə heç cür qovuşdura bilməz. Bütün fəqirlər hər cür asılılıqdan ancaq sınıfı döyüşlər yolu ilə, inqilab nəticəsində xilas ola bilirlər. Osman Dövlətşin belə döyüşülləri təmsil edən bir surətdir. O: «Ah, inqilabdan nələr doğacaq, nələr doğacaq», - deyə mübarizə meydanına atılır; «Sabah səadət gündür», - İnami ilə yaşayır və vuruşur. Əsl səadəti isə inqilabın hər cür əsarətə qələbə calmağında və bütün fəqirlərə, o cümlədən, Lidaya da azadlıq vermesində görür. Bu kiçik hekayənin üç yərində oxucu Lidanın gözlərinin yaşardığını təsvir edən sətirlərlə qarşılaşır. Birinci dəfə onu yaş mükəddərlilikdən boğur. Lida ikinci dəfə Osman Dövlətşini itirmək qorxusundan ağlayır, üçüncü dəfə sevinc-

dən. Bu sevinc yaşları isə inqilabla, onun hər cür əsarətə qələbə çalğıını və bu qələbədən Lidayə da bir xoşbəxt payı düşəcəyinə olan inamla əlaqədardır.

Bu hekayədə kütlə obrazı da vardır. Lakin bu obraz inqilab etmiş xalq haqqında təsəvvür doğurmaq məqsədi ilə yox, inqilab dövrünün mürəkkəbliyini və çətinlikləri ifadə etmək məqsədi ilə yaradılmışdır.

Bu münasibətlə bir hekayənin əvvəlində boş qəbiristanlığı andiran Kiyevin sönük, qəməngin küçələrində çörəkçi dükanlarının önündə görünən uzun sıralar, bir də sabiq gürçü meyxanasını sığınacaq seçib, günü eyş və işrətlə keçirmək yolunu tutanlar diqqəti cəlb edir.

«Mariya» hekayəsində (1927) də təsvir edilən hadisələr inqilab dövrünə təsadüf edir.

Bu hekayədə də diqqəti cəlb edən ölkədəki qarışılıq, anarxiya və bu vəziyyətdən özünü itirmiş müxtəlif qrup, zümrə və siniflərə məxsus adamlardır: bunlar da «Osman Dövlətşin» hekayəsində təsadif etdiyimiz adamlar kimi, inqilabdan və inqilabçılıqdan uzaqdırılar. «Osman Dövlətşin»dəki kütləvi obrazdan fərqli olaraq, «Mariya»dakı kütləvi obraz daha mürəkkəb və daha narahatdır.

Mürəkkəblik ümumi bir obraz kimi səciyyələndirilən kütlənin sosial tərkibcə müxtəlifliyi ilə şərtləndirilmişdir.

Bu mürəkkəb kütləvi obrazda (və ya kütlənin təsvirində) «Osman Dövlətşin»dən fərqli olaraq, bilavasitə inqilab cəbhəsində və ya ona əks cəbhədə vuruşan konkret bir şəxsin obrazına rast gəlmirik. Lakin inqilaba bir başa və ya dolayısı ilə münasibəti olan adamları görürük. Təsvir olunan kütlədə bir cəhət də aydın görünür ki, bu adamlardan bir qrupu «qanlar içində doğulmaqdə» olan yeniliyi nəinki dərk etmirlər, hətta onu dərk etmək və ya onunla ayaqlaşmaq iqtidarına malik deyillər. Advokat da, general da, keşiş də, qulluqçu da bütün görkəmləri, fikir və əqidələri ilə keçmiş təmsil edirlər, onlar hərəkətsiz olduqları qədər də gələcəksizdirler. Bunu kütlənin ikinci hissəsini təşkil edən gənclər də hətta xanımlar da hiss edirlər. Gənclərin və xanımların həyata daha çox can atmaları da bu hiss və idrakla bağlıdır. Məraqlıdır ki, müəllif bütün bunları «kütləvi obrazın» ikinci cəhəti və ya kütlənin ikinci hissəsinin ümumi şəkildə təsviri vasitəsilə təqdim etməklə kifayətlənmir, keşisin arvadı Mariyanı və gənc tələbə qafqazlı Öməri xüsusi və qabarlıq bir tərzdə xarakter səviyyəsində səciyyələndirməyi də lazımlı bilir.

Y.B.Çəmənəzeminlinin 30-cu illərdə yazdığı hekayələrinin mövzu və məzmunlarında da bir müxtəliflik var. Bunların içərisində məsiyət, ailə və əxlaq məsələləri («Qaynananın oyunları», «Xasiyyətləri

tutmamış», «Yüksəliş», «Beş dəqiqə», «Üsuli-cədid»), köhnə dünya adamlarının yeniliyin təntənə və qələbəsinə qarşı son çıxıları və ya köhnə fikirlilərin lüzumsuz arzulara düşmələri («İmamin zühuru», «Lüzumsuz arzu üçün»), adət-qayda və məişətdəki köhnəliyin və durğunluğun ön planda göstərilməsi və tənqidi («Qoca nənənin ölümü münasibətlə», «Yaş səhbətləri», «Aprelin bürində»), köhnə ziyanlı və sənətə yeni münasibət («Mirzə Əbdülvahab») və s. kimi məsələlər mühüm yer tutur.

Ədibin 30-cu illər hekayələrində konflikt çox halda yeniliyin və köhnəliyin açıq və ya gizli münaqışəsi əsasında qurulur, süjet yeniliyin qələbəsinə və köhnəliyin süqutuna doğru inkişaf etdirilirdi. Ədib hekayələrində istifadə etdiyi bu cür konflikti və onun bədii həlli istiqamətini özündən uydurmurdu. Həyatın, mühitin özündən götürürdü və müvafiq bir fabulada əhəmiyyətli ictimai məzmun ifadə etməyə müvəffəq olurdu. Bu, ədibin 30-cu illər hekayələrini o dövrün qələm sahiblərinin bir çoxunun yaradıcılığında rast gəldiyimiz sxematizmdən xilas edirdi.

Y.B.Çəmənzəminli «Gələcək şəhər» (1933) əsəri Azərbaycan nəşrində ilk fantastik hekayə nümunəsini yaradır, həm də əsərdəki elmi ünsürlər «Gələcək şəhər»i elmi-fantastikaya yaxınlaşdırır.

Y.B.Çəmənzəminli 30-cu illərdə ilk variantını inqilabdan əvvəl yazdığı «Arvadlarımızın halı», «Bir cavanın dəftəri», «Studentlər», «Qızlar bulağı» kimi əsərlərinin üzərində yenidən işləyib, onları yeni tələblər və yaradıcılıq prinsipləri baxımından mükəmməlləşdirərək tamamlamışdır.

«Bir cavanın dəftəri» realni məktəbin VI sinfində oxuyan Muradın 1905-ci ilin yayına təsadüf edən tətil günlərini əhatə edir. Yaziçi əsərdə qəhrəmanın öz mühitinən qopmağa, yaşadığı şəraitdən ayrılmaga cəhd edib, ona qarşı çıxmamasını 1905-ci ilin tarixi hadisələrinin təsiri ilə əlaqələndirməyə çalışmışdır. Uşaqlığında həyatı yumruqsuz təsəvvür etməyən Muradın varlığı köhnə mənalara siğmır; o yenilik və həyat eşqi ilə çırpinır, lakin istəyinçə yaşamaq üçün nə etmək lazımlı gəldiyini də yaxşı bilmir. Onun keçmiş qaranlıq, gələcəyi isə naməlumdur. Lakin ətrafda baş verən hadisələr onu silkələyir, dəyişdirir və hərəkət xəttini qismən müəyyənləşdirməyə səbəb olur. «Mənə bilgi və yenə bilgi lazımdır. Məlumat toplanmalıdır, çoxlu kitab qıraət etməlidir. Ya bilgi, ya ölüm.»

«Studentlər» romanındaki tələbə gənclərin bir qismı məhz bu şəurla Kiyev ali məktəblərinə oxumağa gəlmışlar.

«Studentlər» iki kitabdan ibarətdir. İlk dəfə 1931-ci ildə çap

edilmiş birinci kitabda 1910-1913-cü illərdə baş vermiş hadisələr fonda Kiyevdə təhsil alan azərbaycanlı tələbələrin həyat və məişətləri, mədəni-maarif sahəsindəki düşüncə və tədbirləri, ətrafdakı cərəyan edən hadisələrə baxış və münasibətləri qələmə alınmışdır.

1910-1913-cü illər isə Rusiyada inqilabi yüksəliş illəri idi. Bu illərdə ölkədə xalq hərəkatı yenidən canlanmağa başlamışdı. Bu canlanma tələbələr arasında da əks-sədasiyi tapırdı. «1905-1907-ci illər inqilabi möglub olduqdan sonra çar hökuməti ali məktəblərin müxtəriyyətini müntəzəm surətdə məhdudlaşdırırırdı. Tələbələrin nəinki tekçə ümumi təşkilat və yiğincaqları, habelə həmyerlilər cəmiyyəti, dərnəklər, qarşılıqlı yardım kassaları kimi xüsusi yiğincaq və təşkilatları da qadağan edilmişdi. İngilabi əhvali-ruhiyyəli tələbələr içərisində həbslər və axtarışlar keçirilirdi. Ali məktəblərdə qaydalar nəzarət etmək üçün daim polis nəfərləri gəzirdi. Hökumət tələbələrin qaragüruhçu «rus xalqı ittifaqı» üzvlərindən olan və «akademistlər» adlanan irticaçı hissəsinə hər cür kömək göstərirdi». Belə bir vəziyyət isə «qorxudan daha çox mətinlik yaradır və axıradək mübarizə aparmaq qətiyyətini artırırırdı». «Studentlər» romanında göstərildiyi kimi, «o zamanın inqilabi hərəkatda tutulub həbs olunmaq tələbələr üçün bir şərəf sayılırdı». Belə bir vaxtda Rusiya ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr içərisində ardıcıl inqilabçı kimi yetişənləri də var idi ki, belələri öz fəaliyyətlərini ümumfəhlə hərəkatı ilə birləşdirməklə inqilabi işin sürət və vüsətinə çalışırlılar. Lakin «Studentlər» zamanının ən mütərəqqi qüvvələrinin bir hissəsini təşkil edən belə tələbələr və onların işi haqqında roman deyil. Düzdür, əsər inqilabi keçmişimizdən bəhs edir, burada inqilabin futuhatından da danışılır; lakin bu danışq bir başa deyil, əsasən dolayısı ilədir, inqilabi hərəkatdan uzaq düşənlərin faciəsini və səhvələrini əks etdirmək yolu ilədir. Romandakı studentlərdən xalqına ürəkdən bağlanmış, ona xidmət üçün həyatını və fəaliyyətini həsr etmək istəyənlər də vardır. Lakin bunlar özlərini «xalq dostları» adlandırdıqları, xalq üçün çalışdıqlarını və yaşadıqlarını iddia etdikləri halda, xalqa yaxınlaşmayı, xalqla birləşməyi, öz işlərini ümumxalq işinin bir hissəsinə çevirməyi bacarmışlar və bu bacarıqsızlıqdan da fəaliyyətsizlik, təklik, zəiflik, ümumiyyətlə, belələrinin faciəsi başlayır. Bu faciəni törədən mühitin özünü əks etdirməklə onu tənqid hədəfinə çevirmək, dolayısı ilə olsa da, məhz inqilabi keçmişimizdən inqilab işinin xeyrinə söhbət açmaq deməkdir. Bu cür söhbət «Studentlər» romanının «1917-ci ildə» adlanan ikinci kitabında davam və inkişaf etdirilmişdir.

Y.B.Çəmənzəminli dövr, zaman, şərait və adamlar haqqında fi-

kir və düşüncələrini romanın bir obrazında və ya bir qrup obrazın sırasında cəmləşdirmişdir, əksinə hər surətin canlılığına, hər hadisənin həyatiliyinə və tipikliyinə, ümumiyyətlə, reallığa və təbiiliyə nail olmuşdur.

«Studentlər» romanında yaxın keçmişdə baş vermiş hadisələrdən danışılır. Bu keçmiş nə qədər yaxın olsa da, əsər yazılıb qurtardığı vaxt (1934) artıq «tarixə qarışmış bir həyata» çevrilmişdi. Y.B.Çəmənzəminli əsərdə əhatə və təsvir edilən hadisələrin şəxsən müşahidəcisi və iştirakçısı olmuş, o həyatın özünü yaşamış, acılıqlarını dadmışdı və roman üzərində işlərkən dövrünün nailiyyətləri səviyyəsində duraraq yaxın keçmişin hadisələrinə, bu hadisələrin bilavasitə iştirakçısı olan – özünün, dostlarının fəaliyyətlərinə tənqidi münasibətlə yanaşmışdır: bu cür yanaşma əsərdə aydın ifadə edilmişdir.

Tarix Y.B.Çəmənzəminlini hələ inqilabdan əvvəl cəlb və məşğul edirdi. Yeni şəraitdə isə o, gənc Azərbaycan sovet tarix elminin ən yeni nailiyyətlərini müntəzəm izləyir, hətta Azərbaycan tarixinə dair inqilabdan əvvəl başladığı axtarışlarını indi daha ciddiyətlə davam etdirirdi. Ədib 30-cu illərdə elmi tədqiqatları ilə yanaşı bədii yaradıcılıq üçün də tarixdən mövzular götürüb işləməyə başlamışdı. İlk dəfə 1934-cü ildə çap olunan «Qızlar bulağı» romanı da yazarının Azərbaycan tarixinə dair axtarışlarının nəticəsində yaranan əsərlərindən biridir. Ədib «Qızlar bulağı» romanında yalnız köhnəni görüb göstərmək-lə, onu inkar və ifşa etməklə kifayətlənmir, yeniliyi də yaxşı görür, onun inkişaf istiqamətini düzgün dərk edir. Bu əsərdə doğulan və ölen qüvvələrin mübarizəsi və dialektikası tarixi-əfsanəvi materiallar əsasında obrazlı bir şəkildə ifadə edilmişdir. Əsərdən aydın görünür ki, tarixdə olmuş və ya ola bilən hadisələri yeni mövqedən mənalandırmaq mütərəqqi meylləri ön plana çəkərək, inkişafda, ümumiyyətlə, cəmiyyət həyatında şəxsiyyətin yaranma və formalaşmasında xalq kütlələrinin rolunu mümkün qədər aydın ifadə etmək üçün yaziçı «materialistcəsinə dərk edilmiş müasirlik vasitəsidə tarixə daxil olmağa» (A.Tolstoy) çalışmışdır.

Əsərin «Qızlar bulağı» adlandırılması təsadüfi deyil. Roman yazıldığı illərdə, yeni cəmiyyətdə, onun ictimai quruluşunda, iqtisadi əsaslarında, mülkiyyət və münasibət formalarında baş verən böyük dəyişikliklər ailəyə, onun formasına və xarakterinə də təsir göstərməkdə idi. Cəmiyyətdəki Spesifik inkişaf qanunlarına malik olan və ictimai zəruri hadisə hesab edilən ailə bir bu səbəbdən və bir də qadın taleyi və həyatı ilə bağlı bir məsələ kimi Y.B.Çəmənzəminlini çıxdan məşğul edirdi. «Qızlar bulağı» adı isə yaziçıya imkan verirdi ki, birin-

cisi, ailənin əmələ gəlməsini cəmiyyətdə mühüm və mütərəqqi bir hadisə kimi verib, belə də qiymətləndirsin və ikincisi, ailə həyatında qadının-ananın rolunu göstərməklə, əsaslandırmaqla yeni cəmiyyətin ona münasibətini alqışlasın, təsdiq və tərənnüm etsin.

«Qızlar bulağı» romanı yaziçinin öz materialını yaxşı öyrəndiyini, bir çox tarixi sənədləri dərindən təsvir etdiyini göstərir. Əsərin bu keyfiyyətləri hələ Azərbaycan sovet yazıçılarının I qurultayında Mehdi Hüseyninin nəşr üzrə məruzəsində «son dərəcə müsbət bir hadisə» kimi qiymətləndirilmişdir. Xalq arasında «Qızlar bulağı» ifadəsi insan ömrünün mühüm bir mərhələsinin – uşaqlıq dövrünün bitib, həddi-buluğa çatmaq dövrünün başlanması bildirmək üçün işlədilir. «Qızlar bulağı» romanında da ilk baxışda ailə quruculuğu, onun əmələ gəlməsi və inkişafı ilə əlaqədar bir ifadə diqqəti cəlb edir. Əsərdə qədim ailə şəkillərindən birinin – ikili aidə həyatının təsvirinə və şərhinə geniş yer verilmişdir. Lakin müəllif əslində bu ifadədən istifadə edib, güclü bədii ümumiləşdirmələr yolu ilə gedərək, qədim cəmiyyətin, insan inkişafının uşaqlıq dövrünü bitirərək yetkinləşmə dövrünə qədəm qoymaq üzrə olduğu bir dövrü canlandırmağa çalışmışdır. Ona görə də «Qızlar bulağı» romanında yaziçi ailə həyatının təsvirindən, ailələrdən ibarət qəbilə həyatının və ondan da bütöv bir ulusun həyatının təsvirinə keçmiş, bu təsvirlərdə də elmi və tarixi mənbələrə istinad etmişdir. Y.B.Çəmənzəminli qəbilə həyatındaki köhnəliliklə yeniliyin tənasübü və mübarizəsini, yeniliyin doğuluşunu və inkişafını obrazlarla canlandırmağa çalışmış, tarixilik prinsipinin tələblərinə, ailə həyatının təsvirində olduğu kimi qəbilə həyatının təsvirində də mümkün qədər gözləmişdir. Əsər bütövlükde qədim cəmiyyət haqqında yazılmışdır. Qədim cəmiyyəti bir tam halında canlandırmaq, insanların əzəli və ədəbi olan, qədimdən başlayıb gələn inkişafını, istəyini, arzu və xəyallarını əks etdirmək müəllifin əsas məqsədlərindən biri olmuşdur. Bu zaman yaziçi insanın ictimai həyat uğrunda mübarizəsinin çox böyük bir tarixi keçmişə malik olduğunu təsvirinə və təsdiqinə xüsusi diqqət yetirmişdir.

«Qızlar bulağı» romanında yaziçinin, müasirlərinin diqqətini tarixə yönəltmək, cəlb etmək istəyinin gücü aydın hiss edilməkdədir. Bu baxımdan əsərin tarix dərsi ilə başlaması təsadüfi deyil. Müasırlik və inqilabılık ruhu tarixi keyfiyyət dəyişikliklərinə aparan bir proses kimi əsərin bütün məzmununa hopdurulmuşdur.

Y.B.Çəmənzəminlinin romanları xalqımızın mənşəyini, ictimai-siyasi həyatı, milli varlığı, etik və etnoqrafik xüsusiyyətləri ilə əlaqədar faktlarla zəngindir. Bu romanların məzmununda güclü tarixilik və

elmi yeqinlik var. Bu baxımdan «Qan içində» Vaqif dövründən bəhs edən qiyətli tarixi romanıdır. Xronoloji əhatə dairəsi geniş olan bu əsərin süjeti tarixi faktlar, dövrün mühüm hadisələri əsasında qurulmuşdur. Tarixi materiallardan istifadə prinsipinə görə «Qan içində» romanını Aleksey Tolstoyun məşhur «Birinci Pyotr» romanı ilə müqayisə etmək olar. «Birinci Pyotr» kimi «Qan içində» romanının da əsasına tarixi-xronoloji prinsip qəsdən qoyulub; «Qan içində» əseri də xronikadır, «ancaq xüsusi tipli, roman elementləri ilə mürəkkəblişdirilmiş xronikadır».

Y.B.Çəmənzəminli romanın ilk səhifələrindən keçilmiş tarixi yolun işıqlı tərəfini göstərməyə çalışmaqla xalq həyatı və mübarizəsinin tarixi inkişafına nikbin baxışını da ifadə etmişdir. Lakin yazıçı tarixi idealizə də etməmişdir: əksinə, öz dövrünün nailiyyətləri səviyyəsində dayanaraq, tarixin ən parlaq səhifələrini belə bütün ziddiyyətləri ilə göstərmək yolu seçmişdir. Həmin ziddiyyətlər yazıçı təxəyyülünün məhsulu deyil, tarixin özündən alınmışdır və çoxşaxəliliyi ilə dövrün ictimai-siyasi həyatındaki qarşılığı şərtləndirir. Yaziçı romanda bu ziddiyyətləri nəinki əhatə edə bilməşdir, hətta müxtəlif vəsiyətlərlə bütün çoxşəkilliliyi ilə göstərməyə müvəffəq olmuşdur.

Romanın birinci hissəsində yazıçının təhkiyə və təsvirlərində aydın olur ki, xaricdən hələlik heç bir hücum gözlənilmədiyi zamanlarda belə, ölkənin daxili həyatında tam sakitlik, rahatlıq yox idi, əksinə «...adımı qorxu hissi bürüyürdü. Bu qorxu hər kəsə aid idi. Ölkənin aşağıdan yuxarıya heç bir təbəqə və sinfi xanın qəzəbindən yaxa qurtara bilməzdi...» Xanın və adamlarının üst-üstə yığılan qəzəbi və qorxusu isə məhz «həyatın dibində» yaşayanların güzəranını dözləməz edir, səbrini tükəndirirdi. Nəhayət, xan zülmünə qarşı xalq kini yetişir və bu da Qaçaq Səfərlərin meydana çıxmazı ilə nəticələnirdi.

Romanın «İkinci hissəsi»ndə Qarabağ xanlığının həyəcanlı günlərinin təsviri davam edir. Göstərilir ki, ölkə həyatındaki qarışqlıqlarla əlaqədar xanlıq öz sakitliyini və rahatlığını itirmişdir.

Bu hissədə Azərbaycan xanlıqlarının bir-biri ilə çekişmə və vuruşlarının təsvirinə daha çox yer verilmişdir. Ədib ölkədəki qırğınları, nahaq qanları, baş kəsmələri, göz çıxarmaları, quldur talanlarını göstərməklə oxucunu «ölkəni qarış-bulaşdır», «dünyanın növrağı dönüb» kimi nəticələrə inandırmağa müvəffəq etmişdir.

«Üçüncü hissə»nin əvvəlində müharibələr və çekişmələr nəticəsində xalq güzəranının daha da ağırlaşması, ikinci Rusiya-Türkiyə müharibəsi (787-1791) ilə əlaqədar Rusiya qoşunlarının Qafqazdan getməsi, İran daxilindəki vuruşmaların davam etməsi kimi tarixi sə-

bəblərə görə Qafqazın yeni bir müddət özbaşına buraxılması nəticəsində Qarabağ hökmdarı İbrahim xanın öz mülkündə rahat səltənət sürməsindən bəhs olunur.

Lakin çox keçmir ki, İran şahının Qafqaza gəlməsi ehtimalı reallaşmağa başlayır. «Şah gəldi» xəbəri Qarabağ sarayındakı iki-üç ildən bəri davam edən asayışını pozur: xanlığın müdafiəsi üçün yeni tədbirlər düşünülür, qonşularla təzə ittifaqlar bağlanır. Xalqı da yeni təşvişlər, qayğılar bürüyür: xanın adamları çulgalayan qəzəbi və qorxusu yenə həddi-hüdudu aşır, üstəlik buna şah qorxusu da əlavə olunur.

Göründüyü kimi, xronoloji əhatə dairəsi geniş olan bu romanın süjeti tarixi faktlar, dövrün mühüm hadisələri əsasında qurulmuşdur.

Təsvir və əhatə olunan dövrü bütün cəhətləri ilə göstərmək üçün romana cəlb edilən hadisələrin və faktların çoxluğu əsərin süjetində və kompozisiyasında dolaşıqlığa və təkrara, hətta naturalizmə gətirib çıxara biləcək bir çox çətinliklər tövədir. Yaziçi bu çətinlikləri aradan qaldırmaq üçün müxtəlif üslub və vasitələrdən istifadə etmişdir. Bir misal: Romanda Qarabağ xanlığının Naxçıvan üzərinə iki hərbi səfərindən söhbət gedir. Birinci hərbi səfər təfsilati ilə təsvir olunur. İkinci hərbi səfər və onun nəticəsi haqqında isə ancaq məlumat verilir: birinci səfərin təfsilən təsviri ikinci səfər haqqında verilmiş məlumatın oxucu təsəvvüründə dolğunlaşmasına kömək edir.

Romanda hadisələr ölkənin daxili həyatı, qonşu hökmdarlıqlara münasibəti. İran istilaçılarına qarşı mübarizəsi və Rusiya ilə əlaqəsi məsələləri ilə, habelə ayrı-ayrı obrazların həyatı, fəaliyyəti və bir-biri ilə münasibəti ilə əlaqədar xətlər üzrə inkişaf etdirilir. Bütün bu xətlər bir ana xətti ətrafında birləşib, romanın əsas süjetini təşkil edir.

Romanın əsas süjetləri tarixi şəxsiyyətlərdir. Əsərdəki hadisələrin mərkəzində isə XVIII əsrədə yaşayıb-yaratmış görkəmli şair və dövlət xadimi M.P.Vaqif dayanmışdır.

Y.B.Çəmənzəminli Vaqif dövründən roman yazmaq işinə başlayanadək «Azərbaycan ədəbiyyatına bir nəzər» kitabında, «Tariximiz haqqında Azərbaycan müəlliflərinin əsərləri», «Molla Pənah Vaqif haqqında» məqalələrində böyük şairin həyatı, dövrü, yaradıcılığı və «siyasi siması» barədə qiymətli fikirlər söyləyib, yeni dövr Vaqifşünaslığının inkişafında xeyli iş görmüşdür. Ədib ardıcıl və dərin bir tədqiqat nəticəsində yəqin etmişdi ki, Vaqifin dövrünə dair türk, rus, erməni və fars dillərində zəngin material var. Bu materiallarla tanış olan yazıçı təəssüflənirdi ki, «indiyə qədər Vaqifin həyatına və dövrünə dair ətraflı bir əsər meydana çıxmadı. Yazılanlarda da tarixi materiallarla bərabər, bir çox uydurma şeylər var».

«Qan içində» romanında xalq həyatının təsviri mühüm yer tutur. Yaziçı romanda xalq həyatını hərtərəfli canlandırmaq üçün mənalı təfərruatlardan, maraqlı epizodlardan istifadə etmiş, xalq nümayəndələrinin Qaçaq Səfər, Kazım kimi dolğun bədii surətlərini yaratmışdır. Əsərdə Səfərin qaçaqlığı, həyatın son dərəcə eğırlığına və dözlülməzliyinə qarşı xalq çıxışının qabarlıq bir forması kimi göstərilmiş və ümumiləşdirilmişdir. Onun qaçaqlıqdan əl çəkib, üzə çıxməq təklifini tez qəbul etməsi isə xalqın despotizmle barişa və birləşə biləcəyinə inam ifadə etmir, xalqın həyat idealının aydınlaşdırılmasına imkan verir. Bundan görünür ki, xalq qanlı çəkişmələrə nifrət edir, dinc həyat arzusu və axtarışını da onun böyük yaradıcı təbiəti ilə əlaqədardır. Romanda Kazım-Vaqif arasındaki yaxınlıq şairlə xalq arasındaki yaxınlığı xatırladır. Bundan başqa Kazım surəti inkişaf etdirilərək xalqlar dostluğu məsəlesi ilə əlaqələndirilmişdir.

«Qan içində» romanında dövrü səciyyələndirən, həmçinin milli və yerli kolorit çox güclüdür.

Y.B.Çəmənzəminli müəyyən müddət Fransada Paris yaxınlığındaki Klişe şəhərində işləmiş, özürün dediyi kimi, «sadə əməkçi-lərdən» biri olmuş, burjua «demokratizminin» və «kinsanpərvərliyinin» əsl mahiyyətini dərk etmişdir. Ədib Vətənə qayıtdıqdan sonra yazdığı bədii əsərlərində bunu əks etdirməyə çalışmışdır. Bu əsərlər içərisində «Həzrəti-Şəhriyar» (1935) komediyası xüsusi yer tutur. Bu komedyada yazıçı hələ 1926-cı ildən nəzərdə tutduğu kapital-burjua dünyasının eybəcərliklərini tam kəskinliyi ilə ifşa etmək kimi bir məsələnin müvəffəqiyətli bədii həllini vermişdir.

Bəllidir ki, gülüş bədii inikaf və ifşa vasitəsi kimi görkəmli ədibin inqilabdan əvvəlki yaradıcılığında çox istifadə edilmişdi. Onun inqilabdan əvvəlki yaradıcılığını belə bir gülüşsüz təsəvvür etmək olmaz. «Həzrəti-Şəhriyar» müəllifin parlaq istedadının bədii gülüşlə, xüsusişlə satira ilə əlaqədar cəhətinin, bu cəhətlə şərtlənmiş yaradıcılıq imkanlarının tam təcəssümü kimi yaranıb.

Komediyada ilk əvvəl diqqəti ölkələrində baş vermiş inqilabdan, onun təlatüm və firtinalarından qaçqın düşmüş mühacirlər cəlb edir. Bu bəllidir ki, Böyük Oktyabr sosialist inqilabının təsiri ilə Türkiyədə də milli azadlıq hərəkatı güclənir. Bu hərəkatın əsas hərəktərverici qüvvəsi kəndlilər idi, lakin ona fəhlə sinfi yox, burjuaziya rəhbərlik edirdi. Türkiyədə inqilab qalib gəldikdən sonra onun düşmənləri özlərinə xaricdə sığınacaq axtarırlar. Vətəndən qaçıb özünə xaricdə, bu əsərdə isə Fransada «sığınacaq tapanlar»dan biri Süleyman Saleh bəydir. Süleyman Saleh bəyin adı Türkiyə respublikasının yaradıcısı Mustafa Kam-

lın elan etdiyi 150-lər sıyahısına düşmüşdür. Bu 150-lər isə respublikanın düşmənləridir. Türkiyəli mühacirlərdən biri də Xəndan əfəndidir. Onun mühacir olmasına səbəb inqilabdan küsməsidir.

Türkiyəli mühacirlərdən ikisi isə -- Əbdülezim paşa və Əbdülqədim paşa «Sultan Əbdülhəmid qurbanlarındandır». Bunlar dövrularını keçirmiş, gələcəklərini tam itirmiş və tarixin hərəkəti nəticəsində bir kənara atılmışlar. Bu baxımdan onlar, bir növ, böyük Mirzə Cəlilin «Bəlkə də qaytardılar» hekayesindəki «kölgələri» xatırladırlar.

İki mühacir də azərbaycanlı tələbədir – Bağır və İbadulla.

Bu tələbələr oxumaq əvəzinə, tələbəliyə və ümumiyyətlə, insanlığa yaramayan vətəndaşlıq hissindən və ictimai qayədən uzaq nifrətəlayiq varlıqlar kimi müəllifin kəskin ifşa hədəfi olmuşlar. «Paris» romanında da yəzici belə mənfi tələbə tipləri yaratmağa çalışmışdı. Lakin Y.B.Çəmənzəminlinin yaratdığı bütün mənfi tələbə tiplərindən daha çox nifrətəlayiqi və daha amansız ifşa olunanı «Həzrəti-Şəhriyat»dakı Bağır və İbadulladır.

Əsas surətlərdən biri olan Naum əfəndi iri kapitalist ölkələrinin və böyük bank sahiblərinin Türkiyədə baş verən hadisələrə marağını görüb, bundan varlanmaq üçün istifadə etməyə çalışır, yalançı Həzrəti-Şəhriyat hazırlayıb, onun Parisə gəlməsi xəbərini yayır. Beləliklə, bir tərəfdən iri kapitalist dövlətlərinin Yaxın Şərşə və inqilabın çətin yolu ilə irəliləyən gənc dövlətlərə münasibətinin, digər tərəfdən burjua «demokratizmi» və «humanizmi»nin saxta mahiyyəti açılır və ifşa olunur.

Komediya yeddi şəkildə ibarətdir. Bu şəkillərdə təsvir edilən hadisələrin vaqe olduğu şəhər Parisdir, cərəyan etdiyi yerlər isə müxtəlifdir. Birinci şəkildə Süleyman Saleh bəyin yaşadığı otaq, ikinci şəkildə Naum əfəndinin iş otağı, üçüncü şəkildə qəhvəxana, dördüncü şəkildə «Şanz-Elizə» otelinin təntənəli salonlarından biri, beşinci şəkildə «Sarayı-Fatma», altıncı şəkildə Lüksemburq bağlı, yeddinci şəkildə rəssam Behicənin atelyesi hadisələrin baş verdiyi yerlərdi. Bu çoxməkanlılıq nəinki dağınqliq törədir, əksinə yuxarıda haqqında danışılan məsslələrin həlli üçün çox münasib bir fon hazırlanmış olur. Bu fonda obrazlar hərəkət edir, iş görür, öz xarakterlərinin səciyyəvi cəhətlərini tam mənada meydana çıxarırlar.

«Həzrəti-Şəhriyar»da Y.B.Çəmənzəminli komik priyomlardan alogizmə daha çox müraciət etmişdir. Elmi-nəzəri ədəbiyyatda alogizmə müxtəlif təriflər verilir. Bu təriflərdən ən münasibi isə, Vladimir Frolov dediyi kimi, V.Propp tərəfindən verilmişdir. Onun «Komizm və gülüş problemləri» kitabından aydın olur ki, alogizm ədəbiyyatda və həyatda iki şəkildə – ya surətlərin məntiqsiz danişığında, ya da ağılsız

hərəkətlərində təzahür edir.

Bu surətlər alogizmin sözlə ifadə olunan və açıq görünən şeklindən istifadə ilə canlandırılmışdır. Xəndan Əfəndi, Əbdüləzim paşa və Əbdülfəzim paşa obrazları danışçıları ilə güllüş doğururlar.

Süleyman Saleh bəy, Bağır və İbadulla obrazları alogizmin açıq yox, daha çox qapalı, gizli formasından istifadə ilə canlandırılmışdır. Bunların söz və hərəkətlərində zahirən möhkəm məntiq var. Süjet inkişaf etdikcə tamaşaçı və ya oxucu bu surətlərin müvəffəqiyyətlə bəslədikləri ümidi necə yoxa çıxdığını, «məntiqləri»nin necə sarsıldığını aydın görməyə başlayır. İlk oyuna böyük həvəslə daxil olub, axıra qədər böyük canfəşanlıqla iştirak edən Süleyman Saleh bəy, Xəndan Əfəndi, Bağır və İbadulla bu oyunda ona görə uduzur və möglub olurlar ki, özlərindən daha güclü bir firıldaqçı olan Naum Əfəndi ilə qarşılaşırlar. Bu firıldaqçılar isə «beynəlmiləl nəxünəçi»dir. Onu böyük firıldaqçı və lotu kimi ancaq Şeyx Nəsrullah ilə müqayisə etmək olar. Lakin o, Şeyx Nəsrullahdan fərqli olaraq daha geniş, beynəlxalq miqyaslı bir meydanın oyunçusu, daha doğrusu, oyunbazdır. «Dördlüyün» Naum Əfəndi ilə tanış olması, onunla əlaqəyə girməsi və «işə» başlaması, aldadılarlaq «oyundan kənar» vəziyyətdə qalması səhnələrində tənqid hədəfləri bütün iştirakçılardır və əsas tənqid tərzi isə, bir növ, sabirvarıdır. Tənqid hədəflərinin varlıqları, mahiyyəti, əsasən, onların danışçılarında açılır və bu açılığın özü satirik güllüş doğurur.

Pyesdə tənqid hədəflərinin ifşası üçün başqa vasitələrdən də istifadə olunmuşdur. Yəni əsərdə işfaçı surətlər də vardır. Naum Əfəndi tərəfindən aldadıldıqdan sonra «dördlük» yeni bir «oyun» təşkil etməyə çalışır. Qarımış amerikalı qızların pulunu ələ keçirmək üçün düzəldilmiş bu oyun necə qurtaracaq? Bu «oyunu» pyesə daxil etməkdə müəllifin güddüyü qayə, ifadə etmək istədiyi fikir nədir?...

İlk baxışda ələ görünür ki, ikinci oyun təkrar və ya uzunçuluq təhlükəsi yarada bilər. Lakin komediya sona çatanda aydın olur ki, ikinci «oyunun» da özündə xüsusi məna yükü var və bu da görkəmli yazılıçının yaradıcılığının yeni mərhəlesi – sovet dövrü ilə əlaqədardır, bu dövrə xas xüsusiyyətlə bağlıdır.

İkinci oyun göstərir ki, Y.B.Çəmənzəminli hətta satirik komediya janrında yazdığı əsərdə müsbət surət yaratmağa çalışır və bu yol ilə insana inamını ifadə edir. Rəssam Bəhicə surətinin müsbət planda işlənib, ifşaçı surət kimi verilməsi və Xəndan Əfəndinin inkişaf etdirilərək son məqamda Bəhicə surəti ilə bir mövqeyə çıxarılması təsadüfi deyil, yuxarıdakı fikri tam təsdiq edir.

Y.B.Çəmənzəminli kinodramaturgiya janrına müraciət edən ilk

Azərbaycan yazıçılarındandır. O, bu janrla yaradıcılığının son dövründə məşgül olmağa başlamışdır. Ədibin kino dramaturgiya sahəsində fəaliyyətini eks etdirən əlyazmalarının bəziləri Respublika Əlyazmaları İstítutundakı arxivdə saxlanılır. Bunların içərisində «Altunsaç» ideyaməzmununa və bədii xüsusiyyətlərinə görə daha çox diqqətəlayiqdir.

XX əsr Azərbaycanda ilk böyük tikintilərdən biri olan Mingəçevir Su-Elektrik Stansiyası xalqımızın əsrlərlə əfsanələrdə ifade etdiyi arzusunun həqiqətə çevrildiyini bədii surətdə eks etdirmək üçün şair və yazıçılarımıza yeni mövzu və geniş material vermişdir. Y.B.Çəmənəzəminlinin 1937-cı ildə yazdığı «Altunsaç» kinosenarisi də Mingəçevir Su-Elektrik Stansiyası tikintisi ideyasından istifadə ilə yazılmışdır. Müəllif bu əsərdə də yeni tipli müsbət surət yaratmağa xüsusi diqqət yetirmişdir.

Y.B.Çəmənəzəminlinin müasir mövzuda yazdığı bu əsərində real gerçekliyin bədii inikası üçün folklorizmdən özünəməxsus tərzdə bədii vasitə kimi istifadə etməsi də maraq doğurur. Ssenaridə «Altunsaç» əfsanəsindən istifadə olunması və onun «Altunsaç» adlandırılması təsadüfi deyil, «Altunsaç» və «Xan qızı Altunsaç» adlı tatar xalq əfsanələri məshhurdur.

Tatar yazıçılarının bədii yaradıcılıq üçün istifadə etdikləri bu əfsanələrdə yadelliklərə qarşı qəhrəmanlıqla vuruş əhvali-ruhiyyəsi və səadətə öz zəhməti ilə çatmaq fikri ifade olunmuşdur. Y.B.Çəmənəzəminlinin istifadə etdiyi «Altunsaç» əfsanəsində də yadelli işğalçılara qarşı dərin qəzəb və nifrət üstün yer tutur; lakin bununla yanaşı onda gələcəyə böyük, sarsılmaz inam da var. Ssenaridə məhz bu böyük və sarsılmaz inamın yeni dövr quruculuğu tərəfindən doğruldulmasının; xalq arzusunun həqiqətə çevrilməsinin təsviri əsas yer tutur. Bu cəhət ssenarinin ideya-məzmun aktuallığını şərtləndirir.

Y.B.Çəmənəzəminli yaradıcılığının ilk dövründən dildə sadəliyə və saflığa ciddi fikir vermiş, əsərlərini xalq üçün anlaşıqlı bir dildə yazımağa çalışmışdır. Yaziçi yalnız bədii əsərlərində yox, «Əcəmilik möhürü və onunla mübarizə», «Dil məsələsi», «Bizə ciddi mətbuat çoxdan lazım idı» kimi məqalelərində də Azərbaycan ədəbi dilinin sadəliyi; təmizliyi və xəlqiliyi uğrunda mübarizədə bilavasitə iştirak edirdi. Həmin məqalələrdə söylənən fikirlər mollə nəsreddinçilərin dil məsələsi ilə əlaqədar tələbləri ilə yaxından səsləşir. Ədib yaradıcılığının sonrakı mərhələlərində də Azərbaycan dilinin tarixini və təbiəti ni öyrənmək sahəsində çox mühüm axtarışlar aparmışdır. Bu axtarışların nəticəsi ədibin tərtib etdiyi hüqətlərdə və dilimizlə əlaqədar məqalələrində müəyyən qədər eks olunmuşdur. Ədibin əsərlərinin dili ilə

klassik ədəbi dil ənənələrimizin ən yaxşı cəhətlərini mənimsemək və canlı xalq danışq dılınlə daha çox yaxınlaşmaq istiqamətində daim inkişaf etmişdir.

Biz yazılıçı kimi Y.B.Çəmənzəminlinin sözə münasibəti, sözdən özünəməxsus istifadə üsulu var. Söz Y.B.Çəmənzəminli üçün, hər şeydən əvvəl, fikiri və hissi ifadə etmək, bu yolla da fikir və hiss doğurmaq vasitəsidir. Söz yerində düşəndə onun məna və estetik cəhətləri birləşir və daha təsirli olur.

Y.B.Çəmənzəminli də hər sözün yerini tapmaqla, hər sözü öz yerində işlətməklə və qəlbə təsir etməyi bacarır, sözün məna və estetik cəhətlərini vəhdətdə götürməklə fikri hərəkətə getirir, hiss oyadır. Sözə bu cür münasibət ədəbin yaradıcılığının bütün mərhələlərində özünü göstərir. Onun hekayə, roman və pyeslərində sözün fikir və hiss oyatmaq, əqidə və hərəkət doğurmaq imkanından böyük sənətkarlıqla istifadə olunmuşdur.

### CƏFƏR CABBARLI (1899 – 1934)

Cəfər Cabbarlı müasir Azərbaycan ədəbiyyatının və teatrının inkişafında müstəsna xidmətləri olan sənətkarlardandır. Onun misilsiz yaradıcılığı mədəniyyət tariximizdə möhkəm iz buraxmışdır. 1920-ci ildən yüksəliş yoluna qədəm qoyan incəsənətimizin beşiyi başında duranlardan biri C.Cabbarlı idi. O, həm ədəbi yaradıcılığı, həm də ədəbi-tənqidi məqalələri ilə ədəbiyyatımızın həm elmi-nəzəri, həm də praktiki cəhətdən formalaşmasına, möhkəmlənməsinə çalışmışdır.

Ədəbiyyata şair, nasır, felyetonçu-jurnalist kimi gelən Cabbarlı dramaturq kimi şöhrət tapmış, Azərbaycan dramaturgiyasının banilərindən biri mövqeyinə yüksəlmışdır. Cabbarlı ən çox dramaturgiya və teatrımıza yeni həyatın mühüm problemlərini, onun real, həyəcanlandırıcı lövhələrini getirməklə özündən sonrakı yazıçılara örnek olmuş, xüsuslu ədəbi məktəb yaratmışdır. Cabbarlı məktəbi, Cabbarlı irsi, Cabbarlı ənənələri indi də yaşayır. Böyük sənətkar digər xalqların teatr və dramaturgiyasının inkişafına da müəyyən təsir göstərmişdir.

\* \* \*

Cəfər Qafar oğlu Cabbarlı (Cabbarzadə) 1899-cu ildə mart ayının 22-də keçmiş Bakı quberniyasının Xızı kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Kömürçü Qafar kişi ailəsini dolandırmaq üçün bütün çətinliklərə dözmiş, lakin gözləri tutulduqdan sonra şəhərə

köçməyə məcbur olmuşdur. Bakının dağlı məhəlləsində yaşayış ailəni Qafar kişinin arvadı Şahbikə evlərdə paltar yumaqla, çörək bişirməklə dolandırırdı. Cəfəri uşaq ikən mollaxanaya verir, tezliklə oradan götürüb 7-ci «rus-tatar» məktəbinə qoyur. Səylə oxuyan C.Cabbarlı məktəbi bitirdikdən sonra Bakı Politexnik məktəbinə daxil olmuş, 1920-ci ilin əvvəllərində Politexnik məktəbin elektrik-texnika şöbəsini bitirmiş Azərbaycan Dövlət Universitetinin Şərq və tibb fakültələrində mühazirələrə qulaq asmış, sonra isə Bakı Teatr Texnikumunda təhsiliini tamamlamışdır.

C.Cabbarlı yaradıcılığa çox erkən başlamışdır. Uşaqlıqdan bədii ədəbiyyata maraq göstərən Cabbarlinin şeir sahəsindəki müvəffəqiyətlərinə müəllimleri S.S.Axundov və A.Şaiq diqqət yetirmişlər. 1915-ci ildən başlayaraq «Məktəb», «Babayı-Əmir», «Qurtuluş» və s. qəzet və jurnallarda şeir və felyetonları çap olunmuş, ilk pyeslərindən isə bəziləri inqilabdan əvvəl səhnədə oynanılmışdır.

S.Vurğun heç də təsadüfi deməmişdir ki, məncə Cabbarlı sənəti bizim son dövr incəsənətimizin qəhqəhə pilləsidir.

C.Cabbarlı 1920-ci illərdə daha coşğun ədəbi fəaliyyətə başlamış və həmin dövrde kamil bir sənətkar kimi yetişərək, yaradıcılığının demokratik istiqaməti ilə seçilən böyük söz sərrafına çevrilmişdir. Onun bədii istedadı cılalana-cılalana elə surətlə inkişaf edirdi ki, zamanın nəbzini tutan bir-birindən gözəl əsərlər yaratmaqla müvəffəq olurdu; o, həmişə ədəbi kəşfiyyatda, yaradıcılıq axtarışlarında olurdu.

Gənc yazıçı əvvəlkinə nisbətən böhranlı düşüncələrdən, dolaşış fikirlərdən uzaqlaşmaq üçün yeni həyatın qaynar nəfəsini duymağa, onu öyrənib əks etdirməyə səyle çalışırdı.

C.Cabbarlı Cümhuriyyət dövründə tamamilə düz yolda idi: o öz əsərlərində əsl türkçü kimi çıxış edir, türkülüyü yayan və təbliğ edən alovlu tribun kimi fəaliyyət göstərirdi. Onun Cümhuriyyət dövrü yaradıcılığı bu mənada olduqca ibrətli və mənalı idi.

Bu zaman C.Cabbarlı tanınmış yazıçı idi. Onun «Vəfali Səriyyə, yaxud yaşındə gülüş» ilk dram əsərindən sonra yazdığı «Solğun Çiçəklər», «Ədirnə fəthi», «Trablis mühəribəsi və ya Ulduz», «Nəsreddin şah» dramları səhnədə oynanılmış, tamaşaçıların və ədəbi içtimaiyyətinin diqqətini cəlb etmişdi. Sonrakı illərdə oynanılan «Aydın» və «Oqtay Eloğlu» pyesləri onu dövrün məşhur yazıçılarından biri kimi geniş tanıtdı. 1929-cu ildən C.Cabbarlı Azərbaycan Dövlət Dram Teatrında ədəbi hissə müdürü və rejissor vəzifələrində çalışarkən teatrın

həyatı ilə daha sıx bağlandı. 1930-cu ildə dram teatrı ilə birlikdə Ümumittifaq teatr olimpiadasında iştirakı dramaturqun yaradıcılığına böyük təkan verdi. Teatrın Moskva, Leninqrad, Kazan şəhərlərində göstərdiyi «Od gəlini» və «Sevil» tamaşaçıların qızğın alqışları ilə qarşılındı, əsərlər və onların müəllifi haqqında mətbuatda dəyərli məqalələr, rəylər dərc olundu. Bu böyük sənət imtahani C.Cabbarlını yeni yaradıcılıq qələbələrinə ruhlandırdı. «Almaz», «1905-ci ildə», «Yaşar», «Döñüş» pyesləri sənətkarın gərgin axtarışlarının və yeni yüksəlişinin məhsulları idi.

1934-cü ildə Azərbaycan yazıçılarının, sonra da sovet yazıçılarının I Ümumittifaq qurultaylarındakı çıxışları C.Cabbarlının bir yazıçı, nəzəriyyəçi kimi tanıtdı. O, sovet yazıçılarının I qurultayında SSRİ Yazıçılar İttifaqının idarə heyətinə üzv seçildi.

C.Cabbarlı tərcüməçi kimi də tanınmışdı. O, rus və dünya ədəbiyyatı klassiklərinin bir çox qiymətli əsərlərini – Şekspirin «Hamlet», «Otello», Şillerin «Qaçaqlar», L.N.Tolstoyun «Uşaqlıq», Bomarşenin «Fiqaronun toyu», Afinogenovun «Qorxu», Slavinin «Müdaxilə» və s. əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.

C.Cabbarlının yaradıcılıq üfüqləri çox geniş idi. O, kino, opera, nəzəri fikir sahələrində də qızğın fəaliyyət göstərir, hər vasitə ilə xalqın tərəqqisinə çalışır. Yaradıcılığının çiçəkləndiyi bir vaxtda, 1934-cü il dekabrın 31-də böyük sənətkar ürək xəstəliyindən qəflətən vəfat etdi. O vaxt böyük Müşfiqin alovlu misraları necə də təsirli səslənirdi:

Öldü! Ağlamayın gözlər ağlasın,  
Qələmlər ağlasın, sözler ağlasın.  
O ki söz atından tərpəndi, düşdü,  
Sanki şeirimizin bir bəndi düşdü.

Böyük sənətkar həyatı yaşayan C.Cabbarlının ömrü yaradıcılıq axtarışları, məfkurə yüksəlişi, yazıçı kəşfləri ilə diqqəti cəlb edir.

C.Cabbarlı yaradıcılığını janrlar üzrə təsnifləşdirərək onu bu cür xülasə etmək olar: poeziyası, bədii nəşri, dramaturgiyası və ədəbi-tənqidü görüslleri.

Onun ilk mətbü əsəri «Məktəb» jurnalının 1915-ci il 3 aprel tarixli nömrəsində dərc edilmiş «Bahar» şeiridir. «C.Cabbarzadə» imzası ilə dərc olunmuş şeirdə hissələrin təbiiliyi, təsvirin canlılığı, dilin rə-

vanlığı diqqəti cəlb edir:

Novbahar oldu, günəş şölələnib nur saçır,  
Qar ərir, sellər axır, ot göyərir səhrada.  
Yeni çıxmış gülə baxdıqca da bülbül dil açır,  
Gül bağına qonub nəğmə oxur azadə.

«Bahar» C.Cabbarlıının ilk şeirləri içərisində yeganə əsərdir ki, yalnız təbiət təsviri verir, ictimai məsələlərə toxunmur. İkinci və ondan sonrakı şeirlərində gənc şair qəlbinin narahatlıqları, cəmiyyət, onun ehtiyacları, nöqsanları, xüsusilə yoxsul əhalinin vəziyyəti ifadə olunur. İctimai mövzular getdikcə onu daha çox cəlb edir, həyəcanlandırır, nəticədə lirik və satirik ictimai şeirlər meydana çıxır.

Gənc şair uşaqlıqdan yoxsullarla temasda olduğundan mövcud cəmiyyətin ziddiyətləri, «Kiminin yoxsul, kiminin zəngin», «kiminin zahim, kiminin məzəlum» olması, zənginlərin rəhəmsizliyi, biganeliyi, fəqirlərin dözülməz ehtiyacları onun şeirlərinin, hekayə və dramlarının əsas mövzusu idi. Cəhalət, avamlıq, zülm, istismar, qadın hüquqsuzluğu, qayğısız ziyalılar, millətin işindən kənara çəkilən qələm sahibləri onun əsas tənqid hədəfləri idi.

Sinfî ziddiyətləri hələ dərindən dərk edə bilməyən gənc şair cəmiyyətin eyblərini bacardığı kimi göstərməkdən çəkinmir, XX əsr ədəbiyyatımızın güclü satira ənənələrinin yolu ilə gedirdi. Onun «Görməkdəyəm» (1915) satirik şeiri bu cəhətdən maraqlıdır:

Bağlamaq bel, ya güvənmək çox çətindir zahidə.  
Var itilgetimiz beş-on cüt, yox olardan faidə,  
Onlara içgi, qumar olmuş pozulmaz qaidə,  
Hamsını millət işində biəda görənəkdəyəm  
Milləti-məhzunu binitqü nida görməkdəyəm.

Mətbuatın rolunu millətə xidmətdə görən, xalq işinə yaramayan şairləri, qələm sahiblərini kəskin tənqid edən Cabbarlıının həmin şeirində deyildirdi:

Bircə bax bədbəxtliyə, bu qəzet də bihal olub,  
Mey yazır, dılber yazır, şair bizi dəllal olub,  
Bu mühərrir də danışmaz, zalim oğlu lal olub,

Cümləsin millət yolunda bisəda görməkdəyəm,  
Milləti-məhzunu binitqü nida görməkdəyəm

Milyonçuları, hacıları, müftəxorları, mollaları tənqid etdikdən  
sonra yenidən üzünü «Babayı-əmir»ə tutub deyir:

Ay Baba, sən söylə barı, millətin kirdarını,  
Sürt üzünə çernili, tənqid elə hər karını.

1915-ci ildə «Babayı-əmir» jurnalında bir-birinin ardınca satirik şeirləri ilə çıxış edən məktəbli şair üçün bu, əlbəttə, böyük cəsarət və gözel başlangıç idi. O, çıkış yolları göstərməyə çalışır, bəzən bunu sadəlövhələklə edir, lakin rahat olmaq bilmirdi.

İlk şeirlərdən «Qürub çığı bir yetim», «Boranlı qış gecəsi» lirik-hissi səpgili şeirlər, «Nə edim?», «Novruz bayramına hazırlaşan müsəlmanlara töhfə», «Görməmişəm,eşitmışəm», «Bir, iki, üç kərə» və s. satiralar məhz həmin bu mövzuya həsr olunubdur. Şair gah hiddət və qəzəblə, gah mülayim, gah da bədə ilə müasirlərinə təsir göstərməyə çalışır, xalqı düşünməyə, yoxsulların halına yanmağa çağırır.

C.Cabbarlı hökumət idarələrində, dövlət Dumasında gördüyü zalımları da lənətləyir. «Üstünə» (1916) şeirində ifşa bu cəhətdən yenidir:

Qlasnilər bütün hacı, hamısı hala bixəbər,  
Alır pulu, gedir yatır; nə inqilab, nə dərdəsər?  
Uçur fəqirlərin evi, qalır əyalı dərbədər,  
Bu pis zamanda pul da yox, Dum əqli hər gün, hər səhər  
Qapıb külüngünü gəlir, ucuq komanın üstünə!

Şeir yaradıcılığında «Molla Nəsrəddin» ənənələri, xüsusilə Sabir şeirinin mövzu və formaları açıqca gözə çarpan şairin qadınların həyatına həsr olunmuş şeirləri də çoxdur. Qadın hüquqlarını tapdalanıların tənqidini cahil ataların, ərlərin zülmü, qadınların arzu və istəkləri, məktəbə, mədəniyyətə can atmaları «Qızım»; «Hürriyəti - nisvançılara protesto», «Qızlardan kişilərə protesto», «Arvadlar deyir», «Kişilər deyirlər» və s. onlarla şeirdə öz əksini tapmışdır.

\* \* \*

İlk şeirleri ilə bir vaxtda C.Cabbarlı ilk dram əsərlərini də yazmışdır. Birinci dram əsəri «Vəfali Səriyyə, yaxud yaş içində gülüş»də (1915), klassik Azərbaycan dramaturgiyasının, M.F.Axundovun ənənələri hiss olunur. Mövzu yeni deyildi. Burada feodal-patriarxal cəmiyyətin yaramaz qalıqları - qadın hüquqsuzluğu, avamlıq, din xadimlərinin riyakarlığı göstərilmişdir. Gözüaçıq, savadlı Səriyyə və onun əmisi oğlu «student» Rüstəmin bir-birinə məhəbbəti, sədaqəti və onları bir-birindən ayırmaga çalışan cahil qohumların cidd-cəhd'ləri süjet xəttinin əsasını təşkil edir. Səriyyənin anası Çimnaz qızını öz dayısı Həmzənin oğlu qoçu Qurbana vermək istəyir, Səriyyə isə Qurbana getməyəcəyini bildirir. Beləliklə, münaqişə başlanır: bir tərəfdə Çimnaz, Həmzə və Qurban, digər tərəfdə öz məhəbbətini müdafiə edib qoruyan Səriyyə və Rüstəm. Həmzənin ikinci oğlu savadlı Məhərrəm də bu gənclərin tərəfində, zəif də olsa çıxış edir. O, atasını, qardaşını başa salmaq, bu bəd əməldən çəkindirmək istəyir, lakin uzun-uzadı nəsihətlərdən irəli gedə bilmir.

Səriyyə və Rüstəm əsərin əvvəlində mübariz deyillər, əvvəl «Göz yaşı tökmək», «Acizanə yalvarmaq»la Çimnazı yola gətirməyə çalışan gənclər, bunlar kömək etmədikdə qəti hərəkətə keçir və hökumət nümayəndələrinin işə qarışması nəticəsində arzularına çatırlar. Dinin gözəlliyindən, şəriətin ədalətindən uzun-uzadı dəm vuran, lakin qızın razılığını almadan rüşvətlə onun kəbinini istəmədiyi adama kəsən din xadimləri əsərdə ustalıqla ifşa edilir və cavan müəllif çox işlənmiş bu mövzunu özünə məxsus yeni vəsitələrlə verərək gülüş doğurur. Münaqişə sadə, birxəttli olsa da həyatı, inandırıcıdır, hadisələr tipik, bitkin verilir, əsərdə yiğcamlıq, klassik ənənələrə sədaqət duyulur.

«Solğun çıçəklər» (1917) pyesində də əsas münaqişə bir ailənin daxilində verilir. Ailə-məişət dramı olan bu əsərdə, cəmiyyət, bəşəriyyət üçün tipik bir məsələ - pul, var-dövlət və məhəbbət məsələsi qoyulur. Cəmiyyətdə var-dövlət üzərində qərar tutan əxlaq normaları, pul hərisliyi əleyhinə müəllif təmiz insan mənəviyyatının hiqəriqlarını, aldanmış gəncin zəif də olsa üsyan səsini qaldırır.

Yazıcı pulun təsiri altında insan psixologiyasının dəyişilməsi prosesini verir, acı nəticələrini göstərir.

Müəllif kəskin təzad yolu ilə xeyir və şər tərəfi bir-birindən fərqləndirmiş, müsbət və mənfi surətləri qatı boyalarla əks qütb'lərə ayırmışdır. Sara nə qədər gözəl xasiyyətlidirsə, Gülnisə və qızı Pəri o

qədər çirkin, xəbis, rəhmsiz və qəddardırılar. Onlar məqsədlərinə çatmaq üçün cinayətdən belə çəkinmirlər. Əbdül əmi də Sara kimi yalnız müsbət xüsusiyyətlərin daşıyıcısıdır. Sadəlövhilüyünün qurbanı olan Bəhram da mürəkkəb surət deyil.

İlk qələm təcrübələrindən olan bu əsərində Cabbarlı sənətkarlıq axtarışlarının əvvəlində idi, qüsurlar da (xarakterlərinin birxətliliyi və s.) buradan irəli gəlirdi.

C.Cabbarının ilk dramları içərisində «Nəsrəddin şah» (1916-1918) faciəsi mühüm bir hadisə idi. Bu əsərində dramaturq nisbətən geniş mövzuya əl atır, ailə-məişət dramından siyasi-ictimai problemlə tarixi drama müraciət edir. Pyesdə müəllif geniş kütlələrə, xüsusilə ölkənin əsasını təşkil edən kəndlilərə əzab və fəlakət gətirən istibdad üsul-idarəsinin əsaslarını baltalayır, onun eyiblərini açıb göstərir, aradan qaldırılması yollarını tapmağa çalışır, zülmə, ədalətsizliyə, sınıfı bərabərsizliyə qarşı üsyən ideyasını irəli sürür. Burada tənqid hədəfi tek-tək zalim, cahil adamlar deyil, milyonlarla insanın həyatını zəhərləyən yaramaz quruluş, dövlet başçılarıdır.

«Nəsrəddin şah»da C.Cabbarının baş qəhrəmanları ilk iki əsərə nisbətən mübariz, cəsarətli, şəxsi arzularla yanaşı ictimai ideallara malik adamlardır. Əsərdə XIX əsrin ikinci yarısındakı İranın və Cənubi Azərbaycanın vəziyyəti inandırıcı təsvir edilmiş, cəmiyyətdə baş qaldıran yeni qüvvələr, məşrutə ideyaları müəyyən əksini tapmışdır. Mirzə Rza Kirmani, Fərhad, Sitarə, Gülgəz, Nadir, vəzir Mirzə Təqi xan və başqaları ədalətli demokratik dövlət quruluşu haqqında fikir yürüdür, şaha qarşı mübarizə aparırlar.

Yalnız mövzusu etibarı ilə deyil, yazılış tərzi, quruluşu, dialoqların itiliyi, xarakterlərinin canlılığı, nisbətən mürəkkəbliyi və dilinin təbiiliyi ilə də «Nəsrəddin şah» Cabbarlı dramaturgiyasında inkişafdan xəbər verirdi.

Lakin C.Cabbarlı dramaturgiyası ilk dövrdə həmişə belə düz inkişaf yolu ilə irəliləmirdi, onun dramaturgiyasında bəzən üslub qarışıqlığı, realizmə xələl gətirən cəhətlər, məfkurəvi sənətkarlıq ziddiyətləri də özünü göstərirdi. 1917-1919-cu illərdə yazılmış bir neçə əsər - «Ədirnə fəthi», «Trablis mühəribəsi və ya Ulduz», «Bakı mühəribəsi» buna misal göstərilə bilər.

«Ədirnə fəthi» faciəsinin mövzusu I dünya mühəribəsindən alınmışdır. Xalq azadlığı ideyaları ilə çıxış edən yazıçı əsərini «6 pərdədə faciəyi-inqilabi» adlandırmışdır.

Əsəri «Faciəyi-inqilabi» adlandırması, ehtimal ki, ikinci pərdə-dəkə hadisələrə görədir. Bu pərdədə İstanbulda Soltan Əhməd bağçasında mıtinq təsvir olunur. Mıtinqdə Ədirnəni təslim etmək, yaxud geri almaq üçün vuruşmaq məsələsi müzakirə olunur, hökumət tərəfdarları – Xalid, Molla Sübhan və başqaları dövlətin təslim və sülh qərarını alqışlayır, Rüfət, Mustafa kapitan, Ənvər bəy isə bunu ölüm, namussuzluq adlandıraq qalanı geri almağı tərləi sürürler. Həmin məsələnin davamı, üçüncü pərdədə parlamanda göstərilir. Hökumət üzvləri təslim qərarını imzalarkən gənc vətənpərvərlərin başçılığı ilə yeni qoşun dəstələri gecə-gündüz dayanımdan cəbhəyə yollanır və qələbə çalırlar.

Burada bir çox sırların üstü açılır. Millətini satmaqda özünü günahkar bilən Xalid hərbi sırrı xəbər verdikdən sonra türklər qalanı düşməndən təmizləyirlər. Doğma bacısını sevdiyini eşitdikdə Xalid özünü öldürür. Kamal da intihar edir. Beləliklə, bu dolaşıq münaqişə başa çatır. Belə münaqişəyə «Ulduz» əsərində də rast gəlirik.

«Trablis mühəribəsi və ya Ulduz» pyesində Trablis uğrunda gedən mühəribə fonunda Ramiz və Ulduz adlı iki gəncin macəralı məhəbbəti təsvir edilir. Mühəribə ilə əlaqədar səhnələrin qəhrəmanı Ənvər bəy, «Ədirnə fəthi» pyesindəki kimi, burada da birxətli sxematik verilmiş və idealizə edilmişdir.

Əsərdə İtaliya qoşunları ilə ərəb-türk qoşunları arasında gedən mühəribələrdən səhnələr olsa da əsas yeri Ramizlə Ulduzun eşq macərası tutur. Bir-birini dərin məhəbbətlə sevən bu gənclərin arasında böyük maneələr durur. Bu maneələrdən biri – sınıfı ayrılıqdır. Zəngin, şan-şöhrətli İzzət paşa gözəl qızı Ulduzu aşağı təbəqədən olan mülazim Ramizə vermir və belə hesab edir ki, Ramiz hər cəhətdən ləyaqətli olsa da, sınıfı mənsubiyət cəhətdən sarayda böyümüş Ulduzun tayı deyil. Ulduz isə belə hesab etmir və sevgilisinə qoşulub dağlara qaçıır, quldur dəstəsi ilə birlikdə mağaralarda yaşayır. Burada onların qarşısına ikinci maneə çıxır: bu, Ulduza dəlicəsinə vurulmuş Harisdir. Haris «Otello»dakı Yaqonu xatırladır. O, növbəti səfərdən qayıdan Ramizə arvadının ona xəyanət etdiyini, ərəb Əbdürrəhmanı sevdiyini deyir, onları ayırmaga müvəffəq olur. Qəzəblənmış Ramiz Ulduzu öldürmək istərkən əli qalxımır, Harisə deyir ki, «apar, öldür!». Bundan sonra əsil macəra başlanır. Ulduzu qaçırmış Haris hər vasitə ilə onu hərəmi olmağa razı salmaq istəyir, lakin müvəffəq olmur. Peşiman olmuş Ramiz isə sevgilisinin dalınca qarabaqara düşür, hər dəfə ona

çatımaq məqamında Haris aradan çıxarır. İki gənc yalnız əsərin sonunda xeyirxah ərəb gəncləri Şəmsa və Əbdürəhmanın köməyi ilə bir-birinə qovuşur.

Ramiz surəti «Ədirnə fəthi» əsərindən igid, vətənpərvər gənc kimi məlumdur. Dağlarda quldur dəstəsinə qoşulmağa məcbur olsa da o, hor yerdə məzlumların pənahı kimi tanınır. Ədalətli, xalqını sevən, düz ilqarlı gənci quldur adı çox narahat edir, bu adı o özünə ləkə hesab edir. Çünkü o və onun adamları quldur deyillər, gizlənməyə, mağaralarda yaşamağa məcbur olan adamlardır. Ramiz gələndən sonra dəstə, Əbdürəhmanın dediyi kimi, «məzlumları müdafiə heyəti» olmuşdur. Ramiz haqq və ədaləti heç zaman unutmur, onun müdafiəçisi kimi çıxış edir. Ağır imtahanlara, həyatın amansız sınaqlarına məruz qalandan da o ədalətin qələbəsinə inamını itirmir, bu yolda vuruşur.

«Ulduz» əsərini yazarkən, ümumiyyətlə yaradıcılığının bu dövrü C.Cabbarlinin Şekspir, Şiller dramaturgiyası ilə müəyyən qədər təsirləndiyi dövrüdür. Bu, əsərdə münaqişə xəttində, qəhrəmanlar arasında bənzəyiş də hiss olunur. Haris hiyləgerlikdə, xəbislikdə Yaqodan geri qalmır, Ramiz sadədillikdə, safqəlbilikdə, çılgınlıqda Otelloya oxşayır, Ulduz təmizlikdə, günahsızlıqda, gözəllikdə Dezdemonaya yaxındır. Bu dövrdə haqq, ədalət şüərləri ilə çıxış edən, məzlumları zalimlərdən xilas edə biləcək bir qüvvə axtaran gənc dramaturq bəzən bu qüvvənin real yerini görə bilmirdi və bu da onu dolaşiq, səhv yollara aparırıdı. Lakin bir şey aydındır: o həmişə əzilən xalqı düşünürdü və onun tərəfində idi. «Ulduz» dramında ədib türkləri də, ərəbləri də iki cəbhədə verir: məzlumların tərəfdarları, haqq və ədalət uğrunda vuruşanlar və əksinə, xalqın düşmənləri, riyasət, şöhrət vurğunları. Cəz, Şeyx Sənusi, Şeyx İdris, Haris kimi mənfi surətlərin əksinə Əbdürəhman, Şəmsa ən gözəl insani sıfətlərə malikdirlər. Haris ögey qardaşının yerinə əmir olmaq üçün pak və ləyaqətli gənci böyük öldürdükdən sonra intiqamdan qorxaraq müvəqqəti dağlara çəkilmiş, quldur dəstəsinə qoşulmuşdur. O, burada da xəbis niyyətlərdən əl çəkmir. Igid və güclü döyüşü Əbdürəhmandan Ramizə qarşı istifadə etmək istəyir və deyir:

Ə b d ü r ə h m a n - Sən ərəbsən, degilmi?

Ə b d ü r ə h m a n - Atam ərəbmış, özüm də ona oxşar bir şeyəm.

H a r i s - Zarafatı burak! Dinlə, sözüm var. Sən ərəbsən, bən də ərəbəm. Burada tək ikimiz. Dörd yanımız türklərdir. Onların bir millətdaşını incitdiklərini görürsənsə kömək edirmişən?

Ə b d ü r r e h m a n - Məzlum kim olursa-olsun müdafiə edərəm.  
H a r i s - Xüsusən bir ərəb olursa?

Ə b d ü r r e h m a n - Bən xüsusi bilmirəm, məzлum hanki mıllətdən  
olursa məzлumdur, ona kömək etməlidir.»

İnqilabdan əvvəl C.Cabbarlının dörd əsəri səhnədə oynanılmışdır. «Solğun çıçəklər», «Ədirnə fəthi», «Trablis mühəribəsi», «Bakı mühəribəsi». Həmin əsərlər haqqında mətbuatda dərc olunmuş rəylərdə doğru göstərilir ki, gənc müəllif tamaşaçını cəlb etməyə, onu intizarda saxlamağa, tamaşanı axıra qədər izləməyə vadar etməyə nail olmuşdur. Son üç əsərin ideya-üslub xüsusiyyətləri haqqında isə fikirlər ziddiyətli, əsasən tənqididir. Dövrün tanınmış tənqidçisi S.Hüseyn «Ədirnə fəthi» əsərinin üslub qarışığından bəhs edərkən yazırıdı: «Cəfər əfəndinin «Ədirnə fəthi» əsərini müəyyən etmək bir qədər gücdür. Zira o, nə romantik, nə də həyatın üryan tamaşasından zövq alan realistdir. Olsa-olsa «Ədirnə fəthi» naturalist bir əsərdir. Daha doğrusu, bir az naturalist kimi görünür». Əsər üzərində fikirlərini davam etdirərək S.Hüseyn onun realist və romantik cəhətlərini də göstərir: «Ədirnə fəthi»nə naturalizm məsləki-ədəbisinə yaxın bir əsər demişdik. Fikrimizi qətiyyətlə söyləməmizə müsaidə verməyən bəzi şeylər vardır: əvvəla, əsərin tarixlə temas edən qismində müəllif naturalist kimi hərəkət etsə də, ikinci, roman qismində Rüfət bəyin müaşıqəsində büsbütün bu məsləkdən uzaqlaşır... realist kimi hərəkət edir. Son hadisədə: Zöhrə ilə Xalidin qarındaş olmasında gənc mühərrir bir qədər də geriyə gedir, yəni romantik olur. Demək, «Ədirnə fəthi»ndə iki əsas-iki mövzu olduğu kimi, iki də məsləki - ədəbi var. Bunların heç birisi digərinə baş əyməyib, tabe olmaq istəmədiyindən hər iki vaqie müstəqil olaraq yek-digərinə imtizac etməyir».

Tənqidçinin qeydləri əsasən düzgün idi. Realist yazıçı romanizm yolunu ilə getmək istəmişdi, bunu isə hələ lazımlıca mənimseyə bilməmişdi. Bu dövrde hələ məskurəcə sabitləşməmiş, yaşına, tehsili-nə, dünyagörüşünə görə ilk gənclik mərhələsini yaşayan, hələ lazımlıca formallaşmayan C.Cabbarlı xüsusilə Müsavat hakimiyyəti illərində böhranlı, ziddiyətli axtarışlar dövrü keçirirdi. «Bakı mühəribəsi» əsəri də belə bir dövrün məhsulu idi. Əsərin yalnız programı, afişaları qal-mış, özü isə əldə yoxdur, ona görə də onun haqqında fikir yürütütmək çətindir. Görünür, müəllif özü əsərindən razı qalmayaraq onu məhv etmişdir.

C.Cabbarlı ən faciəvi əsərlərində belə həmişə nikbinlik aşılımış, həyata, mübarizəyə səsləmişdir. Bu onun böyüklüyünün, uzaq-görənliyinin nişanəsi idi. Çox sevdiyi Azərbaycan sənətkarı Hüseyin Ərəblinskinin qəbri üstündə matəm şeiri oxuyan Bakı məktəblisi Cabbarlı qətlər, cinayətlər şahidi olduğu bu illərdə belə gələcəyi işıqlı görməyi, böhranlardan yaxa qurtarmağı bacarmışdır. Heyif ki, o, ətrafında çarşısan həqiqi xalq mübarizlərini, hələ yaxından görə bilməmişdi. Şair özü sonralar «Ey Dan ulduzu!» şeirində bunu böyük səmimiyyət və açıqlıqla etiraf edir:

Qaranlıq gecədə səni gözləyib  
Durmaqdan yoruldum, ey Dan ulduzu!  
Uzaq üfüqlərə göz gəzdirməkdən  
Az qala kor oldum, ey dan ulduzu!

Bu kiçik şeirdə Cabbarlı axtarışlarını, yanılmalarını və uğurlarını çox dəqiq ifadə edərək öz əməl ulduzunu tapmasını sevinclə bildirir:

Büsbüütün yorulub gücdən düşərkən  
Bir ulduz göründü uzaq üfüqdən,  
O görünən səndin, axır gəldin sən,  
Axır səni buldum, ey Dan ulduzu!

Beləliklə, C.Cabbarlinin yaradıcılığının yeni dövrü başlanır. Bu dövrde sovet hakimiyəti illərində istedadlı sənətkar həqiqi sənət yolunu, əsl qəhrəmanlarını tapır, məfkurəcə saflaşır, sənətkarlıq cəhətindən yüksəlir, yeni realizmi sənətkarı kimi yetkinləşir.

\* \* \*

Sovet hakimiyətinin ilk günlərindən C.Cabbarlı «Əxbar», «Komunist» qəzetlərində əməkdaş və tərcüməçi sıfətilə çalışmağa başlamışdı, bu da ona həyatdakı inqilabi dəyişiklikləri dərindən qavramaq, əsaslı duymaq üçün əlverişli imkan yaratmışdı. O zamankı quruculuq işləri, bir sözlə, yeni həyatın bütün Azərbaycanda – kəndlərdə və şəhərlərdə ilk müsbət cüçətiləri yazıcıının gözü önünde baş verir, bu barədə əməkdaşı olduğu redaksiyada hər gün külli miqdarda material oxuyur, canlı xalq sözü ilə qarşılaşır, bütün bunlar isə onu yazıl-yaratmağa ruhlandırırırdı.

Yazıcı birdən-birə yeni cəmiyyəti təsvir etməkdən çəkinərək keç-

mış cəmiyyətin təqiqid və ifşasını verən əsərlərini tamamladı. «Aydın», «Oqtay Eloğlu», «Araz çayı» dramları, «Qız qalası» poeması meydana çıxdı.

«Aydın» (1919-1921) təkcə C.Cabbarlının deyil, ümumən Azərbaycan dramaturgiyasının qiymətli əsərlərindən biri kimi indi də diqqətəlayiqdir. «Solğun çiçəklər» dramında qoyulan «altun dünyası»na qarşı etiraz motivi «Aydın»da, ümumiyyətlə, kapitalizm dünyasına, onun əxlaq normalarına qarşı üşyana çevrildi. Bu əsərlə ədəbiyyatımıza, səhnəmizə yeni tipli üşyançı qəhrəman – Aydın gəldi. O, səhnəyə yüksək humanist arzuları və təsirli həyat faciəsini gətirmişdi. Onun həyat, cəmiyyət, azadlıq, məhəbbət, ailə haqqında özünəməxsus müstəqil fikirləri, bəzən dəlaşiq, ziddiyətli, bir qədər də dumanhı görünən həyat fəlsəfəsi, həyat məramı var. O hər yerdə həqiqət axtaran azad bir insan kimi çıxış edir. Sadə, təmiz vicdanlı, yüksək bəşəri amala malik insanları «altun dünyası»nın hökmranlığından üstün tutan Aydın «Mən bir heç deyiləm, mən bir həqiqətəm» deyə «parasız, altunsuz», lakin saf və ali mənəviyyatlı yaşamağı əsil həyat hesab edir, yoxsul, lakin daxilən zəngin adamların yüksək cəmiyyətin cibi dolu, qəlbi boş ağalarından qat-qat üstün olduqlarını sübuta çalışır. Bu halda o, bir üşyankar, qüvvətli bir ifşaçı kimi böyük təsir gücünə malikdir. Burjua cəmiyyətinin çürük əxlaq normalarına, amansız qanunlarına, yalançı dinlərinə, adətlərinə qarşı çıxan Aydın elə bir cəmiyyət arzulayır ki, «... orada millətlər azad, fərdlər azad, zəhmət azad, vicdan azad, hərəkət azad, bütün varlıq azad, istila zənciri yox, şəşəə, dəbdəbə yox, fərman yox, hər kəs öz zəhmətinin, öz arzusunun quludur».

Bələ böyük arzuları ilə «altunsuz», cibiboş Aydın altun-kapital dünyası ilə üz-üzə gelir; fərdi, bir qədər də anarxist çıxışları ilə həmin dünyadan amansız məngənəsində sıxılır, əzilir, acizliyini dərk edir. Lakin o, Dövlətbəylərin, Balaxanların, ümumən, kapital dünyasının ifşasında mənən qalib gəlir.

Aydın sevimli arvadı gözəl və fədakar Gültəkini burjua mühitinin kəsif havasında qoruyub saxlaya bilmir, onların saf məhəbbəti bu mühitin ağır təzyiqi altında tapdanır, məhv edilir. Lakin Aydın obrazı Cabbarlıının gələcək əsərlərində get-gedə təkmilləşən, xalq içərisindən çıxmış, xalq üçün çalışan müsbət qəhrəmanların sələfi idi.

«Oqtay Eloğlu» (1923) pyesinin qəhrəmanı Oqtay Cabbarlıının müsbət qəhrəman axtarışlarında yeni bir həlqə, irəliyə doğru uğurlu bir addım oldu. Bu surət vasitəsi ilə Cabbarlı burjua-mülkədar quruluşuna,

onun antidemokratik mahİyyətinə, Aslanbəylərin mürtəce mühitinə qarşı əməlpərvər, xalqını düşünən, ifşaçı bir surət gətirir. Oqtay Aydına nisbətən daha həyati və müsbət qəhrəmandır. Oqtayın konkret həyat və fəaliyyət məramı – milli teatr yaratmaqdır. Bu məramla da o, qarşısında duran maneələrə qarşı güclüdür. O, deyir: «Qoy mənə gül-sünərlər, anlamasınlar – söysünərlər. Fəqət mən bu dərin uçurumları keçəcək, keçilməz dağları, sıldırm qayaları çeynəyib parçalayacaq və bu keşməkeşlər arasından bir səhnə, yoxdan bir var yaradacağam...»

XX əsrin tərəqqisi qarşısında geridə qalmış xalqına kömək üçün Oqtay hər şeydən – anasından, bacısından, var-yoxundan keçir və içtimai idealına nail olur, arzuladığı milli səhnəni yaradır. Lakin içərisində yaşadığı burjua mühitində onun qol-qanadını qırır, məhəbbətini əlin-dən alırlar, onu sürgün elətdirir, hətta dəli adlandırırlar. Oqtay məğlub olur, lakin susmur, ifşa edir, lənətləyir, damğalayır. O da Aydın kimi, həyatda həqiqət, ədalət axtarır. Oqtay həyatda olduğu kimi sənətdə, səhnədə də həqiqət tərəfdarıdır. Həyatiliyi, reallığı hər şeydən üstün tutan sənətkar divara vurulmuş əlvan kağızları cirarkən deyir: «Bütün bu süslər neçin? Həqiqəti gizlətmək neçin? Ey zavallı bəşəriyyət? Qoy bu qara daşlar bütün çılpaklıqları ilə görünsünlər! Həqiqət çirkin də olsa gözəldir. Çünkü o həqiqətdir».

Cürük, riyakar burjua-mülkədar mühitində Oqtay yalnız xalqı tanır, yalnız ona inanır və onun gələcək tərəqqisinə ümidi yanaşır: «Bu gün bir qoyun sürüsü kimi təsəvvür etdiyin ayağı çarıqlı, başı qapazlı bu zavallı kütlə fil addimları ilə irəliləyir. O bir il bundan əvvəlki deyildir. O yaradacaq... O xarıqələr yaratmağa müstəiddir!».

Uzun ayrıldıqdan sonra yenidən qayıtdığı səhnədə sevimli Firəngizi Karl Moorun bıçağı ilə öldürüb özünü xalqa təmsil etməsi də təsadüfi deyildi, onun xalqına inamından irəli gəldi.

«Od gəlini» (1928) əseri ilə C.Cabbarlı yeni yaradıcılıq yoluna qədəm qoydu, həqiqi realizm sənətkarı kimi çıxış etməyə başladı. Bu əsər təkcə C.Cabbarlının dramaturgiyasında deyil, eyni zamanda bütün Azərbaycan dramaturgiyasında və səhnəsində romantika ilə realizmin sintezi nəticəsində yaranan ilk nümunəsi idi. Mövzusu tarixdən götürülmüş bu əsərdə müasir ruh qüvvətlidir, dövrün bir sıra aktual, məsələləri qoyulmuşdur. Onlardan biri ateistik mübarizə məsələsidir. Hələ gənc yaşlarından yalançı dinə, onun naşirlərinə mənfi münasibətini bildirən yazıçı «Od gəlini» faciəsində əsasən bir ateist kimi çıxış edir, din pərdəsi altında baş verən ziddiyətləri əyani suretdə

göstərir, xalqın vətənpərvərlik ruhunda təriyəsinə kömək edirdi. Burada azadlıq uğrunda, vətəni yadelli qəsbkarlardan qorumaq yolunda, islam dinini bayraq edərək vətənə soxulmuş din naşirlərini ifşa və dəfə etməkdə nümunə olan mübariz xalq qəhrəmanları böyük təsir gücünə malik bədii surətlərdir. Bunlar C.Cabbarlinin müsbət qəhrəman axtarışlarında yeni tapıntıları idi. Dramaturqun ilk müsbət qəhrəmanları bir sıra gözəl, insani xüsusiyyətlərinə baxmayaraq hələ müəllifin arzu etdiyini həqiqi ideal qəhrəmanlar deyildilər. Bunlar yalnız tənqid və ifşaçılıqda qüvvətli olub, müsbət məramnamələrini həyata keçirməkdə isə zəifdirlər. «Od gəlini» faciəsinin qəhrəmanı Elxan isə ədibin yeni tipli qəhrəmanıdır. Uzaq keçmişdən götürülmüş Elxan – Babək yalnız tarixi şəxsiyyət deyil, müasir adamların arzularını ifadə edə bilən xalq qəhrəmanıdır. Yüksək vətənpərvərlik, istilaçılarla, dini xurafata, hər cür istismara qarşı dönmez mübarizə onu müasir tamaşaçılara sevdirir. Elxan bir xalq qəhrəmanı kimi də, bir insan kimi də qüvvətli, iradəli, dönməzdır. O, vətən, millət, vətəndaşlıq borcu haqqında nitqlər deyən quru bir müqəvvə deyil, filosofluğu, nitqləri ilə bərabər, əldə silah döyüşən, vuruşan, arzuladığı cəmiyyəti qurmağa qadir bir mübarizdir.

Elxanın müəyyən arzusu, yüksək ideallı ilə birlikdə konkret mübarizə planı, aydın mübarizə yolu vardır və bu yolda o canından, ən çox sevdiyi Solmazdan, illərlə yolunu gözlədiyi qardaşı Aqşindən belə keçməyə hazırlıdır. Belə güclü, həyati müsbət qəhrəman ilk dəfə idi ki, Cabbarlı dramaturgiyasında səhnəyə gəlirdi. Elxanın güclü təsiri də onun belə yeni və hərtərəfli işlənməsindədir.

Qüvvələrin qeyri-bərabərliyi, mürtəce cəbhənin böyüklüyü, tarixi şəraitin əlverişli olmaması Elxanın məğlubiyyətinə səbəb olsa da o məqsədinə nail ola bilir: milyonların qəlbində azadlıq eşqini alovlaşdırmağı bacarır, dinə nifret doğurur, ən qatı dindarları belə tərəddüdə salacaq dərəcədə dinin mürtəce, antidemokratik mahiyyətini açıb göstərir.

Sovet hakimiyyətinin ilk illərində tarixi mövzuda yazan bəzi yazıçılardan fərqli olaraq ayrı-ayrı tarixi şəxsiyyətləri, sərkərdələri, fatehləri deyil, xalqı, azadlığı, xalq içərisindən çıxmış qəhrəmanları təsvir və tərənnüm etməsi Cabbarlinin böyük qələbəsi idi.

C.Cabbarlı yaradıcılığında bədii metodun əsaslı təzahür etdiyi «Od gəlini» əsərində romantika da güclüdür, bu romantika realizmin tərkibində realist romantika sayılmalıdır.

«Od gəlini»ndən sonra C.Cabbarlı mövzusu yeni həyatdan alınmış «Sevil» pyesini (1928) yazdı. Pyesin mövzusu iki dövrdən alınmışdır. Əsərin bir hissəsində tənqid, ifşa güclüdür: ədib qadın azadlığı mövzusunu köklü surətdə qoyub əsaslandırmaq üçün burada hazırlıq görür. Bu məsələ ilə əlaqədar olaraq meşşanlıq, zahiri parlaqlıq dalınca qaçan burjua ziyalılarının çürük ailə fəlsəfəciliyi, xalqa zidd siyaset yürüdən o zamankı ziyalılar və onların ardınca kor-koranə gedənlər ifşa olunurlar. Realist yazıçı yeniliyin qarşısında duran maneələri, köhnəliyi kəskin tənqid edir. Əsərdə yeniliyin təsvirinə həsr olmuş səhnələr nisbətən azdır. Sevilin, ümumən Azərbaycan qadınının inkişaf yolunu göstərməli olan hadisələrin çoxu tamaşaçının gözləri önungədə baş vermir. Bununla belə əsərin əsas pafosunu köhnəliyin tənqidini deyil, böyüməkdə, inkişaf etməkdə, qeləbə calmaqdə olan yeniliyin təsviri təşkil edir.

Müəllif köhnəlik nümayəndələrini süni şəkildə kənar etmir, yeni həyatın güclü nəfəsi qarşısında onların məğlub olacaqlarını realistcəsinə göstərir. Balaş və Dilbər xanının, onları əhatə edən burjua ziyalılarının simasında meşşanlığa, onun saxta, zahiri parlaqlığına, insan ləyaqötünü alçaldan təqlidciliyə ağır zərbə vurulur. Atasına Balaşın ölü palları geyindirməsi, Edilya xanımla səhbətləri, Sevil ilə qonaqların qəbulu barəsində, atası ilə «Yüksək mədəniyyətli» qonaqlarla səhbəti haqqında danışıqları əsərin kəskin ifşaçı yerləridir.

C.Cabbarlı təbiidir ki, «Sevil» pyesində dramatizmlə dolu yeni həyatı bütün zənginliyi və mürəkkəbliyi ilə əhatə edə bilməzdi.

Dramaturq bu sahədə öz yaradıcılıq işini davam etdirirdi. Onun sonra yazılmış pyeslərinin mövzusu yeni cəmiyyətin müxtəlif sahələrindən götürülmüşdür.

«Almaz» (1930) və «Yaşar» (1932) pyesləri C.Cabbarlinin müasir mövzu, müasir varlığı bilavasitə əks etdirmək sahəsində birər qəlebəsi idi. Bütün cari ədəbiyyatda kənddə yeni həyat quruculuğunun inikasının gücləndiyi, ön plana çəkildiyi bir zamanda sinfi mübarizənin gedisi, yeniliyin möhkəmlənməsini göstərən bu əsərlər xüsusiələ böyük qiymətə malik idi. Hər iki pyesdə C.Cabbarlı bilavasitə həyatın real lövhələrini yaradırdı. Kəndlərin yeni inkişaf reislərinə düşməsi, xüsüsən iqtisadi həyat quruculuğunda, kənddə kollektiv təsərüffatın yaradılmasında ziyan gənclərin üzərinə düşən böyük vəzifələrin ətraflı təsviri həmin əsərlərdə mühüm yer tutur.

«Almaz» pyesində yeniliyin köhnəliklə mübarizəsi kəskin mü-

naqışə xətti yaratmışdır. Bu mübarizənin əsərdə mühüm yer tutacağı ilk şəkildən məlum olur. Kəndin mollası, onun müridləri ciyinlərində bir tabut aparır, şagirdlər isə müəllimləri Almazın tapşırığı ilə «hey sən, əski dünya, təslim ol, sənə qarşı yüriş var!» – deyə oxuya-oxuya küçələri gəzir, bu matəm səsini boğmağa çalışırlar.

Əsərin baş qəhrəmanı Almazın amalı, idealı kənddə, mahnında deyildiyi kimi, «yeni dünya qurmaq»dır. O, kənddəki çətinliklərdən qorxub qaçan müəllim yoldaşı Camalla deyir: «Bu saat bura bir vuruş meydanidır, siz indi meydandan qaçan bir fərarısınız».

Almazın həyat programı aydın və cazibəlidir. Camalla söhbətində o, bunu belə izah edir: «Şəkil çəkmək asandır, həyat yaratmaq çətin. Sizin şəkliniz də çox bayğıdır. Biz ondan daha gözəlini burada, həyatda, bu qara torpaq üzərində yaradacaqıq». «Alınaz»da çoxlu sətiraltı mənə və məzmunlar, Ezop dili ilə verilmiş sətirlər az deyil.

Bütün çətinliklərə, hədə-qorxulara baxmayaraq Almaz planlarını ınamla həyata keçirməyə başlayır və bir addım da geri çəkilmir. O kənddə artel təşkil edir, mərkəzə məktub yazaraq maşınlar gətirir, savad kursları təşkil edərək kəndlilərə bilik öyrətməyə çalışır, məktəbdə tədrisin yeni üsullarının tətbiqinə nail olur və s. Bütün bu yeni tədbirləri kəndin geridə qalmış adamları, sınıfı düşmənlər kin və qəzəblə qarşılayaraq Almaza qarşı mübarizəyə başlayırlar. Köhnəliklə, köhnə cəmiyyətin hələ qüvvətli qalıqları ilə yenilik arastırılmış carpişma əsərdə realist qələmlə gərgin toqquşmalar şəraitində məharətlə əks etdirilmişdir.

«Almaz» pyesində keçmiş və yenini təmsil edən, demək olar ki, bütün zümrə və təbəqələrin, silklərinin nümayəndələrinin təmsilçilərinin surəti yaradılmışdır. Onu da qeyd etmək lazımdır ki, onların hər biri tipikləşdirilmiş, öz fərdi xüsusiyyətləri ilə yaradılmışdır. Mənfi planda qələmə alınanlardan və gənc qüvvələrlə ölüm-dirim mübarizəsinə girişmiş adamlar – Hacı Əhməd, Balarza, İbad, yenilik düşmənləri – Molla Sübhan; Kərbəlayı Fatmansa, özünün istiqraz vərəqələri, inüxbir kitabçası ilə öyünərək əslində faydalı bir iş görməyən kənd soveti katibi Şərif, maymaq kənd soveti sədri Baloglan, köhnə fikirlə məktəb müdürü Mirzə Səməndər və başqaları hərəsi özünə məxsus fərdi cı zgiləri ilə işlənmiş bütöv bir tiplər qalereyasıdır.

Surətlərin içorisində müxtəlif tipli, müxtəlif əqidə və biçimli ziyalılar da diqqəti cəlb edir. Xudpəsənd Camal, ailəyə, qadına köhnə münasibətlə yanaşan Fuad, namusla işləyən, lakin yalnız öz vəzifəsini yerinə yetirməklə kifayətlənən Teymurtaş, nəhayət, bütün varlığı ilə

yeni həyat uğrunda çalışan Almaz. Yeniliyə və tərəqqiyə can atan, lakin köhnəlik qalıqlarının əsarətindən qurtarmaqda çətinlik çəkən yaxşı, yoxsul, ağıllı və ayıq kəndli Aftil, hələ tamamilə bərkiməmiş kənd cavarı Barat, Gülverdi, bunların arasında Sürmə və digər məktəb uşaqları da hadisələrin gedişində müəyyən rol oynayan surətlərdir

«Yaşar» pyesi sanki «Almaz»ın davamıdır. Burada ölkənin inkişafı və yeniləşməsi ilə əlaqədar olan sonrakı mərhələlər eks etdirilmişdir. Artıq kənddə vəziyyət «Almaz»dakına nisbətən xeyli dəyişmişdir. Kollektiv təsərrüfatlar yaranmış, xalq yeni cəmiyyətin artıq yaxşı və pisini, necə deyərlər, dişinə vurmuşdur. Ona görə də düşmənlər indi açıq çıxış etməkdən çəkinərək, möhkəm maskalanmışlar. Onlar bir tərəfdən özlərini qorumağa cəhd edir, digər tərəfdən də dinc oturmayaraq kəndə, onun əhalisinə zərər vurmağa, dövlətin tədbirlərini pozmağa çalışırlar.

Əsərin mövzusu dramaturgiyamız üçün tamamilə yeni idi. Burada elmin nailiyyətlərinin xalq təsərrüfatına yüksəltməkdəki rolü əsas götürülmüşdür. Pyesin baş qəhrəmanı – gənc elmi işçilər – Yaşar və onun dostları – Tanya, Toğrul yeni problemlər üzərində çalışırlar. Yaşar kəndin şoran torpaqlarını yararlı hala salmaq, məhsuldarlığı artırmaq üzərində düşünür. O bu şoran torpaqları duzdan təmizləmək yolunu axtarır və tapır. Axtarışlarının nəticə verəcəyinə inanan Yaşar elmi nailiyyətini həyatda, təcrübədə yoxlamağa kəndə gəlkir, bütün varlığı ilə işə girir: «Sən bilirsənmi, Tanya, bu nə deməkdir? Duzu aradan itirmək!.. Kəndimizin yanında ucsuz-bucaqsız geniş düzən vardır. O duzlaqdır. Tikandan başqa heç bir şey yetirmir. Mən bunun duzlaşğını məhsuldar bir torpağa çevirəcəm. Mən öz vətəninimin geniş düzənlərini allı-güllü çəmənlərə, pambıq tarlasına, ağ qızıl tarlasına çevirəcəyəm».

Yaşar da Almaz kimi vətənin inkişafından, tərəqqisindən, gələcəyindən böyük vəcdlə, həvəslə danışır, bu isə öz növbəsində oxucu və tamaşaçılara güclü təsir bağışlayır. Bu gənclər də Almaz kimi öz arzularını həyatə keçirərkən qəddar düşmənlərlə qarşılaşır, manəələrə, çətinliklərə rast gəlirlər. Burada istər elmi labaratoriyalarda ziyançılıqla məşğul olan alımlər (Professor İvanov, Belokurov), istər kolxozda çalışan gizli düşmənlər (İmamyar, Türbət, Mirzəqulu) əvvəlkilərə bənzəmirlər, maskalanaraq özlərini yeni quruluşun fəal tərəfdarları kimi göstərirler. Xüsusiilə İmamyar və İvanov surətləri masqalanmış düşmən tipi kimi ustalıqla yaradılmışdır.

«Yaşar»da düşmənlərin bütün cəhdlərinə baxmayaraq yenilik

qələbə çalır, kənddə aparılan quruculuq işləri, gənc alimlərin təcrübələri, mədəni tədbirlər müvəffəqiyyətlə nəticələnir. Köhnəlik qalıqlarının bütün ümidiinin, hır cür cəhdlerinin puça çıxması da tarixi şərait fonunda eks etdirilmişdir.

«Yaşar» C.Cabbarlının yeni tipli bir realist sənətkar kimi tam formalasdığını göstərir, onun dramaturgiya yaradıcılığındaki yüksəlişini ifadə edirdi. Ona görə də görkəmli yazıçının yaradıcılığında «1905-ci ildə» pyesi də böyük bir müvəffəqiyyət idi.

«1905-ci ildə» (1931) hər şeydən əvvəl özünün yüksək ideyası, aktuallığı ilə nəzəri cəlb edən realist əsərdir. Pyes Azərbaycan və erməni xalqı, eləcə də bütün digər xalqlar üçün çox əhəmiyyətli bir məsələyə həsr edilmişdir ki, bu da xalqlar dostluğu, beynəlmiləlçilik məsələsidir. 1905-ci il inqilabının tarixi hadisələri fonunda götürdüyü bu mühüm məsələni dramaturq inandırıcı, real təsvir etməyə nail olmuşdur. Beləliklə, müəllifin əsərdə dediyi kimi, pyesin əsasında «xəyal deyil, hələ dünən keçirdiyimiz qara bir həqiqət» durur. Qoca Baxşının dramın sonunda gənclərə müraciətlə dediyi aşağıdakı sözlər əsərin qayəsini dürüst ifadə edir. Qoca Baxşı 1905-ci il hadisələrini dəmişdiqdan sonra deyir:

«Ver əlini, Sona, ver əlini, Baxşı, qoy keçmişin qanlı tarixi bu köhnə məzarlıqda əbədilik gömülsün! Qoy yeni qardaşlıq dünyasının qırılmaz qolları sizin əllerinizi iki qardaş kütlənin birləşmiş həyatı kimi əbədilik birləşdirsin!»

Əsərdə bu məsələyə dramaturq köklü surətdə yanaşır və onun geniş təsvirini verir. Yeni cəmiyyətin verdiyi imkanlardan istifadə edən yazıçı kütlələrə daha yaxın olmağa, vətənimizin ayrı-ayrı guşələrini gəzərək ənənə və yeniliklər, həyatda baş verən mürəkkəb hadisələr ilə bilavasitə tanış olmağa başlayır və bunun nəticəsində yeni-yeni mövzular, yeni-yeni qəhrəmanlar tapır.

Qəzetlərdən birinin müxbiri ilə söhbətində «1905-ci ildə» pyesini necə yazdığını barədə ədib qənaətləndirici izahat vermişdir: «Mən Gürcüstanda, Ermənistanda və Dağlıq Qarabağda olduğum zaman müxtəlif millətlərə mənsub olan adamlara rast gəldim. Bunlar sakitcə olaraq yeni quruculuq işləri ilə məşğul idilər. Mən köçərilərə təsədüf etdim. Sürünün yanında bir Azərbaycan qadını yeriməkdə idi. O çadrasız idi. Bir dəfə də başqa bir qadına rast gəlmışdım. Bu erməni qadını idi. Bu tamamilə birinci qadın kimi geyinmişdi. Birinci nəzərdə bunları bir – birindən ayırmak çətin idi. Bütün bu xalqların ev əşyası, kənd təsərrüfatı alətləri, nəğmələri və rəqsləri bir-birinin eyni idi.

Əslində, bu iki xalq vahid bir xalq təşkil edir. Elə isə, bu xalqları uzun müddət qanlı vuruşmalara nə məcbur etmişdir?

Bu məsələni dərindən öyrənməyə başladım. Beləliklə, kütlənin nəzərini inqilabdan uzaqlaşdırmaq məqsədilə bu iki xalqı bir-biri üzərinə salışdırın rus çarızminin müstəmləkə siyasetini göstərən bir pyes üzərində işləmiş oldum və 1905-ci ili bu milli vuruşma üçün bir fon seçərək «1905-ci ildə» əsərini yazdım.»

Göründüyü kimi, müəllif əsasən milli qırğına təhrik edilmiş iki xalqın – ermənilərin və azərbaycanlıların dostluğunun köklərini təsvir etməyi qarşısına məqsəd qoymuşdur, lakin çoxdan beynəlmiləciliyi ilə, güclü fəhlə hərəkatı ilə tanınmış Bakıda inqilabi hərəkatın geniş lövhələrini verinəyi də lazımlı bilmişdir.

Müəllif düşündüyü mövzunu işlərkən inqilabçı Bakı proletariatının yaddaşalan nümayəndələrini, beynəlmiləl tərkibini göstərmişdir. Çar müstəmləkəciliyinin nümayəndəsi general qubernator və onun əlaltılarına qarşı mübarizədə məhz ən qabaqcıl rus fəhlələri, onların başçısı Volodin kimi mətin inqilabçı istirak edir. Volodinlə çiyinçiyinə gürcü, erməni, azərbaycanlı inqilabçılar addımlayırlar. Bu vahid birliliyi, fəhlə, kəndli və ziyalı gənclərin fədakar mübarizəsini, yekdilikini dramaturq ustalıqla, göstərmiş və beləliklə də 1905-ci il inqilabı dövrünün unudulmaz səhnələrini yaratmışdır.

Qoca Baxşı 1905-ci ildə baş vermiş hadisələri nəql edərkən gözərimiz qarşısında gah Qarabağın kiçik dağ kəndi Tuğda, gah inqilabi dalgalarda coşan fəhlə Bakısında sinfi ziddiyətlər, çəkişmələr içərisində sadə, zəhmətkeş adamların təbii, saf, insani dostluğunu göstərən səhnələr canlanır. Yaziçi danışmaqdansa göstərməyi məsləhət bilir və beləliklə, Tuğ kəndində iki yaxın qonşu İmamverdi ilə Allahverdinin ailəvi dostluğunu həyatı faktlarla oxucu və tamaşaçıya çatdırır.

Müəllif bu iki kasib ailənin güzəranını səmimiyyətlə, məhəbbətlə təsvir edərək inandırır ki, bu adamlar özləri heç zaman bir-birinə əl qaldırmazlar. Onların həyatları bir, məişətləri bir, zəhmətləri bir, sevincləri də bir, ehtiyacları və kədərləri də birdir. Hətta onların adları da, zahiri görkəmləri də bir-birindən seçilmir. Əsərdə deyildiyi kimi, «uşaqları bir yerde böyükür, malları bir yerde otlayır, toyuqları bir hində yumurtlayır». Hər iki ailənin üzvləri – Nabat və Gülsüm, uşaqları Eyvaz, Baxşı və Sona da hər cəhətdən bir-birinə tayıdlar və heç bir ayrı-seçkilik, milli fərq bilmirlər. Sona ilə Baxşının məhəbbəti də təbii, səmimi başlanmışdır. Lakin milyonçu oğlu Haykazın kəndə gəlib

çixması hər şeyi alt-üst edir, sadə kəndli həyatına bir vəlvələ salır. Sonanı istəmədiyi Haykaza alıb ailəni Bakıya köçürməklə Ağamyanların mühitinin təsviri və ifşası başlanır. Bu təsirli və lirik xətlə müəllif hadisələri inqilabi fonda davam etdirmək imkanı tapır və sınıfı mübarizəni bütün dərinliyi, çoxcəhətliliyi ilə verir.

Əsərdə zidd qüvvələr iki cəbhədə birləşirlər: bunlardan biri öz imperiyasının monafeyini hər şeydən yüksək tutan, onu laxladan inqilabi hərəkatı boğmaq üçün qardaş xalqları bir-biri üzərinə saldıran çarizmin sadıq nökəri general-qubernator, digərləri yerli burjuaziyanın nümayəndələri Ağamyan, Salamov, satqın ziyyə Bahadır bəy və başqalarıdır. Əsərin əsasında kədərli hadisə qoyulsa da «parçala və hökm sür!» siyaseti ilə yaşayın bu tipləri təsvir edərkən müəllif çoxlu şən, komik epizodlar yaratmışdır.

Xalq nümayəndələrindən, inqilabçılarından ibarət ikinci cəbhə - Eyvaz, Volodin, Çopur Məmməd, Qubadze, Baxşı və başqaları böyük rəğbətlə təsvir olunmuşlar. General-qubernator bunları qəzəblə «internasional dəstə» adlandırır və hər vasitə ilə bu birliyi pozmağa çalışır. Məsələn, inqilabçıların öündə gedən Volodinin milli damarına toxunmaq, onun rus olduğu halda yerli xalqa arxa durduğunu nöqsan tutduqda Volodin ona çox kəskin cavab verir: «Siz sinif vuruşunu millət vuruşuna çevirməklə ancaq vaxtı uzada bilərsiniz, lakin onu əbədilik susduramazsınız. Bu vuruş hər gün gedir. Bu gün deyilsə, sabah o, sizin taxtı-tacınızı öz amansız baltası altında əzəcəkdir!»

Eyvaz da onun milli şüuruna toxunmaq, onun nüfuzundan öz qara əməlləri üçün istifadə etmək isteyən Ağamyanı, Volodin kimi, kəskin ifşaçılıqla deyir: «Sözlərinizə diqqət ediniz, cənab Ağamyan! Milli namus! Sizin milli namusunuz puldur, mənsəbdir! Onlar bizim nə düşmənimizdir? Onlar da bizim kimi yük daşıyır, çəkic vurur, torpaq daşıyır, qan-ter tökür, bir parça quru çörək qazanırlar. Onlarla bizim nə düşmənciliyimiz vardır? Lakin siz, iki doğma qardaşı boğuşdurur, hər ikisinin qanını sorursunuz. Bizim düşmənimiz onlar deyil, bizim düşmənimiz sizsiniz. Siz Ağamyanları, siz Salamovları və sizin qabağınızda gedən imperator jandamları. Bızım vuruşumuz millət vuruşu deyil, sinif vuruşudur!»

Bununla belə, bu qanlı fitnələrə uyanlar, bilmədən insan qırğınına qoşulanlar da olmuşlar və yazıçı İmamverdi ilə Allahverdinin vuruş meydanında qarşılaşlığı səhnədə bunu çox inandırıcı göstermişdir.

Lakin böyük sənətkarın bu insani istək və arzuları, humanizmi,

«insan insanın dostu, qardaşıdır» ideyası bizim bədxah və kəmfürsət qonşularımız tərəfindən növbəti dəfə - 1988-ci il dekabrın 22-də daha azğınlıqla, daha amansızcasına pozuldu, erməni millətçiləri öz bədnəm və analoqu olmayan azqın və vəhşi «Türksüz Ermənistan» programını həyata keçirdi, azərbaycanlıları öz tarixi etnik torpaqlarından deportasiya etdi, həm də Vətənimizin ürəyini – Qarabağı işğal etdi.

Deməli, bizim xeyirxah oğullarımızın – Ə.Haqverdiyevin, N.Nərimanovun, C.Cabbarlinin «gəlin dost olaq» – deyən zaman əllərini havada qoyan erməni şovinistləri real həyatda tamam ayrı yolla getdilər, bununla da bəşər tarixində görünməmiş bir vandalizmə əl atdır.

C.Cabbarlinı teatrla bağlı bir dramaturq, rejissor kimi yeni teatr, onun qarşısında duran məsələlər, onun inkişafına kömək edəcək amillər dərindən düşündürürdü. «Oqtay Eloğlu» pyesində milli teatrın yaranması, çətinlikləri, ona mane olan qüvvələr göstərildiyi halda, «Dönüş» pyesində yazıçı həmin mövzuya bir daha qayıtmalı olmuşdur

«Dönüş» Azərbaycan Dövlət Dram Teatrının 10 illiyi münasibətilə yazılımışdı. Yubiley əsəri olmasına baxmayaraq pyesdə nöqsan və kəsir cəhətlərin tənqididə diqqəti cəlb edir. Burada əsəs məsələ yeni quruluşun, xalq hakimiyətinin ədəbiyyat və incəsənətin inkişafi üçün yaratmış olduğu geniş imkanlardan səmərəli istifadə edərək yeni cəmiyyətin tələbləri səviyyəsinə qaldırılmış teatr uğrunda mübarizə məsələsidir. Bunun üçün həyatın bütün digər sahələrində olduğu kimi ədəbiyyat və incəsənət sahəsində də əsaslı dəyişikliklər, böyük dönüş yaratmalıdır. Yeniliklərin həyata keçirilməsi isə köhnəliklə, onun dərin kök salmış qalıqları ilə ardıcıl, cəsarətli, güzəştsiz mübarizə tələb edir. Bu, bir inqilaba bərabər dönüş olacaqdır.

«Dönüş» (1933) pyesi həmin bu mübarizələri, inkişaf rolunu, yeniliyin qələbəsini təsvir edir. Əsərdə teatrın, eyni zamanda ədəbiyyat və incəsənətin qarşısında duran bir sıra mühüm məsələlər qoyulur və həmin məsələlərin həllinin real yolları göstərilir. Bunlardan teatrın, ədəbiyyat və incəsənətin müasir həyatla əlaqəsi, yeni repertuar problemi, Azərbaycan qadınlarının səhnəyə cəlb edilməsi, aktyor sənətkarlığı, teatr tənqid, köhnə və gənc yazıçılara kömək və i.a. Bütün bu yeniliklər uğrunda mübarizənin əsas aparıcısı gənc teatr xadimi, Moskva-da təhsil almış Gülsabahdır. Dramaturqun bu yeni tipli qadın surəti Gülsabah onun yaratmış olduğu mübariz müsbət qadın qəhrəman tip-lərinin zirvəsi adlandırılara bilər.

Gülsabah dərk edir ki, «yeni teatr yaratmaq üçün yeni metod,

yeni nəzəriyyə, yeni temp və yeni surət» lazımdır. O, teatrda tərəqqi və yenilik uğrunda aparılan mübarizənin iki cəhətini düzgün təyin edir: «Bizim gedişimiz iki yolla olmalıdır: bir əllə sökmək, dağıtməq, o biri əllə tikmək, yaratmaq». O, belə də edir və ətrafindakıları da belə işləməyə məcbur edir, bu böyük mübarizədə heç kəsə güzəştə getməyərək milli tetarın müasir səviyyəyə qalxmasına nail olur.

Beynəlxalq mövzuda yazmağa başladığı «Əfqanistan» dramını yaziçı imperialist dövlətlərin Yaxın Şərqi müstəmləkəçilik fəaliyyətinin ifşasına həsr etməyi planlaşdırmışdı, lakin əsəri yazmaq ona nəsib olmadı.

\* \* \*

Cəfər Cabbarlinın bir sənətkar kimi kamilliyyini, yeni tipli realizm yaradıcılıq metodunun nəzəri və əməli cəhətlərini bütün rəngarəngliyi ilə qavradığını sübut edən ən gözəl əsəri ölümündən bir az əvvəl yazdığını və hələ çap etdirməyə imkan tapmadığı «Firuzə» hekayəsidir.

İnqilabdan əvvəl yazdığı «Aslan və Fərhad», «Mənsur və Sitarə», bir az sonra çap etdiriyi «Altun heykəl», «Gülzər» hekayələri ədibi nasır kimi də tədqiq etməyə imkan verir. Mövzuca ilk şeirləri və dramları ilə səsləşən həmin hekayələrdə ədib özünəməxsus hekayəçilik yolu, üslubu olduğunu bürüze verir. Onun sonrakı hekayələri – «Dilarə», «Dilbər», «Gülər», «Firuzə» də bu fikri təsdiq edir. Həmin hekayələri bir dramaturqun yazdığını kəsdirmək çətin deyildir. Bunnarda süjet aydınlığı, yiğcamlıq, tiplerin mükəmməl işlənməsi, dramatizmin güclülüyü, dialoqların kəskinliyi diqqəti cəlb edir. Buna görə də həmin hekayələri səhnələşdirmək olduqca asan və münasibdir.

«Firuzə» ədibin son əsəri kimi sanki onun 20 illik yaradıcılığının yekunu, düşüncələrinin, qənaətlərinin, geldiyi neticələrin aydın, mükəmməl ifadəsidir. Mərkəzi mətbuatın sıfarişi üzrə yazılmış bu əsər əslində Bakı haqqında ocerkdir. Rus dilində yazılmış əsəri ədibin matəm günlərində akademik M.Arif Azərbaycan dilinə çevirərək «Firuzə» adı ilə dərc etdirmişdir. Tipik surətləri, ümumiləşmiş xarakterik vəziyyətləri, qoyduğu böyük problemləri ilə gözəl bədii əser təsiri bağışlayan, yüksək sənətkarlıqla yazılmış bu hekayə - ocerk ədibin hər şeydən artıq sevdiyi vətəni haqqında son nəgməsi, son sözü oldu. Burada Bakının keçmişisi, indisi, gələcəyi haqqında ən odlu, ən doğru, ən səciyyəvi təsvirlər oxucunun gözləri qarşısından kino lenti kimi gəlib keçir.

Vaxtilə C.Cabbarlinın vəfatı ilə əlaqədar olaraq rus yaziçisi M.Qorki Yazıçıları İttifaqının plenumunda demişdi:

«Əziz yoldaşlar, hörmətli qonaqlar və qələm dostları! Yaziçi və şair 30-35 yaşlarında yazmağa başlayırsa, Cəfər Cabbarlı 35 yaşında tamamlanmış, püxtələşmiş bir dramaturq idi. Gelər bir zaman, dünyanın bir çox darülfünunlarında və tədqiqat ocaqlarında C.Cabbarlinin yaradıcılığını təhlil edər: onun dramaturgiyasını sətir-sətir öyrənərlər...».

## MƏMMƏD SƏİD ORDUBADİ (1872-1950)

Məmməd Səid Ordubadi Azərbaycan sovet dövrü ədəbiyyatımızın banilərindən və ilk klassiklərindən biri kimi XIX əsrin axırlarında meydana çıxan, ilk şeirlərdən ta ömrünün sonlarında bitirdiyi roman və dramlarına qədər davam edən uzun, dolğun və mənalı bir yaradıcılıq yolu keçmiş, yaradıcılığa maarifçiliyin təbliği ilə başlasa da sonalar inqilabçı-demokrat və nəhayət, böyük yaziçi səviyyəsinə yüksəlmışdır.

İngilabdan əvvəl çap etdirdiyi «Qəflət» (1906), «Vətən və hürriyyət» (1907) şeir kitabları, «İki çocuğun Avropaya səyahəti» (1908), «Bədbəxt milyonçu, yaxud Rzaqulu xan Firəngiməəb» (1914) romanları, «Bağı-şah, yaxud Tehran faciəsi» (1910), «Əndəlisin son günləri, yaxud Qranadanın təslimi» (1914) dramları, «Qanlı sənələr» (1906), «Nesvani İsləm» (1911) publisistik kitabları, həmçinin qəzet, jurnal və məcmuələrdə dərc olunmuş onlarla şeir, felyeton, dram, məqalə və digər yazıları Ordubadini Azərbaycanda və onun hüdudlarından kənar da tanitmışdı. Əsərdən-əsərə təkmilləşən, ilk ideya ziddiyətlərindən, məhdudluqlardan təmizlənərək saflaşan Ordubadının yaradıcılığı xalqımızın inqilabi mübarizə tarixində də müəyyən rol oynamışdır.

Siyasi-ictimai fəaliyyəti üstündə sürgün olunan ədibin yaradıcılığında inqilabi ideyaların təbliği güclənir. Novoçerkassk həbsxanasında yazdığı «Ona...» şeiri bu cəhətdən səciyyəvidir. Şeirdə çarizmin qanlı siyasetini, insanlara etdiyi zülm və sitəmləri saydıqdan sonra şair intiqam gününün labüdüyüünü qəzəblə göstərirdi:

Bitməzmi cəfa, axıra yetməzmi kəşakəş,  
Axırda yaxar zatını yaxdiqların atəş!

...Lakin onu bil, hər nə ki, bidad edəcəksən,  
Bir gün gələcək sən dəxi fəryad edəcəksən!

lıq arzularını gah gizli, gah açık bildirməkdən çəkinnirdi. 1916-cı ildə yazılmış, bir il sonra Bakıda «Qardaş köməyi» məcmuəsində dərc edilmiş «Nuri-hürriyyətə» şeirində «Can çıxsa da nənzuri-xəyalımda camalın», - deyə azadlıq pərisinə müraciət edən şair azadlıq gününün tez gəlməsini arzulayır.

1917-1920-ci illərdə M.S.Ordubadının yaradıcılığında əlamətdar dövrdür. Bu dövrdə Ordubadi müasir, siyasi-ictimai mövzularda ən çox yazan və ümumiyyətlə hadisələrə aydın-açıq münasibətini bildirən sənətkarlarımızdır. Onun əsərlərində inqilabi hadisələr, beynəlxalq mövzular, azadlıq mübarizələrinin konkret təsviri, irtica qüvvələrinin ifşası mühüm yer tutur. İngilab dövründə Saritsında, sonra isə Həştərxanda yaşayan yazıçı vətəndaş mühəribəsinin, inqilabi hadisələrin, mürəkkəb, qızığın döyüslərin bilavasitə müşahidəçisi və iştirakçısı olduğundan əsərləri xüsusi reallıq, siyasi kəskinlik və aktuallığı ilə seçilirdi. Bu zaman ədib Bakıda çıxan qəzet və jurnallarda, xüsusilə «Tut» jurnalı, «Hümmət» qəzeti səhifələrində şeir və felyetonları dərc etdirirdi. 1917-ci ilin yanvarında köhnə vəziyyətin hələ də davam etməsindən narahatlığını bildirən şair deyir

Hər bir işimiz köhnədi, bir tazə ki, yoxdur,  
Alt-üst olaraq qalmışaq, əndazə ki, yoxdur.

1917-ci il fevral inqilabını şair «Gap» satirası ilə alqışladı. Üç yüz ildən bəri xalqları əsarətdə saxlayan Romanovlar sülaləsinin devrildiyini, rus xalqının, çarizmin zülmü altında inləyən xalqların azadlığa çıxmasını şair sevincə qarşıladı.

Bu illərdə beynəlxalq mövzulara xüsusi meyl göstərən şair İran haqqında müntəzəm olaraq əsərlər yazdı.

Cahan davası bitməz hərgiz İran olmayan yerdə,  
Nə yapsan yüz nəfər Vilhelm bir xan olmayan yerdə, -

deyərək, İranın dünya mühəribəsinə qoşulmasını lağ'a qoyan Ordubadi, «İran da qarışdı» satirasında gücsüz, zəif təchiz olunmuş İranın mühəribəyə girməsini tənqid edirdi. Ölkə daxilindəki ağır vəziyyəti, xalqın dözlüməz güzəranını düşünməyən, xaricilərin təsiri altına düşən İran hökumətini satira atəşinə tuturdu.

Ordubadini narahat edən məsələlərdən biri də imperialist dövlətlərin Şərqi yürüdükləri müstəmləkə siyasəti idi.

Hadisələri diqqətlə izləyən və xalqı ayıltmağa çalışan yazıçı

«Zavallı Əcəmistan» şeirində çıxış yolunu açıq şəkildə göstərmüşdür. Şeirdə bu təlatümlər, inqilablar dövründə İran xalqının qəflət yuxusundan ayılmadığını göstərən şair «həp əski uyqusunda durur kişvəri Əcəm» deyərək təessüflənir:

Dövri-bərində parlar ikən nuri-inqilab  
Açmaz gözün, gözündə tilu qılsa afitab.  
Məzəlum əcəm, yanar ürəgim qəmli halına,  
Mən ağlaram, sən ağlamayırsan zavalına.  
Bir ingilis əsirisin, ey əski məmlekət,  
Qəmli sükütuna da görüm varmı bir cəhət?

Fevral inqilabı nəticəsində sürgündən azad olan yazıçı öz yerini inqilabçı qüvvələr arasında tapmışdı. Yerli inqilabçıların köməyi ilə ordu qəzetlərindən birində işə düzələn Ordubadi Saritsında vətəndaş müharibəsinin qızğın dövründə iki inqilab arasındaki bu mürəkkəb, çətin illərdə həm ədəbi yaradıcılığında, həm də ictimai fəaliyyətində xüsusi feallıq, yetkinləşmə göstərdi. Yazıçı dövrün siyasi hadisəlerini, bu hadisələrə münasibətini düzgün qiymətləndirməyi bacardı və var qüvvəsi ilə inqilab işinə kömək göstərməyə başladı. Ordubadının əsərləri - şeirləri, felyetonları və məqalələri bu zaman xüsusi təsir qüvvəsi kəsb etmişdi. Çox zaman onun bir qəzet və ya jurnalda dərc olunmuş əsərini başqa mətbuat orqanları götürüb yenidən çap edirdilər. Məsələn, «Nuri-hürriyyət», «Zavallı Əcəmistan» şeirlərini buna misal göstərmək olar.

Həmin silsilədən olan felyetonların bəzilərində Rusiyada, xüsusilə Saritsında, Həştərxanda vətəndaş müharibəsindən, ağ general-ların - Kolçakın, Denikinin, anarxist dəstələrin döyüşlərindən real səhnələr verilirdi. Vətəni ilə əlaqə saxlayan ədib buradakı hadisələr və onlara münasibəti barede də yazırı. İstər mövzuları, istər yazılış tərzləri, sənətkarlıq xüsusiyyətləri, geniş təsir dairəsi etibarilə həmin felyetonlar ədəbiyyatımızda yeni hadisə idi.

Həştərxanda Zaqqafqaziya Müsəlman İsləri Komissarlığında və «Hümmət» qəzetində çalışdığı bir ildən artıq müddətdə Ordubadının əsərlərində günün vacib məsələlərinin izahı və inqilabi ideyaların təbliği böyük yer tuturdu.

1920-ci il mayın 2-də Ordubadi Bakıya gəldi və təcrübəli jurnalist kimi «Əxbər», «Kommunist» qəzetlərində, «Füqəra füyuzatı», «Kəndli qəzeti», «Yeni yol» və s. jurnal və qəzetlərdə çalışdı, ədəbiyyat və incəsənətin inkişafına kömək edən tədbirlərdə feallıq göstərdi.

20-ci illerdə M.S.Ordubadi əsasən mətbuat işçisi və şair kimi məşhur idi. Hər gün dövri mətbuat səhifələrində onun məqalə, şeir və «balaca felyeton»ları çıxırdı. Bu əsərlərdə daxili və xarici düşmənlərin ifşası, yeni həyat quruculuğu sahəsində əldə edilən qələbələrin tərənnümü, mühüm beynəlxalq məsələlər barədə məlumat və s. əsas yer tuturdu.

Bir-birinin ardınca nəşr etdirdiyi «Leninə» (1929), «Analıq» (1929), «Şeirlər» (1929), «Kənd alverçisi» (1929), «Mollanın yuxusu» (1929), «Ziynətin andı» (1929), «Mənim şeirlərim» (1930), «Köhnə adamlar» (1930), «Din əleyhinə şeirlər» (1937) kitablarında şeir və felyetonlar toplanmışdır.

Gündəlik mətbuat səhifələrində dərc olunmuş və kitablara daxil edilmiş satiralar da öz dövründə az iş görməmişdir. Bunlarda molla-nəsrəddinçi «hərdəmxəyal»ın ustalığı özünü qabarıq göstərir. Düşmənələrə qarşı amansız satiradan istifadə edən şairin gülüşü yeni cəmiyyət qurucularının birey-birey xaya qurtara bilmədikləri köhnəlik qalıqlarını, keçmiş cəhalətin təsirlərini göstərəndə yumora, islahedici gülüşə çevirilir.

Satiralarda və ümumiyyətlə ədibin 20-ci illər yaradıcılığında cəmiyyətimizin sürətli inkişafına əngəl törədən fanatizm, köhnəlmış adətlər, dini mərasimlər barədə tez-tez mətbuatda yazıları çıxırdı. Mövhumati tənqid edən şeirlər, hekayələr, pyeslər, felyetonlardan başqa ədib dinlərin tarixini, xüsusiilə islamıyyət tarixini yaxşı bilən bir şəxs kimi publisist yazıları ilə də onun mahiyyətini elmi şəkildə izah edirdi. «Məhərrəmlik və rövzəxanlıq» (1924), «Qurban bayramı bildəti» (1925), «Kərbəla hadisələrinin mənşəyi» (1925), «Nə üçün ağlayırlar?» (1927), «Məhərrəmlik və mədəni inqilab» (1929), «Məhərrəmlik adətləri əleyhinə» (1930), «Qurban kəsmək haqqında» (1930), «Qurban mövhumati» (1931) və i.a. kitabçalarında bir sıra məsələlərə dair öz fikir və mülahizələrini söyləyirdi.

Dini qalıqların tənqidini mövzusunda Ordubadinin xeyli səhnə əsəri, kiçik pyesləri və səhnecikləri vardır. Bunlar rayon və kənd səhnələrində asanlıqla oynanıla biləcək, kəskin ifşa və tənqid səciyyəli əsərlərdir.

«Dincilər» (1922) dramında da əsas mövzu ayrı-ayrı din xadimlərinin tənqididir. Əsərdə bir tərəfdən min bir kələklə xalqı aldadıb soyan din xadimləri, digər tərəfdən cəhalət və avamlıq, firıldaqçılarla inanıb malını, əyalını bu «allah nümayəndələrinə» tapşırıyan cahillər, «dincilər», avamlar tənqid olunmuşdur. Azərbaycan dramaturgiyasının bu sahədəki ənənələrinə söykənən dramaturq dindarlığın və avamlığının

acı nəticələrini özünəməxsus orijinal boyalarla, şən, öldürücü satira və həzin bir humorla qamçılamışdır. Köhnə cəmiyyətin tipik qaranlıq lövhələri yenilik şüalarının işığı altında göz öündən keçirilir. Müəllif tənqidçi realizmin güclü vasitələri ilə XX əsrin əvvəlləri üçün səciyyəvi olan bütöv bir dincilər -- mövhumatçılar mühitini təsvir edir. Bunun üçün o, tipik bir ailə götürmüş və onun daxili aləmini açıb göstərmişdir. Ailədə kəskin ziddiyyətlər əmələ gəlmüşdir.

Zəngin mülkədar Hacı Qafarın iki oğlundan biri - Kərbəlayı Haşım dindar və xəsisidir. Mömin və avam Kərbəlayı Haşım dini kitabların, risalələrin aludəsidir. İkinci oğul -- Akif isə xaricdə təhsil almış həkimdir. Ata hər iki oğlundan narazıdır, böyüyün avaralığını, kiçiyin yeniliklərini gördükcə hirslenib başına döyür. Beləliklə, əsərdə köhnəlik nümayəndələri Hacı Qafar, arvadı Mənsumə, gəlini Həlimə, hacılar, məsədilər, kərbəlayilər və xüsusiə bunları aldadıb istədikləri kimi mənfəətlənən müctəhid Mirzə Rəhim ağa, digər tərəfdə onlara qarşı çıxan yenilik tərəfdarları Akif və Şərifə. Göründüyü kimi, yenilik cəbhəsi azlıq təşkil edir, bununla belə onlar köhnəlik qarşısından çökilmür, anladır, başa salır, ifşa edirlər.

Daim dini kitablar oxuyan, dinə, allaha and içən, şəriətdən dəm vuran Kərbəlayı Haşım yoxsul kəndlilərə verdiyi borc pul müqabilində ağır müəmilə istəyir, firıldaqla kəndlilərin olar-olmazını, hətta daxmalarını da əllərindən alır. Bu xəttde dincilər mühitinin acgözlüyü, istismarçılığı da ifşa olunmuşdur. Eyni zamanda din nümayəndəsi Mirzə Rəhim xəsis Kərbəlayı Haşımı aldadıb varına, əyalına sahiblənir.

Beləliklə, müxtəlif qiyaflı «dincilər» - din nümayəndələri və avamlar müəllif tərəfindən ustalıqla ifşa olunur. 1922-ci ilin sentyabrında səhnəyə qoyulmuş həmin dramın və Ordubadının bu tipli digər səhnə əsərlərinin böyük təbiyəvi əhəmiyyəti öz dövründə də qeyd olunurdu.

Bir dramaturq kimi də Ordubadının 20-ci illər yaradıcılığı diqqəti cəlb edir. «Oktyabr inqilabı», «Azərbaycanda inqilab», «İşsizlər» («Sabotajniklər»), «Cəmiyyəti-əqvam» və s. dramları ədibin dramaturgiya ilə müntəzəm məşğul olduğunu qeyd etməyə haqq verir.

«İşsizlər» pyesi «Tənqid-təbliği» teatrının birinci açılış gecəsində oynanılan əsərlərdəndir. Bu, inqilabdan sonra mövqeyini itirmiş köhnə dünya varlılarının yeni cəmiyyətə qarşı düşməncilik fəaliyyətlərini, ziyançılıq cəhdlərini göstərən kiçik formalı səhnə əsəridir.

\* \* \*

M.S.Ordubadi inqilab mövzusunu romanlarında daha geniş əks

etdirmiştir. Ədəbiyyatın bütün növlərində yazıb-yaratса da o, romanları ilə daha böyük şöhrət tapmış və tarixi romanın banisi olan Ordubadi sənətkarlıq bacarığını bütün parlaqlığı və dolğunluğu ilə təkrarsız romanlarında nümayiş etdirə bilmışdır. Tarixi keçmiş, xalqımızın tarixinin mühüm, əlamətdar hadisə və qəhrəmanlarını dərindən öyrənib, duyan, sənətkarlıqla əks etdirən ədib roman sahəsində ədəbiyyatımızda özünüməxsus yol açmış, böyük iz qoymuşdur.

İlk tarixi romanı – «Dumanlı Təbriz» Azərbaycan nəşrinin ən yaxşı nümunələrindən olmaqla ədibə böyük şöhrət gətirdi. Dörd kitabdan ibarət bu roman-epopeyani Ordubadi 20-ci illerin axırlarında yazımağa başlamış, 1933-1948-ci illərdə çap etdirmiştir. 1906-1911-ci illərin İran inqilabı, xüsusən Səttar xan hərəkatı əsərin baş mövzusu olsa da, ədib həmin dövrün hadisələri ilə kifayətlənməyərək mövzunun davamını 1917-ci il inqilabına qədər izləyir və bununla da mühüm bir fikri tamamlamağa imkan tapır. Bu fikir ondan ibarətdir ki, 1905-ci il rus inqilabı öz ölkəsinin daxilində məhdudlaşmayaraq dünya xalqlarının, o cümlədən Asiya xalqlarının azadlıq duyğularının coşmasına, qəflətdə olan xalqların ayılmamasına qüvvətli təkan verdi.

«Dumanlı Təbriz»in dörd kitabında oxucu külli miqdarda tarixi hadisə və qəhrəmanla tanış olur, xüsusən Səttar xan hərəkatının əsas mərhələləri, üsyancı kütlələrin nümayəndləri onun gözələri qarşısında canlanır. İngilabin gedisi, onun səciyyəvi xüsusiyyətlərini, özünəməxsusluğunu, qüvvətli və zəif cəhətlərini, inqilabçıların sinfi tərkibini, bir sözlə, bu geniş hərəkatın əsas məziyyətlərini və nöqsanlarını oxuculara aydın, inandırıcı çatdırmaq üçün müəllif gərgin əmək sərf etmiş, böyük axtarışlar aparmış, bədii kəşflər, yollar tapmışdır. Müəyyən dərəcədə özünün də iştirak etmiş, bəzən görmüş, bəzən eşitmiş olduğu, tarixi sənədlərdən öyrəndiyi, elmi-siyasi ədəbiyyatdan tapdığı hadisə, qəhrəmanları ədib, bir böyük yazıçı baxımından düzgün, doğru qiymətləndirməyə çalışmış, buna müvəffəq də olmuşdur. «Dumanlı Təbriz» tarixilik baxımından doğru, real, bədiilik cəhətdən güclü, cəzibəli romandır.

Xalqının tarixi keçmiş ilə həmişə maraqlanan, bu mövzuda müxtəlif janrlarda onlarla əsər yazarın Ordubadi «Dumanlı Təbriz» romanı ilə qədimdən bəri üsyankarlığı, qəhrəmanlığı ilə tanınan Təbriz şəhərinn, Təbriz oğullarının əzəmətli heykəlini ucaltmışdır.

Təbrizin daxili həyatı və beynəlxalq aləmdə yeri romanda geniş və ətraflı, real və koloritli verilinishdir. Zahirən dumanlar altında uyumuş kimi görünən bu üsyancı şəhər əslində, yazıcının təsvirlərində göründüyü kimi, qaynar bir qazanı xatırladır. Müxtəlif əqidəli, müxtə-

lif sınıfların mənsub inqilabçılarından, üsyancılardan başqa əsərdə xarici dövlətlərin nümayəndələri, cürbəcür adları altında Təbrizə gəlmış siyasi xadimlər, casuslar və sairin fəaliyyəti, xətti-hərəkəti daxilində vəziyyəti xeyli mürekkebləşdirmişdir.

Təbriz hərəkatının rəhbərlərinin, inqilab qəhrəmanlarının surətləri müəllifin böyük nailiyyəti kimi qiymətləndirilə bilər. Xalqın hədsiz məhəbbətini qazanmış, az müddətdə başına güclü qüvvə toplaşaraq üsyanı başlayan Səttar xan, onun yaxın silahdaşı Bağır xan, fədakarlığı ilə rəğbət qazanan Əli Davafürüş, Əmir Həşmət, Əkbər Əkbərov və başqalarının bədii surətləri bu qəbildəndir. Sıravi inqilabçılarından Əsəd Tütüncüoğlu, Həsənağa, Cavadaga və b. da yaxşı yaradılmışdır. Romanda Mahru xanım, Zeynəb, Təhminə, Nabat xanım, Nina, İraida, Miss Hanna kimi yaddaqlan surətlər də az deyil. Mənfi tiplərin içərisində hərtərəfli işlənmiş, əsərdə hadisələrin gedişində mühüm rolu olan Sərdar Rəşid, Hacı Səməd xan, Mahmud xan, Rəfibəzadə, Şümsəd xanım, Sarı Ağabala, tacirlər, xanlar, hökumət nümayəndələri də canlı təsir bağışlayır.

Rəğbətlə təsvir edilən inqilabçılar dəstəsində müxtəlif milletlərin nümayəndələrini görürük. Ümumiyyətlə, xalqlar dostluğu və beynəlmiləlcilik məsələsi romanda böyük yer tutur. Əsərin baş qəhrəmanlarından Nina latış qızıdır. Qafqaz sosial-demokratlarının inqilabçılara köməyə göndərilmiş nümayəndələri içərisində gürcülər, ruslar, ermənilər, azərbaycanlılar çıxdı. Onların təşkil etdiyi yetimxananın təsviri də bu cəhətdən iibrətamızdır. Burada tərbiyə alan uşaqların bəziləri heç hansı millətə mənsub olduqlarını da bilmir, bilənlər isə miliyyətə fərq qoymadan qardaşcasına mehriban yaşıyırlar.

«Dumanlı Təbriz» birinci şəxsin dilindən nəql edilir, Əbülhəsən bəy adı ilə hadisələri danışan şəxs partiya və inqilab işinə sədaqətli, əqidəsi yolunda canından keçməye hazır olan, geniş məlumatlı, mədəni bir adamdır. O, təsvir olunan hadisələrin gedişində çox mühüm rol oynamaqla mürəkkəb tarixi hadisələrin oxular tərəfindən düzgün qarşanılmasına da kömək göstərir, onları öz həmsöhbətlərinə danışq, izah etmək yolu ilə oxucu üçün də aydınlaşdırılmış olur. Əsərin sonunda əsil adının Nüsret Hüseynov olduğu qeyd edilən Əbülhəsən bəy surəti də həyatdan alınmışdır. Lakin müəllif onu istədiyi kimi yaratdıqından, artırıb-əksiltiyindən bunu tarixi surət kimi təqdim etmir. Əbülhəsən bəy surətində o zamanlar İran inqilabına kömək edən Culfa təşkilatının üzvü olan Ordubadinin özünün də avtobioqrafik çizgiləri əksini tapmışdır.

Ordubadi bütün zəngin yaradıcılığında xalqımızın tarixi keçmiş-

şini, qəhrəmanlıq səhifələrini, inkişaf və azadlıq mübarizələrini ardıcıl olaraq tədqiq və təsvir edən, bu sahədə misilsiz nailiyyətlər qazanan sənətkarlarımızdır. Vətənpərvər ədib özünün tarixi-inqilabi romanları ilə xalqımızı geniş miqyasda tanıtmışdır. Məşhur rus yazarı N.T. Tixonov bunu gözəl demişdir: «Ordubadının əsərlərini oxuduqdan sonra istedadlı Azərbaycan xalqı, onun inqilabi mübarizə yolu barədə geniş təsəvvür əldə etmək mümkündür».

M.S. Ordubadinin «inqilab salnaməcisi» adlandırılması təsadüfi olmayıb, məhz inqilabi mövzulara ardıcıl, təkidlə müraciət edərək qıymətli bədii əsərlər yaratması ilə əlaqədardır. Həmin əsərlər içərisində «Gizli Bakı»nın müstəsna yeri var.

«Gizli Bakı» onun quruluşu, ideya məzmunu, forması barədə ədibin şəxsi qeydləri maraqlıdır. Qeydlərinin birində deyilir: «Mən romanı yazımağa başladıqda özümün ifa edəcəyimə inanmadığım bir vəzifə götürdüm. O vəzifə bundan ibarət idi: Bakı partiya təşkilatının gizli hərəkət tarixini iyirminci illərə qədər bədii şəkildə vermək. Bunun üçün də birinci olaraq «Gizli Bakı» romanını yazdım... «Gizli Bakı»nın ikinci hissəsi də yazılmışdır. Bu iki hissə 1894-cü illərdən 18-ci illərə qədəri əhatə edir. Bunlardan sonra «Döyüşən şəhər» adlı iki kitabdan ibarət romanı yazmışam. Bunlarda 18-ci ildən 20-ci ilə qədər əhatə edilir. 20-ci ilin hadisələri isə «Dünya dəyişir» romanında yazılmışdır».

Bələliklə, qeydlərdən də aydın olduğu kimi, Ordubadi götürdüyü bu böyük mövzunu bir kitabda əhatə edə bilməyəcəyini gördükdə hər biri iki kitabdan ibarət olan üç roman – trilogiya yaratmaq qərarına gəlmişdir. Bu, nərimizin tarixində ilk trilogiya idi və aydınlaşdır ki, ədib belə mühüm mövzuda geniş, dolğun romanlar silsiləsi yaratmaqla ədəbiyyatımızda çox faydalı və maraqlı addım atmışdır. Trilogiyani yazmaq üçün ədib axtarışlar aparmış, arxivlərdə çalışmışdır. O, bolşevik və fəhlə mətbuatını, qocaman inqilabçıların xatirələrini, mövcud siyasi, tarixi ədəbiyyatı, Qərb klassiklərinin əsərlərini, bir sözlə, həmin dövrə, fəhlə hərəkatına dair məxəzləri diqqətlə nəzərdən keçirmiş, qiymətli sənədlər əldə etmişdi.

Ordubadi tarixi dürüstlüyü, həqiqiliyə xüsusi diqqət yetirdiyindən külli miqdarda materialın içərisindən ən zərurilərini seçib istifadə etmişdir. Tarixçi və ədəbiyyatçı mütəxəssislərin əsərə yazdıqları rəylərdə yazıcının tarixi hadisələri və qəhrəmanları doğru, düzgün işıqlandırıldığı, keçmişə və inqilabi hərəkat tarixinə dair həqiqətləri dürüst öyrənib təsvir etdiyi qeyd olunmuşdur.

«Gizli Bakı» romanının nəşri tarixi də maraqlıdır. 1933-cü ildə

«Gənc işçi» qəzeti xəbər verirdi: «Səid Ordubadi Bakı təşkilatının inqilabi fəaliyyətini təmsil edən «Zirzəmi» adlı böyük roman üzərində çalışır: «Zirzəmi» – «Gizli Bakı»nın ilk adı idi. Fəhlə hərəkatının erkən – gizli dövrünü əhatə etdiyindən müəllif əvvəlcə onu belə adlanmaq istəmişdi. 1933-cü ildən ədib romandan ayrı-ayrı parçaları «Inqilab və mədəniyyət», «Komsomolun səsi», jurnal və məcmuələrində dərc etdirmişdi. Bütöv halında əsər ilk dəfə 1940-ci ildə çapdan çıxdı və müəllifə gələn məktublardan məlum olur ki, tezliklə geniş yayılıraq böyük rəğbət qazanmışdır.

«Gizli Bakı» romanının süjet xəttini inqilabçı Bakı proletariatının qabaqcıl nümayəndələrindən olan fəhlə surətləri fəaliyyəti təşkil edir. «Zavodda» adlanan birinci fəsildə bu fəhlələrin bəziləri ilə tanış oluruq. Nobel şirkətinin Qara şəhərdəki zavodunda işləyən fəhlələrlə zavodun baş mexaniki Çelman arasındaki mübahisə zamanı sinfi ziddiyyətlərin kəskinləşməyi və fəhlələrin mübarizə ezmə haqqında ilk təsəvvür alırıq. Pavluşa, Əsgər, Ayrəpet, Məmməd, Vasya, Heybət bir tərəfdə, Çelman, emalatxana müdürü, onların dalınca gedən bir neçə fəhlə (Gülbala, Qurban) digər tərəfdə, XIX əsrin axırlarında güclənməkdə olan sinfi çəkişmələrin iki cəbhəsini – ezelənlər və əzənlər, istismar olunanlar və istismarçılar cəbhəsini təmsil edirlər. Hadisələr inkişaf etdikcə hər iki cəbhədə yeni qüvvələr, yeni surətlər meydana çıxır.

İlk səhifələrdən təkcə Bakıda deyil, Rusyanın hər tərəfində zülm və istismarın həddini aşlığı, fəhlələrin çıxış yolları axtardıqları məlum olur. İran Azərbaycanından, Volqaboyu şəhərlərindən və başqa yerlərdən minlərlə ac-yalavac ailə Bakıya iş axtarmağa gelir, hər cür şəraitdə işləməyə razı olur. Sahibkarlar bunu görərək ucuz işçi qüvvəsi tapmaq təməhələrini daha da artırır, azığınlaşırlar.

Lakin fəhlələr də artıq əvvəlki deyildirlər. Onlar ayılmağa, öz haqlarını başa düşməyə başlamışlar. Onlar tez-tez bir yerə yiğisaraq mübarizə yolları düşünür, qadağan olunmuş gizli ədəbiyyat oxuyur, təşkilat düzəltmək, marksist dərnəklər yaratmaq isteyirlər. Fəhlələrin bütün Rusiyada güclənməkdə olan proletar hərəkatını izləmələri, inqilabi mətbuatla tanışlığı, yiğisaraq xətti-hərəkətlərini müzakirə etmələri halları sıxlığı, bu isə sahibkarları, yerli hakimiyyət orqanlarını vahiməyə salır. Beləliklə, qarşı-qarşıya duran fəhlə və sahibkar, əmək və kapital, istismar və ona qarşı mübarizə xətti olduqca sadə və aydın şəkildə başlanır, göz öündə formalasılır, cərəyan edir. Sonrakı fəsillərdə mübarizənin genişlənməsi, ziddiyyətlərin daha da dərinləşməsi, getdikcə daha şüurlu siyasi xarakter alması inandırıcı, tarixən doğru löhə-

lərdə təsvir olunur. Düşmən cəbhə – kapitalistlər, çar jandarm idarələri işçiləri, antidemokratik qüvvələr də iş və əməlləri ilə, görkəmlı nümayəndələrinin fəaliyyəti ilə canlandırılır.

Romanda müəllifin böyük naılıyyətlərindən biri yaratdığı dolğun inqilabçı fəhlə surətləridir. Fəhlələrin həyat şəraiti, dözülməz möişəti, ağır güzəranı realistcəsinə təsvir edilmişdir. Qoca fəhlə Sergey Vasiliçin ailəsinin təsviri bunun səciyyəvi nümunəsi kimi verilmişdir. Ömrü boyu sahibkarlar üçün işləmiş Sergey Vasiliçin ailəsi ağır ehtiyac içərisində yaşayır, arvadı Anna varlıların evində paltar yumağı, gimnaziyaya daxil olmaq arzusu ilə yaşayan Jenya milyonçu evində qulluqçuluq etməyə məcburdur.

Lakin fəhlələr daha belə yaşamaq istəmirlər. Onlar əl-ələ verib insan hüquqları uğrunda mübarizə etmək lazımlı olduğunu anlaşmışlar. Müəllifin əsas götürdüyü Sabunçu-Balaxanı dairəsinin fəhlələri gizli təşkilat yaratmağa, gizli və mümkün olan açıq mübarizə üsullarını həyata keçirməyə başlayırlar.

«Gizli Bakı» romanında bir sıra tarixi şəxsiyyət, inqilab rəhbərlərinin surətləri də müəyyən yer tutur. Bunlardan bəziləri trilogiyanın birinci hissəsində hələ öteri verilsə də sonrakı hissələrdə dolğun işlənmişlər. Xanlar Səfərəliyev, Koba, Stopani, Kozirenko və başqaları dolğun verilmişdir. Əsərdə geniş yer tutan surətlərdən biri Lado Ketsxoveli surətiidir. Ladonun Bakı partiya təşkilatının yaradılmasındaki rolü, ümumən Zaqafqaziya fəhlə hərəkatındaki xidmətləri, fəhlələrin ona böyük məhəbbəti və öldürülməsi ilə əlaqədar kədəri ətraflı təsvir edilmişdir. Hərəkatın başçılarından Pyotr Montinə dair səhifələr də təsirlidir. O, fəhlələrin sevimlisi, qorxmaz və bacarıqlı inqilabçı kimi diqqəti cəlb edir.

«Gizli Bakı» ədəbiyyatımızda yeni, orijinal bir əsər olmaqla bütün sovet dövrü ədəbiyyatın tarixi-inqilabi mövzudakı naılıyyətlərindən bəhrələnmiş yazardının böyük müvəffəqiyyəti idi.

«Döyüşən şəhər» (1938) romanı 1935-ci ildə elan olunmuş əsərlər müsabiqəsində ikinci mükafata layiq görülmüşdü. Romanda ən çətin, ən ağır dövrlərdən biri – 1918-ci il hadisələri qələmə alınmışdır. Bu qısa (cəmi 5-6 aylıq) dövrdə Bakı özünün ən mürəkkəb, ziddiyyətli günlərini yaşayır. Romanın ilk səhifələrindən məlum olur ki, Bakı böyük iqtisadi və siyasi çətinliklər məngənəsindədir. Xarici və daxili düşmənlər şəhəri iqtisadi böhranla diz çökdürmək isteyirlər. Ərzaq qitligi, acliq, görünməmiş bahalıq, siyasi hərc-mərclik şəhəri çıxılmaz vəziyyətə salmışdır. Şəhərdə əsil qızığın döyüşlər gedir: gizli və açıq, siyasi və iqtisadi, şəxsi və ümumi döyüşlər.

Bu zaman Bakıda hakimiyətə can atan partiyalar arasında da çarpışmalar gedir. Partiyaların daxılində isə şəxsi çəkişmələr, münaqişələr mövcuddur. Əqidələr, töbliyatçılar, rəhbörələr, sərkərdələr, müxtəlif dövlətlərin casusları və s. arasında getdikcə qızışan vuruşmalar da vəziyyəti olduqca mürəkkəbləşdirilmişdir.

Belə mürəkkəb şəraitdə bəzən romanın süjet xəttini izləmək sankı çatınləşir, lakin nəticə etibarilə bütün əlavə, yardımçı xətlər əsas süjet xəttinə tabe edilərək hamısı birlikdə yeganə və başlıca problemdir – Bakının taleyi məsələsinə birləşdirilir.

Maraqlı burasıdır ki, mürəkkəb, dolaşıq və ətraflı verilmiş siyasi-ictimai hadisələri müəllif çox zaman sevgi xətlərində, aşiqanə görününi, əslində dərin siyasi məna daşıyan macəralarda verir. Üç qızın – Raya, Leyla və Esterin romanı, əsərin maraqla oxunmasına kömək etməklə bərabər, bütün siyasi, ictimai məsələlərin izahı üçün əlverişli şərait yaradır. Əminənin romanı da vardır.

«Dünya dəyişir» romanı trilogiyani tamamlayır. 30-cu illərin ikinci yarısında yazılmış bu çoxsəhifəli böyük roman «Döyüşən şəhər»dən sonrakı hadisələri təsvir edir.

M.S.Ordubadinin tarixi romanlarından sonuncu «Qılınc və qələm»dır. «Qılınc və qələm» Nizami dövründə geniş təbəqələrin vəziyyətini, ölkənin xarici əlaqələrini, əsrin ədəbiyyat və incəsənətini, sənətkarlarını, dövlət xadimlərini, xalqın azadlıq mübarizələrini eks etdirən bir romandır. Ordubadi əvvəlki romanlarından fərqli olaraq daha uzaq keçmişdən bəhs etdiyindən burada daha ətraflı tədqiqat işi aparmışdır. Əsər külli miqdarda tarixi, elmi, ədəbi məxəzə istinadən yazılmışdır. Nizami haqqında, xüsusiilə onun həyatı barədə məlumatın azlığı müəllifi bir çox halda öz yazılıçı təxəyyülünə qanad verməyə vadər etmişdir. Tarixi sənədliliklə bədii təxəyyül romanda ustalıqla əlaqələndirilmişdir. Buna görə də deyə bılərik ki, digər tarixi romanlarına nisbətən «Qılınc və qələm»də yazılıçı surətlərin təsvirində daha sərbəst hərəkət etmişdir.

Əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutur. Lakin müəllif tek bununla kifayətlənmeyərək Nizami dövrünün geniş, hərtərəfli mənzərəsini yraatmağa çalışmışdır. Burada Ordubadi romançılığının bir mühüm xüsusiyyəti – genişliyə, əhatəliliyə, çoxplanlılıqga meyl özünü daha bariz şəkildə göstərir və bu, «Qılınc və qələm» romanını Nizami haqqında biografik roman çərvizəsindən çıxarıır.

Ümumiyyətlə, M.S.Ordubadi romanda bir şəxsin taleyi, bir hadisə, bir qısa dövrün konkret mənzərəsini verməklə qənaətlənmir, onun ilhamı bir qayda olaraq məzmun dolğunluğu şərtilə genişlik, ənginlik

də verir. «Qılinc və qələm»də də belədir. Nizaminin həyat və fəaliyyətini müxtəlif dövrlə, xalqın həyatı və məişəti ilə six əlaqədə təsvir etmiş, xalqın həyatının geniş lövhələrini yaratmışdır. Buna görədir ki, roman baş qəhrəmanının adı ilə adlandırılmışdır, əsər həyat materialında mühüm yer tutan iki amilin – xalqın mənəvi və fiziki qüvvəsinin rəmzi olan «Qılinc və qələm» adlandırılmışdır.

Ən qədim zamanlardan Azərbaycan xalqının azadlıq və istiqlaliyyət uğrunda mübarizələrdə ad çıxarması, Azərbaycan qoşunlarının bütün Şərqdə şöhrət qazanması romanda iftixar hissi ilə qeyd olunur. İgid xalq qəhrəmanı Fəxrəddinin başçılığı ilə işgalçılara qarşı vətəni müdafiəyə qalxan Azərbaycan oğulları dar gündə qonşu xalqların da köməyinə gedir, həmişə də müzəffər qayıdır.

Mübarizə, müharibə, üsyən səhnələri hər yerdə Fəxrəddinin adı ilə bağlıdır, onun əsas məsləhətçisi Nizamidir.

Nizami ilə birlikdə qoca şairə Məhsəti Gəncəvinin surəti də əsərdə böyük yer tutur. Bu əsərin mükəmməl işlənmiş surətlərindəndir. Ədəbiyyatımızda ilk dəfə olaraq «Qılinc və qələm» romanında XII əsr Azərbaycanın ədəbi mühiti, sənətkarlarının bədii surətləri yaradılmışdır. Xaqani Şirvani, Mücireddin Beyləqani, Əbüllüla Gəncəvi və digər sənətkarların vasitəsi ilə ədib dövrün şeir və sənət məsələlərini işıqlandırmışdır.

Ümumiyyətlə, romanda zəngin surətlər qalereyası diqqəti cəlb edir. Azərbaycan atabəyləri – Atabəy Məhəmməd, Qızıl Arslan, Toğrul, Əbübəkr, Özbək surətləri baş qəhrəmanın siyasi-ictimai görüşlerinin, dövrün təsvirinə kömək edir, Səba xanım, Hüsaməddin və başqaları münaqişə xəttinin davamını təmin edir. Qətibə, Əmir İnanc, Toxtamış, digər saray adamlarının surətləri də dolğun təsir bağışlayır. Mənfi planda verilmiş saray ədəbiyyatı nümayəndələri Zəhir Bəlxı, Kəmaləddin Nizaminin fəlsəfi-estetik görüşlərində tənqid hədəfləri kimi verilmişlər.

Bütün əhvalat və şəxsiyyətləri, mürəkkəb hadisələri gərgin süjet xətti etrafında birləşdirən müəllif cəlbedici, maraqlı, axıradək oxucunu ardañca apara bilən quruluş tapmışdır. Romanın sonunda məlum olur ki, Xarəzmşah Cəmaləddin Azərbaycanı işgal etdikdən sonra son El-dəniz hökməndarı Özbəyi Ələncə qalasına saldırır, qalada iki əsir qoca bir-birinə öz sərgüzəştlərini danışır. Qocalardan biri Atabəy Məhəmmədin böyük oğlu Qütlüq İnanc, digeri kəndli qızı Gözəldən olan kiçik oğlu Özbəkdir.

«Qılinc və qələm» romanından başqa Ordubadi Nizami Gəncəvinin 800 illiyinə çoxlu elmi-tədqiqat səciyyəli məqalələr və «Ni-

zamı» adlı opera mətni də yazmışdır.

1941-ci il iyunun 22-də faşist quldurlarının vətənəmiz üzərinə hücumu yazıçıların da qarşısına yeni vəzifələr qoydu. Bütün yazıçılar kimi M.S.Ordubadi də dərhal yaradıcılığını bu yeni vəzifələrə uyğun qurmağa başladı. Bu zaman yaziçi qoca idi, onun yaşı 70-ə çatırıldı, səhhəti də yaxşı deyildi: həbsxanalar, sürgünlər öz izini göstərirdi. Bununla belə yaziçi çox fəal çalışırdı: tez-tez ordu hissələrində, mütənqlərdə çıxış edir, əsərlər yazırı.

Ədibin yaradıcılığında müasirliyə doğru böyük bir dönüş nəzərə çarpındı. Müasirliyi, aktuallığı ilə bərabər, onun əsərləri rəngarəngliyi, zənginliyi ilə də əlamətdardır. Şeirlər, hekayələr, felyetonlar, məqalələr, ocerklərlə yanaşı onun qələmindən çıxmış iri həcmli əsərlər - dramlar, librettolar, romanlar, ədəbi portretlər bunu sübut edir.

Ordubadi məqalələrində o zamanın «hər şey cəbhə üçün, hər şey qələbə üçün» şūarına, necə çalışmaq, necə yazıb-yaratmaq, necə yaşamaq suallarına cavab verir, daha ayıq, daha fəal olmağa çağırır, tarixə nəzər salaraq müvafiq misallar gətirərək xalqı ruhlandırmak istəyirdi.

«İncəsənət və müharibə» məqaləsində ədib ədəbiyyatın rolundan və yazıçıların qarşısında duran mühüm vəzifələrdən bəhs edirdi: «Xalqların qələbə tarixində incəsənət və ədəbiyyatın nə qədər şərəfli rol oynadığı hər kəsə məlumdur. Tarix bu fikrin əksini söyləyənlərin, «Toplar guruldarkən muza susmalıdır», - deyənlərin nə qədər yanıldığını artıq çıxdan sübut etmişdir. Həyat yalnız öz qələmlərini və fırçalarını böyük tarixi döyüş günlərində süngülərlə yanaşı qoya bilən sənətkarları yaşatmışdır. Vətənin təhlükə qarşısında olduğu günlərdə vətən qəhrəmanlarını döyüslərə ruhlandırmak, qəlebenin ölməz epopeyalarını yaratmaq həqiqi sənətkarların həmişə vətəndaşlıq borcu olmuşdur».

Vətən müharibəsi mövzusunda yazdığı «Cəbhədən məktub» (1941) ilk şeirində Ordubadi cəbhəyə təzə getmiş gənc döyüşünün əhvali-ruhiyyəsini açmağa səy göstərmışdır. Şeirdən göründüyü kimi, ata-anasının öyüdlərini yadında saxlamış əsgər ilk döyüşünü, yaralanmasını, şərəflə vuruşmasını qürurla xəbər verir.

M.S.Ordubadi yenə də satirik şeir - felyetonlar yazmağa, vətəndaş müharibəsi dövründə olduğu kimi indi də düşmənləri ifşa etməyə başladı. Satiralarında faşist cəlladlarının həqiqi simasını xalqa tanıtmağa, onların iddia etdikləri kimi «yenilməz», «cürətli», «ali» olmadıqlarını, Almaniya daxilindəki ziddiyətləri göstərməyə böyük fikir verir, faşist rejiminin qanlı siyasetinin puçluğunu başa salırı.

Faşizmin vəhşiliyini, qeyri-insanı sıfətlərini göstərən «Canavar-san, canavar!», «Hitlerin sığəxanasında», «Hitler cənnətində» kimi satiralar xalq içərisində geniş yayılmışdı.

M.S.Ordubadinin müharibə dövrü nəşrində adamlarımızın, cəbhədə vuruşan, ölüb-öldürməyə məcbur olan döyüscülərimizin və arxada cəbhə üçün çalışan geniş kütlələrin vətənpərvərliyi, humanizmi, ən çətin şəraitdə belə özünü göstərən yüksək insanı keyfiyyətləri eks olunmuşdur. «Serjant İvanov adına körpələr evi» (1941), «Dilrubə» (1941) hekayələri, «Gənc çekistilər» (1942), «Kiçik şəhər» (1945) romanları bu cəhətdən qiymətlidir. Xüsusilə son iki əsər ədəbiyyatımızda Vətən müharibəsi mövzusunda yazılmış ilk romanlar kimi də əhəmiyyətlidir. Bütöv halında çap olunmamış bu romanlarda arxa cəbhədəki vəzifələr, təxribatlılıq məqsədilə göndərilmiş düşmənlərin ifşası, xalqın saygılılığı, gənclərin cəbhəyə can atmaqla bərabər arxada da böyük işlər görməsi əsas məsələ kimi qoyulmuşdur.

Tarixi mövzudan vətənpərvərlik məqsədilə istifadə edən yaziçi bir çox əsərlərini məhz bu idəyaya həsr etmişdir. «Maral» mənzum dramı bu baxımdan gözəl nümunə sayıyla bilər. Mövzusu uzaq keçmişdən götürülmüş bu dramda adı vaxtda xalqdan uzaq olan, qoçaq sərkərdə Fəramərzi kəndli balası olduğu üçün rədd edən şahzadə Maral da, onun qardaşı zəif iradəli Astiaq şah da, xalqın başqa igid oğulları da vətən üzərinə işgalçılardan hücumu təhlükəsini gördükdə ayaga qalxır, bütün narazılıqları, keçmiş incikləri unudurlar. «Qara Məlik» (1941), «Camal» (1941), «Səttar xan» (1942), «Tarix və qələbə» (1942) və s. kimi oçerk-portretlərdə yaziçi xalqımızın tarixində ad çıxarımış qəhrəmanların vətənpərvərliyindən söz açır, onları nümunə göstərir.

Böyük Vətən müharibəsindən sonrakı illərdə M.S.Ordubadinin yaradıcılığında müasir mövzular mühüm yer tutur. Ədib müasirlərinin bədii surətini yaratmağı qarşısına məqsəd qoymuşunu özü də etiraf edərək yazırı: «İndiyə qədər ən çox tarixi mövzularda iri əsərlər yazmışam. Lakin hər nə olursa-olsun, mənə təzə həyatdan və təzə insanlardan yazmaq lazımdır. Yoxsa yoldaşlarda belə fikir oyanar ki, tarixi romanlar oxucunu başqa mövzulardan daha yaxşı cəlb edə bilir. Mənçə, bu fikir tamamilə yanlışdır. İstər tarixi, istərsə bu günkü həyatımıza dair romanların müvəffəqiyyəti yazdığını mühiti lazımı qədər öyrənməkdən asılıdır. Mənçə, hazırkı həyatın mövzuları tarixi həyatın mövzularından daha bədiidir. Buna görə də mən təzə həyatımızdan geniş bir mövzuda əsər yazmaq işinə balşamışam...». Həmin əsər ədibin ölümündən bir az əvvəl bitirdiyi «Təzə adam» romanıdır. Roman-

da xalqımızın müharibə dövründəki fədakarlığı, müharibədən sonrakı ilk illərdəki quruculuq işləri geniş əhatəsini tapmışdır.

M.S.Ordubadinin son əsərlərindən «Böyük quruluşda» pyesi dinc quruculuq mövzusunda yazılmışdır. Müharibədən sonrakı dağıdılmış şəhərlərin, sənaye ocaqlarının bərpası, yeni nəhəng tikintilər, şəhərlər salınması kimi səciyyəvi mövzular və dövrün xarakterik qəhrəmanları – müharibə cəbhələrindən qayıdır əmək cəbhəsində qəhrəmanlıqla çalışan yeni insan surəti «Böyük quruluşda» pyesinin əsas mənasını təşkil edir.

Sumqayıtda yeni şəhər salınması və yeni zavodların tikilməsi ideyaları bu illərdə mühüm yer tuturdu.

«Böyük quruluşda» («Sumqayıt») pyesi keçmiş sovet xalqlarının köməyi və iştirakı ilə tikilən sənaye şəhərlərinin xalqlar arasında dostluq və qardaşlıqm, o zamankı vətənpərvərliyin və əmək coşgunluğunun gözəl inikasıdır. Əsərdə müharibə qurtardıqdan sonra cəbhədən istehsalata gələn gənclərdən Qəhrəman və Bəhlül adlı iki mühəndisin, onlarla birlikdə çalışan Durna və Dilbərin bədii surəti diqqət mərkəzindədir. Bunlardan başqa bacarıqlı mexanik Kotelnikov, Straşnov, tikinti partiya komitəsinin katibi, tikintinin rəisi, kolxozdan tikintiyə gəlmiş Portfel Gülli və Vistavka Nəsir kimi yadda qalan surətlər var. Müəllif bu surətlər vasitəsilə çoxdanckı arzusunu – «təzə adam», surətini yaratmışdır. Gənclərlə birlikdə yeni tikintidə böyük həvəslə çalışan yaşılı nəslin nümayəndələrini, onlarda əmələ gələn yeni xüsusiyyətləri, kollektiv əmək şəraitində meydana çıxan mənəvi keyfiyyətləri göstərən müəllif Mürid kişi, Mirzə Teymur, Mirzə Əhməd kimi maraqlı surətlər də vermişdir. Avropa və Amerikada təhsil almış, xərici texnika qarşısında pərəstiş edən qoca mühəndis Mirzə Teymur və Mirzə Əhmədi də bu qaynar şərait tərbiyə edir və onlar səhvlərini başa düşərək ümumi axına qoşulurlar. Bədii sənətkarlıq xüsusiyyətləri ilə diqqəti cəlb edən «Böyük quruluşda» pyesi Ordubadinin çoxillik yaradıcılığına gözəl yekun idi.

M.S.Ordubadinin zəngin ədəbi irsi içərisində tərcümələri də müəyyən yer tutur. Ədib rus və dünya ədəbiyyatından xeyli tərcümə etmişdir. A.S.Puşkinin «Baxçasaray fantarı», «Boris Qodunov», D.Bedninin «Baş küçə», «Ziynətin andı», Bomarşenin «Sevilya bərbəri», Emi Syaonun şeirləri və sair əsərləri ədibin bu sahədəki fəaliyyətinə nümunə göstərmək olar.

M.S.Ordubadi xalqımızın çox sevdiyi və çox oxuduğu yazıçılardandır. Dövlətimiz onun yaradıcılığını layiqincə qiymətləndirmiştir

## SÜLEYMAN RÜSTƏM (1906 – 1989)

Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm XX əsr Azərbaycan ədəbiyyatını yaradanlardan biridir. O, şeirimizdə döyüşkən ruhlu poeziyanın gözəl nümunələrini yaratmış, xalqlar dostluğu, humanizm ideallarının alovlu tərənnümçüsü kimi şöhrət qazanmışdır.

S.Rüstəm 1906-cı ildə Bakıda dəmirçi ailəsində anadan olmuşdur. Atası Əlabbas bir müddət gəmi tərsanələrində fəhləlik etdikdən sonra xüsusi dəmirçixana açmışdır. Balaca Süleyman da burada atasına kömək etmiş, körük basa-basa ilk şeirlərini də elə dəmirçixanada yazımışdır.

S.Rüstəm Bakıda «rus-tatar» məktəbində təhsilinə başlamış, sonralar yeni dövrdə davam etdirilmişdir. O, orta təhsilini başa vurdudan sonra 1927-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olaraq iki il sonra Moskva Dövlət Universitetinin filologiya fakültəsində ali təhsilini başa vumüşdür. Moskva ədəbi mühiti gənc şairin bir sənətkar kimi formallaşmasında, xüsusilə onun inqilabi poeziyanın korifeyləri D.Bedni, V.Mayakovski ilə şəxsən tanışlığı poetik taleyini birdəfəlik həll etmiş oldu; o, tam yarım əsrdir ki, poeziyaların kehkəşanında böyük ideallarımızın tərənnümü yollarında inamlı irəliləyişir.

Şairin bədii yaradıcılığına böyük nasır və dramaturq S.S.Axundovun müsbət təsiri olmuşdur. O, «rus-tatar» məktəbinin müdürü olan zaman düz 4 il şaire dərs demiş, onlar yaxından dostlaşmışdılar. S.Rüstəmin şeir üslubunun sadə istiqamətdə inkişafına istedadlı ədibin köməyi olmuşdur. Şair xatirələrində yazır: «Şəxsən məndə ədəbiyyata maraq oyadan müəllimlərdən biri də Süleyman Sanıdır».

S.Rüstəm orta məktəb illerindən ədəbiyyatla maraqlanır, elə o vaxtlar divar qəzetində kiçik felyeton, şeir və hekayələri dərc olunur. 1922-ci ildə «Çimnaz xanım yuxudadır» bir pərdəli komediyası tamasha qoyulur.

1925-ci ildən «Gənc işçi» qəzetində əməkdaşlıq edir və bu, ona mətbuat aləminə daha yaxın olmaq üçün gözəl imkanlar yaradır.

Gənc Qızıl Qələmlər (1927), Az. PYC (1928) təşkilatlarının məsul katibi olan şair təşkilatçılıq işi aparmaqla dövri mətbuat səhi-fələrində vətənpərvərlik mövqelərimizdə möhkəm dayanan odlu

sətirlərini çap etdirir.

S.Rüstəm Sosialist Əməyi Qəhrəmanı və 1950-ci ildə «İki sahil» şeirlər kitabına görə SSRİ Dövlət mükafatı kimi yüksək fəxri adlara layiq görülmüşdür.

Onun ilk şeirləri «Qızıl gənc qələmlər» (1926), «Oktyabr alovları» (1927), «Ədəbi parçalar» (1927), «Aprel alovları» (1930) almanaxlarında, dövri mətbuat səhifələrində çap olunurdu. Lakin ilk müstəqil şeirlər toplusu «Ələmdən nəşəyə» adı ilə 1927-ci ildə nəşr edilmişdir. Azərbaycan poeziyasında realizmin formallaşmasında çox böyük əhemiyəti olan həmin kitabın müqəddiməsində şair yazmışdır: «Ədəbiyyat cəbhəsinə 23-cü ildə atıldım. Şeirimin ilk gülüşü ağlamaq oldu. İl yarımla ağladım, sızlardım. Sonralar rus şairlərinin əsərlərini oxumağa başladım. Xüsusən A.Jarovu, A.Bezimənskini, İ.Utkini sevə-sevə oxudum.» Doğrudan da bu şairlərin S.Rüstəmə bu səpgidə xeyirxah təsirləri olmuşdur.

S.Rüstəm göstərir ki, mən azad olmuş xalqımın yolunda həmişə müsəlləh bir əsgər kimi dayanmışam: çünkü, üsyansız, mübarizəsiz azadlıq yoxdur. Onun «Üşyan yarat» şeiri bütün Şərqə müraciətlə bu məramın tərənnümünə xidmət edir:

Zəncirləri qırmaq, o böyük haqq yolu tapmaq  
Üşyanlaşdır, üşyanlaşdır, üşyanlaşdır ancaq!

Bu, aydın, dötləb bir bədii çağrış idi. Şairin yeni realistik istiqamətli poeziyada sənətkarlıq cəhətdən də inkişaf etdiyini göstərirdi.

Bu tipli şeirlərə misal olaraq «Bir az da özümdən» (1926), «Həyatından şəkillər» (1926), «Gəlməz» (1926), «Bayquş deyir» (1925), «İnlədər» (1926), «Unudulmaz bir gecə» (1926), «Bir şair» (1925), «Mənim şeirlərim» (1925), «Şair» (1924) və s. göstərmək olar.

Şairin yeni həyat, vətənpərvərlik tematikasına həsr etdiyi şeirlərdə özünün siyasi kəskinliyi ilə seçilən vətəndaşlıq lirikası üstünlük təşkil edir. «Keçmiş anarkən», «Aprel günləri», «Gül, ey qadın», «Gənc qadına», «Ayna qabağında», «Qırılmaz» və s. şeirləri inqilab mövzusunun bədii şəkildə canlandırılmasının yaxşı nümunələridir. Xalq şairinin bütün sonrakı yaradıcılığında canlı, həyatı lirikanın uğur və nailiyyətlərini mehz «Ələmdən nəşəyə» kitabından götürür.

Müellisin sonralar, demək olar ki, hər il bir və ya bir neçə şeirlər kitabı çap olunurdu: «Addımlar» (1930), «Səs» (1932), «Atəş» (1932),

«Şairin səsi» (1934), «Ulduzlar» (1934), «Çapayev» (1936), «Gecənin romantikası» (1938). Bunlar yalnız kəmiyyət göstəriciləri deyildir. Həqiqətən 30-cu illərdə S.Rüstəmin əsərləri məzmun, məna, fikir və forma cəhətdən də inkişaf edərək oxucuların rəğbətini daha çox qazanır. Bu baxımdan «Addımlar» xüsusilə qeyd oluna bilər. Burada şair artıq, sözdən işə keçərək, yəni ritorikadan nisbətən uzaqlaşaraq yeni həyatın konkret bəddi təcəssümünü verməyə çalışmışdır. Kıtabda təmsil olunan «Konkastramvay», «Trendə», «Bakı – Tiflis», «Məscid – klub» və s. onlarca digər şeirlərdə həyat müqayisəli təsvirlər, paralellər, qarşılaşdırılmalar, təzadlı əksetdirmələr şəklində qələmə alınaraq ağıllı, müdrik, təriyəvi nəticələr çıxarılmışdır. Şairin «Qolsuz qəhrəman» əsəri də lirikadan epikaya xüsusi bir meylin poetik ifadəsi idi. Lakin istər qısa, istərsə də iri formalı şeirlərinin hamısında siyasi lirika son dərəcə qüvvətli idi.

Şair ilk şeir toplularından birləşə mənalı bir ad vermişdir: «Addımlar». Burada toplanan «Sazım» (1924), «Azərbaycan» (1925), «Unudulmuş gənc» (1923), «Gənclər günü» (1923), «Dəmirçidə» (1924) və digər şeirlərində şair öz poetik manifestini elan edərək şeiri – sənəti xalq həyatının realist ifadəsinə çevirir, vətənpərvərlik, humanzm, beynəlmiləlcilik ideyalarını tərənnüm edirdi:

Bu gözəl dövranın aşiqiyəm mən,  
Xalqımın dilidir dili sazının.  
Onu ömrüm boyu çalacağam mən,  
Qırılmaz bilirəm teli sazının.

Onu da deyək ki, şairin «Gənclər günü» şeiri bizim XX əsr dövrü poeziyamızda sərbəst şeirin ilk nümunəsidir.

S.Rüstəm və onun yaşıdları bu illərdə məfkurəcə formallaşma prosesi keçirsələr də, sənətkarlıq cəhətdən hələ zəif idilər. Ona görə də yaşı şairlərin sənətini qəbul edir, ideya büdrəmələrini isə pisleyirdilər. Bu baxımdan onun «Bir şairə» şeiri (1925) də iibrətlidir:

Əslində pis şair deyilsən, amma  
Məsləkin bir solğun fidana bənzər.  
Ağlayan şeirinin yetim misrası  
Dağları bürüyən dumana bənzər.

Elə fəaliyyətinin ilk günlərindən onun satirik qələmindən «Acı

gülüşlər» (1925) kimi məzəli, güldürүү əsərlər çıxırdı. Ömrünü keçirmiş təsvir vasitələrinə şairin münasibəti bu şeirdə aydın duyulur, əski təşbehlər, istiarələr, çeynənmiş ifadələr yeni dövrün poetik əsərlərə tələbatı baxımından məsxərəyə qoyulur:

Gözəlim, istərəm yazda, payızda  
Sənin görüşünə gəlim yarpızla.  
Kartofla, kələmlə, qovun-qarpızla  
Bəzənsin həm solun, həm sağın sənin.

Gözünün ucuya özgəyə baxma,  
Kababtək qəlbimi manqalda yaxma,  
Qeyrətdən möhkəm ol, su kimi axma.  
Əcləflər olmasın qonağın sənin.

Şairin yeni şeir meydannına gəlişini xarakterizə edən, intim lirikadan, nisəyə məhəbbətdən üz döndərib ictimai məzmunlu, inqilabi pəfəslü sənətə, poeziyaya tədricən keçidini poetik dillə ifadə edən həmin mərhələnin şeirləri çox maraqlıdır. Vaxtilə «Tar səsə qoyulur» şeirində.

Kəs səsini, ötmə tar ! Ötmə dedim, ötmə tar !  
İstəməyir proletar səndə çalınsın qatar, -

deyirdi, Müşfiqin ildirim kimi gurlayan poetik etirazından sonra, şair «Tarı səsə qoymaq olmaz» əsərində yazdı:

Yox, yox, buna qane oldum, tarı səsə qoymaq olmaz !  
Onun doğma ahəngindən doymaq olmaz, doymaq olmaz.

Saza, tara, milli kökə, doğma xalqa, vətənə bağlılıq onun şeirlərində xəlqi ruhu qüvvətləndirir, xalq poeziyasının həmişəbahar ətrini bərqərar edir:

Gəldi Göyçə göldə yanına qızlar,  
Bir yanar od saldı canımı qızlar,  
Qəlbimdən qopsa da canım, a qızlar !  
Mən deyə bilmərəm hansı gözəldir.

Şairin «Lökbatan» (1933), «Komsomol marşı» (1933), «26-lar şəhərinə» (1933), «Dərviş» (1934), «Çapayev» (1934), «Çiçək mağazasında» (1935), «Ayrılıq» (1935), «Komsomol», «Əziz günlər», «Bakı misraları», «Şirindir», «Kin və məhəbbət», «Xatirələr», «Klavdiya», «Yadıma düşdü» və s. həmin illərdə yazılmışdır. S.Rüstəmin yaradıcılığında yeni yüksəliş kimi diqqəti cəlbedən bu dövr lirikası haqqında C.Cəfərov 1940-cı ildə yazmışdır: «... «Ulduzlar» və «Gecənin romantikası» kitablarında toplanmış şeirlər sənətcə «Ələmdən nəşəyə» kitabından müqayisə edilməyəcək dərəcədə yüksəkdir».

İstər «Lökbatan», istərsə də «Gecənin romantikası» əsərlərinin hər biri öz ithaf obyektiñ görə bir-birindən fərqlənən şeirlərdir. İkinci əsərdə həyata, insanlara bağlılıqdan nəşət edən bir nikbinlik, mübarizlik və yaşamaq pafosu hakimdir:

Gecənin qulağına: - Gündüz gəlir, qaç, – dedim.  
Sevgilim, günəş doğur, pəncərəni aç! – dedim.

Birinci şeirdə isə müəllif Lökbatanı lirik obraz səviyyəsinə qaldıraraq, onu bir növ fəhlə sinfinin simvoluna çevirir.

Bu o zamanlar idi ki, Lökbatan neft mədənləri müasir fəhlə sinfinin əmək zəkası ilə, yeni tipli texniki ziyanlarının idrakı nəticəsində kəşf edilirdi.

Süleyman Rüstəm lirikasını möhtəşəm bir kitaba bənzətsək onun iki əzəmətli fəslini belə adlandırmış mümkündür: «Döyüşən lirika» və «Cənub lirikası».

Döyüşən lirika Böyük Vətən müharibəsinin birinci gündündən yaranmağa başlayaraq onun təkrarsız nümunələri, demək olar ki, dövri mətbuatın səhifələrindən düşmərdü; o şeirlər indi də bizə barış qoxusu, müzəffərlik, müsəlləhlik ətri gətirir: «And», «Ana və poçtalyon», «Qəhrəmanın vəsiyyəti», «Ana ürəyi», «Qocanın dedikləri», «Gün o gün olsun ki...», «Qafqaz ordusu», «Koroğlu», «Yaxşı yol», «Yağılıra aman verme!», «Mən istərəm», «Vətənim», «Görmədim», «Sarsılmaz qala», «Qəhrəmanımsan», «Məktublar» silsiləsindən olan şeirləri, «Hücum» və s.

Vətən müharibəsinin odlu-alovlu illərində də poeziya dövlətimizin, vətənimizin, xalqımızın kəskin ideya silhına çevrildi, poetik şeirin misraları düşmənə ölüm hökmü yazdı, qələbəyə kömək etdi:

And olsun könlümün arzularına,  
Gələcək günlərin ilk baharına.  
Əlimdən vermərəm bu ağ günümü,  
Dəryalar söndürməz mənim kinimi !

Bütün müharibə dövrü poeziyasının mübariz andı kimini səslənən bu odlu mırşaların döyüşkən ordu sıralarında vuruşan, kəşfiyyatdan uğurla qayıdan Alay Məmmədovun komsomola daxil olarkən şairin «And» şeirindən əzbər söyləməsi təsadüfi deyildir.

Görkəmlı şairin «Ana və poçtalyon» əsəri isə müharibə dövrü poeziyamızın ölməz lirik dəstəni sayıla bilər. Bu elə səmimi, elə təbii yazılmışdır ki, müharibənin ağrı-acısını dadmış bütün analar, bütün atalar, bütün övladlar üçün ümid, təskinlik və təsəlliyyə çevrilmişdir. Forma cəhətdən süjetli lirika səpgisində yazılmış bu şeirdə müəyyən fabula, kompozisiya ilə yanaşı, tam bitkin səciyyə daşıyan humanist insan xarakterləri ilə də tanış oluruz:

Dərdli ananın artdı indi birə on dərdi,  
Bir doğma oğul dərdi, bir də poçtalyon dərdi...

Əsərin nikbin bir finalla bitməsi oxucuların üzəyindən xəbər verir, onları qələbəmizə inandırır. Belə şeirlər bütün zamanlar üçün öz təravətinə saxlayır, odlu, yaralı illərin bədii aktına çevirilirlər.

Süleyman Rüstəmin əhatəli yaradıcılığında əbədi, həmişə təzə, qaynar, bütün damarlarında axan övladlıq qanı ilə ahəngdar çağlayan bir mövzu da vardır ki, bunun adına Cənubi Azərbaycan deyirlər. Bu söz birləşməsi onun şeirlərində heç zaman söninəyən, getdikcə alovlanan, şölələnən müqəddəs məşəlləri, şəhidlər qəbri üzərində dılımlənən, dilimləndikcə də göylərə yüksələn qədim Odlar yurdunun əbədi alovlarına çevirilir. Şairin ömür dünyasının, demək olar ki, bu qoşa ifadəsiz keçən bir günü də olmamışdır. Həmin şeirlər silsiləsinin leytmotivi şairin ən müqəddəs arzusudur:

Kitabımı Arazdakı körpü üstdən assınlar,  
Gənc nəsillər unutmasın bu şairin şərtini:  
Tez köçərsəm bu dünyadan baş daşima yassınlar,  
İki yerə parçalanmış üzəyimin dərdini.

Müəllifin «Bəli, cənubluyam», «Yenə Araz qıraqında», «Uzun yol», «Könlümə Təbriz düşdü», «Ürəyimin gözüylə», «Mənə qalsa», «Həsrət çəkirəm», «Ana dilimə dəymə», «Ürəyimi verərəm», «Araz gözlü», «Yad gül dərə bilməz» və s. kimi coxsayılı şeirlərinin hamısı bir-birindən gözəl şeirlərdir.

Bunlarda Vətənin dərdi, taleyi, torpaqlarımızın birləşmə həsrəti, xalqımızın keçmiş tarixi birliyi, müasir nisgil və ayrılışı, vəhdət gün-lərinin acılı-şirinli anımları bir oğul qeyrəti ilə canlandırılır:

Araz qıraqında ayrılıq günü,  
Köynəyi qaradan biçilən mənəm.  
Bəli, cənubluyam yadlar əlində  
Al qanı şərbəttək içilən mənəm.

Bu həsrət, nisgil və ayrılıq nidaları, kədər və həyəcanları o yerə çatır ki, şair öz doğma millətindən də xəcalət çəkir:

Vəslinə mən hələ, yol tapmadığımčün, deyirəm.  
Millətimdən də, özümdən də xəcalət çəkirəm.

Şairin kədər və nisgili bəzən elə bir zirvə nöqtəsinə yüksəlir ki, lirik qəhrəman deyir: mən öləndə üzümü Təbrizə sarı basdırın, gözlərimi örtməyin, qəbrim üstə vüsal mahnisi oxuyun.

Şair Cənubda həsrət çəkən qardaş-bacıları üçün heç nəyi əsirgəməyəcəyini söyləyir. O, poetik sözün gücü ilə çox səmimi şəkildə:

Azadlıq vuruşunda ürəyin parçalansa,  
Qoparıb bu sinənidən ürəyimi verərəm, -

deyir.

Şair «Səbəb nədir» şeirində silsiləvi bədii suallar vasitəsilə yer, göyü, asimanı sorğuya tutaraq söyləyir ki, nəyə görə o sahildən bu sahilə, bu sahildən o sahile bulud, durna, yaşılbəş sona, odlu nəğmə, külək, xəyal, arzu, dilək icazəsiz keçir, amma şair bu yollardan keçə bilmir, Savalanın şəffaf sularından öz təşnəliyini söndürmək üçün bir doyunca içə bilmir? O göstərir ki, küləyin əsməsində bəzən Arazın şikayətini eşidir. Dağlar, daşlar da dilə gəlir, hay-haray çəkir, belə anlarda şairin göz yaşları sözünə baxmır, səddini uçurmuş çaylar kimi

çağlayır.

Şair başka bir şeirində təsvir edir ki, ömründən illərin keçməsinə, saçlarının ağarmasına baxmayaraq, bir vüsalın həsrətiylə gözlərim yenə də o sahildən ayrılmamışdır:

İllər keçdi, saç ağardı qar kimi,  
O sahildən ayrılmadı gözlərim.  
Yeter, yetər yandım hicran oduna,  
Şahid olsun bu arzuma yer üzü –  
Mən raziyam bir vüsalın adına.  
Sinəm olsun Arazimin körpüsü.

Bütün bu sılsılə şeirlərdən hər birində dərdin, müqəddəs kədərin şiddətindən, bəzi hallarda şairin bədbinliyinin də şahidi oluruq ki, bu da tamamilə təbiidir:

Qorxuram gün gələ ellər deyə dünyamızdan,  
Bir vüsal həsrəti qəlbində Süleyman getdi.

Onun Cənub şeirlərinin poetik zirvəsi şah-şahrah beytlərlə dolu olan məşhur Azərbaycan şairi Məhəmməd Şəhriyara həsr olunmuş əsəridir, - desək səhv etməzdik. Bu şeirin bütün söz və misraları səmi-miyyətdən yоğrulmuşdur:

Gəl söyləyim ürəyimin sözünü,  
Bir kərə də görməmişəm üzünü.  
Nigaranam yetir mənə özünü.  
Məhəbbətin bağrimondadır, Şəhriyar,  
Mənim ürək ağrimondadır, Şəhriyar!

Kim deyir ki, lisanımız ayrıdır?..  
Nə adımız, nə sanımız ayrıdır.  
Nə canımız, nə qanımız ayrıdır.  
Ürək birdir, bədən birdir, Şəhriyar,  
Vətən birdir, vətən birdir, Şəhriyar!

Dilimiz, canımız, ürəyimiz əgər birdirsə, bəs bu hicran nədir?  
Nə üçün sənin avazın Araz üstdən mənə çatmir ? Qaşla – gözün ara-

sindan yaxın olan bu yolu niyə keçib gələ bilmirsən ?

Şair şair qardaşının gelişini toy-bayram kimini arzulayı, onun məclisin başında oturdacağını səmimi sözlərlə etiraf edir Müəllif Şəhriyarın gelişini bədii şəkildə ümumiləşdirərək, ona içtimai məzmun, məna verir:

Beşikdəki quş yuxulu körpələr,  
Dodaqları süd qoxulu körpələr,  
Babaları dağdan ulu körpələr.  
Bizi əvəz edəcəklər, Şəhriyar,  
Yolumuzla gedəcəklər, Şəhriyar!

Lakin bu gözəl şeirin finalında şair yenə də vüsal dənlərinin lengidiyimini görür və təsəllisini vətənin o biri tayının bir ovuc torpağında tapır:

Gel Bakıya bağım, bağçam güləndə,  
Bircə ovuc torpaq gətir gələndə,  
Dostlar qatsın torpağıma, öləndə.  
Bəlkə onda kama çatım, Şəhriyar.  
Son mənzildə rahat yatım, Şəhriyar.

Satirik-yumoristik şeirləri də onun yaradıcılığında müəyyən çəkiyə malikdir. Bir neçəsini qeyd edək: «Yad adam», «İnsan vəzifəsinin bəzəsinin gərək», «İki yolçu», «Qəribə aşiq», «Artıq gec deyilmi ?», «Necə deyərlər», «Tənqidçi dostumla açıq məktub», «Qəribə tanışlıq», «Xəstəlik», «Qəribə məclis», «Üçüncü sağlıq», «Nakam şair», «Yeni-yetmə», «Rəhbərzadə», «Son qurban», «Əhsən belə dostlara», «Novator rəssama» və s. və i. a.

S.Rüstəmin lirikasında, şübhəsiz ki, müəyyən qüsurlar, nöqsanlar da vardır. Xüsusilə ritoriklik, bəzən misraların quru, mühakimə təsiri bağışlaşması, kəlmənin, ifadənin poetik yükdən məhrum edilməsi, bir növ, tələsiklik, mövzunun lazımı şəkildə dərk olunmaması və s. və i. a. Nümunə üçün iki misra veririk:

Ey fəhlə qardaş! Gözündür Bakı, gözümdür Bakı!  
Sənindir Bakı, mənimdir Bakı, bizimdır Bakı.

Şairin özü də bunu səmimi şəkildə etiraf edərək yazmışdır: «Bir

vaxt butulka ilə tank vurardıq. Partlayıcı maddələrlə doldurulan belə butulkalar bizə lazım idi. Mənim də bu cür, zamanın tələbindən doğan tələsik şeirlərim olub. Amma bunlar yenə də döyüşən bir silah kimi qiymətlidir.

S.Rüstəmdə dramaturgiya kimini epik poeziyaya meyl də, demək olar ki, lirikası ilə paralel şəkildə başlanmışdır. Onun lirikasında süjetli şeirlər müəyyən əhvalat və hadisənin yiğcam təhkiyəsini verən, hətta bir sıra məqamlarda insan xarakterinin cizgilərini canlandıran mənzumə səciyyəli əsərlər hələ 20-ci illərin sonu, otuzuncu illərin əvvəllərində yaranmaqdır idı; təsadüfi deyildi ki, bir sıra tənqidçilər şairin bəzi şeirlərini poemə adlandırmaqdə tərəddüd etməmişlər. Əslində isə bunlar həcmə nisbətən iri olan, bəlkə də ixtisara asanlıqla gələn, mahiyətçə heç nə itirməyən onlarca şeirlərindən biridir. Məsələn, hələ 1929-cu ildə yazdığı «Müsavatçılara cavab», «Komsomol» (1930), «Qolsuz qəhrəman», «Partizan Əli», müharibədən sonra yazdığı «Xilaskar», «Altının məhəbbəti» və digər əsərləri bu janrı elementar tələblərinə belə cavab verə bilmir və bu heç də şairin zərərinə deyil. M.Ə.Sabır bir dənə də olsun poemə yazmamışdır.

S.Rüstəmin bu adlarını çəkdiyimiz əsərlərinin hər birində şairin bilavasitə iştirakçısı olduğu hadisələr, yeni dünya, yeni münasibətlər, məhəbbət hisslerinin müasir çalayı ifadə olunur. Bir sıra məsələlər şairin öz poetik «Mən»i şəklində təzahür etmişdir. Az-çox vüsətə çəkən epik ünsürlərin bəzi şaxəcikləri belə monofonik, lirik bir tərzdə, ahəngdə aşkarlanır. «Partizan Əli» bu cür şaxə və süjetlərdən yalnız biri sayıla bilər.

Unutmaram keçmişlərdə komsomolçu Əlinin,  
Düşmənlərlə vuruşunu Qarabağ meşəsində -

məsralarla başlanan epizod özlüyündə tam, bitkin tablonu xatırladır: Əlinin qəhrəmanlığı, portreti təbiətin qoynunda, mübarizə və döyüşlərdə.

Əli tütek çalardı, ah necə gözəl çalardı,  
Ağacların yarpaqları yavaşça əl çalardı.

Elə, həmin epizodun finalındaca biz yenice sevmeyə başladığımız Əlini tez də itirməli oluruq:

Artıq Əli yoxdur ! Onu qırmızı qan basmışdır.  
Fəqət vardı candan artıq sevdiyi bir doğru yol.  
Uzandığı yaş torpağın üzərində yazmışdı,  
Barmağını öz qanına batıraraq: «Komsomol».

Əlinin amala, əqidəyə, inama sədaqəti onun nakam ölümünü bu növ nikbin faciəyə çevirir. Şairin şəxsən poema adı altında çap etdirdiyi əsərlər isə aşağıdakılardan ibarətdir: «Yaxşı yoldaş», «İldirim», «Gülbahar», «12-ci təfəng», «Qafurun ürəyi», «Vətən», «Rus qardaşımı», «Dostlar», «Səbehini düşünürkən», «Bolşevikin ölümü», «Firuzə», «Nakam məhəbbət», «Şairin ölümü», «Yeni kəndin işıqları», «Təbrizdə qış» və s. Bütün bu poemalar öz mənbəyini şairin ilk və ən yaxşı poeması – «Yaxşı yoldaş» dan götürürər. Bu əsər haqqında nəzəri ədəbiyyatda çox müfəssəl danişildigini nəzərə alaraq, tənqidçi C.Cəfərovun bir mülahizəsini xatırlatmaqla kifayətlənəcəyik: «Bu poema şeirimizdə müasir temada yazılmış ən yaxşı əsərdir. Çünkü burada müasir həyatımızın ən mühüm məsəlesi qoyulmuşdur ki, bu da insanların əmək prosesində dəyişməsi, tərbiyələnməsi məsələsidir». Otuzuncu illərin ədəbiyyatında başlıca problemlərdən olan «İnsanın əmək prosesində dəyişməsi» məsəlesi bu poemada son dərəcə uğurla həll olunmuşdur. Əsəri oxuyarkən əmək adamları olan Gülxanının da, Niyazın da, hətta bu qəhrəmanları yaradan şairin də poetik surətini canlı surətdə görə bilərik:

Ax Kürüm, ax Arazım,  
Bax Kürüm, bax Arazım.  
Mil düzünün keçmişinə,  
İndiki parlaq işinə!  
Bir addım da çəkilmək dala yox,  
Bolşeviklərçin alınmaz qala yox!

Şairin gözəl əsərlərindən biri xalqımızın şanlı oğlu, şücaət və qəhrəmanlığının nümunəsini efsanələrdə belə nadir hallarda gördüyüümüz Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədova həsr olunmuşdur.

«Qafurun ürəyi» poeması 1950-ci ildə yazılmışdır. İnsan ömrünün, onun qəhrəmanlığının əbədiləşə - doğa biləcəyi bir an, gözqırılışlı şairin məharətli qələmi ilə əsərin ilk başlangıç beytində tutularaq gözəl mənalandırılmışdır:

İnsan var ki, bütün ömrü bir heçə bənzər,  
Bir saniyən döndü sənin əbədiyyətə.

Bu misralardan etibarən Qafurun qısa ömür kitabı qarşımızda varaqlanır. Onun xəyalən müharibədən əvvəlki zamana, uşaqlıq illərinə qayıtması: Volodya ilə dostluğu, bir dəfə Volodyanın onu dənizdə xilas etməsi; sonra Volodyanın Moskvaya köçməsi; ilk ayrılıq; Qafurun mürəttib işləməsi; nəhayət, 20 yaşında ordu sıralarına çağırılması. Daha sonralar Sevastopol, Qara dəniz; matros həyatı; rabitəcilik etməsi; qanlı-qadələ, əzab-əziyyətli cəbhə illərinin pozulmaz naxışlarla həkk olunmuş tablo və lövhələri; onun sevimli komandiri Sinetski ilə gedən söhbətləri; bir-birindən sevgilin varlığı, - deyə sorğu-sual etmələri; Qafurun: - Qonşu qızı sevirdim, hələ ürəyimi aça bilməmişəm. - deməsi; Volodyanın Liza adlı həkim qızla sevişdiklərini söyləməsi, müharibənin başlanması ilə toylarının təxirə salınması; üst-üstə, laylay, damla-damla bir yerə toplanan acılı-şirinli xatirələrin, həyat məqamlarının poetik təsviri və birdən Sinetskini öz polad sinəsilə xilas etməsi:

Avtomatda gullə yox, heç nəyə gəlmir güman,  
Bir qırılımda sinəsi rəng aldı lalələrdən.

Dostlar Qara dəniz sahilində Qafuru dəfn edirlər. Sonralar Qafurun anası Sevastopola getmiş, oğlunun baş daşını qucaqlamış, Sinetskini görmüş, onu öz oğlu kimi qarşılamışdır. Büyük və səxavətli ana ürəyi:

Ürəyin dərdlənməsin gözlərimin yaşından.

«Səbuhinin düşüncələri» poeması daha çox şairin poetik, fəlsəfi mühakimələri əsasında yazılmışdır. 1962-ci ildə M.F.Axundovun anadan olmasının 150 illiyi münasibəti ilə yazılan bu əsərdə böyük mütəfəkkir, şair, dramaturq, ictimai xadim və tənqidçi olan bu hünərvər şəxsiyyətin möcüzəli fəaliyyəti barədə şairin özü danişaraq poetik tərzdə müəyyən ümumiləşdirmələr, paralellər, tarixi keçmişlə müasir dünyamıza dair müqyisələr aparır və filosofun arzularının bizim günlərdə çıçəkləndiyini ləkonik surətdə eks etdirir.

Əli Bayramovun xatirəsinə həsr olunmuş «Bolşevikin ölümü» poeması 1958-ci ildə yazılmışdır. Əsərin qısa məzmunu belədir: Əlinin

övladı yox idi, biz idik onun övladları. Əli xalqının dərdini öz dərdi kimi daşıdı, öz evində yurdsuzlara yer verdi. Novruz bayramı idi, səmənilər qoyulmuş, hər şey gülürdü, Əli də şənlənirdi. Düşmən gülləsi onun həyatını məhv etdi, hər şey matəmə çevrildi. Onu son mənzilə marselyoza sədaları altında yola saldıq. Düşmən yanılmışdı, Əli ölməmişdi: - İdealı güllələmək mümkün deyil! Əbədi!

Şairin həmin ildə yenə də mövzusu olmuş əhvalatdan götürülmüş, daha konkret deyilsə, Bakı məktəblisi Tofiq Hüseynovun xatirosuna həsr edilmiş «Xilaskar» poeması da özünün yiğcam və lakonikliyi ilə seçilir. Əsərdə mərdliyi, şücaət və qorxmazlığı ilə fəciəvi ölümündən sonra hamının məhəbbətini qazanan, uşaq ömründə tək bir dəfə əbədiyyətə qovuşmaq, qəhrəmanlıq göstərmək üçün yeganə həyat sınağından əsl Azərbaycan məktəblisi kimi həyatı hesabına mərdanəliklə çıxan balaca Tofiqin həyatının yalnız bir anı – lakin məzmunca illərə bərabər bir məqamı poetikləşdirilmişdir. Poemada göstərilir ki, müasir məktəbin ləyaqətli şagirdi, gözəl ailə təlimi almış, insan insanın qardaşıdır, - ruhunda tərbiyələnmiş bu cəsur gənc həmin anda yalnız insanı necə xilas etmək!? Tofiqin atası da məhz belə bir cəmiyyətin yetişdirməsidir. O, Vətən müharibəsinin iştirakçısı, həqiqi vətəndaş kimi oğlunu da el, oba, vətən və xalq yolunda fədakar mücahid görmək arzusunda olmuşdur. Odur ki, məqam çatan kimi potensial qəhrəmanlıq dərhal zühur edir və Tofiq fikirləşmədən öz qəhrəman sələfi Qafur Məmmədovun seçdiyi yolla gedərək bir ananın Xəzərin hirsli sularında real boğulmaq təhlükəsi olan üç uşağının xilası üçün coşğun və təlatümlü dalğaların qorxunc qoynuna atılır. Sahildə saç birçeyini yolub uşaqlarına kömək üçün fəryad qoparan ananın iki uşağını xilas edən igid məktəbli üçüncü uşağıın dalınca sulara baş vurarkən özü də boğulur. Bu ibretli hekayətin özü adı dildə də «Qəhrəmannamə» kimi səslənir.

S.Rüstəmin poema yaradıcılığında, bizcə, mühiüm yerlərdən birini müəllisin 1949-cu ildə qələmə aldığı «Təbrizdə qış» əseri tutur. Burada şair dəhşətli qış fəslinin təsvirini siyasi-ictimai həyatın heyrətli, buz nəfəsli faciələri ilə sənətkarlıqla əlaqələndirərək qışın, fəslin, ilin, ayın nə günahı nəticəsinə gəlir:

Yoxsulların daxmasında nə odun var, nə ocaq,  
Sızım-sızım sizildayır hər beşikdə bir uşaq.  
Ölüm gəzir qapı-qapı, küçə-küçə şəhəri.

Lakin bu ağır qışın varlılar üçün heç bir təhlükəsi yoxdur; əksinə yeyib-icib, geyinib-keçindikdən sonra bayırın saf və təmiz havasına çıxməq adı əyləncəyə çevrilir.

Ölkə başdan-başa casuslar yuvasına çevrilmişdir. Londondan, Nyu-Yorkdan gəlmis xanımlar harımların ürəklərini, beynlərini silahsız fəth edirlər, öz casusluq əməliyyatlarını meyxanaların dalda-bucaqda və qaranlıq yerlərində həyata keçirirlər. Poemada memar Səbri surəti xüsusi sıqlətə malikdir. Kiçik bir epizod bizi memarın faciəsi ilə tanış edir. Qarşısında ölü olan iki kölgə. Bu, məşhur memarın cənəzəsidir. İki kölgə isə onun iki tale ulduzu -- doğma qızlarıdır. Vaxtilə əlləri qızıl olan bu memarın ölümü indi heç kəsi narahat etmir. Müəllif bizi faciənin başlangıcına qaytarır. Uzun müddət ağlini, zəkasını, gözlərinin nurunu ərtidikdən sonra qocalan Səbri hamı tərəfindən tərk olunur. Artıq arvadı da ölmüş, təkcə qızları qalmışdır. Onun adı ev kirayəsinə verməyə belə iqtidarı çatmış. Müxtəlif idarələrə müraciət etməsinə, hətta məhkəmələrə belə ərizələr verməsinə baxmayaraq memarın səsini eşidən olmur, hər şey nəticəsiz qalır. Memarın ən böyük dərdi, narahatlığı xüsüsilə iki talesiz qızları barədədir:

O gördükcə küçələrdə çılpaq yatan qızları,  
Ehtiyacdaň namusunu heçə satan qızları.  
Düşünərdi öz anasız qızlarının sonunu,  
Onlardanı geyməlidir fahişəlik donunu ?

Memar Səbrinin bir arzusu da odur ki, o, üzü şimala - Şimali Azərbaycana baxan bir saray tikdirsin. Bu, niyyəti qəlbində ömrü uzungəzdirdən memarın başına çoxlu faciələr gelir. Belə ki, çox keçmədən divarları laxlamış kirayə evi də uçub-dağılır. Qızları ona deyirlər ki, ucaltdığın binaların birinin sahibinə qonaq getsən, yəqin ki, bizə kömək edərlər. Lakin onun hər kəsdən eşitdiyi, təhqirdən-təhnizdən başqa bir şey olmur. Hamı onu qovur, hətta siyasi satqınlıqda ittiham edərək deyirlər. tikdiyin evlərə şiri-xurşid əvəzinə ulduz hörmüsən ! Qoca memarın yalnız cəsədini üzü şimala basdırırlar.

Şairin özünün əsərin adı altında yazdığı: olmuş hadisə, - sözləri göstərir ki, «Məsumə» (1950) poemasının materialı da bilavasitə sənədlə, baş vermiş hadisədən alınmışdır. Cənubda yaşayan bir qadının əzab-əziyyətindən, ata-anasının yoxsulluğundan danışan bu əsərdə göstərilir ki, qız əre verilir, orada da taleyi gülmür. Bir oğlu olur, lakin

əri inqilabi iş üstündə tutulduğundan yenə də bədbəxt olur. Uşağıını və özünü dolandırmaqdən ötrü doğma Təbrizə pənah gətirir, orada da bir parça çörək tapa bilmir, əksinə özündən də talesiz-qismətsiz adamlarla qarşılaşır, zülm, səfələt, aclıq, xəstəlik görür. Oradan isə ölkənin paytaxtı Tehrana gedir ki, bu təzadlı şəhərdə daha dərin fəlakətlərlə rastlaşır, amerikalı ağaların zülmünü, sitəmini görür, körpəsi ilə bərabər soyuq küçələr onun evi, siğınacağı olur:

Qucağında körpən çıxıb bir zaman  
Bir geniş küçəyə atdın özünü.

«Yeni kəndin işıqları» (1948) adlı kiçik poemada isə söhbət Boladı kəndinin firavan həyatından, var-dövlətindən, bol sərvətindən, adamların xoşbəxt güzəranından gedir. Kəndin sakinləri öz taleyindən çox razıdırular. Əsərdə ovçu, kolxoz sədri, həkim və başqalarının sözləri optimizmlə doludur:

Dedim ovçu gopsuz olmaz, ovçuluq asan iş deyil. Göl var dizdən dərin olur. Ov mövsümü ovçuların yalanıda şirin olur. Müəllifin «Gülbahar» (1942), «Şairin ölümü», «12-ci tūfəng» və «Nakam məhəbbət» (1948) əsərləri də Cənubi Azərbaycana həsr olunmuşdur. Birinci əsərdə şair baş qəhrəman Gülbahara xitabən onun dərdlərini soruşur. Qızın monoloqundan onun faciəli tarixçəsi aydınlaşır: Dərdsiz-qayğısız böyükən balaca Gülbahar həyatı anladıqca, dünyani dərk etdikcə öz mühitinin təzadlarını daha dərindən duyduqca sarsılır. Həyatın zərbələri qızın mənliyini didib parçalayıր: ata tutulur, ana xəstələnib ölürlər.

Ehtiyac, səfələt kiçik qardaşı dilənciliyə sövq edir, Gülbahar ərə verilir. Ər evi də bəxtindən çox pis, cəhənnəm əzabı kimi bir ailə olur. Kişi tiryəkçiliyə qurşanır, qaynana da gəlini döyür, incidir. Ər evin bütün müxəlləfatını bir-bir satıb tiryəkə verir, bir gün isə qızın anasından yadigar üzüyünü də qumara qoyur. Bütün bunlara mətanətlə dözən Gülbahar bir dəfə bişərəf, namussuz ərindən daha dəhşətli sözlər eşitməli olur: Get satıl, ümumxanaya atıl, ödənsin ehtiyacım. Sənsən çörək ağacım. Bu sözlərdən sonra qızın vəziyyətini təsəvvür etmək çətin deyil:

Sellər kimi köpürdüm;  
Üz – gözünə tüpürdüm.

Qız elini bıçağa necə atrsa, onu döymək üçün üstünə cuman ərinin ürəyinə saplayır. Odur ki, onu zindanlara atırlar: əsərdə şair Gülbaharı məhz zindanda görmüş, orada sorğu-sualı tutmuşdu:

Danış, danış, Gülbahar! Olum tanış, Gülbahar!

Firdovsi vətənində, XX əsrin yüksək sivilizasiyası zamanında şairin dəli adlandırılduğu İranın müasir mürtəce mühitində gözəl şeirlər yazan Əli Fitrətin fəaliyyətinə həsr olunmuş «Şairin ölümü» poemasında tərəqqi və mədəniyyətin düşmənləri mənəvi gözəllik kimi insanı hiss və keyfiyyətlərin yaradıcısına olan vəhşi münasibət tənqid olunur. İinqilaba çağırən şeirlər, siyasi şərqilər, azadlığa, günəşə dəvət edən mahnilər yazan və bunları küçə və meydancalarda oxuyan Əli Fitrət jandarmalar, ajanlar, varlılar tərəfindən təqib və təhqir olunur, onu daşa basırlar. O, belə məqamlardan birində «Sovet səfirliyi» yazılıan bir binanın yanında dayanır, sonra ona pənah apararaq içəri girir. Bir azdan oradan çıxaraq yoluna davam edir. Küçələri dolduran ac, yoxsul və kimsəsizlər üçün şeirlər oxuyur. Onu insan dənizi əhatə edir, hər kəs şairi yaxşı eşitmək üçün irəliyə can atır. Qorxuya düşən hökumət insan dənizini gülləbaran etdirir, ölen ölürlər, qalan qalır. Qoca şairə döyüşkən, mübariz, inqilabi şeirləri dilində zindana doğru irəliləyir. Bunun son gediş olduğunu bilən şairin bircə təsəlliisi vardır: o ölsə də şeirləri yaşadacaqdır. Ümumiyyətlə, şairin Cənuba həsr etdiyi şeirlər kimi, poemaları da onun şeir rübabında nisgilli bir tel kimi daim inləyir, böyük bir xalqın faciəsinə kədərli nəğmələr oxuyur. Lakin şair inamını heç vaxt itirmir. Mübariz ol, təmkinli ol, haqqını tələb et, onda:

Gözəl günlər görərsən,  
Sən də həyat sürərsən.  
Azad bir insan kimi,  
Şair Süleyman kimi !

Böyük Vətən müharibəsinin unudulmaz lövhəlerini, dəhşətli səhnələrini canlandıran «İldirim» (1942) poeması iri həcmli əsərlər-dəndir. Əsər indiyədək tehlilini gözləyir. İldirim orduya gəlmışdı. Terekkin sahillərində vuruşurdu. İgid kəşfiyyatçı idi. Dəfələrlə düşmənlə əlbəyaxa vuruşub qalib çıxmışdı. Hər gecə imkan düşən kimi

sevgilisi Çimnazın şəklini çıxarıb öpər, ondan gələn məktubları təkrar-təkrar oxuyardı:

Birdən yada düşərdi son öpüş, son ayrılıq.  
Cəbhədə bu görüşlər.

Xüsusilə toyları, o xoşbəxt gecə tez-tez yada düşərdi, yuxusuna girərdi və hər dəfə ayılanda görərdi ki, Çimnazın yerinə tüsəngi qıcmışdır. Poema silsilə lövhələrdən ibarətdir.

Gecə – əsgərlərin hərəsi bir şey fikirləşir, hərənin öz taleyi, öz arzusu var. Səngərlərdə günlər ağır və uzun olur. İldirim da kədərlidir. Faşistlərin törətdiyi dəhşətləri xəyalından keçirdikcə varlığı sarsırı. Lakin müharibənin qanunu belədir: Sən onu (düşməni – C.A) öldürməsən, o öldürəcək səni!

Hücum – Kəndə İldirim birinci gırır. Dəhşətli bir hadisə görür. Onaylıq uşaq ölmüş anasının döşlərini dartaşdırır. Başqa bir qadının döşünü top aparmışdır. Bir qız partizanın yerini demədiyi üçün sinəsində kağız lövhə ağacdan asılmışdır.

Bu dəhşətli səhnələri görən İldirimin qəzəbdən dişləri kilidlənir; düşməndən qəzəbli intiqam alır. Bir qadın ona yanaşır və üzgözündən öpərək öz xılastarılı fəxr edir.

Qış – Ətraf dümağdır. Hər yan sükünet içindədir. Sərt havada döyüşü üzünürdü. Sevgilisi Çimnazdan yun köynək, bir cüt yun əlcək, yun meşin papaq, yun corab və s. almışdır. O, əsl xalq ordusunun üzvüdür.

Kəşfiyyatda – İldirim iki yoldaşı ile kəşfiyyata göndərilir. Onlar kəndin ucqarında bir evin qapısını döyürlər. Qarı İldirimi bağırına basır. Ananın görkəmi, əzab-əziyyət çəkmiş sıfəti, saçlarının ağılığı İldirimin ürəyini kövrəltdi. Bir xəstə çarpayıda uzanmışdı. Dünənki gözəl qız indi bir skelet idi. Bir ata kimi İldirim bu qızın ahnından öpür. Larisanın gözü çox əzablar görmüşdür. Körpə qardaşını almanın doğramışlar. Faşistlər özünü də bu günə saldılar. Bu söhbət zamanı qapı döyüür. Kəşfiyyatçılar gizlənirlər. Bir zabit və iki faşist soldatı içəri atılır. Onlar qariya əmr edirlər ki, partizan ərinin yerini desin. Onlar susurlar. Larisa zərbədən ölürlər. Kəşfiyyatçılar yuxarıdan evə atılıb faşistlərin üçünü də öldürürler..

İntizar – Soldat dostları İldirimin kəşfiyyatdan qayıtmagını gözləyirlər. Aşiq Əsgər saz çalıb mahnı oxuyur. İldirima məktub var. Özü isə hələ qayıtmayıb, hamı intizardadır. Nehayət, İldirim gəlir, hamı

sevinir. Məktubda ömür-gün yoldaşı yazır ki, gözün aydın, oğlun olub. Adını sən qoy. Soldatlar bir ağızdan onun adını Vətən qoyurlar.

S.Rüstəmin dramaturgiyası da onun yaradıcılığında müəyyən yer tutur. O, dramatik növün müxtəlif janrlarında uğurlu nümunələr yarada bilmışdır. Onlardan «Çimnaz xanım yuxudadir» (1922), «Yangın» (1930) (H.B.Nəzərli ilə), «Qaçaq Nəbi» (1940), «Gəldi-gedər» (1955 – 1969), «Durna» (1947) libretto mətni və s. qeyd etmək olar. Bunlardan birincisi həmin ildə məşhur komik aktyorımız Mirzağa Əliyevin be-nefis gecəsində artistin iştirakı ilə uğurla oynanılmışdır. Bir pərdəlik komediya olan bu əsərdə cəmi dörd nəfər surət iştirak edir. Qafar, Çimnaz, Əli, Nabat.

Komedianın qısa məzmununu belə xülasə etmək mümkündür:

Çimnaz yeni həyata atılmaq, teatra, konserṭə, kinoya getməyə çox cəhd edir. Əri Qafar isə bu barədə fikirləşmək belə istəmir. Ona görə də Çimnaz xanım bir kələk işlədərək teatra getmək istəyir. O öz çadrasına bürünərək teatra gedir. Çünkü əri Qafar evdən çıxanda ona demişdi ki, Balaxaniya xəstə bacısına baş çəkmək üçün gedir, bəlkə də bu gecə qayıtmadı. Çimnaz xanım teatra gedəndə Nabata tapşırır ki, ərim gəlsə onu mənim otağıma buraxma, de ki, başım bərk ağrıyır, yatıram.

Nabat tək qalır. Səvgilisi Əli gəlir, onlar evlənmələri barədə söhbət edirlər. Sonra Əli Nabatı hədiyyə almaq üçün dükana gedir. Bu dəmdə Qafar kişi gəlir. Məlum olur ki, bu vaxt ərzində o, köhnə aşnası Tanyuşanın yanında imiş. Tanya daha əvvəlki kimi deyil, öz təravətini tamam itirmişdir. Çimnaz xanım canlara dəyən adamdır. Yazıq dörd divar arasında qalıb. Bir dəfə deməz ki, mən də teatra getmək istəyirəm. Mən gedib onun könlünü mütləq almalıyam. Yataq otağına keçmək istərkən Nabat min bir bəhanə ilə onun yolunu kəsir. Ona yalvarır ki, Çimnaz xanımı yuxudan oyatmasın. Qafar kişi sakitləşir. Bu zaman Əli də gəlir. Qafar kişini görüb diksinir. Əli Nabatı sevdiyini yerli – dibli Qafar kişiyyə danışır. Qafar kişi öz arvadından da şübhələnməyə başlayır. Sən demə, Əli də artistmiş.

Nabat min hoqqa çıxararaq Qafar kişini Çimnaz xanımın otağına buraxmir. Axırda ona deyir ki, mən səni sevirəm. Qafar kişi: - Bəs eləsə, bayaqkı kimdir, - deyir. Qız onu sevmədiyini söyləyir. Xalamoğludur deyir. Kişi ona məhəl qoymur. Nabat deyir ki, mənim sözümə baxmasan, qışqıräram ki, Qafar kişi mənə sataşmaq istəyir.

Qafar kişi: - Pah atonnan, mənim evim teatrخana olmuş ki...

Sonra qızın yağlı dilinə inanır. Yox, bədən və sıfətdə də pis deyil. Qızı yanında oturmağa dəvət edir. Bu vaxt Çimnaz xanım başını içəri uzadır. Qız yalandan qəşş edib yixılır, kişi mətbəxə sirkə, abqora üçün gedir. Bu vaxt Çimnaz xanımı içəri buraxır. Abqora əvəzinə Qafar qızın üstüne neft tökür. Onun dodaqlarını öpmək isteyir. Nabat onu şorgöz adlandırır.

Komediya nikbin bir sonluqla bitir. hər şey yaxşı qurtarır. Çimnaz xanım ərinə deyir ki, indən sonra bizi teatra aparmasan evimizi teatr xanaxaya çevirəcəyik. Bu kiçik əsər göstərir ki, onun 16 yaşlı müəllifinə humor, gülüş yad deyil, bəlkə təbii olaraq istedadının üzvi tərkib hissəsidir.

Müəllifin H.Nəzərlı ilə birlikdə yazdığı «Yanğıن» satirik komediyası da bunun ən yaxşı təsbiti sayıla bilər.

Qolçomaq Hacı Baxış Qaçaq İsaya pul verərək kolxoz sədri Tərxanı – Bakıdan gələn fəhləni – öldürtmək isteyir.

Müəlliflər komediyanın özülünə olmuş hadisə və əhvalatları, Bitdili imamı ilə əlaqədar məsələləri qoyaraq bunlara bədii don geydirmiş, səhnə əsəri səviyyəsinə qaldırmışlar. Kollektivləşmə prosesini göstərən bu komediyada 30-cu illər təsvir olunur. Kolxoz təsərrüfatını pozmaq, Sovet hakimiyyətinə zərər vurmaq istəyən qolçomaqlar -- İvan, şair Səzayi, Seyid İbrahim, Əhmədəli – qorxaq, simasız bir adam olan Mirzə Baxışın evinə yiğilmişlar. Onlar müxtəlif tədbirlər hazırlayırlar. Bu zaman Mirzə Qadir – müsavatçı başqa bir lıbasda, bığ-saqqla qoymuş şəkildə daxil olur. O, İran və Türkiyəyə qaçmış müsavatçıların adından danışaraq necə olursa-olsun pul, qızıl-gümüş toplayıb xaricə göndərmək üçün onları dilə tutmağa çalışır. Əksinqilabçılar Bitdili imamı məsələsini uydururlar. Yoxsul kəndlilər əvvəllər onların toruna asanlıqla düşürlər. Lakin Rüstəm kişinin qızı Leylanın namusuna Bitdili də təcavüz ediləndən sonra artıq xalq ona inanmır. Kolxoz hərəkatına tərəfdar çıxanların sayı artır. Bu işdə Tərxan, Cəlil, Qüdrət, Ceyran və başqları fəal iştirak edirlər. Ən qorxulu düşmən kolxoz katibliyinə soxulmuş Məmməd Cəfərdir. O, əslində Baxışın adamıdır. O deyir ki, kolxozu mənim adıma qoyn və heykəlimi düzəldin.

Əsərdə Ceyran surəti də diqqəti cəlb edir. Onu Məmməd Cəfər, Pərvaz və Tərlan – üçü birdən isteyir. Lakin inəlum olur ki, qızın meyli Tərlanadır. Sonralar Bitdili firıldağı ifşa olunur.

Kənd mollası Molla Zəki də din vasitəsi ilə xalqı geriliyə, mövhumata çəkməyə çalışır. Əsərdə tez-tez Nuru paşadan, Əhməd paşadan

söhbət gedir.

Sonra qəzəblənmiş xalq Bitdilini yandırır. Əsərin adı da burdan götürülüb.

Heydərqulu müəyyən tərəddüddən sonra kolxozçuların tərəfinə keçir. Tərlan – Heydərqulu əsərdə ata – oğul kimi verilirlər. Əsərin bu epizodunda S.S.Axundovun «Laçın yuvası» dramının təsiri hiss olunur:

«Tərlan:... İndi iki səngər, bir vuruş var. Bir səngərdə bizik, o biri səngərdə isə onlar – düşmənlər. Oğlun bu səngərdədir, bütün xalq bu səngərdədir. Oğrular, canilər, cəlladlar, xainlər, satqınlar o səngərdədir. Bəs sən hansı səngərdəsen, ata ?!

Heydərqulu xeyli fikirləşəndən sonra: - Mən də bu səngərdəyəm, - deyərək xalq cəbhəsinə atılır.

Komediyada formalist, məzmunuz şeirlər yazan şair Səzayı də tənqid olunur. Onun şeirləri təxminən belədir:

Dedim, dedim, dedim, dedim,  
Uzun dedim,  
Qısa dedim.  
Fəqət dedim, dedim, dedim.»

Əlbəttə, əsərdə təhriflər də var.

Şairin «Qaçaq Nəbi» adlı şah dramı eyni adlı xalq dastanı əsasında yazılmış, lakin bir sıra əlavə, ixtisar və dəyişmələrlə yaxşı bir pyes yaranmışdır. Şair məşhur xalq dastanının epizod və motivlərini də yaxşı öyrənmiş, onlardan yaradıcı şəkildə bəhrələnmişdir. Xalq Qaçaq Nəbini doğrudan da poetik misralarla süsləmişdir. Xüsusən dastanın finalı bu mənada səciyyəvidir:

Darayıb saçını tellər ağlasın,  
Yeriyib üstündə ellər ağlasın !

Dramın çizdiyi əsas mənzərə belədir: Mülkədarlar yoxsul kəndliləri elə cəzana gətirmişlər ki, qəzəb və kini, etiraz və narazılığι ifadə etmək üçün adı, kiçik bir bəhanə kifayətdir. Deməli, Qaçaq Nəbi kimi xalq hərəkatının başlanması üçün kifayət qədər situasiya yetişmiş, konflikt və ziddiyyətlər lazımdır.

Xalq içərisindən çıxmış Nəbi Həcəri qəlbən sevir. Səlim bəydən namusunu qorumaq, sevgilisini xilas etmək üçün onun mübarizəyə atıl-

ması əsas xalq üsyanının başlanması üçün proloq vəzifəsinə görür Nəbi-Həcər xətti dramda əsas məsələlərlə yaxşı əlaqələndirilir və ideyanın açılmasına xidmət edir, əsərin dramatizmini şörtləndirir. Ona görə də Həcər ilk təkandan sonra ərinin dəstəsinə qoşularaq, şüurlu surətdə əzilənlərin uğrunda mülkədarlara qarşı mübarizəyə başlayır. Onun məslək, əqidə, silah yoldaşlarından birinə çevrilir.

Pyesdə Koxa və Mahmud bəy Həcərin atası Şahməmmədi hər vasitə ilə ələ almağa çalışırlar ki, beləliklə də («Vaqif» də Xuraməntora saldıqları kimi) Nəbinin könül sazını sindirməq, onu, necə deyərlər, arxadan vurmaq istəyirlər. Onlar gah hədə - qorxu gəlir, gah da şirin dillərini işə salırlar. Lakin Həcərin əzminin, səbatını, sədaqətini sindira bilmirlər. O heç nəyə təslim olmadan, əyilmədən Nəbidən başqa heç kəsi sevinəyəcəyini məğrurluqla söyləyir:

Qandır bünövrəsi bu cah-cəlalin !

Deməli, pyesin əsasında Nəbinin həyatı, mübarizəsi və onun adı ilə bağlı xalq hərəkatı durur. Dramı oxuduqca şəkillər bir - birini əvəz edir və Nəbi hərəkatı gözlərimiz önündə canlanır.

Nəbinin adı düşmənləri zağ-zağ titrədir, bütün yoxsullar onu öz dayağı, pənahı, arxası hesab edərək, kütləvi surətdə onun dəstəsinə toplaşırlar, fəal iştirakçılarından olurlar. Nəbi xalq hərəkatının başçısı kimi daha da şöhrətlənir, milli xalq qəhrəmanına çevrilir. Nəbinin arzu, istək və qayəsi xalqın istək və arzuları ilə üst-üstə düşür. Nəbi çar hökuməti və mülkədarlara böyük təhlükə idi, onu aradan götürmək üçün bu adamlar hər şeydən istifadə etməyə hazır idilər. Hiylə, məkr, pul, fənd və s. Nəbinin qüvvəsi elin arzularını düzgün duyub bu uğurda mübarizə aparmasıندadır:

Dostlar, budur mənim arzum, əməlim:  
Bır yerə toplansın qaragün elim.  
Bəylərin zülmünə nəhayət verək.  
Zəncirsiz, zindansız bir həyat sürək.  
Özümüz çalışaq, özümüz əkək,  
Bızə dərd olmasın bir parça çörək.

S.Rüstəm onsuz da geniş əhatə dairəsinə malik olan bu xalq dastanının hadisələrini bir qədər də ictimai siqlət baxından zənginləş-

dırınış, içtimai tarixi baxımdan «dərin mənalandırılmışdır» (Mir Cəlal).

Dramın ideya istiqamətləri elə məharətlə səciyyələndirilmişdir ki, bütün hadisələrdə Nəbi iştirak edir, bizim nəzərimizdə müxtəlif cəhətlərdən bir xarakter kimi açıla bilir: Nəbini qacaq yoldaşları ilə, kəndlilərlə, dostları ilə birgə görürük; onu yalçın qayalarda, qacaq düşərgələrində, vuruş səhnələrində, yoxsullara, kimsəsizlərə kömək edəndə, varlıların malını alıb yoxsullara paylayanda, quşu qəfəsdən buraxanda -- bir sözlə, müxtəlif məqam və anlarda götürük. Bütün bu metamorfoza və dəyişmələrdə Nəbi həm bir xalq qəhrəmanı, üsyən başçısı, həm də humanist, incə, kövrək qəlbli bir insan kimi diqqətimizi cəlb edir. Şair-dramaturq baş qəhrəmanı ən ağır anlarda, ən qəvi düşmənlərə qarşı mübarizə apardığı məqamlarda təsvir edir. Dar ayaqda o, düşmənin üstünlüyündən qorxub, özünü itirmir, ruhdan düşmür və qalib gəlir.

Nəbi xalq səadəti yolunda çarşıdır, yoxsullara arxalanır, «dostla düşməni» bir-birindən yaxşı fərqləndirir. Dramın Təbrizlə bağlı hissələri də oxucuda yaxşı təəssürat oyadır.

Dramda Həcər də diqqətəşayan tərzdə rəsnü edilmişdir. Onun qəhrəmanlığı hərdənbir Nəbini də üstələyir. Aslanın erkəyi, dişisi olmaz, - kimi müdrik xalq kələmi ona necə də çox yaraşır.

Dramın bəzi variantlarının finalı fərqlidir. Ən yaxşı variant bu sayılmalıdır:

Atlamın, dostlarım, Təbrizə birbaş !

Köməyə çağırır qardaşı qardaş !

Bu xitab təbii bir zərurətdən doğduğu üçün çox gözəl səslənir. Əsərin son pərdəsində Qasıın kişi ilə Musa Təbrizdə üsyən başladığına dair məlumat verdikdə Nəbi öz dəstəsini cənublu qardaşlarına köməyə çağırır.

«Qacaq Nəbi» tarixi müasirliyə xidmət etməyə çağırın bir əsər kimi «Vaqif», «Xanlar» və başqa məşhur dramlarımızla yaxından səsləşir. Və bizcə, şairin dramaturji yaradıcılığında ən müvəffəqiyyətli əsər sayılmalıdır.

Pyesdə bu iki surətdən əlavə fərdi, ümumi cizgiləri ilə seçilən bədii xarakter səviyyəsinə qaldırılan digər obrazlara da rast gəlmək olur: Qurd Kərim, Boqdan, Qacaq Vasili, Təhmas bəy, Səlim bəy, Cümşüd bəy, Təbriz kəndlisi Musa, Qasıın, Ali kişi, Mehdi, Şahməm-

məd və s.

Görkəmli şair-dramaturq və ictimai xadim S.Rüstəm Əbədi bağlandığı xalqımıza, vətənimizə, yurdumuza yorulmadan yeni-yeni das-tanlar qoşurdu, onun səsi getdikcə daha müdrik, daha mətin səslənirdi.

Bunu şairin son illərdə çap etdirdiyi kitablardan da görmək mümkündür: «Seçilmiş əsərləri», 4 cıddə (1969-1972), «Xəzərin səhəri» (1976), «Seçilmiş əsərləri», 2 cıddə (1976), «Ürəyimin gözüylə» (1977), «Vətən təranələri» (1980), «Mənim günəşim» (1980), «Əsərləri», 6 cıddə (I cild – 1983, II cild – 1984, III cild – 1985), Əlişir Nəvai, «Şeirlər» (S.Rüstəmin tərcüməsində) (1975) və s. Daha sonralar neçə-neçə kitabları prezidentin xüsusi sərəncamı ilə buraxılan kitabları və s.

Sevimli şairimizin müxtəlif bəstəkarlar tərəfindən bəstələnən onlarla lirik şeirləri, təravətli təranələri, ətir dadan nəğmələri, mah-nilləri, lirik qəzəlləri xalqımız yaşadıqca yaşayacaqdır, könüllərə ətir və sərinlik səpəcəkdir.

## MİKAYIL MÜŞFIQ (1908-1939)

Müasir Azərbaycan poeziyasının yaranmasında və inkişafında böyük rol oynamış Mikayıl Müşfiq nadir istedadlı şairlerimizdəndir.

Bu vəfasız ömür, bu coşgun dərə  
Gərək boş-boşuna axıb keçməsin!  
Bu gözəl cahani sanıb pəncərə,  
Hər gələn sadəcə baxıb getməsin! –

(«Mənim beşilliyim»)

deyən şair başqalarına tövsiyə etdiyi kimi özü də həyatdan sadəcə baxıb keçməmiş, gecəsini gündüzünə, gündüzüünü gecəsinə qatıb inadla çalışmış, özündən sonra bir nişanə qoyub getmişdir. Əbədi, həmişə yaşayan bir nişanə. Bu, onun böyük ilhamla, coşgunluqla, ürək qanı ilə yaratdığı bədii əsərləridir. Bu əsərləri oxuyanda adam belə qənaətə gəlir ki, nəfəsi şeirlə gedib-gələn bu nadir istedad sahibi az yaşasa da mənali yaşamış, sənəti duyduğu, ona mehrini saldığı gündən ömrünün hər anının qədir-qiyətini bilmüşdir.

\* \* \*

Mikayıl Müşfiq (Mırzə Əbdülfəzadə oğlu İsmayıllızadə) 1908-ci ilin iyun ayında Bakıda anadan olmuşdur. Atası Mırzə Əbdülfəzadə dövrünün görkəmli ziyahlarından idi. O, Bakıda «Səadət» adlı məktəbdə müəllimlik edərdi. Mırzə Əbdülfəzadə həm də yaradıcılıqla məşğul olar, şeir yazardı.

Mikayıl ayyarımılıq olanda anası Züleyxa vəfat edir. Doğma ana nəfəsi, şirin ana layası və əvəzsiz ana məhəbbətindən məhrum olan Mikayıl sonralar (1927-ci ildə) «Ana» şeirində bunu ürək yanğısı ilə təsvir etmişdir. 1914-cü ildə Mikayılın atası da vəfat edir. O, qardaş və bacıları ilə yetim qalır. Yaxın qohumları uşaqları himayələrinə götürür. Bu adamlardan nənəsi Qızqayıtin Mikayılın üzərində böyük təsiri olmuşdur. Qızqayıt nənənin şirin-şirin söylədiyi nağıllar, misal çəkdiyi atalar sözleri və astadan zümzümə etdiyi bayatılar gələcək şairin zəngin xalq yaradıcılığı ilə tanış olmasında mühüm rol oynamışdır.

1915-ci ildə Mikayıl yaxın qohumlarının köməyi ilə rus-Azərbaycan məktəbinə daxil olur. 1920-ci ilə qədər həmin məktəbdə oxuyur, ibtidai təhsil alır. Mütaliyə böyük həvəsi olan Mikayıl əlinə keçən kitabı oxumamış yerə qoymazdı. Gecələr o, çox vaxt yerində dirsəklənərək kəsif lampa işığında mütaliə edərdi. Zəngin hafızəsi olduğundan oxuduğu şeirləri yadında saxlayardı. O, həmçinin yaxşı şeir oxuması ilə də hamının diqqətini cəlb edərdi.

Azerbaycanın sovetləşməsindən sonra Mikayıl Müşfiq əvvəlcə Bakı darülmüəlliminində, sonra 12 nömrəli iki dərəcəli məktəbdə oxuyur, 1927-ci ildə buranı bitirir. 1931-ci ildə isə o, V.I.Lenin adına Azərbaycan Dövlət Universitetinin dil və ədəbiyyat şöbəsini qurtarıb Bakı məktəblərində yeddi ilə kimi müəllimlik edir. 1932-1933-cü dərs ilindən 1937-ci ilin iyun ayına kimi dil və ədəbiyyat müəllimi işlədiyi 18 nömrəli məktəb indi onun adını daşıyır.

Müşfiqin mətbuatda ilk şeiri – «Bir gün» 1926-ci ildə («Gənc işçisi» qəzeti, 28 aprel), ilk kitabı – «Küləklər» 1930-cu ildə nəşr olunmuşdur.

İlk şeirlərindən müasirlərinin diqqətini cəlb edən Müşfiqin «Küləklər»dən sonra 1932-ci ildə «Vuruşmalar», «Günün səsləri», «Pambıq», «Bir may», «Buruqlar arasında», 1934-cü ildə «Şəngül, Şüngül, Məngül», «Şeirlər», 1935-ci ildə «Qaya», «Kəndli və ilan» kitabları nəşr olunur. Göründüyü kimli, müəllif beş il ərzində on kitab çap etdirir. 1937-ci ildə isə o, «Çağlayan» adlı kitabını çapa hazırlamışdı. «Çağlayan»a şair əvvəlki kitablarında verilmiş ən yaxşı əsərlərini və xüsusən 1935-1937-ci illərdə yaratdığı şeir və poemalarını («Həyat sevgisi», «Bəxtiyar», «Əbədiyyət nəgməsi», «Yenə o bağ olaydı»,

«Çağlayan», «Duyğu yarpaqları», «Mingəçevir həsrəti», «Tərtərhes nəğmələri», «Səhər», «Sındırılan saz», «Azadlıq dastanı» və s.) daxil etmişdi. Lakin kitabı nəşr etdirmək müəllifə qismət olmadı.

M.Müşfiq bədii tərcümə sahəsində də müntəzəm fəaliyyət göstərən görkəmli şairlərimizdən olmuşdur. 1930-1937-ci illərdə onun beş tərcümə kitabı nəşr edilmişdir. Bunlar A.S.Puşkinin «Qaraçılar» (Ş.Abbasovla birlikdə), Taras Şevçenkonun «Kobzar» (Əhməd Cavadla birlikdə), Yegișe Çarensin «Şeirlər», S.Y.Marşakın «Huşsuza bax, huşsuza», M.F.Axundovun «A.S.Puşkinin ölümünə Şərq poeması» kitablarıdır. Bunlardan əlavə Müşfiq M.Y.Lermontovun «Demon» poemasını (Rəsul Rza ilə birlikdə), «Qafqaz» (M.Rəfili ilə birlikdə), «Yelkən», «Şairin ölümünə» şeirlərini, A.S.Puşkinin «Yevgeni Onegin» mənzum romanından «Tatyananın Oneginə məktubu»nu (Rəsul Rza ilə birlikdə), «Poltava» əsərindən bir parçanı, «Dustaq» şeirini, Ömər Xəyyamın rübaiərini, Firdovsinin «Şahnamə»sindən «Rüstəm və İsfendiyar dastanı»ni, «Sultan Mahmud haqqında həcv» hissələrini (Mir Mehdi Seyidzadə ilə birlikdə), rus sovet şairlərindən A.Jarovun, İ.Utkinin, A.Bezimenskinin, erməni şairlərindən H.Tumanyanın, B.Alazanın və başqalarının əsərlərinə nümunələr tərcümə etmiş, gözəl bir mütercim kimi də oxucuların rəğbətini qazanmışdır.

Sağlığında on kitabı çapdan çıxan M.Müşfiqin 1956-cı ildən bəri iki cilddə «Seçilmiş əsərləri» (1957-1960), «Duyğu yarpaqları» (1965), üç cilddə «Əsərləri» (1968-1973), «Yenə o bağ olaydı» (1976), «Əbədiyyət nəğməsi» (1978), «Həyat sevgisi» (1988), «Məktəb kitabxanası» silsiləsindən «Seçilmiş əsərləri» (1983), «Könlümü al, oxu» (2002) və s. kitabları oxuculara çatdırılmışdır. Şairin, həmçinin, rus dilində Bakı və Moskva nəşriyyatlarında «Şeirlər» (1959), «Sındırılan saz» (1968), «Seçilmiş əsərləri» (1973), «Oxu, tar» (1978) kitabları çap olunmuşdur. Görkəmli şairin şeirləri SSRİ xalqlarının bir çox dillərində və eləcə də xarici dillərdə (ingilis, fransız, alman, bolqar və s.) nəşr olunmuşdur.

\* \* \*

M.Müşfiq yaradıcılığı 20-ci illərin ikinci yarısına və 30-cu illərə təsadüf edir. Onun şeirlərinin əsas hissəsini ictimai-siyasi lirika təşkil edir. Bu şeirlərin əksəriyyətində şair müasirlərini əməyə, xarüqələr yaratmağa çağırır:

Gözəldir bir uca əməl bəsləyib,  
Bu əməl uğrunda qan-tərə batmaq.

Gözeldir günəş, ayı səsləyib,  
Onları da bizim dəstəyə qatmaq.

(«Mənim beşilliyim»)

Doğrudan da, əmək insana güc verir. İnsan gücü ilə təbiəti özü-nə ram edir. «Hər şeyin anası, qaynağı» olan torpağı «hər addımda dəyişdirən məhz insandır, onun əməlləridir, alın təridir («Torpaq»).

Yeniliyi tərənnüm edən bir sıra şeirlərində («Üçdən birə», «Pas-yolka», «Bəyaz çöllər», «İlliç buxtası», «Ağacan», «Dün – bu gün», «Şən Tiflis», «Mingəçevir həsrəti», «Tərtərhes nəğmələri», «Körpü» və s.) Müşfiq keçmiş həyatın mənzərələrini, dəhşətli səhnələrini də bəzən yada salmağı unutmur. Şair yeni həyatın məziyyətlərini qabarıq surətdə nəzərə çatdırmaq üçün bu üsula tez-tez müraciət edir. Bu dövrün, demək olar ki, bütün qabaqcıl şairlərinin yaradıcılığında köhnəlik-lə yeniliyin müqayisə şəklində təsvirini verən şeirlərə təsadüf olunması bu halın zamanın tələbindən, dövrün xüsusiyyətindən doğduğunu təsdiq edir.

30-cu illərin əvvəllerində milli musiqi alətlərimizə, o cümlədən tara qarşı kampaniya aparıldığı bir zamanda yaxşı ənənələrimizin, milli musiqi alətlərimizin müdafiəçiləri sırasında Müşfiqin şair səsi, qadir səsi daha ehtirasla eşidilmişdir:

Oxu, tar!  
Səni kim unudar?  
Ey geniş kütlənin acısı, şərbəti –  
Alovlu sənəti!

Əlbəttə, o illərdə böyük cəsarət tələb edən belə bir şeirin meydana çıxmazı müəllifdə vətəndaşlıq, xalqa bağlılıq hissinin nə qədər güclü olduğunu daim yada salır «Tar» şeiri həm də sənətkar uzaqgörənliliyinin parlaq təzahürü kimi yaşıyır.

Müşfiq xalqının «acısı, şərbəti – alovlu sənəti» sandığı tardan başqa milli musiqi alətlərimizdən saz, kamança, qaval və s. haqqında da öz əsərlərində dəfələrlə söz açmışdır.

Müşfiqin lirik şeirlərində bəzən şairin coşgun hissi, həyəcanı, pafosu gələcək arzusu ilə qanadlanan xəyalı ilə elə qaynayıb qarışır ki, bu da onun şeirlərinə romantik bir vüsət verir. Bu cür şeirlərində müəllif oxucularına bu günü göstərməklə bu gündən doğacaq sabahı da onların təsəvvüründə canlandırmağa çalışır. «Duyğu yarpaqları» silsiləsindən olan bir rübaistində şair deyir:

Hər tərəfdə quran toy-büsət mənəm,  
Ulduzlarla edən ixtilət mənəm.  
Mənim azadlığım qucağa sığmaz,  
Yer mənəm, göy mənəm, kainat mənəm.

İnsan qüvvəsi, insanın böyüklüyü haqqında bəslənən bu xəyal  
Müşfiq şeirlərinə qol-qanad verir, xəyal xəyalı çəkib gətirir, arzular  
silsiləsi yaranır:

Günlərim keçməyir ancaq əməklə,  
Xəyalım göyləri seyr eyləməklə  
Buludlar ömrümün karvanı olur.  
Fikrim o karvanın sarvanı olur.  
Sanıram ulduzlar həmvətənimdir,  
Demək, yer də mənim, göy də məninidir,  
Hüzurumla cahan nə bəxtiyardır!

(«Bəxtiyar»)

Şairin poeziyasında insana böyük hörmət, insan qüdrətinə, zəkasına dərin inam əsas yer tutur. Özünü dərk edən, mühitinin hadisələrindən, həyatın gedışindən, kəşməkəşindən xəbərdar olan, baş çıxaran, «xalqlı titrəyən, xalqlı gülən» insan, «bü günün, yarının bəxtiyarlığı, sevdasılə coşan» («Bəxtiyar») insan Müşfiqin idealı idi. O, heç də «al-qış varlığını duyan insana!» («Məbədlər çökərkən») sözlərini təsadüfi yazmamışdı. Yaza da bilməzdı.

Müşfiq lirikasının bir qismını də aşıqanə şeirlər toşkil edir: «Yenə o bağ olaydı», «Sənin gözlərin», «Sənin gülüşlərin», «Bir günəş, bir baxış», «Məhəbbət», «Ulduzlar», «Şirin qız», «Ürək», «Maral» və s. Bu şeirlərdə insan hissəleri, məhəbbətin şirin cəfasi, ürəyi yaxıb-yandıran «sərin atəş», hicrandan doğan intzar, vüsal şirinliyi, sevgili-sini coşğun Xəzərin dalğalarına qışqanan aşiq gəncin səmimi ürək çırıntıları, sevdalı cavanların ümidi qapılarının gah açılıb, gah qapanması poetik yüksəkliyə qaldırılır.

Sevgilisi ilə yay vaxtı bağ qonşusu olmaq istəyin bir gəncin ürək çırıntıları, düşüncə və arzuları «Yenə o bağ olaydı» şeirində məhərətlə təsvir edilmişdir. Ahəngdəki sadəlik, təmkinli ehtiras, xərif kədər xalları bu şeirə özgə məlahət verir.

Yenə o bağ olaydı, yenə yiğışaraq siz  
O bağa köçəydiniz.  
Biz də muradımızca fələkdən kam alayıq,

Sizə qonşu olaydıq.  
Yenə o bağ olaydı, səni tez-tez görəydim;  
Qələmə söz verəydim,  
Hər gün bir yeni nəgmə, hər gün bir yeni ilham...  
Yazaydım səhər, axşam.  
Arzuya bax, sevgilim, tellərindən incəmi?  
Söylə, ürəyincəmi?

«Nə deməkdir?» şeirində də ictimai məzmun, fəlsəfi məna, ümumiləşdirici fikir qüvvətlidir. Müəllif mehriban həyat yoldaşına müraciət edib onun tar çalmasını arzu edən bir gəncin dili ilə deyir:

Sən iclasdan gəlirsən, məni də yormuş kitab,  
Nə dayanmaq vaxtıdır, iştə tar, iştə mizrab,  
Nə gözəldir, nəgmələr qanadında ucalmaq!...

Şairin yaradıcılığında qırmızı bir xətt kimi keçən əməyə məhbəbət mövzusu bu kiçik şeirdə də öz əksini tapmışdır.

Müşfiq lirikası özünün yalnız ictimai, əxlaqi-tərbiyəvi məzmununu ilə deyil, orijinal sənətkarlıq cəhətləri ilə də diqqəti cəlb edir. Şair şeir, sənət və sənətkarlar haqqında xüsusi məqalələr yazmasa da, bəzi əsərlərində («Gözel şeir», «Yeni il», «Buludlar», «Şeirim», «Sənətkar», «Duyğu yarpaqları», «Şair və vətəndaş» və s.) poeziyanın vəzifələri haqqında bir sıra maraqlı fikirlər irəli sürmüştür. O, həmçinin, məşhur ədəbiyyat xadimlərinə həsr olunmuş şeirlər - «Sabir üçün», «Şairin ölümü», «N.Ostrovski üçün», «Ustamiza» və Ömər Xəyyam, Sabir, Cəlil Məmmədquluzadənin yiğcam, eyni zamanda əhatəli yaradıcılıq səciyyəsini verən «Şən Teyflər» əsərini yazmışdır. Bu əsərlərdə də şairin ədəbi və estetik görüşlərini aydın izləmək olar.

Şeirdən yüksək ideya, dolğun məzmun tələb edən Müşfiq həm də yüksək sənətkarlıq tərəfdarı olmuşdur:

Qoxusuz lalədir mənasız şeir,  
Qanadsız bir quşdur, xülyasız şeir,  
Gözəlsiz, çalğısız, məclisə bənzər  
Məzmunsuz, ahəngsiz, ədasız şeir.

Şair bir az da irəli gedərək şeirə adı bir peşə kimi baxanların, cızmaqaracıların, ilhamsız əsər yazanların sənət aləmini tərk etməsini tələb edir, «Eşqi, ehtirası olmayan, yetər, çıxsın bir dəfəlik söz meyda-

nindan!» - deyir.

Şairə ilhamdan maya gərəkdir!  
Anasız çocuğa daya gərəkdir!  
Şairəm söyləyir yerində duran,  
Adamın üzündə həya gərəkdir!

(«Duyğu yarpaqları»)

Mikayıl Müşfiqin bu misraları yazmağa haqqı vardı, o, poeziyanın təsəvvür elədiyi ucalıqdan aşağı düşməsinə dözə bilmirdi.

Bədii oxşatma, təşbeh, mübaliğə, təzadlar, bədii təyinlər, təkrirlər və s. kimi bədii təsvir vasitələri ilə zəngin olan Müşfiq poeziyası müəllifinin şairanə təfəkkürünün obrazlılığını, şeirinin gözəlliyini, sıqlətini, zərifliyini nümayiş etdirir. Bu təsvir vasitələri şairin yaradıcılığında heç bir zaman kənardan gəlmə, düşünülmüş, uydurulmuş bir naxış təsiri bağışlamır. Bunlar şeirin ümumi ruhuna, məzmununa, müsiqisinə üzvi surətdə qovuşur.

Qarşımızda nazlanıb yene gülürsən,  
Bilsən gülüşlərin nəyə bənzəyir?  
Mən desəm artıqdır, özün bilirsən,  
Lalə yarpağında şəhə bənzəyir.

(«Sənin gülüşlərin»)

Çox incə və gözəl deyilib. Nazlanan qızın gülüşləri lalə yarpağında şəhə necə də uyuşur.

Ölməz Cəfər Cabbarlinin vəfatı münasibətilə yazılmış «Şairin ölümü» şeirində oxuyuruq:

O ki, söz atından tərpəndi düşdü,  
Sanki şeiriinizin bir bəndi düşdü.

Şeirə nə böyük qiymət vermək lazımdır ki, sevdiyin ən böyük şəxsiyyətlərdən birini, «söz üzüyünün yanar almayı»nı onun bir bəndinə bənzədəsən?! Bəli, Müşfiq üçün şeir hər şey idi. Həyatda ən böyük meyar, ölçü idi. Məhz şeirə belə vurğunluğu üçün, məhz şeiri hər şeydən uca tutduğu üçün şair böyük bir insanın, sənətkarın söz atından düşməsi ilə şeirdən qopan bir bəndi yanaşı gətirir və gördükümüz Müşfiqanə obrazlılıq yaranır. Burada Müşfiqin həm də şeirə, sənətə böyük tələbə yanaşlığı aşkar olur: həqiqi şeirdən nəinki bir bəndi, heç bir sözü də çıxartmaq olmaz. Çıxartsalar yeri görünər.

«Dağları dağlara qatalım!» deyib hamını işə, əməyə səsləyən sənətkar hər gün yazıb-yaratmağı özünə borc bılır.

O qara gözlərin deyil parlayan,  
Ulduzlar içində gecələrimdir.  
Bəlkə də ruhumaya aydınlıq yayan  
Bir sərin, ziyanlı yaz səhərimdir.

(«Sənin gözlərin»)

Bəli, sevilənin parlayan qara gözləri sevənin ulduzlu gecələrinə bənzədir. Şair bununla kifayətlənmir, qara, parlayan gözləri ruha aydınlıq gətirən sərin, işıqlı yaz səhərinə oxşadır. İkinci bənzətmədə, söz yox, qara gözlərin parlaqlığı, işığı, xəşif təbəssümü əsas götürülmüşdür. Bənzətmələrin ikisi də yerindədir, təsirlidir, müəllif fikrinin tez duyulmasına kömək edir, sevdalı gənclərin xoş niyyətləri, ruhi ya-xınlığı, qəlb çırpıntıları, sevgilləri, nəcib arzuları haqqında təsəvvürləri genişləndirir. İnanırsan ki, səksəkədə qalan, fikir-xəyalata dalan, həyəcanlanan gənc, nəhayət, sevgisinə ürəyincə cavab ala biləcəkdir.

İndiyəcən gətirdiyimiz misralarda bir bənzəyenlə bir və ya iki bənzədilənin yanaşı qoyulduğunu gördük. Ancaq M.Müşfiqin elə şeirləri də vardır ki, bir bənzəyenin bir neçə bənzədilənlə yanaşı gətirildiyinin şahidi olurraq.

Fəzada sayışan ulduzlara baxın, Gök üzündə süzən durnaları, qartalları göz öünüə gətirin. Yazda çaxan ildirimləri, təbiətdə baş verən tufanları, burulğanları bir anlığa xəyalınızda canlandırın. Coşğun, romantik təbiətli şairin daşib-qaynayan şirin arzularını, xəyallarını təsəvvür edin. Müşfiq «Rəqs» şeirində vəsf etdiyi rəqqas və rəqqasələri dediyimiz ulduzlara, durnalara, qartallara, ildirimlərə, burulğanlara, daşib-qaynayan şirin arzulara, xəyallara bənzədir. Rəqqasların məharəti, ustalığı, oyunlarının temperamenti, sürəti, zərifliyi, incəliyi haqqında oxucularda aydın təsəvvür yaratmağa nail olur.

Şairin poeziyasında insan əhvali-ruhiyyəsinin, insan hərəkətlərinin təbiət hadisələrinə və təbiət hadisələrinin insan hərəkətlərinə uyğunlaşdırılması bollu istiarələrin yaradılmasına səbəb olmuşdur. «Göy göl» şeirində biz Göy gölün duyması, naz ilə yatması, utanması, ruhunun şad olması kimi insani sıfətlərlə səciyyələndirilməsinin şahidi olurraq. Söz yox, təşbeh, istiarələr təbiətin nadir incilərindən birinin tərənnümünə həsr edilmiş şeirin məzmun və forması ilə uyuşur, əsərin bədii təsir gücünü qat-qat artırır.

Tar da simində nəysə deyirdi...  
Gecənin dodaqları gülümsəyirdi.  
(«Üç sağlıq»)

Ey açıqlı günəş, soyuqqanlı ay!  
(«Əbədiyyət nəgməsi»)

Ey bu dağlarda əsən irmaqlar.  
(«Göy göl»)

Bu misralardakı istiarələrin məqamında deyildiyini, tutarlığını, uyarlılığını, oynadıqları bədii rolü, poetik gücү şərh etməyə ehtiyac yoxdur. Şairin zəngin ədəbi irləndən belə misallardan çox-çox gətirmək olar.

Müşfiq poeziyası bədii təyinlərlə də zəngindir.

Dəli Kür, məzəli Kür,  
Çayların gözəli Kür!  
(«Şən Tiflis»)

Ax, ey havalı sözlər, səslə-sədalı sözlər,  
Hər sapı mirvaridən ağır, bahalı sözlər!  
(«Şən Tiflis»)

Gözlər buludlandı, ipək yanaqlar  
Döndü bir şəbnəmlı qızıl yarpağa.  
(«Bulaq başında»)

Bədii təsir gücünün artırılmasında, müəllif fikrinin dərindən mənimsənilməsində misralardakı bədii təyinlərin əhəmiyyəti aydın görünür.

Şeirin emosionallığının gücləndirilməsində böyük əhəmiyyəti olan bədii təkrirlər də Müşfiq yaradıcılığında tez-tez gözə çarpan bədii təsvir vasitələrindəndir.

Çökür səndələyən bir qoca ifrit,  
Çökür qırıcıdan çürük bir qədid.  
Çökür abidəsi qanlı çarlığı,  
Çökür məhkəməsi riyakarlığı.  
(«Məbədlər çökərkən»)

Buradakı «çökür» sözünün dörd dəfə təkrarı müəllifin nifrət və

qəzəbinin daha güclü səslənməsinə imkan yaratmışdır.

Misraların əvvəlində təsadüf olunan belə təkrirlər Müşfiq poeziyasında çoxdur. İndi də misranın əvvəlində, ortasında və axırında gələn və yaxud ifadə təkrarı ilə yaradılmış təkrirlərə bir neçə nümunə göstərək:

Hər səhər, hər axşam, hər axşam, hər səhər.

(«Küləklər»)

Dağ buzlar, qaya buzlar, sıldırim buzlar.

(«Buzlu yollar»)

Bir səs ki, həzindən çağlayan bir səs.

(«Bəyaz çöllər»)

M.Müşfiqin yaradıcılığında bədii təzadlar da xüsusi yer tutur. Bu təzadların mühüm bir qismının şairin yeniliyin tərənnümünə həsr olunmuş bir sıra ictimai-siyasi şeirlərində təsadüf olunur. «Körpü» şeirində müəllif keçmiş zamanla yeni cəmiyyət arasında bir sıra müqayisələr aparır, qüvvətli təzadlar vasitəsilə yeni cəmiyyətin üstünlüklerini meydana çıxarmağa çalışır. Müəllif təsvir etdiyi «qabiliyyət, zəfər körpüsü! İşçi hakimiyyəti ellər körpüsü»nün dili ilə deyir:

Mən bir darğın zamanla, bir xoş dövranın,  
Mən bir xarabalıqla, bir gülüstanın,  
Mən xəzanla baharın, qocayla gəncin,  
Mən ölümlə həyatın, qəmlə sevincin  
Arasında qurulmuş böyük körpüyəm,  
Məni, hər kəs bilir ki, nədən ötrüyəm.

Göründüyü kimi, «darğın zamanla xoş dövranın», «xarabalıqla gülüstanın», «xəzanla baharın», «qocayla gəncin», «ölümlə həyatın», «qəmlə sevincin» yanaşı getirilərək işlədilməsi misraların poetik təsirini, ifadə edilən fikrin kəskinliyini xeyli artırmışdır.

«Sabir üçün» şeirində də biz şairin məna etibarilə bir-birinin tam əksi olan sözləri ustalıqla yanaşı götürüb gözəl, qüvvətli təzadlar yaratdığının şahidi oluruq:

Həyat kimi yaz onların, ölüm kimi xəzan bizim,  
Nəğmə, oyun onlarındı, matəm bizim, fəğan bizim.

Kaşanələr ağaların, qazma bizim, viran bizim,  
Eyş onların, nuş onların, zəhər bizim, qətran bizim.

Müşfiq poeziyasında həyat lövhələrinin də təzadlarla verildiyini görmək mümkündür. «Bir günəş, bir baxış» şeirində şair qış lövhəsi ilə yaz lövhəsini qarşılaşdırmaqla gözəl bənzətmə yaratır.

Sevilən sevənə isti, hərarətli baxışla nəzər salsa, sevənin qəlbindəki qış yazıla əvəz olunur. Şeirdəki təzadlar da, bənzətmə də təbii dir, həyatıdır, dodaqlarda xoş, xəsif təbəssum doğuran bədii təsvir və sitələrindəndir.

Fikrim qasırğalı dəryalar kimi  
İstənilən qədər dalgalanmamış,  
Könlüm uzaq gedən xəyallar kimi  
İncə buludlarla çulğalanmamış.

(«Bəyaz çöllər»)

Burada şair fikrinin dalgalanan qasırğalı dəryalarla yanaşı gətirilməsi mübaliğədir. Amma bu mübaliğə oxucunu inandırır, ona təbii görünür. Bəyaz çölləri, əmək adamlarını tərənnüm etmək istəyən romantik xəyalli şair, fikrinin qasırğalı dəryalar kimi dalgalanmasını istəyir. Bu istəyi şeirin ümumi ruhu doğurduğundan mübaliğə yerinə düşmüşdür.

Altındaydı sözün səmənd atları,  
Çapanda titrərdi göyün qatları.

(«Şairin ölümü»)

Cəfər Cabbarlı sənətinin böyüklüğünü, mövqeyini qabarıq surətdə nəzərə çatdırmaq üçün şair gözəl mübaliğə yaratmışdır.

Bədii sual və nidalar da Müşfiq poeziyasında geniş yer tutur.

Hey o qədər nəğmə var ki: qüvvətdənmi oxuyalım?  
İşdən, gücdən, cəsarətdən, sürətdənmi oxuyalım?  
(«Sabir üçün»)

Gurulda, ey səma, aqla, ey yağış!  
Sən də yatağında qurcalan, ey çay!  
(«Əbədiyyət nəğməsi»)

Yığcamlıq, sözə qənaət, mümkün qədər az sözlə böyük mənalar ifadə etmək Müşfiq lirikasına xas keyfiyyətlərdəndir. Şairin poeziyasında yığcamlıqdan danışarkən ən yaxşı nümunələr kimi «Duyğu yarpaqları» başlığı altında gedən rübai'lər istər-istəməz yada düşür:

Atamız dünyadan «eh» - dedi getdi,  
Tez sənən ömrünə «meh» - dedi getdi,  
Gül əkdi, vay dərdi cahan bağından,  
Tökdüyü yaşlara «şeh» - dedi getdi.

Müşfiq lirik peyzaj yaratmaq, canlı, həyati lövhə çəkmək ustası kimi də diqqəti cəlb edən sənətkarlarımızdan sayılır.

Ulduzlar ətrafa nur səpələr,  
Bir böyük uşaqdır şən ləpələr,  
Onların əlində top kimi ay.  
Sevgilim, başında ağ kəlagay  
Sahilə göl,  
Seyr elə göl!

(«Dəvət»)

M.Müşfiq şeirinin müvəffəqiyyətini təmin edən cəhətlərdən biri də şairin yerində işlədiyi poetik formalardır. Müşfiq onu məşğul edən, düşündürən, nifrat və məhəbbətinə, kədər və sevincinə səbəb olan məsələləri həmişə əlverişli poetik formalarla verməyə çalışmış, bu sahədəki axtarışını heç vaxt dayandırmamışdır.

Folklorla və klassik ədəbiyyata münasibətdə ən doğru mövqe tutan, ənənənin rolunu çox düzgün başa düşən, novatorluğu layiqincə qiymətləndirən şair istər şifahi xalq şeirinin, istərsə də klassik poeziyanın poetik formalarına həmişə həssaslıqla yanaşmış, bunlardan çıxunu: qoşma, gərayılı, bayati, oxşama, məsnəvi, üçlük, dörtlük (mürəbbə), beşlik (müzəmməs), altılıq (müsəddəs), yedilik (müsəbbə), səkkizlik (müsəmmən), tərcibənd, tərkibbənd, müstəzad və s. poeziyasında işlətmışdır.

Müşfiq doğma poeziyamızda ilkin olaraq klassik rübai formasında yeni, içtimai məzmunun, vətəndaşlıq hissının ifadəcisi kimi çıxış etmiş, lirika ilə fəlsəfəni zamanın ruhu ilə qovuşdurmuşdur («Duyğu yarpaqları»). Şair, həmçinin, Qərb şeirinin poetik forması – sonetə biganə qalmamış, yeri düşdükdə, sonetlər yazmışdır. Bunlarla yanaşı şair özünün də yeni poetik formalarını yaratmışdır.

Yeni poetik formalar yaratmaq poeziya tarixində hər şairə qis-mət olmur. Müşfiq bu cəhətdən seçilən şairlərimizdəndir. Onun elə şeirləri vardır ki, buancaq onun özünə məxsus formada yazılmışdır («Tərtərhes nəğmələri» və s.). «Tərtərhes nəğmələri»ndə şair beş üçlükdən ibarət 15 misralıq bənd yaratmışdır ki, burada birinci üçlüyün iki misrası öz aralarında qafiyələnir, üçüncü misra isə o biri üçlüklərin üçüncü misraları ilə həmqafiyə olur. Bəndlərin bu cür quruluşunun ümumi ahəngi coşğun çayların (Tərtər də belə çaylardan biridir) gur axınıni xatırladır. Bizə elə gəlir ki, bu forma şeirin əsas məzmununu, onun yüksək romantik ruhu ilə çox həməhəngdir.

Şair yaradıcılığında vəznə cəhətindən də məhdud olmamışdır. O, heca vəzninin bütün bölgülərində, əruz vəznində əsərlər və sərbəst şeirlər yazmışdır.

\* \* \*

1926-1932-ci illərdə lirik şair kimi tanınan Mikayıł Müşfiq 1932-ci ildən epik əsərlər yazmağa meyl göstərmiş və bir-birinin ardınca «Buruqlar arasında» (1932), «Çoban», «Əfşan», «Dağlar faciəsi» (1933), «Mənim dostum», «Şölə», «Dezertir» (1934), «Qaya», «Səhər», «Sındırılan saz» (1935), «Azadlıq dastanı» (1936) kimi poemalarını yaratmışdır.

İlk poemalarından «Buruqlar arasında», «Əfşan» və «Şölə» əsərlərində müəllif günün zəruri məsələlərindən bəhs edir. «Buruqlar arasında» poemasında Bakı neftçilərinin işi və həyatı qələmə alınmışdır. Xalqlar dostluğu ideyası poemanın canını təşkil edən mühüm məsələlərdən biri kimi işıqlandırılmışdır. Müəllif köhnə fikirli adamları tənqid və ifşa hədəfinə çevirdiyi kimi əsərlərində («Əfşan», «Şölə» və s.) yeni fikirli azərbaycanlı ziyanlı qadın surətləri yaratmağa çalışmışdır. Yetimliklə, əziyyətlə böyükən Əfşan («Əfşan») oxuyub müəllim olmuş və doğma kəndlərinə qayılmışdır. O, böyük bacısı Almaz (C.Cabarlı, «Almaz») kimi xalqın işinə yaramağə, köhnə fikirli adamlarla mübarizə aparmağa başlayır. Təbiidir ki, bu işdə onun qarşısına bir sıra çətinliklər çıxır. Lakin fikirlərində qəti və dönməz olan müəllim ruh-dan düşmür, xoş niyyətlə başladığı işini davam etdirir. «Şölə» əsərinin qəhrəmanı Şölə isə aktrisa olmaq arzusu ilə çırpinır, səhnə onun üçün bir ideala çevrilmişdir. Lakin onun ata-anası, qohum-qardaşları buna razıdırlar mı? Əsla. Şölə saf, təmiz məhəbbətlə Ənvər adlı bir gənci sevir. Bəs ata-ana, bəs qohum-qardaş buna necə baxır? Çox pis. Çünkü Şölənin körpəlikdən deyiklisi var...

Göründüyü kimi, istər «Buruqlar arasında», istərsə də «Əfşan»,

«Şölə» əsərlərində müəllif maraqlı, əhəmiyyətli, dolğun məzmunlu, dramatik hadisələrə toxunmuşdur. Lakin mövzunun aktuallığı və fikri istiqaməti etibarı ilə həmin əsərlərin Müşfiq yaradıcılığında əhəmiyyəli olduğunu göstərməklə bərabər, onların sənətkarlıq cəhətdən qüsurları da qeyd edilməlidir. Bu poemalarında müəllif surətlərin fərdiləşdirilməsinin qayğısına az qalmışdır. Xüsusən Güləndam («Buruqlar arasında»), Əfşan, Şölə və başqa qəhrəmanlar zəif çıxmışlar. Tiplərin danışılığı, dialoqlar bədii cəhətdən nöqsanlıdır.

Şairin ilk poemaları içərisində sənətkarlıq səviyyəsi etibarilə «Mənim dostum», «Dağlar faciəsi» və «Çoban» seçilirlər. «Mənim dostun» müasir Azərbaycan poeziyasında ilk satirik poemadır. Əsərin qəhrəmanı Sadayın, tüfeysi həyat keçirən, müəllimliyin şərəfli adına ləkə gətirən alçaq təbiətli bu adamın eybəcər hərəkətlərini müəllif bacarıq və təmkinlə oxucuların gözləri qarşısında canlandırmağa nail olmuşdur. Poemanın sonunda müəllifin müəllimlərə üzünü tutub Saday kimi tiplərə qarşı hər yerdə, həmişə amansız olmayı məsləhət görməsi əsərin əsas qayəsidir. Şairin Sadayı «dostum», «qəhrəmanım» adlandırması təbir ki, istehza ilə deyilmişdir, bədii bir üsuldur. Deməliyik ki, poemadakı müəllif istehzası ağıllı düşünülmüşdür, oxucunu tamamilə inandırıb.

Müşfiq bədii cəhətdən ən qüvvətli poemalarını 1935-1936-cı illərdə yazmışdır. Bu poemalar şairin epik janrıñ sirlərinə, xüsusiyyətlərinə necə dərindən yiyələndiyini, getdikcə necə kamilleşdiyini, qələminin necə itiləşdiyini, püxtələşdiyini göstərir. «Səhər», «Sındırılan saz» və «Azadlıq dastanı»ndan görünür ki, müəllif əsl, gözəl poema yazımaqdə da qüdrətli sənətkardır.

«Səhər» poeması Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 15 illiyinə həsr olunmuş yaxşı ədəbi əsərlər müsabiqəsində ikinci mükafata layiq görülmüşdür. Əsərin qəhrəmanı Səhər, şairin təsvir etdiyi kimi öz əvvəlki acınacaqlı halından çıxıb həyatın ön sıralarında getməyə can atır, toyyarəçi olur, göyün uca qatlarında üzməyə başlayır. Poemanın yaxşı cəhətlərindən biri də budur ki, qəhrəmanın oh-vali-ruhiyyəsi ilə əlaqədar olaraq, şairin təsvir üsulu da dəyişir. Əgər qəhrəmanın kədərli, acınacaqlı halından danışılırsa, onda şairin lirikasında bir həzinlik, hüzn duyulur, yox, əgər müəllif qəhrəmanın fərəhli anlarını təsvir edirsə, onda elə bil, şairin misraları da uçur, özü ilə bərabər oxucularını da aparır. Bunu, aydın görmək üçün Səhərin vəziyyətini təsvir edən iki müxtəlif parçanı nəzərdən keçirək, Səhərin qapılarda qulluqçu olduğundan bəhs edərkən şair yazır:

Səhər, uşaqlıqda günü mü gördün sən!  
Hər gecə bağçada düşünürdün sən.  
Ay da bu halına göstərib maraq,  
Nurile zülfünə çəkərkən daraq  
Bir parça göy kimi görünürdün sən,  
Pul-pul ulduzlara bürünürdün sən,  
Günəşin altında səhərdən yenə,  
Yavru ilan kimi sürüñürdün sən!

İllər keçir, Səhərin ömrünün baharı başlayır. Bu baharı şairin misralarında da hiss etmək mümkündür!

Onda on beş yaşıın olardı, Səhər,  
Boyun boy deyildi, çinardı, Səhər.  
Çox sevərdi yarın, yoldaşın səni.  
Yaman bəzəmişdi nəqqasın səni,  
Üzün bir səfali bahardı, Səhər,  
Yerişin bir lətif ruzgardı, Səhər!

«Səhər» poeması təkcə Müşfiq yaradıcılığının deyil, eyni zamanda Azərbaycan poeziyasının ən qiymətli əsərlərindəndir.

«Sındırılan saz» poemasının qəhrəmanı xalq aşığı Duman qoşduğu nəğmələri, çaldığı havaları ilə kəndlilərin hörmətini qazanmışdır. Ancaq kəndin mollası Nəcəf bərk narahatdır. O, Dumanın simasında özünün ən qüvvətli rəqibini gördüyündən onu başdan eləmək üçün fürsət axtarır. Duman kənddə Sərin adlı bir qızı sevir. Hər iki gənc təmiz hissələrlə bir-birinə bağlanmışdır. Molla Nəcəf alçaq niyyətini həyata keçirmək üçün bu məsələdən istifadə edir. O, qızın atası Bayrama məsləhət görür ki, qızını qonşu kəndin hampası Dadaşa versin. Bayram razı olmur. Onda Nəcəf Dadaşa deyir ki, qızı qaçırsın. Sərin qaçırlıandan sonra isə Nəcəf Dumana tapança uzadır və deyir ki, kişiliyin varsa, get Dadaşdan intiqamını al.

İntiqamını almaq üstündə Dumana on il cəza verib Sibirə göndərirlər. Sərin matəmə bürünür. Nəcəf sevinir. Ayrılığa dözməyən Sərin vərəmlə xəstələnib yorğan-döşəyə düşür. Romanovların üç yüz illiyi bayram edilərkən Duman həbsdən buraxılıb gəlir. Sərin ağır xəstədir. Dumanın gelişindən dilxor olan Nəcəf camaatın hüzurunda ona deyir ki, başına gələn bütün bələlər, Sərinin yorğan-döşəyə düşməsi saz çalmağındadır; allah bəndəsi olmaq isteyirsənse sazını sindir, şəriətin ətəyindən tut...

Sərin ölü, Duman dərin ruhi sarsıntılar keçirir. Sərinin dəfnini şair belə təsvir edir:

Köhne məzarlıqda bir ağlaşma var.  
Qazılar ortada bir dərin məzar.  
Çəkdiyi dəndləri, müsibətləri,  
Uzun həsrətləri, məşəqqətləri  
İndi yerli-dibli unutmuş Sərin,  
Ölüm dərmanıdır ağır dəndlərin.

Uzun tərəddüdlərdən sonra Duman könül həmdəmini daşlara çırpıb sindirir, kənddən baş götürüb gedir...

Poemada Müşfiqin hərtərəfli işlənmiş bədii surətlər yaratdığını qeyd etmək lazımdır. Xüsusilə Duman surəti özünün bütün qüvvətli və zəif cəhətləri ilə diqqəti cəlb edir. Dumanın sazını sindürməq istərkən keçirdiyi ruhi həyəcanlar, şairin ona müraciətlə dediyi sözlər yaddan çıxmır:

Amandır, sazını sindürma, aşiq,  
Onu bir yar kimi bağırına bərk sıx!..  
...O, xalqın ruhudur, ona toxunma,  
Elin təmiz duyğusuna toxunma!  
Ürək telləridir onun telləri,  
Güldürən, ağlaşdan odur elləri.

Dumanın Sərinə olan məhəbbətini ustalıqla qələmə alan müəllif əsərdə təbiət, adət və ənənə təsvirlərinə, lirik ricətlərə, müxtəlif nəğmələrə də geniş yer vermişdir. Bütün bunlar da, sözsüz, əsərin bədii keyfiyyətini daha da artırır.

Beynəlxalq mövzuda yazılmış «Azadlıq dastanı» poemasında Müşfiq azadlıqdan, «qəibləri bir şirin ideal kimi, hər zaman, hər yerdə gəzən azadlıq»dan, «dustağa, sürgünə dözən azadlıq»dan ürəyi yana-yana söhbət açır, xalqları müstəmləkə boyundurduğunda saxlayan cahan-girləri lənətləyir, «hər kəsin əzəl naxış» olan azadlığı odlu sözlərlə, həyəcanla tərənnüm edir, məhkum insanları istiqlaliyyət uğrunda arادıl mübarizəyə çağırır.

Budur, şair xəyalən dünyamı səyahətə çıxmışdır. Müstəmləkə xalqları bir-bir gəlib onun gözləri önündən keçir; onların ağır güzəranı şairi narahat edir, etiraz hisslərini coşdurur:

Azadmı Hindistan, o yaşıl diyar?  
Kimdir bu ölkədə sahib-ixtiyar?  
Hesabsız qaramı, bir neçə ağmı,  
Üsyən firtınası qopmayacaqmı?

İnsanpərvər şairi hind qızlarının pərişan hali, acı taleyi çox düşündürür:

Qara qız, qara qız, hilal qasılı qız,  
Zülfü bulud kimi, gözü yaşlı qız!  
Qanqın gümüşlənən bir sahilində,  
Taqorun nəğməsi zərif dilində,  
Bu gecə vaxtında nə düşünürsən?  
Hürkərsən bu saat özünü görsən...  
Bir matəm hüznü var hər baxışında,  
Həyata küsdünmü bahar yanında?

Şairin fikrincə, hind qızını bu dəhşətdən, təhqirdən, köləlik zəncirindən göz yaşları, qüssə, yalvarış deyil, yalnız və yalnız mübarizə qurtara bilər.

Kim deyir ki, sənə Handı gərəkdir?  
Sənə bir inqilab andı gərəkdir!

Müşfiqin 1936-cı ildə hind xalqı üçün bəslədiyi arzular artıq həqiqətə çevrilmiş, bu böyük xalq müstəqil dövlət yaratmışdır.

Şair səyahətini davam etdirdikcə məzлum xalqların çekilməz dərdi onu daha da həyəcana gətirir. Lakin şair səyahəti zamanı onu da görür ki, bu xalqlar artıq öz hüquqları uğrunda ayağa qalxmışlar, hiss etmişlər ki, azadlıq çıxmaq üçün yeganə çıxış yolu müstəmləkəçiləri ölkədən qovmaqdır. Bu, söz yox, şairi dedikcə sevindirir; Misirdə kişilərlə bərabər qadınların da azadlıq uğrunda döyüşlərə atıldığını görəndə o vəcdə gəlir:

Misrin azadlığı qadına şandır,  
O da bu cəbhədə bir vuruşandır!

Bu yerdə şair gözəl bir haşıyə çıxır. Kişilərlə bərabər cəbhələrə atılmış ərəb qızlarından, Leylalardan bəhs edərkən dahi Füzulini yada salır, onun «Leyli və Məcnun» əsərindəki zəif iradəli Leyli ilə bu günkü igid ərəb qızlarını müqayisə edir, Füzulini bu günkü Leylaların

şücaətinə təsvir etməyə çağırır.

Vüsələ ırməyən, ey dünkü Leyla,  
Oyan, cəbhədədir, bu günkü Leyla!  
Dərdini içində saxlamayı o,  
Qara bulud kimi ağlamayı o.  
Bizə xəbər verir Leyla səhərdən,  
Qaldırsın Füzuli başını yerdən,  
Yazısın bu l.cyclanı, həvəslə tutub  
Şimşəklərdən qələm, sellərdən üslub.

Lirika Müşfiqin poemalarında da çox qüvvətlidir... Onun «Səhər», «Sındırılan saz», «Azadlıq dastanı» kimi ən yaxşı poemalarında şairin hiss və həyəcanları, hadisələrə şəxsi münasibətini bildirən fikirləri, müsbət qəhrəmanlar haqqındaki mənalı ricətlər üstünlük təşkil edir. Bu ricətlərdə Müşfiq lirikasının xüsusiyyətləri bariz şəkildə özünü hiss etdirir. «Azadlıq dastanı» poemasındaki azadlıq haqqında deyilmiş parçanı həyəcansız oxumaq mümkün kün deyildir:

Ey pərvazsız qələm, ey azad ilham,  
Siz mənim işimə çəkin sərəncam.  
Durun bu yüksəlik inadınızda,  
Uçurun fikrimi qanadınızda,  
Azadlıq dünyanın dərin ruhudur,  
Azadlıq sənətin, şeirin ruhudur...  
Azaddır, baxınız, bütün fələklər,  
Buludlar, dalğalar, quşlar, küləklər.

Bələ ricətlər, müstəqil yaşaya biləcək lirik parçalar şairin poemalarında çoxdur və bunlar, şübhəsiz, həmin əsərləri daha təsirli, daha qüvvətli, daha mənalı edir.

M.Müşfiqin poemaları əsasən epik-lirik və lirik poemalardan ibarətdir. Epik-lirik poemalarda müəyyən süjet xətti, surətlər, xarakterlər olmaqla bərabər, lirik haşiyələr də vardır; şair müəyyən dərəcədə hadisələrə müdaxilə edir, bəzən əsas iştirakçılarından olur və hadisələrə yekun vurur («Çoban», «Sındırılan saz», «Dağlar faciəsi» və s. poemalarda olduğu kimi).

Lirik poemalarda isə çox vaxt əsərin lirik qəhrəmanı şairin özüdür, onun ideyaları, hiss və həyəcanları, sevinc və ürək çırıntılarıdır. Şair hər yerdə bütün hadisələrə münasibətini açıq ifadə edir, təsvir

etdiyi şəxsiyyət haqqında mülahizələrini deyir, hadisələrlə əlaqədar ricətlərə geniş yer verir. Bu cəhətdən «Azadlıq dastanı» poeması daha səciyyəvidir.

Bəzən lirik poemanın müəyyən qəhrəmanı da olur. Məsələn, «Səhər» poemasında Səhər əsərin qəhrəmanıdır. Lakin burada da yenə müəllif poemanın əsas qəhrəmanı kimi aparıcı rol oynayır. Əsər başdan-başa müəllifin qəhrəmana müraciəti şəklində yazılmışdır. Şairin hiss və həyəcanları, zəngin xəyalı Səhərin başına gələn və müəllif tərəfindən şairanə bir dildə nəql olunan həyatı əhvalatlarla elə qaynayıb-qarışmışdır ki, bunları bir-birindən ayırmak mümkün deyildir.

\* \* \*

Müşfiq uşaqları da yaddan çıxarmamış, onlar üçün «Vuruşmalar», «Qaya» kimi poemalar, «Şəngül, Şüngül, Məngül», «Kəndli və ilan» kimi mənzum nağıllar, «Bir may», «Pambıq», «Məktəbli şərqisi», «Pioner», «Coğrafiya», «Zəhra üçün», «Pioner sarayı» kimi şeirlər yazmışdır.

«Vuruşmalar»da Birinci dünya müharibəsinin başlanmasıdan, Rusiyada olan mühüm dəyişikliklərdən yığcam bir tərzdə, uşaqların başa düşəcəyi sadə bir dillə, aydın ifadələrlə bəhs edilir. Əsərdə fəhlə balalarının da fəaliyyətinə geniş yer verilmişdir. Poema uşaqlar üçün daha maraqlı olsun deyə şair onu yarımla sərlövhələr altında kiçik hissələrə ayrılmışdır («Dünya davası», «Soldat getdilər», «Davaya səbəb» və s.).

Böyükəşli uşaqlar üçün yazılmış «Qaya» poemasında yetim-yurdsuz uşaqların həyatından bəhs edilir. Əvvəller küçələrdə veyllənərək səfil bir həyat keçirən Qaya, sonralar qayğış müəllimin sayəsində əvvəlki mühitindən ayrılır, zəhmətkeş insanların sırasında yerini tapır.

M.Müşfiq maraqlı əsərlərindən olan «Şəngül, Şəngül, Məngül» və «Kəndli və ilan» mənzum nağıllarını şifahi xalq ədəbiyyatı motivləri əsasında yazmışdır. «Şəngül, Şüngül, Məngül» mənzum nağılında keçi və dəmirçi ədalətin, qurd və qazı isə zülmün timsalı kimi səciyyələndirilmişdir. Əsərin sonunda həqiqət zülmə qələbə çalır. Qurddan amansız intiqam alan keçi qürurla ona deyir: «Balalarımı yeməyəydin, vay qursağım deməyəyedin».

Ümumiyyətlə, uşaqlar üçün yazdığı əsərlərində Müşfiq onların yaş xüsusiyyətini həssaslıqla nəzərə almış, təsvir etdiyi hadisələri oynaq bir vəznlə, axıcı bir dillə ifadə etmişdir. Şairin uşaqlar üçün yazdığı əsərlər 30-cu illər uşaq ədəbiyyatımızın yaxşı əsərləri sırasındadır.

## II FƏSİL

### İKİNCİ DÜNYA MÜHARİBƏSİ DÖVRÜNDƏ ƏDƏBİYYAT

(1941-1945)

Böyük Vətən müharibəsi xalqımızın həyatı üçün, eləcə də bədii söz sənəti üçün ciddi sınaq oldu. Xalq şairi Səməd Vurğun 1942-ci il avqustun 23-də Zaqqafqaziya xalqlarının Tbilisidə çağırılmış antifaşist mitinqində demişdi: «Qardaşlar! İndi bizim üçün ağır vaxtdır. Bu gün Vətənimiz bizlərdən hər birimizi sınaqdan keçirir. Düşmənin müvəqqəti hərbi müvəffəqiyyətləri ancaq öz canının hayına qalanları qorxuda bilər. Qədim Azərbaycan misallarından birində deyilir ki, «İlgidi bərk ayaqda sınayarlar».

«Müharibə» məfhumu, hər şeydən əvvəl, döyüşən ordunu, hərb meydanını bildirir. Lakin bütün gələcək azadlığı, istiqlaliyyəti və tarixi taleyi həll edilən bir xalqın apardığı ədalətli müharibəni yalnız belə dar mənada başa düşmək səhv olardi. Böyük Vətən müharibəsinin ağır günlərini, çətin sınaqlarını bütün xalqımız böyük mətanətlə yaşadı. Bütün xalq ön atəş xətti və arxa cəbhə eyni qətiyyətlə və qəhrəmanlıqla mübarizə apardı.

«Hər şey cəbhə üçün, hər şey qələbə üçün!» Təpədən dırnağa qədər silahlılaşmış almanın qoşunları ilə vuruşan sovet döyüşçülərini, böyük fədakarlıqla əmək növbəsində çalışan ana və bacıları, ixtiyar qoşuları, uşaqları və ümumən, bütün vətəndaşları birləşdirən, ürəklərini bir ahənglə döyündürən bu vətənpərvər şuar, bu vətəndaşlıq hissi idi.

Müharibə dövründə ədəbiyyatımızın qarşısında duran başlıca məsələ almanın qoşunlarının işgalçılıq niyyətini ifşa etmək, faşizmin dünya xalqlarına gətirdiyi böyük fəlakəti göstərmək, oxucularda yüksək vətənpərvərlik və qəhrəmanlıq hissləri tərbiyə etmək idi. Bədii söz indi ən kəsərli silaha çevrilmişdi.

Vətəni müdafiə ədəbiyyatımızın əsas mövzusu idi. Müharibənin ilk aylarında arxada yaşayan sənətkarlar, o cümlədən Azərbaycan yazıçılarının bir çoxu hələ cəbhənin dəhşətlərini, gərgin döyüş prosesini lazıminca bilmədikləri üçün daha çox müharibə, faşizm, vətən və s. haqqında ümumxalq hisslərini, duyğularını ifadə edirdilər. Belə əsərlərdə cəbhə həyatının konkret bədii lövhəsindən daha artıq işgalçi düşmənə qarşı mübarizəyə səsləyən səfərbəredici vətənpərvərlik çağrışları eşidilirdi. Yazıçılarımızın böyük bir dəstəsi bilavasitə döyüş cəb-

hələrinə, ön atəş xəttinə getdi, bir hissəsi də ordu sıralarında sıyası işə, ordu mətbuatına səfərbərliyə alındı.

Hələ heç bir dövrdə ədəbiyyatımız bu qədər sıyası aktuallıq kəsb etməmişdi, günün tələbi ilə bu qədər səsləşməmiş, sürət və sayıqlıq qazanmamışdı. Bu dövrdə arxada işləyən yazıçılar da çox gərgin bir şəraitdə yaşayıb yaradırdılar.

Azərbaycan şairlərinin müharibə günlərindəki yekdil, mübariz ruhunu Səməd Vurğun bu sözləri ilə yaxşı ifadə edirdi:

Bilsin ana torpaq, eşitsin vətən,  
Müsəlləh əsgərəm mən də bu gündən!  
Bu gün bir süngündür əlimdə qələm,  
Mənim bayraqımıma göz dikir aləm.

Bu müharibədə arxa ilə cəbhə kəskin fərqlərlə ayrılmırıldı. Hava hücumları və vuruşmaları, düşmənin arxaya fitnəkarlar, casuslar, təxribatçılar göndərməsi hər bir vətəndaşdan müstəsna sayıqlıq, əsgəri zirəklilik, diqqət və fedakarlıq tələb edirdi. Müharibə dövründə — ağır şəraitdə yazılın yaxşı əsərlər ədəbiyyatınızın inkişafı tarixində məraqlı və müstəsna əhəmiyyəti olan bədiri nümunələrdir.

Müharibə illərində ədəbiyyatımızın mövzu dairesi xeyli genişləndi. 1941-ci ilə qədər ədəbiyyatda «Vur, öldür!» deyən çağırışa rast gəlmək olmazdı.

İlk dövrdə yazılın əsərlərin başlıca mövzusu çağırış, səfərbərlik məsələləri idi. Ədib və şairlərin həmisi bu mövzdə bir çox əsərlər çap etdirmişlər. S.Ordubadi, A.Şaiq, Ə.Nəzmi, S.Bədrü kimti qocaman yazıçılar da müharibə mövzusunda əsərlər yazmışdır. S.Vurğun, S.Rəhimov, M.İbrahimov, S.Rüstəm, M.Hüseyn, M.Rahim, R.Rza, Ə.Əbülhəsən, Əhməd Cəmil, O.Sarıvəlli, M.Dilbazi, Z.Xəlil, Ə.Təlet, Z.Cabbarzadə, Ə.Əlibəyli və başqaları bu zaman mətbuatda fəal iştirak edirdilər.

## POEZİYA

Böyük Vətən müharibəsinə müsəlləh, mütəşəkkil, formalaşmış şəkildə gələn Azərbaycan poeziyası ölkəmizin çoxmillətli xalqlarının vahid, yenilmez, monolit birliyindən ilhamlı alaraq ölüm-dirim savaşında gələcək qələbələrimizi məhz bu sarsılmaz vəhdətdə görərək onu tərənnum etdi.

Vətən müharibəsi illərində Azərbaycan şeiri mübariz, döyüşkən bir qüvvəyə çevrilərək dalğa-dalğa, mərhələ-mərhələ hərbin dəhşətli

səhnələrini yaratdı, onun fəlsəfəsini təsvir etdi.

Müharibənin ilk aylarında poeziyada Vətənin müdafiəsi uğrunda səfərbərlik, döyüşə, mübarizəyə, düşməni müqəddəs torpaqlarımızdan qovub çıxarmağa güclü bir çağırış səslənirdi.

Müharibənin başlandığı zamandan bir il, il yarımla sonra poeziyada artıq ümumi sözlər yox, bilavasitə döyük səhnələri, tarixdə mislibərabəri görünməyən bu qanlı müharibənin təsirli, yaddaqalan konkret lövhələri öz bədii əksini tapmağa başladı. Məhz bu mərhələdə şairlər müasir döyüşünün tipik, real surətini uğurla yarada bildi.

Poeziya faşizmin törətdiyi vəhşilikləri, onun yırtıcı mahiyətini, bizim ordunun müvəqqəti məğlubiyyətlərinin səbəblərini ört-basdır etmədən, gizlətmədən realistcəsinə həkk etdi. Lakin bu poeziya heç vaxt bədbinləşmədi, qələbəyə böyük inam hissini poetik sözün gücü ilə döyüşçülərimizə, bütün sovet adanılarına dərindən aşılıdı.

Cəbhələrdən xoş xəbərlər alındıqca, Vətənimizin hər qarşı düşməndən təmizləndikcə, sovet silahının qüdrəti yayıldıqca şeirimizdə qəhrəmanlıq motivləri, qələbəyə inam notları, bütün dünyani xilas etmək arzuları böyük ehtrəsla, romantik tərzdə səslənməyə başladı.

Poeziya arxa cəbhəni də unutmadı, əksinə onu qələbəmizin əsas rəhni, əsası kimi qələmə alıb əbədiləşdirdi.

Böyük Vətən müharibəsinin yaratdığı yeni şəraitdə qarşıya çıxan vacib və mühüm vəzifələrə səs verən, müharibə dövrü mövzularını işləməyə girişən ən çevik və həssas janr poeziya idi!

Müharibədən əvvəl olduğu kimi, müharibə günlərində də Səməd Vurğun vətənpərvər, antifaşist şeirləri ilə ön sirada gedirdi.

Bu illərdə yazılmış «Ananın öyüdü» şeiri xüsusiilə qeyd edilməlidir. Bu şeir nəinki S. Vurğun yaradıcılığında və müharibə dövrünün şeirində, ümumiyyətlə Azərbaycan şeirində təzədir, ananın özü yeni insandır, sovet adamıdır. Şair yeni ictimai-siyasi duyğular sahibi olan anaların timsalını vermişdir.

Bu şeir əslində müxtəsər bir hekayədir. Şair cəbhəyə oğul yola salan ananın vida dəqiqələrində sinəsində qaynayan həm kövrək anahlıq, həm də yüksək vətəndaşlıq hisslerini tərənnüm etmişdir:

İgid balam, hərçənd ki öz ananam mən sənin,  
Çörəyilə böyümüşən bizim ana vətənin.  
Bizim ellər Koroğlular, Çapayevlər yurdudur.  
Hər nəfəri gülləbatmaz, topdağıtmaz ordudur.  
Get, düşmənin qabağında igid tərpən vüqarla,  
Tüfəngini təmiz saxla, atını da tumarla!

Vida sehnəsində üç nəfər görünür: ana, oğul və şair. Ananın simasında biz xalqı, onun əzmini, iradəsini, vüqarını; oğulun simasında döyüşçülərimiz, gənclərimizin rəşadətini, igidiyini, qətiyyət və qəhrəmanlığını, şairin simasında isə bu hər iki tərəfin zəngin mənəvi həyatına arxalanın və onlarla fəxr edən sovet vətəndaşını görürük. Bu adamlar harada olur-olsunlar, indi hamısı bir hisslə – «zəfərlərin sayını artırmaq» hissi ilə yaşayır, bir-birinin işinə kömək edir, bir-birinin qələbəsinə sevinirlər.

S.Vurğunun «Vətən keşiyində» şeiri bütün sovet xalqını düşmənə qarşı mübarizəyə çağırırırdı. Buradaki sözlər və ifadələr, həyəcanlı, yüksək ahəngli və doğrudan da şairanıdır.

Böyük Vətən müharibəsi müqəddəs, ədalətli müharibə idi. Mədəniyyət və ədəbiyyatımızın bütün qüdrət və qüvvəti bu yolda səfərbər olmalı idi.

Müharibə dövrünün adamlarından yazmaq üçün həmin adamları yaxşıca tanımaq, onların işini, əhvali-ruhiyəsini, təsirli döyük şəraitini, imkanlarını yaxşı və dərindən bilmək lazımdı. Buna görə də müharibə sehnələrinin təsvirini vermək istəyən yazıçıların qarşısında xeyli çətinlik durdurdu. Arxada çalışan, müasir müharibəni görməyən, cəbhələrdəki vəziyyəti mükəmməl bilməyən yazıçılar ilk aylarda bu məsələlərin dərinliyinə gedə bilmirdilər.

Şəfqət bacısının, yara bağlayan qızın vəzifəsi isə nisbətən aydın və çoxlarına məlum idi. Buna görə də ilk aylarda müharibə adamları içərisində şəfqət bacısı ən çox qələmə alınır, tərənnüm olunurdu. Səməd Vurğun «Şəfqət bacısı» şeirində vətəndaşlıq vəzifələrində danışır. Vətən qızlarını da bir əsgər kimi döyüşə, cəbhəyə çağırırırdı.

Cox çəkmədi ki, bədii ədəbiyyatda mövzular genişləndi, konkretləşdi və cəbhənin ümdə vəzifələri ilə daha yaxından bağlıdır.

İndi yazıçılar hərbi mövzuları daha dərindən işləyir, müharibə sehnələrini daha ətraflı, real boyalarla əks etdirə bilirlər; onlar Vətənimizin, xalqımızın tarixindəki bu ən ağır, dəhşətli vuruşmaları bədii şəkildə menalandırmağa cəhd edirdilər.

Siyasi lirikası, döyükən şeirləri və əsərlərindəki mübarizə ruhu ilə tanınan Süleyman Rüstəm müharibə illərində yaxşı və səmərəli işləyən şairlərdən biridir. Sovet torpağına, «xalqlar dostluğu və qardaşlığına», «Leninin vəsiyyətinə» and içib («And», 1941) faşizmə qarşı mübarizə aparan şair hərarətli, təsirli şeirləri ilə döyükçülərin və vətəndaşların qəlbini həyəcanlandıırırdı.

Süleyman Rüstəm yalnız lirik və xırda şeirlərlə kifayətlənmədi. Müharibə dövründə həyəcanlı və gərgin həyatımızın, möşətimizin

səciyyəvi lövhələrini çəkmək üçün epik şeirə meyl şairdə qüvvətləndi.

Epic şeirə keçmək, hər şeydən əvvəl, sovet adamlarının səciyyəvi xüsusiyətlərini tapıb göstərmək, əhvali-ruhiyyələrini tərənnüm etmək S.Rüstəmin bu dövrdeki lirikası üçün maraqlı bir mərhələdir («Qocanın dedikləri» – 1941, «Ana və poçtalyan» – 1942, «Qəhrəman vəsiyyəti» – 1942, «Ana ürəyi» – 1942, «Gün o gün olsun ki» – 1942).

Süleyman Rüstəmin şeirlərində ümmümxalq mübarizəsi daha vüsətli və əzəmətli çıxmışdır. Onun mənzum hekayə şəklində yazdığı əsərlərində əsgərlə yanaşı könüllü xalq ordusunu, gənclərlə yanaşı qocaları, uşaqları, anaları, bacıları eyni əzm və iradədə görmək olur. Bu adamların hamisinin fikir və işi birdir.

«Ana və poçtalyon» çox şöhrət qazanmış bir şeirdir.

Cənubi Azərbaycanda olduğu zaman S.Rüstəm görür ki, qəhrəman və qədim bir xalqın dili, ədəbiyyatı, mədəniyyəti inkar və təqib edilir, hüquq tapdalanır, mənliyi təhqir olunur, gözüəçiq adamların boğazına qurğuşun töküür... Şair bu dəhşətli zülmədən kədərlənib «Vətən yandı!» deyə aləmə haray salır.

Mühərribə dövründə fəal işləyən və yanan şairlərdən biri də Məmməd Rahimdir. Onun «Vətən sevgisi», «İkiqat cinayət», «Onu Don qucaqladı», «O yaran da sağalar», «Tək məzar» və s. şeirləri müharibə illerinin yadigarıdır. Şair adamlardakı vətənpərvərlik hissini azərbaycanlı döyüşçülərin cəbhə fədakarlığını, yaralı əsgərlərə mehriban və qayğıkeş münasibəti, cəbhə ilə arxa arasındaki birliyi tərənnüm etmişdir.

Faşistlərin alçaq niyyətinə qarşı bütün sovet adamları dərin kin və qəzəb ifadə edərək faşizmin mehv edilməsi uğrunda son damla qanlarına qədər mübarizəyə and içdilər. Şair bu müqəddəs andı belə ifadə edir:

Qisas nifrətimi döndərib dağa,  
Gərək bu sevdiyim ana torpağa  
Gərək nemeslərin biri qalmasın,  
Gərək yer üzündə diri qalmasın –

Görkəmli Azərbaycan şairi Rəsul Rza bir sıra şeirlərində xalqımızın, ordumuzun qüvvət, rəşadət və qəhrəmanlıq mənbəyini təsvir edir.

Rəsul Rzanın «Bakı danışır» şeiri də maraqlı əsərlərdəndir. Burada şair Azərbaycanın paytaxtı qəhrəman Bakının mühərribə illerindəki rəşadətindən və əhəmiyyətindən söhbət açır. Bakı həm öz qüdrətin-dən, həm də müqəddəs vəzifələrindən vüqarla danışır. Bu şeirdə

R.Rza publisistik üslubdan yaxşı istifadə etmişdir.

Osman Sarıvəllinin müharibə dövründə yazdığı şeirlər arasında həm qüvvətli lirik nümunələr, həm də qısa, süjetli və maraqlı mənzumələr vardır. Onun lirikası Azərbaycan kəndinin xüsusiyyətləri ilə əlaqəli şəkildə təzahür edir. Şairin bədii rəng və həyat qidası bizə kəndi, kənd möişətini, məhəlli koloriti ifadə edən əlamətləri göstərir.

«Gətir oğlum, gətir» O.Sarıvəllinin bu dövrdə yazdığı diqqətəlayiq şeirlərdəndir. Şair vətən sevgisini, vətənpərvərlik hissini, vətəndaşlığı ictimai həyatla yanaşı, həm də fərdi, möişət münasibətləri ilə bağlı götürür. Şair bu böyük məhəbbəti vətənin hər bir guşəsində, hər bir sahəsində görüb göstərmək istəyir:

Kömürdən almaz çək, yarpaqdan ipək,  
Daşdan gövhər çıxart, buluddan şimşek,  
Getir ildirimin məğrur səsini,  
Qumru bulaqların zümzüməsini.  
Zəmilərdən sünbüл, bağçalardan bar,  
Dərələrdən vüsət, dağlardan vüqar!  
Özünlə çiçəkli, güllü yaz gətir, .  
Bir aşiq mahnısı, bir də saz gətir!  
Gətrir, bu fürsəti vermə əlindən!  
Ana yurdumuzuñ nəyi var, gətir,  
Məhəbbət, səadət, etibar gətir!

O.Sarıvəllinin müharibə dövründə Cənub mövzusunda yazdığı «Dəvə karvanı», «Panamalı dilənçi», «Təbriz gözəli», «Son qar», «Aşığın ayrılıq mahnısı», «Məhbusların söhbəti» və s. şeirləri İran Azərbaycanına, təbrizlilərin həyat və möişətinə həsr olunmuşdur.

Müharibə dövründə şeirimizin təsir və qüdrəti sayəsində Cənubi Azərbaycanda tamamilə yeni və demokratik ruhlu ədəbiyyat, şeir yaranmağa başlamışdır. Bir sıra cavan və görkəmli şairlər yetmişdir ki, bunlar ədəbiyyatın həqiqi inqilabi mahiyyətini düşünmüş, qələmlərini azadlıq, demokratiya yolunda səfərbər etmişlər. Bu şairlərin çoxunun adı hələ müharibə dövründə yañız Cənubda deyil, Azərbaycanda, döyüşülərin arasında da tanınmış və hörmət qazanmışdı.

Müharibə illərinin şeirinə ümumi bir nəzər saldıqda mövzu genişliyi və müharibə dövrü həyatının, psixologiyasının inikasını görürük. Bu, əlbettə, qanuna uyğun və təbiiidir.

Döyüşü cəbhələrində şöhrət qazanmış Hüseynbala Əliyev, Kamal Qasımov, İsrafil Məmmədov, Həzi Aslanov, İlyas İsmayılov, Xıdır

Mustafayev, Məzahır Abbasov, Qafur Məmmədov və başqa qəhrəmanların portretlərini yaratmaq zərurəti bir tərəfdən hərb adamlarının cəsur, rəşadətli surətlərini yaratmaq demək idisə, digər tərəfdən də bu ağır, çətin müharibə cəbhələrindəki mürekkeb, maraqlı tarixi döyüş əməliyyatlarını öyrənib bədii lövhələrlə əks etdirmək demək idi.

1942-ci il sentyabrın 9-da Zaqafqaziya yazıçılarının Bakıda keçirilən geniş yaradıcılıq görüşündə qardaş respublikaların yazıçıları faşizmə qarşı mübarizədə sənət adamlarının vəzifələrindən, qüvvətli antifaşist əsərlər yaratmaq zərurətindən, görülən işlər sahəsində təc-rübə mübadiləsindən və sairədən bəhs etdilər.

Bu zamankı şeirdə satirik janr qüvvət və əhəmiyyət kəsb etməmişdi. Doğrudur, Əli Nəzmi dövri mətbuat səhifələrində faşizmə qarşı bir sıra satirik şeirlər yazmış və bunları «mərmə» adlandırmışdı. Lakin bədii qüvvət və təsir etibarı ilə bu şeirlər zəif idi. Rus şeirində D.Bedninin, S.Marşakın və başqalarının müharibə mövzularında qüvvətli satirası vasitəsi ilə düşmənə qarşı kəskin atəş açılırdı. Azərbaycan satirikləri bu atəşə səs verir və qüvvətli, bədii cəhətdən təsirli əsərlər yaratmaqdə zəiflik göstərirdilər. Əliağa Vahidin, Bədri Seyidzadənin, Bəbir Məmmədzadənin yazdığı satiraların çoxu məzmunca yeni olsa da, ruh, şəkil və təsvir vasitələri etibarı ilə köhnə idi. Bu əsərlərdə müasirlik, mübarizə ruhu, siyasi kəskinlik lazımlıca hiss olunmurdu. Buna baxmayaraq, müharibə illərindəki Azərbaycan şeiri həm mövzu, həm məfkurə, həm də şəkil etibarı ilə mühüm mərhələ idi.

**Əliağa Vahid (1895-1965).** Azərbaycan ədəbiyatında yeri, üslubu ilə seçilən şairlərdən biri Füzuli yadigarı, - yəni əruz vəzni və qəzəl ənənəsini yaşıdan Ə.Vahid 1895-ci ildə Bakıda doğulmuşdur. Atası Məmmədqulu kimi dülgərlik sənətinə yiyələnmişdir. Atasını tez itirən Vahid əmisi Məşədi Ağabəyin himayəsində yaşamışdır. Şeirə xüsusi həvəs göstərən kiçik dülgər həm satirik, həm də lirik şeirlər yazaraq, «Bəsirət», «İqbəl», «Tərəqqi», «Babayi-əmir», «Molla Nəsrəddin» və s. jurnallarda çap etdirmişdir. Ə.Vahid əsrin əvvəllərində bir aktyor kimi də fəaliyyət göstərmiş, «Leyli və Məcnun» tamaşasında Zeyd rolunu oynamışdır.

Yeni dövr Ə.Vahidin poeziyasının sürətli inkişafı üçün gözəl imkanlar açdı. O, yeni dövrü düzgün dərk edərək onu qorumaq üçün oxucularını səfərbər edir:

Düşmən çalışır yıxmaga əhrarı – zamanı,  
Haydi, ona qarşı çıxalım cəngü cidalə.

Ə.Vahid «Tənqid-təbliğ» teatrının tamaşaları üçün kupletlər yazır, «Kommunist», «Ödəbiiyat qəzeti» redaksiyalarında çalışır. Böyük Vətən müharibəsi illərində onun ədəbi fəaliyyəti xüsusilə coşqun olmuşdur. O, respublikamızın müxtəlif rayonlarında şeirləri ilə müharibə və faşizm əleyhinə qızığın təbliğat aparmışdır. 1943-cü ildə ona Əməkdar incəsənət xadimi fəxri adı verilmişdir.

Ə.Vahid gözəl tərcüməçi idi. Xüsusilə farsca yazan şairlərimizin əsərlərinin dilimizə tərcüməsində onun böyük xidməti olmuşdur. Ə.Vahidin poeziyası mövzuca iki yerə bölünür: satirik şeirlər, lirik – aşiqanə şeirlər.

O, satirik əsərlərini böyük Sabirin təsiri altında yazmışdır.

İnqilaba qədərki illərdə yazılmış satiralarında onun başlıca tənqid hədəfi cəhalət, mövhumat, gerilik, nadanlıq, ətalət, tənbəllik və s. idi. «Ar qıl», «Mollanın», «Nə ləzzəti», «Dad çəkməkdən», «Gözlem», «Yazıram» şeirləri məhz bu məsələlərin tənqidinə həsr olunmuşdur.

Azərbaycanda sonrakı inkişaf illərində də o, yeni qüvvət və əzmlə Sabirin yraadıcılıq üslubunu davam etdirərək «Açı gülüşlər», «Molla Zaman», «Dəllalların hiyləsi», «Sür dərəyə», «Məhərrəm nəğməsi», «Bulvar mahnısı» kimi məzmunca dolğun, bədii cəhətdən kamil şeirlər yazmışdır.

Ə.Vahidin «Mollaxana» poeması xüsusi maraq doğurur. Burada köhnə təhsil sisteminin tənqidini verilməklə, həm də yeni tipli məktəblərin gənc nəsillərin təlim və tərbiyəsindəki rolundan bəhs olunur. Poema bir qədər də bioqrafik xarakter daşıyır.

Şairin satirik əsərlərində meyxana, həcv formasında yazılan şeirləri də xüsusi yer tutur.

Müəllifin 1942-ci ildə nəşr olunan «Döyüş qəzəlləri» kitabında ki şeirlər oxucuların, döyüşçülərimizin dilinin əzbərinə çevrildi, əldən-ələ gəzdi. Azərbaycanlı döyüşçülərin şairə yazdığı məktublardan da göründüyü kimi həmin şeirlər böyük bədii təsir gücünə malik olmuşdur: «Sizin əsərlərinizi biz vuruşmalararası tənəffüslerdə böyük həvəslə oxuyuruq. Rica edirik ki, Hitlerin boşça çıxmış planlarına həsr edilmiş bir məzhəkeli şeir yazıb bizə göndərəsiniz».

Şairin tədqiqatçısı M.Nuru bir şahid kimi yazır: «Həmin kitabı canı... bu sətirlərin müəllifinə də göndərmişdi:

Çıx ey qan içən yırtıcı, çıx torpağımızdan,  
Xain, gözünü çək, dərəmizdən, dağımızdan.  
Qartal kimı qonnuq döşünə, qorx o gündündən,  
Qurtarmaz o murdar cəsədin caynağımızdan! –

Misraları ilə başlanan bu kitabça bizim mübarizə əzmimizi qüvvətləndirir və qələbəyə inamımızı artırırı».

Tədqiqatçının düzgün müşahidə etdiyi kimi, bu əsərdə qəzələ yeni ruh, yeni məzmun gətirən şair qəzəl şeirinin yalnız formal əlamətlərindən istifadə edərək mətləb və problemi müasirliliklə məharətlə əlaqələndirmiş, bilavasitə müharibə mövzusunun bədii həllinə yönəltmişdir.

Məzarım daşına ellər məni namərd deyib yazsın,  
Vətən uğrunda qan kam almasam mərdliklə düşmandan.

Ə.Vahid müharibədən sonrakı dinc quruculuq illərində də satira yaradıcılığına sadıq qalaraq «Tənqidimiz sabıranədir», «Savadsız xanəndələrə», «Ehsan aşıqları», «Can avtobus», «Əntiqə otaq», «Cibişdan ayı», «Canım orucluq», «Ceyran vuranlar» və s. kimi məzahla, gülüşlə, kinayə ilə dolu əsərlər yaratmışdır.

Ə.Vahid qəzəl ustasıdır, gözəllik və məhəbbət şairidir. Lirika, xüsusilə məhəbbət lirikası, rübabı şeir Vahidin poetik təbinin ən doğma, ən munis yavrusuudur. İnsani hiss, ali duyuğu olan məhəbbət isə bütün dövrlərin poeziyası, ümumən ədəbiyyat üçün əzəli, əbədi mövzulardan biri olaraq qalacaqdır.

Azərbaycan şairlərindən A.Şaiq, S.Rüstəm və bir neçəsi istisna olmaqla, heç biri Vahid qədər Füzuli yolunu – aşiqanə, lirik qəzəlcilik yolunu davam etdirməmişdir. Bu, həm də, vaxtılı ədəbi tənqidin bu janra qeyri-obyektiv münasibətilə də bağlı olmuşdur. Çox təəssüf ki, 20-30-cu illərdə bəzi ədəbiyyatşunaslar qəzəldən oddan qorxan kimi qorxmuşlar. Guya ki, qəzəl intim, subyektiv hissələrin ifadəsindən artıq heç nəyə yaramır. Belə mülahizələrin bir qismı, şübhəsiz, M.F.Axundovun Füzulini «nazim-ustad» təbirinə əsaslanırdı. Halbuki M.F.Axundovun həmin təbiri tamam başqa şəraitdə, başqa münasibət və məqsədlə deyilmişdir və həmin təbər Füzulini kiçiltmir, onun şənini daha da artırır. İndi tamam aydınır ki, qəzəllə də ictimai-fəlsəfi məzmunu ifadə etmək olar. Bundan əlavə, əgər şair insan qəlbinin qəzəl, bakır hissələrini qəzəlin qəlibində də əks etdirməyi bacarırsa, onun mənəvi dünyasına daxil ola bilirsə, onu bizim üçün kəşf etməyi bacarırsa elə

bunun özü böyük sənətkarlıqdır. Demək olar ki, Vahidin bütün məhəbbət şeirlərində də Vətən və xalq məfhumları leytmotiv kimi səslənir:

Bu fəxrdir mənə, Vahid ki, xalq şairiyəm,  
Böyük Füzülilərin xaki-payının biriyyəm.

Qəzəl ənənəsi üzərində böyüyən, formalaşan Vahid Füzulinin lirik üslubuna sədaqətlə bərabər, qəzəlin çərçivəsini məna və məzmun baxımından zənginləşdirməyə səy göstərir. Şair özünü xalqdan ayrı hesab etmir, onun qəlb tellərinin ifadəçisi adlandırır:

Vahidəm, xəlqimin qəzəl şairi,  
Məhəbbət şairi, gözəl şairi.

Deməli, əgər şair öz xalqının qəlb aləminin titrəyiş və duyğularını hiss edib onun bircə telini ehtizaza gətirə bilirsə, qəlbə, ruha yatan, könül oxşayan səmimi bir sözü poetik bir məqamda işlədə bilirsə, o, məhz bu ölçü və əndazədə də xəlqi sənətkar, istedadlı yaradıcı ola bilər. Büyük rus tənqidçisi V.Q.Belinski bu sözləri təsadüfi yazınmışdır: «Xəlqi şair sözün fəlsəfi mənasında həqiqi bir hadisədir. Onun şairlik istedadı çox böyük olmasa da, həmişə möhkəm bir özülə - öz xalqının təbiətinə istinad edir».

Vahidin şeirləri formaca klassik poeziyanın ənənəvi qəliblərini xatırlatsa da, məzmun və mahiyyətcə müasir tələblər, müasir zövq, duyğu baxımından xeyli fərqlənir. Başqa sözlə desək, onun lirik qəhrəmanı öz dövrünün, mənsub olduğu cəmiyyətin, münasibətdə olduğu adamların əməl və arzularına, işinə, fəaliyyətinə laqeyd qalmır, əksinə, ona şərik olur, ümumi, ictimai mənafə uğrunda o da əlindən gələni əsirgəmir. Xüsusilə söhbət eldən, obadan, vətəndən gedəndə bu qəhrəman yeni tipli, mübariz ruhlu, canlı obrazı çevirilir. Belə hallarda biz qəzəldə də ictimai-fəlsəfi motivlərin məharətlə verildiyinin şahidi oluruq. Ümumiyyətə, Ə.Vahid çox güclü poetik təbəə, bədahətən şeir demək istedadına malik idi. Onun şeirləri ruhu oxşayır, ürəyəyatandır ince musiqini xatırladır.

Akademik M.Arif M.S.Ordubadinin bu ince lirik haqqındaki söhbətlərinə öz hüsn-rəğbətini də əlavə edərək yazmışdı: «...Məmməd Səid Əliağa Vahidin adını ince bir təbəssümə çəkərdi. Əliağa Vahidin həm şəxsiyyətini, həm də qəzəllərini sevirdi. Deyirdi ki, Əliağa ilhamlı, səmimi şairdir. Qəzəlləri şirindir, ürəyəyatandır. Əs-lində şeir belə olmalıdır».

Şairin lirikasına illahı və qanad verən də məhz vətən, xalq və onun səadəti, mübarizəsi, qurub-yaradan oğul və qızlarıdır. Ona görə də: - Yaz yaxşı əsərlər vətənə yadigar üçün, - deməklə şairin cəmiyyət karşısındaki borcunu səmimi etiraf edir və istedadının tələb və imkanlarına müvafiq oynaq qəzəllər, lirik şeirlər, şərqilər, mahnilər yazırdı:

Məni zənn etməyin Məcnundan əskik,  
Mən ondan yüksəyəm əfsanələrdə.

Bəzən şair ənənəvi sevgi motivlərini orijinal formada, dinamik süjet daxilində, aşıqlə məşuqun mükələməsi səpkisində, ritmik ahəngdə elə məharət və ustalıqla əks etdirir ki, sanki lirik qəhrəmanın poetik portretini, danışq tərzini, əda və duruşunu gözlerimizlə görürük. Belə şeirləri sözdən, ifadədən, ritmdən, oynaq nəqarətdən yaranmış lirik səhnəcik, yaddaşa əbədilik həkk olunmuş lövhə adlandırmaq daha düzgün olardı:

Dedim: - Ey qönçədəhan, könlümü qan eyləmisən,  
Dedi: - Bica yerə eşqimdə fəğan eyləmisən!  
Dedim: - İnsaf elə, incitmə məni, aşiqinəm.  
Dedi: - Get, sırrimi dünyaya əyan eyləmisən.  
Dedim: - Hər gün səri-kuyində dolanmaqdır işim,  
Dedi: - Vahid, nə gözəl yerdə məkan eyləmisən!

Şairin şifahi poeziyamıza aşinalığı, el ədəbiyyatına bağlılığı bütün yaradıcılığında, o cümlədən qoşmalarında da ilk baxışdan özünü aydın göstərir:

Ey əqli-dərdlər, dirləyin məni,  
Əqlimi başımdan aldı bu ceyran! –  
Sağalmaz dəndlərə, günahsız yerə  
Neyləmişdim məni saldı bu ceyran?

Nəhayət, Ə.Vahid qəzəllərini klassik lirikadan (xüsusilə qəzəllər-dən) fərqləndirən ən bariz cəhətlərdən biri də onlarda dolğun həyatılık, reallıq, nikbinlik, sevgi və sədaqət notlarının son dərəcə qüvvətli olmasıdır. Belə ki, bunlarda klassik qəzəllərdə rast gəldiyimiz kədər, qəm, hicran, fəraq və ayrılıqdan doğan bədbinliyin heç bir əsər-əlaməti yoxdur:

Cəmalın açma, gülüm, qorxuram görüb üzünü,  
Gün olsun hüsnünə aşiq, sitarə gözlərinə.

Ə.Vahidin əruzda yazdığı şeirlərə düzgün qiymət verən A.Zeynallı yazımsıdır: «Klassik şeiri öz ənənəsi ilə yeni, Azərbaycan poeziyasında yaşıdan, klassik ilham pərisinə «xəyanət etməyən» Vahidin qəzəllərində əruz dilimizin təbiətinə, ahəng və quruluşuna daha çox yaxın olmuşdur».<sup>1</sup>

**Əhməd Cəmil (1913-1977).** S.Vurğun, R.Rza, M.Müşfiq, S.Rüstəm, O.Sarıvəlli, M.Dilbazi, N.Rəfibəyli və b. ilə ciyin-ciyinə Azərbaycan yeni şeirini yaradıb yeni keyfiyyətdə inkişaf etdirən müqtədir söz ustadlarından biri də Əhməd Cəmildir.

Ə.Cəmilin «Gözel Qafqaz» adlı ilk şeiri «Qızıl Gəncə» toplusunda (1928, № 3-4) çap olunur. Gəncədə işlədiyi illərdə o, qəzet və jurnal səhi-fələrində günün vacib tələblərlə səsləşən mövzularda şeirlər yazır: «Dünyanın gözəlliyi», «1914», «Bu yerlər», «Şübhə», «Partizanın qəbri», «Xatirə», «Yadigar», «Qoca aşiq», «Şahinlər», «Ol başım üstündə yanın bir ulduz», «Gecələr», «Alqış», «Daş qəfəs», «Vətən», «Səhər-səhər», «Xoşbəxt uşaqlara», «Can nənə, bir nağıl de» və b.

Böyük Vətən müharibəsi başlayan kimi Əhməd Cəmil bir əlində qələm, bir əlində silah ön cəbhədə döyüşür. Kerçdə «Döyüş zərbəsi» qəzetiндə çalışır. 1942-ci ildə Şimali Qafqaza gəlir. «Hücum» və «Vətən uğrunda irəli» cəbhə qəzətlərində işləyir. Həmin ildə şairin «Yadigar» və «Əsgər qardaşımı» kitabları nəşr olunur. 1943-cü ildə Qafqaz uğrunda döyüşlərdə yaralanan Əhməd Cəmil Bakıya göndərilir. Burada «Ədəbiyyat qəzeti»nin məsul katibi, 1944-cü ildə isə Azərbaycan Yazuçılar İttifaqının məsul katibi vəzifələrində çalışır.

Şairin müharibə dövründə yazdığı şeirlər həm bədii kamilllik, həm də vətəndaşlıq məzmunu baxımından gözəl poetik nümunələrdir.

Müharibədən sonra və əllinci illərdə şairin «Şeirlər» (1947), «Təməl daşları» (1951), «Qələbə yolları» (1954), «Şeirlər» (1957), rus dilində A.Adalisin müqəddiməsi ilə «Stixi» (1947), Moskvada «İz-brannie stixi» (1959) kitabları çap olunmuşdur.

Şair quruluşumuzu poeziyamızın ənənələrinə xas sənətkarlıqla, həm də fərdi yaradıcılıq axtarışlarına məxsus bədii boyalarla tərənnüm edirdi.

Əhməd Cəmilin yaradıcılığında altmışinci illər daha uğurlu olmuşdur. Bu illərdə şairin «Əsərlər» (1961), «Bahar şəfəqləri» (1964), «Seçilmiş əsərləri» (1967), həmçinin uşaqlar üçün «Balıqçı gəmiləri», «Ellər bayramı», Xoşbəxt uşaqlara» və s. kitabları nəşr olunmuşdur. Şair həmçinin müxtəlif illərdə, V.Hüqo, N.Nekrasov, T.Şevçenko,

<sup>1</sup> Zeynallı A. Keçilməmiş yollarla Bakı, Azərb EA nəşriyyatı, 1970, səh 192-193

İ.Franko, M.Lermontov, A.Tvardovski, K.Simonov, S.Marşak, A.Surkov, A.Adalis, G.Leonidze, Q.Abaşidze, R.Hemzətovun əsərlərindən nümunələr tərcümə etmişdir. Ə.Cəmilin tərcüməçilik sahəsində ən məhsuldar işi İ.V.Hötenin «Faust» poemasının tərcüməsi idi. Şair tərcümə zamanı əserin həm orijinalindən, həm də rusca mətnindən istifadə etmişdir. Şairin «Seçilmiş əsərləri» 1975-ci ildə çap olundu.

Əhməd Cəmilin poetik irsi janrı baxımından o qədər də müxtəlif deyil. Onun yaradıcılığı əsasən lirik şeirlərdən ibarətdir. Bu lirikanı mövzu və təkamül baxımından izləmək üçün onun yaradıcılıq yolunun üç mərhələsinə – şairin ədəbi üslubunun formalasdığı otuzuncu illərə, Böyük Vətən müharibəsi dövrünə və müharibədən sonrakı «quruculuq» illərinin poeziyasına diqqət yetirmək lazımdır.

30-cu illərdə yaranan şeirlər şairin mövzu, ideya və forma axtarışlarının məhsulu olub, onun yaradıcılığında ilkin mərhələ kimli qiyamətləndirilə bilər. Otuzuncu illərin pafosu ilə səslesən həmin şeirlər mövzu baxımından daha çox muxxtəlif içtimai-siyasi hadisələrin poetik əks-sədasıdır: Birinci dünya müharibəsinin bəşəriyyətə gətirdiyi fəlakət («1914»), xalqların öz azadlığı uğrunda mübarizəsi («Partizanın qəbri», «Can nənə, bir nağıl de»), Şimal qütbünə yol açan şahınların qohrəmanlığı («Şahınlar»), keçmişin kədərli günlərini sazinə-sözündə yaşıdan Aşıq Ələsgər («Qoca aşiq»), nəhayət, vətənə məhəbbət, onun gözəlliklərinə məstunluq bu şeirlərin əsas mündəricəsidir.

Əhməd Cəmil böyük ustası Aşıq Ələsgərin taleyinə də eyni idealla yanaşmış, aşığın bəşəri kədərini onun öz üslubuna xas boyalarla ifadə etmişdir. Şair burada həm də gərayanın gözəl nümunəsini yaratmışdır.

Söhbət açdın öz elindən,  
Qəmli dağlar gözəlindən,  
Tarix boyu zülm əlindən  
Ellər gəldi zara dedin.

Əhməd Cəmil 1939-cu ildə «Can nənə, bir nağıl de» şeiri ilə demək olar yaradıcılığının həm forma və üslub yeniliyi ilə, həm də mövzunun müasirliyi baxımından seçilirdi. Məhz buna görə də «Can nənə, bir nağıl de» şeiri müharibə illərində ön cəbhədə vuruşan əsgərlərin, arxada nigaranlılıq çəkən nənə və nəvələrin rəğbətini qazandı. O zaman M.Hüseyn şeiri ətraflı təhlil edib yazdı: «Şair bu hadisəni bəzəmir, romantikləşdirmir, amma əsər gözəl rayihəli bir romantika ilə

nəfəs alır. Burada lirika da vardır, xəfif bir kədər də, bahar qoxusu və rən bir sevinc də».

Süjetli şeirin nadir nümunəsi olan «Can nənə, bir nağıl de» şeirləndə Ə.Cəmil üç surət yaratmışdır: Nəvə, Nənə, cəbhədə döyüşən Ata. Nəvənin kövrək suallarına inam və ümidi dolu, aydın və təbii cavab verən Nənə surəti canlı, bütöv və kamıl xarakterdir.

Ömrüm-günüm, körpə quzum, qurban olum adına,  
Niyə köks ötürürsən o düşəndə yadına?  
Atan yazır, hələ xoşdur bu tərəfdə havalar.  
Deyir oğlum darıxmasın, görüşərik bu bahar.

Bağçalarda çiçək açar gülöyşə nar, yasəmən..  
Qaranquşla bir zamanda qayıdaram kəndə mən...  
Heç darıxma, dərdin alım, atan gələr, o zaman  
Sənə çoxlu nağıl deyər əsgərlikdən, davadan.

Böyük Vətən müharibəsi illəri Əhməd Cəmilin yaradıcılığında xüsusi bir mərhələdir. Şairin 1983-cü ildə çap olunan «Dünyanın gözəlliyi» kitabında «Qələbə yolları» adı ilə daxil edilmiş bu şeirləri problematika, mövzu və mündəricə baxımından «silsilə» də adlandırımaq olar; «Tez ol, sevugilim, tez ol», «Çağırış», «Düşüncələr», «Qəhrəman qardaşımı», «Partizanlar», «Qafqaz oğullarına», «Kaman», «Süngü yarası», «Dostun xeyir, duası», «Nişan üzüyü», «Qaçqınlar», «Xatirələr dəftərindən», «Zəfər bayramı» və s. hamısını xatırlamadığımız bu şeir silsiləsi, bize elə gəlir ki, cəbhənin bədii səlnaməsidir. «Tez ol, sevugilim, tez ol» deyə ilk şeirində cəbhəyə can atan döyüşçü şair cəbhənin keşməkeşli yollarında inamlı qələbəyə doğru addımlayır.

Ə.Cəmil bu şeirlərdə odlardan-alovlardan adlayan, ağır sınaqlar dan çıxan adamların mətanət, şücaət, inam və etiqadını vətəndaş şair qüruru ilə qələmə alır. Şairin təsvir etdiyi döyüşçülər əlində silah soyuq səngərlərdə, torpaq qazmalarda Vətən, azadlıq, səadət uğrunda mübarizə apardıqlarını yaxşı duyurlar. Onlar nə üçün silah götürdüyünnü, dünən taxıl əkib-biçdiyi yerlərdə bu gün nə üçün səngər qazdığını dərk edir. «Açıl, ey səhər» şeirində təsvir olunan əsgər gecə, qaranlıq, soyuq və qarlı bir səngərdə xəyallara dalıb səhərin açılmasını gözləyir.

Əhməd Cəmil cəbhə şeirlərində yalnız döyüş anlarını gösterir. Onun təsvir etdiyi döyüşçü düşünür, xəyala dalır («Düşüncələr») elobasını, ailəsini, od-ocağıını, anasını xatırlayır:

Hey keçir xəyalımdan  
O doğma ev, doğma kənd...  
Yaşıl çardaqlı eyvan,  
Sarmaşıqlı aynabənd.

İndi uzun gecələr  
Yatmir anam sübhədək.  
Toxuyur bizim üçün  
O, yun corab, yun əlcək.

Bütün bunlarla yanaşı müharibənin törətdiyi fəlakətlər və faciələr acı xatirələr kimi bir an xəyalımızdan silinmir. Qanlı «Nişan üzüyü»nü unutmaq mümkünendum. Nişanlı bir qızın üzüklü barmağını kəsən qatil döyüşçülərin elinə keçir. Qanlı üzüyə baxdıqca qəzəbdən dişləri kılıdlanmış döyüşçülər özlərini güclə saxlayırlar. Həyəcanını güclə boğan komandır qatili dindirir:

Susma, qatıl, danış bir-bir həqiqəti gəl indi...  
Söylə, hansı nişanlı qız, hansı bədbəxt gəlindi  
Bir üzükçün qılıncınla barmağını üzdüyüñ?  
O ellərin nakam qızı yaşayırıñ, de bu gün?  
Yoxsa, çoxdan qarlar onu ağ kəfənə bürümüş,  
Nəm torpaqda o gənc qızın tabutu da çürümüş.

Müharibə illərində adamların taleləri müxtəlif, faciələri bir id. Müharibənin törətdiyi fəlakətlər və qırğınlara demək olar, hamiya toxunmuş, hamını dəhşətə salmışdı. Bu fəlakət və qırğınlara şair müxtəlif prizmalardan baxırdı. O, bir tərəfdən dünya müharibəsinin yer üzərində törətdiyi faciələri ümumiləşdirirsə, digər tərəfdən ayrı-ayrı adamların da taleyini ümumi kədərimizin bir qəlpəsi kimi təsvir edir. Öz hürçəsinə çəkilib xəyaala qərq olan şair ana vətən yolunda döyüşə-döyüşə həlak olan Bəxtiyarı («Bəxtiyar») xatırlayır. Bəxtiyar xəyalən qarlı düzlərdən keçərək şairin yanına gəlir. O, gülümsəyir, nəgmə oxuyur; «Mən bir qılınc idim, siğmadım qına» deyərək şaire müraciət edir: Könlüm şəir istəyir... al bir tütün bük». Şair qoynunda gəzdirdiyi dəftərçəni varaqlayıb şeir oxuyur. Davanın qarlı-şaxtalı yollarında qəhrəmanlıqla həlak olmuş eloğlunun keçdiyi qısa, lakin mənalı həyat yolunun hüznülü tarixçəsini pərdə-pərdə yada salır. Son pərdə isə qəhrəmanın son vuruşu və son qələbəsidir.

Ə.Cəmilin «Qaçqınlar» şeirində faşistlərin vəhşilikləri, əri dö-

yüsdə həlak olmuş, körpə qızı ilə qaçqın düşmüş ananın faciəsi təsvir olunmuşdur. Ananın baladan ayrılib faşist əli ilə öldürülməsi oxucuda qəzəb və nifrət hissi doğurur.

Müxtəlif mündəricəli şeirlərində faşist cəlladlarının iç üzünü açan şair bədəbinləşmir, əksinə müharibənin ilk günlərindən ordunu-zun qələbəsinə böyük ümild bəsləyirdi.

İkinci Dünya müharibəsindən sonra əmək adamları yenidən dinc quruculuq işinə başladı. Bu zaman onun mənalı əməyini və fəaliyyətini sənətkarlıqla əks etdirmək, müasir adamların yeni tələblər səviyyəsində canlı, dolğun surətini yaratmaq çox mühüm ədəbi-tarixi vəzifə idi.

Əhməd Cəmil bərpa və quruculuq illərində də öz yaradıcılıq ənənəsinə sadıq qalaraq adamların əməl və arzularını səmimi duyğularla vəsf etdi.

Sadə və təbii təsvir boyaları, aydın ideyası, səlis dilə olan «Təməl daşları» şeirində insan əməyinin məna gözəlliyi duyulur, cərgə ilə yaraşıqlı binalar tikib ucaldan fəhlələrin şəhər saldıqları və ağ günlərin təməl daşını qoyduqları görünür. Şair yaranmaqdə olan şəhərin gələcək mənzərəsini də canlandırmışdır. Bu qəbil şeirlərdə Sumqayıt, Mingəçevir, Əlibayramlı, Daşkəsən, Neft Daşları kimi yeni tipli şəhərləri və onları tikən adamları Əhməd Cəmil bir vətəndaş şair qələmə ilə tərənnüm edirdi.

Xalqımızın adət-ənənəsini, qonaqpərvərliyini şair açıq ürəklə və dərin bir səmimiyyətlə tərənnüm etmişdir. Ə.Cəmilin şeir rübabına yüksək qiymət verən Səməd Vurğun yazır ki, bu nəgməkarın oxuduğu havalar müxtəlifdir. Lakin onların hamısı eyni səsin müxtəlif hava dalğalarıdır. Bütün bu rəngərəng nəgmələr eyni qəlbin müxtəlif çırpıntılarıdır.

Ə.Cəmil poeziyasının leytmotivi vətənpərvərlikdir. Şairin bu tipli lirikasına və ictimai-siyasi mündəricəli şeirlərinə qida verən motivlərdən biri də doğma torpağın, ana yurdun, təbiətin vəsfidir.

Ə.Cəmilin «Dünyanın gözəlliyi», «Torpağın qış nağılı», «Bahar neğməsi», «Bahar azadlığım, səadətimdir», «Gülür günəş, gülür çəmən», «Gecə dənizə baxdım», «Şirvan çiçəklərindən», «Bahar bayramı», «Nə gözəl çəğidir dağlarda yazın», «Təbiət də, günəş də, bahar da bizimlidir» və b. şeirlərində vətənimizin əsrarəngiz gözəllikləri, səfəli yaylaqları, buzbulaqlı dağları, ceyranlı çölləri, yaşıl meşələri, bol məhsullu tarlaları, dürtlü-dürtlü meyvə bağları hər biri öz rəngində poetik ifadəsini tapmışdır.

Şairin «Kənddə bahar axşamı» şeiri deyilənlərə gözəl nümunə ola bilər:

Günəş batır... Al örpəkli o nazəndə qız solur,  
Göy alovlu, odlu rənglər dəryasına qərq olur.  
Kolgə düşür bağ arası ciğirlara, izlərə,  
Çökür axşain sərinliyi təpələrə, düzlərə,  
Hərdən xəfif meh əsdikcə yırğalanır göy otlar,  
Qəlbə kövrək ana kimi doluxsunur buludlar.  
Sıra dağlar fikrə cumur, axan sular qaralır,  
Kolgənin qarşı sahil qərib bir görkəm alır.

## NƏSR

Böyük Vətən müharibəsi xalqımızın həyatı üçün, eləcə də bədii söz sənəti üçün ciddi sınaq oldu. Müharibənin birinci ilində yaranan nəşr əsərlərində ayrılıq, vida və and motivləri, habelə ığidliyə, vuruşa ruhlandıran vətənpərvərlik mövzuları geniş yer tuturdu. Mir Cəlalin «Yollar», Ə.Məmmədxanlıının «Oğullar gedərkən» hekayələrində cəbhəyə yollanan döyüşçülərin anaları və ailələri ilə vidalaşma səhnələri, ayrılıq anları və bu fonda ümumxalq kədəri, qüssəsi kiçik bədii lövhələrlə təsvir edilmişdir.

S Rəhimovun «Aynalı» povestinin, Mehdi Hüseynin «Odlu qılınç» hekayəsinin mövzusu isə xalqımızın qəhrəmanlıq tarixindən götürülmüşdür. «Aynalı»da azğın Kiçik xana qan udduran Həcərin ığidliyindən, cəsarətindən danışılır, «Odlu qılınç»da xalq qəhrəmanı Cavanşirin yadelli işgalçilarla apardığı vuruşmalardan bəhs edilir. Hekayədə Cavanşirin anası ığid, vətənpərvər və cəsarətli bir qadın kimi göstərilmişdir. O, döyüşə gedən oğluna müraciətlə deyir: «Çalış ki, düşmən səni arxadan vurmasın. Sındən aldiğın yaradan sənə ölüm yoxdur!» Bu əsərlərin hamisini birləşdirən bir hiss, bir ideya vardır: o da Vətənin ağır günündə xalqın vətənpərvərlik ruhunu, mübarizə və qəhrəmanlıq əzminini daha da qüvvətləndirməkdən ibarətdir.

Müharibənin ilk günlərindən yazıçılarımızın bir qismi bilavasitə döyüşən ordu sıralarında, bir qismi isə təbliğat briqadalarında müharibə şəraiti və döyüşü həyatı ilə yaxından tanış oldu. Müharibə başlanğıcından cəmi bir həftə sonra Əli Vəliyev, Mir Cəlal, Həmid Arası, Mikayıł Rzaquluzadə və Süleyman Vəliyev «Qəhrəman qızıl ordu sıralarına!» adlı məqalədə yazmışdır: «Azğın faşist Almaniyasının ana Vətəninizə qəflətən hücumu etməsi çoxmilyonlu sovet xalqının hiddət və nifşötinə səbəb olmuşdur. Biz yazıçılar bu coşğun xalq qəzəbimizi ancaq sözlə-bədən surətdə ifadə etməklə kifayatlaşınmaya rəsəd, Qızıl Ordu sıralarına daxil olub öz qələmlərimizi süngürlərlə evəz edərək, var qüvvə-

mizi Vətənimizin müdafiəsinə veririk.

... Artıq zaman öz hökmünü vermiş, qızıl qələmlərin odlu süngülərə çevrilməsi vaxtı çatmışdır. Qudurğan faşizmin qəti ölüm dəqiqliəri yaxınlaşmışdır.

Biz yazılıclar hələlik cəbhəyə, qəhrəman və mərd döyüşlərə doğru gedirik. Sonrakı vəzifəmiz isə qalib çıxacağı sözsüz olan qüdrətli sovet xalqının, məglubedilməz Qızıl Ordunun qəhrəmanlıq epopeyasını yaratmaqdan ibarət olacaqdır».

Arxa cəbhədəki yazılıcların da müharibə haqqında təsəvvürləri tədricən zənginləşirdi, əsərlərindəki hərbi səhnələr real və konkret olurdu. Tədricən ədəbiyyatımızda əsil mənada döyük meydani və döyükü psixologiyasının real təsviri yaranmağa başladı. Əvvəllər döyük meydanından ümumi, bəzən də mücərrəd şəkildə bəhs edən sənətkarlarımız bu illərdə hərbi mövzuya məharətlə yiyələndilər və bir sıra gözəl əsərlər yaratırlar (Mehdi Hüseynin «Bəxtiyar», M.S.Ordubadının «Leytenant İvanov adına körpələr evi», Ə.Əbülhəsənin «Leytenant Şeirban», «Yaralı», «Görüş yeri», «Oxu bülbülüm, oxu!», Mir Cəlahın «Qardaş qanı», «Vətən yolları», «Snayper», Ə.Vəliyevin «Bala dağı», «Taran», «İradə», Ə.Məmmədxanlıının «Ulduz», «Haralısan, əsgər qardaş?» və s.).

Əli Vəliyevin Krimdan, döyükən ordudan yazdığı «İradə» hekayəsində almanlara əsir düşmüş azərbaycanlı döyükü Fərhadın qəhrəmanlığı, vətənpərvərliyi göstərilir. Yağlı dillərə uymayan, qolları sindirilan, başına min bir əzab getirilən Fərhad son nəfəsinədək hərbi sırtı vermir, düşmən qarşısında baş əymir və qəhrəmanlıqla həlak olur.

Ə.Əbülhəsənin «Leytenant Şeirban» hekayəsindəki azərbaycanlı döyükü Əlişlə taqım komandiri ukraynalı Şeirban arasındaki mehriban və səmimi dostluq oxucunu valeh edir. Yaşı qırxa yaxın olan Əliş altı aydan bəri ölüm meydanında bərabər çarpışlığı komandiri Şeirbanı doğma balası tək sevir, onun simasında uzaqlarda olan əziz oğlunu görür. Müəllif göstərir ki, «onlar düşmənin gülləsi altında dostluğun həmişəlik olacağı haqqında əhd etmişdilər və bu əhd, onların lap ilk toqquşmada bir anda yanaşı olub yaralandıqları vaxt axıb bir-birinə qarışan qanları ilə möhürlənib təsdiq edilmişdi».

Ə.Məmmədxanlıının «Haralısan, əsgər qardaş?» hekayəsində isə Azərbaycan oğlunun müharibə illərindəki döyük yolu böyük iftixar hissi ilə tərənnüm edilir. Onun qəhrəmanı gənc agronom üç illik ordu həyatında Odessa, Sevastopol, Kiyev, Xarkov kimi şəhərlərin əfsanəvi döyükənlərinin iştirakçısı olmuşdur. İndi isə ondan «Haralısan, əsgər qardaş?» - deyə soruşduqda o, haqlı bir qürur hissi ilə belə cavab verir:

«İndi özüm də bilmirəm mən haralıyam. Mən o şəhərlərin hamisini öz doğma şəhərim, öz doğma evim kimi həm müdafiə etdim, həm də düşməndən geri aldım. İndi müharibədən sonra Odessaya qayıtsam məni bir oğul kimi qucaqlamazmı? Sevastopol mənə qollarını açmazmı? Yox, indi mən həm şuşalıyam, həm odessalıyam, həm sevastopol-luyam... Müharibədən sonra neçə doğma şəher, hamısı məni birdən gözləyir. Mən onların hamisının oğlu olduğum üçün fəxr edirəm».

Bu illərdə Rəsul Rza da bir sıra orijinal hekayələr yazır: «Leytenant Bayramın gündəliyi», «Bahadır» və s. əsərləri göstərmək olar. Yaralı bir döyüşcünün xatirəsi kimi yazılmış «Leytenant Bayramın gündəliyi» hekayəsində Krim cəbhəsində hərbi xəstəxanada böyük fədakarlıqla çalışan qoca professorun taleyindən bəhs edilir. Professorun oğlu minlərlə döyüşcüyə həyat qaytaran atasının cərrah bıçağının altında olur, vətənpərvər qoca ağır iztirablar keçirir. Professorun atalıq faciəsi böyük ümumiləşmə qüvvəsinə malik olduğu üçün hekayədəki əhvalat belə adamların müharibə illərində yaşadığı kədərli, qurbanlı günlər haqqında canlı təsəvvür yaradır.

Mehdi Hüseynin «Bəxtiyar» hekayəsində isə döyüşü xarakterinin formalaşması, mətinləşməsi və qəhrəmanlıq keyfiyyətlərinin yanılması prosesi verilmişdir. İlk döyüslərdə qorxaqlıq göstərən, buna görə də yoldaşlarının və komandirinin töhmətinə səbəb olan Bəxtiyar sonrakı hücumda böyük qəhrəmanlıqla həlak olur, qorxaqlıq və töhmət damgasını öz qanı ilə yuyur.

Mir Cəlalın «Qardaş qanı» hekayəsində bir tibb işçisinin ağır yaralılmış dostunun sahibsiz silahını «müqəddəs bir əmanət kimi» götürərək intiqam vuruşuna atılması, «Axşam səfəri»ndə faşistlərin işgal etdikləri rayonlarda yerli əhalinin döyüşçülərimizə böyük vətənpərvərlik köməyi, «Baldan əvvəl» də alman qoşunlarının ağlaşığmaz vəhşilikləri və gənc rus qızı Arminanın igidliyi, «Göylər adamı» və «Səfər» hekayələrində isə həyəcan və intizarla cəbhədəki oğullarının yolunu gözləyən anaların ürək döyüntüleri qələmə alınmışdır. Ədəbiyyatşunas M.Cəfər «Müharibə və ədəbiyyat» adlı məqaləsində düz göstərir ki, «biz tariximizdə ilk dəfədir ki, müharibə ədəbiyyatı yaradıraq. Bu sahədə keçmiş bizə heç bir irs buraxmamışdır. Əlimizə silah aldigimiz ilk dəfə deyildirsə, qələmlə müharibə etdiyimiz, ədəbiyyatı müharibənin tələblərinə uyuşdurduğumuz ilk dəfədir».

Müharibə mövzusunun real təsviri, şübhəsiz ki, ilk növbədə, bilavasitə cəbhədə iştirak edən sənətkarların ədəbi müşahidələri ilə əla-qədar idi. Ə.Əbülhəsən, S.İvanov, Ə.Abbasov, Məmməd Aranlı və başqa yazıçılarımız Böyük Vətən müharibəsi cəbhələrində bilavasitə

iştirak edirdilər. 1942-ci ildə Sevastopolun müdafiəsində böyük komandiri kimi iştirak edən və bir neçə dəfə yaralanan Ə.Əbülhəsən haqqında Mehdi Hüseyin haqlı olaraq yazırkı ki: «Əbülhəsən, artıq bir yazıçı olmaqla qalmayıb, yeni və şərəfli bir ad da qazanmışdır. O, eyni zamanda sovet döyüşcüsü olmuşdur».

Xalqımızın Böyük Vətən müharibəsindəki qəhrəmanlığını və ümumən döyüşü əhval-ruhiyyəsini nisbətən geniş planda işıqlandıran iri həcmli əsər S.Rəhimovun 1945-ci ildə yazdığı «Qardaş qəbrisi» povesti idir. Povestdə yetimliklə böyümüş kolxozçu Kərimlə kiçik qardaşı Səlimin vətənpərvərliyindən və onların mehriban, məsud həyatına müharibənin vurduğu sağalmaz yaralardan danışılır. Yazıçı iki qardaşın məhəbbətini, onların son dərəcə mehriban, nəvazişkar münasibətlərini çox səmimi və lirik lövhələrlə təsvir edir. Xüsusiət müharibənin ilk günlərində Kərimin rayon çağırış məntəqəsində öz ailəsi və qardaşı ilə vidalaşma səhnəsi, Səlimin böyük həyəcanla raykom katibinə - «Qağam gedir, mən də gedirəm!» - deyə inad etməsi, cəbhədə isə böyük qardaşın balası qədər sevdiyi kiçik qardaşa qayğısı və daima ona baxarkən ürək ağrısı ilə «öz əlimlə yekəldiyimi öz əlimlə də basdırımayım...» kimi fikirləri, narahathqları əsərin ən həyəcanlı və maraqlı səhifələrindəndir. Səlimin ağır döyüşlərin birində həlak olan Kərimi göz yaşları içərisində ilgim kolunun dibində basdırması və onun tüfəngini götürərək qəzəbə and içməsi səhnələri oxucunu sarsıdır, müharibə dəhşətlərinə qarşı böyük qəzəb və nifrət hissi oyadır. Sonrakı hissələrdə metləb bir az uzadılsa da, povestin əsas ideyasını açan son səhifələr çox mənalı və nikbin nəticə ilə bitir.

Müharibə dövrü hekayələrinin böyük bir qismini faşistlərin dinc adamların başına gətirdiyi böyük müsibətlərin təsvirinə həsr edilmişdir. Bu hekayələrdə həmçinin vətəndaşlarımızın almanın qoşunlarına qarşı mübarizəsi, kin və nifreti də geniş yer tutur. (Mir Cəlalın «Analaların üsyani», «Odlu mahnilar», «Şərbət», «Baldan əvvəl», Mehdi Hüseynin «Çiçəklər», «Qanlı sular», S.Rəhimovun «Torpağın səsi», Ə.Məmmədxanlıının «Qanlı möhür», «Buz heykəl» hekayələri, Ə.Əbülhəsənin «Oğullar və atalar» poveti və s.).

Ə.Məmmədxanlıının «Qanlı möhür» hekayəsində torpaqlarımızı tərk etməkdə olan faşist əsgərlərinin dinc əhalini zorla əsir aparmaları göstərilir. Ata-anası partizanlara qoşulmuş balaca Svetlana qoca nənəsi ilə evdə qalır. «Bu üç ildə gözlərinin yaşı belə quruyub çəkilmiş qızçığaz indi müsibətlər çəkmiş başını ana dizlərinə qoyub ağlamaq üçün könlündə nə qədər amansız bir ehtiyac duymaqda idi». Lakin düşmən zabitinin güllesi ilə yerə çırplılan qızçığazın bu ana həsrəti də gözündə

qalır... Bu mənzərədən dəhşətə gələn qoca nənə isə Svetlananın qanına bulaşmış əlini zabıtın üzünə çırır. Qatilin murdar sıfətində beş barmağın beş qanlı izi qalır. Yazıçı günahsız Svetlananın faciəsini faşizmin bütün əməlləri üçün ümumiləşdirərək bu ləkələri həmin cinayətlərin qanlı möhürü, rüsvayçılıq damgası kimi mənalandırır.

Ə.Əbülhəsənin «Oğullar və atalar» povesti də bu dövr ədəbiyyatımızın ciddi nailiyyətlərindən idi. Əsərdə, hər şeydən əvvəl, müəllifin orijinal təhkiyə əsəri və təsvirlərindəki böyük səmimiyyət, dərin lirizm diqqəti cəlb edir. Hekayənin süjeti cəbhəyə çox yaxın bir stansiyada yaşayan 12 yaşlı Alyoşa ilə kiçik dostu 8 yaşlı Mişanın hərbi sərgüzəştləri əsasında inkişaf etdirilir. Yazıçı qəhrəmanlarını müxtəlif faciəvi situasiyalardan, odlu-alovlu döyüş sınaqlarından keçirir. 12 yaşlı Alyoşanın gözü qarşısında evləri yanıb külə dönür, böyük bacısı və anası ölü. Alyoşanın addimbaşı rastlaştığı günahsız ölümlər və dağıntılar onun kiçik qəlbində bu nəhayətsiz dəhşətləri yaranan almanın faşizmə qarşı qəzəb və nifrat hissini, intiqam ehtirasını daha da qüvvətləndirir. Əsərdə uşaq xarakterləri real təsvir edilmiş, onların ətrafdakı hadisələrə baxışı və münasibətləri psixoloji cəhətdən düzgün əsaslandırılmışdır.

Bütün bu hekayələr almanın qoşunlarının misilsiz cinayətlərinə, onların soyğuncu və istilaçı yürüşlərinə qarşı oxucularda qəzəb və nifrat hissi oyadır, onları faşizm taununa qarşı daha əzmlə mübarizəyə səfərbər edirdi. Nərimiz günün, zamanın ən aktual və zəruri məsələlərinə vaxtında cavab verirdi.

Bu illərin nəşr əsərlərində müharibə dövründəki arxanın vəziyyəti də geniş təsvir edilmişdir. Ən əhəmiyyətli cəhət odur ki, yazıçılarımız arxadakı yüksək qəhrəmanlıq ruhunu, vətənpərvərlik hissərini, cəbhə ilə möhkəm əlaqəni bədii lövhələr əsasında göstərə bilmışlər. Daha doğrusu, bu əsərlərdə döyüşən ordu ilə əmək növbəsində dəyanmış zəhmətkeşlərin mənəvi birliyi, arzu və ideal birliyi müvəffəqiyyətlə ifadə edilmişdir.

1942-ci il 3 sentyabr tarixli «Ədəbiyyat qəzeti»nın «Arxa və ədəbiyyatımız» adlı baş məqaləsində deyilirdi: «Ədəbiyyatımız indi arxada olan geniş kütlələrin işi, vəzifəsi, mübarizəsi və həm də təbibəyişi ilə ciddi məşğul olmalıdır. İndi ədəbiyyatımız arxada mütəşəkkiliyin gücləndirilməsi, polad bolşevik intizamının möhkəmləndirilməsi, sayıqlığın artırılması işinə yaxından və səmərəli surətdə kömək edə bilər və etməlidir».

Nərimiz bu vəzifənin də öhdəsindən ləyaqətlə gəldi. Mir Cəlalın «Ananın yarışı», «Havalı adam», «Göylər adamı», «Ananın köy-

nəyi», «Mərcan nənə», «Hilal dayı», Mehdi Hüseynin «Nişan üzüyü», İ.Əfəndiyevin «Sən ey qadir məhəbbət», «Qoca tarını çaldı», «Qəhrəmanın nişanlısı», Ə.Vəliyevin «Qorənfilin sovgatı», R.Rzanın «Qızıl bayraq», S.Rəhmanın «Saçların mənası» və s. bir çox hekayələr məhz arxadakı mühüm məsələlərin bədii təsvirinə həsr edilmişdir.

İlyas Əfəndiyevin «Sən ey qadir məhəbbət» hekayəsində müharibənin sakit və məsud ailələrə gətirdiyi böyük fəlakətlərdən danışılır. Cəbhədə gözləri kor olmuş gənc rəssam Elmarla arvadı bəstəkar Güllərin iztirabları, dərin ruhi çırpıntıları yazıçı tərəfindən lirik-romantik boyalar və incə psixoloji təfərrüfatlarla verilir, müharibənin vaxtı ilə xoşbəxt, mehriban yaşayan bu ailəyə gətirdiyi bədbəxtlik və ağır iztirablar göstərilir. Lakin əsərdə Elmarın bu fəlakətinə qarşı sədaqətlə arvadı Güllərin böyük və qadir məhəbbəti qoyulmuşdur.

Bu məhəbbət Elmarın ümidsizliyinə, dəhşətli qısqanlıq şübhələrinə, bədbinliyinə qalib gəlir. İlk zamanlar Elmar həmişəlik olaraq qapısı bağlı qalmış iş otağının karşısından keçərkən və sevgilisinin yarımcıq portretini xatırlayarkən dərin üzüntülər keçirir. Güllərin gənc həyatına ağır bir yük, maneə olmamaq üçün korlar evinə getmək fikrinə düşür. Nəhayət, o, general tərəfindən bağışlanmış tapançası ilə intihar etmək qərarına gəlir. Lakin Elmarın ən böhrənli anında Güllərin yarımcıq qalmış portret haqqında yenicə yazdığı simfonianın sehriimusiqisini eşidir... Güllərin öz ərinə olan qadir məhəbbəti Elmarı həyata bağlayır, ona öz şikəstliyini belə unutdurur!

Mehdi Hüseynin «Nişan üzüyü» hekayəsinin qəhrəmanı Əminə xala surətində isə oğullarını döyüşə göndərmiş anaların vətənpərvərliyi göstərilmişdir. Müharibənin ağır günlərində cəbhəye köməyin nə qədər mühüm olduğunu duyan Əminə xala öz analıq borcunu yerinə yetirməyə çalışır. O, oğlunu evləndirmək həsrəti ilə saxladığı nişan üzüyünü, hər ay beş günlük əmək haqqını, bir mis qazan və samovarını işlədiyi fabrikin yığıncağında müdafiə fonduna verir. Ananın bu hərəkətində cəbhəçi oğluna sonsuz məhəbbət hissələri ilə yanaşı, böyük vətənpərvərlik ruhu və vətəndaşlıq məsuliyyəti də qabarlı nozərə çapır.

S.Rəhimovun «Medalyon» povestində də arxa ilə cəbhə arasındakı möhkəm əlaqə göstərilir. «Su ərizəsi», «Muzdur əhvalatı», «Xoruzlu dəsmal», «Minnətsiz çörək» kimi silsilə hekayələrində isə xalqımızın inqilabdan əvvəlki ağır həyatından maraqlı lövhələr verilmişdir.

Ə.Məmmədxanlı lirik-romantik səpkidə yazmış olduğu «Karvan dayandı», «Qızıl qonçelər», «Məğrur heykəl», «Boyunbağı», «Baş xi-yabanda» hekayələrində Cənubi Azərbaycandakı feodal ağılığını, hüquqsuzluğu və səfaləti qələmə alır, habelə xalqın mütərəqqi arzulaları.

rini, azadlıq ideallarını tərənnüm edirdi. «Hələ ayaq açıb yeriməyə başlamamış rütubətlı, qaranlıq bir zırzəmədə şikəst olmuş» kiçik Sürəyyanın həyatda yeganə hövəni olan qoca, həmbal babasını da itirdikdən sonra qarlı bir qış gecəsindəki iztirabları («Qızıl qonçələr»), vətənin iftixarı olan xalq qəhrəmanının əzəmətini, vüqarını bütün ehtişamı ilə canlandırmaya çalışan gənc heykəltəraşın həmin heykəli məhv edən nadan hökmədərə sonsuz qəzəbi («Məğrur heykəl») və nəhayət, sevgilisi zorla əlindən alılmış odunçu oğlu Valehin nakam məhəbbət dərdi ilə dolu olan yanıqlı nəgmələri («Karvan dayandı») Cənubi Azərbaycandakı istismar və istibdada qarşı zəhmətkeş insanların kəskin etirazı və ittihamı kimi verilmişdir.

Arxa cəbhədən bəhs edən hekayələrin mövzuları çox zəngin və rəngarəng idi. Burada Vətən namına əmək növbəsində dayanan zəhmətkeş adamların qəhrəmanlığı, cəbhədə həlak olmuş döyüşçülərin ailələrinə böyük kədər və intzar, ana məhəbbəti, ana şəfqəti ilə gözləri yol çəkən qadınların iztirabı bədii inikasını tapmışdır. Ümumiyyətlə, bu illərdəki bədii nəşrümüz xalqın Böyük Vətən müharibəsi dövründəki arzu və ideallarının, fikir və hissələrinin, həyəcanlarının qüvvətli bədii tərcüməni olmuşdur.

**Abdulla Şaiq (1881-1959).** XX əsr Azərbaycan mədəniyyəti tarixində görkəmli yer tutan Abdulla Şaiq Təlibzadə şair, nasir, dramaturq, tərcüməçi, mahir uşaq yazıçısı, müəllim və maarif xadımı kimi şöhrətlənmişdir. Öz xatirələrinə əsasən A.Şaiqin yaradıcılıq yolunu üç mərhələyə ayırmışdır: 1. 1905-1917-ci illər; 2. 1917-1934-cü illər; 3. 1934-1959-cu illər. A.Şaiqin yaradıcılığının birinci mərhələsi burjua inqilabı (1905-1907), mürəkkəb, keşməkeşli irtica və cahan müharibəsi (1908-1916), 1917-ci il Fevral inqilabi və nəhayət, Böyük Oktyabr inqilabi dövrünə təsadüf edir.

Yaradıcılığının birinci mərhələsində A.Şaiqin elni, pedagoji və müəllimlik fəaliyyətilə bədii yaradıcılığı bir vəhdətdə birləşir, müəllim Şaiqlə yazıçı Şaiq əsl tərbiyəçi - ziyanlı və maarif fədaisi kimi bir-birini tamamlayırlar. Məhz buna görə də onun bədii əsərlərinin mayasında ilk növbədə yeni nəslin təlim, tərbiyə və təhsili məsələsi dayanır. Bu baxımdan Şaiqin səhənə əsərlərində əyanılık, dinamik hərəkət daha güclüdür. Ədibin hələ inqilabdan əvvəl yazdığı «Gözəl bahar», «Çoban», «İntiqamçı xoruz», «Danışan kukla» pyeslerinin ideyası xalq bədii təfəkkürünün məhsulu olub xeyirləşir, düzlükən əyriliyin, yaxşılaşla pislilik, qabaqcıl mütərəqqi ideyalarla geriliyin və mürtəcə ideya-

ların barışmaz mübarizəsini və müsbət keyfiyyətlərin, qabaqcıl ideyaların qələbə və təntənəsini tərənnüm edirdi.

A.Şaiq yaradıcılığının ikinci mərhələsi 1917-1934-cü illərə tosadüf edir. Ədib özü yaradıcılığının bu dövrü haqqında yazır:

«Mənim əsl pedaqoji fəaliyyətim Böyük Oktyabr sosialist inqilabından sonra başlayır. İngilabdan sonra ilk illər Bakı realnı məktəbində beş məlli sinif açdım. Müəllimlik, bılık və bacarıqlarına inanmış olduğum Cəbrayılbəyli Camo, Əli Rağıb Qasımov, Qafur Rəşad və b. müəllimləri dəvət etdim. Dərslərimiz müvəffəqiyyətlə davam etdi».

Ali Pedaqoji İnstitutda, A.Şaiq adına nümunə məktəbində və pedaqoji məktəbdə müəllimlik edir. Bu məktəblər üçün dərsliklər, dərs vəsaitləri, klassik şairlərin həyat və yaradıcılığına dair mühəzirlər hazırlayıb çap etdirir; «Yeni müntəxəbat», «Ədəbiyyat dərsləri», «Ədəbiyyatdan iş» kitabları bu illərin məhsuludur.

Ədib bu illərdə bədii yaradıcılıqla müntəzəm məşğul ola bilməsə də, inqilabin təsirindən doğan xeyli nikbin ruhlu şeirlər və hekayələr yazmışdır. «Ülkər», «O sən idin», «Həyat sevməkdir», «Şərq gözəlinə», «Üşyan et», «Gənclik marşı», «Sevgi hakim olmalı», «Bizimdir», «Əmək pərisinə», «Azadlıq pərisinə», «Sənət nəğməsi», «Əməkçi qadınlara», «Gənc müəllimlərə» və başqa bu kimi əsərlərində Vətən, onun əməksevər adamları, çadranı atan qadınların hüququ və əməyi, gəncliyin sevgi duyuları təsvir və tərənnüm olunur. Şaiq özü də illərlə arzuladığı və ümidi lə gözlədiyi həmin günlərin sevinc və nəşesini daddiqca ilhamla gəlir, ana yurdunq zəngin təbiətini vəsf etməkdən doymurdu:

Bu gördüğün şən-şən ellər bizimdir!  
Qarlı dağlar, coşğun sellər bizimdir!  
Rüzgar oynar dərəsində, dağında,  
Quşlar ötər çəmənində, bağında.  
Qonça güllər açar hər budağında  
Şən bülbüllər, dadlı dillər bizimdir!

A.Şaiqin hekayələrində isə savadsızlığın törətdiyi acı nəticələr («Anabacı»), maarifin işıqlı ziyası, bu işdə müəllimin əsas vəzifəsi («Vəzifə») və b. Məsələlər tez-tez işlədiyi mövzular idi. Məktəb həyatından yazılmış «Vəzifə» hekayəsi diqqəti daha çox cəlb edir. Çünkü ömrünün demək olar yarıya qədərini müəllim işləyən Şaiq həmin hekayədə müəllimlik vəzifəsinin ən başlıca nöqtələrinə toxunur və göstərir ki, müəllim təkcə dərs deməklə vəzifəsini bitmiş saymamalıdır.

O, dərs dediyi hər şagirdin həm də ailədəki vəziyyətini öyrənməli, onun valideynləri ilə six əlaqə saxlamalıdır. Əks halda Xosrov kimi şagirdləri düz yola qaytarmaq çox çətin olar. Ədib əsərdə təkcə müəllimin yox, həmcinin valideynlərin də vəzifəsini unutmur. O, bu mövzunu 1935-ci ildə yazdığı «Xəsay» pyesində daha qabarlıq və əyani şəkildə ümumiləşdirmişdir.

Şaiqin bu illərdə yazdığı pyeslərdə də («Tələbə həyatı», «Həqiqətə doğru», «Aydoğdu», «Yaziya pozu yoxdur», «İldirim», «Aldanmış ulduzlar» və s.) işiqlı gələcəyin iliq nəfəsi duyulurdu. Şeir və həkayələrində olduğu kimi, pyeslərində də Şaiq ağalar-qullar səltənətini qarşılaşdırılmış, məzlumların mübarizə əzminə kamıl xarakterlər vasitəsilə ümumiləşdirməyə çalışmışdır. Bu baxımdan ədibin «İldirim» pyesi zəngin mündəricəyə malikdir. Pyesdə Şükür bəy, Səfi bəy, Nikolay Petroviç kimi istismar dünyasını təmsil edənlərə qarşı İldirim, Mızə Möhsün, Ülkər, Rizvan, Rəşid, Rüstəm kimi mübarizlər verilmişdir. İstismar dünyasının sonu yaxınlaşdıqca kənd həkimi Şükür bəy, mülkədar Səfi bəy daha da azgınlaşır. Hətta öz əlləri ilə övladlarını sürgündən qayıdan Səfi bəyin oğlu Ferruxu yatdığı yerdə öldürülür. Cinayətin həddi-hüdudu olmayan bu kənd tədricən oyanır. İldirim və Mızə Möhsün kimi, Bakı fəhlələri kimi inqilabçılar əsrlərdən bəri köləliyə dözən bu kəndi oyadır. Bununla belə, kənddə vahid cəbhə yoxdur. Mübarizə pərakəndə vəziyyətdədir. Bəziləri İldirimin dəstəsinə qoşulduğu halda, bir qismi də qələbənin sabahına inana bilmir, hətta İldirimin dəstəsindən olan Kərim satqın çıxır.

Pyesin sonunda İldirim Ülkəri görmək üçün Səfi bəyin evinə gəlir və Şükür bəyin yasavulları onu həbs edir.

Ümumiyyətlə, inqilabi əhval-ruhiyyə, haqsızlığa, zülmə qarşı etiraz səsi Şaiq yaradıcılığının başlıca leymotividir. Onun ister xalq yaradıcılığı süjetlərindən istifadə etdiyi, ister klassik yazıçılarımızın əsərlərindən (Nizamii, M.F.Axundov və b.) aldığı mövzular mündəricəyə malikdir. «İldirim» pyesindən bir il sonra yazdığı «Aldanmış ulduzlar» pyesində usta Yusif zülmə, şah despotizminə qarşı çıxır, bununla belə o, əsl çıxış yolunu tapa bilmir. «Həqiqətə doğru» pyesindəki tələbə Kamil də romantik hissələrə qapılır və ideal cəmiyyət arzulayır.

A.Şaiq yaradıcılığının üçüncü mərhələsində (1934-1959-cu illər) yalnız bədii yaradıcılıqla məşğul olmuşdur. Ədib yazar: «1934-cü ildən etibarən səhhətimə görə müəllimlikdən uzaqlaşır, yenə ədəbiyyat sahəsinə atıldım. Azərnəşrdə redaktor kimi çalışır, ruskadan mənsur və mənzum əsərlər tərcümə edir, həm də bədii yaradıcılıqla məşğul olurdum». Şair iyirmi illik bir müddətdə həm yeni mündəricəli bədii əsər-

lərini yazar, əvvəlkı dövrlərdə yazdığı əsərlər üzərində yenidən işləyib dolğunlaşdırır, «Xatirələrim» adlı çox məzmunlu memuar üzərində işləyir, həm də dünya klassiklərindən tərcümələr edir.

Şaiq bu dövrdə yeni məzmunlu, həyatımızın tələbləri ilə səslişən lirik və epik şeirlər, poema və nağıllar («Tapdıl dədə», «Ovçu Məstan», «Qoçpolad»), hekayələ (Oyunçu bağalar», «Kələkbaz Albert», «Usta Bəxtiyar», «Solmaz və Sönməz», «Baş üstə»), «Xasay» povestini, «Araz» romanını, «Nüşabə», «Eloğlu», «Vətən», «Fıtnə», «Qaraca qız» və b. pyeslərini yazımışdır. «Qoçpolad» poemasındaki el ığidi Aslan, «dağlar sultanı» çoban Polad, Gülyaz və Çimnaz bəzi xüsusiyyətləri ilə xalq qəhrəmanı Qaçaq Nəbini və onun ömür-gün, mübarizə yoldaşı Həcəri yada salır. Əsərdə qeyrətli, namuslu oğlan və qızların Qəzənfər xana və onun soyğunçu dəstələrinə qarşı armansız döyüşlərdə mətinləşən canlı bədii surətləri yaradılmışdır.

Azərbaycan təbiətini dərindən duyan, incəlik və məhərətlə canlandıran sənətkar oxucuda təbiət tükənməz sevgi, vətənə məhəbbət duyğusu aşılıyır. Onun təsvirləri qəhrəmanların mənəvi aləmi - sevinci, kədəri, iztirablari, fikir və arzuları ilə həməhəngdir. Bu anda təbiət təsvirləri surətin əhval-ruhiyyəsi ilə üzvi şəkildə əlaqəlndirilərək bədii vəhdət təşkil edir.

Ədib «Kələkbaz Albert» hekayəsinin mövzusunu ıspan xalqının öz azadlığı uğrunda apardığı mübarizədən götürmüştür. Respublikaçılarla faşistlər arasında gedən bu müharibədə Albert faşistlərə və jan-darmlara qarşı ağlagəlməz kələklər işlədir. Faşist komandırını öldürən Xuanı gizlədib olanlara vermir. Onun bu ığidliyi döyüşçülərə nümunə olur. Şaiq hekayədə faşistlərin dünya ağalığı niyyətini qoca Albaressanın dili ilə ifşa edir.

A.Şaiqin «Sözün qiyəməti» və «Usta Bəxtiyar» hekayələrinin ruhu xalq dühasından qidalanmışdır. «Usta Bəxtiyar» hekayəsində ədib gəncliyə öyredir ki, insanı iki şey xoşbəxt edə bilər: məhəbbət və sənət. Usta Bəxtiyara ailə məhəbbəti və ustalıq böyük şöhrət qazandırır. Bu səadətin şöhrəti saraylara gedib çatır. Lakin şahların hökmü və qılıncı Bəxtiyarı məhəbbətindən və sənətindən ayıra bilmir.

A.Şaiq kiçik həcmli romanlar da («Əstrimizin qəhrəmanları», «Dursun», «İki müztərib, yaxud əzab və vicdan») yazımiş, daha geniş həcmli ictimai mündəricəli «Araz» romanını bu illərdə qələmə almışdır.

Şaiq Sabunçuda müəllim işləyərkən gördüyü, müşahidə etdiyi və iştirakçısı olduğu hadisələri şeir və hekayələrində işləmiş, sonralar isə Araz» romanında ümumiləşdirməyə nail olmuşdur. Ədib XIX əsrin ikinci yarısından başlayaraq Bakının «neft və milyonlar səltənətində»

ağalar-qullar dünyasının karşı-qarşıya dayanan inqilabi mübarizəsini bir nəslin (ata-oğul-nəvə-nəticə) timsalında mərhələ-mərhələ izləməyi qarşısına məqsəd qoymuşdur. Romanda Arazın atası və babasının həyat yolu, taleyi yiğcam, bir qədər də xatirə şöklində təsvir olunsa da, bir-birini əvəz edən ardıcıl hadisələr Arazla başlanır. Bu da təbiidir. Çünkü Bakıda 1905-ci ilə qədər siyasi mübarizələr zəif və porakəndə inkişaf etdiyi halda, 1904 və 1907-ci illərdə siyasi mübarizələr mütəşkil inqilabi cəroyanlara çevrilmişdir. Araz baba və atasına nisbətən daha fəal, ardıcıl və yetkin bir inqilabçı kimi inqilabi hadisələrin mərkəzində iştirak edir. «Araz» romanında iki paralel xətt ardıcıl olaraq bir-birini tamamlayır: içtinai-siyasi hadisələr fəhlə hərəkatı və yeni ailə münasibətləri, sevgi duyğuları. Bu iki vacib məsələnin paralel surətdə bir-birini izləməsi əsasın əsas mözüyyətlərindən biridir. Araz yaxından tanışın bələd olduğu, hələ bir qədər də dəcəl olan Gənəşı sevib elçi göndərir. Gənəş Arazın evini də, qəlbini də gənəş kimi qızdırır və işıqlandırır. Onların bu yoxsul koması səadət sarayına, məbəd-gaha bənzəyir.

«Araz» romanında hadisələr Sabunçu, Suraxanı, Balaxanı neft mədənlərində sahibkarlarla fəhlələr arasında xırda iğtişələr, fərdi və şəxsi mübarizələrdən başlayaraq Bakı küçələrində fəhlələrlə kazakların qarşı-qarşıya vuruşduğu 1905-ci il inqilabına çevrilir. Büyyük fəhlə hərəkatı müvəqqəti inəğlub olsa da 17 Oktyabr manifesti və bəzi güzəştlər, rus-yapon müharibəsində çar Rusiyasının möglubiyəti fəhlə sinsiñin gələcək tarixi qələbəsi üçün ılkın uğurlu başlangıç idi.

Abdulla Şaiqin «Araz» romanında başlıca məqsədi bu tarixi hadisələr fonunda Bakı proletariatının şüurlu dəstəsini təmsil edən, taleyini özü həll edən vətəndaş surətləri yaratmaq idi. Araz da, Azad da yentkin, xaraktercə bitkin və peşəkar inqilabçılar nəslinə mənsubdurular. Azad siyasi rəhbər kimi diqqəti cəlb etdiyi kimi Araz fəal inqilabçı fəhlədir. O, axıra qədər təhsilini davam etdirə bilmir. Lakin təbiət ona sağlam bədənlə sağlam şür və ağıl vermişdir. Araz həm də mərd, iradəli, aqıqfikirli və hazırlıqçıdır. Araz bahasından zəhmətlə yaşamayı öyrənmiş, bununla belə milyonlar səltənətünün daxili çırキンliklərini, neft sahibkarlarının pul üçün necə alçalmalarını, pul vasitəsilə nələr əldə etdiklərini yaxşı başa düşmüştür. O görür ki, milyonçuları qudurduğu kimi, həm də mənənə folakatlərə aparıb çıxarıır. Buna görə də Araza yaxşı iş və pul təklif edildikdə belə, o bundan imtina edir. Öz gücünə və bacarığına güvənir. Araz dəfələrlə xəfiyyələrin əlinə keçir, həbs olunur, döyüşdə ağır yara alır, işgəncə, soyuq kamera, təhqir və söyüslər onun iradəsini qıra bilmir. O sözünü xəfiyyənin və jandarma-

nın şax üzünə deyir. Arazın bu məzixiyətlərinə görə müxtəlif millətlərdən olan fəhlələr onu sevir və həbsdən buraxılmasını tələb edirlər.

Araz ailədə də mehriban və səmimidir. Gündəşə olan ilk və təmiz məhəbbətini həyat yoldaşı olduğu halda belə uzun müddət gizldödir. Çox sonralar bu daxili hissi bürüzo verdikdə Günəş heyrət bürüyür. Günəş də Araza, hətta qonşuların gözləmədiyi kimi, sədaqətli, namuslu, ağıllı, sevimli bir həyat yoldaşı olur. Günəş xəstə Arazı Qarabağ kəndlərinə aparıb təbiətin dağ havasında gecə-gündüz qulluq edib sağaldır. Araz oğlu Poladı da özü kimi açıq fikirli, mərd, bacarıqlı və sağlam tərbiyə edir.

«Araz» romanında çar xəfiyyələrinin gizli fəaliyyəti, fəhlələrin yüksincəğinə yol tapması, Mişa kimilərinin cilddən cildə girib satqınılıq etməsi inandırıcı çizgilərlə verilmişdir.

A.Şaiq yaradıcılığı boyu gənc nəslin təlim-tərbiyə və təhsili həm müəllimlik fəaliyyətində, həm də ədəbi-bədii yaradıcılığında əsas aparıcı xətlərdən biri olmuşdur. Onun «Vəzifə» hekayəsi, «Xassay» povesti və eyniadlı pyesi məhz bu məqsədə yönəldilmişdir. Hər üç əsərdə aile tərbiyəsi, məktəblə ailənin əlaqəsi, uşağın təhsil və tərbiyəsində müəllimlə valideynin bir-birinə köməyi və s. bəhs olunur. Bütün bunlar yeni məzmunlu məktəb üçün vacib idi. Bu pedaqoçı prinsipi A.Şaiq obrazlı ifadələrlə və bədii surətlər vasitəsilə verməyə nail ola bilmışdır. Ədib arzularını bir dalandar ailəsinin timsalında təsvir etmişdir. Çox sadə və səmimi həyat sürən Balakişî bir həyətdə xidmətçilik edir, uşaqları isə məktəbdə oxuyurlar. Xasay isə məktəbin əlaçı və nümunəvi şagirdlərindəndir. Bu mehriban və səmimi ailəyə göz dikən quldur Rəcəb Balakişini tramvayın altına itələyib öldürür, qonşu Qızıyetər arvadın köməyi ilə bu evin kişisi ollur. Qolçomaq və qatil Mahmud sürgündən qaçıb Rəcəb adı ilə özünə isti yuva tapır; Xassay məktəbdən uzaqlaşdırıb alverə və cibgirliyə öyrədir. Buna görə də uzaqlaşış pisin yola düşür, axırdı da əmək koloniyasına gondərilir. Lakin gənc müəllim Kamil istedadına bələd olduyu Xasayı bu yoldan qaytarmağa çalışır. O bütün imkanı və bacarığından istifadə edərək Xassayın ailəsinə kömək edir. Birdən-birə düz yola qayıda bilməyən Xassay Rəcəbin quldur olduğunu, atasının da qatılı olduğunu bildikdə ayılır. Rəcəbin Kamil müəllim üçün hazırladığı tora onun özünü sahirdir. Xassay Kamil müəllimin balalarını ölümdən xılas etməklə həm müəllimlərin yenidən hörmətini qazanır, həm də Kamıl müəllimin vədlinə əməl edir.

Povestdə Xasayın ailəsi ilə yanaşı müəllimlər ailəsi də təsvir olunmuşdur. Kamıl müəllim qısa müddətə Xassayı məktəbin ən nümu-

nəvi şagirdi cərgəsinə qaldıranda Mırzə Rəhimı deyir: «Xasay gözü mün qarşısına gəldiyi zaman bütün sovet müəllimləri, xüsusən sən nəzərimdə o qədər böyüyürsən ki, otuz illik stajım olmasına baxmayaraq sizlərin bu fədakarlığın qarşısında kiçilirom. Gənc bir müəllimdə bu qədər səbr, bu qədər sevgi və məhəbbət, bu sarsılmaz iradə və istək nə böyük şeydir! Heç bir dövrdə, heç bir tarixdə heç bir millətin müəllimləri bu qədər fədakarlıq etməmiş və edə bilməz».

«Xasay» povesti 1935-ci ildə mükafata layiq görülmüş, Şaiq 1937-ci ildə bu süjet çəsasında eyniadlı pyes yazmış, dəfələrlə M.Qorkı adına Gənc Tamaşaçılar Teatrında tamaşaşa qoyulmuş və ən yaxşı əsərlərdən biri kimi qiymətləndirilmişdir.

A.Şaiq nağıllarının məzmun və motivləri əsasında «Eloğlu» (1939) və «Vətən» (1941) pyeslərini yazmışdır. Hər iki pyesdə gənclik xalqımızın keçmiş məşəqqətlə həyatı ilə tanış etmək, Vətənə məhəbbət hissini, nəcib-əxlaqi keyfiyyətləri qiymətləndirmək dramaturqun başlıca məqsədi olmuşdur.

«Eloğlu» pyesində nağıl motivləri ilə həyat hadisələrinin vəhdəti zəminində cərəyan edən hadisələr xalqın müstəbid hakimlər əleyhinə mübarizəsinə əks etdirir. «Vətən» pyesi isə romantik-fantastik üslubda yazılmışdır və bütünlükdə xalq müdrikliyinə hörmət, xalqa, elobaya xidmət edib vətənpərvər olmaq, taleyini xalqın taleyi ilə bağlamaq bu pyesdə qabarlıq verilən ideyadır. İkinci dünya müharibəsi illərində faşizmə qarşı mübarizədə səhnəyə qoyulan bu pyeslər gənc nəsilin vətənpərvəlik tərbiyəsinə müsbət təsir göstərmişdir.

Böyük Azərbaycan şairi Nizamı Gəncəvinin yubileyinə hazırlıq ərəfəsində Şaiq «Xəmsə» motivləri əsasında bir neçə poema, təmsil və pyes yazmış, «İsgəndərnâmə»nın «Şərəfnamə» hissəsini Azərbaycan dilinə tərcümə etmişdir. Onun «Fitnə» və «Nüşabə» dramları da bu zaman yaranmışdır. Ədib «Yeddi gözəl» poemasındaki məşhur hekayəni sadəcə olaraq səhnələşdirməmiş, əsas sujeti və ideyani olaraq yeni personajlar vasitəsilə gənc nəslə öz məramını təlqin etməyə çalışmışdır. Şaiq vərdiş və zəhməti pyesin əsas ideyası kimi götürmiş, Nizamidən seçdiyi ayrı-ayrı epizodları möhz bu ideyaya uyğunlaşdırılmışdır. Deməli, əmək və vərdiş insanın yaşamaq ehtiyacı kimi düşünülərək pyesin dramatizmini şərtləndirən əsas amilə çevrilmişdir.

A.Şaiq «Nüşabə» pyesində, Nizamidən fərqli olaraq, İsgəndəri istilaçı, qanıçəni bir sərkərdə kimi təsvir edir. Pyesdə İsgəndər qüvvəsinə güvənir, tutduğu ölkələri dağdırıb xarabaya çevirir; casusluq, arxaya vəlvələ salmaq üsullarından istifadə edir. Onun şəhəri ölkələri urayından yaralamaq, arxanı parçalamaq, zəiflətmək yolu ilə məğlub

etməkdir. İsgəndər ölkələr fəth etdiyi üçün lovğalanır, bütün dünyani ovcundla görmək istəyir, kefə dalaraq əldə etdiyi qələbələrlə - Hindistanı, Həbəşistani, İranı tutmaq hünəri ilə fəxr edir. Acgözlüyü o dərəcəyə çatır ki, işgal etdiyi ölkələr də onu qanə etmir. İncini verdiyi üçün Nüşabəni qorxaq hesab edir. Əksinə, Nüşabə ağıllı, fərasətli və sədaqətli bir hökmdardır. O, vətənini dərin məhəbbətlə sevir, düşmənə kəskin nüfrət bəsləyir. Buna görə də düşmənlər onun qəzəb və nifrətindən lərzəyə düşür, onun torpağına ayaq basmaqdan ehtiyat edirlər. A.Şaiq «Nüşabə» pyesində bir sıra yeni müsbət və mənfi xarakterlər yaratmış, onların vasitəsilə dövrün ictimai-siyasi mənzərəsini izləməyə müvəffəq olmuşdur. Nüşabənin vəziri Almaz, ordunun baş komandanı İnci, qoca məsləhətçi Uluca, Cəngavər Qaplan və b. canlı, fərdi məziyyətləri olan surətlərdir.

A.Şaiqin iri həcmli son əsərləri «Xatirələrim» (1953-1954) memuarı və «Xatirələr silsiləsindən nümunələr» (1923-1958) adlanır. Ədib memuarında XIX əsrin son rübündən başlayaraq əsrimizin ortasına qədərki dövrün ədəbi-ictimai mənzərəsini şəxsi müşahidələrinə əsasən izləmiş, üç ədəbi-ictimai mühit (Tiflis-Xorasan-Bakı) haqqında aydın təsəvvür yarada bilmışdır.

Azərbaycan ədəbiyatında memuar əsərlərinin sayı o qədər də çox deyil. Bu meyarla yanaşlıqda «Xatirələrim» həcmcə geniş olduğu qədər də zəngin məzmunu malikdir. Ədib tarixi və siyasi-ictimai hadisələrə ayıq, şüurlu və vətəndaşlıq hissili yanaşmış, Azərbaycan xalqının, onun qabaqcıl oğullarının azadlıq və maarifçilik uğrunda apardığı mübarizəni vətəndaş ziyalı kimi ardıcıl və düzgün mövqedən işıqlandırmışdır. Memuarda hadisələrin təfərrüati ilə yanaşı ayrı-ayrı ədəbi-ictimai şəxsiyyətlərin - M.Ə.Sabir, A.Səhhət, M.Hadi, N.Vəzirov, N.Nərimanov, S.S.Axundov, Ə.Haqverdiyev, C.Cabbarlı, Ü.Hacıyev və b. həyatından, yaradıcılığından, ictimai fəaliyyətindən maraqlı səhifələr vermişdir.

«Xatirələrim» təkcə A.Şaiqin yaradıcılığında deyil, Azərbaycan ədəbiyatında qiymətli memuarlardan biridir. Ədib memuarın ikinci hissəsi kimi «Xatirələr silsiləsindən nümunələr» əsərində Azərbaycan ədəbiyatının bir sıra görkəmli şəxsiyyətlərindən bəhs etmiş, onların ədəbi fəaliyyətini qiymətləndirmişdir.

A.Şaiqin yaradıcılığı xalqımızın həyatının yarımməstlik bir dövrünün ədəbi salnaməsidir.

## DRAMATURGIYA

Vətən müharibəsi illərində, bədii ədəbiyyatın başqa sahələri kimi, dramaturgiya da dövrün tələbləri seviyyəsində inkişaf edib öz təribiyəvi və təbliği təsirini göstərirdi. Döyüş günlərində yaranan səhnə əsərləri xalqı faşizmə qarşı mübarizəyə ruhlandırdı.

Azərbaycan dramaturgiyası bu illərdə müasir və tarixi mövzularda yazılmış bir sıra pyeslərlə zənginləşir. Klassik dramaturgianın realist ənənələrini davam etdirən Azərbaycan dramaturgiyası müharibə illərində bir sıra yeni keyfiyyətlər qazanmışdır. Bunu cəbhə və arxa hadisələrini, döyüşçü qəhrəmanları, əmək adamlarını səhnədə canlandıran pyeslərdə, xalqımızın qəhrəman keçmişini göstərən tarixi dramlarda aydın görürük.

Müharibə illərində müasir mövzuda yaradılmış səhnə əsərlərinin dən M.İbrahimovun «Məhəbbət», R.Rzanın «Vəfa», Mehdi Hüseynin və İ.Əfəndiyevin «İntizar», Z.Xəlilin «İntiqam», M.Təhmasibin «Aslan yatağı» dramlarını qeyd etmək olar. Bu dramlar mövzu, süjet və xarakterləri cəhətdən müxtəlif olsalar da, siyasi-məfkurə və məqsədi etibarı ilə bir nöqtədə birləşirlər: faşizm üzərində qələbə çalmaq, Vətəni düşməndən xilas etmək.

Müharibə illərində yaradılan dram əsərlərinin çoxunda cəbhə ilə yanaşı arxa cəbhə hadisələri də göstərilir. R.Rzanın «Vəfa» (1943), Mehdi Hüseynin və I.Əfəndiyevin «İntizar» (1944) pyesləri buna misal ola bilər. Müharibə dövrü dramaturgiyamızda ilk döyüşçu surətləri də bu əsərlərdə yaradılmışdır. Bahadır, İntizar, Xasay («Vəfa»), Qambay, Cəfər («İntizar») faşist ordularına qarşı fədakarlıqla döyüşür, əsgərlikdə min bir əzab-əziyyətə dözörök. Vətonun, xalqın mənəfeyini müdafiə edirlər. Kapitan rütbəsində düşmənim əlinə keçən Bahadır və serjant Xasay sarsılmaz iradə ilə ölümə qarşı durub, hərbi sırrı vermirlər.

«Vəfa» pyesinin 5-ci şəklində alman zabiti Bahadırı dindirərkən. «Siz azərbaycanlılar kimi kiçik bir millət bu davada nə qazana bilər. Siz qolunu daha bərk bağlamaq üçün zəncir hazırlayan bir qula bənzəyirsiniz». Bahadır xalqma qarşı bu ağır ittiham və təhqirə belə cavab verir: «Biz qolumuza bağlanmış zəncirləri qırıb qılınc qayırdıq. Bu güm o qılıncları kinimizin alovunda yenidən qızdırıldıq».

Bu dialoq düşmənə qarşı barışmaz və amansız olan döyüşünün əsil simasını yaxşı açır. Döyüşçi Xasay ölüm təhlükəsi qarşısında qalşa da, komandırı Bahadırın xilasına çalışır.

Azərbaycan döyüşülərinə xas bu mərdlik və fədakarlıq «İntizar» pyesində də vardır. Cəbhəyə gedərkən atası -- keçmiş ordu gene-

ralı Alxasdan əsgəri tapşırıq alan Qambay onun nəsihətlərini unutmur, rəssam fırçasını silahla əvəz edir, düşmənlə mərd vuruşur, döyüş zamanı gözlərini itirir, lakin «Biz günəş həyatda itirdiksə, könlümüzdə tapacağıq», - deyə ümidsizləşmir.

Bu dövrə yazılan əsərlərdə döyüslçülərin cəbhə həyatı ilə yanaşı onların ailə münasibətləri də unudulmur. Alxas, Gövhər xanım («İntizar»), Ülkər («Vəfa») kimi ata və analar öz mərdliyi, vətənpərvərliyi ilə diqqəti cəlb edirlər. Ülkər qızılı oğlu Xasayın parçalanmış çılpaq bədəninə faşistlərin ulduz çəkdiyini görür, lakin o özünü ələ alır, üzünü döyüşçülərə tutaraq deyir: «Gedin, balalarım, gedin, mənim Xasayımın da hayifin alın. Düşməni qovun. Mən size bir ana kimi xeyir-dua verirəm». Göründüyü kimi, Böyük Vətən müharibəsi dövründə cəbhə və arxa hadisələrinin doğurduğu yeni münasibətlər, mərdlik və səfərbərlik ruhu bu illərdə yaradılmış dram əsərlərinin əsas motivləridir.

Faşizmə qarşı aparılan ümumxalq mübarizəsində partizan hərəkatı da geniş yer tuturdu. Zeynal Xəlilin «İntiqam» M.Təhmasibin «Aslan yatağı» pyesləri həmin hərəkatın bədii təsvirinə həsr edilmişdir. «İntiqam» əsərində Ukrayna, «Aslan yatağı»nda isə Krim partizanlarının düşmənə qarşı mübarizəsi göstərilir.

Müharibənin əvvəlində yazılan «İntiqam» mənzum pyesində dramaturq düşmənə qarşı mübarizə aparan kolxoz sədri Taras, kapitan Qoşqar, onun nişanlısı həkim Sədaqət, sıravi partizan Saşa, Nikolay, kolxozçu Nataşa, Tatyana kimi bədii surətlər yaratmışdır.

Pyesdə müharibənin törətdiyi çətinliklər, adamların möhkəm iradəsi və döyüslərdə göstərdikləri mərdlik təsvir olunmuşdur. Düşmən qüvvələrin çox zəif və aciz verilməsi əsərin əsas qüsürudur. Faşist ordusunun azqınlığı və qəddarlığı daha təsirli vəsítələrlə göstərilməliydi.

M.Təhmasibin 1941-ci ildə yazdığı «Aslan yatağı» yaxud «Laçın qayasında adam var» pyesində hadisələr dinclik dövründən başlanır. Kənd həkimi Yelenanın evində qonaqlıqdır. Bu zaman faşistlərin qəflətən ölkəyə hücumu xəber verilir. Əsərin sonrakı səhnələrində adamların düşmənə qarşı mübarizəsi canlandırılır.

Pyesin müsbət qəhrəmanları hərbi komissar Şahmar, kolxoz sədri Yelmar, professor İvanov və onun qızı Yelena düşmən hücumlarına qarşı mübarizədə daha fəal iştirak edirlər. Onlardan Şahmar: «Vətən torpağının hər yeri vətəndir» -- deyə adamları mübarizəyə çağırır. Yelmar və Nurullayev partizan dəstəsinə başçılıq edirlər.

Yelmar anası Nigar öz yerinə kolxoz sədri qoyub döyüşə gedir: Nigar həm təsərrüfata baxır, həm də partizanlarla əlaqə saxlayır.

Prof. İvanov əsərin daha canlı və real surətlərindəndir. Faşist generalı onu əsir alır və öz tərolinə cəlb etməyə çalışır. Düşmənlər radio ilə İvanovun guya təslim olduğunu xəbər verərkən, professor gözlənilmədən mikrotona yaxınlaşır, bu yalan təhlığıni ifşa edir: «Eşit, dünya, mən xanı deyiləm, mən satılmamışam. Mənim haqqımda yazılınlar hamısı yalandır» Faşistlər onu ağır yaralayırlar. Onun ölüm səhnəsi pyesin təsirli yerlərindəndir.

Əsərdə qəhrəmanların təhlükəli vəziyyətlərə düşməsi ilə yanaşı, onların xılıs yolları da göstərilir. Məsələn, Mehdi və Yelenanın dəfələrlə düşmən əlinə keçib yenidən xılıs olmaları səhnələri yaxşı işlənmışdır. Mehdi kişinin atalar sözlərindən yeri gəldikcə gözəl misallar götirməsi onun fərdiləşməsinə kömək edir. Lakin onun «Koroğlu» dastanından uzun bir əhvalat danışması tamaşaçını darixdır.

Vətən müharibəsi illərində rus dramaturgiyasından tərcümə edilən bir sıra pyeslər də teatrlarımızda tamaşaya qoyulmuşdur. Onlardan K.Simonovun «Vətən oğlu», A.Korneyçukun «Cəbhə», Tur qardaşları və Şeynin «Gizli döyüş» («Kapitan Baxmetyev»), B.Çirskovun «Qaliblər», L.Malyukinin «Köhnə dostlar», L.Leonovun «Basqın» pyesləri qeyd edilə bilər.

Müharibə dövründə bir neçə komediya da yazılmışdır ki, onlar müəyyən təriyevi əhəmiyyətə malik olsalar da, uzun müddət repertuarда qala bilməmişdir.

Böyük Vətən müharibəsi illərində tarixi mövzuda yaradılan səhənə əsərləri çoxluq təşkil edir. Bu əsərlər xalqımızın tarix boyu yaddelli qəsbkarlara qarşı mübarizədə qəhrəmanlığını, vətənpərvərliyini canlandırmış, imperializm və faşizmə qarşı kütlələri səfərbər etmək işində də əhəmiyyətli idı.

Nizaminin həyatı və poemaları əsasında yaradılmış dram əsərləri bu dövrün tarixi dramaturgiyasında daha mühüm yer tutur. S.Vurğunun «Fərhad və Şirin», Mehdi Hüseynin «Nizami», A.Şaiqin «Nüşabə» əsərləri bu cəhətdən diqqəti cəlb edir.

S.Vurğun 1941-ci ildə yazdığı «Fərhad və Şirin» pyesini Nizaminin «Xosrov və Şirin» əsərinin süjeti əsasında işləmiş və orijinal bir dram yaratmışdır. Müəllif əsərdə xalqın dinc əməyini onun vətənpərvərlik duygularını tərənnüm etmiş, bu keyfiyyətləri qəhrəmanların şəxsi həyatı, sevgi münasibətləri ilə üzvi surətdə bağlamışdır.

Gözel saraylar, abidələr tikən Fərhad zəhmətkeş xalqı təmsil edir. O, atası Azər babadan yaxşı təriyə almış, onun xalqa, vətənə bağlı hisslerinin təsiri altında böyümüşdür. Fərhadın gözəl Şirinə olan saf məhəbbəti onu daha qüdrətli və yenilməz bir qəhrəman səviyyəsi-

nə yüksəldir. Şirin ilk vaxtlar Fərhadın sevgisi ilə deyil, rəssam Şapur tərəfindən çəkilmiş şəkli görərək, Xosrovun xəyalı ilə yaşayır. Bu anda o, şahın adamları tərəfindən İrana qaçırılır və saray mühitinin ağır məngənəsində sıxılır. «Burda ağlar keçir mənim günlərim» - deyə Şirin qurbətdə daim vətən həsratılı çırpınır. Fərhadın cənazəsi üstündə can verir.

«Fərhad və Şirin» xalqın vətənpərvərlik, qəhrəmanlıq ruhunda təbiyə olunmasına, adamlarda qəsbkarlara qarşı nifrətin güclənməsinə kömək edən bir əsərdir.

Böyük Vətən müharibəsi illərində yaradılmış dramlardan Mehdi Hüseynin 1941-ci ildə yazdığı «Nizami» əsərini də qeyd etmək lazımdır. Müəllif XII əsrədə yaşamış Azərbaycan şairi Nizaminin həyat və fəaliyyətini əsas götürmüş, bu fonda həmin dövrün ictimai-siyasi məsələlərini, xalq mösiətini səhnədə canlandırmışdır.

Mehdi Hüseyn «Nizami» dramından sonra «Cavanşir» faciəsini yazmışdır. Əsərin mövzusu Azərbaycan xalqının tarixi qəhrəmanını məşhur sərkərdə Cavanşirin həyat və mübarizəsindən alınmışdır. Cavanşir VII əsrədə xalq üsyانına başçılıq edərək, Azərbaycanı vəhişi xəzərlərin, Sasani hökmədarlarının və ərəblərin hücumundan müdafiə etmişdir: dramaturq bu sahədəki materialları əsas götürmüş, onları öz yaradıcılıq süzgəcindən keçirib tarixi faciə yaratmışdır.

Mehdi Hüseynin «Nizami» və «Cavanşir» pyeslərinin ümumi qüsurlarından biri ondan ibarətdir ki, bunlarda şəxsi qəhrəmanlıq və cəngavərlik motivləri geniş yer tutduğu halda, kütləvi xalq hərəkatı qabarıq göstərilmir.

Tarixi mövzuda yazılın pyeslərdən «Nüşabə» əsərinin süjetini A.Şaiq Nizaminin «İsgəndərnəmə» əsərindən götürmiş və müasir həyata uyğun dram əsəri yaratmışdır.

İşgalçılıq məqsədilə Azərbaycana gələn İsgəndər qarşısına gətilən duz-çörəyə belə baxmadan qəsbkarlıq niyyətlərini davam etdirir. İskəndərə qarşı qoyulmuş Azərbaycan hökmədarı Nüşabə adil, ölkənin, xalqın qeydində qalan vətənpərvər bir qadındır.

«Nüşabə» pyesində vətən məhəbbəti və qəsbkarlara qarşı mübarizə ideyası qoyulmuşdur ki, əsərin ictimai təbiyə əhəmiyyəti də bundadır.

Böyük vətən müharibəsi illərində yaradılan dram əsərləri içərisində əfsanə-nağıl motivlərində yazılmış pyeslər də vardır. A.Şaiqin «Vətən», Ə.Abbasovun «Məlik Məmməd», S.Vurğunun «Hürmüz və Əhrimən» kimi əsərlərində romantik, əfsanəvi qəhrəmanlar Hürmüz, Məlik Məmməd, Elman insanlara fəlakət gətirən qara qüvvələrə -- div-

lərə, əjdahalara qarşı mübarizə edib onlara qalib gəlirlər. Bu qəhrəmanların çoxu, nağıllarda olduğu kimi, düşmən qüvvələrinin uğurladıqları sevgililərini xilas etmək və onlara qovuşmaq üçün mübarizəyə girişirlər. Belə əsərlərdə çox vaxt məqsəd və ideya real tiplər, həyatı qəhrəmanlarla deyil, əfsanəvi qüvvələr və rəmzlərlə göstərilir. Məsələn, A Şaiqin «Vətən» pyesindəki əsas qəhrəman el gözəli – vətənin rəmzi, Elmanın sevgilisidir. Qəhrəman onu xilas etməklə vətəni də düşməndən azad etmiş olur.

Tarixi dramların bir qismi xalqın köhnəliyə, monarxi üsul idarəyə qarşı apardığı inqilabi mübarizəni real səhnələrdə canlandırır. M.S.Ordubadinin «Dumanlı Təbriz», Zeynal Xəlilin «Qatır Məmməd» pyesləri bu cəhətdən diqqətəlayiqdir. Hər iki pyes müharibənin sonuna yaxın yazılmış və 1945-ci ildə tamaşaya qoyulmuşdur.

M.S.Ordubadı «Dumanlı Təbriz» pyesini eyni adlı romanı əsasında səhnələşdirmişdir. Əsərin qəhrəmanı Səttar xan mübarizədə qəti və barişmazdır. Bağır xan isə ilk vaxtlar öz qüvvəsinə inanmayıb, barişiq fikrinə düşsə də, getdikcə səhvlərini dərk edir. Cəbhədə fədakarlıq göstərən mücahidlərdən Cavadaga, Tütünçüoğlu surətləri yaxşı işlənmişdir.

Təbriz inqilabında iştirak edən Nina, Zeynəb, Dilruba, Cavahir fəal qadınlar kimi göstərilir. Xüsusən, Zeynəb iradəli, cəsarətli, mübariz bir qadındır. O, döyüş cəbhəsində qəhrəmanlıqla həlak olur.

«Dumanlı Təbriz» pyesində müəllif Təbriz inqilabının ilk mərhələsini göstərmüşdür. Əsərdə əhvalatların dramatik inkişafı gərgin vəziyyətlər yaradır. Dramın müvəffəqiyətləri ilə bərabər, bir sira qüsurları da vardır. Romanda olduğu kimi, burada əsas hadisə və konfliktlərlə zəif əlaqəsi olan bəzi epizodik surətlərə yer verilmişdir. Məsələn, falçı, xirdavatçı, çəkməçi belə surətlərdən. Əsərdə macəraçılıq da vardır.

Zeynal Xəlilin «Qatır Məmməd» pyesində xalq hərəkatına başçılıq edən Qatır Məmmədin fəaliyyəti əks etdirilir. O, zəhmətkeş külələrini zülmkarlar əleyhinə mübarizəyə qaldırır.

Məmməd mərd və cosarətli bir şəxsdir, cəld və çevikdir. Geyimini dəyişərək cəsarətli pristavin otağına girməsi pyesin məraqlı yerlərindəndir. Məmməd xalqın ağır vəziyyətdə olmasının əsas səbəbini hökümət dairələrinin azgınlığında görür.

Məmməd mərdliyi və xalq iradəsini töməsl etməsi ilə Azərbaycanın məşhur tarixi qəhrəmanları – Koroğlunu və Qaçaq Nobını xatırladır. O da həm qəhrəman, həm də dərin məhəbbətlə sevməyi bacaran bir aşqdır.

Zeynal Xəlil «Qatır Məmməd» pyesində ictimai konfliktləri qəhrəmanların şəxsi həyatı ilə ustalıqla bağlaya bilmış, bununla da ayrı-ayrı surətlərin canlı, daha təbii çıxmasına və tamamlanmasına müvəffəq olmuşdur.

Böyük Vətən müharibəsi illərində müasir və tarixi mövzularda yazılmış dram əsərlərini vətənpərvərlik, qəhrəmanlıq və humanizm ideyaları birləşdirir. Həmin əsərlərin məskurəvi və bədii qiyməti də bundadır.

## TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ

Ədəbiyyatımızda publisistikanın qısa, lakin dolğun bir tarixi olmuşdur. Onun ilk nümunələrinə biz hələ M.F.Axundov, H.B.Zərdabi və N.B.Vəzirovda rast gəlirik. 1905-ci il inqilabı dövründə və sonra C.Məmmədquluzadə, N.Nərimanov, F.B.Köçərli, Oktyabr inqilabı ərəfəsində isə M.S.Ordubadi, Seyid Pişəvəri, T.Şahbazi və başqaları siyasi publisistikamızın gözəl nümunələrini yaratmışlar.

Böyük Vətən müharibəsi illərində ədəbiyyatımızda publisistika daha da inkişaf etdi, onun döyüşkənliyi, bədiiлиyi xeyli artdı. Bu dövrdə yaranan bədii əsərlərdə, şeirlərdə, hekayə, novella, oçerk, felyeton, povest və dramlarda, hətta tənqid və ədəbiyyatşunaslıq əsərlərində publisistika ünsürləri çox qüvvətli idi. «Kommunist», «Ədəbiyyat qəzeti», «Vətən uğrunda», «Döyüşən ordu» və s. mətbuat səhifələrində publisist yazilar aparıcı rola malik idi. Bu, zamanın tələbindən irəli gəlirdi.

Yazıcılar, xüsusilə müharibənin ilk günlərində publisistikadan mübariz ədəbi forma kimi daha geniş istifadə edirdilər. Azərbaycan publisistikasında vətənpərvərlik, xalqlar dostluğu, qəhrəmanlıq, sədاقət, düşmənə qarşı amansız olmaq kimi motivlər getdikcə qüvvətlənərək, yeni məna kəsb etdi.

Publisistikamızın qarşısında duran əsas vəzifələrdən biri faşizmin yirtıcı təbiətini bədii boyalarla ifşa etməkdən ibarət idi. Səməd Vurğunun bir sıra məqalələrində M.S.Ordubadının «İncəsənət və müharibə», Mir Cəlalın «Xalqın ürək sözü», M.Hüseynin «Faşizm və mədəniyyət», M.İbrahimovun «Faşizm məhv olacaq», «Müharibə və ədəbiyyat», S.Rəhimovun «Bız qalib gələcəyik», Ə.Ağayevin «Alman strategiyası nə deməkdir» və s. əsərlərində alman faşizminin insana, tərəqqiyə zidd mövqeyi ifşa edilməklə, xalqımızın qələbəsinə sarsılmaz inam hissələri öz dolğun bədii ifadəsini tapırdı.

Publisistikanın inkişafında tənqidçi, filosof, tarixçi və ədəbiyy-

yatışunaslarımızın da xidmətləri böyük olmuşdur. Onların ən yaxşı məqədiləri günün tələblərinə uyğun olaraq publisist mahiyyət daşıyırı. Görkəmlı filosof H Hüseynovun «Faşizmin irq nəzəriyyəsi», «Faşizm elnin düşmənidir», M.Arifin «Qatillərə ölüm», «Vətən eşqi», M.Cəfərin «Üçüncü imperiyanın səlati», «Başarıyyətin ən qorxulu düşmənləri», H Araslıının «Sihinməz ləkələr», Ə.Sərifin «Kın və möhəbbət», «Tarixin dərsləri» və s. əsərlərdə faşizmin strategiya və taktikası kəskin surətdə damğalanır və onun mürtəce mahiyyəti oxuculara çatdırılırı.

Bu illərdə yazılan bir sıra hekayə, oçerk və felyetonları da publisistikanın gözəl nümunələri hesab etmək olar. Mir Cəlalın «Yollar», «Vətən qəhrəmanı» (Həzi Aslanov haqqında), M.Hüseynin «Qanlı suclar», S.Rəhimovun «Torpağın səsi», Ə.Məmmədxanlıının «Oğullar gedərkən», N.Babayevin «Leytenantın sevgisi», Ə.Vəliyevin «Dəhşət», «İradə» əsərləri bu cəhətdən səciyyəvidir.

S.Vurğun publisist yazıları ilə ordu və döyüşçülərimizi ruhlandırmış, düşmənə qarşı nifrat hissələrini gücləndirirdi. O, tarixi keçmişimizə müraciət edir və Azərbaycan torpağının istiqlaliyyəti uğrunda mübarizə aparmış sənət adamlarını misal getirərək yazırı ki, Azərbaycan torpağında dünyanın dahi şairi Nizami Gəncəvinin məzəri vardır. Bu torpaqdə böyük materialist filosof, dahi dramaturq M.F.Axundovun xatirəsi yaşayır. Bu torpaqda, Xəzərin sahilində möhtəşəm «Qız qalası» kimi abidəmiz var ki, qədim tarixi keçmişimizdən xəbor verir. Azərbaycan xalqı və ziyalıları öz ana torpağının bu gözəl və şairanə abidələrini göz bəhəyi kimi qoruyacaq, onları faşist məmənilərinə qurban verməyəcəkdir. Süleyman Rəhimov «Biz qalib gələcəyik» publisist əsərində böyük imam həssi ilə yazırı: «Qurbansız qalibiyət olmaz! Biz qurbanlar verib qalibiyət aldığımız kimi, yenə də qurbanlar verib qalibiyət alacaqı... Şərqdən Avropaya azadlıq və demokratiya küləkləri əsəcəkdir».

Yazıcı Mehdi Hüseyn «Mübarizə və qalibiyət mahnları» adlandırıldığı publisist qeydlərində xalqımızın qəhrəmanlıqlarla dolu tarixi keçmişinə nəzər salıb, «Dədə Qorqud», «Koroğlu» dastanlarındakı qəhrəmanlıq motivlərini, nağıllardakı mübarizə səhnələrini günün tələbləri səviyyəsindən izah və təhlil edirdi. O göstərirdi ki, xalqımız ciddi imtahan qarşısında durmuşdur. Bu imtahandan şərəflə çıxmış üçün qəhrəman babalarımızın nəcib vətənpərvərlik ənənələrini göz bəhəyi kimi qoruyub, onların yolu ilə gedəcəkdir.

Mehdi Hüseyn müharibə dövründə yaranan Azərbaycan poeziyasının ayrı-ayrı nümunələrini təhlil edərək belə bir düzgün qənaəətə gəlirdi ki, XX əsr taunu – faşizm tarixdə baş vermiş bütün vəhşilikləri

kölgədə buraxmışdır. O, insan şüurunun ən yüksək təzahürlərindən biri olan şeirdə özünə qarşı sonsuz nifret və qəzəb doğurmuşdur:

Publisistika ədəbi tənqidə daha geniş yol tapaşaq onun ayrılmaz hissəsinə çevrildi. Məmməd Cəfərin 1945-ci ildə «Vətən uğrunda» jurnalında çap etdirdiyi «Ünvansız məktub» alovlu publisist qələmi ilə yaranmış fəlsəfi traktatı bunun ən yaxşı nümunəsi adlandırılara bilər.

Mühəribə illərində tənqid, publisistika və ədəbiyyatşunaslıq bilavasitə ədəbi proseslə qaynayıb qarışdı, onun yol yoldaşına çevrildi. Bu illərdə ədəbi tənqid özünün görüş tədqiq-təhlil məcrasını bir qədər də genişləndirərək adamlarda bədii əsərin təhlil vasitəsilə vətənpərvərlik, mübarizlik, düşmənə amansız olmaq kimi xüsusiyyətlər tərbiyə edirdi. Bu dövrdə ədəbi tənqid həyatı öyrətməklə yanaşı, eyni zamanda həyəcanlandırma, emosiya yaratmaq vəzifəsini də özü üzərinə götürmüş oldu. M.C.Cəfərovun «Poeziyamız Vətən mühəribəsi xidmətində», M.Arifin «Tənqidimizin yeni vəzifələri», «Şeirimiz Vətən mühəribəsi günlərində», Ə.Ağayevin «Qəhrəmanlıq hekayələri» və digər əsərlərdə həmin xüsusiyyətləri görmək olar. Belə ki, bədii əsərlərdə sərtlik, tənqidli əsərlərdə isə bədiilik artaraq bir-birinə xeyli yaxınlaşmışdı. Təsadüfi deyildir ki, tənqidçilər hekayə, oçerk, publisistikaya xüsusi meyl göstərildilərsə, şair və nasirlər də məqalə, resenziya, ümumiliyyətlə, hərəkət edən estetikaya – ədəbi tənqidə qızgın həvəs bəsləyirdilər.

Ədəbi tənqidlə sistemli və ardıcıl məşğul olmayan ədəbiyyatşunaslarının da ədəbi tənqidə tez-tez müraciət etmələri, sərf ədəbiyyat tarixi problemlərinin müasir həyatla, mühəribə və sülh məsələləri ilə əlaqələndirmələri məhz bununla izah oluna bilər. Təsadüfi deyil ki, mühəribənin ilk ilində «Faşizm insan mədəniyyətini məhv edir» məqalələr toplusu nəşr olundu. Bütün publisistika, tənqid və ədəbiyyatşunaslıq əsərlərinin mövzusu bir problem üzrə istiqamətləndirdi: hərb və sülh. S.Vurğunun «Azərbaycan yazıçıları mühəribə günlərində!» (1942), «Dövrümüzün yüksək əsərləri uğrunda» (1943), «Vətən mühəribəsi və ədəbiyyatımız» (1943), «Tənqid konfransına məktublar» (1944), M.Hüseynin «Ədəbi məktublar» (1945), M.Arifin «Ədəbiyyatımızda döyüşü surəti» (1942), C.Cəfərovun «Mühəribə və ədəbiyyat» (1943) və s. kimi məqalələrdə sülh, mühəribə, habelə onların sənət əsərlərindəki bədii əksisi, ön və arxa cəbhələrin işgūzar, fədakar adamlarının xarakterinin yaradılması məsələləri tədqiq edilir, müəyyən ümumiləşdirici nəzəri mülahizələr yürüdülür, konkret bədii materiallər təhlildən keçirilirdi.

Akademik H.Hüseynov bu illərdə filosof qələmini tənqidçi,

ödəbiyyatşunas təfəkkürü ilə birləşdirirək faşizmin ifşasına həsr edilmiş xeyli ədəbi-fəlsəfi, bədii-publisist məqalələr çap etdirmişdir. Onun «Faşizmin möhvi labüddür» (1943), «Ədəbi qeydlər» (1945) kitabları bu illərin möhsuludur. «Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi» (1943) ikicildliyi də məhz bu dövrdə yaradılmışdır.

S. Vurğun göstərirdi ki, ədəbi tənqid və publisistika bədii əsərləri səviyyəsində təsir bağışlayırıdı. Şanı yazırıdı: «Biz müharibə zamanı düşmənlərimizi yalnız.. hekaya və şeirlər yox, eyni zamanda tənqid və publisistik çıxışlar vasitəsilə də ifşa edə bilmişik».

## SƏMƏD VURĞUN (1906-1956)

Azərbaycanın xalq şairi Səməd Vurğun sovet şeirinin məşhur və gərkəmlı nümayəndələrindən biri, əz əsərləri və geniş tetməsi fəaliyyəti ilə şöhrət qazanmış sənətkardır. Onun həyat və yaradıcılığı xalqımıza, Vətənimizə sədəqətlə xidmətin parlaq nümunəsidir. Səməd Vurğun şəiri böyük və zəngin tarixi olan Azərbaycan ədəbiyyatında şərəflə bir yer tutur.

Səməd Yusif oğlu Vəkilov (Vurğun) 1906-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində, yoxsul kəndli ailədə anadan olmuşdur. O, uşaqlığını həmin kənddə keçirmiş və 1918-cı ilə kimi Salahlıda yaşamışdır. Kənd ibtidai məktəbini bitirirdən sonra ailəsi ilə birlikdə Qazaxa gəlmİŞdir. O zaman Qort müəllimlər seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürülmüşdü. Səməd Vurğun bu seminariyada təhsilini davam etdirmiŞdir.

Azərbaycanda Sovet hakimiyəti qurulduğdan sonra Səməd Vurğun komsomol sıralarına daxil olmuş, rayonun uzaq kəndlərində zəhmətkeş gənclər arasında foal təbligat işi aparmış, yeni komsomol özəklərinin təşkilində foal iştirak etmişdir. 1924-cü ildə Qazax müəllimlər seminariyasını bitirib, əvvəl rayonun Şıxlı və Köçəsgor kəndlərində, sonralar isə Gəncə və Quba məktəblərində müəllimlik etmişdir. Bu illərdə yaradıcılığa başlayan Səməd Vurğun «Qızıl Qələm Cəmiyyəti»nin Gəncə şöbəsində çalışır, yerli və mərkəzi mətbuatda araları şeirlərini çap etdirirdi.

1928-1929-cu tədris ilində təhsilini artırmaq üçün S. Vurğun Moskva Dövlət Universitetinin dil və ədəbiyyat fakültəsinə daxil olur, iki il orada oxuyandan sonra Bakıya qaydır, burada əvvəlcə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, sonralar isə Azərbaycan Dövlət

Pedaqojı İnstitutunun aspiranturasında oxuyur.

Moskva və Bakı mühiti gənc şairin coşgun ilhamına qol-qanad verir, o, bir-birinin ardınca «Mən də bir əsgər kimi», «Səriyyənin ölümü», «Şairin andı», «Raport», «Rot-Front» kimi şeirlərini yazar. İlk şeir kitablarını – «Şairin andı» (1930) və «Fanar» (1932) çap etdirir. Tez bir zamanda Proletar Yaziçiləri Cəmiyyətinin fəal üzvlərindən biri kimi tanınır. Onun əsərləri nəinki respublika, hətta Moskva mətbuatında çap olunur: şeirlərini məşhur rus şairləri – N.Aseyev, V.Luqovskoy, K.Simonov və b. tərcümə edirlər.

Səməd Vurğun 1935-ci ildə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitesinə üzv seçilir. 1936-ci ildə Azərbaycan SSR-in 15 illiyi münasibəti ilə Moskvada – Kremlədə partiya və hökumət rəhbərləri tərəfindən qəbul edilən Azərbaycan nümayəndələri arasında Səməd Vurğun da vardi. Həmin günlərdə S.Vurğun vətənin on yüksək mükafatına – Lenin ordeninə layiq görülür

1936-ci ildə S.Vurğun dahi rus şairi A.S.Puşkinin məşhur «Yevgeni Onegin» mənzum romanını yüksək ilham və sənətkarlıqla, həm də «Onegin qafiyəsi» adı ilə məşhur olan şeir formasını saxlamaqla tərcümə etmişdir. M.Qorkinin «Qız və ölüm» poemasının və böyük gürcü şairi Şota Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» poemasının bir hissəsini Azərbaycan dilinə tərcümə edən Səməd Vurğun «Puşkin medalı» və Gürcüstan MİK-in Fəxri fərmanı ilə mükafatlandırılmışdır.

S.Vurğun Azərbaycanın böyük oğlu Nizami Gəncəvinin ölməz «Leyli və Məcnun» poemasını da böyük sənətkarlıqla Azərbaycan dilinə tərcümə edir. Bütün bu yaradıcılıq işi Vurğun üçün böyük ədəbi məktəb olmuş, onun poeziyasının inkişaf və bühlurlaşmasında mühüm rol oynamışdır. S.Vurğun qələmini dramaturgiya sahəsində də sınaqdan keçirir və 1937-ci ildə XVIII əsr Azərbaycan şairi M.P.Vaqifin həyatını, mübarizəsini eks etdirən məşhur mənzum dramını – «Vaqif»ı yazır. 1938-ci ildə səhnəyə qoyulan «Vaqif» respublikada əsil mədəniyyət bayramına çevrilmişdir. Əsər rus dilində də tamaşa yoxulmuşdur. Bu pyesə görə 1941-ci ildə şairə SSRİ Dövlət mükafatı laureatı adı verilmişdir. 1942-ci ildə isə «Fərhad və Şirin» əsərinə görə ikinci dəfə SSRİ Dövlət mükafatı laureatı adını almışdır.

1938-ci ildə Ağdam və Quba rayonu zəhmətkeşləri S.Vurğunu Azərbaycan SSR, 1946-ci ildə isə SSRİ Ali Sovetinə deputat seçmişlər. Böyük Vətən müharibəsi illəri şairin çox fəal yaradıcılıq dövrü olmuşdur. Bu illərdə S.Vurğunun yüksək vətənpərvərlik hissi ilə yazdığı odlu antifaşist şeirləri xalqımızın məhəbbətini qazanır. Onun şeir-

ləri cəbhələrdə döyüşçülər arasında dildən-dilə gəzir, bir çox şeiri müsiqiyə salınır, nəgmə kimi məşhurlaşır. Bu şeirlərin bir qismi «Səadət uğrunda» (1942) kitabçasında nəşr olunur.

1945-ci ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, 1954-cü ildə isə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti seçilib, ömrünün axırına qədər bu vəzifədə çalışmışdır.

Anadan olmasının 50 illiyi münasibəti ilə ona Azərbaycanın xalq şairi və filologiya elmləri doktoru fəxri adları verilmişdir. Şair bədən yaradıcılığı ilə yanaşı məqalə, məruzə və çıxışları ilə də ədəbiyyat və elminimizin inkişafı yolunda fəal çalışırdı. Onun A.S.Puşkin, V.V.Mayakovski, Nizami, M.F.Axundov, Vaqif, Natəvan, C.Cabbarlı yaradıcılığına, eləcə də ədəbiyyat və incəsənətin bit sırə mühüm məsələlərinin həsr olunmuş məqalə və çıxışları, sovet yazıçılarının II Ümumittifaq qurultayında sovet şeiri haqqında məruzəsi (1954) ədəbiyyatımızın nəzəri inkişafına böyük kömək etmişdir.

Müharibədən sonra Ingiltərəyə, Almaniya Demokratik Respublikasına, Polşaya, Çinə və başqa xarici ölkələrə gedən sovet nümayəndələri sırasında Səməd Vurğun da olmuşdur. «Zəncinin arzuları» poeması, «Sülhü müdafiə edən mədəniyyət xadimlərinin ümumdünya konqresi haqqında» məruzəsi (1948) və «Avropa xatirələri» şeirlər silsiləsi (1951) bu illərin yadigarıdır.

Səməd Vurğun, Azərbaycan bolşeviklərinin XVII, XVIII və XIX qurultaylarında Azərbaycan K(b)P MK üzvlüyüünə namizəd, XX qurultayda isə üzv seçilmişdir.

Səməd Vurğunun «Şairin andı» (1930), «Fənar» (1932), «Könül döftəri» (1934), «Şeirlər» (1935), «Azad ilham» (1939), «Talistan» (1940), «Səadət uğrunda» (1942), «İstiqbal torənisi» (1947), «Muğan» (1950), «Mənim andım» (1950), «Dram əsərləri» (1950), «Dünyanın xəritəsi» (1951), «Aygün» (1956) kitabları vardır. Bundan başqa onun bir sıra kitabları rus, erməni, gürcü, türkmən və başqa xalqların dillərində çap edilmişdir.

1954-1955-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatı şairin seçilmiş əsərlərini üç cilddə nəşr etmişdir.

1960-1972-ci illərdə şairin «Seçilmiş əsərləri»nın altı cildliyi, 1976-ci ildə «Əsərləri» nəşrdən buraxılmışdır. 1985-ci ildən isə şairin yeddi cildliyi, «Seçilmiş əsərləri» (üç cilddə), «Məktəb kitabxanası» seriyasından «Seçilmiş əsərləri» buraxılmışdır.

Səməd Vurğunda hələ uşaqlıq illərindən ədəbiyyata, şeirə, müsiqiyə alovlu bir meyl və həvəs olmuşdur. İstər kənd həyatı, vətənin

zəngin, gözəl, səfali təbiəti, ıstərsə də xalq arasında yayılan, şöhrət tapan şıfahi xalq ədəbiyyatı, aşiq şeiri nümunələri gənc Səmədin sənətə coşgun meylini gücləndirən ilk amillərdən idi.

Səməd Vurğunun doğulduğu, uşaqlıq illerini keçirdiyi Qazax qəzası həm də ustad və kamil aşıqlar yurdu idi. Sadə, səmimi və həyatı aşiq qoşmalarında xalqın igid, mübariz oğullarından, vətənin təbii gözəlliklərindən, məhsuldar zəmirlərindən, uca, qarlı dağlarından, şış qayalarından, axar sularından, durna gözlü bulaqlarından, yaşıl yamaclarından, ceyran oylaqlarından, sona kimi süzən gözəllərindən, nakam məhəbbətin yanılı macəralarından danışılırdı. Bu qoşmalarda köhnə dünyada zəhmətkeş insanların məhrumiyyətlərindən, başına gələn bələldən, çəkdiyi cəfa və əziyyətlərdən, bəy, xan və ruhanilərin azğınlığından təsirli və yandırıcı şikayətlər edilirdi. Bütün bunlar həssas qəlbli Səmədə təsir edir, onu vətənimizin mavi poeziya səmasında süzmək üçün qartal uçuşuna hazırlayırdı.

Səməd Vurğun bir çoxları kimi yaradıcılığının ilk illerində kağız korlamamışdır. O, əlinə qələm aldığı gündən bədii sənətkarlığı ilə seçilən şairdi.

Səməd Vurğunun xoşbəxtliyi bir də onda oldu ki, onun gəncliyi, çıxəklənən istedadı inqilab dövrünə, yüksəliş illerinə təsadüf etdi, qu-ruluş bütün istedad sahiblərinin, o cümlədən Səməd Vurğun yaradıcılığının çıxəklənib parlamasına hər cür şərait və iinkan yaratdı.

1929-1931-ci illərdə Moskva universitetində oxuduğu zaman Səməd Vurğunun yaradıcılığında ciddi dönüş yaranır. Şair ilk qələm təcrübəsi zamanı yazdığı lirik parçalarda ifadə olunan bəzi intim meyləri pişləyərək, «Ölən şeirlərim» (1931) əsərini yazar.

Şair daim axtarışa id. Bu, təkcə məzmunda yox, formada da özünü göstərir. Şairin əhval-ruhiyyəsinə məxsus məzmun özünə münasib yeni-yeni formalar götərirdi. Şair ənənəvi klassik formalardan da ustalıqla istifadə edirdi.

Kənddə və şəhərdə gedən yeni quruculuq işləri, kəskin sinif mübarizə şəraitində köhnə kəndin yerində yeni kəndin yüksəlməsi şairin qələminə və ilhamına istiqamət və qüvvət verir. O çox doğru düşündürdü ki, belə bir gündə «mavi buludların rənginə uymaqq» və «gəcələrin sarımtıraq, çarpaşıq görünüşündə həyat axtarmaqq» bu günün şairinə yaraşmaz:

Odur ki, mən  
Sınıflar döyüşündən törənən  
Bir əsgər kimi,

Şeirlərimi şüarlara döndərirəm.  
Onları son döyüşün  
İlk cəbhəsinə göndərirəm!

Bu, şairin səmimi etirafı və andı idi.

Şair ədəbi fəaliyyətini böyük quruculuq işlərindən kənardə təsəvvür edə bilmir, «kölən şeirlərindən» uzaqlaşaraq özünü milyonların şairi adlandırır, şeirinin əsl qidasını, məzmununu, ahəng və musiqisini fərəhli yeni həyat quran adamlarımızın mübarizəsindən alır, səsini onların səsinə qatır:

Vur!  
Dedim, vur!  
Zərbələrini  
bərk vur!  
Mənim arzum budur:  
Qollarına  
yeni qüvvələr gəlsin;  
Və sənin  
Əlinlə yüksəlsin  
Kirli,  
yamaqlı kəndimiz,  
Üklü,  
alıqlı kəndimiz («Raport»).

1935-1945-ci illərdə Səməd Vurğun yaradıcılığında yeni bir dövr başlandı. Müasir siyasi mövzular, yeni məfkurənin ardıcıl təbliği, kütlələri səfərbərliyə alan qüvvətli mahni və şeirlər şairin yaradıcılığında əsas və mühüm yer tutdu. Çox çəkmədi ki, S. Vurğunun bir mübariz, fəal, istedadlı şair kimi yalnız Azərbaycan oxucuları deyil, bütün Sovet İttifaqı oxucuları tanımağa başladı.

Bu illərdə yazdığı bir sıra qüvvətli əsərlər Səməd Vurğun şeiri-nin siyasi-fəlsəfi məzmun və məfkurə cəhətdən nə qədər möhkəmləndiyini, xalqımızın qələbələrindən ilham aldığıni, keyfiyyətcə çox zənginləşdiyini göstərən əsərlərdir.

Səməd Vurğun nədən yazar-yazsın, onun əsərlərində bir filosof xəyalı, alim təmkini, təfəkkür üstünlüyü vardır. Onun ilhamlı qələmi həyatı, hadisələri, adamları bir tərefdən yox, hər tərefdən, birinci növbədə məfkurəvi tərefdən, yəni məna cəhətindən işıqlandırır.

Ənənəvi hal olaraq gözələ, aşiqə, bülbülə, bənövşəyə, durnaya,

saza, dağlara, dərələrə Azərbaycan ədəbiyatında yüzlərlə şeir qoşulmuş, nüahnə deyilmişdir. Bu niövzuların özü də Səməd Vurğunun şeirində başqa məzmun və keyfiyyət kəsb etməkdədir. Şairin təsvir etdiyi gözəl kimdir?

Bir gəl tanış olaq, ellər gözəli!  
Aşıqlar adını çalır sazında..

Mən demədim sənə. «Ay ağızı püstə!»  
Havadır oylağın, yerdir vətənin.

Dumanlar içindən. . . əli göz üstə  
Qoca Şərq boyanır dalınca sənin.

Göylərə hay vurub, hayqıranda sən  
Sular sakit axır, udur səsini.

Leyla! Yollardakı hər bir düşərgən  
Dəyişir dünyamın xəritəsini!..

Bu, daha köhnə qəzəl şeirinin pərəstiş etdiyi gözəl olmadığı kimi, bu şeir də o şeir deyildir.

Gənc təyyarəçi Leylanın şərəfinə deyilən bu mahnida səmimi lirika, qanadlı romantika, qadın qəhrəmanına bir qardaş məhəbbəti vardır. Bu təkcə şairin duyğuları deyil, ümumən vətənin və xalqın səmimi duyğularını təmsil edir.

Sənətin realizmi yollarında ardıcıl irəliləyən Səməd Vurğun yaradıcılığında yüksəlişə doğru can atan fəal bir romantika vardır. Ümumiyyətlə, şairin realizmi də, pomantikası da yeni keyfiyyət daşıyır. İstər məşhur pyeslərində, istərsə də şeir və poemalarında S.Vurğun həmişə həyata arxalanıb, qanadlı xəyalə meyl edən şairdir. Onun fikrincə, xəyal bəsləmək insanın hünəri və yüksəkliyidir.

Meyvəsiz ağacdır xəyalsız insan,  
Günəşsiz bir bahar saralıb solar,  
Xəyalsız gələcək qaranlıq olar.

Bu xəyal zəminsiz, bünövrəsiz deyildir. Səməd Vurğunda xəyal ictümai hadisələrin istiqamətverici cəhətlərini tapıb, ilk sıraya çəkmək və onları yüksək əməllər baxımından mənalandırmaq şəklində verilir.

Adamların şəxsı, daxili aləmi lirik üslubla veriləndə də Səməd Vurğun gələcəyi, ideallarla yaşamağı və fərəhələnməyi unutmur. Bu hal şairə imkan verir ki, hadisələri bəsətlikdən, təsadüfilikdən, məişətin min cür xirdalığından xılas edib, onları tarixin əsas inkişaf qanunları ilə işiq-landırsın.

Səməd Vurğun həyatı ictimai mübarizədən, səadəti isə qəhrəmanlıqdan kənardə düşünmür. İnsan məşhumu şairin əsərlərində qəhrəmanlıq və vətən məşhumu ilə sıx bağlıdır.

Şair vətənimizin azadlıq və səadətinə xalqımızın bir əsrə yaxın apardığı gərgin, zəfərlərlə dolu mübarizənin fərəhli nəticəsi kimi baxır. Nikbinlik, mübarizlik, siyasi kəskinlik, mənə aydınlığı onun şeiriñin səciyyəvi ideya və məzmun keyfiyyətlərindəndir.

Son əsrə qədər Azərbaycan şeirində ərəb-fars söz, ifadə və qaydaları bədii dilin inkişafına çox mane olurdu. İnqilabdan əvvəl bu sahədə müəyyən naılıyyətləri qazanılsa da Azərbaycan şeir dilinin yad tosirlərdən tamamilə qurtarması, sadə, təmiz, səlis, şirin ana dilinin canlı şeirdə tam üstünlük kəsb etməsi ancaq inqilabdan sonra mümkün olmuşdur.

Bu yolda Səməd Vurğunun yaradıcılığının rolü az deyildir. Onun şeir dili söz ehtiyatı, ifadə xüsusiyyəti və bədii vasitələri etibarilə müasir Azərbaycan poeziyasında zəngin və musiqili bir dildir.

Şair zəngin aşiq şeirindən, xalq dilindən və şifahi ədəbiyyatdan qidalanaraq, rus sovet şeirinin yeniliklərindən səylə öyrənərək şeir dilində orijinal bir yol tutmuşdur. O da Sabir kimi, xalq söz və ifadələrinin cəsarətlə şeirə götürür, bədii dildə tərəvət verir, onu zənginləşdirir.

Səməd Vurğunda bii tərəfdən aşiq şeirinin, xalq poeziyasının sadə və somimi hiss və formalarını, ikinci tərəfdən Nizami, Füzuli, Vaqif, Puşkin, Mayakovski şeirinə inəksus böyük ideyalılıq, yüksək sonatkarlıq xüsusiyyətlərini görürük.

Klassik ədəbiyyatın on yaxşı ənənələri bu qüdrətli şairin yaradıcılığında bir vəhdət təşkil etməkdədir.

Vətənpərvərlik ruhu, ana vətənə dərin məhəbbət və sədaqət Səməd Vurğunun yaradıcılığında əsas yer tutur. Hələ şairin 1933-cü ildə yazdığı «Azərbaycan» şeirində bu ruhun parlaq ifadəsini görüürük. Tosadüfi deyil ki, şeir məşhur bir el mahnisına çevrilmişdir:

El bilir ki, sən mənim sən,  
Yurdum, yuvam, məskənimsən,  
Anam, doğma vətənimsən!

Ayrılarımı könül candan?  
Azərbaycan, Azərbaycan!..

\* \* \*

Alman-faşist işgalçılara qarşı xalqımızın apardığı Böyük Vətən müharibəsi dövrü Səməd Vurğunun ən fəal yaradıcılıq illəridir.

Şairin bu dövrdəki şeirləri səmimi, daxili bir həyəcanın vətəndaşlıq motivləri ilə zəngin ifadəsi idi. Həminin yazdığı mövzulardan yazanda da Səməd Vurğunun poetik səsi aydın seçilirdi.

Mühəribənin ilk günlərində şairin tam səfərbərlik şəraitində yazdığı şeirlərindən bir neçəsini («Ananın öyüdü», «Vətən keşiyində», «Şəfqət bacısı», «Qızıl şahınlər») nəzərdən keçirsek bunu çox qabarlıq şəkildə görərik.

«Vətən keşiyində» şeiri mahiyyət etibarilə şairin səfərbərlik çağırışı, əsgəri andıdır:

Bilsin ana torpaq, eşitsin vətən,  
Müsəlləh əsgərəm mən də bu gündən!  
Qoy vətən torpağı ayağa qalxsın,  
Hər igid gözündən ıldırım çaxsıń!..

«Şəfqət bacısı» şeirində şair Vətən qızlarını bir əsgər kimi döyüşə, cəbhəyə çağırır. Şairin əsərində – döyüşə gedən vəfali və fədakar bir qardaşın öz doğma bacısı ilə etdiyi söhbətdə ən ağır gündə ən yaxın adamların bir-birinə müraciəti, dərin hissi münasibəti duyulmaqdadır.

Səməd Vurğun ən kiçik bir hadisəni də yüksək ideyalar, böyük məqsədlər, inkişafın əsas, ümumi səciyyəsi baxımından mənalandırmağı bacarıır. Buna görədir ki, şairin mövzu dairəsi geniş, həm də ictimai-siyasi cəhətdən mənalıdır. O, nədən yazırsa-yazısın, öz əsas məfkurə meyllerini, həqiqi vətənpərvərliyi, humanizm, beynəlmiləcilik ideyalarını bu və ya başqa dərəcədə ifadə etmiş olur. Səməd Vurğunun şeirlərini diqqətlə oxuyanda qəribə bir vəhdət duyulur. Şair həm gündəlik aktual hadisədən danışır, həm də insan şüurunu uzun müddət məşğul edən fikirlər irəli sürür.

Şairin ağır günlərdə üzünü doğma Moskvaya çevirərək oraya qüvvət, nicat, həyat, işiq və səadət ocağı kimi müraciət etməsi heç də təsadüfi deyildir. Şair yaxşı bilir ki. Moskva xalqımızın qüdrət mənbəyi, bütün bəşəriyyətin azadlıq, səadət yolunda mübarizəsinin istinadgahı və bayraqdarıdır. Səməd Vurğunun özü də bütün yaradıcılıq inkişafı ilə və-

təninizin paytaxtına dərin, səmuni övlad məhəbbəti ilə bağlıdır.

O, quduz faşist dəstələrinin paytaxta can atdığını belə ifadə edir:

Sən ey xəyalılıq deyib güldüyüm,  
Qədrini canımdan əziz bildiyim,  
Tarixlər şahidi qocaman şəhər!  
Nədir qəlbindəki o döyüntülər!

Şair o ağır günlərdə də paytaxtin qüdrətinə, oradakı insanların birləşmiş əzminə, düşmənin Moskvaya yaxın düşə bilməyəcəyinə inanır və bu inamı həqiqi vətəndaş vüqarı ilə söyləyirdi:

Moskva! Basılmaz sənin qüdrətin!  
Canlı heykəlisən əbədiyyətin!

Şairin bu dövrdə yazdığı «Ukrayna partizanlarına» (1942) şeiri qohrəman partizanların - xalq intiqamçılarının misilsiz hünər və fədakarlıından bəhs edən bir iftخار nəğməsidir.

Satıra, tənqidçi gülüş bütün böyük sənətkarlara xas bir xüsusiyyətdir. Ancaq bəziləri istedadlarını başqa bir istiqamətə, varlığın lirik-romantik və ya epiq təsvirinə həsr etdikləri üçün satirik əsərlər onların yaradıcılığında əsas yox, epizodik yer tutur.

Səməd Vurğun yaradıcılığında da belədir. Onun böyük həcmli əsərlərindəki satirik təsvirləri («Vaqif»də Şeyx Ali, Təlxək və s.) nəzərə almasaq, o cəmisi yeddi-səkkiz satirik şeir yazmışdır. («Çıl toyuğun yumurtası», «Karyerist», «Xeyrə-şərə yaramaz», «London qarısı», «Belələri də var» və s.). Sayı az olan bu nümunələrin özü də şairdə satirik istedadının zəif olmadığını göstərir.

«Avropa xatirələri» şeirlər silsiləsindən «London qarısı» şeirində şair burjua əxlaq normalarına və mövişətinə aid səciyyəvi faktlar gətirir. Müasir burjua cəmiyyətində insani hissələrin necə cılızlaşdığını görmək üçün varlı bir ingilis xanımının tərcüməyi-hali ilə tanış olmaq kifayətdir. Bu milyonçu xanım həyatın mənasını kef və əyləncədə görür. Onun qaranlıq könlündə nə sevgi, nə ailə, nə də uşaq hissi vardır.

O, ərə getmədi, niyə də getsin?  
Nə ev, nə ailə, məhəbbət nədir?  
Dedi: «Bu nemətə kasıblar yetsin,  
Mənim ki, dövlətim bir xəzinədir!»

Qadın gəncliyini, ömrünün gümrəh çäqlarını pis əməllər və pozğunluqla keçirdikdən sonra dişləri laxlayır, başı ağarır və daha onun adını çəkən, qapısını açan olmur. Qarımış qadın meylini bir köpəyo sahər, onunla ünsiyyət bağlayır, canından artıq sevdiyi «əzizi»nə bəzək-düzək verir, onu curbəcür ləzzətlə xörəklərlə bəsləyir.

Səməd Vurğun, öz lirikasında olduğu kimi, satıralarında da mühüm ictimai-siyasi məsələlər qoyur, kinayəli gülüşü ilə köhnə dünyani, onu təmsil edən adamları, adət və duyğuları qəmçiləyir. Bu şeirlərdə də şair xalq idrakına, xalq həyat və mənəviyyatına əsaslanır; satira hədəfini bəzən eynən götirdiyi xalq məsələ, atalar sözü ilə döyür («Foyuq banlayanda başı kəsilər», «Nə tüsəngin çaxmağıdır, nə sünbənin toxmağı», «Qurbağalar fil olmaqçın şışər, şışər, partlayar» və s.).

Sadəlik, aydınlıq, konkretlik bu satıraların əsas məziiyyətidir. İstər süjetli və istərsə sütjetsiz yazılmış bu əsərlərin hamisində qiymətli bir ictimai fikir, ümumiləşdirilmiş bir nəticə verilir. Bu şeirlər yalnız mövzu və məzmunu ilə yox, həm də bədii keyfiyyəti, forması, təsvir tərzi, ahəngi ilə də yeni və orijinaldır.

Şair təmkinli kinayə və gülüşdən istifadə edərək obyekti satıra hədəfinə elə məhərətlə çeviriib ifşa edir ki, oxucu ciddimi, ya satirikmişəir oxuduğunu ilk baxışda çətin seçilir. Əsər üzərində fikirləşdikcə biz tənqidi gülüşün özündəki ciddiyyət və dərin mənəni dərk edib düşünürük. Bu əsərlərdə müəllifin həm klassik satira ustalarımızın, həm də böyük Mayakovskinin öldürücü tənqidi gülüş ənənələrinə dərin sədaqətini aydın görürük.

\* \* \*

1930-cu ildən başlayaraq şair müasir və tarixi-əfsanəvi mövzularda bir çox poemalar yazmışdır. Bunlardan «Komsomol poeması» (1931-1956), «Ölüm kursüsü» (1934), «26-lar» (1935), «Qız qalası» (1935), «Bulaq əfsanəsi» (1945), «Dar ağacı» (1935), «Ölən məhəbbət» (1935), «Aslan qayası» (1935), «Galistan» (1935), «Üsyən» (1936), «Bəsti» (1937), «Ayun əfsanəsi» (1941) qeyd etmək olar. Vətən müharibəsi illərində və sonralar şair «Bakinin dastanı» (1944), «Zəncinin arzuları» (1948), «Muğan» (1949), «Köhnə dostlar» (1949), «Leninin kitabı» (1950), «Aygün» (1952), «Zamanın bayraqları» (1952) poemalarını yazmışdır.

Ana dilimizin şeiriyyət və ahəngini dərindən duyan, onu yaradıcılığı ilə daha da zənginləşdirən S. Vurğun yeri gəldikcə əsərlərində xalqımızın mübariz ruhunu, onun yaşamaq və həyat eşqini, adət və ənənələrini, nikbinlik və inamla dolu fəlsəfəsini tərennüm etmiş,

ürəklərdə özünə əbədi heykəl yaratmışdır. O, milli mədəniyyətimizin və bəşər mədəniyyətinin ən gözəl və nəcib xüsusiyyətlərini davam etdirərək yeni Azərbaycan ədəbiyyatını daha da zənginləşdirmişdir. Büyük yaradıcılıq və tükənməz istedad sahibi olan S.Vurğun yeri gəldikcə hiss və duygularını romantik bir şəkildə ifadə etməyi də bacarırdı. «Ayın əfsanəsi» poemasında təsvir olunan hadisələr və obrazlar romantik planda verilir. Ay və Günəş haqqında əfsanə və rəvayətlər yalnız Azərbaycan folklorunda deyil, ümumiyyətlə bir çox xalqların folklorunda mövcuddur. Fərq bundadır ki, bu əfsanə və rəvayətlərin əksəriyyətində Ay və Günəş oğlan və qız kimi təqdim olunur. S.Vurğunda isə Günəş ana, Ay övladıdır. Maraqlıdır ki, poemada təsvir olunan hadisələrə müəyyən dərəcədə sosial-fəlsəfi məna verməyə çalışan şair əfsanələrdə mövcud hadisələri qismən dəyişdirmiş, Ayın yerə enməsi əhvalatını poemaya əlavə etmişdir. Yaşadığımız torpağın hər şeydən üstün olduğunu göstərməklə şair insan əməyi və zəkası ilə çıçəklənən Yerin gözəlliyini və üstünlüyünü tərənnüm edir. İnsanla, onun bitib-tükəmnəməyən qüvvə və bacarığı ilə ilk tanışlıq Ayda insana qarşı böyük hörmət hissini oyadır.

Mən onda bildim ki, yaranmaq nədir?  
Bəşərsiz kainat bir viranədir.  
Bildim, insan kimi böyük bir qüvvət  
Hələ yaratmamış bizim təbiət.

Poemaya həmçinin didaktik məna verən şair əsərin əvvəlində deyir ki, «Bəzən ehtiyatsız kiçik bir xəta, böyük faciələr yaradır».

«Komsomol poeması»nı şair yazımağa başladığı illərdə bu janrı az müraciət olunurdu. Xüsusən müasir həyatı əks etdirən poemalar yox dərəcəsində idi. Bununla belə, S.Vurğun qələmə aldığı ilk epik əsəri «Komsomol poeması»nın mövzu və əhatə dairəsini çox geniş götürmüştü.

Şair ən aktual, ən mühüm bir məsələni – Azərbaycanda yeni həyat uğrunda gedən mübarizəni və burada komsomolçu gəncliyin rolunu bədii boyalarla göstərmək istəmişdir.

Poemada Azərbaycan qızalarından birində komsomol təşkilatı, bu təşkilatın mülkədarlara, qolçomaqlara, qaçaqlara qarşı mübarizəsi verilir. Əsərdə bolşevik Çalpapaq Kəram, təmkinli, iradəli, zehni açıq, hünərli gənc komsomolcu Bəxtiyar, sadə ürəkli, bir qədər sentimental əhvalı-ruhiyyəli Cəlal, qəribalıkları ilə diqqəti cəlb edən Mir Paşa, gözəl, alagöz Güzar, Cəlalın sevgilisi Humay, qaçaq Gəray bəy, aşiq

Vəli və b. surətlər vardır. Ancaq surətlərin hamısı eyni dərəcədə aydın və kamil təsvir edilməmişlər.

Cəlal həssas qəlbli, Humayı odlu məhəbbətlə sevən gəncdir. Onun sevgisində şüurdan çox hiss hakimdir. O, şahidi olduğu içtimaiyyəsi hadisələrin mahiyyətini yaxşı dərk etmir. Bəxtiyarın haqlı, ağıllı məsləhətlərinə qulaq asmir, eşqını hər şeydən üstün, vacib bilir. «Qəlbinin, nəfsinin dustağı» olan, «sevdalar düşkünü» komsomolçu Cəlal, Humayın təkidi ilə qaçaq Gərayın yanına, onun «razılığını almağa» gedir, qalın meşədə, üstündə şahinlər dolaşan dağ döşündə — «Qaçaqlar» dağında onu tapıb az qala yalvarır.

Poemada təsvir olunan insan surətləri canlı olduqları qədər də el-vandır. Cəlal nə qədər xəyalpərvər, sevdalı isə, Bəxtiyar o qədər işgizər, ayıq, uzaqqörəndir. Humay nə qədər sevimli, mülayim, həssas şəxsiyyətdirsə, atası Gəray bəy bir o qədər zalim, qansız, vəhşi təbiətlidir.

Cəlal və Humayın sevgi macerasından başqa poemada Bəxtiyarla Gülzinin məhəbbəti də tərənnüm olunur. Oxucu hiss edir ki, bu gənclərin sevgisi daha real və möhkəm, təbii bir zəmində, sağlam əsaslarla qurulur. Güzar Bəxtiyarın diqqətini ilk dəfə bu sözlərlə cəlb edir:

Bəxtiyar, məni də komsomola yaz!

Poemanın bəzi hissələrində, xüsusən «İlk görüş» adlanan böyük fəslində əsas süjet xəttindən kənar ricətlər, mühakimələr başlıca yer tutur. Burada müəllif ilk sətirlərdə qızla oğlanın görüşündən söz açır, sonra tamam başqa mətləblərə keçir. Bahardan, sevgidən, həyatın mənasından, Vaqif, Babək, Leyli-Məcnun, Fərhad-Şirin haqqında, hətta şair masası başında əyləşən zaman evdəki vəziyyət haqqında (uşaq səsi) söhbətlər gedir. Bu kimi kompozisiya qüsurları, şübhəsiz ondan irəli gəlir ki, müxtəlif zamanlarda, müxtəlif şəraitdə yazılan fəsillər arasında bədii əlaqəyə bəzən lazımı diqqət yetirilməmişdir.

Səməd Vurğun şeirinə xas bədii keyfiyyətləri zəngin xəyal, məzmun dərinliyi, müasirlik, yüksək həyəcan, dürüst və kəsərli deyilmiş şairanə sözlər və aforizmləri burada da görmək olar.

Poemanın şairanə bir dil, alovlu bir ilham, vətənpərvərlik ruhu ilə yazılışı, demək olar ki, bütün fəsillərdə hiss olunur

Səməd Vurğunun «26-lar» poeması dövrün ümumi yiğcam mənzərəsini, kapital ağalığının zəhmətkeşlər üzərindəki ağır və dözülməz təzyiqini təsvir edən bir müqəddime ilə başlanır. «Bir tikə çörək» üçün vətonindən didərgin düşən və zəmanə qoçularının gülləsi ilə məhv olan hambal, onun ailəsi, yetimləri acı və təsirli lövhə olaraq oxucuda

köhnə dünyaya nifrəti gücləndirir.

Səməd Vurğun pyeslərində olduğu kimi, poemalarında da təsvir etdiyi müsbət adamları adı və ümumi məişət səviyyəsindən yüksək-lərə qaldıraraq, onları özünəməxsus həyatı romantika ilə silahlandırır.

«Talistan» poemasında kənd keçmiş və ındisi ilə birlikdə götürülərək, müqayisələr vasitəsilə verilir. Kapitalist dünyasındaki əsarətin müqayisəli təsviri, xüsusən, keçmişlə hal-hazırın, köhnə həyatla indiki həyatın müqayisəsi inqilabın ilk on illərində, hətta müharibəyə qədərki ədəbiyyatımızda çox dəb düşmüş bədii üsul idi. Səməd Vurğunun «Talistan» əsəri də bu cəhətdən şairin səciyyəvi poemalarındandır. Ancaq burada müqayisə, ümumiyyətlə yox, əsasən kənd həyatı dairəsində aparılır. İkinci tərəfdən, bu müqayisə məntiqi mühakimə yolu ilə yox, canlı bədii lövhələr vasitəsilə, möhkəm bədii məntiq əsasında aparılır. Uçüncü tərəfdən şairin müqayisələri seyrçi, təsviri yox, fəal, mübariz, tendensiyalı mahiyyət daşıyır.

Bu müqayisələrdə bir tərəfdən köhnə kəndin faciələri, «azacıq aşım, ağrımaz başım» – deyən kəndlinin fəlakəti, digər tərəfdən də yeni quruluşun xilaskarlıq mahiyyəti, yeni həyat, «içəridən: yarat – deyə əmr edən» böyük bir qüvvə görünür. Şair poemada Azərbaycan kəndinin, necə deyərlər, canlı bədii lövhələrdə müxtəsər tarixçəsini verir.

«Talistan» poeması yalnız məzmunu ilə deyil, yazılışı, sənətkarlıq xüsusiyyətləri etibarilə də şairin ən yaxşı əsərlərindən sayılır. Burada müvəffəqiyətli müqayisələr, məcazlar, xitablar, bədii suallarla yanaşı həmişə yadda qalan gözəl kəlamlar da vardır.

Kəndin, onun sadə, sırávı adamlarının həyat və məişətinə həsr olunmuş bu poema oxucuda mənhus keçmişə nifrət, həyatımızın inkişafından doğan iftخار və sevinc hissini, hadisələrə nikbin münasibəti daha da qüvvətləndirir.

Klassik ədəbiyyatımızda (M.F.Axundov, C.Məmmədquluzadə və Ə.Haqverdiyevin əsərlərində) əsas yeri məzlum, məhkum kəndli kütlələri tuturdusa, sovet dövrü ədəbiyyatında, o cümlədən Səməd Vurğunun əsərlərində əsas yeri azadlıq və səadət yolunda vuruşan, yeni həyat quran, yeni dünya yaradan, mübariz ruhlu qəhrəmanlar (Bəxtiyar, Bəsti, Sarvan, Usta Murad) tutur.

Şairin 1944-1946-cı illərdə yazdığı «Bakının dastanı» poemasında Bakının inkişafından, qaynar və coşgun quruculuq həyatı keçirən fədakar əmək adamlarından, onların elm və mədəniyyət sahəsindəki nailiyyətlərindən bəhs olunur. Əsər baş mövzu ilə, Bakı mövzusu ilə bağlı, həm də müstəqil bədii əhəmiyyəti olan ayrı-ayrı nəğmələr şək-

lində yazılmışdır. Burada da S. Vurğun şeirinə məxsus yüksək pafos, dərin təmkin, xəyal zənginliyi özünü göstərməkdədir.

\* \* \*

S. Vurğunun yaradıcılığında müasir mövzuda yazdığı əsərlər içərisində «Zəncinin arzuları» (1948) poemasının xüsusi yeri vardır.

Bu əsər şairin hələ 30-cu illərdən bəri beynəlxalq mövzularda yazdığı, məzлum xalqların faşizmə, dünya imperializminə qarşı qurtuluş mübarizəsini təsvir və tərənnüm edən, sağlam, siyasi istiqamətli gözəl şeirlər silsiləsinin («Mən də bir əsgər kimi», «Ölüm kürsüsü», «Rot-Front», «Yandırılan kitablar») davamı və inkişafı sayla bilər. Bu əsər həmin silsilədə mühüm yer tutur. Çünkü burada yalnız əsərin qəhrəmanı olan zənci və onun taleyi göstərilmir, eyni zamanda, ümumi irtica dünyası, imperializmin canavar təbəti keskin ifşa olunur.

Zənci kimdir? O, Amerika imperialistlərinin zülmü altında yaşayın və əslər boyu istismar məngənəsində sıxılan bir xalqın tipik nümayəndəsidir. İndi, bütün xalqların öz azadlıqları uğrunda ayağa qalxdıqları bir zamanda, şübhəsiz ki, «iliyinə bıçaq dayanan» qara zənci «yayaqdakı tūfeng kimi açılacaqdır», «qəfəsdəki pələng kimi zəncirini gəmirəcəkdir». Zənci üzünü tərəqqipərvər bəşəriyyətə, azad xalqların nümayəndələrinə tutaraq dollar dünyasının zülm və işgəncələrindən acı-acı şikayetlənir:

- Amerika, yeni dünya, vətənimdir, dedim bayaq,  
Qızıl, gümüş mədənidir yarandığım qara torpaq.  
Fəqət, mənim bu torpaqda yaşamağa haqqım varmı?  
Vətənsiz də insan olan insan kimi yaşayarmı?

Doğma vətəni zənciyə düşmən kəsilmişdir. «Hünəri dəniz qədər bir rəssam» olsa da, vətəndən zəncini adam hesab eleyən yoxdur. Amerika bankırlarının yazdığı «qanunlar» zəncini qanundan kənar, insanı hüquqlardan məhrum etmişdir. Səməd Vurğun həssas, istedadlı bir insan olan zəncinin faciəli həyatını onun öz dili ilə yaniqli, kədərli, həm də qəzəbli bir dillə qələmə alır.

Zəncinin «haqq» deyən güclü səsi ümmanları, fəzaları yarıb keçir. Açı taleyini dərin həyəcan və məhəbbətlə təsvir etdiyi zəncini şair bu gün qəti qurtuluş mübarizəsinə girişən müstəmləkə və yarımüstəmləkə xalqlarının bir timsali kimi vermişdir.

Səməd Vurğun «Bəstii», «Zəncinin arzuları» və ya «Ölüm kürsüsü» poemalarında çoxmu hadisəni qələmə almışdır? Həc də yox!

«Bəstı»də sadə bir kənd qızının azad, məhsuldar zəhməti əsl şairanə bir qüdrətlə tərənnüm olunmuşdur. «Zəncinin arzuları»nda isə süjet daha sadə, ilk nəzərdə hətta bəsittir. Müəyyən və məsul bir məclisdə sıravi sənətkar – zənci rəssam öz taleyindən, şəxsi, içtimai faciəsindən danişır. Şikayət edir.

Bəs necə olmuşdur ki, bir nüqtin təsvirini verən əsər yüksək bədil sənət nümunəsi kimi şöhrət qazanmışdır?

Ona görə belə olmuşdur ki, şair bu hadisəni adı, həyatı vəziyyətdən çıxarıb xəyal gücü ilə ona qanad vermiş, böyük bədil ümumiyləşdirmə səviyyəsində eks etdimişdir.

Səməd Vurğunun qəhrəmanı oxucunun nəzərində bir natıq, bir rəssam kimi yox, bütöv bir xalqın, hətta bütün müstəmləkə xalqlarının imperialist ağalara ittiham deyən mübariz döyüçüsünə çevrilmişdir. Zəncinin ağızından od töküür. O, sözünü bir məclisə yox, bütün yer üzünə deyir. O, sözünü yalnız məntiqi mühakimə ilə yox, odlu bir qəlbələ, həyəcanla, ürək çirpintiləri ilə deyir.

«Zəncinin arzuları» aktual siyasi mövzuda, kəskin və həyəcanlı poetik dillə yazılmış poemadır:

Onun qara gözlərindən bir ildirim çaxdı, keçdi.

Ürəyinin qızıl qanı ürəyimdən axdı, keçdi.

Bu əsər müharibədən sonraki şeitəmizin görkəmli nailiyətlərindəndir.

«Muğan» isə sürətli quruculuq illərinə, istehsalat həyatına həsr edilmiş iri hacmli poemadır. S. Vurğun burada adamlarımızın yaradıcı əli ilə dəyişən, yeniləşən, quru səhradan nəhəng sənaye və mədəniyyət ocağına çevrilən Muğanın müxtəsər, şairanə tarixçəsini vermək istəyir.

Ayrı-ayrı nəğmələr şəklində yazılsa da, əsərdə müəyyəyon bir süjet istiqaməti, məzmun vəhdəti vardır. S. Vurğun burada da bədil ümumiyləşdirmələr, ən kiçik həyatı hadisələrdə böyük mənalar axtarış tapmaq yolu ilə getmişdir. Muğan poemada adı, məhdud coğrafi məfhum kimi alınır. «Şəfəqlər içində sayışan Muğan» azad və qüdrətli Vətənəmizin gözəl və xoşbəxt bir parçasıdır, bədili surətdir.

İnşaat qəhrəmanı Sarvanla tarla qəhrəmanı Manyanın bəhsləşməsini təsvir edən səhnədə biz hər iki qəhrəmanın əmək qüdrətinin konkret təsvirini görürük.

Səməd Vurğunun əsas müsbət qəhrəmanları daxilən zəngin adamlardır.

Şəxsîyyətə pərəstişin təqnidindən sonra Səməd Vurğunun yaz-

dığı «Zamanın bayraqdarı» poeması şairin digər əsərlərindən bir çox cəhətdən seçilir. Poemada XIX əsrin axırlarından başlayaraq dünyada gedən azadlıq mübarizələrinin geniş panoramı verilmişdir.

Səkkiz fəsilli bu poemada, demək olar ki, lap qədimdən bəri insanlığın keçdiyi mübarizələr tarixi şairanə hiss və həyecanla, həm də müxtəsər, yığcam şəkildə izlənir, tərənnüm olunur.

Əsərdə ictimai faciələrin ümumi mənzərəsi ilə yanaşı ayrı-ayrı inqilab qəhrəmanlarının şanlı mübarizəsi, həqiqət, azadlıq yolunda qurban getməsi də göstərilir.

Hələ bu əsərə qədər inqilab və azadlıq qəhrəmanlarının yüksək, həyecanlı bir dillə tərənnümündə S. Vurğunun müvəffəqiyyətli yaradıcılıq təcrübəsi («Xanlar», «26-lar», «Ölüm kürsüsü») var idi. Bu əsərdə də şair ilhamına xas həyecanını, eyni zamanda təmkinini saxlamışdır.

Poemanın sonrakı fəsillərində şair azadlıq hərəkatının yüksəlişini, yeni mərhələlərini, adamların həyatını keçmişin ağır, məhrumiyətli mənzərələri ilə müqayisədə tərənnüm edir. Bu müqayisə də çox canlı, əyani, həqiqi faktlar üzərində aparılır.

Keçmişdə Azərbaycanın fəhlə və kəndliləri, «Odlar ölkəsi» adlanın bu yerlərin zəhmət adamları işıqdan, səadətdən, maddi nemətlərdən məhrum idilər.

Yer altda yaşıdı min elim, obam,  
Doymadı günəşin işıqlarından,  
Dilində təvəkkül, əlində Quran  
Zülmətlə diz-dizə eyləşən babam  
Axşamdan uzandı ağac taxtına...  
Anamın, nənəmin qara baxtına  
Bir günəş doğmadı, şam da yanmadı.  
İşıqlar ölkəsi işıqlanmadı.

«Zamanın bayraqdarı» istər şairin yaradıcılığında və istərsə, ümumən şeirimizdə yeni, orijinal, iri həcmli, fəlsəfi poemadır.

Əsərin əhatə dairesi, vermək istədiyi ictimai-siyasi məsələlər, dövrlər çox geniş və mürəkkəbdir. Burada uzaq keçmişimizdən, fəhlə hərəkatının yaranma və inkişafından, Böyük Vətən müharibəsindən və nəhayət, bugünkü vəzifələrimizdən danışılır. Belə böyük məsələləri bir əsərdə, xüsusən yığcam bir poemada əhatə etmək, şübhəsiz ki, olduqca çətindir. Bəlkə də bu səbəbdən poemanın ayrı-ayrı fəsillərində çox ümumi, mücərrəd yerlərə də rast gəlmək olar. Əsərin hər yeri eyni qələm qüdrətilə yaranmamışdır. Bəzən poemanın ümumi ruhuna,

yüksək tərənnüm üslubuna o qədər də uymayan, əsas mətləblərlə qay-nayıb-qarışmayan bəndlər nəzərə çarpir.

\* \* \*

Səməd Vurğun şeirinin yüksək inkişaf nümunəsi, şübhəsiz ki, şairin 1937-ci ildə yazdığı «Vaqif» dramıdır.

Vaqif öz dövründə sadə, gözəl, ahəngdar və dərin mənənlə şeirləri ilə məşhur idi. Vaqisin şeiri bədii və məskurəvi istiqaməti ilə hələ o zaman çox qüvvətli olan klassik və ənənəvi şeirdən seçilirdi. Bir sırada müasirlərindən fərqli olaraq, Vaqif xalq şeiri istiqamətini seçmiş, doğma Azərbaycan dilində gözəl şeirlər yaratmışdır. Vaqisin realist üslubda, canlı xalq dili ilə yaranmış qoşmaları indi də öz təravətini itirməmişdir.

Vaqifə və onun sadə, şirin poeziyasına məhəbbət S. Vurğunu şeiriminin böyük klassiki, qoşmaları ilə xalq arasında şöhrət tapmış Vaqif və onun qəhrəman surəti düşündürdü.

Vaqfi bir tarixi şəxsiyyət kimi bütün parlaq cəhətləri ilə öyrənən S. Vurğun ilk tarixi pyesinə qəhrəman seçmiş, dövrün müqtədir şairi kimi adamları, kütlələri səciyyələndirən tipik hadisələri seçib göstərmək yolu ilə gedərək, yüksək məziyyətlərə malik dərin məzmunlu şairana bir əsər yazmışdır.

Görkəmlı rus yazıçısı İlya Selvinski göstərir ki, «Vaqif» əsərinin də faciəyə məxsus hər şey vardır: dövr, xarakterlər, kütlə, ehtiraslar, inəhəbbət, nifret, mübarizə və ölüm. «Vaqif»ı oxuyarkən Şekspiri və Puşkinin, daha doğrusu, «Hamlet»i və «Boris Qodunov»u xatırlayırsan. Lakin pyesdə elə cəhət də var ki, o yalnız S. Vurğuna məxsusdur. Bu cəhət əsərinin geniş lirizmidir.

Səməd Vurğun Vaqiflə yanaşı qoca şair Vidadinin də orijinal bədii surətini yaratmışdır. Bu surətlərin hər ikisi müsbətdir, canlıdır, orijinaldır. Ancaq bunların biri o birinə oxşamır. Vaqif qəhrəmanlığı, Vidadi ağsaqqallığı ilə; Vaqif cəsarəti, Vidadi dindarlığı ilə; Vaqif tədbirlərindəki qətiyyəti, Vidadi işə sabır və ehtiyatı ilə seçilir. Lakin əsərdə onlar özlərinə xas hərəkətlərlə mübarizəyə qoşulurlar. Dost, həməsr, həmməslək olan bu iki şairin bədii surətlərini yaradarkən Səməd Vurğun onların hər biri üçün elə fərdi, bədii boyalar tapmışdır ki, bunun sayəsində hər iki surət oxucunun zehnində əbədi həkk olunub qalır.

Vaqif, Vidadi, Eldar, Kürd Musa, Gülnar, Şaliko, Tamara və b. müsbət surətlər bir cəbhənin adamlarıdır. Bunları müqəddəs məslək – yadelli istilaçılara, qəddar İran şahlığına qarşı mübarizə birləşdirir. Şair

bu müxtəlif peşəli, müxtəlif səviyyəli, müxtəlif millətdən olan adamlarım məqsəd və məslək birliyini çox təbii, inandırıcı boyalarla göstərmişdir. Bu adamların hamısı bir mənbədən – xalqdan qüvvət alırlar. Xalq isə Səməd Vurğunun əsərlərində həmişə, hər yerdə öz qüdrətini hiss etdirir. Biz bunu qüdrətli vətənpərvər Vaqifin cəsarətli tədbirlərində, vəhşi Qacarı vahiməyə salan çıxışlarında görürük. Biz bu qüdrəti qəhrəman Eldarın və Musanın coşgun mübarizələrində görürük. Bu qüdrəti eyni dərəcədə, epizodik surətlərin işində, kəndlilərin zülmə qarşı şikayətində, Tamaranın iztirablarında, çobanların, qapıçıların Qacara nifrətində görürük.

Vaqifin Qacara yazdığı məktub məğrur və qəhrəman bir xalqın həyəcanlı etirazı, öz qüvvət və qüdrətini nümayiş etdirməsidir.

Vaqif xalqının adından iftixarla danışır. Heç bir şey – nə hədə-qorxu, nə zəncir, nə zindan onu susdura bilmir.

Səməd Vurğun düşmən surətlərini də eyni diqqət və qüvvətlə işləyir. Əsərdə cəllad, qatil və talançı Ağa Məhəmməd şah Qacar mürəkkəb bir xarakter kimi, kamil bədii xasiyyətnamə ilə canlandırılır. Ağa Məhəmməd şah öz qoşunundan bədgüman olduğu kimi öz taleyindən də narazıdır:

Vətən! Çoxmu sevir məni o vətən,  
Mənə həcv yazar hər yoldan ötən..  
Çox da tərifləmə mənə vətəni,  
Bu qılınc olmasa yeyərlər məni.

Pyesdə hadisələr ehtirasların keşkin mübarizəsi şəklində, tədricən inkişaf etdirildiyindən dramaturqun həm müsbət, həm mənfi surətləri canlı, təbii, inandırıcı çıxmışdır.

«Vaqif» pyesində coşgun romantika ilə ince lirizm, qəhrəmanlıq ruhu ilə məişət lövhələri, ümumən canlı həyatla mütərəqqi xəyal bədii vəhdət təşkil edir. Xüsusilə, müsbət qəhrəmanların dialoq və monoloqları Səməd Vurğun şeirinin canlı və rəngarəng ifadə vasitələrinə malik olduğunu çox yaxşı nümayiş etdirməkdədir. Şairin ilhamlı, qüdrətli şeiri, hikmetli sözlərlə zəngin dialoqları əsərin məna dolgunluğunu, təsir qüvvəsini və bədii dəyərini qat-qat artırmışdır. Dramaturgiyamızda «Vaqif» qədər xalqın geniş təbəqələrinə nüfuz edən, onun vətənpərvərliyini əks etdirən, dillər əzbəri ikinci bir dram göstərmək çətindir. Vaqifin, Vidadiinin, Eldarın əsərdə hər çıxışı coşqun vətənpərvərlik çağrısı kimi səslənməkdə və alqışlanmaqdadır.

Əhatə etdiyi məsələlər, dərin məzmunu və qayəsi etibarilə «Va-

qif» pyesi Azərbaycan ədəbiyyatında yüksək mövqə tutur. O, Cabbarlınin «Od gəlini»ndən sonra xalqın müqəddərəti və istiqlaliyyəti uğrunda gedən mübarizəni tərənnüm edən və bu yolda kütlələri səfərbərliyə alan mühüm və qüvvəli bir əsərdir. Səməd Vurğunun müsbət qəhrəmanları böyük ideallar uğrunda vuruşan mətin iradəli xalq qəhrəmanlarıdır. Bunların şəxsiyyəti ilə xalq və vətən məfhumu elə möhkəm birləşmişdir ki, bu surətlər danışanda biz bir adamın yox, bütün bir xalqın, istilaçıları qarşı vuruşan başı uca bir ölkənin danışdığını güman edirik:

Qacar – Bəs baş əymədiniz?  
Vaqif – Əymədim, bəli!  
Əyilməz vicdanın böyük heykəli...

«Vaqif» tamaşaşında həmişə bu yerdə xalq Vaqifin səsinə səs verir, gurultulu alqışla artisti dayanmağa məcbur edir. Nə üçün? Çünkü əsərin bu yerində xalq Vaqifin simasında özünü görür. Çünkü Vaqif yalnız öz sözünü deyil, zaldə əyləşənlərin hər birinin ürəyindəki sözü deyir, «Vaqif» müasir dramaturgiyamızın ən parlaq incisi sayırlar.

Səməd Vurğun ikinci mənzum pyesi «Xanlar»da da (1939) böyük və məsuliyətli bir mövzunu işləmişdir. Şair əsərin ideyası haqqında belə yazar: «Xanlar» pyesi ilk pyesim «Vaqif»in əsasında qoyduğum bədii ideyanı inkişaf etdirdi. Hər iki pyesdə Azərbaycan xalqının öz azadlıq və istiqlaliyyəti uğrunda mübarizəsi tarixinin qəhrəmanlıqla dolu səhifələri verilmişdir.

Xalqımızın yetişdirdiyi mətin inqilabçılar nəslinə mənsub Xanlar Səfərəliyevin həyatı və mübarizəsi Bakı fəhlə hərəkatı tarixində parlaq inqilabi səhifələrdən birini təşkil edir ki, Səməd Vurğun da əsərində onun bədii təsvirini vermişdir.

Şairin müvəffəqiyətli pyeslərindən biri də «Fərhad və Şirin»dır. Nizaminin «Xosrov və Şirin»indən aldığı məlum süjet xəttini Səməd Vurğun tamamilə başqa istiqamətdə, müasir məfkurə səviyyəsindən, orijinal bir şəkildə işləmişdir.

1940-ci ildə yazılıb, 1941-ci ildə Azərbaycan Dövlət Dram Teatrında və bir az sonra Moskvada Stanislavski adına teatrda müvəffəqiyyətlə oynanılmış «Fərhad və Şirin» dramı tarixi qəhrəmanlıq dramları sılsıləsində mühüm yer tutan əsərlərdəndir. Səməd Vurğun «Vaqif»də nisbətən yaxın keçmişə, «Fərhad və Şirin»də isə uzaq keçmişə müraciət edir. Lakin zaman və mövzu ayrılığı bu əsərlərin məfkurə yaxınlığına heç də mane olmur. «Fərhad və Şirin»də də Azərbaycan xal-

qının qəhrəmanlıq ənənələri, yadelli işgalçılara qarşı apardığı vətənpərvərlik mübarizəsi təsvir və tərənnüm edilir.

Səməd Vurğunun əsərində Fərhad həm sənətkar və sərkərdə, həm də vətənini və xalqını hədsiz sevən saf qəlbli, xeyirxah, nıkkın bir adam kimi canlandırılmışdır.

Nizamidən Əlişir Nəvaiyə qədər bir sıra şairlərin qələmə aldığı məşhur «Xosrov və Şirin» dastanı, bizim şairin ilhamı ilə tamam yeni məzmun, yeni ruh, yeni ideya kəsb etmişdir.

Səməd Vurğunun tarixə bu günün zirvəsindən cəsarətli, nisbətən sərbəst münasibəti bizə «Vaqif» dramından məlumdur. Aydındır ki, tarixi şəxsliyyət olan şair Vaqif Səməd Vurğunun «Vaqif» əsərindən sonra bir vətənpərvər, bir dövlət xadimi kimi bütün ləyaqəti ilə daha yaxşı tanınmış, söhrət tapmışdır. Səməd Vurğunun bu vətənpərvərlik dramında dağlar çapan sənətkar və qəhrəman Fərhadla, odlu məhəbbət sahibi və təmiz qəlbli Şirinlə müdrik Azər baba surəti də diqqəti cəlb edir.

Azər baba çox qüvvətli, çox canlı surətdir. O, xalq hikməti və müdrikiyinin mücəssəməsidir. Onda Nizami poemalarının çoxunda rast geldiyimiz ağıllı, tədbirli, zəngin təcrübəli, xeyirxah, xilaskar qocaların xasiyyəti vardır. Əgər Nizamidə bu qocalar nağıl rubunda, əfsanə və xəyalatla, əsatirlə qarışq bir şəkildə, qismən qeyri-adi simalar kimi göstərilirsə, burada Azər baba daha konkret, daha həqiqi, həyatı və təbii boyalarla yaradılmış bir surətdir. Azər baba yalnız Fərhadın atası deyildir. O, «Odlar yurdunun» hörmətli ağsaqqalıdır. Azər baba el içinde böyük hörmət və nüfuz sahibidir. O öz xalqı ilə yaşayır, xalqı ilə sevinir, xalqı ilə də kədərlənir. Onun hər bir sözünü xalq diqqətlə dinləyib əməl edir.

Fərhadın yaratdığı gözəl saray, möhkəm qala həm nadir sənət əsəri, həm də qəsbkarlara qarşı mübarizə üçün bir istehkamdır. Buna görə də, bu möhtəşəm tikinti qurtarış hazır olanda, onun qarşısında el bayramı təşkil edilir. Bu bayramda Azər baba camaata iftخارla müraciət edir:

Baxın bu möhtəşəm, gözəl hasara,  
Bu böyük sənətə diz çöksün hamı.  
Bu məclis, bu büsat, bu el bayramı  
Qoy meydan oxusun qəsbkarlara!  
Qoy bir də yuxusuz qalmasın vətən  
Düşmən atlarının ayaq səsindən!..

«Fərhad və Şirin»ın əsas ideyası da bu sözlərdə bılavasitə ifadə edilən, eyni zamanda, bütün əsər boyu hiss olunan vətən məhəbbətidir.

S. Vurğun müharibədən sonra yazdığı mənzum «İnsan» (1945) dramında adamlarımızın göstərdiyi qəhrəmanlıqlardan, faşist cəlladlarının mədəniyyətə və bəşəriyyətə vurdugu zərbələrdən bəhs etmək, faşizmin mənfur simasını açmaq, sovet adamlarının qalibiyyyət təntənəsini göstərmək kimi yaxşı bir niyyətin bədii inikasına çalışmışdır.

Həmişə şər və xeyirxah qüvvələr, onların mübarizəsi məsələsini düşünən şair müharibə illərində bu ziddiyəti bir daha görür və bunları «İnsan» pyesində daha canlı və konkret şəkildə ifadə etməyə çalışır. Şair müharibə səhnələrinə az yer verir, bunun müqabilində isə insanların mənəvi aləmlərini göstərməyə çalışır. Şair bu əqidəyə gəlir ki, mənəvi cəhətdən sağlam insanlar odun-əlovun içərisində də əsil insanı hiss və duyğularını qoruyub saxlayır, sabaha inamla baxırlar. Bilirlər ki, bir ovuc qarğı-qızışın dərin ağıl-kamal sahibi insana, bəşəriyyətə öz hiss və duyğularını qəbul etdirə bilməz.

S. Vurğunun müsbət qəhrəmanları həm əldə silah faşist cəlladlarına qarşı vuruşan, həm də faşizmin yaranma səbəblərini, onun mənəvi dayaqlarını öyrənməyə çalışan insanlardır. Şair adamlarımızın ən ağır anlarda belə insanlıq, vətənə məhəbbət, vəfa, sədaqət və dostluq kimi xeyirxah sıfətləri qoruyub yaşatdıqlarını qələmə alır, bu ruhda tərbiyə etməyə çalışır. Pyesdə döyüş və müharibə səhnələri deyil, həyat, azadlıq, sülh və insan zəkası haqqında gedən mübarizə iki barışmaz ideologiya arasında gedən ideya çarpışmalarıdır. Min bir əzab-əziyyətlə qazanılan qələbədən hamı salamat çıxmır. Lakin sağ qalanlar böyük ideallar uğrunda həlak olanların yarımcıq işlərini davam etdirirlər.

Gənc Şahbaz da atasının yarımcıq qalmış «Qalib gələcəkmi canhanda kamal?» sualına cavab axtarır, sualın cavabını gələcəyə inamda tapır və gələcəyə gözəl arzular bəsləyir:

Yaransın, yaşasın qocalsın insan,  
Solsun çiçək kimi vaxtı yetişcək.  
Onun gəlişindən qorxmasın ürək.  
İçsin o badəni bir şərbət kimi,  
Müqəddəs ilahi bir nəmət kimi  
Torpağa dönsə də ucalsın göye,  
Ölsün, mən yaşadım, yaratdım deyə!  
Budur əbədiyyət! O qüdsi-ahəng!  
Bu, görünsə də bir əfsanə tək,  
Sabah yaradacaq insanın əli...

Bunlar gənc Şahbaza bəzən xəyal kimi görünərək, o dediklərinin həqiqət olacağına inanır. Çünkü o bilir ki, ağıl və zəka hər şeyi ölçüb-biçəcək, insan əqidələr mübarizəsindən qalib çıxacaqdır. Bu cəhəti şair yalnız gənc Şahbaza aid etmir. İnsanın böyüklüyü və onun ucalığı məsələsi pyesin hər bir pərdəsində, bütün surətlərin timsalında görünür. Məsələn, əsərin sonunda filosof Şahbazın sözləri oxucunu və tamaşaçını da öz ardınca aparır, onu inandırır:

Nə adla çağırıraq bu ülviyəti?!  
Göylərə hökm edən bu şeiriyyəti!  
Nə adla çağırıraq biz bu növraqı!

Şair Cəlalın cavabı Şahbazın sözlerini tamamlayır:

-İnsan kamalının zəfər bayrağı.

Əsərdə təsvir edilən hər iki Şahbaz, Cəlal, Valentin vətən gənclərinin, bütünlükdə xalqımızın ümumiləşdirilmiş obrazıdır. Şübhəsiz ki, bunların içində Şahbaz surəti seçilir. S. Vurğun əsil adamlara xas bütün müsbət keyfiyyətləri onun simasında cəmləşdirmişdir. Bütün bunlarla bərabər, onun müəyyən fikirlərində -- xoşbəxtlik, səadət, sülh və gələcək haqqındaki düşüncələrində qismən mücərrədlik nəzərə çarpir. O, hər şeyə qadir insanın nə üçün mühabibələr törətdiyinin əsil səbəblərini izah edə bilmir:

Cinayət varsa da, bəs nədir kamal?  
Cavab verəcəkmi buna istiqbal?  
Bəlkə də sönükdür ağlin qüdrəti  
Yoxsa idrak adlı bir ülviyəti  
Ayaqlar altına salmışdır insan?

Şahbaz hər şeyə tənqidi münasibət bəsləyən, insanlar və ideyalar arasındaki münasibətlərdən fəlsəfi nəticələr çıxarmağı bacaran, müstəqil düşünmək qabiliyyətinə malik insandır. Bunlara baxmayaraq, faktiki həyat materialından daha çox xəyalə və hər şeyin fəlsəfi mühakiməsinə qapılması bəzən ətrafindakılarda ona qarşı inamsızlıq yaradır. Hətta arvadı Sehər də bir dəfə onu «idealist» adlandırır. Bununla belə, Şahbazın dediklərində həqiqət çıxdı. O, qələbə üçün yalnız texniki qüvvənin deyil, mənəvi qüvvənin də böyük rol oynadığını söyləyir. Təpədən dırnağa qədər silahlanmış faşist Almaniyası üzərində xalqın qələbə çalmasının əsas səbəblərindən biri də, şübhəsiz ki, xal-

qın mənəvi saflığına, mənəvi birliyinə və öz mübarizəsinin ədalətliliyi-  
inə inamla bağlı idi.

Xeyir, tarix boyu axsa da bu qan,  
İnsanlıq keçsə də firtinalardan  
Zəncirə bağlanıb qalsa da ürək,  
İdrak səltənəti sürünnəyəcək...

Real hadisələrlə toqquşandan sonra Şahbaz bu qənaətə gəlir:

- Bu düzdür, birləssə qılıncla kamal,  
Bu qanlı günləri görməz istiqbal.

Pyesdə diqqəti cəlb edən surətlərdən biri də Səhərdir. Səhər 30 il ərinə olan sonsuz məhəbbətlə yaşayır, mənəvi cəhətdən qüdrətli bir Şərq qadını kimi ister mühəribə illərində, isterse də mühəribədən sonra qarşısına çıxan çətinliklərə mərdliklə sinə gərir. Mühəribənin bir çox ailələrə vurduğu yaranın ağrı-acısını bu gənc ailə də öz üzərində hiss edir. Lakin Səhər ümidişizliyə qapılmışır, dözünü ilə oğluna yaxşı təlim-tərbiyə verir, atasına layiq oğul böyüdüür. O, mühəribə illərində sanki qəlbinin bütün döyüntüsünü, milyonlarla qadınların çəkdiyi iztirabları həstələdiyi «Hicran nəgməsi»nə əlavə edir. Bu nəğmə Şahbaza da, onun əqidə və silah yoldaşlarına da mənəvi qüvvə verir. Nəhayət, qocalan, lakin üzündən hələ də gəncəyin izləri silinməyən Səhər oğul toyu da görür. Ancaq bu sevinçdə heç vaxt onu tərk etməyən müqəddəs bir kədər də vardır. Elə buna görə də ona səssiz və əzabsız bir ölüm qismət olur. Rahat bir ölümle gözlərini yumur. Səhərin sədaqəthi vətəndaş, vəfali qadın və gözəl həstəkar olduğunu «Hicran nəgməsi»ni dirləyən Valentinin «Qoca Şərq, qoca Şərq, qadın vəfasi!» - sözləri bir daha təsdiq edir.

«İnsan» pyesində verilən gözəl şair, sədaqətli dost Cəlal, Valentine, Eldar, İslam, Dildar, qoca rus qadını Mariya da yadda qalan maraqlı və orijinal surətlərdir.

Mühəribəyə, insanlara münasibətdə iki müxtəlif dünyagörüşün mübarizəsi «İnsan»pyesinin əsas ideyasını təşkil edir.

Nitə fəlsəfəsindən mayalanan faşist Almaniyası dünyaya ağalıq etmək, başqa xalqları kölə etmək üçün top-tüsəngə el atır. «İnsan» pyesində Şahbaza qarşı qoyulmuş almanın filosofu Albertin fikiləri bunu bir daha təsdiq edir.

Bütün canlılardan zəifdir insan.  
Odur ki, daima vücdan da, haqq da,  
Dostluğa, ülfətə arxalanmaq da  
Baş verir insanın zəifliyindən  
Bu xüsusda kitab yazmışam ki, mən.

Faşist qəsbkarlarının əksinə olaraq bizim adamlar odun-alovun içində də inanırdılar ki, sağlam ağıl və idrak faşistlər üzərində qələbə çalacaq. Ataların yarımcıq işlərini onların övladları və gələcək nəsillər davam və inkişaf etdirəcəklər. «İnsan» dramının əsas mahiyyəti də elə bundadır.

\* \* \*

Səməd Vurğun yalnız öz bədii əsərləri ilə deyil, ədəbiyyat məsələlərinə, ədəbi müzakirələrə sistematik, fəal və cürətli münasibəti ilə də müasirləri arasında seçilən sənətkarlardandır. O, şüurlu həyatını, taleyini həmişəlik vətənimizin, sənət və mədəniyyətimizin yüksəldilməsinə həsr etmişdir. Keçən əsrin 20-ci illərində, hələ Qazaxda, Gəncədə müəllim işlədiyi zaman Səməd Vurğunun yazdığı ilk şeirləri, ədəbiyyat məclislərindəki orijinal çıxışları, cürətli sözləri dincəyiciləri sevindirirdi. Hamı yeni və yüksək bir ədəbi istedadın parlayacağını duyub fərəhənləndi.

Səməd Vurğun hələ o günlərdə bir tərəfdən sözçülüyə, sənət ruhundan məhrum, quru qafiyəpərdəzliyə qarşı çıxır, bu cür yazıları kinayə ilə «açıq məktub» adlandırırırdı. O öz nifrətini belə bildirirdi. «Sənətin bazarına sürülməsin bu saxta mallar!» Şair vulqar-sosiooloji istilahlar arxasında gizlənən, «Proletkult» cəbhəsindən olan saxtakarları, «şeirin başında turp əkənləri» cəsarətlə ifşa edirdi.

İkinci tərəfdən, Səməd Vurğun uca və məğrur səsi ilə deyirdi: «Mən nəfəsləri benzin və kükürd qoxuyan milyonların şairiyəm!» Mayakovski şeirinin gurultulu qüdrətini «hücumçu sınfə» verməklə iftixar etdiyi kimi, Səməd Vurğun da öz gənc, yeni, mübariz şair «raportunu» məhz «Bakı mədən işçilərinə» verirdi. Sənətdə yüksək ideyalılıq, bədii keyfiyyət uğrunda mübarizə aparırırdı. O, şeire zəmanəmizin böyük tələbi səviyyəsindən yanaşmağı şairin müqəddəs vəzifəsi sayırdı.

Səməd Vurğun ədəbiyyatda burjua meyllərinə - dekadentizmə, estetçiliyə, vulqar sosioologiyaya, obyektivizmə, yalançı novatorluğa və hər cür formalizm, naturalizm, məhdudluq təzahürlərinə qarşı aparılan mübarizənin fəal döyüşçülərindən idi.

S.Vurğun respublikamızda ictimai elmlerin, xüsusilə ədəbiyyatın inkişafına yaxından kömək edirdi. Anadan olmasının 50 illiyi münasibətilə Azərbaycan Dövlət Universitetinin elmi şurası şaire filologiya elmləri doktoru fəxri alimlik dərəcəsi vermişdi. S.Vurğunun bədii əsərlərində olduğu kimi, məruzə və çıxışlarında da vətənpərvərliyi və beynəlilməlçiliyi əsas yer tuturdu. S.Vurğun «Balalarımız üçün gözəl əsərlər yaradaq» məqaləsində yazırıdı: «Vətən eşqindən ilham alan bir şair ömrü boyu bəxtiyardır. Hər hansı bir qələm sahibi kimi, kim üçün yazıram? – deyə özünə sual verdiyi zaman, qarşısında kamala yetmiş, öz tarixinin, öz varlığının qədrini bilən bir xalq gördükdə qartal qanadları ilə uçar, onun vətəndaşlıq vüqarı şeir və sənət ilhamına yelkən təxar, içindən əbədi olaraq «Yarat! Yarat!» – deyə bir səs gelər».

Hələ gənc yaşlarında kosmopolit nəzəriyyəcilərə qarşı çıxaraq yazırıdı: «Biz Azərbaycan xalqının oğulları bu təsirlə mübarizə etmişik və edəcəyik, biz heç kəsə haqq verməyəcəyik ki, özünün min illik ədəbiyyat tarixi olan bir xalqa yuxarıdan baxsın və onu məhdud xalq adlandırsın».

S.Vurğun yaziçi və şairlərdən hər şeydən evvel vətəndaş olmağı, vətoni, xalqı dərindən sevməyi, mənsub olduğu xalqın tarixi keçmişini, milli mədəniyyətini və ən ümdə isə folklorunu yaxşı öyrənməyi və ondan istifadə etməyi, əsərlərini isə bu zəmin əsasında yaratmağı tələb edirdi. O, Azərbaycan dilinin poetik dil olduğunu müdafiə edərək Nəsiminin, Xətainin, Füzulinin, Vaqif və Zakirin, Axundov, C.Məmmədquluzade və Sabirin əsərlərini misal götirirdi. Şair milli ədəbiyyatla bərabər, qardaş xalqlar ədəbiyyatını da öyrənməyi, onları Azərbaycan dilində xalqa çatdırmağı vacib məsələlərdən sayırdı. Ədəbiyyatın əsil mahiyyətini realizm və xəlqilikdə görən S.Vurğun sənətkarlarımıızın əsərlərinə də bu mövqedən yanaşırdı.

S.Vurğun Şərq ədəbiyyatının görkəmli ədəbi simaları – Firdovsi, Nizami, Xaqani, Hafız, Xəyyam, Əmir Xosrov Dəhləvi, Cami, Nəvai və Füzulinin əsərlərinə yüksək qiymət verirdi. Tursunzadə, Lahuti, Rabindranat Tagor kimi yazıçıların yetişməsində onların rolunu xüsusi qiymətləndirirdi. Nizami, H.Cavid, Ə.Məmmədxanlı, M.Rahim və b. haqqında yazdığı məqalələr bu gün də elmi əhəmiyyətini itirməmişdir.

«Mən necə yazıram», «Oktyabr və Azərbaycan ədəbiyyatı», «M.Rahimin yaradıcılığı haqqında», «Şairin eşqi», «Azərbaycan ədəbiyyatının gələcək vəzifələri», «Bir şeir haqqında», «Vətən müharibəsi və ədəbiyyatımız», «Böyük sənət əsərləri uğrunda», «Teatrlarımız üçün yeni və zəngin repertuar yaradaq», «Azərbaycan sovet ədəbiyyatı və Nizami», «Faşizm insan mədəniyyətini məhv edir», «Otello» tam-

şası haqqında», «Axundov bizimlədir», «Xurşud Banu Natəvan» və s. məqalələri şairin ədəbi-tənqid və estetik görüşlərini, həmçinin ədəbiyyatımızın bir sıra problem məsələlərini həll etmək baxımından bu gün də qiymətlidir.

S. Vurğun ədəbi-nəzəri fikirlərini yüksək tribunalardan deyirdi O. 1954-cü ildə Sovet Yaziçılarının II Ümumittifaq qurultayında söylədiyi məruzəsində lirikanın səciyyəsindən bahs edərək deyirdi.

«Həyatımızın çoxtərəflı və rəngarəng olmasının lirik formaların da rəngarəngliyi üçün imkan yaradır, lirik şairdən surətlərin müxtəlifliyini, canlılığını və boyaların rəngarəng hollugunu tələb edir. Lirika zəmanəmizin ən qabaqcıl ideyalarını tövliq edərək vəhşi ekoizm əleyhinə insanı, onun iradəsini və şoxsiyyətini zəiflədən və pozğunlaşdırın bədiilik əleyhinə, insanı şikəst edən, fəaliyyətsizliyə çəkən hissəti əleyhinə mübarizə aparır, yeni insamı hissələri təsdiq edir».

Xalq şairi Səməd Vurğun Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafı yolunda yalnız qələmi ilə, ədəbi, elni məqalə, məruzə və çıxışları ilə deyil, əməli fəaliyyəti ilə də yorulmadan çalışmışdır. O, görkəmli icimai xadim, mədəniyyət, ədəbiyyat və sənətimizin qabaqcıl, döyükən əsgəri kimi də möşhurdur.

## SÜLEYMAN RƏHİMOV (1900-1983)

Azərbaycanın xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Hüseyn oğlu Rəhimov 1900-cü il martın 22-də Zəngəzur qəzasının (indiki Qubadlı rayonunun) Əyin kəndində yoxsul kəndli ailəsində doğulmuşdur. Atası Hüseyn valideynlərini çox erkən itirdiyindən ona əmisi Allahverdi himayədarlıq etmişdir. Qaçaq Nəbinin dostlarından olan Allahverdi kişi Süleymani yeddi yaşı olanda Molla Kəriniin yanına məktəbə qoyur.

Bir müddət fars dilində dərs alan Süleyman, sonra Molla Səfərin yanında ərəbcə öyrənməyə başlayır, daha sonra onu Qubadlıda rus məktəbinə qoymaq fikrinə düşürülər. Bu məktəbə Qori seminarıyasını bitirmiş Həsənbəy adlı bir müəllim rəhbərlik edirdi. İki sinifli beşillik rus məktəbində Süleyman xeyli təkmilləşir.

S.Rəhimov burada keçilən dərslərin keyfiyyətindən sonralar razılıq hissi ilə danışır və yazırkı ki, burada şagirdləri «kim olduqlarına görə yox, məhz necə oxuduqlarına görə qiymətləndirir, bir sinifdə iki, bəzən üç il qalan bəy balalarını xoşlamaz, bir çox halda, xüsusi ədəvətə səbəb olsa da, ədəbazları məktəbdən çıxarıb qovardılar».

1917-ci ilin əvvəlində məktəb bağlanır. 1920-ci ilə qədər təhsil-dən uzaq düşən Süleyman kitab-qələmdən üz döndərir. «Taleyin ədalətsiz hökmünə nifret» bəsləyir. Lakin oxumaq həvəsi bir an da sönmür. 1921-ci ilin mayından Şuşada açılan altı aylıq kursda təhsil alıb, müəllimlik vəsiqəsi alır. Çox çəkmir ki, Qubadlıya məktəb müdürü təyin olunur.

1923-24-cü dərs ilində Laçın rayonunun Hocaz kəndinə məktəb müdürü göndərilir. Burada bir çox çətinliklərlə qarşılaşır.

1924-cü ildə partiya sıralarına daxil olur. Sonra qəza siyasi maarif şöbəsinin müdürü təyin edilir.

1928-ci ildə Azərbaycan Dövlət Darülfünunun tarix-icläməiyat şöbəsinə daxil olur. Bir müddət Qara şəhərdə savad kursunda yaşı fəhlələrə dərs deyir, elə bu illərdən onun qəlbində bədi yaradılmışlığı həvəs oyanır. Azərbaycan Dövlət Darülfünunun əsasında təşkil edilmiş Ali Pedaqoji İnstiutu bitirib. 1929-30-cu tədris ilində Şuşa Pedaqoji texnikumuna direktor təyin edilir. 1932-1933-cü dərs ilində Bakıya gəlir və Laçın Partiya Komitəsinə təbligat şöbə müdürü vəzifəsinə göndərilir. Burada «Vərdişli adamlar» əsərini yazış köçürülik həyatını tənqid edir. Əsər rayon qəzetində hissə-hissə çap olunur. Bir müddətdən sonra onu Laçın Rayon Partiya Komitəsinin ikinci katibi seçirlər. Sonra Samux rayonuna partiya işinə göndərilir, Şahbuz Rayon Partiya Komitəsinə, 1937-ci ildə isə Noraşen rayon partiya Komitəsinə birinci katib seçilir. Bu rayonlarda o, həyatı daha dərindən öyrənir.

1938-ci ildə Mərkəzi Komitə onu respublika incəsənət işləri idarəsinə repertuar şöbəsi reisi vəzifəsinə göndərir. O, mədəni quruculuq işləri ilə məşğul olur. Bir müddətdən sonra Yaziçılar İttifaqının sədri vəzifəsinə seçilir. Bakı Şəhər Partiya Komitəsi katibi, Azərbaycan KP Mərkəzi Komitənin təbligat və təşviqat şöbəsinin müdürü vəzifəsində çalışır. Büyük Vətən müharibəsi illərində sovet qoşun hissələri ilə Təbrizə gedir. Cənubi Azərbaycanın bir çox şəhər və kəndlərini gəzir. «Vətən yolu» qəzetində «Səngərli» imzası ilə çıxış edir, Təbriz uşaqlarının ağır həyatını təsvir edən «Nənənin ölümü» hekayəsini çap etdirir. Büyük Vətən müharibəsindən sonra S.Rəhimov Yaziçılar İttifaqında sədr işləmiş, respublika mədəni-maarif müəssisələri komitəsinin sədri olmuş, 1959-cu ildə üçüncü dəfə Yaziçılar İttifaqına sədrliyə seçilmiştir.

Beş cildlik «Şamo» epopeyası (1929-1974), üç cildlik «Qafqaz qartalı» (1966-1970), «Qüdrətov» (1942), «Medalyon» (1944), «Gəlin qayası» (1945), «Arzu» (1947), «Ata və oğul» (1949), «Güzgü göl əfsanəsi» (1967), «Qızlar oylağında» (1974) və s. kimli qiymətli əsərlər,

onlarla məzmunlu, maraqlı hekayələr, «Yazıcı və həyat» adlı ədəbi-tənqidi və publisistik məqalələr məcmuəsi, ümumiyyətlə, qırx cilddən çox zəngin ədəbi irs onun qələminin məhsuludur. Azərbaycan sovet ədəbiyyatını orijinal və canlı surətlərlə zənginləşdirən bu görkəmli sənətkarın yaradıcılığı milliliyin, xəlqiliyin, partiyalığın, torpağa, xalqa sədaqətlə xidmətin parlaq nümunəsidir.

S.Rəhimovun ilk bədii əsəri «Şamo» romanı bütün Azərbaycan ədəbiyyatında xüsusi yer tutur.

Ösərdə xalqın, müxtəlif siniflərin və sosial-siyasi qrupların həyatı epik genişliklə təsvir olunmuşdur. Realizm və epik əhatəlilik S.Rəhimovun «Şamo» romanı və bir sıra digər əsərləri üçün ən səciyyəvi cəhətdir.

Azərbaycan kəndinin oyanması, yeni həyat uğrunda mübarizəsi, xalq güzərananının rəngarəng sahələri, adət-ənənələri, etnik xüsusiyyətləri, müxtəlif təbəqələrin psixologiyası «Şamo» romanında geniş, canlı və koloritli təsvir olunmuşdur. S.Rəhimova tükənməz güc və ilham verən, «Şamo»nın bütün ruhunu və məğzini təşkil edən xalq həyatı, xalq psixologiyasıdır. Onun qələmi xalq həyatının dərin qatlarını üzə çıxarmış, qarşımızda uzun zaman təravətini, ətrini itirməyən, yaddan çıxmayan lövhələr yaratmışdır. Bu baxımdan «Şamo» romanı xüsusiilə diqqətəlayiqdir. Ədib bu əsər üzərində 45 ilə yaxın işləmişdir. Bu müddət ərzində o, üç cildlik «Saçlı» (1939-1948), «Aynalı» (1942), «Qardaş qəbri» (1945), iki cildlik «Ağ bulaq dağlarında» (1955-1956), üç cildlik «Ana abidəsi» (1961-1967), «Mahtaban» (1962), «Uğundu» (1965) və s. roman və povestlərini də yaratmışdır, lakin «Şamo»dan yenə də soyumamış, ayrılmamışdır.

Otuz evlik balaca, geri qalmış Şəhli kəndindən başlayan intibah dalğası və Dəli dağ və Murovdağ, Qırqxız və Sarıbabadan, Çalbayır və ildirimli dağlarından başlayaraq bərəkətli, zəngin məhsuldar Qarabağın düzənlərini, kənd və obalarını əhatə edir, Savalan dağından keçib Cənubi Azərbaycana gəlir və bütün bunlar qüvvətli bir nəhrdə birləşib qəhreman Bakı proletariatının inqilabçılarına qoşulur. «Şamo»nu vərəqlədikcə bu əhatəli hadisələrin axınına düşür, Azərbaycanın səfali, sərən yaylalarının, buzlu, quşqonmaz dağlarının diş göynədən bulaqlarından içir, məxmər kimi allı-güllü, laləli yaşıł çəmənliliklərdə gəzir, bir qarın çörək üzündən eyyaş, zalim Gəray ağaların qapısında çobanlıq edən Şamo və Fərzəlilərin ürəklərə yanğı salan tüteklerinin səsini eşidir, min bir ehtiyac içərisində yaşayan, lakin insanlıq ləyaqətini, şərəfini saxlayan məğrur təbəətli Alo və Safoların dərdinə şərik olur, Mirzə Polad müəllimlərin, Sibir Matveylərin, Mərdan Mərdanzadələ-

rin, usta Hünnəmətlərin, Heybətlərin inqilabı çıxışlarını eşidir, ömrü boyu kəhrizlərini təmizləyən kankan Qeybəlilərin faciəsinə şərık olur, taleləri daşdan-daşa dəyən Qəmərlərin, Gülsənəmlərin, Alagözlərin dərdinə qalır, qorxmaz dəniz qızı – Maşallahlarla. Ərəbzəngilərlə fəxr edir, xalqın başına müsibətlər açan Xosrov və Müqim bəylərə, Yusif Cəlal padşahlara, dələduz Leylək Ələmdarlarla. Molla Qafarlara, tacir Məşədi Qulamlara nifrat bəsləyirənsən və düşünürsən ki, zəngin sərvətə, nadir nemətə, istedadlı oğul və qızlara, bərəkətli torpağa malik Azərbaycanın ağıllı, qeyrətli, müdrik başçıları olsayıdı, o nə qədər xoşbəxt taleli, yaraşıqlı, gözəl olardı. Həyatın amansız, sərt qanunları, hadisələrin gedisi hamını oyadır. Kəndlə, muzdur, çoban, rəncər hərəkətə gəlir. Azərbaycanın bütün rayon və kəndlərində adamlar «haqq, ədalət» deyə baş qaldırırlar. Mövcud rəsmi qanun-qaydalar oyanan yeni ictimai-siyasi qüvvələri qandallaya bilmir. Sükut buzu qırılır, «xalq nəhri hərəkətə gəlir». «Dilsiz-ağzısız» çoban Şamo indi inqilabçı, qəhrəman Şamo səviyyəsinə yüksəlir, Alo kişi müdrik el ağsaqqalı, mücahid kimi belində qatar, əlində tütəng köhnə dünyadan intiqam almaq üçün Aslan təpəsinin başına çıxıb hayqırır: «...gərək tütəngli düşmənin döşünə tütənglə çıxasan. Sənin namusunu tapdalayanın gərək sən də meyitini ayaqlayasan!»

S.Rəhimov sözün əsl mənasında romançıdır. İngilabin və xalq hərəkatının qüdrətini genişliyil ilə təsvir edən «Şamo» epopeyadır.

«Şamo» təxminən 1908-1921-ci illəri əks etdirir. Bu illər Azərbaycan xalqının ictimai-siyasi həyatında ciddi rol oynamış mərhələdir. Romanın son cildlərində isə təxminən iki-üç ilin hadisələrindən danışılır. Əlbəttə, yazıçı bu illərdə ictimai-siyasi və mədəni həyatın bütün sahələrində baş verən hadisələrin hamısını əhatə etməyi qarşısına inəqsəd qoymamışdır. İngilabi ideyalar uğrunda aparılan mübarizə, musavat aqalığının ifşası bu əsərdə onu daha çox maraqlandırmışdır.

S.Rəhimov «Şamo»nın üçüncü və xüsusiilə dördüncü, beşinci cildlərində N.Nərimanovun siyasi fəaliyyətinə xeyli yer vermiş və onu dərin məhəbbətlə qələmə almışdır. Üçüncü ciddə Mərdan Mərdanزادə adı ilə təsvir olunan N.Nərimanov son cildlərdə öz adı ilə göstərilmiş və onun təmiz, saf əməlləri canlı şəkildə öz əksini tapmışdır.

Bununla birlikdə, Zaqafqaziya komissarlığında yuva salıb inqilab işinə xəyanət edən gürcü menşeviklərinin, erməni daşnaklarının N.Nərimanov tərəfindən amansız, prinsipial və dərin ifşasının roman da nisbətən səthi təsvir edilməsi təəssüf doğurur.

Düşmən qüvvələrin fəaliyyətinin, xüsusiilə Sultan bəylə Yusif Cəlal paşanın, Şəhli də meydan sulayan Goyərçin Cilovxan qızının,

Mustafa çavuşun, yasovul Kəlbalının, Kərbəlayı Hətəmxanın getdikcə quduzlaşış amansızlaşmasının, Gülsənərin və Alo kişinin partizan dəstələrinə gəlib çıxmaları, partizanların, ümumiyyətə inqilabın əksinqılıqla üz-üzə dayanmasının, ölüm-dırım mübarizəsinin, surətlərin psixoloji düşüncələrinin, məglubiyyətə uğrayan düşmən tərəfin daxili təlaşının və sairənin təsviri son ciddə əsas yeri tutur. Xüsusişə Safo kimi, qoçaq, mərd qocaların müsibətləri, Gülo, Cəbi, Xudaverdi kimi balacaların ümumi sovet xəttinə cəlb edilməsi, qaćqın düşən Qəmərlə Şamonun döyuş səngərlərində qarşılaşması son cildin maraqla oxunan sehifələrindəndir.

Sultan bəylər, Mustafa çavuşlar, yasavul kəlbalılar Safo ailəsini dağıtmak üçün hər cür rəzalətə əl atırlar. Onlar Hətəmxanın üfunətlili «ziyanlıq» tövləsini «Şehli həbsxana»sına çevirir «cızığından çıxarı» orada çürüdürlər. Lakin hadisələr elə gətirir ki, Kərbəlayı Hətəmxanın vahid varisi Maro da ucuz ölümün qurbanı olur. Ədib bu «çuvalağız»» yasavulların, murdar çavuşların, harınlamış Hətəmxanların, al-xara geyib intiqam odu ilə yanın Goyərçinlərin, gırəvə düşən kimi bir-birini parçalamaq istəyən Sultan bəy və Yusif Calal paşaların inqilabına nifrat və qəzəbini kəskin ifşa etmişdir. Göstərmüşdür ki, köhnə dünyanın bu quduzlaşmış nümayəndələri bütün hayiflarını «bolşevikləşmiş» Safo ailəsindən alır, başqalarına da görk olmaq üçün bu ailəni dağıdırırlar.

Yazıcı ildirimli dağlarda məskən salan partizan dəstəsini mümkün qədər romantikləşdirir, dağların sərtliyindən, gül-çiçəyindən, hətta çovğun və qarından, nəğməli sularından boyalar vurub, bu dəstəni az qala əfsanələşdirir və haqq iş uğrunda canlarını fəda edən qəhrəmanlarla məhəbbət oyatmaq üçün əlvan mənzərə yaratır.

Adama elə gəlir ki, Şamonun başçılıq etdiyi bu partizan dəstəsi ulu babaları Koroğlunun Çənlibeldə, Qaçaq Nəbinin və qoçaq Həcərin Üçtəpələrdə, Minkend dağlarında haqq və ədalət uğrunda apardıqları mübarizəni yeni şəraitdə davam etdirir. Doğrudan da, Şamo partizanları ilə Koroğlu, Nəbi «dəliləri» arasında mənəvi bir yaxınlıq vardır.

Xalqın səadəti uğrunda, yeni dünya qurmaq uğrunda mübarizə aparan bu adamlar ən çox sıldırıım dağlarda, kaha və qayalarda, meşələrdə fəaliyyət göstərirlər. Sərt saxtalı havalar, acliq, susuzluq, əziyyət və işgəncə onları böyük amaldan çəkindirə bilmir, yazılıçının romantika ilə əlvanlaşmış realist qələmi onların haqq işini ucaldır, əbədiləşdirir və gözlərimiz öündə artıq ayılmış, hüququnu dərk etmiş, xalq ləyaqətinin başa düşmüş müsəlləh bir dəstə canlandırır. Şamonun al qanına boyanmış və ildirimli dağlarda dalgalanan bayrağının rəmzləşdirilməsi də çox mənalıdır. İnanırsan ki, çovğunlu dağlarda öz qanlarının baha-

sına qaldırdıqları bu al bayrağı onlar bir daha ayaqlar altına düşmeyə qoymayacaqlar. Bu cəhətin əsərdə diqqət mərkəzində olması «Şamo»nın ideya-bədii ləyaqətini xeyli artırmışdır.

Məslək aydınlığı və mənəvi bütövlük partizan dəstesinin xarakterində aparıcı keyfiyyətdir. Mübariz, döyüşkən qərargahın başında Şamo dayanır «Şamo» barədə məqalə yazanların bəziləri belə fikirdədirler ki, epopeyanın baş qəhrəmanı heç də Şamo deyil, xalqdır. Əvvəla, bədii əsərdə baş qəhrəmanın fəaliyyəti heç də ona ayrılan səhifələrin çoxluğu ilə şərtlənmir, onun məslək və xarakterinin bütövlüyü, tutduğu yolda dönməzliyi, xalq işinə sadıqlığı ilə müyyəyenləşir. Bu doğrudur ki, bir qəhrəman kimi Şamonun fəaliyyətinə ayrılmış yer romanı, məsələn, deyək ki, Goyərçinə, Sultan bəyə həsr edilmiş səhifələrdən azdır. Şamonun bədii surət kimi xarakterində irad tutulmalı nöqtələr də yox deyildir. Qəmər toy gecəsi sorğu adı ilə Sultan bəyin yanına götərilir. O, namusuna təcavüz olacağını hiss edib Hətəmxanın sarayının ikinci mərtəbəsindən özünü qaranlıq gecənin qoynuna atır. qeyb olur. Nədəndirsə, Şamo sevgilisinin bu fədakarlığını az qala lüzumsuz sayır. Atası Safo kişini çox faciəli surətdə kəndirlə bogub öldürürler, qardaşı Gülonu qanına qəltən edirlər. Şamo yenə də, nədənsə, bu müsibətlər barədə sanki heç nə düşünmür və hətta az qala, daxili sarsıntı da keçirmir. Guya belə «şəxsi» işlər haqqında düşünmək qəhrəmanı böyük ideallardan çıxıkdir, əksinqilabə qarşı mübarizəsinə, inqilabə sədaqətinə «şəxsi intiqam» motivi aşılayartmış. Buna görə də, müəllif bəzən Şamonu müqəddəs ata məhəbbətindən, zərif sevgi hisslerindən «uzaqlaşdırıb», onu həddən artıq «ictimai ləşdirmişdir».

Lakin bütün bunlar başı müsibətlər çəkmiş Şamonu romanın baş qəhrəmanı olmaq səlahiyyətindən məhrum etmir. S.Rəhimov qəhrəmanına xalq xarakterindən gələn belə bir keyfiyyət aşılamışdır: işgütər adamlar hemişə az danışır, lakin çox iş görürərlər. Buna görə də, yazıçı ele bil ki, Şamonun hər «xırda» işə qoşulmasından, hər «şəxsi» faciə barədə düşünməsindən, sarsılmasından bəhs etməyi lazımlı bilməmiş, onu daha çox inqilab səngərlərində, döyüş yerlərində, ildirimli dağlardada təsvir etmişdir. Romanın bütün cildlərində Şamonun nəfəsi, rəhbərliyi, mərdliyi, inqilabə, xalqa sədaqəti çox aydın cizgilərlə verilmişdir. Adı bir çobandan hadisələrin mürəkkəb axınında yüksəlib məşhur inqilabçı səviyyəsinə qalxması, atasının faciəli ölümü, qardaşı Gülonun musibəti, bacısı Gülsənəmin qaçırlılması, Dağbaşı səngərdə yaralanandan sonra ildirimli dağlara çəkilib bütün həyatını haqq və ədalət uğrunda mübarizəyə sərf etməsi, bu dağlarda onun qanına boyanmış al bayrağın dalgalanması, N.Nərimanovun əsərləri ilə tanışlıq və nəha-

yət, inqilab yolunda nakam məhəbbətinə qovuşmadan mərdliklə həlak olması onu əsas qəhrəman kimi səciyyələndirməyə haqq verir.

Şamonun rəhbərlik etdiyi partizan dəstəsinin gücü ilə oyanmış qüvvələr təkcə bir qəza, bir rayon, bir mahalla məhdudlaşdırıb qalmır, Azərbaycanın bir çox rayonlarını əhatə edir, hətta onun hüdudlarından kənara çıxır. Bu dəstənin gücünün artmasında Şamonun nüfuzu böyük rol oynayır. Yaziçi qəhrəmanını ədalətin rəmzi səviyyəsində ümumişdir. O, Qəməri, Alonu, Gülsənəmi və bir sıra digər surətləri də bələcə nəbiləşdirmiş, həcərləşdirmiş, onlara böyük əcdadlarının qəhrəmanlıq ruhunu aşılarmışdır. Şamonun səsinə səs verən adamların hamısını böyük bir amal düşündürür: köhnə quruluşun yerində fəhləkəndlə birliyindən güc alan ədalətli hakimiyyət yaratmaq.

Sultan bəyləri, Yusif Calal paşaları vahiməyə salan da məhz bu sarsılmaz birlilikdir. Yaziçi ince boyalarla düşmənin mənəvi puçluğununu, çürüklüyünü, sarsılmamasını və tədricən geri çəkilib məğlub olmasını açıb göstərir. Qəddarlaşan əksinqilabi qüvvələr hər vasitə ilə çalışırlar ki, «millət yolundan sapanları, bolşeviklərin yağlı dillərinə, yağlı vədlərinə uyanları islam qurğusununa düzüb yerli-dibli qəhr və məhv» etsinlər. Hadisələr finala yaxınlaşdıqca hər sinfin, zümrənin, təbəqənin məsləki, əqidəsi aydınlaşır, ziddiyətlər daha da kəskinleşir. Ədib bu ziddiyətlərin tənasübünü və romandaki surətlərin taleyini axıra qədər izləyir.

Yaziçi xalq yolunda, inqilab yolunda həlak olanları rəmzləşdirib Çalbayır dağlarının ətəklərində dəfn edir və «Şamo» epopeyası «Yazılısız başdaşları» fəsli ilə sona yetir. Xalq yolunda həlak olub «Qəhrəmanlar qəbirstanlığı»nda basdırılan bu mərd qəhrəmanları Alo kişi, xalq səldən-sudan qoruyub gələcək nəsillərə təqdim edir. Burada uyanların məzarının üstünü May günəşi işiqlandırır. Çalbayır dağları öz gülü-çiçəyi ilə oraya etir səpir.

Cox təsirli və rəmzi sonluqdur.

S.Rəhimov özü qeyd edir ki, mənim üçün «Şamo»nu yazmaq «Saçlı»nı uzatmaqdan asan olmuşdur. «Əgər mən «Şamo»nu yazarkən romantik xəyal aləminə qapılıb qanadlanmışımsa, «Saçlı»nı yazarkən sanki daş-qaya üstündə buruq qoyub yerin qatlarını qazımışam».

Nə üçün «Saçlı»nı yazmaq müəllifə bu qədər çətin olmuşdur?

Cünki «Saçlı» müasir həyatdan, otuzuncu illərdən başlayaraq, müharibə illəri də daxil olmaqla, böyük bir dövrü əhatə edirdi. Bu illərin ictimai-siyasi mənzərəsi olduqca mürəkkəb və çətin idi. Məğlub olan sinfin ölümə məhkum qüvvələri daha da amansızlaşmış, yırtıcılaşmışdı. Onların bir çoxu öz qilaflarını dəyişib hıyləgor və riyakar

olmuşdular. Bu illerin mürəkkəb şəraiti rus ədəbiyyatında Şoloxovun «Oyanmış torpaq», Azərbaycan ədəbiyyatında Əbülhəsənin «Yoxşular», Ə.Vəliyevin «Qəhrəman», M.Hüseynin «Tərlan» və bu kimi əsərlərində eks etdirilmişdir.

«Saçlı» da bu tipli romanlar cərgəsində xüsusi yer tutur.

S.Rəhimov nə dili, üslubu, nə həyatı eks etdirmək, nə də canlı, yaddaqlan xarakterlər yaratmaq baxımından heç kimə oxşamır. O, insan mənəviyyatının bütün mürekkebliklərini, ziddiyətlərini üzə çıxarmaqdə mahirdir. «Saçlı»da bir-birinə bənzəməyən insan xarakterləri də bunu aydın göstərir. Burada bir tərəfdən rayon partiya komitəsinin birinci katibi Tahir Dəmirov, şəfqət bacısı Rüxsarə – Saçlı, onun anası Nənəqız, Qiyyasəddinov, Xosrov kimi nəcib, yeni xarakterli, yeni münasibətli, təmiz insanların obrazı yaradılmışdır, digər tərəfdən Sübhənverdizadə, Balacayev, Dağbaşov, Meşinov, Nemətullayev, Zülmət kimi məkrli, hiyləgər, Sovet hökumətinin qurd kimi içəridən didən-yeşən mənfi xislətlə adamların iç üzü açılıb göstərilmişdir. Əsər çap olunan zaman bəziləri romanda mənfiliklərə sağlam mövqedən atəş açan yazılının münasibətindən vahiməyə düşdülər. Onu sovet varlığını tehrifdə ittiham etdilər. Guya bu əsərin ciddi qüsurlarından biri ondan ibarət idi ki, burada «tənqidçi realizmə yol verilmiş və sovet həyatı düzgün təsvir olunmamışdı». Guya Sübhənverdizadə və onun təmsil etdiyi qüvvələr həyat meydanından çıxdan silinib getmişdir.

S.Rəhimov həyat həqiqətinə sadiq qalmış, heç bir əsərində, o cümlədən «Saçlı»da mənfiyə güzəştə getməmişdir. O, görkəmli nasır kimi ayrı-ayrı nəzəriyyəçilərin müddəalarını deyil, həyatın dialektik məntiqini əsas götürür. Buna görə də onun bütün əsərlərinin əsasında böyük qayəli məqsədlər və bu məqsəd ətrafında qruplaşan adamlar dayanırlar. Yaziçı və tənqidçi, M.Hüseynin dili ilə desək, Sübhənverdizadə elə bir qorxulu tip idi ki, onun səpdiyi toxumlar sonradan cürcərdi. Əgər müharibədən sonrakı illərdə İ.Hüseynov Sultan Əmirli («Yanar ürək»), İ.Sıxlı Kosaoglu («Ayrılan yollar»), M.Ibrahimov Yarməmməd və Yastı Salman («Böyük dayaq»), B.Bayramov Həmişəyev («Arakəsmələr»), M.Hüseyn Mollayev («Qara daşlar») və s. kimi məsul vəzifələrdə çalışan oxşar mənfi tiplər yaratmışdırlarsa, şübhəsiz, bu silsilənin əvvəlində rayon icraiyyə komitəsinin sədri Qəşəm Sübhənverdizadənin surəti və onun öz törəmələrinə müəyyən təsiri görünür.

S.Rəhimov hələ uşaqlıqdan Qaçaq Nəbi və qoçaq Həcər haqqında az eşitməmişdir. Böyük Vətən müharibəsinin ağır illərində o, bu xalq qəhrəmanları haqqında «Aynalı» adlı povest yazdı. Lakin, gö-

tunur, bu povestdə yaziçi hər də sözünü bütünlüklo deyib qırtarmamışdı. Buna görə də sonra üç cilddən ibarət «Qafqaz qartalı» adlı sənballı bir roman yazdı. Yaziçi romanında bu məqrur, cəngavər qartallarıın fealiyyətini Qafqaz xalqlarının azadlıq ideyaları ilə bağlayıb, çai istibdadının əleyhinə çevrilmiş qəhrəmanlıq mübarizəsi istiqaməti və səviyyəsində mənalandırır. Əsərin bədii mənətiqindən belə nəticə çıxı ki, Azərbaycan xalqının azadlığa çıxmاسında Nabi və Həcərin də böyük mənəvi təsiri olmuşdur.

S.Rəhimov xalqımızın tarixi keçimiş ilə micasır həyatı arasında təbi, qırılmaz bir əlaqə görür. Buna görə də bir əsr dən artıq dövr ədibin realist, bəzən də romantik qələmində öz səciyyəvi xüsusiyyətləri ilə canlanırırdı. Əgər o, «Ağbulaq dağlarında» Azərbaycanın təbiini qaynaqlarının, xüsusilə İstisu, Turşsu kimi şəfa oylaqlarının qorunmasını ön plana çəkib, burada Şirastan, Səlməz, Əmirastan, Ərəstun kimi nisbətən canlı surətlər yaratmışdırsa, «Qoşqar qızı»nda onun satirik qələmi ısanların sərbəstliyini, azadlığını məhdudlaşdırın, haqqı, ədaləti batıl eləmək istəyənlərin mənvi eybəcərliyini, aegőzlüklərini, pulpotrestliklərini və bununla da cəmiyyətəmizə, həyatımıza ləkə salmaq istədiklərini ifşa etmişdir. S.Rəhimovun satirik qələmi çox güclüdür, bayağı və şit gülüşdən uzaqdır. İctimai cəhətdən dolğun və kəsərlı qələmi, «Saçlı»da olduğu kimi, onun başqa əsərlərində də çox dərinliklərə işləyir, insanların mənəviyyatı, əxlaqi, hərəkəti, düşüncə və əməlləri ilə bağlı eybəcərlikləri üzə çıxarıır.

«Ana abidəsi» romanında mədəni quruculuq illərində Sovet hökumətinin gördüyü böyük tədbirləri (savadsızlığı ləğv etmək, kəndlərdə məktəb tikmək, kitabxana, klub açmaq, maarif ocaqları yaratmaq və s.) ön plana çəkib Fərhad Muradoğlu, Lalə, maarif komissarı Zəkəriyyəoğlu, komissarlığın şöbə müdürü Məniməd Əfəndi və bu kimi canlı, işqli surətlər yaranan ədib bir sıra povest və hekayələrində satılanın gecindən və imkanlarından daha çox istifadə etmişdir. S.Rəhimov həyatı yalnız iki rəngdə, iki boyada (ağ və qara) göstərən sənətkarlardan deyildir. Biz bunun ən parlaq nümunələrini onun povest və hekayələrində də görə bilərik.

Çoxplanlılıq, zəngin və rəngarəng, yadda qalan xarakterlər, ciddi ictimai-siyasi konfliktlər S.Rəhimovun romanları üçün çox səciyyəvidir. Bu xüsusiyyətləri onun povestlərində də görmək olar.

Böyük Vətən müharibəsinin ağır illərində bütün sovet ədəbiyyatında olduğu kimi, Azərbaycan ədəbiyyatında da xalqın ləyaqətinə, hünər və rəşadətini nümayiş etdirən motivləri yenidən canlandırımağa böyük ehtiyac var idi. S.Rəhimov da xalqın tarixini, psixologiya-

sim, adət-ənəsini dərindən bilən yazıçı kimi «Aynalı» povedümü yazmışdı. Onun bu illərdə qələmə aldığı «Medalyon» (1944), «Qardaş qəbri», «Torpağın səsi» (1945) povedləri bu baxımdan çox maraqlıdır. Bu əsərlərdə yazıçı bir tərəfdən faşistlərin yırtıcı, qeyri-insani sırasını işşa edir, digər tərəfdən sovet adamının vətənpərvərliyini, öz torpağına, xalqına bağlılığını öks etdirirdi.

Xalqların, millətlərin öz vətənləri uğrunda necə fədakarlıqla vuruşmalarını, dostluq və qardaşlıq hissələrini «Qardaş qəbri» povedində də görmək olar. İki qardaş — Körim və Səlim Ukrayna cəbhəsində vuruşur. Körim həlak olur, Səlim onu Dnepr sahillerində dəfn edir. Döyüş davam edir. Sonralar ukraynalı heykəltəraş bir ana həmin qəbirin üstündə bir abidə ucaldır. Bu heykəltəraş ananın oğlu da Vətən uğrunda vuruşur. Bu ana öz qolbinin məhəbbəti və alman işgalçilərinə nifrəti ilə elə bir əzəmətli abidə ucaldır ki, hər millətin nümayəndəsi, ona baxanda öz övladını görür.

S.Rəhimov sovet adamlarının vətənə məhəbbətlərini, qardaşlıq, dostluq münasibətlərini çox ustalıqla ümumiləşdirə bilmışdır.

Mövzusu 30-cu illər hadisələrindən alınmış «Mehman» povedində adamlarımızın əxlaqi saflığı, təmizliyi, çətinliklərə qarşı mətanət və hərismazlığı əsas yer tutur. Bakı fəhləsi Muradin oğlu Mehmanın fəaliyyəti povedin mərkəzində dayanan bütün hadisələri özündə birləşdirir. Ailədə yaxşı tərbiyə alan Mehman orta məktəbdə də, ali məktəbdə də sağlam, nocib müəllimlərə əhatə olunur. Müəllimə Məlikə xanımın və professor Məlikzadənin tərbiyəsi sayəsində Mehman həyatda yerini düzgün müəyyənləşdirir. Məlikə xanımın «harada işləyirsən, işlə, vicdanını tömiz saxla, balaca bir nöqtə qədər də üroyinə ləkə düşməyə qoyma» sözlərini həmişə yadında saxlayır. Yaziçı bu iyirmi iki yaşlı gənci Azərbaycanın ən ucqar rayonlarından birinə götərib çıxardır və onu bir çox simaqlardan, çətinliklərdən keçirdir. Bu gənc prokuror harada işləyirsa, öz prinsipiallığını, təmizliyini, saflığını mühafizə etmək üçün bütün qüvvəsini səfərbər edir. Mehman başa düşür ki, onun təcrübəsi azdır. İşlədiyi rayonda isə sınıfı düşmənlərin tör-töküntüləri vardır. Gənc prokurorun təcrübəsizliyi və adamları az tanımıması ona baha başa gəlir. Onu keçmiş tacırbaşı Məməyin dul arvadı Şəhla xanımın qızı Züleyxa odlu gözlərlə ovsunlayır. Elçi gözləmədən qız özü anası ilə oğlana elçi düşür. Varlanmaq, çoxlu qaş-das yığmaq, meşşən həyat sürmək bu ana-balabanın psixologiyasına hakim kəsilmişdir. Namuslu həyat sürmək, ehtiyacla yaşısan da, təmiz dolanmaq, vətən və xalq üçün çalışmaq isə Mehmanın amalıdır. RİK sədri Kamilov, onun aşnası bağça müdürü Zərrintac, anbardar Məmməd-

xan, süpürgəçi Qaloşlu adam, Şöhla xanımın havadarı nazır müavini Əbdülqədir, arvadı Züleyxa Mehmanı çətin vəziyyətdə qoyurlar. Yaziçı ictimai konflikti, yəni Mehmanla ona qarşı duran Kamilovlar arasındakı mübarizəni yaxşı həll etsə də, ailə məsələlərindəki ziddiyətləri heç də axıra qədər inkişaf etdirmir. Buna görə də konfliktin ikinci tərəfi çox səthi və təsirsiz görünür.

Əlbəttə, oxucunun diqqətini cəlb edən Mehman surətidir. Çox böyük, ciddi, tərbiyəvi əhəmiyyətə malik Mehman surətinin gənclərə böyük təsiri var. Onun təmizliyi, sinfi düşmənlərdən qorxmaması, prinsipiallığı və sair kimi insani keyfiyyətləri rəğbətlə qarşılanır.

Yaziçı müharibə illərində bir tərəfdən vətən və xalq yolunda canını fəda edənlərin bədii obrazını yaradırdısa, digər tərəfdən boş boğaz, çox danışış az iş görən, dil pəhləvanlarının iç üzünü açıb ifşa edirdi. «Qüdrətov» povestinin qəhrəmanı həddən artıq qorxaq, tamahkar, əsgər gedənlərə ucadan xeyir-dua verən, lakin çörək yeyəndə, çay içəndə də gözlərini xəritədən çəkməyən olduqca hiyləgər bir tipdir. O, evdə, işdə, hər yerdə təbliğat aparır ki, «mənim anam da vətəndir, varlığım da». Arzulayır ki, saqqalı, bişti tez ağarsın, həqiqi simasını gizlədə bilsin. O, partiya biletini və məsul vəzifə arxasında gizlənmiş riyakardır.

«Arzu» müəllifin ailə-məişət məsələlərindən bəhs edən əsərlərindən biridir. Əsərdə Bakıda yeni binaların salınmasından, görkəmli memar Əhmədin xoş arzularından söhbət gedir. O, Cəmilə ilə səmimi ailə qurmuşdur. Cəmilə müəllimdir, elmlər namizədi olmaq arzusuna düşmüşdür. Lakin övladsızlıq onlara böyük dərəcə olmuşdur. Qarşı binalardakı mənzillərdə anaların öz körpələrini atıb-tutmalarını görən Əhməd düşünür ki, insan təkcə öz işi ilə deyil, övladı ilə də cəmiyyətə xidmət etməlidir. Yadigar vətəndaş qoyub getməlidir. Cəmilə isə ana olmaqdan daha çox alım olmaq arzusu ilə yaşıyır. Nəhayət, dünyaya üçüncü bir şəxs gəlir. Ailə sevincə qərq olur. Cəmilənin arzusu çiçək açır və bütün bunları yazıçı real səhnələrdə eks etdirir.

«Ata və oğlu» povesti avtobioqrafik səciyyə daşıyır. Keçmişdə hökumət qulluqçuları tərəfindən əzilən, təhqir olunan Rüstəm kişi oğlu Qəhrəmanı oxutmaq arzusu ilə yaşıyır. O istəyir ki, oğlu kəndxuda, pristav yox, camaatın karına gələn adam olsun. Arvadı Gülüş isə ərinin bu arzusunu qəribə sayır. Rüstəm kişi dədə-baba qaydasına qarşı «düsan» qaldırır, hətta qızlarının boğazından kəsib oğlunu oxutmaq istəyir. Qəhrəman varlı balaları yanında sixılsa da, yaxşı oxuyur. Doğrudan da, o, başa düşür ki, kasıblıq ayıb deyil, amma oxumamaq ayıbdır. İngilabdan əvvəlki maarifçi müəllimlərin ümumiləşmiş surə-

tini əks etdirən Mövsüm bəy Qəhrəmanın ağlına, qabiliyyətinə inanlığına görə onu Qoriyə aramaq istəyir. Ancaq əcəl macal vermir. Qəhrəman məktəbi qurtarsa da, inqilabdan qabaq bəy və hampa balalarının içərisində iş tapa bilmir. Köhnə quruluş yixılır, yeni həyat qurulur, Qəhrəmanın arzuları da çıçək açır. O, oğlu Sabiri oxudub Şuşaya işləməyə göndərir.

S.Rəhimovun «Mahtaban», «Güzgü göl əfsanəsi», «Kəsilməyən kişnərti» povestləri üslubca və mündəricəsindəki oxşar cizgilərin maraqlı rəngarəngliyi ilə fərqlənir. S.Rəhimov əgər «Öz minnətinə» povestində heç kimə əyilməyən mögrur təbiətli bir insanın obrazını yaradırsa, «Mahtaban»da dərin içtimai-siyasi problemlərə toxunur. Yoxsul, lakin azadlıq ideyaları ilə çırpinan Mahtabanın mənəvi gözəlliyini, onun hər cür saray çəkişmələrində yüksəkdə dayanan və azadlıq arzuları ilə döyünen qəlbini, fikir və hissələrini ustalıqla qələmə almışdır. Öz taleyini qoca Məmalik xanla bağlayan Mahtabanın saf duyğuları yaşadığı mühitin dar çərçivəsinə siğışdır. Onun həyatını Məmalik xanın yaxın adamları zəhərləmək üçün yeganə övladının əmgəyinə riyakarlıqla iynə yeridib, faciəli ölümüne səbəb olurlar. Bu povestdə insanın yaşayıb-yaratmaq eşi, məhəbbət hissələri, qoca Məmalikin həyat eşi və Mahtabana olan saf duyğuları xüsusi hərarətlə, humanist mövqedən əks etdirilmişdir.

S.Rəhimovun bütün yaradıcılığına xas olan saf, insani ucaldan, qanadlandırıran romantika bu povestin bütün ruhuna hopdurulmuşdur. Xalq həyatından və xalqa inamdan gələn bu romantik pafosu biz onun «Güzgü göl əfsanəsi»ndə də görürük. Maral əfsanəvi gözəlliye malikdir. O, müqəddəs suda yuyunub, daranıb özünə məftun olur və isteyir ki, hamı onu tərifləsin. Onun yeganə həmdəməni həmişə şadlıq elçisi Qəcələdir. Qəcələ başa düşür ki, hədsiz tərif insanı yıxa bilər. Çaaqqal Maralın bu zəifliyindən istifadə edib onu boş, yağılı vədlərlə tərifləyir. O, guya Maral xanımın yolunda ölümə belə getməyə hazırlıdır. Buna görə onu ağızdolusu tərifləyib. Güzgü göldən uzaqlaşdırıb parçalamaq istəyəndə Qəcələ Çaaqqalın gözünü deşir. Maral xəyanəti görüb, səhvinə başa düşür. Yersiz tərifdən ancaq çaaqqallar qazanır. Həm də gözəllik bitib-tükənməyən sərvət deyildir, onu qurmaq, qədrini bilmək, bəd nəzərlərdən mühafizə etmək lazımdır.

«Kəsilməyən kişnərti» povestində də xalq yaradıcılığından süzülüb gələn obrazlar bir növ günün vacib problemlərlə qaynayıb-qarışır, yazıçı qələmi ilə yeni məna alıb yüksək sənət səviyyəsinə qalxır. Povestdə hadisələr Göyəzən dağında cərəyan edir. Göyalı və Qaratelin yeddi qızları var. Bütün ailə oğul həsrətilə yaşayır. Nəzir-niyaz-

dan sonra Göyalının oğlu olur. Körpənin adını Şükran qoyurlar. Oğul Şükran böyüdükdən sonra ona ən yaxın həmdəm atı Ulduz olur. Şükran gözəl, mərd və cəsaretlidir. Onun atı Ulduz fədakarlıq, zirəklik, cəsarət rəmzidir. Mozalan isə bədxahlığın, riyakarlığın, şərin, uğursuzluğun timsalıdır. Yaziçi bütün bu obrazlara şərti-metaforik bir libas geyindirsə də, onların təmsil etdikləri ideyalarda dərin müasirlik ruhu var.

«Bəhram və Zərəfşan» povestində də telkin-tərbiyə, saf insanı nümunəsi bətərəf həmçinin, insan həyatını bəzəyən və gözəlləşdirən məhəbbətə toxunulmuşdur. Bəhram da, Zərəfşan da müəllimdir və gənclikin tərbiyəsində nümunə olmağa layiqdirler.

«Uğundu» povestini S.Rəhimov böyük ədibimiz Cəlil Məmmədquluzadənin xatırəsinə həsr etmişdir. Povestdə mənzil-istismar kontorlarına və dövlət idarələrinə soxulmuş Qəmbər Qəmbəroviç kimi əliyirlərin, rüşvətxor və firildaqqıcların əməlləri ifşa olunur. Eyni yazı tərzi, yəni əyriliyi, oğurluğu, müftəxorluğu təqnid, halal zəhməti, əməyi təbliğ «Pirqulunun kürkü» povestində də mühüm yer tutur. Bu əsərlərin əsas qayəsi saflığın, təmizliyin qorunmasından ibarətdir. Təsadüfi deyil ki, yazıçı surətlərin birinin dili ilə deyir: «Haramı buraxsan, daraşib dünyani yeyər». Povestin əsas qəhrəmanı Pirqulu düzgün, halal zəhmətin, dözüm və iradənin canlı ifadəsidir. Onun qadını Xeyrənsə da eyni təbiətli adamdır. S.Rəhimov bu surətin vasitəsilə sübut edir ki, insan səbri, iradəsi, zəhmətsevərliyi və döyüskənliyi ilə həyatda xoşbəxt ola bilər.

Şahqulu və onun qadını Şahbəyim isə əyri yolun yolçularıdır. Povestdən çıxan nəticə ibrətamız olub, təxminən bu atalar sözlərindəki mənaya uyğun gəlir: «Oğruluqla ev tikmək olmaz», «Haram gəlir halalı da aparır», «Özgənin damına göz dikən damsız qalar».

«Kəpəz» povestində isə S.Rəhimov yenə də xalqın gözəl adət-ənənəsinin, təbii gözəlliklərin qorunması məsəlesinə toxunmuşdur. Öz ailəsi ilə Kəpəz dağı ətəyində istirahət edən professor Ərşad Ərşadzadə xalqın varlığı ilə bağlı el havalarını, sazi, bayatları, təbiet gözəlliklərini dərin məhəbbətle sevir. O, oğlu Şahini də bu ruhda tərbiyə edir. Onun arvadı Cavahir xanım isə ərinin saza, el havalarına olan aludəciliyini köhnəlik əlaməti kimi qiymətləndirir. Professorun sazi xalçanın üstündən asması onu əsəbiləşdirir. Yaziçi obrazlı şəkildə belə bir fikri təlqin edir ki, insan təbiətin ecəzkar gözəlliyindən zövq almmalı, mənsub olduğu xalqın mütərəqqi və işiqli adət-ənənələrini qorunmalı və onlardan bəhrələnməlidir.

S.Rəhimov hekayə janrında klassik nümunələr yaratmışdır. Ədib

«Pəri çinqlı» (1959), «Gülən balıq» (1964), «Gulsabah» (1968) kimi kitablarında topladığı əsərlərində xalq yaradıcılığı motivlərinə əsaslanıb uşaq dünyasından röngareng, maraqlı lövhələr yaratmışdır. Onun folklorдан istifadə edib yazdığı hekayələri müəllifin xalq yaradıcılığını mukəmməl bildiyini, canlı, həyatlı lövhələr yaratmaq, qüvvəli yumora və satirik qələmə malik olduğunu, yüksək istedadını, müdrikliyini, həyat və insanlar barədə zəngin təsəvvürünü bir daha nümayiş etdirir.

S.Rəhimov nəşrin müxtəlif janrları arasındaki sərhədi çox gözəl bilsər və hər janrı uyğun həyat materialı seçilir. Psixoloji dərinlik, surətin düşdürüyü vəziyyətin, mühitin bədii təhlili onun nəşrini səciyyələndirir. Bu xüsusiyət ədəbin roman və povestlərində olduğu kimi, «Su ərizəsi», «Uzşüz qonaq» kimi hekayələrində də aydın görünür.

\* \* \*

\*

S.Rəhimovun bir sıra ədəbi-tənqidli məqalələri vardır ki, onların bir qismi «Yazıcı və həyat» kitabında toplanmışdır. Bu məqalələrində zəngin həyat təcrübəsinə malik yazıçının xalq yaradıcılığı, xəlqilik, konflikt, müsbət qəhrəman, ədəbi tənqid, xalqlar dostluğu, beynəlmiləlçilik və s. barədə mülahizələri bu gün də öz əhəmiyyətini saxlamaqdadır.

S.Rəhimov xalq dilinə, Azərbaycan dilinin bədii ifadə imkanlarına dərindən boləd yazıçıdır. Onun üslubunda klassik və mütənnis ədəbi-bədii dilimizin ən yaxşı ənənələri birləşmişdir. S.Rəhimovun dil və üslub cəhətdən Azərbaycan nəşrinin böyük klassiki C.Məmmədquluzadəyə yaxın olduğunu deyənlər haqqıdır. Xalq danışq dilinin və onun zəngin ifadə xüsusiyətlərinin incəliklərindən məharətlə istifadə hər iki sənətkarı dil və üslub cəhətdən bir-birinə yaxınlaşdırır. Dahi ədəbin duzlu humoristik və köskin satirik üslubunu S.Rəhimov böyük ustalıqla mənimsemış və onun ən yaxşı davamı və inkişaf etdiricilərindən biri kimi tanınmışdır.

## MİR CƏLAL (1908-1978)

Müasir Azərbaycan ədəbiyyatında fəxri yerlərdən birini tutan Mir Cəlal ədəbiyyatımızda həm də satirik-yumoristik əsərlər müəllifi, istedadlı bədii güllüs ustaşıdır. Bədii güllüs onun üslubunu şərtləndirən əsas keyfiyyət, bədii əsərlərində başlıca unsur, tərkib, sintez, sementləyici maddə kimi iştirak edir: onun əsərlərinə oynaqlıq, həyatı ruh,

enerji, dinamizm, ideala hörmət və sədaqət, sabaha, daha xoş gələcəyə xəyalı bir uçuş, öz gücünə, quvvəsinə inam hissi gətirir. Məlum olduğu kimi, böyük mənəvi nemət, həyat və gümrəhliq mənbəyi olan «gülüş insana xasdır» (A.V.Lunaçarski). Gülüş heç də füvqəlbəşəri, qeyri-adi hadisə deyil, o insanın gündəlik həyatını müşayiət edən mənəvi bir ehtiyacdır.

Adı, məntiqi gülüş insan üçün nə qədər faydalıdırsa, bədii gülüş, sənətkarların əsərlərində istifadə etdiyi gülüş, ikiqat artıq lazımdır və daha böyük, daha davamlı təsirə, sənətin bütün sahələrində olduğu kimi, ədəbiyyatda da tərbiyəvi, idraki və estetik qüvvəyə malikdir. Bədii gülüş elə bir keyfiyyətdir ki, yaradıcılığının əsas istiqamətindən, əsərlərinin məzmun və mahiyyətindən, üslub və janr xüsusiyyətlərindən, ciddiyət və qeyri-adiliyindən asılı olmayaraq bütün sənətkarlar üçün arzu ediləcək bir məzəniyyətdir. Azərbaycan ədəbiyyatında Nizamidən başlamış, fəraq, qəmu-hicran şairi Füzuliye, həyatın əzab və məşəqqətlərini «toy-bayram kimi» qarşılayan Vaqifə, xəstə könüllü, dərdli şair Vidadiyə, böyük gülüş ustaları – Mirzə Cəlil və Sabirə qədər, nəhayət, sovet dövründə yazış yaranan yazıçıların, demək olar ki, heç biri gülüş hissİNə biganə qalmamışlar. Müasir dövrə hekayənəvislik sahəsində Mirzə Cəlil və Ə.Haqverdiyev yolunu, onların məzəli üslubunu Mir Cəlal yeni bir ruhda, yaradıcı şəkildə davam etdirərək, oxucuların həqiqətən sevimlisinə çevrilmişdir. Mir Cəlal çoxsahəli istedada malik şəxsiyyətdir.

Mir Cəlalın 50-yə yaxın bədii, elmi və publisist kitabı, 500-dən çox məqalə – resenziyası, digər elmi-nəzəri əsər və dərslikləri çap olunmuşdur.

O, 1908-ci ildə Cənubi Azərbaycanda anadan olmuşdur. Lakin sonralar Gəncə şəhərinə gəlməş və uşaqlıq, ibtidai təhsil illəri burada keçmişdir. 1923-cü ildə o, Gəncə Pedaqoji texnikumuna daxil olub 1928-ci ildə oranı bitirmiş və bir müddət Gəncədə və Gədəbəydə müəllimlik etmişdir. 1930-cu ildə Kazan Dövlət Pedaqoji İnstututuna girir, 1931-ci ildə isə Bakıya qaydıraraq, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstututunun aspiranturasına daxil olur. 1933-cü ildən ta ömrünün axırına qədər – 1978-ci ilədək Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim, professor və kafedra müdürü vəzifələrində çalışmışdır.

Dövlətimiz Mir Cəlalın xidmətlərini layiqincə qiymətləndirərək onu «Şəref nişanı», «Oktyabr inqilabı» ordenləri və müxtəlif medallarla təltif etmişdir.

Mir Cəlal yaradıcılığa müəyyən daxili tələbat ucundan gəlmış,

özünün dediyi kimi, «kağız korlamamış», ilk mətbü əsərlərindən istedadlı sənətkar kimi ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. Onun xoşbəxtliyi bir də ondadır ki, əlinə qələm alarkən ölkəmizdə artıq xeyir şərə qələbə çalmış, «ağalar-qullar dünyası» yixilmiş, yeni, azad bir dövranın təməl daşları qoyulmuşdu. Mir Cəlal məhz bu keçid dövrünün, yeni dünya quranlar dövrünün sənətkarı kimi özünün və ölkəmizin keçmiş, acinacaqlı həyatını ürək ağrısı ilə xatırlayaraq balaca Baharın («Bir gəncin manifesti») təsvirini öz faciəsi kimi yaşamış və onun sırasında, demək olar ki, bədi əsərlərində qaranlıq keçmişin mənzərələri ağlayırsa, bugünkü həyat tabloları günəşin zərli saçاقları altında, sanki qəhqəhə ilə gülür. Ona görə də Mir Cəlalın yaradıcılığında C.Cabbarluğun təbiri ilə desək:

Onda sanki ağlayır keçmiş,  
Onda sanki gülümşəyir atı.

Ona görə də ədibin bədi əsərləri inqilabi tariximizin, müasir həyatımızın salnaməsi kimi son dərəcə mənalıdır. Orada ölkəmizin həm yüksəlişi, adamlarımızın şanlı mübarizəsi, həm də inkişafımıza mane olan müəyyən qüsür və nöqsanlar – meşşanlıq, xudbinlik, modabazlıq, tənbəllik, tüfeylilik kimi mənfi hallar müvafiq boyalarla əks etdirilmişdir.

Mir Cəlal yetmiş illik mənalı ınsan ömrünün tam yarımla əsərini bədii, elmi və pedaqoji yaradıcılığa həsr etmişdir. Həm də bu müddət ərzində o, bütün fəaliyyətində ideallarımıza sədaqət nümunəsi göstərmüşdür. Ədibin yalnız bu idealə sədaqətindən yоğrulmuş nə qədər mənalı, bir-birindən gözəl, cəmiyyətümüzün, adamlarımızın inkişafını mərhələ-mərhələ əks etdirən, güldürə-güldürə düşündürən onlarca hekayə və novellalar, artıq ədəbiyyatımızın qızıl fonduna daxil olmuş roman və povestlər, ciddi elmi-monoqrafik tədqiqatlar, qlobal problemlərin həlliə həsr olunmuş konseptual məqalələr, oçerk və publisist əsərlər, tələbə, aspirant və müəllimlərin etibarlı mənbə kimi faydalandıqları ali məktəb dərslikləri və s. i.a. əsəri vardır.

Mir Cəlal, hər şeydən əvvəl, hekayə ustasıdır. Azərbaycanın sovet dövrü ədəbiyyatında hekayə janrının inkişafında onun böyük xidmətləri olmuşdur. Ədibin «Bostan oğrusu», «Həkim Cinayətov», «İstifadə», «Elçilər qayıtdı», «Özündən naxoş», «Plovdan sonra», «İclas qurusu», «Anket Anketov», «Xarici naxoşluq», «Mirzə Şəfi», «Möhələtovun tərcüməyi-hali», «Dostumun qonaqlığı» və s. əsərləri satirik-

yumoristik üslubu ilə seçilirler. Bu hekayələrin hər birində bütöv bir povest üçün bəs edə biləcək qədər həyat materialı vardır. Lakin yazıçı bu materialı kiçik bir hekayə çərçivəsinə sığışdıraraq, tənqid hədəfini daha sərrast nişan alır. «Həkim Cinayətov» hekayəsində təsvir olunur ki, xəstə atasına baxmaq üçün təcili həkimin çağırmaq istəyən Ramazan həkimin pintiliyinə, ətaletinə, xüsusilə insan taleyinə onun bu qədər laqeyd və biganəliyinə heyret edir, dəhsətə gəlit. Hekayənin öz materialına müraciət edək: «Ramazan bitmək bilməyen cansızıcı sualların hamısına cavab verdi. Həkim bu işi bitirdikdən sonra kamali-səliqə ilə suçəkəni aldı, yazdığı sual vərəqini qurutdu, ağır bir işdən qurtarmış kimi geniş bir nəfəs aldı, stula söykəndi, qollarını boynuna çataraq, bərk gərnəşdi. Stulun ciriltisina qadınlar da gülüsdülər. O, saxta bir ciddiyyət göstərərək, yumruğunu stola vurdu. Onlara açıldı, təkrar gülüşməyə başladılar». Bu kiçik parça ədibin portret hekayələrində tip yaratmaq üsulu və tipik şəraitin təsviri haqqında müəyyən təsəvvür doğura bilir. Bu konkret təsvir vasitəsilə ədib həkim Cinayətov kimi mənəsiz həyat keçirən, iş vaxtı boş laqqırtılarla məşğul olan bürokratları bize yaxından tanıtır. Hələ bu azdır. Ramazanın çox təkid və yalvarışlarından sonra, nəhayət, Cinayətov tənbəl-tənbəl yerindən qalxaraq xəstəni yoluxmağa gedərkən, birdən ciblərini yoxladığı zaman məlum olur ki, fenondeskopu və başqa cihazları yaddan çıxarıb özü ilə götürməmişdir:

- Vay səni... - deyə təəssüfləndi. Öz hafızəsizliyini söydü. Unutduğu şeyləri götürmək üçün təkrar ağır addımlarla müalicəxanaya tərəf hərəkət etdi.

Mir Cəlalın hekayələrində həyat yalnız bir tərəfdən, monoton şəkildə deyil, bir çox cəhətdən işıqlandırılır. Bu hekayələrdə köhnəliklə yeniliyin mübarizəsi, inkişafımıza mane olanların tənqid, təmiz insani hissələr – vətənpərvərlik, övlad məhəbbəti, ata və analıq mehri-ulfəti kimi motivlərin təsviri ön plana çəkilir. Ədibin elə hekayələri də vardır ki, burada satirik, yaxud yumoristik gülüş, şən qəhəqəhə yandırıcı göz yaşı ilə, komik, məzəli vəziyyət və səciyyələr faciəvi əhvalat və obrazlarla tez-tez əvəz olunur. «Badam ağacıları», «Subayıq felsəfəsi», «Vətən yaraları», «İki ananın bir oğlu», «Muştuluq», «Göylər adamı», «Ailə», «Ayaz», «İnsanlıq felsəfəsi» və s. hekayələr belə ciddi səpkidə yazılmış əsərlərdəndir. Ədibin hekayələrində diqqəti cəlb edən cəhətlərdən biri də komik situasiyaların bəzən şüurlu surətdə daha qabarlıq, ilk baxışda az inandırıcı görünən şəkildə verilməsidir. Bu cəhəti ədibin bir çox əsərlərində, xüsusilə «Anket Anketov», «Kəmtərovlar ailəsində» və «Xarici naxoşluq»da daha aydın görmək olar. Biz belə hallarda daha ürəkdən

gülürük və eyni zamanda dərindən düşünürük. Məsələn, «Xarici naxosluq» hekayəsində oxuyuruq ki, führasının pozulacağından qorxan bir qız günlərlə ac-susuz qalaraq, özünü üzür və nəticədə bərk xəstələnir. Xalası həkimidən soruşanda ki, bizim qızın xəstəliyi nədir, həkim mənali tərzdə başını tərpədərək deyir:

- Xarici naxosluq!

Mir Cəlal romanlar da yazmışdır: «Dirilən adam», «Bir gəncin manifesti», «Açıq kitab», «Yaşıdlar», «Təzə şəhər», «Yolumuz hayanadır». Ədibin bu romanlarını səciyyələndirən, onları oxuculara sevdiren əsas məziyyətlərdən biri Mir Cəlalın mətləbi konkret, yiğcam bədii formada, dinamik süjet daxilində ifadə edə bilmək məharətidir. Lakinəm bu əsərlərin müvəffəqiyətini təmin edən başlıca keyfiyyətdir Ədib çox haqlı olaraq, süjetin inkişafını ləngidən, lüzumsuz təfərrüatdan qaçaraq, hadisə və əhvalatın məğzini, cövhər və özəyini təşkil edən mətləb və məzmunu ön plana çəkir, fikrini, ideyasını, müxtəsər, yiğcam fabula əsasında şirin, axıcı, bəzən ciddi, bəzən isə humoristik tərzdə oxucularına çatdırır. Mir Cəlalın ayrı-ayrı romanlarında obrazların sayı elə də çox deyildir. Ədib hər bir əsərdə bir neçə surətin təleyini izləyir, onların hər birinin fərdi psixologiyasını açır, mənəvi aləminin yadda qalan, tutarlı ştrixlərlə göstərməyə nail olur. Necə deyərlər, onun təsvirləri eninə yox, dərininə doğru yönəldilir. «Dirilən adam»da Bəbir bəy, Qədir, Qumru; «Bir gəncin manifesti»ndə Mərdan, Bahar, Sona xala, Hacı İbrahim Xəlil; «Açıq kitab»da Vahid, Sadiq kişi, Kərim Gəldiyev, Rübəbə; «Yaşıdlar»da Kərimzadə, Səlim, Nəriman; «Təzə şəhər»də Yunis və başqaları «Yolumuz hayanadır»da Sabır, Əntiqə, Bəndlə və qeyrili məhz bu yolla yaradılmış surətlərdir.

Mir Cəlal kənd həyatını, kəndli psixologiyasını yaxşı bılən, dərin müşahidə qabiliyyətinə və bunları bədii şəkildə əks etdirməyi bacaran sənətkardır. Yaziçi adətən özünə doğma və yaxın olan bir sahədən mövzu seçir, uzun müddət dərindən müşahidə etdiyi, təsirləndiyi hadisələri qələmə alaraq bədii ümumişdirmələr yolu ilə sənət dilmə çevirir. Bu əsərləri oxuyanda adəma elə gelir ki, sən də həmin hadisələrin bilavasitə iştirakçısı olmuşan, Beləliklə, həyatı dərindən bilmək, qüvvətli müşahidə qabiliyyəti, başlıca və aparıcı amilləri seçib fərqləndirmək Mir Cəlal realizmini şərtləndirən cəhətlərdəndir. Ədib simi emosiya yaratmaq, mətləbi dələyi ilə demək yolu ilə getmər: həyat həqiqətlərini tam açıqlığı ilə, real şəkildə təsvir edib, müstəqim mənada oxucusuna çatdırır. Onun badi təfəkküründəki aydınlıq da buradan irəli gəlir. Köhnə dünyanın töratdıyi faciələr, hədbəxtliklər, kırımı ilə od götürən babalarımızın acınacaqlı təleyi, xalqımızın keç-

mişdəki məşəqqətlı həyatından bütöv bədii lövhələr Mir Cəlalın mə-haretlə sənətkar qələmi ilə canlandırılmışdır. Biz, bugünkü xoşbəxt uşaqları gördükcə «Bir gəncin manifesti» romanından tanışığımız balaca Baharı xatirimizə gətiririk, onun arzularını gözündə qoyan keçmiş mühitə nifret edirik. Oğlunun toyu üçün toxuduğu və ehtiramla saxlaşdıığı yegana xalçasını satmaq məcburiyyəti qarşısında qalan erkək təbi-ətli Sona xala kimi analarımızın geniş qəlbini görür və fəxr edirik. «Dirilən adam»da öz diriliyini sübut edə bilməyən, köhnə qanunların, dərəbəylik adətlərinin şikəst elədiyi, dirigözlü öldürdüyü Qadirin ta-leynə acıyırıq, ürəkdən yanırıq. Mir Cəlal yaradıcılığının əsas mə-ziyyətlərindən olan müasirlilik bu əsərlərdə də başlıca keyfiyyət kimi səslənir. Çünkü yazıçı bədii ədəbiyyatın təriy়ədici rolunu əsas məf-kure silahı kimi qiymətləndirərək öz yaradıcılığını məhz bu istiqamət-də inkişaf etdirir, tarixi olub keçəni bugünkü ideallarımıza xidmətə yönəldə bilir.

Mir Cəlalın romanları içərisində nisbətən az öyrəniləni, az təd-qiq və təhlil ediləni «Açıq kitab»dır. Satirik üslubda yazılın bu roman-də ədib keçmişdən miras qalan ferdiyyətçiliyi, xudbinliyi, öz xoşbəxt-liyini başqalarının bədbəxtliyi üzərində qurmaq ehtirasını romanın əsas mənfi qəhrəmanı olan Kərim Gəldiyevin simasında çox sərrastlıqla tənqid və nifret hədəfinə çevirə bilməşdir. Zənnimizcə, Kərim Gəldi-yev təkcə Mir Cəlalın yaradıcılığında deyil, ümumiyyətlə Azərbaycan sovet bədii nəşrində yaranan orijinal mənfi tiplərdəndir. Müəllif möv-zusunu 30-cu illərdən götürdüyü hadisələri həssaslıqla qələmə almış, o dövr üçün xarakter məsələlər qaldıraraq, onları həqiqi bir yazıçının vətəndaş mövqeyində həll etmişdir. Mir Cəlal bugünkü əsərlərində olduğu kimi, «Açıq kitab» romanında da öz tendensiyasını oxucudan gizlətmir, kölgəli, neqativ cəhətləri, ümumi işə əngəl törədən hərəkət və meylləri inkişafımız səviyyəsindən kəskin satira atəşinə tutmuşdur. Kərim Gəldiyevin fəlsəfəsi belədir: özünə rahat güzəran yaratmaq üçün heç nədən çəkinməmək, aldatmaq, yalan danışmaq, qara yaxmaq, böhtan atmaq, xəbərcilik, satqınlıq etmək, anonim yazmaq, bir sözə, qatığın qaralığını sübuta yetirmək və i.a. Yaziçı bu mənfi qəhrəmanın «fəaliyyətinin» qol-budaq atlığı mühiti də, həmin mühitin adamlarını da real və düzgün təsvir etmişdir. Romanı oxuyarkən orada Gəldiyevə arxa dura biləcək adamların heç də az olmadığını görürük. Bunlardan bəziləri: açıq-açığına, Gəldiyevlə bir yuvanın quşudurlarsa, digərləri də yalıqların, demoqoqların dediklərinə inanan, boş tərifdən xoş gə-lən, prinsipsiz, səbatsız, maymaq adamlardır. Gəldiyevlərə də elə bu lazımdır. Buna görə də gəldiyevçilik üçün münbət zəmin yaranmış

olur. Gəldiyev öz fəaliyyətinə daha geniş meydan verərək, institutu bir-birinə vurur, saxta materallar düzəldib, əlaçı, namuslu, çalışqan və istedadlı bir tələbə olan Vahidi institutdan çıxartdırmağa müvəffəq olur, onun sevgilisi Rübəbeni ələ keçirməyə çalışır. Gəldiyev bundan əvvəllər də bir sıra cinayət işləri görmüş və ifşa olunacağından qorxaraq şəhərə gəlmış və instituta daxil olmuşdur. Lakin həqiqət incələr, üzülməz, - demişlər. Gəldiyev çox keçmədən ifşa olunur, onun firldaqlarının üstü açılır. Məlum olur ki, onun institutdakı əməlləri yeni deyildir, neçə il bundan qabaq kənddə başladığı «əməliyyatların» davamıdır. Yaziçinin «Açıq kitab» romanından çıxardığımız nəticə ondan ibarətdir ki, cəmiyyətimizin inkişafının müxtəlif mərhələlərində vaxtaşırı surətdə gəldiyevlər və gəldiyevçilik bir qələr feallaşsalar da, nəticə etibarı ilə onlar ölümə məhkumdurlar: çünki belələri güclü bir axının qarşısında duruş gətirmək iqtidarında deyillər. S. Vurğun yaxşı demişdir:

Həyat dəniz kimi təmizlik sevər,  
Sahilə çıxarar zir-zibilləri.

Mir Cəlal həmişə müstəsnalıqdan, təmtəraq və uydurmadan saqınaraq mümkün olduqca təbi, adı hadisələri qələmə alır ki, bu da onun əsərlərinin həyatla yaxından səsləşməsini təmin edən bir amıl kimi zahir olur. Ədibin özü maraqlı bir əhvalat danışır: müharibənin ağır günlərində respublikamızın kəndlərindən bir nəfər qoca kişi yanına gələrək mənə dedi ki, sən mənim oğlumu yaxşı tanıyırsan, çox təvəqqəf edirəm onun indi harada olduğunu, nə etdiyini öz dilinlə mənə danışasan. Mən çox andaman elədim ki, əmi, sizin oğlunuzu mən haradan tanıya bilərəm, mən birdən-ikidən sizi, yaxud oğlunuzu görmüşəm mi? Onda qoca qoltuq cibindən qat kəsmiş, oxunmaqdan sürtülümiş, bəzi yerlərinin yazılışını getmiş bir qəzet çıxararaq dedi: Budur, burada yazıbsan ki! Mən işin nə yerdə olduğunu anlayaraq, qocaya ürəkdirək verib yola saldım. Doğrudan da, həmin qəzətdə mənim cəbhə həyatından bəhs edən bir hekayəm dərc olunmuşdu. Orada təsvir olunan gənc döyüşünü qoca öz oğlu bilmışdı.

Mir Cəlal bir alim, tənqidçi və ədəbiyyatşunas kimi də həmişə yüksək məqamda durmuş, özünün heç kəsə bənzəməyən elmi üslubu ilə ədəbi ictimaiyyətin ən qabaqcıl nümayəndələri arasında da ön mövqelərdən birini özü üçün təmin etmişdi. Demək olar ki, onun adı ilə bizim ədəbiyyatşunaslığımızda 10 ədəbi tənqidimizdə müəyyən tədqiq-təhlil üsulu, metodu mövcud olmuşdur. O, ədəbi tənqid və ədəbiyyatşunaslıq sahəsinə gəldiyi zamandan bəri, hamidan fərqli olaraq,

sənət və ədəbiyyatın ən çox nəzəri problemləri ilə məşğul olmuş, adı məqalə və resenziyalarında belə konseptual problemlər qaldıraraq onu elmi ümumiləşdirmələr əsasında həll etməyə səy göstərmişdir. Cəsarətələ demək lazımdır ki, Mir Cəlal 30-cu illərdən başlamış müharibədən sonrakı dövrə qədər bizim bədii ədəbiyyatımızda özünə çox dərin kök salan ritorikadan, ədəbi-bədii tənqid və ümumən ədəbiyyatşunaslıqda geniş yayılmış quru, cansız, sosioloji təhlildən həmişə uzaqda durmuş, sənətin spesifikliyini heç zaman unutmamış və bu sahədə uğurla qələm işlətmüşdir. O, elmi-nəzəri əsərlərini elə mühiüm şəxsiyyət və problemlərə həsr edir ki, onlar lokal səciyyə daşımاسın, əksinə monoqrafik xarakter kəsb etmiş olsun. Mir Cəlal bədii ədəbiyyatın, bədii yaradıcılığın nəzəri, aktual problemləri, sənətkarlıq məsələləri, gülüş ustalığı, metod və üslub məsələsi, forma axtarışları kimi məsələləri tədqiq edir və bütün hallarda da öz istədiyinə nail ola bilir.

1940-ci ildə namizədlik dissertasiyası kimi müdafiə etdiyi «Füzuli şeirinin poetik xüsusiyyətləri» adlı əsəri sonralar alim tərəfindən dönə-dönə işlənilərək təkmilləşdirilmiş, geniş, əhatəli monoqrafiyaya çevrilərək indi «Füzuli sənətkarlığı» adı ilə Azərbaycan ədəbiyyatşunaslığının kapital əsəri kimi şöhrət qazanmışdır. Mir Cəlal 1947-ci ildə doktorluq dissertasiyasına mövzu olaraq yenə də çətin bir sahəyə müraciət etmiş, «Ədəbi məktəblər» (XX əsr Azərbaycan ədəbiyyatında) adlı nəzəri əsərini yazır ki, bu da tamamilə yeni və lazımlı tədqiqat idi. Bu da məlumudur ki, bizim bir sıra ədib, şair və dramaturqlarımız Mir Cəlalın qələmi nəticəsində daha da populyarlaşmış, hətta bəzi başəbələ tənqidçilərdən müdafia olunmuşlar. Onlar bu xeyirxah, obyektiv tənqid üçün, əsərlərinin sərraf gözü ilə təhlili üçün ondan hənişə razı qalmışlar: S.Vurğun haqqında: «Özünü yenidənqurma yollarında», «Yeni şeirin manifesti»; M.S.Ordubadinin «Dumanlı Təbriz» romanı barədə – «Böyük problemlər romanı»; Mırzə Cəlil, Ə.B.Haqverdiyev, S.Rüstəm, Ə.Məmmədxanlı, Ə.Cəmil və başqları haqqında yazdığı onlarca digər məqalə və ocerklərində yeni söz demiş, sənətkarlıq sırları kəşf etmişdir. Görkəmli tənqidçi və ədəbiyyatşunas kimi Mir Cəlalın bir sıra kəlamları ədəbi ictimaiyyət arasında bir zərb-məsəl kimi işlənir, aforizm kimi yayılır. Məsələn, Dostoyevskinin «Biz hamımız Qoqolun «Şinel»indən çıxmışlıq» aforizminin müqabilində bizim müasir nasırlarımız haqqında əsl həqiqəti ifadə edən «Biz hamımız Mırzə Cəlilin «Poçt qutusu»nda çıxmışlıq», - sözlərini Mir Cəlal həmişə təkrar etməyi çox xoşlayardı. Mırzə Cəlili özünün ustادı hesab edən ədib onun yaradıcılığını hamidan yaxşı duyur, tədqiq edir, sevir və yüksək qiymətləndirirdi.

Mir Cəlalın adı, kiçik, replika və yazılarında, tutarlı bir məqayisəsində, obrazlı deyilmiş bir cümləsində tədqiqat obyektinin müəyyən bir cəhətini çox sərrast ifadə edə bilir: filan yaziçi həyatdan, filan isə kitabıdan gəlmüşdür: Əhməd Cəmil az yazır, fəqər saz yazır, Səməd Vurğun bir çoxları kimi yaradıcılığının ilk illərində kağız korlamamışdır; Ə.Məmmədxanlı özünün məharəti qələmi ilə bəzən az ağlabatan vəqəflərə belə oxucunu inandırıbılır və s... O da hamımızın xatırındədir ki, Ə.Kərimin «Qaytar ana borcunu» məşhur şeiri Mir Cəlalın təhlilindən sonra ayaq tutub yeridi.

Mir Cəlal elmi-tədqiqat işində də təvazökarlığı yüksək qiymətləndirir, elmi etikanı gözləməyi rəhbərlərinə tekrar-tekrar tövsiyə edir. Elə ki, aspirantların ya əsərlərində, ya da danışqlarında bu prinsiplərdən azca uzaqlaşmaq, qeyri-təvazö notları duydumu, dərhal, oradaca deyər. - Bəzi cavanlar bir əsər yazmağa, bir tədqiqat aparmağa başlayan kimi sinəsini irəli verərək deyir: - Bu elm sahəsi məndən başlanır, onun ilk təməlini mən qoyuram. Bu, çox pis xasiyyətdir. Qardaş, birefəlik bilin ki, heç nə nə sizdən, nə də məndən başlanır. Ədəbiyyat-sünnət hənsi sahəsinə götürsəniz görərsiniz ki, bızdən əvvəl yaşa-mış kişilər hər şeyi demişlər, tədqiq etmişlər, bizimki olsa-olsa ümmana bir damla əlavədir. Məsələn, elə Aristoteli xatırlayı. Ədəbiyyat nəzəriyyəsi sahəsində onun dediklərinə (kardinal problemlər üzrə) bu neçə əsrlər ərzində başəriyyət çoxmu əlavə etmişdir. Əlbəttə, yox!

Mir Cəlalin iştir bədi, iştərsə də elmi-publisistik əsərlərinin dili təqdirələyiqdır. Bu dil canlı xalq dilinin qaynar çeşməsindən, folklor abidələrindən, Mırzə Cəlil nəşrinin zöngin dil təcrübəsindən qidalanır. Sözə qənaəət, fikri yığcam, ləkənə, ləkin təsirli, bədii şəkilde, təbii tərzdə ifadə onun dil haqqındaki anlayışlarının əsas məramənməsi kimi səslənir. Dildə məqsəd zahiri bəzək-düzək, ucuz effekt yaratmaqda deyil, bəlkə həyat hadisələrinin sadə, səmimi bir axarda gözəl təhkiyəsindən ibarətdir. Ona görə də ədibin əsərlərinin dili məzmun və mətbəə müvafiq olaraq gah sərt, kəskin, ifşaedici, gah şən, yumşaq, şəqrəq gülüşlər kimi ince və zərif, gah da bir qədər kövrək, romantik, lirik ruhda çırpinır.

Maraqlıdır ki, bütün yaradıcılığı boyu dramatik növə dair bir dənə də olsun əsər yazmayan yaziçi müharibənin odlu illərində «Mırzə Xəyal» adlı şən və ifşaedici bir komediya yazmışdır.

Mir Cəlalin 1943-cü ildə «Vəton uğrunda» jurnalında dərc olunmuş «Mırzə Xəyal» pyesinin mövzusu Azərbaycanda Aprel çevrilisindən sonra Almaniyaya qaçmış mühacirlərin həyatından alınmışdır. Pyesin əsas iştirakçıları Bakıdakı «Novaya Yevropa» mehmanxanası-

nin keçmiş sahibi, tacir Mirzə Xəyal, musavat çinovnıcı, inqilabdan qabaq böyük torpaqları olan mülkədar İsrafil bəy, həmin taleli Hacı Rəhim və b. faşist Almaniyasının sovet dövləti üzərində qələbə çalacağına ümid bəsləyərək Bakıya gəlməyə can atırlar. Alman zabiti Zerhayzer komandanlığının əmri ilə onları əsir alınmış azərbaycanlı Nəsirin bələdçiliyi ilə Bakıya kütlələr arasında təbliğat aparmağa göndərir. Mühacirlərə verilən məlumatata görə, artıq alman ordusu Bakını ələ keçirmiş və köhnə quruluş bərpa olunmuşdur. Komediyanın süjeti məhz onların Almaniyadan Bakıya yola düşənədək başlarına gələn gülüncə əhvalatları əhatə edir. Mirzə Xəyal, arvadı Mariya xanım və İsrafil bəy elə bilirlər ki, Bakıda camaat onların pişvazına çıxacaq, gülcəçəklə qarşılayacaq. Hələ yolda ikən onlar vəzifələri öz aralarında böülüsdürülər. İsrafil bəy inzibati işlər üzrə rəis, Mirzə Xəyalın arvadı Mariya xanım ümumxananın rəisi təklif olunur. Mirzə Xəyal özü isə qubernator olmaq istəyir və qubernatorluq üstündə İsrafil bəylə aralarında münaqışə düşür. Bu səhnə komediyanın kuliminasiya zirvəsidir, məhz burada qəhrəmanların xarakterləri bütün cizgiləri ilə aşkarlanır.

Hadisələrin finalında mühacirlər Bakıya çatıb görürlər ki, faşistlərin Azərbaycan torpaqlarını ələ keçirməsi uydurma əhvalat imiş. Əsər onların kütlə tərəfindən qəbiristanlılığı gətirilməsi ilə bitir. Bu final yaziçı tərəfindən rəmzi mənada verilmişdir.

Mir Cəlalın ədəbi-ictimai, elmi-pedaqoji fəaliyyəti xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir.

## **ƏBÜLHƏSƏN ƏLƏKBƏRZADƏ (1906-1986)**

Müasir Azərbaycan nəstrinin görkəmlı təməlçilərindən olan və onun təkamülündə çox fəal iştirak edən ədiblərdən biri də xalq yazıçısı Əbülhəsəndir. Əbülhəsenin təmsil etdiyi nəsil müasir cəmiyyətimizin formallaşmasının bilavasitə şahidi və iştirakçısı olmuşdur. Bu ədiblər cəmiyyətin içtimai və ədəbi hadisələrinin qaynar burulğanında yetişmiş, gördüklerini çoşğun ilhamları ilə bədii sənət dilində obədiləşdirmişlər. Elə buna görə də həmin əsərlərin böyük əksəriyyəti tarixilik baxımından da böyük maraq və əhəmiyyət kəsb etməkdədir.

Əbülhəsən Əlibaba oğlu Ələkbərzadə 1906-ci ildə Şamaxı qəzasının Basqal qəsəbəsində, indiki İsmayıllı rayonunda toxucu-kustar ailəsində anadan olmuşdur. O, Basqalda dörd sınıflı rus-tatar məktəbini bitirmişdir. 1920-ci ildə Ə. Əbülhəsən üç aylıq müəllimlər kursunda oxuyur və Nuran kəndində bir il müəllimlik edir. 1921-25-ci illərdə Bakı müəllimlər semi-

nariyasında təhsilini başa vurub Dərbəndə gedir və iki il orada pedaqoji texnikumda dərs deyir. 1927-ci ildə Bakıya gəlir.

Ə.Əbülhəsən 1929-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitu-tunu bitirir, bir il Balaxanıda maarif şöbəsinin müdürü işləyir. Sonralar isə Azərnəşrdə redaktor, kinostudiyada ssenari şöbəsinin müdürü vəzi-fələrində çalışır. 1941-ci ildən 1945-ci ilin axırına kimi Ə.Əbülhəsən Böyük Vətən müharibəsində iştirak edir. Sevastopolun qəhrəman müdafiəsində rota komandiri olur, sonralar isə hərbi komissarlıqda işləyir. Müharibədən sonra Ə.Əbülhəsən müxtəlif vaxtlarda (1950-53, 1960-63) «Azərbaycan» jurnalının redaktoru, Azərbaycan Yazıçılar İttifaqının nəşr bölməsinin məsləhətçisi olur.

Ə.Əbülhəsən ədəbi və ictimai fəaliyyətinə görə üç Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunmuş, 1979-cu ildə ona Azərbaycanın Xalq Yazıçısı fəxri adı verilmişdir.

Ə.Əbülhəsənin ilk qələm təcrübələri 1925-1927-ci illərə aiddir. Həmin illərdə o, Dərbənd pedaqoji texnikumunda müəllimlik edərkən Dağıstan xalqlarının milli mədəniyyəti ilə maraqlanır, folklor materiallarının toplanmasında, maarif ocaqlarının təşkilində yaxından iştirak edir. Eyni zamanda yerli mətbuat səhifələrində, xüsusilə «Maarif yol» jurnalında şeir və məqalələrlə çıxış edir.

Dağıstanda 1926-ci ildə görkəmli şair Süleyman Stalski ilə ilk dəfə Aşağı Stal kəndində görüşür. Bu görüş Ə.Əbülhəsəndə ədəbiyyat və sənətə olan marağın daha da artırır. Onların ikinci görüşü isə 1934-cü ildə yazıçıların I Ümumittifaq qurultayında olur.

Bir sıra nasırımız kimi Ə.Əbülhəsən də yaradıcılığının ilk illərində şeirlə daha çox məşgül olmuşdur. 1925-1927-ci illərdə «Maarif yol» jurnalında onun «Dalğalar», «Şalbuzdağ», «Bahar yağışları», «Qasımkəndin yaxınlığında», «Etirafdan», «Cortel axşamı» və başqa şeirləri dərc olunmuşdur. Bu əsərlər lirik xarakterdədir, əsasən təbiət lövhələrindən ibarətdir.

Ə.Əbülhəsənin yaradıcılıq yolunun formallaşması və əsil ədəbi fəaliyyəti 1927-ci ildə Bakıya gəldikdən sonra başlanır. Həmin ildə «Maarif və mədəniyyət» jurnalında çıxan «Sofi» hekayəsi ilə Ə.Əbülhəsən istedadlı, orijinal bir yazıçı kimi oxucuların və ədəbi tənqidin diqqətini cəlb edir. Daha sonralar isə ədibin «Özü üçün yazanlar», «21», «Xanəndə», «Öldürdü», «Bacımın yuxusu», «Üşyan», «Qaraulçu», «Tanışlar», «Araz», «Boşandı», «Kəbutər», «Sabah mayısdır» hekayələri çap olunur.

İyirmiinci illər Azərbaycan nəşrinin, bir növ hekayə dövrü idi. Bu zaman C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.S.Axundov, Y.V.Çəmən-

zəminli, S.Hüseyin, A.Şaiq kimi ustad sənətkarlar coşgun fəaliyyət göstərirdilər. Sənət aləminə yenicə atılmış H.Nəzərlı, B.Talibli, M.Hüseyin, Mır Cəlal, Ə.Vəliyev, S.Rəhman kimi gənc nasırlar də fərdi üslublarını, yaradıcılıq talelərini müəyyənləşdirirdilər. Gənc nasırlar hayatı, gerçəkliliyi əsl sənətkar təxəyyüllü ilə yaxından dərk etməyə çalışır, həni də istedad və bacarıqlarını sınayır, kamilləşdirirdilər. Lakin hələ müasir Azərbaycan romanı və povesti yox idi. Nəşrimizin otuzuncu illerdəki qüdrətlə roman dövrü üçün sanki çox ciddi, məsuliyyətli hazırlıq gedirdi. Nasirlərimiz uzaq və əzəmətlü yürüşə hazırlaşan ordular kimi özlərinin potensial gücünü, sənətkarlıq qüdrətini yoxlayır, gələcək böyük ədəbiyyat uğrundakı coşgun fəaliyyətlərinə bir növ hazırlıq görürdürlər. Ə.Əbülhəsən də məhz belə bir ədəbi mühitdə ilk hekayələrini yazar, yaradıcılıq sınaqlarından müvəftəqiyətə çıxır.

1927-30-cu illəri Ə.Əbülhəsənin yaradıcılığının formallaşma dövrü hesab etmək olar. Bu illerdə o, çox mühüm, aktual məsələlərə həsr olılmış bir silsilə maraqlı hekayələr yazar və bir nasir kimi öz üslubunu, dəsti-xəttini müəyyənləşdirməyə başlayır.

Cəmiyyətin mühüm siyasi-ictimai hadisələri ilə ayaqlaşmaq, obrazların mürəkkəb psixologiyasını və dərin ruhi sarsıntılarını ifadə etmək, əsas konflikti də məhz bu psixoloji proseslər zəminində inkişaf etdirmək yazuçının ilk hekayələrinin səciyyəvi əlamətlərindən idi. Mövzusundan asılı olmayaraq bu hekayələrin, demək olar ki, hamisində qehrəmanın mənəvi təkaimül və intibahı əsas yeri tutur. Yazuçi cəmiyyətdəki inkişafın mənəviyyatda oyada bıləcəyi əks-sədanın, ruhi vəziyyətlərin təsvirinə xüsusi diqqət yetirir.

Şübhəsiz, Ə.Əbülhəsənin ilk hekayələrində qusurlar da var idi. Yaradıcılıq axtarışları aparan gənc yazuçının hekayələrində düzxətli və bəsət süjetlərə, natamam kompozisiya və xarakterlərə, eskitçılıyə, xüsusiilə dil xətalarına təsadüf olunurdu. Lakin bədii səviyyəsindən asılı olmayaraq, bu əsərlərin hamısı üçün məzəyyət sayıla biləcək xüsusiyyət o idi ki, müəllif qurulmaqdə olan yeni cəmiyyətin səciyyəvi cəhətlərini görürdü, onları vaxtında və ardıcılıqla əks etdirirdi. Sınıf düşmən qalıqları ilə son və qəti mübarizə («Öldürdü»), fərdi ticarətlə yəni, gənc kooperasiya üsulu arasındaki kəskin konflikt («Qaraulçu», «Tanişlar»), mədəniyyətin irəli sürdüyü yeni tələb və prinsiplərin həlli («Özü üçün yazanlar», «Xanəndə»), Azərbaycan qadınlarının əzablı, qurbanlı mübarizə yolu («Boşandı», «Kəbutər», «Araz») və nəhayət, ictimai həyatdakı böyük dəyişikliyin mənəviyyatda, psixologiyada oyatdığı təbəddülət («Sofi») ədibin hekayələrində bədii təsvirini tapmışdır.

Ə.Əbülhəsən sonrakı illerdə də hekayə yaradıcılığını davam et-

dirir. Fırıldaqçılığı və əliyəriliyi ifşa edən «Baş tutmadı», sağlam, səmimi ailədən söhbət açdığı «Camalovun qonşusu», ilk məhəbbətin ülviliyini göstərən «Yağınlıq», yaltaqlığı və lovğalığı satiraya tutan «Susan adam, yaxud mindilli» və «Dərs» hekayələrini buna misal göstərmək olar.

Lakin Əbülhəsənin yaradıcılığı üçün ən səciyyəvi janr romanıdır. İlk müasir Azərbaycan romanı da onun qələminə məxsusdur. Azərbaycan ədəbiyyatında roman janrinin tarixi Z.Marağayının «Seyahətnameyi-İbrahimbəy» (1888), N.Nərimanovun «Bahadır və Sona» (1896), S.M.Qənizadənin «Gəlinlər həməyili» (1900) kimi əsərlərlə başlansa da, onun əsil inkişafı 1930-cu ildən sonralara aiddir.

Otuzuncu illərdə cəmiyyətdəki böyük inkişafi, quruculuq işlərindəki əzəmətli xalq hərəkatını təsvir etmək üçün epik janrlara daha böyük ehtiyac yaranır. Yaziçılarımız bu işdə bir tərəfdən M.F.Axundov, C.Məmmədquluzadə və Ə.Haqverdiyev kimi klassiklərimizin zəngin irsinə əsaslanırdısa, digər tərəfdən M.Şoloxov, A.Serafimoviç və D.Furmanov kimi görkəmli yazıçıların roman yaradıcılığından öyrənirdilər.

Otuzuncu illəri Azərbaycan nəşrinin roman dövrü adlandırmaq mümkün kündür. Çünkü məhz bu illərdə bir-birinin ardına çox dəyərli romanlar yaranır və onların bəziləri indi də öz şöhrətini saxlayır. M.S.Ordubadinin «Dumanlı Təbriz», S.Rəhimovun «Şamo», Mir Cəlalın «Dirilən adam», Ə.Veliyevin «Qəhrəman» əsərləri bu illərin ən uğurlu romanlarındanandır. Müasir Azərbaycan romanının ilk nümunəsi isə «Yoxuşlar» idi.

«Yoxuşlar» kənddə kollektivləşmə hərəkatına həsr edilmişdir. 1930-cu ildə çap olunan «Yoxuşlar»ın birinci hissəsini müəllif 1933 və 1938-ci illərdə təkmilləşdirmişdir. Yaziçı roman üzərində yaradıcılıq işini davam etdirmiş və 1962-ci ildə əsərin ikinci hissəsini çap etdirmişdir.

Yaziçinin qeydlərindən məlum olur ki, əvvəller əsərin «Xeta» adlandırılması nəzərdə tutulubmuş. Bu ad əsərin qəhrəmanı Bünyadın kənddəki sehvələrinə, xətalara işarə idi. Lakin müəllif sonralar kollektivləşmə içindeki çətinlikləri nəzərdə tutaraq əsərini obrazlı şəkildə «Yoxuşlar» adlandırır.

«Yoxuşlar» romanında yazıçının əsas məqsədi Azərbaycan kənddə kollektivləşmə uğrunda gedən mübarizələri bütün mürəkkəbliyi ilə göstərmək və bu tarixi prosesin mahiyətini izah etməkdən ibarətdir. Müəllif bu məsələnin konkret bəddi həllini vermək üçün ən geridə qalmış ucqar bir kənddə qolçomoqların bir sinif kimi ləğv edilməsini, fərdi təsərrüfatların elliliklə kollektivləşməsini və bu prosesdəki

böyük, kəskin mübarizələri qələmə almışdır.

Romanda fəhlə sinfinin kəndə siyasi rəhbərliyi və qardaşlıq köməyi əsas məsələlərdən biridir. Süjetin mərkəzində şəhərdən gəlmış yeni kolxoz sədri gənc fəhlə Bünyadın yerli fəallarla birlikdə yeni kənd uğrunda apardığı mübarizə durur. Lakin Bünyad kamil və bacarıqlı təsərrüfat başçısı kimi yetişənədək təcrübəsizliyindən və kənd həyatını yaxşı bilmədiyindən çox mürekkeb və ziddiyətli bir inkişaf yolunu keçməli olur.

Əsərdə gərgin sinfi mübarizə meydanına çevrilmiş Azərbaycan kəndinin tərəqqisi yolunda yorulmaz mücahidlər olan Qumru və Muzdurla bərabər, mürtəce görüşlü, canavar təbiətli milis rəisi Kamal, mülkiyyəti əlindən çıxmış qolçomoq Əhməd, mürekkeb siyasi mübarizələr axınında dərin ziddiyətlər keçirən ortabab kəndli Babacan, yoxsulluğu və tənbəlliyi ilə ad çıxarmış Canı kişi kimi mürekkeb kəndli xarakterləri vardır.

Müəllif vaxtı ilə toxuculuq fabrikində işləmiş gənc fəhlə Bünyadı da məhz bu mübarizələrə daxil etməklə fəhlə sinfinin kəndlilərə qardaşlıq köməyi məsələsini ön plana çəkmışdır. Kollektivləşmə uğrundakı mübarizədə rastlaşlığı maneələr və ziddiyətlər isə Bünyada bütün taleyi ilə torpağa bağlı olan və bir çox məsələlərə də ilk növbədə məhz torpaq istəyi, torpaq həsrəti ilə yanaşan kəndlilərin xarakterini, psixologiyasını daha aydın başa düşməye kömək edir.

Romandakı ikinci mühüm məsələ cəmiyyətdəki böyük təbəddülatın, inkişafın əhvali-ruhiyyələrdə və münasibətlərdəki təzahürüdür. Yaziçı yeni dövrün siyasi hadisələri ilə əlaqədar yarammaqda olan əxlaq normalarının, dünyagörüşlərin formalşaması və inkişafına da geniş yer vermişdir. Əsərdəki siyasi münaqışələr kəndlərdəki ziddiyətləri və təkamülü əks etdirirsə, ailə-məisət epizodları və lirik xətlər yeni dünyagörüşlü, yeni mənəviyyatlı vətəndaşların formalşmasını və inkişafını göstərir. Yaziçının əsas müvəffəqiyyəti də insanların cəmiyyətdəki mövqeyi və ictimai vəziyyətləri ilə əlaqədar olaraq onların psixologiyasında, əxlaq normalarında və fərdi münasibətlərindəki yenilik təzahürlərini göstərə bilməsidir.

Kəndli və torpaq! Yaziçı romandakı bu problemi kollektivləşmə dövrünün ən zəruri məsələlərindən sayır və kənddəki ictimai ziddiyətləri, fərdi münaqışələri, sinfi mübarizələri də onunla bağlayır. Romanda torpaq bölgüsü və onun ictimailəşməsi məsələsinə geniş yer verilir, kəndli həyatının, kəndli taleyinin ayrılmız və zəruri hissəsi kimi qiymətləndirilir.

Yoxsul Canı kişi yalnız açıdan ölməmək, ailəsini yaşatmaq

üçün torpağa ineyl edirsə, Turp Kərim, Şüy Hüseyn kimi xüsusiyyətçi kəndlilər, habelə ortabab Babacan torpaqdan qazanc götürmək, varlanmaq, şəxsi təsərrüfatlarını daha da inkişaf etdirmək niyyətindədir-lər. Qolçomaq Əhməd kişinin isə iddiaları daha böyükdür. O, Babacanın, Kərminin və Hüseynin keçdiyi yolu çıxdan başa vurmuşdur.

Lakin Qumru da kəndli qızıdır. O, torpağın kəndli üçün nə qədər qiymətli olduğunu gözəl bilir, təbiətin ətrini, nəfəsini duyur, onunla yaşayır. Qumru torpağa münasibətdə nə yoxsul Canı kişiyə, nə ortabab Babacana, nə də qolçomaq Əhmədə bənzəyir. Qumru torpağı əsil zəhmətkeş kəndli qəlbi ilə sevir, onun qiymətini, qədrini bilir. O bu torpağın həqiqi sahibi olan, onu əkib-becərməkdən əli qabar atan yoxsul və zəhmətkeş kəndlini də sevir. Onun ictimai təsərrüfat uğrundakı mübarizəsinə istiqamət verən də bu hissdir. Qumru deyir: «...Cənnət burdadır, bu torpaqdadır! Ancaq bunu tapmaq, hamının nəsibi etmək üçün ikicə şey lazımdır: bu torpağı sevmək, bir də şərəfli əmək!»

Romanda həmçinin mübariz təşkilatçı, səmumi insan Şərif Abbasov, kasıb komasından həmişə aşiq sədasi eşidilən gülərüz kənd soveti sədri Muzdur, böyük əda ilə «yunqşturm» forması geyib, tapança bağlayan və daima vəzifə həvəsi ilə çırpinan komsomol özək katibi Cəmil kimi orijinal surətlər də vardır.

«Yoxuşlar» köhnə, patriarxal Azərbaycan kəndinin gərgin siyasi çarşıışular əsasında kollektiv təsərrüfata keçməsini geniş və epik lövhələrdə əks edən zəngin bir əsərdir. Romanın kompozisiyası çox maraqlı və dinamik qurulmuşdur. Lakin bir sıra hadisələrin əsas süjet xətti ilə kifayət qədər bağlı olmaması və az əhəmiyyətli epizodların yersiz təfərrüatla yüklenməsi əsərin bədii təsir qüvvəsinə müyyəyen dərəcədə xələl gətirir. Bu cəhətdən romanın birinci hissəsi yiğcamlığına görə daha uğurludur.

Ə.Əbülhəsənin həyatı elə gətirmişdir ki, o, cəmiyyətimizin təkamül və inkişaf prosesindəki bir sıra səciyyəvi, mürəkkəb və maraqlı hadisələrin bilavasitə şahidi və iştirakçısı olmuş, ətrafindakı hadisələr və insanlar onun yazıçılıq müşahidəsinə zəngin qida vermişdir. Yazıçı Q.Korabelnikov haqlı olaraq göstərir ki, «İndiyədək o (Ə.Əbülhəsən – T.M.), nədən yazmışsa, həmişə iştirakçı və şahid kimi onları öz gözü ilə görmüşdür. Sanki taleyin özü ona həyat təcrübəsi bəxş edir, onu əsərin həllədici vuruşları gedən döyüş, mübarizə meydanına gətirir».

Müasirlilik və aktuallıq Ə.Əbülhəsənin yaradıcılığı üçün həmişə səciyyəvi cəhətlərdən olmuş, onun mövzularına istiqamət vermişdir. Lakin ədibin əsərlərindəki müasirliyi yalnız mövzuların aktuallığı ilə izah etmək heç də düzgün olmazdı. Əsl müasirlilik onun qəhrəmanları-

nin xarakterində, amallarında, düşüncə və emallorimdəndir, bədi sujetin və konfliktin səciyyəsində, əsərin ünvnun patosunda və ideya məzmunundadır. Nəhayət, onun özüün sənətkar kimi zəmanəsinin sosial tendensiyalarını, içtimai ideallarını möqamında, sorraş durya bilinəsində, vətəndaş kimi onların həyatı qələbəsi uğrunda mübarizənin on cərgəsində getməsindədir!

Bu müasirlük Ə.Əbülhəson varadıcılığında realizmin də əsas qidalıncı mənbəyidir. Ədib bütün romanlarının, bii sıra povest və həkayələrinin mövzusunu, bəzi epizodları və bədi qələrromanlarının çoxunu bilavasitə həyatda gördüyü şahidi olduğu hadisə və adamlardan götürmişdir.

Ə.Əbülhəsonun əsərlərindəki realizm bilavasitə zəngin sənətkar müşahidələrinə və həyatı faktlara əsaslandığındandır ki, orada həyatın nəfəsi, səsi çox güclüdür.

Əbülhəson qələmə aldığı həyatı tam sərthiyi və tozadları ilə eks etdirməyi, onun işiqli və qaranlıq torəflərini qabarlıq göstərməyi, onu dərin, analitik təhlildən keçirməyi sevən sənətkardır. Bu cəhət onun əsərlərində sujetin gərginliyini, dramatizmini də artırmış olur.

Ədibin əsərlərindəki bəzi lövhələr, epizoddar zahirən o qədər də cazibədar olmur, bədi-emosional təsirinə görə bir az da «quru» görünür. Lakin diqqət edilsə, həmin parçaların özündə də həyat həqiqəti gueludur. Ədib zahiri cazibədarlığı o qədər də həvəs göstərmür. O, hadisələrin mahiyyətinə nüfuz etməyi, məzmun, mündəricə gozollığını aşkara çıxarmağı üstün tutur. O, yaxşı bılır ki, əsl gözəllik həyatın özündədir və sənətkarın vəzifəsi də bu gözəlliyi bütün təbəlibi və təkrarsızlığı ilə kəşf etmək və sənət diliñə çevirməkdir. Bir sözlə, Ə.Əbülhəsonun realizmini sərtdir, obyektivdir, analitikdir.

Ə.Əbülhəson realizminin gücü bir də müəllifin dərin psixoloji analiz aparmaq məhəbəti ilə bağlıdır. Psixoloji təhlil onda konkret sosial məzmun kəsb edir, surətlərin və hadisələrin xarakterinin şəthində çox teal rol oynayır. Ədib bu vasitə ilə surətlərin məhəbbət dünyasından, intim sevgi hissələrindən daha çox, onların müəyyən içtimai hadisələri, sosial problemlərə münasibətlərini tam dərinliyi və dəqiqliyi ilə açı bılır. Bir sıra içtimai proseslərin, hadisələrin əsl mahiyyəti də məhz ayrı-ayrı surətlərin onlara olan müxtəlif baxışlarında, münasibətlərdə müfəssel təhlilini, şərhini tapmış olur. Daha doğrusu, ədib müəyyən tarixi dövrlərin sosial problemlərinin mürokkəbliyini və mahiyyətini açmaq üçün müxtəlif mənafəli, müxtəlif xarakterli insanların düşüncəsi, təfəkkürü ilə onları təhlildən keçirir və mənöviyyatlardakı psixologiyalardakı təzahürlərini izləyir.

Hələ otuzuncu illərdə ədəbi tənqid qeyd edirdi ki, Ə.Əbülhəsən həkayələri ilə ilk dəfə ədəbiyyatımıza psixologizm getirmişdir. Ə.Əbülhəsənin yaradıcılığına həsr edilmiş ilk əsər isə yazıçının 1930-cu ildə çap olunmuş «Boşandı» hekayələr kitabına ədəbiyyatşunas Hənəfi Zeynallının yazdığı müqəddəsmədir. H.Zeynalı Ə.Əbülhəsənin ilk hekayələrinin ətraflı təhlilini verir və yazıçının insan mənəviyyatını açmaq məharətini xüsusi qeyd edirdi: «Əbülhəsən proletar yazıçılarının içərisində xüsusi bir mövqe tutmaq istəyənlərdəndir. Olsun ki, o belə bir nəliyyəti əldə edə bilsin. Bunun üçün onda analizedici bir kəlam var; onda mövzuları seçmək və tipləri olduqca dərindən aşasdırmaq və onları bütün varlığını açıb göstərmək iqtidarı gözə çarpar».

Lakin Ə.Əbülhəsənin əsərlərindəki psixologizmdən bəhs edərkən təkcə bədii obrazların mənəviyyatını nəzərdə tutmaqla kifayətlənmək olmaz. Müəllif bədii suretlərin xarakterini açmaqla bərabər, hadisələrin cərəyan etdiyi ictimai mühitin psixologiyasını, əhvali-ruhiyyəsini də mümkün qədər izah etməyə çalışır. Məhz bu cəhətdən ədibin «Dünya qopur» romanı daha səciyyəvidir. Çünkü «Dünya qopur»da bədii konfliktin əsasında zidd dünyagörüşlərin, zidd xarakterlərin toqquşması dayanır. Suretlərin fərdi təbieti, ictimai səciyyəsi də məhz bu mübarizələrdə aşkarla çıxır, aydınlaşır. Daha doğrusu, mövzu özü psixoloji təhlilə geniş açır və müəllif də bu işin öhdəsindən məharətə gəlir.

1933-cü ildə yazılan «Dünya qopur» romanında Azərbaycan zəhmətkeşlerinin hakimiyəti ələ alması və inqilabi dövlət yaratması prosesi verilmişdir. «Dünya qopur» həm müəllifin, həm də o zamankı bədii nəşrimizin görkəmlı nailiyyəti idi. Bu əsərini də Ə.Əbülhəsən bir neçə dəfə təkmilləşdirmişdir. 1980-ci ildə isə «Üç ildən sonra» adı ilə onun sonunu çap etdirmişdir.

Ə.Əbülhəsənin «Dünya qopur» romanı da bilavasitə inqilabın köhnə dünyayı devirməsinə həsr edilmişdir. Əsərdə bu inqilabi çevrilişin kəndin quruculuq işlərində, kəndli kütlələrinin möişətində və dünyagörüşündəki tezahürləri göstərilir.

Romandakı bədii konfliktin əsasında uçulan, məhv edilən köhnə dünya ilə yeni cəmiyyət qurucuları arasındaki siyasi toqquşmalar, sınıflar vuruşu dayanır. Ə.Əbülhəsən ilk hekayələrində verdiyi yeniliklə köhnəliyin mübarizəsini «Dünya qopur»da daha geniş planda həll edir.

Əsərdəki suretlər de iki cəbhəyə bölünür. Bir tərəfdə yeni həyata can atan, qəsəbənin bütün inqilabi tədbirlərinə böyük feallıqla rəhbərlik edən Veys, Əziz, Səttar və Zeynal kimi mübariz şarbaflar, digər tərəfdə isə Həmzə xozeyin və Hacı Tağı kimi sahibkarlar başda ol-

maqla məğlub edilmiş istismar dünyasının mürtece, mühafizəkar qüvvələri durur. Bu cəhətdən romanda iki ailənin taleyi daha səciyyəvidir. Onlardan biri qəsəbənin ən böyük taciri Həmzənin, digəri isə ən yoxsul şarpaflardan olub, indi müvəqqəti inqilab komitəsinin sədri seçilmiş Veysin ailəsidir. Birincidə dağlan çürük, köhnə münasibətlər və burjua-mülkədar ailələrinin tarixi faciəsi göstərilir, ikincidə isə yanrımaqdə olan yeni sosial münasibətlər, əsarətdən qurtaran zəhmətkeş insanın azad və məsud məişəti təsvir olunur.

Yazıcı bütün bu mürəkkəb hadisələri müqavimətsiz və yüngül yolla həll etmir, cəmiyyətdəki inqilabi yeniliyin rastlaşlığı ziddiyətləri bütün mürəkkəbliyi ilə açımağa çalışır. Bu isə həmin dövrün tarixi həqiqətləri ilə oxucuları daha yaxından tanış edir. Müəllif cəmiyyətdə əmələ gələn dəyişikliyi, təbəddülüti bütün dolğunluğu ilə canlandırmağa çalışmışdır. Məhz bu zəmində yoxsul və savadsız şarpafların qeyri-mütəşəkkil şəkildə olsa da, inqilab komitəsinin təşkil etmələri və ilk tədbirləri həyata keçirmələri göstərilir.

Yazıcı qəsəbənin dəyişməsində, inkişafında iki müxtəlif rəhbərlik üsulunu göstərir. Birincisi, zoraklıq və bir növ, anarxizm yolu ilə rəhbərlik, digəri isə müəyyən proqrama malik olan ardıcıl, şüurlu rəhbərlikdir. Romanın birinci hissəsində Veysin fəaliyyətdəki zoraklıq və anarxizm tənqid edilirsə, ikincidə onun kiçik qardaşı Büləndin qəsəbəye daha düzgün, şüurlu rəhbərliyi təsvir olunur.

Yazıcı qəsəbədə gedən dəyişikliyin necə böyük ziddiyətlər yaradığını bütün dolğunluğu ilə göstərmek üçün Veyslə Büləndi - bu iki doğma qardaşı qarşılaşdırır. Əslində onların hər biri öz dünyagörüşü, öz düşüncəsi ilə bu işə xidmət etməyə çalışır. Romanın sonunda göstərilir ki, Veys Bakıda fabrikdə işe girmiştir.

Yazıcı Veysi qəsəbə mühitində, Büləndin təsiri ilə də dəyişə bildi. Lakin bu bəlkə də Veysin orijinal xarakterini təhrif edər və süni təsir bağışlardı. Ədib çox doğru olaraq Veys kimi inadçı və bir az da zoraklı olan bir adamın dəyişməsi üçün fəhlə sinfinin təcrübəsinə yiylənməyi, onun cərgəsində möhkəmlənməyi daha real sayır.

Ə.Əbülhəsən qəhrəmanlarını müsbət və mənfi keyfiyyətləri ilə göstərməyi, onları həyatın ağır sınaqlarından keçirməyi və xarakterlərin formalşmasını, kamilləşməsini ağır mübarizə prosesində verməyi bacarıır. Bu surətlərin fəaliyyəti qüvvətli həyat məntiqinə əsaslandığından, onların səhvləri də, qəhrəmanlıqları da təbii və inandırıcı görünür. Bu isə yazıcının həyata yaxından bələdiyinə, zəngin həyat müşahidələrinə əsaslanır. Yazıcı xatirələrində gösterir ki, «Dünya qopur» romanının əsas qəhrəmanlarını yaradarkən Basqalda şəxsən tanış-

dığı şarbafların həyatından çox şey öyrənmişdir. «Oradakı hadisə və obrazların bir çoxunu mən böyük tərbiyə aldığım Basqalda və onun yoxsul şarbaflar mühitində müşahidə etmişəm... Büləndin əsil adı Zeynal, Veysinki isə Veysəl idi. Onlar doğrudan da qardaş idilər. Vey-səl bir az qozbel və çirkin idi, o, şarbaflıqla məşğul olurdu. Zeynal isə (əsərdə Bülənd) Bakıda fəhləlik edirdi və inqilabi iş üçün qəsəbəyə göndərilmişdi. Bu iki qardaş arasında, doğrudan da, çox ciddi münaqişələr olardı. Veysəlin hərəkətlərində zoraklıq, vurub yixmaq meyli daha güclü idi. Zeynal isə təcrübəli və təmkinli bir gənc idi».

Böyük Vətən müharibəsi mövzusu Ə.Əbülhəsənin yaradıcılığında xüsusişlə geniş yer tutur. Ə.Əbülhəsən Vətən müharibəsinin ən ağır hərb meydanlarından biri olan qəhrəman Sevastopolun müdafiəsində iştirak etmiş, cəbhənin dəhşətli, faciəli mənzərələrini bilavasitə görmüş, ağır səngər həyatını, döyüşü məişətini, psixologiyasını yaxından duyub öyrənmişdir. Onun 1942-ci ilin mart ayında «Ədəbiyyat qəzeti»ndə dərc olunmuş xalq şairi Səməd Vurguna «Açıq məktub»unda deyilirdi:

### «Özizim Səməd!

Salam və ehtiram! İndi iki ay olar ki, cəbhədəyəm. Qələmi sılahla əvəz edib, döyüşən ordu sıralarında ana Vətəni düşmənlərdən təmizləməklə müqəddəs vətəndaşlıq borcumu yerinə yetirirəm.

Cəbhə həyatına afd hədsiz yazılarım və qeydlərim var. İki ay müddətində bir neçə döyüşlərdə iştirak etmişəm. İki dəfə yüngül yaranmışam.

Ə.Əbülhəsənin yaradıcılığında yeni mərhələ açmış bir silsilə hərbi hekayələr və «Dostluq qalası» romanı, şübhəsiz ki, bu zəngin müşahidələrin ədəbi məhsuludur. Qeyd etmək lazımdır ki, «Yoxuşlar» və «Dünya qopur» romanlarından sonra Ə.Əbülhəsənin yaradıcılığındakı inkişaf müəyyən dərəcədə zəifləyir. Yaziçi 1941-ci ilədək «Yoxuşlar» romanını təkmilləşdirir və ikinci hissəsi üzərində çalışır, habələ bir neçə hekaya yazar. Böyük Vətən müharibəsi Ə.Əbülhəsənin yaradıcılığına yeni mövzular, yeni qəhrəmanlar gətirir. Hərbi mövzular onun yaradıcılığında tədricən orijinal və qüvvətli bir qol təşkil edir. Həmin illərdə yazıcının yaradıcılıq üslubunda da coşğun, səfərbəredici həyəcan, dərin və hüznlü lirika diqqəti cəlb edir.

Cəbhə şəraitinin, əsgər həyatının kiçik bədii lövhələrini verən hekayələr oxucuları Böyük Vətən müharibəsinin ən səciyyəvi hadisələri ilə tanış edir. Müxtəlif xalqların ağır hərb alovlarında bərkivib mətinləşən qardaşlıq duyguları, müxtəlif milliyyətdən olan insanların cəbhə dostluğu («Leytenant Şeirban»), «tapdalanan namusun, yanıb

xaraba qalan abad, gözəl şəhərlərin yetim qalmış uşaqları, duf gəlinlərin intiqamı uğrunda şərəffə doyuşən ordumuzun iğiditi («Görüş yeri», «Oxu, bülbülm, oxu!», «Yaralı», «Rəşid» və s.), Vətənin, xalqın ağır günlərindəki təhlükəni kiçik qolbları ilə duyub silahə sarılan uşaqların mübarizəsi («Oğullar və atalar», «Sevastopollu Alyoşa») və ümumən hərbi mühitin, mühərribə vəziyyətinin əhval-rühiyyəsi bu hekayələrdə çox canlı və təbii verimişdir.

Bu hekayələr, eyni zamanda, «Dostluq qalası» kimi böyük bu romanın yaradmasına hazırlıq mərhələsi və bədii zəminin otluşdur. Xatq yazıçısı Mehdi Hüseyn haqqı olaraq bu hekayələri Ə. Əbülhəsonın göləcək iri həcmli əsərləri üçün hazırlıq işi hesab edərək yazdı. «Şübhə» voxdur ki, Əbülhəsen Sevastopolun müdafiəsindən geniş epik lövhələri yaradacaqdır. Onun özü ozlüyündə çox qiymətli olan bu son hekayələrinə möhtərəm yazıçı yoldaşımızın göləcək böyük əsərlərinə bir hazırlıq işi kimi baxmaq daha doğru olur.

1946-ci ildə birinci hissəsi «Mühərribə» adı ilə çap olunan «Dostluq qalası» romanı bu umidları doğrultdu. «Dostluq qalası»nın bədii mötəbbi və təsvir obyekti çox böyükdür. Roman Azərbaycan xalqının Böyük Vətən müharibəsi illərindəki vətənpərvər və fədakar hayatına həsr edilmişdir.

Yazıcı əsərdəki hadisələri məkan etubarı ilə iki hissəvə bölmüşdür: Sevastopolun müdafiəsi, bitavasında hərbi əməliyyat meydani və əmək növbəsində dayanmış arxa cəbhə. Hadisələrin səciyyəsinə görə bu hissələrin özü də müxtəlif qollarla ayrılı. Məsələn, Sevastopol müdafiəçilərinin təsviri ilə yanaşı alman kaşfiyyatının təxribatçılıq fəaliyyətinə də geniş yer verilir. Arxanın təsviri də öz növbəsində iki yere bölünür: böyük fədakarlıqla əmək növbəsində çalışan sənaye Baskıçı və kolxoz kəndi. Romanın ümumi nüzətini ilə əlaqədar olaraq bədii süjet bir sira köməkçi xətlərə ayrılır (Kəyan-Cümə, Mədət-Gövhət, Kurt-Şturner, Salavat-Şturner və s.)

Bələliklə, müharibə dövrünün həm cəbhə, həm də arxa şəraitinin bir sıra mühüm və səciyyəvi sahələri romanın çox zəngin və müraciikkəb kompozisiyasında əhatə olunmuşdur. Yazıcı müharibə səhnələrinin epik lövhələri ilə ailə-məşəf məsələlərini və lirik motivləri vahid bir süjet ətrafında mərkəzləşdirə bilmüş, onların məntiqi rabitəsini yaratmağa müvəffəq olmuşdur. Müəllif bəhs etdiyi bu müxtəlif həyat səhnələrinin hamısını «Hər şey cəbhə üçün, hər şey qələbə üçün!» şüarı ətrafında birləşdirmişdir.

Ədib Sevastopolun qəhrəman müdafiəsində iştirak edən azərbaycanlı döyüşçülərin hərbi fəaliyyəti ilə hərabər arxadakı zəhmətkeş-

lərin də vətənpərvər kəməvini göstərmış və bununla xalqınızın mühabibə dövründəki vətənpərvərlilik şücaətinin ümumiləşdirmək istənmişdir.

Romanda əlmən qoşunlarının strateji möqsədi, hərbi qüvvəsi hadisələrin tarixi, yeri, habelə Sevastopolun əsas müdafiə mövqeləri böyük dəqiqliklə təsvir olunur. Yaziçı, hər şeydən əvvəl, Sevastopolun strateji mövqeyi və əsas müdafiə noqtaları ilə oxucuları tanış edir, hətta yeri göldikcə, bu şəhərin 1854-1855-ci illərdəki tarixi müdafiəsinən, keçmiş və indiki qəhrəmanlarından da danışır.

Romanda ədları çəkilən Krim qoşunlarının baş komandanı vitse-admiral Q.I.Levçenko, vitse-admiral F.S.Oktyabrski, sahil ordusu komandanı general-major M.E.Petrov, habelə şəxsi qəhrəmanlıq numunələri göstərmiş döyüşçülərdən Matuşenko, siyasi rəhbər Nikolay Filçenko və başqaları Sevastopol vuruşmalarının tarixi iştirakçılarıdır. Bu cəhət romanın bədii təsir qüvvəsini artırmaqla hərəkət Böyük Vətən müharibəsi tarixinin ən şərəflə solusfələrindən birini təşkil edən Sevastopol müdafiəsinin real bədii mənzərəsini canlandırmış olur.

Romanın birinci cildi bilavasitə Sevastopol müdafiəsinə həsi edilmiş, buraya gələn yeni hərbi hissələrin, o cümlədən azərbaycanlı döyüşçülərin müharibə mülliətinə uyğunlaşmaları və ilk döyüş epizodlarını verilmişdir.

İkinci və üçüncü kitab əsasən döyüş səhnələrinə həsr edilmişdir. Lakin burada müharibənin tələbi ilə öz işini tamamilə yenidən qurmuş arxa cəbhənin də bir sıra maraqlı lövhələri vardır.

Birinci kitabda gələcək hadisələrin inkişafı üçün bir növ zəmin yaradılmış. Qəhrəmanların ılıkn xasiyyətnamələri verilirə, ikinci və üçüncü kitabda Sevastopol döyüşləri bütün dəhşət və faciələri ilə göz önündə canlanır, müəllifin dediyi kimi, əsil döyüş meydanının barış qoxusu golur. Müharibə səhnələrinin realist planda belə dəqiq təsviri müəllifin bilavasitə şahidi olduğu tarixi hadisələrin təstrisi ilə yaradılmış və əsil sonətkar qələmi ilə işlənmişdir.

Romandakı hadisə və xarakterlərin təsvirində müəllifin müdaxiləsi çox azdır. Bədii xarakterlər bilavasitə hadisələrdə açılır, hadisələr isə biri digərinin təkanı ilə inkişaf edir və tamamlanır. Ədib müharibə şəraitini, döyüş prosesini təsvir etdiyi zaman, hər şeydən əvvəl, döyüşçülərin psixologiyasının, əhvali-ruhiyyəsinin şərhinə diqqət yetirir, onların vətənpərvərliyini, humanizmini və igidliyini göstərir, bu keyfiyyətləri yaranan səbəbləri, amilləri əks etdirməyə çalışır.

Romanın ən uğurlu cəhətlərindən biri də odur ki, yazıçı istər döyüşən ordudadakı, istərsə də arxa cəbhədəki adamların xarakterində müharibənin əksini, psixoloji təzahürünü, hərbi əhvali-ruhiyyəni göro-

bilir, onları maraqlı təfərrüfatlarla açmağı bacarır.

Əsərdə Azərbaycan bölüyünün cəbhə şəraitinə uyğunlaşmasına və onun üzvlərinin kamil, nümunəvi döyüşü kimi yetişənədək keçdikləri inkişaf prosesinə xüsusişlə geniş yer verilmişdir. Bu döyüşüləri birləşdirən əsas məqsəd və qayə eyni olsa da, onların hər biri ictimai vəziyyəti, dünyagörüşü, xarakteri etibarı ilə çox müxtəlif və orijinaldır. Bölüyüñ yeni komandiri Kəyan Hacıyev ixtisasca agronomdur. O, orduya çağırılan zaman böyük bir sovxoza başçılıq edirmiş. Kəyan cəbhədə olarkən yuxuda da doğma sovxozeni, onun zəhmətsevər əmək qəhrəmanlarını görür, sinəsi düşmən mərmilərindən parçalanana torpağa da qayğış təsərrüfatçı qelbi ilə yanır.

Mühəribədən əvvəl müəllimlik etmiş siyasi rəhbər Mədət Mədətov isə cəbhəyə gedərkən özü ilə bir çamadan kitab aparır. Xasan gölü mühəribəsinin iştirakçısı gülərz starşına Kərəm, iri cüssəsinə görə Koroğlu ləqəbi qazanmış Tapdıq, Aşıq Səlim və başqaları Sevastopol uğrundakı vuruşmalarda Azərbaycan bölüyünü təmsil edən maraqlı surətlərdir. Müxtəlif peşəli, müxtəlif dünyagörüşlü bu adamların simasında müəllif Azərbaycan oğullarının Böyük Vətən mühəribəsindəki iştirakını, hərbi fəaliyyətini, qəhrəmanlığını ümumiləşdirmək istəmişdir.

Yazıcı Azərbaycan bölüyünün fəaliyyətində, inkişafında başqa xalqların nümayəndələrinin də rolunu unutmur. Müxtəlif xalqların dostluğu ideyasını bütün «Dostluq qalası» romanının leytmotivi kimi qiymətləndirmək olar. Əsərdə müxtəlif milliyətli döyüşülərin beynəlmiləçiliyi, səmimi dostluğunun çox qabarlıq şəkildə bədii ifadəsini tapmışdır.

Romanın əsas qəhrəmanları daima inkişafda, kamilləşmə prosesində göstərilir. Sevastopola gəldiyi ilk günlərdə hələ lazımi mühəribə təcrübəsi, hərbi səriştəsi olmayan Azərbaycan bölüyünün tədricən ağır sınaqlarda bərkiməsi, əla döyüş qabiliyyətli, yüksək səviyyəli, şöhrətli bir bölüyə çevrilmə prosesi romanda çox maraqlı, zəngin lövhələrdə təsvir olunmuşdur.

Ədibin yaradıcılığının üslubi keyfiyyətləri ilə bədii dilinin xarakteri arasında böyük yaxınlıq və ümumilik vardır. Bu isə onun əsərlərinə estetik bütövlük verir, onların orijinallığını, özünəməxsusluğunu qüvvətləndirir.

Ə.Əbülhəsənin yazı manerası üçün təmkin və ciddilik daha səciyyəvidir. Lakin onun əsərlərində həzin lirika, duzlu humor, hətta kəşkin satira da az deyildir. Bu cəhətdən «Tamaşa qarının nəvələri» povesti rəngarəng tənqidi gülüş formaları ilə zəngin bir əsər kimi diqqəti cəlb edir.

Povestdə əsas ideya şoroflı zehmətin, «insanı gözəlleşdirən əməyin» (M.Qorki) gənc nəslin tərbiyəsindəki əhəmiyyətini göstərməkdən ibarətdir. Burada gənc nəslin içtimai-faydalı əməyo məhəbbət ruhunda tərbiyəsində ailə və məktəbin böyük rölu xüsusiylə qeyd edilir, orta məktəbi bitirmiş gənclərin istehsalatda, kolxoz və sovxozlarda çalışmaq arzusu, niyyəti təqdirdir və təbliğ olunur.

Povest ideyası, təsvir obyekti və yazı üslubu etibarı ilə Ə.Əbülhəsənin, demək olar ki, bütün əsərlərində fərqlidir. Adətən öz əsərlərində ciddi və təmkinli təhkiyə üsluluna riayət edən yazıçı «Tamaşa qarının nəvələri»ndə hadisə və xarakterlərin səciyyəsinə uyğun olaraq gülüşün müxtəlif formalardan geniş istifadə edir. Daha doğrusu, povestdə müəllifin ideyasını açan, izah edən əsas vasitə bədiü gülüşdür.

Əsərin kompozisiyası da maraqlıdır. Süjetin mərkəzində yaşayış tərzi və dünyabaxışları etibarı ilə bir-birinə zidd olan iki ailə təsvir edilir. Bunlar Tamaşa qarının oğlanları – namuslu və zəhmətkeş Qafarla tüfeyli, rüşvətxor Ağayarın ailələridir. Əsas didaktiki mətləblər də bu ailələrin siamasında müqayisəli şəkildə bədiü həllini tapmışdır.

Yazıcı məktəblilərdə içtimai zəhmətə rəğbət oyatmaq və bu işdə ailənin məqsəd və vəzifələrini izah etmək məqsədilə Qafarın sadə və zəhmətsevər ailəsi ilə Ağayarın harin və tüfeyli ailəsini müqayisə edir. Məhz bu müqayisədə Ağayarın zərərli tərbiyə üsulu və onun acı-naqaqlı nəticələri kınayəli satırık gülüştə kəskin ifşa olunur. Həmçinin Tamaşaun iyrinc tərbiyəsi ilə böyük tüfeyli və əyyaş Ağazalın həyat tərzi ifşa edilərkən müəllif onu zəhmətsevər, ağıllı və çalışqan emisi oğlu İkramla qarşılaşdırır. Ağayarın rüşvət və haramxorluqla keçən həyatının müqabilində təmiz qəlbli, zəhmətsevər Qafarın surəti canlandırılır.

Bu müqayisə zamanı gülüş hədəflərinin naqışlıyi və eybəcəriliyi daha aydın və qabarlıq nəzərə çarpir və onları daha miskin və rəzil vəziyyətə salır. Müəllisin qəzəb və nifrat dolu gülüşü isə daha aydın və konkret məzmun və intonasiya kəsb edir. Povestdəki əsas mətləblər, fikirlər məhz belə müqayisələr vasitəsi ilə dəqiqli bədiü həllini tapır.

Ağıllı və zəhmətsevər İkram, «iş insanının cövhəridir» - deyə əməyin tərbiyədici qüvvəsinə inanın, öz övladlarını da bu ruhda tərbiyələndirən Qafarla arvadı Kəramət, habelə, qabaqcıl manqabaçısı Qaratel və Moskvada instituta daxil olmaq arzusu ilə orta məktəbi əla qıymətlərlə bitirən Məmməd kimli müsbət surətlər povestdə müəllifin əsas qayə və ideallarının ifadəçiləridir.

Povestdə əsas ifşa hədəfi isə harin və müftəxor Tamaşa qarı,

onun rüşvətxor oğlu Ağayar və heç bir məsləki olmayan ərköyüն, dəli-soy nəvəsi Ağazaldır.

Beləliklə, əsər boyu iki zidd surətlər silsiləsinin, dünyabaxışların, tərbiyə üsullarının toqquşması, mübarizəsi verilir. Povestin əsas süjet xətti niəhz bu ziddiyətləri mübarizəsində mənqi bir ardıcılıqla inkişaf edir, şaxələnir və tədricən gərginləşərək mənfi surətlərin tam ifşası və süqutu ilə nəticələnir. Yaziçı mənfi surətlərin eybəcəri əməllərini ifşa etmək yolu ilə özünüün ali, yüksək ideallarını təbliğ və təsdiq etmək məqsədini güdmüşdür.

Ə.Əbülhəsən öz yaradıcılıq ıslubuna, sənət prinsiplərinə həmişə sadıq qalmışdır. Ədib lap ilk əsərlərindən dövrün, zamanın tələblərini, estetik zövqünü düzgün başa düşmüş, istedad və qabılıyyətinə müvafiq fərdi-orijinal ıslubunu tapmış və təkmilləşdirmişdir. Onun əsərlərində böyük aktuallıq, sərt, sərrast realizm və mənəvi-psixoloji təhlil həmişə qüvvətli olmuşdur.

Ədəbiyyat tariximizdə Ə.Əbülhəsən ustad romançı kimini məşhur olsa da, yaradıcılığının zirvəsi sayılan «Dostluq qalası» epopeyasından sonra bir müddət povest janrına böyük maraq göstərir. «Tamaşa qarının nəvələri»ndən, başqa «Hələ gec deyil», «Lərs adamlar» və «Utancaq» povestlərini yazır. Bu əsərlər mövzuca müxtəlif sahələrə aid olsalar da, onların hər birində mənəvi-psixoloji problemlər ön plandadır; müəllifin əsas sosial, əxlaqi nəticələrinin təhlil, ifadə formasıdır. Həmin povestlərdə də ədibin həyatın mürəkkəb burulqanlarında insanların psixoloji təbəddülətini realist boyalarla aça bilmək, surətlərin sevinc və nəşəsinə, kədər və sarsıntılarına oxucunu inandırmaq məharəti diqqəti cəlb edir.

«Hələ gec deyil» (1965) povestində yazıçı uşaq bağçalarında və pəhriz yeməkxanalarında təsadüf olunan əliyərilik və səliqəsizlik hallarını özünəməxsus yumoristik səpkidə təqrid etmişdir. Müəllif həmin məsələnin həllini əsərin qəhrəmanı Şirin qarının fəaliyyəti ilə bağlamış və süjet xəttini də bu zəmində inkişaf etdirmişdir. İlk baxışda həm mövzu, həm də əsas qəhrəman çox sadə və adı görünür. Əslində Ə.Əbülhəsənin ıslubunda, yazı manerasında da sadəlik və təbiilik həkimdir. Lakin sənətkarın əsl məharəti də coxlarına adı götürən mətbələlərin, məsələlərin ictimai məhiyyətini, məzmununu və əhəmiyyəti ni izah edə bilməsində, açıb göstərməsindədir.

Əməkdar müəllim kimin şərəfli ada layiq görülmüş Şirin qarı ömrünün otuz beş ilini balaların tərbiyəsinə həst etmiş, sonra da pensiyaya çıxmışdır. Demək, o cəmiyyət qarşısında öz borcunu vücdanla yerinə yetirmişdir. Lakin Ə.Əbülhəsən çox haqlı olaraq göstərir ki,

insanın içimai borcu onun vozitisi ile müneyyən olunmır, xalqına, cəmiyyətinə ürəkli bağlanmış hər bir adam həyatının sonuna dək vətəndaşdır və bu hiss, bu anı onu heç bir zaman tərk etməməlidir. Şirin qarımı oxucuya sevdirən və umumən onu müsbət qəhrəman səviyyəsi-nə yüksəldən də elə bu hissdir. Müəllif əsər boyu bu obrazı məhəbbəti və səmimiyyətlə təsvir edir, onun mənalı ömrə yolunu, zəngin mənəviyyatını maraqlı epizodlar, psixoloji detallarla açır, onu oxucularına sevdirə bilir.

«Tərs adamlar» (1965) povesti də ideyası və bədii mötləbi etibarlı ilə maraqlı və aktualdır. Ədibi möşğül edən əsas məsələ gənclərin ailə inanışılıqlarında qarşılaşıqları inürəkkəb maneələr və müqəddəs ailə sadətinin, ailə ocağının qorunması, toxunulmazlığıdır. Gökəl arzular, təmiz hüssələrə səmimi ailə qurmuş çilingər Nadirlə varlı və harin qaynarası Şahnabat arasındaki ziddiyətlər əsərin əsas süjet xəttini və psixoloji konfliktini təşkil edir. Şəxsi ləyaqətini hər şeydən üstünlük tutan, qabarlı əllərinin zəhməti ilə dolanan Nadirin məğrurluğu qarşısında Şahnabatın qiymətli xahları, xarici mebelləri, bahalı bəxşışları çox miskin görünür və onun məşşən təbiəti kəskin ifşa olunur. Lakin «Tərs adamlar»da bir növ, hərəkət durğunluğu vardır; dinamika az, mühakimə, fərziyyə işə çoxdur.

«Utancaq» (1972) povesti mövzuca «Tamaşa qarının nəvələri» povestinə xeyli yaxındır. Orada kənddəki gənclərin tərbiyəsi, taleyi mövzusu əsasdırsa, «Utancaq»da şəhər məktəblilərinin mənəvi saflığı problemi tam müasir tələblər mövqeyindən bədii təhlil obyekti seçilmişdir.

Ə.Əbülhəsənin əsərlərinin adları çox vaxt dərin məzmunlu, dəqiq üvanlı, metaforik mənalı olur. Bu əsərin «Utancaq» adlanmasını əsas bədii qəhrəman Şahinin utancaqlığının acizliyə, iradəsizliyə çevrilərək ciddi qəbahətlərlə, sarsıntılarla nəticələnməsinə işaret kimi başa düşmək olar. Povest müasir gənclikdə bayağı işrat həvəslərinə qarşı ikrəh hissi doğurınaq və zəmanəmizin böyük ideyallarına uyğun yaşa-mağrı təlqin etmək kimi çox mühüm və aktual bir içimai-əxlaqi problemə həsr olunmuşdur.

«Sədaqət» romanında isə respublikamızda üzümçülüyün geniş miqyaslı inkişafından, bu sahədəki problemlərdən, uğurlardan və əyin tilərdən bəhs olunmuşdur. Buradaki təsərrüfat məsələlərinin təhlil və təsvirində ön planda kadrlar problemi dayanır. Daha doğrusu, Ə.Əbülhəsən digər əsərlərində müxtəlif aspektlərdə bədii təhlilini verdiyi cəmiyyət və şəxsiyyət problemini, şəxsiyyətin öz cəmiyyəti qarşısındaki vətəndaşlıq borcu və vəzifəsi mövzusunu indi də başqa planda həll

etməyə çalışır. Dövlət təsərrüfatına, xalq malına münasibətin, onu idarəetmənin müxtəlif üsullarını, variantlarını həyati, səciyyəvi ləvhələrdə və xarakterlərdə göstərir, bu haqda özünün yazılıcı sözünü, vətəndaşlıq mülahizələrini ifadə etməyə çalışır.

El malına müqəddəs baxan, doğma torpağa əsl oğulluq qayğısı göstərən sovxozi direktoru Əhməd Nuriyev, baş idarə rəisinin köməkçisi kimi kiçik işdə olsa da düzüyü, ədaləti həmişə böyük cəsaretlə müdafiə edən Sədaqət, prinsipial münaqışlərdən uzaq qaçan «liberalizm bataqlığından» xilas ola bilməyən şöbə müdürü Əlihüseyn Çaylıyev, «üzümçülüyün yalançı mücahidlərindən» olan trest rəisinin müavini firildaqçı Sarxan Bəyalıoğlu və nehayət, «keyfiyyət yox, yalnız kəmiyyətlə» maraqlanan, zorla planları artırın və yüksək göstəricilərlə öz stolunu mühafizə etməyə çalışan baş idarə rəisi Rəfiyev kimi müxtəlif xarakterli, müxtəlif iş üsullu adamların fəaliyyəti, bir-birinə münasibətləri, münaqışə və mübahisələri göstərilir ki, məhz bu zəmində də bir sıra ciddi sosial və psixoloji məsələlərdən geniş söhbət açılır, onlara münasibət bildirilir.

Yazıcı eyni zamanda bu adamların da hər birinin şəxsi taleyindən, ailəsindən, tərcüməyi-halından söhbət açır, öz üslubuna müvafiq olaraq psixoloji təhlillər aparr; təsərrüfat problemləri ilə şəxsi həyat, fərdi tale məsələlərini müvazi, qovuşuq nəql edir, konkret, cazibədar ləvhələrdə canlandırır.

Əlbəttə, bədii kamilliyi etibarilə Ə.Əbülhəsənin bütün əsərləri eyni səviyyədə deyildir; onların içərisində daha uğurluları da, nisbətən zəifləri də vardır. Lakin başlıca cəhət odur ki, ədib hansı sahəyə, mövzuya müraciət edirse etsin, həmişə öz oxucularına həyatın sərt, mürəkkəb həqiqətlərini göstərir. Özü də yüksək vətəndaşlıq mövqeyindən, böyük hərarət və səmimiyyətlə!

## MƏMMƏD RAHİM (1907-1977)

Azərbaycanın xalq şairi Məmməd Rahim Bakıda anadan olmuşdur. İbtidai və orta təhsilini inqilabdan əvvəl rus-Azərbaycan, sonra da sovet məktəbində alan Rahim 1929-cu ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1932-ci ildə oranı bitirmişdir.

Məmməd Rahim bədii ədəbiyyata 1926-ci ildə «Gənc qızıl qələmlər» məcmüsündə çap etdirdiyi «Gördüm» şeiri ilə gəlmışdır. Onun «Arzular» ilk şeirlər kitabı 1930-cu ildə çıxmışdır. Bundan sonra «İkinci kitab» (1933), «Partizanın tūfəngi» (1937), «Vətən sevgisi»

(1942), «Taran» (1942), «Sohörin noğmosı» (1943), «Onu Don qucaqladı» (1943), «Ölməz qəhrəman» (1946), «Leninqrad göylərində» (1949), «Şeirlər və poemalar» (1951), «Sevgi» (1954), «Şeirlər və poemalar» (1960), «Seçilmiş əsərləri» 3 cilddə (1967) və b. neçə-neçə kitabı çapdan çıxmışdır. Şairin əsərləri bir çox xalqların dillərinə tərcümə edilmiş, bir neçə kitabını isə Moskva nəşriyyatları buraxmışdır.

Rahim həm də yaxşı tərcüməçidir. Onun Puşkin, Lermontov, İsaakyan'dan tərcümələri bədii tərcümənin yaxşı nümunələrindən sayıla bilər. Şair, Nizamının «Yeddi gözəl» əsərini, Şota Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» və Əlişir Nəvaiinin «Fərhad və Şirin» poemalarının bir hissəsini Azərbaycan dilinə tərcümə etmişdir.

Məmməd Rahim Azərbaycan əməkdar incəsənət xadimi idi. «Leninqrad göylərində» poemasına görə ona SSRİ Dövlət mukafatı laureati verilmişdir. O, dəfələrlə ən ali mükafatlara, orden və medallara layiq görülmüşdür. 1964-cü ildə Azərbaycan SSR xalq şairi fəxri adını almışdır.

Məmməd Rahim yeni dövrün yetişdirdiyi, boy-a-başa çatdırdığı, özünün poetik rübabını xalq həyatının tərənnümü üçün kökləmiş coşğun el sonətkarıdır. Onun poeziyası yeni dövrəna, yeni tipli insanlara məhəbbət və məftunluğun gözəl bədii ifadəsidir. M.Rahim bədii ədəbiyyata gəldiyi ilk günlərdən şirin, sənətin mənənə və mahiyyətini, vəzifəsini dərindən duymuş, onun həyatı dəyişdirici rolunu gözəl dərk etmiş və tam yarımla öz qoləmini bu amal uğrunda vətəndaş bir şair kimi sədaqətlə işlətmışdır.

Məmməd Rahim, hər şeydən əvvəl, lirik şairdir. Lirika – rübabılık onun zəngin və çoxcəhəltli yaradıcılığının əsasını təşkil edir. Bu xüsusiyyət, habelə şairin iri həcmli poemaları üçün də xarakter bir keyfiyyətdir. Bu lirikliy şairin özü də yeri gəldikcə müxtəlif əsərlərində xatırlatmış və özünün rübabı sənəti ilə bir növ fəxr etmişdir.

Məmməd Rahimin lirikası həyatı və nikbin lirika kimi istor tematik, üslubi, isterse də problematika baxımından zəngin və çoxcəhətlidir. Ana torpağa bağlılıq, insanlığa böyük və tükənməz məhəbbət, bəynəlmələçilik, həyatsevərlik bu lirikanın canıdır. Rahim, bir şair kimi sadə, səmimi, rəvan və axıcı, bir sözlə, xəlqi hissələrlə yanaşı orada hökmən sıqlətli bir mənanın, içtimai bir məzmunun ifadəsinə çox səy edir. Ona görə də onun lirikasında ilkin şərtlərdən biri varlığı, xilqətin, predmetin poetik mənasıdır:

Mən ağ sular kimi axıb getmərəm,  
Şimşəyəm, havayı çaxıb getmərəm.

Dünyanı pəncərə sandı babalar,  
Mən ondan mənasız baxıb getmələm.

Onun ilk baxışda, hətta sırf fərdi, şəxsçi, intim duyğular toplusu kimi görünən əsərlərində belə içtimai mənə və məzmun çaları nəzərə çarpir. Yuxarıda adını çəkdiyimiz «Şairin ölümü» şeiri dediklərimizə sibut ola bilər. Burada şair ölüni faktını özünənəxsus bir şəkildə mənalandıraraq göstərir ki, ölüm öz həyatını, varlığını, bacarıq və fəaliyyətini xalqının və vətəninin tərəqqisi namənə, insanların səadəti üçün həsi etmiş bir insan üçün heç də qorxulu deyildir. Bu, ancaq həyatını mənasız keçirənlər üçün dəhşətlidir. Ona görə də şairin öz şəxsçi, fərdi hiss və həyəcanları müəyyən poetik ümumiləşmə kəsb edir, həi kəsin könlünə yatır.

M.Rahim yaradıcılığının ilk dövründən yeni həyatı tərənnüm etmiş, adamların qadır əməyi haqqında əsərlər yazmış, doğma xalqının azad, xoşbəxt yaşayışı haqqında coşğun bir ihamla poetik nəğmələr oxumuşdur. Şairin iham mənbəyi öz xalqı və Vətənidir Rahim yaradıcılığının bu məziyyətinin çox düzgün qiymətləndirən Səməd Vurğun yazırırdı «Hələ birinci lirik şeirlərində Rahim göstərmişdir ki, onun şeit ihamının mənbəyi həyatdır, xalqımızın həyatı, Azərbaycan torpağının gözəl və rəngarəng təbətidir, şair də xalqımızın ruhu tələ nəfəs ahb yaşıyır, onun ən yaxşı arzu və meyllərini ifadə edir».

M.Rahimin içtimai-siyasi lirikasında Vətənenin bu günü, onun əmək adamları, keçmişlə müasir həyatın müqayisəli təsviri, beynəlxalq mövzular aparıcı yerlərdən birini tutur. Şairin «Zəfer təranəsi», «Qanadlı insan», «Kür salındı kəməndə», «Mənim öz dövlətimdir», «Yanır dünya üzərində», «Partizanın tufəngi», «Görmüşəm», «Mən sülhə səs verirəm», «Əlimizdə silah, dilimizdə sən», «Tərənnüm eləməyə bilmərəm», «Vətən torpaqlarında» və s. və i.a. belələrindəndir.

M.Rahimin içtimai-felsəsi lirikası bizim işiqlı ideallarımıza böyük inəhəbbət aşilanın, sade, səmimi hissələr tərənnüm edən bir lirkadır. Burada təsvir obyekti mütəaqim müraciət üsulu, aydın və şəhərah bir şair təfəkkürü vardır. Onun şeirlərindən gətirdiyimiz aşağıdakı misralara diqqət yetirsək şairin nikbin bir rühdə çırpinan lirik rübabının ecəzkar, könül oxşayan, incə və zərif titrəyişini sezərik, onun həyata, mübarizəyə, yaşamağa çağırış xıtablarının təntənəli, ritmik ahəngini duyar və bütün duyğularımız, qəlbimizlə bu xıtaba qoşularıq.

Şair! Xəzinənin hanı daş-qası?  
Parlasın gün kimi, əsər eyləsin.

Sənətkar gücünə güvənsin gərək,  
Sal daşı, çal daşı gövhər eyləsin.  
Könül bağçasının baharı gəlmış,  
Körpə ağaclarım bəhər eyləsin.  
Gələcək nəsilə şeirim bu gündən  
Hay vurub, qıy vurub xəbər eyləsin.

M.Rahimin son dərəcə maraqlı, orijinal formalı bir şeiri vardır «Görmüşəm» adlanan həmin şeirində dörd nəfər iştirak edir: Qoca, Döyüşçü, Gənc və Şair. Müəllisin keçmişə, əski dünyaya və bizim zəmanətimizə, müasir dövrə münasibəti həmin əsərdə son dərəcə aydın şəkildə öz bədii ifadəsini təpmişdir: Qocanın dili ilə əski dünyani təqid edən şair yazır:

Al qanların şahidiyəm  
Xan görmüşəm, çar görmüşəm.  
Vətənimdə at oynadan  
Kor yapalaq, sar görmüşəm.  
Bir zamanlar dağ dələrdi  
Könül ahu-zarım mənim.  
Çalıb-çapdı cahangirlər,  
Hey talandı varım mənim.  
Çiçək əkdirim, vay götürdüm;  
Qəmdən oldu barım mənim.

Bu şeirdə həm də dərin və ince bir səmimiyyət, nikbin bir ruh hakimdir. M.Rahim, ümumiyyətlə, sünü qəlizlik, obrazlılığın, mürəkkəb, fəndgir çalarlarını yaratmaq yolu ilə getmir. Bu baxımdan «Usta Kərim» şeiri çox əlamətdardır. Bu əsər sırf əmək adamına, onun qadır zəhmətinə, qabarlı əllərin ülviyətinə bəstələnmiş bir himn təsiri bağışlayır. Usta Kərim bu süjətlə lirik şeirdə bütün sıfətləri ilə canlı şəkildə son dərəcə ləkonik və yiğcam ifadə olunmuşdur. Şairin təqdimatında usta bütün qonşuların, onu tanıyanların hamisini sevimliyi kimi real təsir bağışlayır. Çünkü o, necə deyərlər, hamının imdadına çatır Hamının işinə yarayır. Kərim mala çəkər, damlara qır tökər, çarhovuz tikər, montyorluq cdər, birinə hamam, birinə qaraj tikər, birinə hasar çəkərdi. Öz halal əməyi, zəhmətsevərliyi, insanlığı ilə hamının ürəyində özünə heykəl quran bu adamın bir vaxt dünyadan köçməsi onu tanıyanların hamisini, o cümlədən şairi də çox kədərləndirir

Dolandı başıma bütün bağça-bağ.  
Sardı varlığını kədər büsbütn.  
Neyləyim, hayana getdimsə o gün  
Sanki qonşuların tutdu hər yeri:  
«Kərim, Usta Kərim», deyən səsləri...

Zənnimizcə, şairin «Çəkmə haqqında ballada», «Qara su» və «Azarla söhbət» kimi əsərləri xüsusü dıqqət tələb edir. Bu şeirlər, hər şeydən əvvəl, özlərinin səmimi deyişisi, şairin həyatı faktlara, habelə əslində xırda detallara fəlsəfi münasibəti nöqteyi-nəzərindən çox iibrə-tamız əsərlərdir. Bu şeirləri oxuyan kimi aydın olur ki, şair həmin hiss-ləri bilavasitə duymuş, yaşamış, ürəyinin, qəlbinin bir parçasını mis-ralarda əritmişdir.

«Çəkmə haqqında ballada» əsərində söhbət böyük Kobzarın odlu-alovlu, inqilabi ruhlu şeirlərini gizlədən çəkmələrdən gedir. Şair adı, hətta bir qədər prozaik olan bu predmeti məharətlə mənalandıraraq, poetik ümumiləşdirmə apara bilmüşdir:

Çəkmə var jandarma, polis çəkməsi,  
Çəkmə var küçədən gələndə səsi  
Ürəklər evlərdə əsir qorxudan.  
Çəkmə var çoxunu edir yuxudan.  
Çəkmə var ki, üzü qan ləkəlidir.  
Çəkmə var olduqca təhlükəlidir,  
Çəkmə var ki, əzib xeyli isməti.  
Çəkmə var tapdayıb saf məhəbbəti.  
Bu laklı çəkmələr, laksız çəkmələr  
Şeir də məhv edir, insan da boğur,  
Gündə məhmizindən min bəla doğur...

Lakin bu təkrirlə verilmiş müxtəlif çeşidli və mahiyətli bəlalar törədən çəkmələr şairin dıqqətini cəlb edə bilməz, onu düşündürən ayrı şeylərdir. Ukrayna şairi Şevçenkoya xitabən müəllif yazır:

Əsarət çağları məğrur gəzmisən,  
Şeir gizlətdiyin çəkmələrinlə  
Qəzəblə əzmişən, kinlə əzmisən  
Şanlı azadlığın düşmanlarını,  
Sürgün də qırmayıb şah vüqarını.

«Qara su» şeirinə şair Zülalinin aşağıdakı məşhur beytini təsadüfi epiqraf seçməmişdir:

Qürbətdə deyirdin ki, Zülali, vətənim var –  
Ensin gözünə qara su, Ağsu vətən oldu.

Şairin dalğın fəlsəfi düşüncələrinin məhsulu olan bu əsərdə və ölüm, sağlamlıq və xəstəlik kimi anlayışlar qarşılaşdırılaraq onların poetik mənası təsirli şəkildə açılır və bu məfhumlar əsasında vətənpərvərlik, xalqa, cəmiyyətimizə sədaqətlə xidmətin sabitliyi kimi məsələlər qaldırılır:

Kor olsam əlində qoy bilsin bunu  
Könlümün gözüylə görəcəyəm mən.  
Ona ömrüm boyu heç bir qarasu,  
Bır zülmət pərdəsi enməyəcəkdir.  
Odlu məhəbbətim vətənə, xalqa  
Kor olsan da yenə sənməyəcəkdir.

Fəlsəfi dərinliyi ilə seçilən əsərlərdən biri də «Azarla söhbət» şeiridir. Burada həyata, onun hadisələrinə, əzəli, əbədi qanunauyğunluqlardan doğan həyat, ölüm, fəaliyyət, kainat, vətən, insan və s. məfhum və anlayışlara şairin baxışı miqyaslı, əhatəli və düşündürücüdür. Fəlsəfi nüfuzun vüsəti predmetin bütün mahiyyətini qavrayır, onu tam etiya edir.

Şeirdə ümumi ilə xüsuslu, ictimai ilə fərdi meyllər, arzu və istəklər bir vəhdət təşkil edərək tamı, bütövü əmələ getirir; təsvirin, lövhənin tamlığını şərtləndirir. Şairin bu lövhədə qələmə aldığı, həssaslıqla təsvir etdiyi həyat eşqi bizim də ürəyimizi tərpədir, bizə də gözəl və kövrək hissələr aşılıyır.

Rahim lirik şeirlərində də, yeri gələndə, vüsətə, genişliyə meyl edir və ona çox zaman müvəffəq də ola bilir. Şair insan ömrünə, həyata baxışlarında məhz bu məramı güdürlər. «Uzun ömür həsrəti» şeirinin məzmununu sözün müstəqim yox, məcazi mənasında dərk edir və insan ömrünün uzunluğu bəşəriyyətə xidmətlə əlaqələndirir ki, bu humanizm ətirli misralar da məhz həmin çəşmənin gözlərindən çəqləmişdir:

Bir ağac olasan köklü-budaqlı,  
Asımana vurğun, torpağa bağlı,

Şaxlarında qurub öz yuvasını  
Bülbüller oxusun şən havasını

Rahumin lirikasında əliqabarlıların, sırıcı adamların özlərinə layiq bədii surətləri yaradılmışdır. Şairin əsas arzularından biri məhz əmək adamlarına xidmət etməkdən ibarətdir:

Mən istərəm şəhərin təravəti duyulsun  
Bağçaların, bağların çıçayındə, gülündə.  
Gecələr çıraq kimi alışsin misralarımı  
Kolxoççu, qardaşının aynabənd mənzilinlə..

Oz yaradıcılıq tələbinə sadıq qaldığına görədir ki, Rahimin poeziyası bütün oxzucular tərəfindən sevilir

«Pillələr» şeirində də düşündüricü bir mənətiq hakimdir həyat və ölüm, tərəqqi və tənəzzül, yüksəlis və durğunluq, necə deyərləri, yan-yana, paralel şəkildə baş verir. Ümumiyyətlə, predmetin məzmununda bir dialektik ziddiyət mövcuddur.

Şairin «Quba bağlarında», «İnsan və ölüm», «Turac, kolluq, bağ», «Sən bu nisandan çəkin», «Biri sənsən, biri mən», «Təzə ilə müraciət», «Mayak olaydım», «Ana və budaq» və onlarca başqa şeirləri müəyyən yaradıcılıq axtarışlarının, sənətkar iştirahətinin bəhrələridir. «Yaşamaq eşqi» şeirinin qəhrəmanı 95 yaşlı Gülgəndəb xalanın fikrizi belə bir mətləb ətrafında dolanır ki, görəsən gələn il də bağa gələ biləcəmmi? Deməli, güzəran, həyat xoş keçəndə insan yaşınaqdan doymur, yüz, yüz əlli də ona azlıq edir.

«Təzə ilə müraciət» şeirinin əsas qayəsi odur ki, insan qurub-yaratmasa, dünyani gözəlliyə doğru dəyişdirinəsə, həyatı daha mənalı etməsə, hər şey yerindəcə sayar, illər yalnız mexaniki surətdə bir-birini əvəz edər; deməli, insan kainatın da, bir növ, qoruyucusu, tənzimləyicisidir.

Vətən müharibəsi M.Rahumin, ümumiyyətlə, bədii yaradıcılığında olduğu kimi, lirikasında da yeni səhifələr açdı. Hələ vətəndaş müharibəsi mövzusunda yazdığı «Partizanın təfəngi», «Sahibin hanı?» kimi əsərlərində tərənnüm edilən qəhrəmanlıq motivləri vətən müharibəsi dövründə yenidən və daha güclü səslənməyə başladı. Müəllifin dili, ifadələri yeni aydınlıq və sərrastlıq kəsb etdi. «Ürəyimli məşəl kimi qaldırıram göylərə», «O yaran da sağalar», «Müqəddəs kədər», «Vur, ölüñ faşistdir», «İkiqat cinayət», «Tək məzar», «Onu Don qucaqladı», «Ümidlə yaşa», «Nataşanın ölümü» və s. əsərlər şairin müha-

ribə dövründə yazdığı gözəl miniatürlərdir.

Yuxarıda adları çəkilən əsərlərdə aşıb-daşan qəzəb, acı kinayə, müqəddəs hüzn, vətən məhəbbəti, qələbəyə inam, insana ehtiramı hissi hakimdir. Şair döyüşçülərin qəhrəmanlıqlarından ilham alaraq yeni-yeni hissələr ifadə edir. Azərbaycanlı oğlunun düşmənə əyilməzliyi, vəfəli qızlarımızın arxa cəbhədə namusla işləyərək vətənə etdikləri köməkdən yazar. O, düşmənə əsir düşməkdənə, Don çayının sakit burulğanında məhv olmağı üstün tutan azərbaycanlı balasının möğrur surətini yaradır. «Onu Don qucaqladı» əsərinin qəhrəmanı belə işid-lərdəndir:

Gözəl Don. qulac-qulac  
Qollarını mənə aç!  
Deyib yumdu gözünü.  
Atdı çaya özünü.

Məmməd Rahim bu mərdanə şəhidliyi sadəcə təsvirlə kifayət-lənmir, həmin faciəli ölümündən yaranan hüzn və kədərini realist qələm-lə, ürək ağrısı ilə rəsm edir

O böyük təbiətə,  
O nakam məhəbbətə  
Qan çilənmiş göy otlar,  
Dərdli, qənili buludlar,  
Həzin baxan ulduz.. ay  
Yar sovgatı kalağay,  
Dərin matəin saxladı.

Burada yarın verdiyi nişanə – kalağayı şair qələminin gücü ilə qəhrəmanın yasını saxlayan canlı varlığa çevrilmişdir. Bu, yaxşı düşünlümüş incə bir detaldır.

Müharibə mövzusuna xeyli əsər həsr etmiş şairin «Nənəmin ul duzları» şerində nənənin ulduzlar haqqında öz təfəkkürünə uyğun olaraq söylədiyi rəvayətə görə, guya göydə hər kəsin bir ulduzu var; ulduzun axması o deməkdir ki, kim isə həyatdan köçür. Nənənin bu sadəlövh nağılında bir qanunauyğunluq vardır: dünyaya bir gün gələn bir gün də gedəcəkdir; lakin özündən sonra yaxşı bir əməl, bir iz qoyub gedənlər xoşbəxtirlər.

Vay o kəsə, asimandan çəkiləndə ülkəri,  
Yer üzündə yaşamayırlı nə işi, nə əsəri.

Şeir insanı bir tərəfdən nağıllar, əfsanələr aləminə çəkirsə, digər tərəfdən real həyata, bu günə çağırırsı: ulduz nurlu, parlaqdırsa, deməli, onun sahibi mənən zəngin adamdır.

Hara getsəm, nəyə baxsam,  
Könlüm, gözüm insandadır, -

deyən şair «Müqəddəs kədər», «Gel gözürmün işığı», «Biz yenə də qayıdırıq», «Sənsiz», «O, yenə seyr edəcək», «Mənə deyirlər ki, Rəhim, dilə gel» və s. şeirlərdə adamlarımızın vəfa, sədaqət, mətinlik kimi gözəl insanı xüsusiyyətlərindən bəhs edir.

Biz müəllifin «Ürəyimi məşəl kimi qaldıram göylərə» adlı özünün dotələb, fəlsəfi, nikbin ruhu ilə seçilən şeirlərdə şairin vətəndaşlıq, hünərvər lirikasının daha gözəl, daha müdrik intonasiyaları ilə tanış oluruz:

Mən ilhamı əzəl gündən öz yurdumdan almışam.  
Söyləmişəm: «Axan bulaq, hey təzə gəl, təzə get»,  
Xoşladığım çəmənləri xalıclarla bəzə, get!  
Gülən günəş! Axan bulaq! Ötən bülbül! Açıq gül!  
And içirəm sizdən ötrü, yaşıl çəmən, göy dərə!  
Ürəyimi məşəl kimi qaldırıram göylərə!

«Murad» şeirlərdə maraqlı bir süjet mövcuddur: Səhvən atanın cəbhədə həlak olduğunu eşidən ana övladına ərinin, yəni uşağın atasının adını qoyur: Murad. Günlərin birində ata cəbhədən qayıdır. Qohum-əqrəba başına yiğilir, söhbət edirlər. – Murad, - deyə müraciət edildikdə ata və oğul – ikisi birdən hay verir:

– Murad! – deyə bir səs gəldi yenə çoldən – uzaqdan,  
Qoşa cumdu səs tərəfə ata-bala otaqdan.  
Dallarınca qonşuların nəzərləri dikildi,  
Hamı güldü mehribanca, sükut dara çəkildi.

Göründüyü kimi, müharibənin doğurduğu kədərlə nəşə çulğalashmış şəkildə verilməklə, onun milli ruhu da saxlanılmışdır: Xalqımızdakı inama və adətə görə sağlığında valideynin adı övlada qoyul-

maz. Şeirin özülnə qoyulan əhvalat əslində faciəvi hadisədir, lakin bu faciə elə orijinal və səmimi dillə ifadə olunmuş ki, final misraları oxuyarkən üzümüzə xoş bir təbəssüm yayılır.

Müəllifin «Tar», «Sənin uğrunda», «Vur, ölen faşıstdır» şeirlərinin hər biri orijinal məzmunə malik əsərlərdir. Düşmənə nifrat və qəzəbin publisistik ifadə tərzi ilə sonuncu şeir xüsusiylə seçilir.

M.Rahimin müharibə illərində qələmə aldığı şeirlərdən «Qüdrət nəğməsi» xalqların monolit birliyində yaranan güclü simfoniyani xatırladır. Məlum olduğu kimi, qələbimizin əsas rəhnlarından biri də xalqlarımızı bir-birinə qardaş edən vətən sevgisi idi. Şairin müharibə dövrü lirikasını zənginləşdirən əsərlərdən «Aslanım partizandır», «Töyümuza elərik», «Ağacların şikayəti», «Neftin dastanı» və başqaları da qeyd oluna bilər. Müharibənin təbiətə, gözəlliyə düşmən olduğunu göstərən «Ağacların şikayəti» şeirində humanist şair qarsalanmış, qolbudağı sindirilmiş, ağacların, otların vaxtı ilə nazənin gözəllərin seyrəngahı olan bu yerləri görərkən qəlbini kövrlər.

Şairin müharibə mövzusunda yazdığı əsərlərdən «Ana» və «Tək məzar» şeirləri də çox maraqlıdır. Birinci şeirdə bir qədər ritorika olsa da. Ananın həyatda xidməti, onun müqəddəs duyuları çox yaxşı verilnişdir. Ana ülvidir, gözəl və nəcibdir; qara gündə təsəlli, yaxşı gündə sevinc mənbəyidir. Bu ana Vətənə müharibəsində də böyük fəaliyyət göstərdi. Onun doğub tərbiyə etdiyi oğullar Vətəni öz sinələri ilə qorudular.

«Tək məzar» əsərində fəlsəfi ümumiləşdirmə vardır. Müəllif burada döyüşlərdən konkret bir səhnə verməmiş, üz-üzə gələn düşmənləri təsvir etməmişdir. O bu şeirdə tək məzarın timsalında müharibə dövrünün əhvali-ruhiyyəsini ümumiləşdirmişdir. Qoca rus qarışının, kimliyini bilmədən məzara xıtabən xaç çevirməsi şeirin ən mənalı və incə düşünülmüş yeridir. Ucsuz-bucaqsız bir düzdə qarının gördüyü tənha məzar başqalarına bənzəmir; o, hərbin nişanəsi, onun törətdiyi minlərlə faciədən biridir. Bir vaxt əlində silah düşmənlə vuruşan bu azərbaycanlı əsgər Vətənə yolunda həlak olanlardandır. O, döyüşü dəstlərindən həmişəlik ayrı düşmüştür:

Ordu şapıb getmiş axar su kimi,  
Köçdən ayrı düşən bir quzu kimi  
O qalmış arxada, yoldan iraqda.

M.Rahim əsərlərində xalqımızın qəhrəman oğullarını məhəbbətlə təsvir etdiyi kimi, bəzi gözüdar, məsləksiz, səbatsız ünsürləri,

ailənin müqəddəs bağlarını qıran vəfəsiz adamları da böyük nifrat hissi ilə damgalayır. «İkiqat cinayət» şeirindəki xəyanətkar qadın da belələrindəndir.

M.Rahim İran və Cənubi Azərbaycan xalqlarının həyatından bəhs edən əsərlər də yazılmışdır. Onun «Cənub şeirləri» Arazın o tayında əsarətdə yaşayan qardaş və bacılarımıza həsr edilmişdir. «Arazın şikayəti», «Xalçaçı qız», «Mən nə gətirmişəm» və s. şeirlər də Cənub mövzusunda yazılmışdır.

Şairin bu mövzuda yazdığı əsərlərin hamisində İran azərbaycanlılarının bu gündüagı ağır həyatı üçün mütəəssirliklə yanaşı, ədalətin qəlebəsinə sarsılmaz inam və coşgun bir nükbiniqlik vardır.

Məmməd Rahimi beynəlxalq mövzular da düşündürməşdir. O, dünyada baş verən siyasi təbəddülətlər, müstəmləkə və asılı ölkələrdə yaranan milli-azadlıq hərəkəti ilə maraqlanır. Məzлum xalqların ədalətli mübarizəsinə tərənnüm edən, onlara qalibiyət arzulayan şair bu mövzuda yazdığı əsərlərində coşgun, fəal döyüşkən siyasi lirikanın müvəffəqiyyətli nümunələrini yaradır.

M.Rahim həmin mövzularda öz qələmini yaradıcılığının ilk illərindən uğurla işlətməkdədir. Hələ 1929-cu ildə İranın mədəni geriliyi, xurafat və dinin pəncəsində inlədiyini xarakterizə edən «Deyirler» şeirini çap etdirmişdi. Dini təəssübkeşliyin inkişafı ölkənin mədəni geriliyinə səbəb olan əsas amillərdən biri kimi mənalandırılan həmin əser və sonralar yazdığı «İlan oynadan», «Çılpaq şəkil çəkdirtmiş fransız gözəline» və s. eyni motivdəirlər. Son şeirdə kapitalizm dənəsinin adı, adət halını almış, gündəlik fəlakətlərdən biri canlandırılmışdır. Misli-bərabəri olmayan gözəl və zərif fransız qızı dolanacaq üçün mənləyini, namusunu satmaqla məşğuldur, «Heyvan qəbiristanlığı»nda isə göstərilir ki, gəlmələr, yadelli işğalçılar öz itləri üçün xüsusi qəbiristanlıq düzəldərək itlərini orada basdırırlar. Müstəmləkəçi ağaların bu azığın hərəkətləri sadə afrikalıların milli heysiyyətini təhqir edir ki, onlar gec-tez ölüm-dirim mübarizəsinə qalxmalıdır. S.S.Axundovun «Mister Qreyin köpəyi» əsərində olduğu kimi bəşəriyyəti, insanı alçaldan belə təhqirlər istismarçılarla bağlılıqla bilməz. Qisas vaxtı tezliklə çatmalıdır. Bu tematikanın müxtəlif tərəflərimi işıqlandıran «Roma panteonunda», «Vezuv», «Romalı gözələ», «Dar-danəl», «İstanbulun sabahı», «Pompeydə», «Kapri balıqçuları», «Oxşamasayıd» və s. şeirlər oxucuda xoş təəssürat oyadır. Bu əsərlərin hər birində Vətən və qürbət problemi qoyulur.

Şairin «Qaçqın», «Hindistana ləkəsən», «Pol Robsona məktub» və onlarca şeirləri müəllifin maraq dairəsinin genişliyini, əhatəliliyini,

vüsətini göstərir.

«Uzaq ellərdə» silsiləsindən olan şeirlər şairin beynəlxalq mövzuda yazdığı əsərlərin əsas problematikası, motiv və mətləbləri ümumən onun yaradıcılığında tutduğu mövqə barədə son dərəcə dolğun təsəvvür yaratmaqdadır. Müəllifin «Livan bağında», «Viran qaldı otagi», «Bağdad gecələri», «Kərbəla», «Ərəb qızı», «Fatimənin taleyi», «Restoranda», «Nazim Hikmət azaddırmı?», «Satqınlara cavab», «Yeddi zənci», «Hindlı qardaşima» kimi əsərləri bu qəbildəndir. Bu şeirlərin çoxu ərəb xalqının həyatından bəhs edir. Oxucu ərəblərin başına gələn fəlakətlər haqqında hər şeirdə iibrətamız lövhə görür. Ailəsinin bir qarın çörəklə təmin edə bilməyən, vətənində vətənsiz olan, müstəmləkəçilərin məsafə və mürüvvətinə siğiman, azadlığı bir sədəqə kimi gözləyən aciz və məzлum, bınəsib adamlar həmin süjetli şeirlərdə yaddaqalan tərzdə canlandırılmışdır.

Durnalardan, uzaq İraq torpaqlarında uyuyan ustası, Füzuliyyə salamı göndərən şair, ərəb gözəlini mədh edir, başqa bir şeirində isə ellərin azadlığı uğrunda edama gedən 4 ərob vətənpərvərinin yüksək amalından, bir başqasında ərəb fəllahının qızı Fatimənin faciəli həyatından qəmli-qəmli söhbət açır. Son şeirdə («Fatimənin taleyi») fəllah taleddən, zəmanədən, allahdan o qədər zərbələr yeyir ki, axırda allaha qarşı üşyan edir. «Restoranda» şeirində isə göstərilir ki, ərəb oğlu yurdunda rəngi qara olduğundan əhində pulu ola-ola restorana buraxılmır. Çünkü o, restoranda oturub xörək yesə mütəmləkəçi ağaların xoşuna gəlməz və restoran sahibi qazancından qalar.

Məmməd Rahimin lirikasında müasirlik başlıca cəhətdir. Onu daha çox düşündürən, ilhamı gətirən bugünkü varlığı, adamlarımızın qadır əməyinin mənası, poeziyası, xalqlar dostluğu, sabahı yaradan, şanlı əllər, ailə səadəti, el məhəbbətidir.

Məmməd Rahimin müharibədən sonrakı lirikasında inqilabı pəsəs, siyasi kəskinlik xeyli güclənmışdır. Bu, özünü ən çox şairin sülh, azadlıq, demokratiya və xalqlar dostluğu mövzularında yazdığı əsərlərdə göstərir.

«Dneprin sahilində», «Gürcüstan», «Çex qızına», «Pol Robsona məktub», «Yeddi zənci», «Ərəb oğlunun sözü», «Hindistana ləkəşən» və s. əsərləri xalqlar dostluğununa həsr olunmuşdur. Bu əsərlərdə bütün xalqlara qardaşlıq münasibəti bəsləyən qəlbə döyünməkdədir. Bu deyilənlərə inanmaq üçün şairin rus şeirinin qoç sərkərdəsi adlandırdığı Lermontova həsr etdiyi bu məsralar kifayətdir:

Mən səni sevmişəm öz canım kimi,  
Füzulim, Nəsimim, Xaqanım kimi.

Vətənpərvərlik ideyasının son dərəcə bədii əksini parlaq nümayış etdirən şeirlərdən biri «Qara daşın həsrəti» əsəridir. Məşhur «Yük əyməsə, daş qəribliyə düşməz!» aforizm motivində yazılan bu şeirdə qəribliyə düşən daş geriyə – vətəninə qayıtməq üçün həsrət-həsrət yol gözləyir. Kim bilir, xoş təsadüf bir də nə zaman düşəcəkdir.

Məhəbbət xalq şairi Rahimin daimi mövzularındandır. Demək olar ki, şairin əsərlərinin çoxusunu bu məsələnin təsvir və tərənnümünə həsr olunmuşdur. Onun «Sevginin yaşı» şeiri bu silsilənin başlıca leytmotivi kimi səslənməkdədir.

Şairin «Sevərək sevilənlər», «Günahkaram», «Salxım söyüdlər», «Sən də varsan», «Nə deyim», «Könlümün aynasında», «Qış köçüb, ilk bahardır», «Ən əziz şey», «Mən yandırma», «Sahildə», «Ötürmüşəm səni mən qayıdırıam geriyə», «Gözəlliyyin qüdrəti», «Gözəlliyyə dair» və onlarla başqa şeirləri, mahniları məhəbbət mövzusunda yazılan əsərlərdir. Göründüyü kimi, eyni mövzuya bu qədər əsər həsr etmək şairdən bu aləmin sırlarını, zənginliklərini, incəliklərini bilmək, hər dəfə onun yeni bir xüsusiyyətini göstərmək bacarığı tələb edir. M.Rahim bu işin öhdəsindən müvəffəqiyyətlə gələ bilir. Hər yeni şeirində bu bitib-tükənmək bilmeyən mövzunun bir orijinal tərəfini işıqlandırmağa çalışır. Bu, ona görə mümkün olur ki, şair məhəbbət və gözəlliyi zahirdə axtarır, o, dərililiklərə enməkdən qorxmayaraq, insan ruhunun ən gizli nöqtələrinə baş vurur, pak, ülvə məhəbbət hissini özünü tərənnüm edir.

Məmməd Rahim məhəbbət məşhumunu yalnız aşığılə-məşuq arasında baş verən intim hissələrlə məhdudlaşdırır. O, məhəbbət anlayışını daha geniş, daha ülvə mənada alaraq onu bir sıra yüksək mənəvi keyfiyyətlərin toplusu kimi dərk edir. Şairin lirik əsərlərinin qəhrəmanı həyatın, canlı fəaliyyətin, qurub yaratmağın, həqiqi insan və insanlığın vurgunu, gözəl idealların pərəstişkarı kimi çıxış edir. Məhəbbət şairin lirik rübabında gəncləri, insanları xeyirli işlər görməyə çağırıran, onların ürəklərini gözəl hissələrlə dolduran bir mənəvi nemət kimi böyük məftunluqla tərənnüm edilir.

«Pillələr», «Körpü», «Ömür iki olaydı», «Cavab», «Qara rəng və qara gözlər», «Mən səni axtarıram», «Salxım söyüdlər», «Düşüncə», «Rəqqasə», «Könlümün aynasında», «Nə deyim», «Mən niyə baxdım?» şeirləri Rahim yaradıcılığında tez-tez rast gəlinən süjetli lirika səpgisində yazılmışdır. Belə şeirlər gah mükalimə, gah şairin özü ilə

həsb-halı, qiyabi həmsöhbətinə müraciəti, bəzən də adı bir əhvalatın ləkənət təhkiyəsi şəklində özünün bədii ifadəsini tapır.

Müəllif «Etiraf» şeirini çox maraqlı bir kompozisiya üzərində qurmuşdur. Şeirin əsas məzmunu üç müqayisə nəticəsində ortaya çıxır. Aralıq dənizi dünyanın ən gözəl dənizlərindən biridir. Şairin nəzərində isə o, tamamilə başqa bir məna kəsab edir:

Aralıq dənizi necə gözəlsən. Mislin-bərabərin tapılmazdı, Xəzər olmasayı, Beyrut necə gözəlsən. Bakım olmasayı, tayın, bənzərin tapılmazdı.

Ərəb qızı, sən gözəlsən. Mən könlümü sənə verərdim, Bakıda sevimli ömür yoldaşım olmasayı. Şairin lirik qəhrəmanı dünyanın hansı güşəsində, təbiətin gözəlliklərlə əhatə olunmuş hər hansı bucağında olursa-olsun öz əhdində, öz ilqarında vəfəli və sədaqətlidir.

Şair lirik şeirlərinin çoxusunda konkret varlıqdan, predmetdən yazaraq, onları poetikləşdirir. Adı əşyaların hiss və duyğularının tərcümanı kimi təqdim edilir. «Salxım söyüdlər» bu baxımdan olduqca xarakterikdir. Salxım söyüdlər öz kölgələrində adamlara yer verir, sevgililərin bir-birinə könül açması üçün təbii pərdə, örtük rolunu oynayır. Lakin vaxt olur ki, onlar da insan kimi gah kədərlənir, qəmlənir, gah da sevinir, fərəhlənir, şadlanılar. Bütün bu dəyişmələr isə yenə də insanla əlaqədar olaraq baş verir.

Şairin aşiqanə-lirik şeirləri bunlarla qurtarmır. Onun sevgi-məhəbbət motivlərini müxtəlif tərəflərdən işıqlandıran onlarca lirik şerqi, mahni, qoşmaları vardır. M.Rahimin lirik şeir sahəsində belə müvəffəq olması faktının özü onu göstərir ki, şair özünün könül rübabına, ruhuna doğma olan hissləri tərənnümə dəha çox meyl edir, necə deyərlər, o, ilhamını zorlayıb, şeir pərisini hürkütmür:

İlham rübəbini dindirim yenə,

Ürəkdən bir onu çalıb, deyirəm.

Şairin təkcə qoşmalarının və mahni mətnlərinin bəzilərini sadalasaq belə, onun həmin sahədə nə qədər məhsuldar işlədiyinin şahidi olarıq: «Bizim yerdə bir qaydadır əzəldən...», «Nəsən», «Məni», «Yalan ha deyil», «Olmasa», «Sənə», «Ay qız», «Füzuli», «Olsun», «Həsrətindəyəm», «Nübar», «Dağlar», «Aparır», «Gəlsin», «Sarıbaş qızı», «A zalım!», «Sənin», «Dönür», «Səni», «Dedim-dedi», «Yanağından», «Mənimdir», «Yurdumun» və s. və 1.a. Bu qoşmaların hamisində şairin lirik, oynaq ifadələri, gözəl, humanist qəlbî səslənməkdir.

Şairin rübai və ya dördləmələri də çox maraqlıdır. Bunlar klassik rübailərdə olduğu kimi fikrin son dərəcə konkret, sərtast ifadəsinə

xidmət edir. Bunlarda istər məhəbbət, sevgi və fərdi duyğular, istərsə də fəlsəfi, içtimai motivlər öz bədii əksini çox yığcam, ləkənək bir şəkildə tapa bilir:

Bu dünya işində az xam olmadı,  
Bəzən uşaq kimi aram olmadı;  
Çoxları mey içdi meyxanələrdə,  
Kefləndi, amma ki, Xəyyam olmadı.

Onu da demək yerinə düşər ki, Rahimin ümumiyyətlə poetik dilində ecazkar bir sadəlik mövcuddur. Bunlar şairin b illur kimi xalq ədəbiyyatından yaradıcı şəkildə bəhrələndiyini göstərir.

Məmməd Rahim satirik-yumoristik şeirlər də yazmışdır. Bunların içərisində forma etibarı ilə təmsilə oxşayan nümunələrə də rast gəlirlik («Maral və qurbanğa», «Molla və tərəkəmə», «Türkü və s.». Şairin satirik şeirlərində tənbəllik, cəhalət, lovgılıq, tüfəylilik, əliyərlik, əməyə xor baxmaq, paxılıq, başqasının hesabına yaşamaq, öz yerini bilməmək, simasızlıq və s. və t. a. cəhatlər əsas təncid hədəfi kimi götürülür. «Yaxşıdır yaddaşınız», «İt və yaltaq haqqında», «Diridir, təzə deyil», «Yol tapmaz ürəklərə», «Bu da bir həqiqətdir», «Qatar söhbəti», «Saxtakar Səfər», «Novator eşşək», «Uzunqulaq» və s. Bu şeirlərin hər birində şair müşahidə etdiyi müəyyən nöqsan və qüsurları qələmə alır, onlara gülür və güldürür. Bunların bəziləri beynəlxalq mövzuda yazılmışdır. «Eşşəklərin səyi», «Qarının ərə getməsi». İngilis nağılıının motivlərin əsasında yazılan birinci şeirdə kütbein bir kral təsvir olunur. Səhər ova çıxmazdan qabaq kral öz vəzirindən havanın necə olacağını soruşarkən vəzir yaxşı cavabını verir. Lakin yolda bir nəfər eşşəkli kəndlidiən havanı soruşturduqda bunun əksini söyləyir. Kral dərhal qəzəblənir və vəzirliyə kəndlili təyin edir. Sonralar kral kəndlidiən havanı necə bildiyini öyrənəndə məlum olur ki, o, bunu eşşəyin quşagini şəkləməsindən bilibmiş. Bunu eşidən kral kəndlili vəzirlikdən çıxararaq eşşəyi onun yerinə təyin edir.

İkinci şeirdə göstərilir ki, bir vaxt Münxen qəzetlərinin birində 70 yaşı dövlətli, varlı-karlı dul bir qadının ərə getməsinə dair bir elan dərc gölunur. Dərhal işsizlər ordusu bir-birinə dəyişir, hər kəs özünü o kaftara bəyəndirməyə çalışır. Qarı eynəyi arxasından ona evlənmək istəyənləri təkəbbürələsüzərək hərəsində bir nöqsan tapır. Nəhayət, bir nəfər bəzzazı seçilir. O, belə hesab etmişdi ki, qarı tez ölər və mal-dövləti ona qalar. Lakin qarı ölmür ki, ölmür, o, qayış kimi möhkəmdir. Vaxt gəlir ki, bəzzazın özü bütün arzuları gözündə yavaş-yavaş bu

dünyanı tərk etməli olur.

Yaxşı poemalar müəllifi olan Rahim lirik-epik poemalar daha çox yazar. Onun bii əsərlərində hadisələr və insanlar oxucuya dərin ümumiləşdirici mühakimələrlə deyil, daha artıq lirik hiss və həyecanlar vasitəsilə təqdim olunur.

Şairin ilk poemalarından «Döyüş günləri» (1932) fəhlə hərəkatına həsr olunmuşsa, «Araz qırğındı» (1933) əsseri kənd yoxsullarının hakimiyyəti əlindən alınmış, lakin onu yenidən geri qaytarmaq iddiasına düşən qolçomaqlara qarşı apardığı mübarizədən bəhs edir.

Məmməd Rahimin ilk əsərlərindən «Qırx qız», «Arzu qız», «Qaçaq Nəbi», «Şairin xəyalı» xalq yaradıcılığı motivlərindən istifadə yolu ilə yaradılmışdır. Bu əsərlərin hamisini birləşdirən əsas xətt azadlıq idealının tərənnümüdür. Bunlarda təsvir olunan qəhrəmanların hamisi zülmə, köləliyə nifret edir, azadlıq, sərbəstliyə can atırlar.

«Şairin xəyalı» əsərində hətta ünumdünya azadlıq ideyasından danişılır. Qırx qız və Arzu qızın arzuları geniş ictimai məna daşımasa da, onların etirazı qüvvətli üşyan səviyyəsinə qalxmasa da, hər halda, azadlığa doğru can atmaq, çırpınmaq, ona yetmək kimi xoş niyyətdən doğmuşdur. Lakin Rahimin bu poemalarında bəddi sənətkarlıq, ictimai-siyasi dərinlik, realizm, surətlərin mükəmməlliyi istənilən səviyyədə deyildir.

Şairin igid azərbaycanlı Hüseynbala Əliyevə həsr elədiyi «Leninqrad göylərində» poeması isə müharibədən sonraki dövr poeziyanızın nailiyyətlərindəndir.

Xalq qəhrəmanlığının yüksək bəddi tərənnümü, emosional şeirdili, yiğcamlıq, ali məqsəd uğrunda şərəfli həyatını əsirgəməyən yeni insan surəti - poemanın müvəffəqiyyətini təmin edən məzniyyətlərdir.

Poemanın əsas qəhrəmanı Hüseynbaladır. M.Rahimi ilhamla gətirən, onu belə bir mövzunu qələmə almağa vadar edən Hüseynbalanın Leninqrad göylərində göstərdiyi böyük rəşadətdir. Təsadüfi deyil ki, əsərin ilk variantında poemanın adı «Hüseynbala» idi. Lakin poemadakı hadisələr təkcə Hüseynbalanın təsviri ilə məhdudlaşdır. Şair Böyük Vətən müharibəsi cəbhələrindən birini – Leninqrad uğrunda gedən ölüm-dirim mübarizəsini qələmə almışdır. Bu müharibədə müxtəlif millətlərin döyüşçülərindən ibarət olan müsəlləh ordu ilə yanaşı bütün xalq, bütün Leninqrad vuruşur. Bu xalqı nə aclıq, nə soyuq, nə düşmən mərmiləri -- heç nə sarsıda bilmir. Ona görə də «Leninqrad göylərində» poeması bir qəhrəman haqqında nəğməlkəndə çıxaraq yenilməz, mübariz adamlar haqqında döyüşkən, təntənəli elegiyaya çevrilir.

Düşmən üzərindəki qələbələrimizin rəhnini də, Hüseynbala kimini ığid oğullarını Vətən göylərinin ənginliklərində bir qartal kimini süzdürən polad qanadlar da xalqımızın möhkəm dostluğudur.

Məmməd Rahim öz qəhrəmanının sevə-sevə tərənnüm edir, onun çətin inkişaf yolunu müvəffəqiyyətli cızgilər vasitəsi ilə canlandırma bilir. O, Hüseynbalanı yalnız mühərribə göylərində deyil, dostları arasında, hərbi təlimdə, istirahətdə, Leninqrad şəhərinin yenilməz əhalisi ilə yaxın temasda da təsvir edir. Hüseynbala Leninqradı dolaşarkən bir-birindən daha iibrətli hadisələrlə, möhkəm iradəli adamlarla karşılaşır. Ona belə gəlir ki, bu qəhrəman şəhərin daşı da, torpağı da ayağa qalxmışdır:

Belə bir şəhər məğlub ola bilməz!

Əsərin ən təsirli yerlərindən biri Hüseynbalanın ölümcül yaralandığını təsvir edən misralardır. Burada şairlə oxucu, demək olar ki, eyni həyəcan keçirir. Hər ikisi qəhrəmanın fəlakətinə ürəkdən mütəəssir olur. Şairin bu yaniqli misraları bizim ürəyimizdəndir:

Ağlama, ağlama, şeirim, ağlama,  
Başını uca tut, qara bağlama!  
Vətənə çatmasın ahin, amandır!...

Xüsusilə sonuncu misrada nə qədər güclü emosiya vardır! Qoy Azərbaycan torpağı, odlar diyarı, ağsaçlı ata-ana, bacı-qardaş, dost-aşna, qaragözlü qız Hüseynbalanın qara xəbərini tez eşitməsin, onların ümidi qırılmاسın, gözləri yollardan çəkilməsin...

Hüseynbalanın ölümü silah yoldaşlarını da sarsıdır. Aleksey, Varya və başqaları düşməndən döstlərinin intiqamını almaq üçün səssiz and içirlər.

«Leninqrad göylərində» poemasının müəllifi həqiqi sənət yolu ilə gedərək, yiğcam, təsirli, tərbiyəvi məzmunlu bir əsər yaratmışdır. Poemanın proloqundan:

Yarat, sən köçəndə ellər söyləsin:  
Dünyadan nə gözəl bir insan gedir,-

Misraları təkcə şairin özünə deyil, qəhrəmana da, oxucuya da aid edilə bilər.

Bu əsərin ləkənizmindən danışarkən nida səhnəsini mütləq xatırlatmaq lazımdır:

Hicranın əlindən didərgin ana:  
«Yamandır, ayrılıq», - rıqqətlə dedi.  
Qardaş: «Əmr eləsə Vətən mən sabah  
Gələrəm dalınca», qüdrətlə dedi.  
Ata: «Qurbanlığın bağda saxlanar,  
Sən gələn günədək», - şəfqətlə dedi.  
Qaragöz, qarasaç bir qız da asta.  
«Yolunu gözlərəm», - həsrətlə dedi.  
«Lakin öz sözünü polad qanadlar,  
Geniş asimanda cürətlə dedi.  
Onun arxasında şair də baxdı,  
Vüqarla, izzətlə, hörmətlə dedi:  
- Qalın buludları yar şimşek kimi,  
Parla ümid kimi, gələcək kimi;  
Yayılsın ellərə şərəfin, şanın,  
Ucalt şöhrətini Azərbaycanın!

Bu parçada artıq, lüzumsuz bir şey, yerinə düşməyən bir misra, söz, ifadə tapmaq mümkün deyil! Bu konkret bədi lövhədə şair bir neçə surət rəsm edə bilməşdir. Biz bunların heç birinin adını, ünvanını, yaşıını, məşgülüyyətini bilməsək də, hər birini görür, duyur, hiss edirik. Burada qəhrəman, onun 'ata-anası, sevgilisi, qardaşı və nəhayət, özü iştirak edir. M.Rahim «riqqət», «qüdrət», «şəfqət», «həsrət», «hörmət», «cürət» ifadələrini yerli-yerində işlətməklə canlı bir təəssürat yaradır. Burada «riqqət» ifadəsi öz oğlunu uzaq və qorxunc bir səfərə yola salan ananın əhvali-ruhiyyəsi üçün nə dərəcədə təbii və münasibdir, «həsrət» sözü də hicran yoluna yenicə qədəm qoyan və məsum bir qız üçün o qədər müvafiqdir.

Şairin poemadakı qəhrəmanlarından bəzilərini biz «Abşeron torpağında» da görürük. Müəllif bu yeni əsərinin mövzusunu tamamilə başqa bir sahədən, dinc quruculuq dövründən almışdır. Şair burada Kamal, Nəzakət, Aleksey, Zəfer və s. kimi surətlər yaratmışdır. Lakin təəssüf ki, şairin həm bu, həm də bir qədər sonralar qələmə aldığı «Xəzər sularında» adlı əsərlərinin hər ikisində «Leninqrad göylərində» oxuduğumuz coşğun və təsirli misraları çox az görürük. Ətə-qana dolmamış surətlər, təbii inkişafda verilməmiş hadisələr, bədi ifadə zəifliyi bu əsərlərin əsas nöqsanlarıdır.

Məmməd Rahimin bəzi poemaları isə tarixi mövzulara həsr olunmuşdur.

Məmməd Rahimin «Xaqanı» tarixi pyesi, uşaqlar üçün yazılmış

bir neçə poema və şeirləri də vardır. Lakin ədəbi tənqid «Xaqqanı»nı nöqsanlı bir əsər kimi qarşılıdı. Pyesin başlıca nöqsanı real, həyatı, kəskin konflikt üzərində qurulmamasıdır. Dramatik əsərə xas zidd cəbhələrin, xarakterlərin münaqışası burada yox kimiidir. Əsərdə Xaqqanı surəti çox zəif çıxmışdır. Xaqqanının həyat yolu, şah sarayına düşdükdən sonra tədricən necə dəyişildiyi və nəhayət, üsyankar bir şəxsə çevrildiyi yetərinçə göstərilməmişdir. Xaqqanı öz dövrünün oğlu kimi yox, bir növ, müasir adam kimi verilmişdir.

M.Rahimin yaradıcılığı Azərbaycan poeziyasının keçdiyi tarixi yolun maraqlı səhifələrindən birini təşkil edir.

## ƏNVƏR MƏMMƏDXANLI (1913-1990)

Azərbaycan ədəbiyyatını bir sıra orijinal bədii nümunolordu zənginləşdirən Ənvər Məmmədxanlının əsərləri «Ayna» (1939), «Vasya I uçık» (1942), «Analar və yollar» (1943), «Qətbə atoş» (1943), «Diriliş çeşməsi» (1944), «And» (1947), «Qızıl qonçalar» (1949), «Şorqın sahəri» (1949), «Hekayələr» (1954), «Balaca Nərgiz» (1955), «Hekayələr» (1956), «Seçilmiş əsərləri» (1960) kitablarında toplanmış habələ dövri mətbuat səhifələrində çap olılmışdır.

Məlum olduğu kimi, 30-cu illərdə insanların böyük əzmkarlığı, əmək coşgunluğu, yeni həyatın müxtəlif sahələrində bir sıra böyük müvəffəqiyətləri ilə yanaşı, hələ də köhnəlikdən, keçmişdən miras qalan, insan psixologiyasında kök salan bir sıra adət və ənənələr ümumi işlərimizə mane olurdu. Ona görə də onlara fəal yazıçı laqeyd qala bilməzdı.

1936-ci ildə ədibin «Bakı gecələri» kitabında toplanan əsərlər, sonralar yazdığı «Ananın nəziri», «Kiçik məktub» və «Qaralmaz gümüş» əsərləri göstərdi ki, Ə.Məmmədxanlı bir yazıçı kimi bədii yaradıcılıq yollarında cəsarətlə irətliləyir, get-gedə kamillősür və inkişaf edir. Müəllifin «Qaralmaz gümüş» hikayəsində əliqabarı, sırvı əmək adamlarının bədii tərənnümü çox yaxşı verilmişdir. Xüsusiylə hekayənin finalı çox orijinal səslənir.

1937-1939-cu illərdə yazıçı ailə-nəişət mövzusunda yazdığı «Ay işığında» və «Ayrıldilar» əsərlərini çap etdirir.

Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq bədii ədəbiyyatın tematikasında, növ və janrında, üslübunda, həyatı inikas formasında bir sıra yeni, əsaslı dəyişikliklər əmələ gəldi. Dinc quruculuq illərində ədəbiyyatımızın əsas qəhrəmanı olan qurucu, yara-

dıcı insan öz yerini Vətəni yadelli işgalçılardan müdafıə edən qəhrəman döyüşüyə verdi.

Onun müharibə illərində qələmə aldığı hekayələrdə, ümumən, o dövr publisistikamızda olduğu kimi, zamanın, günün təxirəsalınmaz tələbləri, adamlarımızın müqəddəs vəzifəsi canlı boyalarla öz əksini tapırıdı. Artıq müəllif öz təsvir obyektiñə çox yaxınlaşır, qələmə alınan hadisələrə fəal münasibət bəsləyir, şairanə, bədii sətirlər arasından yazılıçının alovlu qəlbini boylanır, üsyən edir, vətən yandı, - deyə haray çəkirdi. Buna görə də ədibin üslubunda təmkinli hekayəçiliklə, mübariz, döyüşkən, odlu publisistika vəhdət təşkil edirdi: «Qərb cəbhəsindən məktub», «Analalar yollara çıxdılar», «Yeni ilin hökmü», «Qərbə atəş», «Silahlı dağlar», «Qanlı möhür», «Buz heykəl», «Haralisan, əsgər qardaş?», «Ananın ölümü», «Ulduz», «Vasya Luçik».

Ənvər Məmmədxanlı «Buz heykəl» (1944) əsərində minlərlə ana və övladları öz isti yuvasından vicdansızcasına ayıraq boranlı səhraların amansız qoynuna atan müharibənin tükürpədici dəhşətlərindən birini romantik boyalarla böyük müvəffəqiyyətlə göstərə bilmışdır.

Doğma yurdunu tərk edən ana körpəsini bağrına basaraq şaxtalı bir gecədə Şərqə tərəf qaçıır. O, necə olsa balaca körpəsini – sevgilisiñin ilk yadigarını – xilas etməlidir. Şaxta ananın iliyinə işlədikcə bütün paltarını bir-bir cıraraq uşağına bürüyür, özü isə çılpaq qalır. «İndi onun yarıçılpaq vücuduna amansız qış gecəsi başqa bir don biçir, başqa bir örtük geyindirir, şaxtanın buz barmaqları ona ulduzlu naxışlardan zərif bir libas toxuyur...».

Səhər döyüşçülər təccübələ buz heykələ yaxınlaşarkən məlum olur ki, ana öz həyatı bahasına körpəni xilas etmişdir. Bu dəhşətli mənzərə döyüşçülərimizin düşmənə nifretini artırmaya bilməz. Buz heykəl artıq onların qəlbində buzdan deyil, intiqama, qisasa çağırıan əbədi bir abidədir.

Bu adı hekayə deyil, başdan ayağa müharibəyə, faşizmə nifrat, anaya, həyata və günəşə dərin məhəbbət fəlsəfəsidir. Müharibə təkcə ananı baladan ayırmır, o, qardaşı bacıdan, atanı oğuldan, sevgililəri bir-birindən didərgin sahir, çox arzuları ürəklərdə, çox diləkləri gözlərdə qoyur. Burada həyatın sərt, amansız həqiqətlərilə, həyatı, necə deyərlər, realist romantik üzvi şəkildə sənətkar tərəfindən məharətlə birləşdirilmişdir. Ədib təhkiyəni elə sağlam bədii məntiqlə qura bilir ki, hadisəyə hökmən inanmalı olursan.

«O, mahnilarda qayıtdı» (1944) hekayəsində belə bir əhvalat verilir: Dilarə iki aydır ki, sevgilisi Əjdərdən məktub almır. O, bir xəbər bilmək məqsədi ilə kəndə -- gələcək qaynanasının yanına gedir. Dilə-

rənin müəllimlik etdiyi kənd məktəbinin qarşısından keçərkən eşitdiyi mahnilar qızın qulaqlarında cingildəyir. O, sözləri diqqətlə dinləyir, məlum olur ki, bu el mahniları onun cəbhədə qəhrəmanlıqla həlak olan sevgilisi Əjdərin haqqındadır.

Yazıcıının «Boyunbağı», «Karvan dayandı», «Baş xiyabanda», «Qızıl qöncələr» və s. əsərləri Cənubi Azərbaycan həyatından bəhs edir. Məlum olduğu üzrə Böyük Vətən müharibəsi illərində sovet ordusu heyətinin sıralarında Ə.Məmmədxanlı İranda olmuş və orada xalqın ağır güzəranını öz gözləri ilə görmüşdür. Şübhəsiz, bu mövzuda yazdığı əsərlər oradakı təəssüratın nəticəsidir. «Baş xiyabanda» (1945) hekayəsinin maraqlı süjeti vardır. Təbrizin baş xiyabanında çoxlu dilənci və yoxsulun içərisində müəllifin diqqətini bir uşaq daha çox cəlb edir. Bu qəribə, qaradınməz uşaq diləndiyi çörəkləri aparıb küçə itlərinə paylayırmış. Sən demə, uşaq bunu itlərə canı yandığından deyil, soyuqdan donmamaq üçün edərmiş: «O, hər gecə üşüməsin deyə büzüüş həmin itlərin arasında yatmış».

Bu səhnə müəllifin dediyi kim, Təbrizdəki ümuminxalq səfələtindən yalnız bir dəmladır, orada bundan da dəhşətli şeylər görmək olar. Bu da maraqlıdır ki, bu cür hadisələr təkcə ucqarlıarda deyil, baş xiyabanda cərəyan edir. Hekayənin adı da buradan götürülmüşdür.

Ə.Məmmədxanlı həm bədii, həm də publisistik əsərlərində müharibənin bütün dəhşətlərini, onun doğurduğu hicran və niskilləri ürək yanğısı ilə qələmə alırdı. Onun yazıları müharibə günlərində böyük bədu təsir gücünə malik idi. Bu əsərlərdə təhkiyə elə qurulurdu ki, guya ədib şahidi olduğu, özünün bilavasitə başına gələn əhvalatları canlı bir dillə başqalarına danışır. Müxbir sifəti ilə tez-tez cəbhə xətlərində döyüşçülərlə yaxın təmasda olması yazıçıının əsərlərinin reallığını, tipikliyini, həyatılılığını təmin etmiş olurdu.

1942-ci ildə (noyabr) bir qrup Azərbaycan yazıçıları ilə birlikdə Ə.Məmmədxanlı da 416-ci Taqanroq diviziyasının döyüşçüləri arasında olmuş, mübariz rublu əsərləri ilə onları əzmlə vuruşmağa səsləmişdir.

Ənvər Məmmədxanlının hekayələrində təsdiqedici romantika ilə yanaşı, həm də dərin bir lirizm hakimdir. Bunlarda lakonik, yiğcam forma, rəvan poetik dil, incə duygular vardır. Yazıcıının obrazları düşünən və düşündürən canlı xarakterlərdir. Hadisələrin təbii və maraqlı qurulması da onların məziyyətlərindəndir.

Ümumiyyətə, Ənvər Məmmədxanlıda mövzu təkrarlarına rast gəlmək olmaz. O, hər kiçik, yaxud böyük əsərində yeni bir məsələdən, yeni şəkildə bəhs etməyi sevən yazıçıdır.

O, bir yaziçi kimi oxucularına aşılamaq istədiyi ideyanın düzgünlüyünə, həyatılıyinə inanandan, səmimi şəkildə ona bağlandıqdan sonra əlinə qələm alır. Ona görə də ədibin əsərlərində lirik-romantik hərarət, ince, sırayətedici lirizm vardır. Onun «Afaq», «Qaralmaz gənəş», Buz heykəl», «Karvan dayandı», «Bakı gecələri» və b. əsərlərində gözəl romantika, sağlam xoyal, poetik, qanadlı dil vardır. Onun hekayələri lirik ruhda çırpinır, insanlarda həyata, adamlara məhəbbət və vurğunluq oyadır. Ə.Məmmədxanlı həyat haqqında ümumi mühabimələr söyləmir, onun müəyyən bir parçasının şairanə təsvirini verir, özünü göstərir.

Ə.Məmmədxanlının əsərlərində zamanın, dövrün xüsusi möhürü vardır. Onun əsərlərində dövrün koloriti çox aydın duyulur.

Müəllif hadisənin yerini və məkanını son dərəcə koloritli, mənalı təsvir edir, obyektin təcəssümü isə oxucuda müəyyən assosiasiyalar yarada bilir, oxucusunun dıqqətini həmin obyekte yönəldərək, elə bəri başdan ya nifrət, ya məhəbbət doğurur. Məsələn, o, mühəribənin dağlığındı bir şəhərin təsvirini belə verir: «Elə bil, əfsanəvi bir yırtıcı heyvan qaranlıq bir gecədə qəflətən bu binaların üzərinə atılaraq, onları gəmürmiş, parçalamış, sonra da sümüklərini buraxaraq uzaqlaşış getmişdir». Faşizmün talançı təbiətini göstərmək üçün bundan yaxşı, bundan tutarlı bir müqayisə tapmaq çətin ki, mümkün olsun. Ədibin «O, mahnularda qayıtdı» hekayəsindən yenə iibrətli bir misal kimi burada getirmək olar. Ə.Məmmədxanlı ananın dərd və kədərinin dəhşətli dərəcədə ağır olduğunu göstərinək üçün belə bir üslubdan istifadə etmişdir:

«Dilarə başını qaldırıb ananın gözlərinə baxdı. Güllü xala ağlamirdi. Onun gözleri quru idi. Lakin onun gözleri altında üzüaşığı yanalarına doğru uzanan bir cüt işiqli iz vardi. Bunu yalnız gecələr axıdilan gizli və odlu göz yaşları aça bilərdi».

Ə.Məmmədxanlı həm öz təhkıyəsində, həm də surətlərin söhbət və monoloqlarında fəal, çevik publisistik ifadə tərzindən məharetlə istifadə edir. Ədibin «Haralısan, əsgər qardaş?» hekayəsində adamlarımızın vətənpərvərliyini dolğun ifadə edən döyüşçü belə deyir: «İndi özüm də bilmirəm mən haralıyam. Mən o şəhərlərin hamısını öz doğma şəhərim, öz doğma evim kimi müdafiə etdim, düşməndən geri aldım. İndi Odessaya qayıtsam məni bir oğul kimi qucaqlamazmı? Sevastopol mənə qollarını açmazmı? Yox, indi mən həm şüsalıyam, həm də sevastopolluyam. Mən bu şəhərlərin hamısının oğlu olduğum üçün fəxr edirəm».

Ona görə də Böyük Vətən mühabibəsində bizim qələbəmizi şərtləndirən bu böyük hiss -- vətənpərvərlik duygusu hər şeyə qadir

idi. Akademik M.Arif yazmışdır: «Tanka qarşı tank çıxarmaq inüm-kündür. Təyyarəyə qarşı təyyarə istehsal etmək çətin deyildir. Lakin şır ürəklə tanklara qarşı Tanya yaratmaq asan deyildir».

Ənvar Məmmədxanlı eyni zamanda dramaturqdur. Onun «Şor-qın səhəri» pyesi uzun müddət repertuardan düşməmişdir.

1947-ci ildə yazılmış bu əsərdəki hadisələr Bakı və Həştərxanda cərəyan edir.

Pyes inqilabi hərəkatın bədii, həm də təbii əksi baxıından da maraqlı bir əsərdir. Dramaturq inüsbət planda göstərdiyi Fərhad, İldi-rim, Bayram kimi inqilabçıların hər birinin daxili, özünəməxsus keyfiyyətlərini orijinal bir üslubda açır. İngilabi işə özlərinə məxsus uzunuzadı, tərəddüdüllü yollarla gələn Dilarə, Bəhruz, Mustafa, Nəhayət, Nəcəf bəy surətlərinin inkişaf və təkamülü də inandırıcı, sağlam bir mən-tiqlə verilmişdir. İngilabi hərəkat bir məhək daşı kimi müxtəlif silkin, müxtəlif sinfin, təbəqə və zümrənin nümayəndələrindən ibarət adam-ların təfəkkür və düşüncəsini, mənəviyyatını, bir növ, imtahana çökmiş oldu. Müxtəlif taleli bu adamlardan bəziləri inqilabi hərəkatı böyük daxili-mənəvi sarsıntılarından sonra dərk edib anlaya bilir, ədib onları manəsiz bir yolla yox, ağır əzab və oziyyətlərdən sonra inqilabın geniş yoluna çağırır. Bütün bunlar isə öz növbəsində dramatik konfliktin icтima-siyasi siqlətini təmin etmiş olur və əsərin dinamikasını da şərtləndirir. Belə surətlərin təsvirində ədibin realizmi həyata daha çox yaxınlaşır, insanların psixoloji sahədə də müəyyən konflikt və müna-qışəyə cəlb olunmasını və beləliklə, böyük daxili sarsıntılarından sonra həqiqəti anlamasını başa çatdırır.

Pyesdə İngiltərənin müstəmləkəçilik siyasetinin ifşası da əsas yer tutur. İngilis generalı Tomson açıqdan-açıqa həyasızcasına deyir:

«Əlahəzrət kraličamızın tacında Hindistan ən dəyərli bir gövhər isə, Azərbaycan da o tacı bəzəyən incilərdən biri ola bilməzdim!»

Əsərdə lirik planda verilən, lakin siyasi-ictimai məsələlərlə bağlanan xətlərdən biri də Bəhruz-Dilarə xəttidir. Yoxsul oğlu rəssam Bəhruz neft sahibkarı, milyoner Ağalarovun qızı Dilarəni sevir. Lakin Dilarə başqasının nişanlısıdır. Atası neft yataqlarını genişləndirmək niyyəti ilə Dilarəni mühəndis Cavanşir bəyə nişanlamışdır. Dilarə isə Bəhruzu sevir. Qız şəklini çəkdirmək bəhanəsi ilə rəssamı evə dəvət edir, rəsmiin çəkilişi qəsdən yubandırılır ki, sevgililər görüşə bilsinlər.

Lakin Bəhruz tədricən dəyişir, ictimai hadisələrdə fəal iştirak edir. O, yoxsulların mənafeyi üçün Dilarədən belə keçməyə hazırlıdır. Bu isə Bəhruzu tamaşaçı üçün maraqlı bir obrazə çevirir.

Əsərdə çox təbii verilmiş xarakterlərdən biri də Nəcəf bəydir

Bu surət dramaturqun müvəffəqiyyəti sayıla bilər. O, yoxsul bəylərdəndir. Nəcəf bəy hadisələri lazımlıca dörk etməsə də, general Tomson və digər qüvvələrin memasız canfəşanlığını anlaya bilir və özü-özünü deyin ki, «sən hara gedirsən, vəddi deyirman axtarsalar bir dənən tapılma»

«Şərqiñ səhəri» əsərindən bir neçə il sonra Ə.Məmmədxanlı «Od içində» (1950) pyesini yazır. Bu dəfə əsərin mövzusu Cənubi Azərbaycan həyatından götürülür.

«Od içində» pyesində 1945-46-cı illərdə Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı dağıldıqdan sonra cərəyan edən hadisələr təsvir olunur.

Şahparəstlər, ölkəni ingilislərə, amerikalılarla satmaq istəyenlər mübariz bir xalqın özünü qırmaq üçün hər cür alçaqlıqdan istifadə edirlər. Şahın xəfiyyələri gecə-gündüz yatmış, Təbriz gizli təşkilatının qüvvələrini hər yerdə axtarırlar. Onlar necə olursa-olsun bu təşkilati dağıtmak, onun Azər kimi başçılarını məhv etmək istəyirlər.

Bu işdə ən çox fəaliyyət göstərən Sərhəng Ehtişami və Baftaidir.

Ehtişami çox qorxunc, qoddar və amansız xainidir. O, azadlığın barışmaz düşmənidir. Ehtişamının olları çox fədaiının qanını tökmüşdür. Onun bu sözləri xarakterinin nə qədər rəzil olduğunu sübut etməkdədir: «Ah, nə üçün insanın ümidiyi asmaq üçün mənim dar ağaclarım yoxdur?» Onu yalnız bir şey - rütbəsinin artması düşündürür.

«Od içində» pyesinin on dəhşətli səhnələrindən biri Reyhanın Azorlə dar ağacı altında görüş sohnəsidir.

Azər yenidən ələ keçmiş və bu dəfə Təbriz meydancalarından birində qurulan dar ağacından asılımalıdır. Sərhəng Ehtişamının ömri ilə ana öz oğlu ilə bu mərasimdə məcburon görüşməli və oğlunu təvhə etməyə razı salmalıdır. Bu dəqiqə əvvəl oğlunu görmək istəyən ana bu dəhşətli xəbərdən sarsılır, oğlu üçün qurulmuş dar ağacı altında onunla görüşmək istəmir: - heç bir ana öz oğlu ilə bu meydanda görüşməsin, ya rəbbi, - deyir. Lakin bu dəhşətli görüş baş tutur.

Bu sohnəni tamaşa zamanı şaha və onun Ehtişami kimi nökərlərinə, onların vəhşi hərəkətlərinə ikrəh hissi duymamaq olmur.

Qoca müəllini Ədalət də maraqlı xarakterdir. Müəllif onun da inkişafını öz təbii axarında verə bilməşdir. Ədalət xalqını, vətənini sevən bir müəllimdir. Onun bütün fəaliyyəti xalqının maariflənməsi, ana dilində təhsil alması işinə yönəldilmişdir. Azərbaycan dilində ilk dərislik yaranan da Ədalət müəllimdir. Lakin o, hələ sinfi ziddiyətlərin mahiyyətini anlaya bilmir, ısanların hamisini eyniləşdirir. Lakin Ədalət müəllim belə qalmır, əsərin finalına yaxın biz onun tamamilə baş-qalaşdığını, ətrafında baş verən hadisələrdən baş çıxara bildiyini gö-

rürük. O, azadlıq tərəfdarlarına tutulan divanları gördükdə həyata daha dərindən baxmağa başlayır və nəhayət, ən böyük ədalətin ədalətsiz dünyaya qarşı mübarizədən ibarət olduğunu anlayır və yeganə övladı Pərvinin də həmin yolla getməsini tapşırır.

Azər surətinə gəlincə, demək lazımdır ki, müəllif onu istənilən səviyyəyə qaldırı bilməmişdir. Dramaturq bu obrazı pyesin əsas qəhrəmanına çevirmək üçün bəzi təşəbbüsler etsə də, məqsədinə nail ola bilmir. Biz əsərin ilk pərdələrindən Təbriz inqilabi təşkilatının üzvləri - Əziz, Xəlil dayı, Rəşid, Şirzad və Azəri görürük. Kürdüstan demokrat partiyasının üzvü Həjarın, Əli Boyaqçının, Zeyni babanın, Pərvinin inqilabi fəaliyyəti ilə tanış olurraq. Biz onların hamısını fedakar, inqilabla sadıq, öz babaları Səttarxan, Pişəvəri, Xiyabani kimi mərd və mübariz insanlar kimi tanıyırıq. Lakin Azəri daha qabarlıq görmək istərdik. Bu zəiflik eyni zamanda əsərin ümumi ruhundan, dramatik konfliktin bir qədər sxematik qurulmasından irəli gəlir. Ədib Cənubi Azərbaycandakı son dərəcə ziddiyətli ictimai-siyasi mühiti real və təbii, tipik şəkildə canlandırma bilməmişdir. Halbuki, ədib əsərdə son dərəcə monumental bir problemə toxunmuş, bütöv bir xalqın taleyini, azadlığı qələmə almışdır.

Müəllif tarixi həqiqətə sadıq qalaraq amerikan-ingilis müstəmləkəcilərinin İранa ağalıq üstündə bir-birini didişdirməsi məsələsini də düzgün təsvir etmişdir.

Amerikanların iştahası daha böyükdür. Onlar bütün Yer kürəsinə ağalıq etmək üçün Birləşmiş Dünya ştatları yaratmaq isteyirlər.

İmperialistlərin bu niyyətlərini ifşa edən dramaturq belə fikirdədir ki, İran iranlılarından. İndi müvəqqəti olaraq məglubiyyətə uğrayan azadlıq hərəkatı gələcəkdə daha qüvvətlə alovlanacaq və «gəlmələri» birdəfəlik yandırıb külə döndərəcəkdir.

Pyesdə verilən kəndlı Xəlil kişi, tacir Şəms, Zeyni baba və başqa surətlər də, əsasən, müvəffəqiyyəthidir. İran kürdlərini təmsil edən Hejar xüsusilə qeyd olunmalıdır. Bu surət əsərdə epizodik şəkildə vərilsə də, uzun müddət tamaşaçının yadında qalır.

Dramaturq, bu əsərdən yeddi il sonra (1957) mövzusü müasir həyatdan alınmış «Şirvan gözəli» komediyasını yazır. Akademik M.Arif bu əsərin üslubu barədə yazmışdır: «Şirvan gözəli» ciddi lirik ünsürlərə malik komediya olsa da, komik-satirik məzmundan məhrum deyil. Burada lirik sehnələrlə yanaşı, tənqid də qüvvətlidir». İstər Azərbaycan, istərsə də ümumittifaq ədəbi tənqidü bu pyesi yüksək qiymətləndirmiştir

Əsərdə elmi-tədqiqat işləri üzrə əmələ gələn ciddi. İşgavar, prinsip-

pitəl səciyyə daşıyan problemləri yazıçı, həm də ailə-məişət münasibətləri ilə bağlılığına çalışmışdır. Hətta iş o yerə çatır ki, hər iki ailə, bəzən xırda, lüzumsuz dedi-qodularla məşğul olur. Bu, əsərin komizmini təmin etsə də, ümumi pafosunu, ciddiliyini xəlaldar edir. Əlbəttə, dramaturq ailə çəkış-mələrinə inəqsəd yox, vəsiyyətini baxmış, əsərin əsas qayəsini, ideyasını ifadə üçün priyom kimi müraciət etmişdir.

«Şirvan gözəli» komedyasının əsas konflikti professor Vahidovla professor Zakirov ailələri arasında gedən ixtilaflar üzərində qurulmuşdur.

Bu professorların hər ikisi həyatdan ayrı düşmüş, xırda hissələrlə yaşıyan adamlardır. Onların işi-peşəsi arvadlarının qeybətlərini dirləməkdən ibarətdir. Bunlar akademik Mudrovun şəxsiyyəti qarşısında pərəstiş edirlər, təzə bir fikir, yeni bir təşəbbüs irolu sürə bilmirlər.

Kolxoz sədri Telli həyatı bunlardan yaxşı bılır: çünkü o, həyat adamıdır. Telli görür ki, Mudrovun keşf etdiyi qəndil alması bu şəraitdə yaramır, küləklər başlayan kimi hamısı yerə töküür. Ona görə də Telli deyir ki, başqa alma növü yetişdirmək lazımdır. Lakin professorlar akademikin elmi nüfuzundan qorxurlar. Necə yəni qəndil alması pisdir? Akademik Mudrov kimi ajdahanın elmi şəkildə əsaslandırdığı şeyə etiraz etmək mümkün mü? Lakin bir gün buna etiraz edən tapılır. Bu, öz dissertasiyasını müdafiəyə hazırlamış gənc aspirant Şeyda Zakirovdur.

Müdafiəyə təqdim edilmək üzrə olan bu dissertasiyada Şeyda hələ Vahidovun mövqeyində dururdu. Lakin gənc alımın kəndə getməsi və yerli şəraitlə tanışlığı onu bu mövqedən el çəkməyə məcbur edir. Nəticədə həyatı təcrübəyə əsaslanan Şeyda akademik Mudrova qarşı çıxaraq yerli şərait üçün son dərəcə səmərəli «Şirvan gözəli» alma sortunu yaradır.

Konflikt sevindirici şəkildə həll olunur. Akademik Mudrov gənc tədqiqatçı Şeydanı əsil alımə xas böyük alicənablıqla təbrik edir, onun kəşfini ürəkdən alqışlayır.

Göründüyü kimi, dramaturq bu əsərində öz kabinetinə çəkilən, canlı həyatla hər cür əlaqəni üzən, görkəmli alımların elmi nüfuzuna kor-koranə pərəstiş edən və beləliklə də kənd təsərrüfatına böyük zərər vuran Vahidov və Zakirov kimi alımları tənqid atəşinə tutur.

Müəllifin nifrat hədəfinə çevrilən adamlardan Fərəc və Sədəf kimi elmə tosadüfi yollara gəlmək istəyən aspirantları da qeyd etmək lazımdır. Elmi işə çox məsuliyyətsiz yanaşan bu boş, səriştəsiz adamlar arzularına, demək olar ki, eyni yolla nail olmaq istəyirlər. Belə ki, professor Vahidovun aspirantı Fərəc öz elmi rəhbərının qızı Fəridəyə evlənməklə bir təhər arxasını dağa söykəmək və beləliklə də alımlar cərgəsinə daxil olmaq istəyir. Aspirant Sədəf də bu işdə Fərəcdən geri

qalmır. O da eyni məqsədlə öz elni rəhbəri professor Zakirovun oğlu Şeydanı gözaltı elemışdır. Lakin nəticədə hər ikisi gulunc vəziyyətə düşür. Deñə, Fəridə ilə Şeyda çoxdan bir-birini sevirmişlər.

Yeri gəlmışkən qeyd etmək lazımdır ki, dramaturq bu gənclərin türk sevgi xəttini çox səmimi rəsmi etmişdir. Onların hər ikisi saf mə həbbətləri uğrunda əzmlə mübahizə aparıb arzularına çatır və çox keçmədən bu-birinin kölgəsinə qılınclayan valideynlərin də batışması na səbəb olurlar. Bu işdə onlara körpələri balaca Gülyaz az roş oynamayı. Bu uşağın dünyaya gəlinəsi professor ailələri arasında bir köpü vəziyəstini görür. Gülyaz doğulandan bəri küstülü olduqları üçün nəmə lət və babalar onun üzünü görməmişlər.

Üşagını, balaca xəstələnməsini bəhanə edərək Telli kuirortda isti-tahət edən siltaşq nənələrə və babalara teleqram vanır. Çox çəkmədən ərlə avadan valideynləri nəvələrini görməyə gəlirlər.

«Şirvən gözəli» əsəri son dövr dramaturgiyanızın yaxşı əsərlə-rindəndir. O, incə gülüşə malik şəhə bir komedyadır. Əsərdə komizmə stili deyil, şərait və vəziyyətdən doğduğu üçün çox mənahı səslənit.

Ənvər Məmmədxanlı özünlüməxsus bədii sənətkarlıq xüsusiyyətləri və yaradıcılıq siması olan bir yazıçıdır. Onun yaradıcılığı üçün romantika həllədici amillərdəndir. Onu bii sənətkar kimi həmişə həyatın romantik, şairanə cəhətləri daha çox inaraqlandırır, o, götürdüyü mövzunu romantik yüksəklilikdən təsvir edir. Yaziçi tarixi mövzuya müraciət edəndə bu cəhətə ayrıca dikkət yetirir, xalqının tarixində baş verən əri əsaslı, şairanə hadisələri qoləmə alır. Müəllifin «Şərqiñ sahəri», «Od içində» pyesləri, kinosənətləri, hekayə və novellələri buna sübutdur.

Ənvər Məmmədxanlı bədii formaya xüsusi dikkət verən sənətkarlıqdandır. Onun əsərlərinin əksəriyyətində möhkəm fabula, bitkin süjet xətti, maraqlı kompozisiya vardır.

Ənvər Məmmədxanlı təsvir etdiyi hadisəyə, yaratdığı xarakter-lərə biganə münasibət bəsləyə bilir, əksinə, hadisəyə mümkün qədər fəal müdaxilə edir, öz münasibətini ustalıqla ortaya çıxarıır.

Onun son illərdə yazdığı «Babek» romanı və «Xürrəmələrin ağ şahını» kimi dram əsəri də orijinallığı ilə seçilir.

Ənvər Məmmədxanlı əsərlərinin diti üzərində səylə, inadla işləyir. Onun publisistik təhkiyə üsulunu oxucular çox sevirlər. Bu dili o qədər şirin, o qədər axıcı və şairanədir ki, adam bu əsərləri oxuya kən, həqiqi poeziya təsiri duyar. Ənvər Məmmədxanlı Azərbaycan xalq dilini, onun şəhəri sənət incilərini gözəl bilir və bunlardan yerli-yerində, yaradıcı şəkildə istifadə edir. Onu oxucuya sevdirən cəhətlərdən biri də budur.

### III FƏSİL

## MÜHARİBƏDƏN SONRAKİ DÖVRDƏ ƏDƏBİYYAT (1946-1960)

### POEZİYA

Müharibədən sonrakı dövrdə yaranan bütün bədii əsərlərin, o cümlədən, lirik şeirin də əsas pafosu, baş problemi insan qəlbinin daxili dialektikası, rulü, mənəvi dinamizmidir.

Əxlaq məsələlərinə cəmiyyətimizin getdikcə daha çox diqqət yetirməsi ədəbiyyat və incəsənətdə öz əksini tapdı. İstehsalatda və məişətdə insani münasibətlər şəxsiyyətin mürekkəb daxili aləmi, narahat planetimizdə şəxsiyyətin mövqeyi məsəlesi bədii əsərlərin mövzusuna çevrildi. Bu yeni mövzular, mətləblər, problemlər müasirlik, novatorluq, yenilik, orijinallıq məsələləri ilə bağlı və əlaqədar şəkildə düşünülür, yaşınlır və əks etdirilir. Bütün bu anlayışlar da, öz növbəsində, dialektik surətdə ənənə ilə, klassik irslə, Füzuli, Vaqif şeiri ilə sintetik qaynaqda meydana çıxır.

Bütün dövrlərdə şeirin əsas tədqiq və təsvir obyekti insan olmuş və bu gün də insan olaraq qalır. Müasirlik məsələsinin şeirimizdə düzgün qoyulması da bununla əlaqədardır. Odur ki, hər cür idealizmə, «konkret poeziya»ya, modernizmə, formalizmə, ideyasızlığa, seks və parnoqrafiyaya aparıb çıxara biləcək meyllərə təsadüf olunmur. Lirkada şairlerimiz müasirliyin sənətdə novatorcasına kəşfi və əks etdirilməsinə diqqət yetirərək aktuallıq, operativlik, hadisələrə tez əks-sədə vermək kimi cəhətlərə diqqəti artırmaqla birlikdə tələskənlik göstərib səthilik, yüngüllüyə də yol vermirdilər. Bu baxımdan R.Rzanın «Zənci balası Villi haqqında ballada», B.Azəroğlunun «Elə oğul istəyir vətən», X.Rzanın «Afrikanın səsi», M.Arazın, «Nobel mükafatı», C.Novruzun «Yox, Hitler ölməyib», T.Bayramın «Los-Anjelos matəni» və s. şeirlər diqqətəlayiqdir. Bu şeirlərdə müasir problemlər qoyulmuş, onlarda faciəvi səviyyəyə qaldırılan xalq, azadlıq, müstəqillik, beynəlxalq həmrəylilik və digər məsələlər yüksək bədii təcəssümündə verilir. X.Rzanın «Afrikanın səsi» şeiri poetik kəşf kimi səslənir:

Azadlığı istəmirəm  
zərrə-zərrə,  
qram-qram  
Qolumdakı zəncirləri gərək

qıram,  
qıram.  
Azadlığı istəmirməm  
bir həb kimi,  
dərman kimi  
İstəyirəm səma kimi,  
Günəş kimi,  
Cahan kimi.  
Çəkil,  
Çəkil, ey qəsbkar!  
Mən bu əsrin gur səsiyəm:  
Gərək deyil sisqa bulaşq;  
Mən ümmanlar təşnəsiyəm.

Göründüyü kimi ictimai-siyasi lirika dünya hadisələrini, beynəlxalq məsələləri konkret, əyani obrazlar, predmetlər vasitəsilə əks etdirə bilir və bilavasitə müasir insanları düşündürən onların böyük arzu və əməllərinin poetik ifadəsinə nail olur. Bu sözləri həmin qəbilden olan digər şeirlər barədə də demək olar.

Lirikada müasirlik problemi insan və zaman, insan və təbiət, insan və dünya, kosmos və s. kimi aktual məsələlərə fəlsəfi-estetik münasibətləri də əhatə edir. Vaxtilə S.Vurğun, R.Rza kimi şairlərimizin yaradıcılığında özünü göstərən müasir fəlsəfi şeir sonra başda R.Rza olmaqla B.Vahabzadə, Ə.Kərim və başqalarının yaradıcılığında davam etdirildi. İstedadlı şairimiz Ə.Kərimin poetik təfəkkürü məhz bədii-fəlsəfi istiqamətdə idi:

Mən elə sürətin təşnəsiyəm ki,  
Çatsın xəyalımın üfüqlərinə, -

deyən şair bu günün sürət etalonlarını da dəyişmək, yeniləşdirmək istəyirdi.

Eyni sozləri insan və təbiət problemi barədə də demək olar; çünki bəzilərinin düşündüyü kimi, bu məsələ sadəcə təbiətin qorunması, mühafizəsi ilə məhdudlaşa bilməz. Burada da təbiətin canlandırılması lazımdır ki, fəlsəfi mənənə və çalarlarla ictimai-siyasi məzmun qüvvətlənsin, yeni dolğun ideya, həyatı və idrakı əhəmiyyəti olan fikir yarana bilsin. H.Arifin aşağıdakı mısraları bu baxımdan uğurludur:

Parçalansa uçub itər havada,  
Birləşəndə selə dönər damcılar.

Bir daha xatırladırıq ki, müasir şeirimizdə fəlsəfi lirika heç də təzə hadisə deyil, müəyyən ənənəyə əsaslanan hadisədir və onu daha da inkişaf etdirməyə layiq bir hal kimi səciyyələndirmək lazımdır. Çox maraqlıdır ki, müasir rus şair və filosofları sovet poeziyasında fəlsəfi şeiri S. Vurğunun adı ilə bağlayırlar.

Lirik şeirimizdə müasir adamların fəal humanizmi, mənəvi zənginliyi, könül, qəlb incəliyi ilə idrak, ciddi idrak arasındaki ahəngdarlığı müxtəlif bədii üslub və boyalarda əks olunmuşdur. Şairlərimizin bəziləri bu insanın poetik obrazını yaradarkən daha çox romantik inikas üsuluna müraciət edir, onda titanik, qadir, bahadır, gücü, əfsanəvi çizgilər, ehtiraslar, təbiətən böyüklik görürlərsə, bəziləri də onda adı, sadə, real, sırvı, necə deyərlər, sadə insanı görür və onun realist obrazını yaratmağa çalışırlar. Lakin hər iki istiqamətdə realizmin əsas principlərinə sadıq qalaraq, onun humanizm konsepsiyasına əsaslanır, dövrün, zamanın hadisə və insanların həqiqi bədii surətlərini yaradırlar.

Bu dövrün lirikasında lirik-romantik, lirik-emosional, analitik, intellektual meyl və təmayülə, üsluba, ifadə, yazı tərzinə rast gəlmək mümkündür. Hətta bir çox hallarda mürekkeb assosiativ, ekspressiv-romantik təsvir və boyalarla da qarşılaşırıq. Hazırda yaşayıb yaradan bir çox şairlərimizin lirikasında bu xüsusiyyətləri asanlıqla tapa bilərik. A.Zeynallının şeirlərində vətəndaş mövqeyi, dünyada baş verən hadisələrə həssas şair mühəsibəti qabarıl şəkildə özünü göstərir.

**Zeynal Xəlil (1914-1973).** Müasir Azərbaycan şeirinin ilk yaradıcılarından olan Zeynal Rza oğlu Xəlilov (Zeynal Xəlil). 1914-cü il mart ayının 23-də qədim Gəncə şəhərində anadan olmuşdur. On yeddi yaşında ikən poeziya aləminə gələn Zeynal Xəlil, az bir müddət ərzində özünü tanıtmağa, XX əsrin 30-cu illərində süretlə irəli çıxan S.Vurğun, M.Müşfiq, R.Rza, S.Rüstəm, M.Rahim, O.Sarıvəlli kimi qüdrətli söz ustaları arasında görünməyə başlayır. Həyata, insana, təbiətə olan aydın baxışı, obrazlı dili, lirik-romantik üslubu, ciddi fərdi xarakteri həm şair, həm də bir ıpsan kimi ona xüsusi hörmət qazandırır. Yaşadığı, yazış-yaratdığı dövrün ictimai-siyasi vəziyyətini, ədəbi proseslərin tələb və ehtiyaclarını aydın görən, düzgün qiymətləndirən Z.Xəlil ilk əsərlərindən «Sənətkar və zaman», «Yazıcı və oxucu» principlərinə sadıq qalmış, poeziyanın qüdrət və ləyaqətini qorumağa çalışmışdır.

XX əsr Azərbaycan poeziyasının 70-ci illərə qədər davam edən ədəbi-bədii mərhələləri ilə bilavasitə bağlı olan, sürətlə inkişaf edən milli şeirimizin bir sıra forma və məzmun xüsusiyyətlərini özünün bə-

dil sənət nümunələrində eks etdirən Z.Xəlilin ədəbi irsində xalq ədəbiyyatına, klassik irsə, ümumən ədəbi-bədii ənənələrə qayğı, diqqət sədaqətlə yanaşı müasir həyatın aktual və qabarıq hadisələrinə, «tarix-insan-tale», milli ruh, milli zövq məsələlərinə təbii, orijinal bir münasibət olmuşdur. Buna görə də Z.Xəlilin ədəbi-bədii yaradıcılığı Azərbaycan milli poeziyasının qırx illik (30-70) inkişaf mərhələlərini öyrənmək, tədqiq etmək baxımından nümunəvi poetik mənbələrdən sayılır.

Müşahidə və axtarışlardan poeziyanın kamillik zirvəsinə doğru addım-addım irəliləyən Z.Xəlil çoxsaylı şeir kitablarının, on dörd poemanın, bir romanın, beş mənzum dram əsərinin, onlarla publisist məqalənin, P.Anraqolski, R.Həmzətov, D.Quramışvili, Q.Qulam və digər xarici ölkə yazıçılarından etdiyi xeyli tərcümə əsərinin müəllifidir.

«Yeni kənd» adlı ilk şeirini 1932-ci ildə «Hücum» jurnalında çap etdirdikdən sonra Z.Xəlilin oxucuların dərin rəğbətini qazanan kitabları nəşr olunur. «İstək» (1936), «Qılinc» (1940), «Qatır Məmməd», «Dağlar oğlu» (1941), «Düşüncələr» (1942), «Etibar» (1947), «Aızular» (1949), «İki dünya» (1952), «Bənövşə» (1956), «Seçilmiş əsərlər» (1958), «Ulduzlar» (1961), «Şeirlər» (1963), iki cilddən ibarət «Seçilmiş əsərlər» (1965), «Sevdiyim təng» (1970), «Günəş, dəniz və insan» (1973) vəfatından sonra nəşr olunan «Əsrim, taleyim mənim» (1978) kitabı və çoxsaylı lirik əsərləri Z.Xəlilin poetik irsini həmçinin yazdıb - yaratdığı onilliklərin ictimai, siyasi, ədəbi - bədii mühitini öyrənənək baxımından əhəmiyyətə malikdir. Təkcə ikinci dünya müharibəsi dövrü yaradıcılığına əsasən Z.Xəlili orijinal müşahidələr və axtarışlar şairi adlandırmak olar. Bu dövrdə onun «Yəhərləyin atları», » 416 », «Döyüşünün vəsiyyəti », bu qəbildən olan onlarla şeiri, «Tatyana» adlı poeması, «Dağlar oğlu» pyesi çap olunmuşdur.» Koroğlunun qocalığı», «İnsan və fəlakət», «Şah və qarışqa», «Şairin yuxusu» poemaları, «Qatır Məmməd», «Gənc ustalar», «İntiqam» pyesləri, «Ulduzlar» romanı Z.Xəlil yaradıcılığının janr əlvanlığını, tematik zənginliyini göstərən əsərlərdir. Z.Xəlilin bir neçə əsəri xarici dillərə tərcümə olunmuşdur.

Z.Xəlil ilk əsərlərindən həyatın inkişaf axınıni izləyən, ictimai münasibətlər içərisində formalaşan insanın əmək, zəhmət, arzu və düşüncələr aləminini tərənnüm etməyə çalışıan, özünü yaradıcı insanları içərisində axtaran sənətkar idi.

Harda bir ocaq söndü,  
dönüb o gün bir şama

orda yandı ürəyim !  
 Küm düşdü fəlakətə -  
     özünü fəlakətdə,  
     odda sandı ürəyim !..  
 Çəkib əsrin yükünü  
     öz ciyində... Əsrimə.  
     oldu sirdəş ürəyim...

XX əsr Azərbaycan şeirində süjetli lirikanın gözəl nümunələrinin yaradılardan biri Z.Xəlil olmuşdur. Hadisə, əhvalat və vəzifiyətlərin təbii, maraqlı obrazlarla verilməsi, fikrin, mətləbin bədii lövhələrlə çatdırılmasında Z.Xəlil şeirinə həzin bir romantika, təbii obrazlılıq, estetik, müasir ruh getirmişdir. Belə şeirlərdə qabarlı görünən detalçılıq, predmet və əşyaçılıq, ümumən mətləbin obrazlı mənzərələrlə çatdırılmasında Z.Xəlil poeziyasının oziünəməxsusluğundan xəber verirdi. Objektlə subyekt arasında olan möhkəm əlaqə və bağlılıq, müqayisə və bənzətmələrin çoxnənalılığı, bir-birini tamamlamaq, fikri, mətləbi təsdiq etmək, konkret lövhə yaratmaq xarakteri Z.Xəlilin bədii kateqoriyalara bələdçiliyi, sədaqəti və istifadə məharəti ilə bağlı idi. «Uluduz», «İşıq», «Dağ», «Duman», «Günəş», «Su» predmentlərindən yaranan poetik lövhələr «İnsan və zaman», «Tarix və tale» məsələlərinin şərhi, açılıması üçün ən uğurlu sənətkai tapıntıları idi.

Mən səni ulduzların  
     ışığında axtardım.  
 Qarışib şimşəklərə  
     dağda dumani yardım  
 Al günəşdə, göy suda  
 Daim səni axtardım  
 Sevgilim, yarım mənim !

Z.Xəlil bütün əsərlərində müasir olmuşdur. Vətənə, torpağa, zəhmət, əmək adamlarına və yaradıcı insanlara məhəbbət, müqəddəs əxlaq normalarını, daşlaşmış adət-ənənələri qorumaq, ulu tarixə, doğma ana dilinə məhəbbət Z.Xəlil müasirliyinin əsasını təşkil edir. İlk əsərlərindən qəhrəman keçmişlə ilə öyünən, zəngin el ədəbiyyatı, klassik ırsı ilə fəxr edən Z.Xəlil həmişə xalqının gücünə və məhəbbətinə inanmış, ömrünün sonuna qədər Azərbaycanı tərənnüm etmişdir.

... Vulkan olsam – sənsiz sönnəm,  
Hara getsəm – sənə dönnəm.  
Bir ildirim olsam əgər,  
Dağlarında çaxaram mən.  
Ya bir sərin bulaq olsam,  
Düzlərində axaram mən.  
Nə ağırdır həsrət, aman !  
Elim, obam Azərbaycan !

Müxtəlif vaxtlarda yazdığı «Dünya, ey gözəl dünya», «Əsrim, taleyim mənim», «Şair olmaq istəyirəm», «Pirşağı», «Atılıb yol üstə qalan bir daşa» və digər şeirlərində Z.Xəlilin vətənə, torpağa, insana səmimi, məhəbbət hissələri tərənnüm olunmuşdur.

Z.Xəlilin süjetli lirikası, yüksək obrazlı dili, lirik-romantik üslubu ilə yanaşı ideya-mövzu rəngarəngliyi ilə diqqəti cəlb edir. Bu poeziyanı ictimai-siyasi təbiət və məhəbbət lirikası kimi üç istiqamətdə qruplaşdırmaq olar. Hər üç xətt mahiyyyət etibarilə şair mənini Z.Xəlilin mövqə və münasibətini, vətənə, torpağa, insana, tarixə və müasir həyata bağlılığını birmənalı şəkildə eks etdirir. İctimai-siyasi şeirlərində Z.Xəlil müasir dövrün tələb və ehtiyaclarını, həyatın uğur və nöqsanlarını, insan və zaman münasibətlərini təbii, real boyalarla eks etdirən sənətkar kimi çox aydın görünür. Onun «İstəmirəm», «XX əsrim mənim», «Biri dedi», «Mən odlu bir qılincam», «Qəhrəman ağac», «İnsanlar, insanlar» və digər əsərlərində yaşadığı mühitin bir sıra sosial və fərdi münasibətləri ümmükləşmişdir. Xeyallara dalmağı, vətən torpağından hər gün xəbor almağı, hər yazdığı şeirin oduna yanmayı özünə borc bilən şair bütün qələm sahiblərini, yaradıcı insanları müqəddəs vətəni qorumağa səsləyir.

Ölsəm də, qoy ölüm mən  
Döyüşlərin selində,  
Gözüm insan gözündə,  
Əlim – insan əlində.

Z.Xəlilin yaradıcılığında məhəbbət lirikası xüsusi yer tutur. İctimai, siyasi və təbiətə həsr olunan əsərlərində olduğu kimi məhəbbət şeirlərində də Z.Xəlil hiss və duyularını məhəbbət aləminin sevinc və kədər notlarını eyni hərarətlə təsvir edir. Bu əsərlərdə istək və arzularla yanaşı giley-güzarlar, qəriblik, tənhalıq çağları, əlçatmaz

məqamların yaratdığı pərişanlıq yüksək səviyyədə öz poetik həllini tapır. Bu əsərlərdə həyatın özündən doğan real aşiq – məşuq münasibətləri, məhəbbətin gücü, onun insan həyatının inkişafındakı əhəmiyyəti real boyalarla verilir. «Mən səni axtardım», «Gəldi yar», «Əllərin sənin», «İllik məhəbbət», «Ay işığında», «Qonşu qız», «Əlin əlimə dəydi», «Sən nə gözəlsən», «Bu gecə» və digər şeirlərdə insan ömrünün, mənəvi psixoloji aləminin kövrək lirik çağları, tale-bəxt məsələləri barədə şair xeyalları ilə üz-üzə qalan oxucunun lirik duyğuları birləşir. Məhəbbətini aylı gecədə tapan şair :

Mən səni gördüm  
ay işığında,  
Könlümü verdim  
ay işığında –

deyərək təbiətdən və taleyindən razılıq edir.

Fikrimdə aylı, ulduzlu,  
Asiman var bu gecə !  
Könlümdə körpə quzu tek  
Bir ümman var bu gecə! - etirafi ilə

məhəbbətin insan taleyindəki böyük gücünü tərənnüm edir.

Əksər şeirlərində bədii sual vənidalardan müqayisə və dialoqlardan istifadə yolu ilə bədii lövhələr yaranan Z.Xəlilin müqayisələrə, məcaz, istiarə və bənzətmələrə yaradıcı müraciəti təbiətə həsr etdiyi əsərlərində əsas yer tutur. «Bənövşə», «Çinar və sarmaşıq», «Ağ çıyələk», «Külək və ağaç», «Dəniz kənarında», «Bağçada», «Açın çiçəklər, açın», «Payız», «Göy göldə gecə», «Bulaq və mən», «Kəklik» və bu qəbildən olan digər şeirlərdə təbiətin insanla, insanın təbiətlə ünsiyyəti yüksək səviyyədə tərənnüm olunur. Z.Xəlil təbiətin romantikası ilə həyatın bədii ruhu təsiri arasında təbii, üzvi bir əlaqə yaradır. İki varlığın; təbiət və insanın təsvirində vahid bir ideya təbliğ edir. İnsan yaşayır – həyat davam edir. Bu əsərlərdə yüksək səviyyədə təbliğ olunan vətənə, torpağa, təbiət və insana məhəbbət, ənənələrə sədaqət, tarixi, milli keçmiş qorumaq Z.Xəlil poeziyasının əsas ideyasını, ruhunu təşkil edir. Z.Xəlilin təbiət əsərlərində çıxan nəticələrdən biri də budur ki, təbiət insan üçün olduğu kimi, insan da təbiət üçündür. Bunların ikisi bir olanda həyat, yaşamaq daha güclü və mənalı olur.

Şair təbiətin vüqarını, gözəlliklərini tərənnüm edəndə də, onu konkret canlı varlıq kimi göstərəndə də insanı baş obraz, ideal kimi verir

Ulduzlar seyrəlib axır buludlar.  
Oyanır yuxudan çıçəklər, otlar.  
Əsir sərin – sərin sabahın yeli,  
Gülür xalı kimi dağların beli...  
Turac qaqqıltısı, bülbül nəğməsi.  
Dağlardan tökülən suların səsi.  
Bir də göy üzündə durna karvanı  
Saxlayır yolundan hər bir insanı !

İstər məhəbbət, istərsə də təbiət lirikasında həyat hər iki tərəfdən, acılı-şirinli çağları ilə vəsf edilir. Odur ki, Z.Xəlilin poeziyasında müasir günlərin təbii axını, uğurları, nöqsanları real poeziya predmeti, mövzusu təsiri bağışlayır. Göldə qayıq var, göldən insan keçmişdir. Çöldə dəvə izi var, çöldən karvan keçmişdir. Dağa bir cuna düşüb, dağdan durnan keçmişdir. Bağda yarpaqlar solub, bağdan xəzan keçmişdir! Könlümdə güller açıb, ordan canan keçmişdir -- deyən şairin təbiət və insanla bağlı düşüncələrinin zənciri uzandıqca uzanır. Nəticə aydınlaşdır. Təbiət və insan bir kökdəndir. Onun

Kimlər gəldi, kimlər getdi  
bu dünyadan, bu dünyadan  
Arif olan nakam getməz  
bu dünyadan, bu dünyadan..

və digər lirik-romantik əsərləriндə də həyat, təbiət və insan vahid bir idəya kimi tərənnüm olunur.

Z.Xəlilin yaradıcılığında poemaları da mühüm yer tutur. Onun müxtəlif vaxtlarda yazdığı beş poeması Mingəçevir su elektrik stansiyasının tikintisində həsr olunan «Ulduzlar» romanı, «Dağlar oğlu» pyesi ədəbiyyatımızın sonrakı inkişafında mühüm rol oynamışdır.

Z.Xəlilin ədəbi irsi indi də müasir şeirimizin ilk, uğurlu qaynaqlarından biri kimi yaşayır və təsir göstərir.

**Osman Sarıvəlli (1905-1990)** yeni dövr Azərbaycan poeziyasının sevilə-sevilə oxunan və orijinal yaradıcılıq üslubu ilə seçilən tənininin nümayəndələrindən biridir. S.Vurğun, S.Rüstəm, R.Rza kimi

görkəmlı şairlərimizlə eyni dövrdə yaradıcılığa başlayan O.Sarıvəllinin bütünlükdə müasir şeirinin inkişafında, poetik cəhətdən zənginləşməsində özünəməxsus yeri, mövqeyi vardır.

Osman Sarıvəlli 1905-ci ildə Qazax rayonunun Şixlı kəndində anadan olmuşdur. O, 1926-cı ildə Qazax Pedaqoji seminariyasını bitirdikdən sonra Göyçayda müəllimlik edir. 1929-cu ildə Bakıya birlilik kursa gölən O.Sarıvəlli az intüddət sonra Moskvaya oxumağa gedir. Burada o, S.Vurğun, S.Rüstəm, Oli Nazım, M.Rəsili və başqlarını ilə birlikdə ədəbiyyat dəməklərində münəzzəm iştirak edir. Qorkı və Mayakovski yaradıcılığı ilə yaxından tanış olur. Moskva mühiti O.Sarıvəllinin inkişafına böyük təsir göstərir. «Atamın oğlu», «Baltıkdan Atlantikə», «Xram uçur», «Komsomol ordusuna» kimi ilk şeirlərini Moskvada yazar. O, 1932-ci ildən 1936-ci ilə kimi Bakı Pedaqoji məktəbində dərs deyir.

Osman Sarıvəlli 1936-1945-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında şeir bölməsinin rəhbəri, «Ədəbiyyat qəzeti»nin redaktoru və sənətçi olaraq çalışmışdır. O, Böyük Vətən müharibəsi illərində İran'a getmiş və Təbrizdə çıxan «Vətən yolunda» qəzetinin mosul katibi olmuşdur. Müharibədən sonra bədii yaradıcılıqla yanaşı nəşriyyat işində çalışmışdır.

Şairin «Dəmir sətirlərim» (1934), «Bənövşə» (1940), «Şairin hədiyyəsi» (1943), «Götür, oğlum, gətin» (1943), «Cəncəlik eşqi» (1946), «Şeirlər» (1948), «Bahar çiçəkləri» (1949), «Yeni dünyyanın qapısı» (1950), «Seçilmiş əsərləri» (1945), «Balaca dostlar» (1956), «Misirli qardaşlar» (1958), «Seçilmiş əsərləri» (iki cilddə, 1958-1962), «İqlimdən iqlimə» (1963), «Ömrün öten günləri» (1964), «Seçilmiş əsərləri» (üç cilddə, 1972-1976), «Mən sabaha gedirəm» (1979), «Bizim balalar, bizim nəvələr» (1980) və s. kimi kitablari çapdan çıxmışdır. Onun rus dilində də bir neçə kitabı çap olunmuşdur.

\*\*\*

Bədii yaradıcılığa 1929-cu ildən başlayan Osman Sarıvəlli fərdi üslubla, orijinal yaradıcılıq yoluna malik bir şairdir. Xalqla, onun həyatı və mənəvi aləmi ilə yaxından bağlılıq O.Sarıvəlli yaradıcılığının canını, özülünü təşkil edir. Cənki şair yaxşı bilir ki:

İlham bulaqları quruyacaqdır,  
Hər kimin deyilsə mayası eldən.

Osman Sarıvelli'nin ilk şeirleri «Dəmir sətirlərim» (1934) adlı kitabı tabçada toplanmıştır. Bu şeirlərdə köhnə dünyanın ağır, işgəncəli həyatını gözləri ilə görmüş, yeni dövrün quruculuq işlərindən ilham alan bir sənətkarın ürək çırıntıları, aşılı-daşan sevinc və qüruru eks olunmuşdur.

Şairin ilk əsərlərinin bir qismində yenice ayrıldığı kənd həyatı, yeni cəmiyyət qurulduğdan sonra burada baş verən dəyişikliklər, füsunkar təbiət mənzərələri («Qara yurdun tarixi», «Daşsız qəbirlər», «Atamın oğlu», «Komsomolçu Sona»), digər qismində yenilik eşqi, içtimai sayıqlıq, adamlarımızın yüksək mənəviyyatı, gəncliyin şanlı mübarizə yolu («Baltikdən Atlantikə», «Xram uçur», «Brauninq №150439») təsvir və tərənnüm edilmişdir.

Lakin Sarıvelli'nin məfkurəcə sağlam bir cəbhədən çıxış etməsinə, günün vacib tələblərinə cavab verən mühüm mövzular seçməsinə baxmayaraq, onun «Dəmir sətirlərim» adlı kitabı toplanmış şeirlər sənətkarlıq cəhətdən hələlik heç də istənilən səviyyədə deyildi. Bəzi bitkin, axıcı, məzmunlu parçalar nəzərə alınmasa, bu şeirlərin eksəriyyəti bədii ümumiləşdirmə, şəriyyət və forma cəhətdən nöqsanlı idi. Şair, çox zaman, müraciət etdiyi həyat hadisəsinin mahiyyətini aşkara çıxarmaqda, mövzuya uyğun bədii forma seçməkdə çətinlik çəkdiyi üçün, sözçülüyə gedib çıxırıdı. Hələ 1932-ci ildə S. Vurğunun məktubuna cavab şəklində yazdığı «Xram uçur» şeirində o, ürəyindən keçənləri əsil sənət dilinə çevirməkdə çətinlik çəkdiyini etiraf edərək deyirdi:

Yaz deyirsən, Səməd,  
şəirim  
həyata çata bilsəydi.  
Olsayıdı kön'lüm qədər  
dilim,  
Sənə buradan  
Bir Moskva göndərərdi  
qələmim.

1934-cü ildən sonra O. Sarıvelli yaratıcılığında yeni bir inərhələ başlanır. Çətinliklərlə, iztirablarla dolu yaratıcılıq axtarışları uzun sürmür. Sürətlə yüksələn, böyükən, yeniləşən içtimai-siyasi, mədəni mühitlə birlikdə həmişə irəliyə can atan şair də dəyişir, onun istedadı durmadan inkişaf edir, tezliklə orijinal, qiymətli bəhrələrini verməyə

başlayır. Indi artıq şairin səsində qürur, öz sənətinə, qələminə böyük inam hiss olunur:

Sənətim ölkənin, elin olmasa,  
Toplayın, nə varsa yazib-pozduğum,  
Məzarım üstündə od vurun yansın,  
Xeyalım odlansın, şeirim odlansın.

«Dəmir sətirlərim»dən sonra nəşr olunan «Bənövşə» kitabı onun yaradıcılığında müvəffəqiyyətli bir addım idi. Kitabçada toplanmış «Nümayəndə qadın», «Böyük insan», «Nəvəmin nəvələrinə», «Fantaziya» (Sonralar «Şairin arzuları» adı ilə çap edilmişdir), «Çobanın məktubları», «Bənövşə» kimi əsərlər aydın göstərirdi ki, O.Sarıvəlli yaradıcılıq aləmində xüsusi yeri olan, orijinal təsvir vasitələrinə malik, qələmə aldığı mövzulara uyğun bədii formalar seçməyi bacaran yetkin bir sənətkardır. Xüsusilə, 1934-1936-ci illərdə yazılmış, məzmun və formaca diqqəti cəlb edən «Çobanın məktubları» və «Fantaziya» əsərləri təkcə O.Sarıvəlli yaradıcılığının deyil, o dövrəki Azərbaycan poeziyasının yaxşı nümunələri idi.

Bu əsərlərdə Sarıvəllinin bədii istedadına xas olan bir sıra gözəl keyfiyyətlər - təravət, şuxluq, nikbinlik, obrazlılıq, yüksək şeiriyyətlə bərabər tabii gözəlliklərə vurgunluq, xalq poeziyasına yaxından bağlılıq, doğma paytaxtimiz Bakı şəhərinə, kənd həyatına, onun qabaqcıl adamlarına, Vətənimizin böyük gələcəyinə dərin inam və sonsuz məhəbbət hissəleri hakim idi. Şairdə bu yüksək hissələri şeiriyyətlə, qəhrəmanlıqlarla dolu olan yeni həyatın, zamanın özü doğururdu:

Zaman atlı kimi qaçıր çaparaq,  
Gərək ayaqlaşaq zamanla biz də...  
Bir böyük şərəfdir alıb daşimaq  
Bu qızıl günləri öz ciyinizdə.

Əvvəlki şeirlərindən fərqli olaraq, bu əsərlərdə təbiət təsviri gözəl mənzərələrə aludə olan bir adamın subyektiv düşüncələri dairəsindən çıxaraq, dərin içtimai məzmun, poetik vüsət kəsb edir. Bu cəhətdən şairin «Bənövşə» şeirini nəzərdən keçirmək kifayətdir. Burada O.Sarıvəlli sadəcə olaraq bənövşənin hüsnünə, gözəlliyinə tərif demir, əksinə, bu ad altında içtimai, tarixi hadisələrin bədii təsvirini verir. Şairi düşündürən, narahat edən fikirlərin tərənnümü üçün bənövşə başlıca məqsəd deyil, olsa-olsa ustalıqla kəşf edilmiş bədii vasitədir.

«Bənövşə» şeirində hər şeydən əvvəl iki aləm – ədalətsizliyin, hüquqsuzluğun hökm sürdüyü köhnə dünya ilə, yeni, azad həyat üz-üzə qoyulmuşdur. Şair məşəqqətlərlə dolu keçmişini, özgə qapılarında çobanlıq etdiyi ağır günləri ürək ağrısı ilə xatırlayır:

Yaşadım çöllərdə on il, on beş il,  
Yağışda, yağmurda günüm olmadı...  
Ellər yaxşı bilt, mənə yad deyil,  
Çiçəklərin adı, quşların adı.

Bu mühütdə tekce şairin özü, onu əhatə edən adamlar deyil, hət-ta təbiətin ən gözəl neməti olan bənövşə də əsarət altındadır, acı qaratikanlar onu hər tərefdən dövrəyə almış, vəfasız dövran isə onun boy-nunu əymişdir. Ancaq zülm və əsarət dünyası uzun müddət yaşaya bilmir. Şairin vətənində də müəyyən yeniliklər, azadlıq meylləri bu və ya digər şəkildə həqiqə çevrilir. Bu, onun özünü də, vürgunu olduğu güllü, çiçəkli, bənövşəli vətənini də hər cür qayğı və çətinliklərdən azad edir:

Neçə qış dolandı, neçə yaz oldu,  
Boranlı günlərin ömrü az oldu.  
Bizə xəbər gəldi günəşdən, aydan,  
Yaxamız qurtardı ahdan, haraydan.  
Şairin sevdalı yüksəri gəldi,  
Ömrümün çiçəkli baharı gəldi,  
Bənövşəm! Sənin də kəsildi ahın,  
Tikanlar diz çöküb sənə əyildi,  
Yetdi fəryadına əli sabahın,  
Günəş gözlərinin nəmini sildi.

Şeirini bənövşəyə xitabla bitirən şair arzu edir ki, o, gündən-günə dəyişən, gözəlləşən vətənimizin yarasığı, əmək adamlarımızın yaxın həmdəməni, bayramlarımızın, toylarımızın qonağı, bəzəyi olsun.

Vətən mühəribəsi illərində O.Sarıvəlli düşmənə sonsuz kin, nif-rət və qəzəblə dolu olan «Vətən eşqinə», «Kısisən, dayan», «Sünbüll və at nali», «Vur, başına dönüm, vur!», «Qafqazdan Dona doğru» və s. şeirlərini yazar. Bu əsərlərdə öz haqq işinə inanan, qələbəyə böyük inam bəsləyen məğrur, yenilməz insanların əzəmətli səsini eşidirik.

Böyük həyəcanla yazılsa da, bu şeirlərdə konkret lövhələr, tipik həyati təfərrüat yox dərəcəsində idi. Burada ən çox cəbhəyə çağırış,

xalqın ığid qəhrəmanlarını xatırlamaq, faşistlərə qarşı səfərbər olmaq kimi ümumi motivlər əsas yer tuturdu:

Ay ellər, bir məni dirləyin bari,  
Endirin dağlardan boz ilxıları,  
Boz köhlən atları tez yohərləyin!  
Bızə müntəzərdir cəbhələr, yəqin.

Lakin bu vəziyyət uzun sürmür. Şairin yaradıcılığında zamanın tələblərinə aydın cavab verən, süjetli şeirlər meydana gelir. Müharibə dövrü həyat və mösiətimizin tipik, parlaq lövhələrini çəkən, vətənpərvərlik, qəhrəmanlıq, düşmənə sonsuz nifret hissələri ifadə edən «Şairin hədiyyəsi», «Ukraynalı dostlarımı», «Bir damla qan», «Ağ xalatlı qız», «Qan qardaşı», «Bu yer, onun yeridir», «Yadigar» kimi şeirlər bu na parlaq misal ola bilər. Bu şeirlərdə O.Sarıvəlli yaradıcılığına xas olan adı şeyləri inənalandırmaq, yüksək şeir dilinə çevirmək bacarığı özünü göstərirdi. Bu cəhətdən «Bu yer, onun yeridir» şeiri çox səciyyəvidir.

Ərini müharibəyə yola salmış cavan bir gəlin qohum-qardaşı ilə birlikdə yeni ili qarşılımağa hazırlaşır. Qonaqlar toplaşır, hamı öz yeri tutur, məclis qurulur. Lakin divardan asılmış şəklin altında bir yer boş qalmışdır. Gəlinin baxışlarından hamı başa düşür ki, bu yer onun cəbhədə vuruşan ərinin yeridir. Vaxt çatır, tamada yeri boş qalmış əsgərin sağlığına badə qaldırır. Qonaqların nəzərləri dərin düşüncələrə dalmış gəlinə dikilir:

Süzüb şəkli gəlinin tutuldú qaş-qabağı,  
Gözlərinə apardı üzü güllü yaylığı.  
Sonra da qonaqların qəlbİ sinmasın deyə,  
Düşüncələr içində yaxınlaşdı süfrəyə;  
Titredi dodaqları... eşitmədik səsini,  
Sahibsiz piyaləyə vurdú piyaləsini...

Şeirin ideyası bu son misralarda açılmışdır. Şair namuslu-ismətli Azərbaycan qadınlarının ümumiləşdirilmiş, tipik surətini parlaq bədiñ fon, gözəl, əlvən lövhədə yaratmışdır. Sahibsiz piyalənnin qarşısında dayanıb dodaqları titrəyən bu gəlinin unudulmaz portreti, keçirdiyi hissələr nə qədər saf, təbii və təsirlidir!..

Burada biz gəlinləri ərsiz, anaları oğulsuz, bacıları qardaşsız qoyan ağır müharibə səhnələrinin təsvirini görməsək də, onun töret-

diyi fəlakətləri çox aydın duyuruq, ürəyimiz bu cinayətlərə səbəb olanlara qarşı qəzəb və nifrət hissi ilə alovlanır.

Cənub mövzusunda yazdığı şeirlər də O.Sarıvəllinin yaradıcılığında xüsusi yer tutur. Dərin fəlsəfi mənənə daşıyan bu parça şairin Cənub mövzusuna həsr etdiyi bütün əsərlərin proloqu hesab oluna bilər:

Keçir qoşun kimi sənələr bir-bir,  
Aləmdə nə varsa, hər şey dəyişir,  
Dəyişir səmtini ay, günəş, ulduz...  
Bir şey dəyişməyir dünyada yalnız:  
Sizi düşündürən o sırr, o hikmət,  
O böyük həqiqət, o böyük qüvvət  
Nə malim, nə mülküm, nə dövlətimdir,  
O mənim xalqıma məhəbbətimdir!

Doğrudan da O.Sarıvəllinin «Arazın o tayında» başlığı altında yazdığı «Dəvə karvanı», «Panamalı dilənci», «Son qar», «Təbriz gözəlli», «A dostlar», «Birinci dərs» kimi şeirləri istismar və köləlik boyunduruğu altında əzilen, lakin heç vaxt öz azadlığı uğrunda mübarizə bayrağını yerə qoymayan cənublu qardaşlarımızın xoşbəxt gələcəyinə dərin inam və məhəbbət hissələri ilə doludur. Bu şeirlərdə qəhrəman, istedadlı bir xalqın keçirdiyi tarixi faciələri yaxşı duyan, qəlbən ona bağlı olan, böyük vətəndaşlıq hissələrilə yaşayan mübariz bir şairin odlu ürəyi döyüñür.

«Gətir, oğlum, gətir» poeması öz dolğunluğu, xəlqiliyi və poetik vüsəti etibarı ilə şairin əsərləri içərisində daha yüksəkdə durur. Yüksək bədii təfəkkürün məhsulu, həqiqi sənət nümunəsi olan bu əsər şairin şəhərdən kəndə qonaq getmiş oğluna nəsihətləri ilə başlanır:

Mən kənddə doğuldum, sənsə şəhərdə,  
Sən beşikdə yatdır, mənsə yəhərdə.  
Yatdım bir otlaqda boz dovşan kimi,  
Gözümüz dünyaya açılan kimi,  
Mən çomaq götürdüm, sən kağız, qələm,  
Çomaq bir aləmdir, qələm bir aləm!

Şair oğluna və onun simasında gəncliyə müraciət edərək göstərir ki, ziddiyyətlərlə, eniş-yoxuşlarla dolu olan müxtəlif aləmləri bir-birindən ayırmaq, zamanın yüksək tələblərinə cavab verən, geniş dünyagörüşlü insan olmaq üçün təkcə oxumaq, savadlanması kifayət

deyildir. Bunun üçün xalqımızın əsrlərcə yaratdığı, yaşıtdığı və bizi irs qoyub getdiyi sazi, sözü, gözəl adətləri, onun nəcib mənəvi sərvətlərini dərinəndə duymağ və qoruyub saxlamağı bacarmaq lazımdır. Xalqın hiss və həyəcanlarının, sevinc və kədərinin bədii tərcüməni olan bayatılara, qoşmalara, atalar sözlərinə «hər pərdəsi bir dövrün dərdini çalan» saz havalarına etinasız yanaşmaq olmaz. Çünkü:

Xalqın əzəməti, fikri, xəyalı,  
Onun hissi, zövqü, aqlı, kamalı  
Sanma tək qılıncda, tək hünərdədir;  
Bir də bu sazlarda, bu sözlərdədir...  
Hər fikir, mülkündə zərrin tac yatır,  
Hər meyvə tumunda bir ağaç yatır.  
Hər kiçik bayati xalqın səsidi.  
Kamal dünyasının xəzinəsidir.

Şairin yeganə arzusu budur ki, gənclərimiz başı qarlı dağlarımız kimi əzəmətli, vüqarlı olsun, qartal kimi yüksəklərdə uçmağı, iti görməyi, aslan, şir kimi qorxmaz, möğrur və qüdrətli olmağı bacarsınlar.

Böyük Vətən müharibəsindən sonra O.Sarıvəlli şeirlərində olan məzmun dolğunluğu, siyasi koskinlik, axıcılıq aydın göstərirdi ki, o bir sənətkar kimi durmadan irəliləyir, yetkinləşir. Bu dövrde yazılmış «Təqviyin son varağı», «Siz məndən böxtiyarsınız», «Bu səslər içində mənim səsim var», «Bakının işıqları», «Mən səni seçdim ki», «Gənclər keçərkən» və s. şeirlərində şair yeni dünya quran, xarüşlər yaranan adamlarımızın dolğun surətini canlandırmaya çalışmışdır. Bu cəhətdən «Təqviyin son varağı» və «Mən səni seçdim ki» şeirləri daha səciyyəvidir. Burada xalqımızın siyasi-mədəni həyatında baş verən böyük dəyişikliklər bədii cəhətdən yaxşı ümumiləşdirilmişdir.

Osman Sarıvəllinin yaradıcılığında beynəlxalq mövzuda yazılmış şeirlər də geniş yer tutur. Onun «Burjua diplomatlarına», «Sadəcə suallar», «Ana» kimi əsərlərində yalançı vədlərlə xalqları əsarət altında saxlamağa çalışan imperializm qüvvələri məharətlə ifşa olunmuşdur. Bəşəriyyətin xoşbəxt gələcəyinə üzəkdən inanan şair yeni müharibə qızışdırılara deyir:

Ağalar! Boş yerə heç çıqırmayın,  
Millətlər adından boğaz cırmayın,  
Nicat istəmeyir sizlərdən onlar,  
Onsuz da bəşərin nicat yolu var.

O yol düzə çıxır sıldırımlaıdan,  
Nəhəng qayaları yarib tən keçir.

Osman Sarıvelli dramaturgiya sahəsində də qələmini sinamışdır. O uzun müddət üzərində işlədiyi «Babək» pyesini 1955-ci ildə çap etdirmişdir. Pyes IX əsrin əvvəllərində ərəb işgalçılara qaişı başlanılmış xürrəmилər hərəkatının sərkərdələrindən biri olan məşhur xalq qəhrəmanı Babəkin həyat və fəaliyyətinə həst olunmuşdur. Bir sırə qüvvətlə parçalarına baxmayaraq, pyes həm idəya, həm də sənətkarlıq nöqtəyi-nəzərindən zəif çıxnuşdur. Şair istər xürrəmилər hərəkatı ilə əlaqədar olan ictimal-siyasi şəraiti, istərsə də islam dininin batışmaz düşməni olan Babəkin surətini dram sənətinin tələbləri səviyyəsinə qaldırı bilməmişdir.

O. Sarıvelli yaradıcılığında yaşadığı dövrün tələblərindən doğan ictimal-siyasi lirika da mühüm yer tutur. O, bu mövzuda «Qurultay açılır», «Bayraqlar», «Bir dəstə çicək», «Üç saz», «Sənin adına», «Marslı qardaşlar arasında» kimi poetik cəhətdən qıymətli şeirlər yazmışdır. Bu şeirlərdə elindən, vətənidən daim ilham alan, böyük tarixi hadisələrin iştirakçısı, sırvı əsgəri olduğu üçün fəxr edən bir sənətkarın səmimi, saf ürək çırıntıları duyulur. Hüssətini, ürəyinin çırıntılarını hamiya çatdırmaq üçün şair elə yüksək bir zirvə axtarır ki, bu nöqtədən onun gur və əzəmətli səsini bütün dünya eşidə bilsin:

Göstərin hardadır  
Yer kürəsinin  
ən uca nöqtəsi?  
Axtarıram, -  
Bütün qitələrdə  
eşidilə bilən  
güclü bir ənsan səsi,  
axtarıram,  
Dağı-daşı yarib keçən  
Qüdrətli bir söz axtarıram,  
Dünyanı  
başdan-başa görə bilən  
iti bir göz axtarıram!  
Budur mənim arzum,  
mənim diləyim.

Sonralar yazdığı «Yolumuz», «Mən sabaha gedirəm», «Yaşımız», «Şənlilik mahnısı», «Bütü yerlər», «Var olsun birləşən qələmlərimiz», «Minnətdaram», «Yanılmamışdır», «Həmi» və s. şeirlərində isə şair ölkəmizdə baş verən tarixi hadisələrə ictimai mənəmə verir, cəmviyyətdəki inkişafı, yeniliyi, şöhrəti «dildə, ağızda min bir dastan» çevirilmiş xalqımızın yüksək ezmə, iradəsi, mənəvi qüdrəti ilə bağlayır. Vətənimizin ictimai, iqtisadi, mədəni yüksəlişində, əmək və quruculuq cəbhəsində qazandığı tarixi naılıyyətlər üçün məhz ona borclu olduğumuzu söylüyor.

Bu şeirlərdə şair, həm də xalqımızın mənəvi birliyindən, ədalətlı, humanist təbiatindən, vətənimizin əzomətindən, şan-şöhrətindən, adamlarımızın yüksək vətənpərvərlik duyğularından, ali, nəcib məramından səhəbət açır. Bütün bu xüsusiyyətləri xalqımızın çətin mübarizələrdə qazandığı tarixi qələbələrin rəhni, yurdumuzun şərəfi, başının ucalığı kimin mənalıdır. Belə bir mühitən, cəmiyyətin oğlu, övladı olduğu üçün özünü xoşbəxt sayır:

Bizim adamların ürək birlüyü  
İmtahandan çıxmış sınağım oldu.  
Qardaş millətlərin böyük dostluğu  
Mənim polad arxam, dayağım oldu.

Doğma yurdu Azərbaycandan, onun bərəkətli, füsunkar torpağından, namuslu, vüqarlı, əməksevər adamlarından danışanda şairin poetik təsvirləri daha da əlvənlaşır, yemi boyalarla, vətən məhəbbəti, milli qürur, ləyaqət, iftixar hissəleri ilə zənginləşir. Həm də bu hissələr yüksək sənətkarlıqla, aydın, obrazlı bir dildə ifadə olunduğu üçün şairin fərdi düşüncələri, ürək cirpintuları çörçivəsindən kənara çıxır, dərin ictimai, estetik mənə, tərbiyəvi mözəmun kəsb edir, oxucularına güclü emosional təsir göstərir, onların da qəlbində gözəl arzular, yüksək inanı duygular oyadır.

Dağlarım uca, möqrur, vüqarlı,  
Arazımız sərin, Kürümüz dərin.  
Bakı dayamışdır ayaqlarını  
Yaşıl sahilinə mərmər Xəzərin...

Gəlib-gedənimiz şükür, az deyil,  
Hər kim dost tek gəlir Azərbaycana.  
Ülviiyət, ünsiyyət, dostluq aparır,  
Yayır ölkələrə, yayır cahana.

Osman Sarıvəlli yaradıcılığında mühüm yer tutan əsərlərdən biri də «Misirli qardaşlar» poemasıdır. Uzun müddət müstəmləkəçi ağalara qarşı çarşıdıqdan sonra azadlığa çıxmış qəhrəman Misir xalqının keçdiyi inqilabi mübarizə yoluna həsr olunmuş bu poemə sərbəst formada yazılmışdır. Məzлum xalqları əsərət altında saxlamağa, soyub talamağa can atan imperialistlərə qarşı dərin nifşət və qəzəb hissəleri ilə dolu olan bu əsərdə qədim və zəngin bir mədəniyyətə malik olan misirlilərin tarixi faciələri ümumiləşdirilmişdir. Misir xalqının imperializmə üstün gəlməsini ürəkdən alqışlayan şair, ərəbləri daha sıx birləşməyə və sayiq olmağa çağırır.

Osman Sarıvəlli müasirlik duyğusu ilə yaşayan, yazib-yaradan şairlerimizdən biridir. Onun şeirlərində həmişə böyük tarixi hadisələrlə bağlı olan zəmanəmizin, xariqələrlə dolu həyatımızın ruhu, nəfəsi duyulur. Bu cəhətdən şairin «Sibir dəftəri» başlığı altında yazılmış silsilə şeirləri daha səciyyəvidir. Real həyatı müşahidələr, canlı təessüratlar əsasında yazılmış bu şeirlərdə müəllif insanların nəzərində fəlakət, ölüm rəmzi olan, adı qorxu, vahimə doğuran Sibirin keçmişini ilə bu gününü müqayisə edir, maraqlı, bədii cəhətdən tutarlı paralellərin fonunda bu geniş, ucsuz-bucaqsız diyarda gedən quruculuq işlərini hərarət və səmimiyyətlə vəsf edir. Şairi uzaq, çətin bir səfərə çağırın, çəkib aparan sadəcə əfsanələr ölkəsi olan Sibiri, onun insani valeh edən əsrarəngiz təbiətini, nəhəng çaylarını, yaraşıqlı göllərini görmək arzusu deyildir. Onu daha çox düşündürən, maraqlandıran qədim Sibir torpağına yeni həyat, yeni nəfəs gətirən, bu torpağı dünyaya səs salan nəhəng tikintilər yurduna, əmək, zəhmət, quruculuq meydânına çevirən adamıdır, onun əzmi, iradəsi, qəhrəmanlığı, hər şeyə qalib gələn qardaşlıq dünyasıdır. «Dost mülətlərin müqəddəs dileyi, mənali həyatı, birliyidir, bizim xalqların dənizdən dərin məhəbbəti, möhkəm birliyidir», «Mən Sibirə gedirəm» şeirində şair özünün bu poetik məramını daha yaxşı ifadə edərək deyir:

Gedirəm,  
Sal daşları parçalayan,  
qranit qayaları qıran,  
Hərarətli qəlbilə  
qarı, buzu əridən,  
Tayqanı, tundranı qızdırıan  
Sibirli qardaşımı  
öz bağırma basmaq üçün!

Osman Sarıveli yaradıcılığında satira da mühüm yer tutur. Şairin «Yazlıq şair», «Hələ yol gedir», «Sazın dərdi», «Görmək və götürmək», «Gəlin elə edək ki...», «Sabırı andım», «Fərsiz oğul», «Cana-var», «Daş», «Hansi arzularla döyünb ürek» və s. şeirlərində cəmiyyətimizin humanist mahiyətini, yüksək, işiqlı ictimai ideallarımızı təhrif edən, xalqımızın adına, şərəfinə, milli ləyaqətinə kölgə salan zərərli meyllər kəskin, tutarlı satirik boyalarla ifşa olunur, ləyaqətsizlik, nankorluq, sımasızlıq, meşşanlıq, tamahkarlıq, laqeydlik, mənəvi düşkünlük kimi yaramaz sıfətlər, əxlaqi-etik qəbahətlər ciddi tənqid atəsinə tutulur. Bu şeirlərdə satira, eyham, humor, kinayə ilə yanaşı yaxşı mənada didaktika, tərbiyə motivləri də güclüdür. Şair həyatın isti-soyuğunu görmüş, ömrür-gün yola salmış bir ata, ağsaqqal, vətəndaş sənətkar kimi xalqımıza, cəmiyyətimizə yaraşmayan ictimai qüsür və qəbahətləri gördükdə ürəkdən təessüflənir, müasirlərini, xüsusilə gənclərimizi ata-babalarımızın şanlı, mübariz əməllərini, xalqımızın sınaqlardan çıxmış gözəl adət-ənənələrini ləyaqətlə davam etdirməyə, sadə, təvazökar, ağılli olmağa, namusla, qeyrətlə yaşamağa, həyatı, əməyi, insanları sevməyə çağırır:

- Gəlin elə edək ki,  
Bizim heç bir insanın  
Gözəl ömür çiçəyi  
Xəzan görüb solmasın.  
Gəlin elə edək ki,  
Nə «şəkərdən», zəhərdən, -  
Nə də acı sözlərdən  
Zəhərlənən olmasın.

Osman Sarıveli uşaqlar üçün də çoxlu şeirlər yazmışdır. Onun müxtəlif illərdə qələmə alınmış «Bahar nəgməsi», «Qaranşalar gələndə», «Yaz yağışı», «Qış nağılı», «Şəhərin keşikiləri», «Qanadlar», «Balaca dostlar», «Qara çuxa, çal papaq», «Quşların da dili var» kimi şeir və poemalarda xalqımızın ümidi, gələcəyi olan uşaqlarımıza böyük qayğı, dərin məhəbbət hissələri ifadə olunmuşdur. Şair balaca oxucularla onların psixologiyasına, mənəvi dünyalarına, yaş səviyyələrinə uyğun bir dildə danışır, təsvirlərində sadə, təbiii, təsirli boyalar işlədir, son dərəcə əlvan, rəngarəng bədii ifadə vasitələrinə müraciət edir, misraların ahənginə, ritmə, axıcılığa xüsusi fikir verir. Uşaqlarımızın həyat, təbiət, heyvanat aləmi haqqındaki təsəvvürlerini genişləndirməyə, onlarda Vətən məhəbbəti, dostluq, sədaqət, böyükə-

rə hörmət, insani loyaqət kimi nəcib əxtəqı keyfiyyətlər tərtibəyə etməyə çalışır. Şair balaca vətəndaşlarının şəxşində həm xalqımızın, həm də özünün gələcək səadətinin, xoşbəxtliyini görür. Onların şən, tırvan həyatlarına baxıb həmişə böyük iftixar, sevinc hissələri keçirir. Adlarını çəkdidiyimiz şeirlər, xususilə «Balaca dostlar», «Qara çuxa, əl papaq», «Qışların da dili var» kimi poemalar təkcə O.Sarıvəlli yaratıcılığının deyil, bütünlükdə müasir uşaq ədəbiyyatımızın yaxşı nümunələri kimi qiymətlidir.

Bələliklə, Osman Sarıvəlli 60 ilə yaxın süren ədəbi fəaliyyətinə də şəxsi, intim mövzulardan və təbiətə aludəçilikdən böyük içtimaiyyəsi mövzulara doğru yüksələn mübariz, orijinal yaradıcılıq yolu keçmiş, xalq şairi adına layiq görülmüş, şeirinin ustadlarından biri kimi geniş şöhrət qazanmışdır. Xalqımız gözəl vətəndaş, saf, nəcib insan, istedadlı sənətkar kimi tanıldığı Osman Sarıvəllinin şeirlərini, həmişə olduğu kimi, bu gün də maraqla oxuyur, xatirəsinə həminlə yad edir.

**İslam Səfərli (1923-1974)** müasir Azərbaycan şeirinin görkəmlə nümayəndələrindən biridir. O, yarım əsrlik ömrünün çox hissəsini ədəbiyyat işinə sərf etmiş, gözəl şair və dramaturq kimi şöhrət qazanmışdır.

İslam Əhməd oğlu Səfərli 1923-cü ildə Naxçıvanın Şəkərabad kəndində anadan olmuşdur. 1941-1945-ci illərdə İkinci Dünya Müharibəsində iştirak etmiş, yaradıcılığa da cəbhədə, səngərdə başlamışdır.

İ.Səfərli İkinci dünya müharibəsi sıralarında olarkən «Vətən eşqi» cəbhə qəzetində maraqlı ocerkləri, odlu şeirləri ilə döyüşçülərə ruh vermiş, bütün şeirlərində aydın məqsədli, gələcəyə, qəlebəyə inanın vətəndaş döyüşü və vətəndaş şair kimi çıxış etmişdir. İ.Səfərlinin cəbhə şeirləri özünün güclü vətənpərvərliyi ilə fərqlənir:

Ey bəşər, ey tarix, ey ana, eşit!  
Gəncliyüm dil açıb, gəlmış tüguya  
Bizdən salam apar, ey badi-səba  
Tərlanlar oylağı - Azərbaycana!

İstedadlı şairin 1950-ci ildə ilk şeirlər kitabı olan «Mingəçevir nəğməsi»ndən sonra «Darülfünün şeirləri» (1951), «Bahar nəğməsi» (1954), «Piçıldashın ləpələr» (1956), «Həyatın nəfəsi» (1959), «Qoşa söyüd» (1961), «Qıgilcım» (1963), «Qağayılar yorulanda» (1964), «Torpağın ətri» (1967), «Çiçək təranəsi» (1970), «Seçilmiş əsərləri»

(1973, «Dan ulduzu bir də mən» (1974), «Ağ şanı, qara şanı» (1976) «Əbədi beşik» (1978) və s. kitabları çap olunur.

İ.Səfərli ilk əsərlərini müharibə illərində yazsa da bir şair kimi, əsasən, müharibədən sonra yazış yaradan yazıçılar nəslinə mənsubdur. O, ilk gündən poeziyanın ılıkin vəzifəsini xalqa, vətənə xidmətdə, insana seadət və xoşbəxtlik arzulamaqda görürdü. Şairə görə, ömür sürmək yalnız keçmişin şirin və müqəddəs xatirələrini qorumaq və yaşıatmaqdan ibarət deyil, həm də gələcək üçün zəngin və mənalı xatirələr dünyası yaratmaqdır. Bunun üçün də hər bir sənətkar müəsəsrlərinin zövqünə, şüur və əxlaq tərzinə tam bələd olmalı, bütün poetik imkan və bacarığını səfərber etməlidir. «Mən kövrəlmisəm», «Büyük göydən lal keçir», «Yadıma düşdün», «Gəncliyimi gəzirəm», «İlk xatirələr», «Gəlin daş» və başqa şeirlərində o, belə bir qənaətə gəlir ki, şair hər şeydən əvvəl insan və zaman anlayışına sadiq qalan, ona ləyaqətə cavab verən həqiqi vətəndaş olmalıdır.

Poetik ümumiləşdirmə bacarığı İ.Səfərli yaradıcılığının əsas məziyyətlərindən biridir. Onun lirik əsərlərində xəlqilik, el üslubu, oynaq və axıcı ifadə terzi var. İ.Səfərli poeziyasını küll halında «insan və təbiət haqqında nəğmə» adlandıranlar haqlıdır. Şair insanı və təbiəti dərindən duydugu üçün öz hiss və duyğularını, müqəddəs arzularını müxtəlif formalarla oxucularına çatdırmağı bacardığı üçün buna nail ola bilmişdir.

İ.Səfərli poeziyasının təsiri və əhatə dairəsi çox genişdir. Şair oxucularına təbiəti, insanı, vətəni sevdirir, yer üzünün bütün namuslu vətəndaşlarına hörmət etməyi, həyata insanlığın, müqəddəs əxlaq normalarının gözü ilə baxmayı tövsiyə edir, vətəndaşlıq borcunu, insanlıq ləyaqətini və qayğılarını bir an belə unutmamağa çağırır. «Qol çəkirəm», «Mayım», «Xatirə», «Qarabağ mahnısı», «Bizim dağlardə», «Prospekt», «Türkmən gəmisi» və bu səpkili başqa şeirlərində sülh, demokratiya uğrunda xalqımızın apardığı mübarizəyə şair səsini qatır, azad günlərin azad nəğməkarı kimi danışır:

Sühl – həyatın mənası,  
Anaların laylası,  
Körpələrin səsidi!  
Sühl – ağ saçlı dönyanın,  
Milyon-milyon insanın  
Həqiqət nəğməsidir!

İnsana, onun namuslu zəhmətinə, böyük məhəbbətinə görədir

ki, İ.Səfərli poeziyasının lirik qəhrəmanlarının çoxu fədakar əmək adamlarıdır. Tarlalarda, fabrik və zavodlarda, elm, sənət və təhsil ocaqlarında çalışan xeyirxah və zəhmətkeş insanlardır. Ağ xalatlı həkimlər, pambıq ustaları, dəniz qəhrəmanları, aqronom oğlanlar, toxucu qızlardır. Şair sənətindən və peşəsindən asılı olmayaraq el üçün çalışan əmək adamlarının sevinc və fərəh hissini təbliğ və tərənnüm edir. özünə son dərəcə tələbkarlıq və məsuliyyət hissili yanaşan şair daima bəşər üçün narahathlıq keçirir. Şeirdən şeirə humanist duyğularının sərhədini genişləndirir. Buna görə də İ.Səfərlinin poeziyasından yaşadığı günlərin səsi eşidilir, doğma Azərbaycan torpağının ətri duyulur, qurban-yaradan insanların zəhmət ətri gəlir.

İ.Səfərli gözəl nəgmələr şairidir. Müasir günlərin nəğmə yaradıcılığında o, şərəfli yer tutur. İ.Səfərlinin mahni mətnlərinin özünməxsus daxili bir ritmi, avazı, musiqi çaları var. O, bəstəkar ruhlu şair olduğu üçün onun mahni mətnləri ayrılıqda da, musiqisiz də gözəl səslənir. İ.Səfərlinin mahni mətnlərinin mözaiyyətlərdən biri də odur ki, belə əsərlər şairin zəngin romantik aləminin, incə, kövrək hiss və duyğularının pərvəzi üçün, bir növ, geniş fəza yaradır. «Gül bağçalar», «Bakı, sabahın xeyir», «Qonaq gel bizə», «Dan ulduzu bir də mən», «Ana», «Aylı gecələr», «Bir könül sindirmüşəm», «Piçıldاشın ləpələr» və başqa mahniları bu qəbildəndir.

Gözümün nuru, canım ana,  
Böyüdüñ sən mənə yana-yana  
Odlusan gün kimi, bir qaynar həyat kimi,  
Borcluyam mən sənə, sənə bir övlad kimi,  
Əziz ana.

İ.Səfərli poeziyasında Azərbaycan şeirinin, demək olar ki, bütün poetik şəkilləri var: beş, yeddi, səkkiz, on bir hecalı şeirlər... Dilinin axıcılığı, üslubunun sadə, əlvən və obrazlılığına görə İslam poeziyası xalq şeirinə, oynaq və mənali aşiq poeziyasına çox yaxındır. Orijinal təşbehlər, bənzətmələr, ritmik istiarələr; çoxçalarlı bədii sual və nidalalar İslam poeziyasına dərin və sağlam bir romantika gətirib, - həyat eşqını qüvvətləndirən müasir ruhlu romantika.

Ağ ulduzlar göy Xəzərə  
Düşür gümüş damcı kimi...  
... Birdən xəzri baş qaldırıb  
Şaqqlıdadı qamçı kimi.

Şairin «Dəfinə», «Çex qızı», «Yaralı nəgmə», «İnsan ləpiri», «Sınaq gecəsi», «Ələsgər», «Qeyrət qapısı» poemalarında müasir günlərin sınağına hazır olan insanlardan danışılır. Bu əsərlərdə əməyə, torpağa vüqarlı təbiətə və məğrur insana qəlebə və qəhrəmanlıq məsələlərinə aid şairin yeni düşüncələri ilə rastlaşırısan. Yeni günlərin yeni adamı olmaq əzmi bu əsərlərin əsas məziyyətlərindəndir.

İ.Səfərli həmişə teatrla, müasir səhnə ilə bağlı bir sənətkar olmuşdur. Onun uzun müddət Azərbaycan səhnəsində möhkəm yer tutan «Göz həkimi» (1955), «Yadigar» (1956), «Ana ürəyi» (1959), «Yol ayricində» (1972) pyesləri vardır. Bu əsərlərdə də İ.Səfərli müasirdir, təbliğ etdiyi əsas məsələ yenə də həyat eşqi, insana xoşbəxtlik və səadət arzulamaqdır. İ.Səfərli Azərbaycan şeirinin görkəmli, orijinal sənətkarı, könüllərdə və mahnilarda yaşayın alovlu nəgməkarıdır.

H.Arifin «Söylə, yadindamı?», «Ayrı düşəli» kitablarında toplanan şeirləri, Cabir Novruzun, N.Həsənzadənin və başqalarının 70-80-ci illərdə çapdan çıxan şeir məcmuələri təqdirəlayıqdır.

Bu topluların hər birində ana təbiət, vətən, beynəlmiləl dostluq, sevgi-məhəbbət motivləri, dünya qayğıları, insanların geleceyi və s. müəlliflərin imkanı və poetik istedadı daxilində duyulur, yaşınlıır və eks etdirilir. **H.Arifin** əsərlərində, əsasən, aşağıdakı motivlər qələmə alınır: Azərbaycanın qadır, zəhmətkeş adamları şairlə duz-cörək kəsən cavan və qocasına qodər, maralların görüş yerləri olan yamyaşıl talaları, hər çiçəyi bir çeşid, bir rəng çalan çəmənlikləri, sırlı-soraqlı qalın kitabları xatırladan qodim qayaları, bəabalardan yadigar qalan Cavanşır qala istehkamları, könülləri fəth edən Füzuli qəzəlləri, Vəqif qoşmaları, çətinlər boşalmayan, bərkdə pozulmayan qardaşlıq dünyası və nəhayət, günəşlər yaşış, gündüzlər əkiz həyat simfoniyası!...

Lakin bu gözəl, hətta şairanə mündəricənin poetik ifadəsi heç də həmişə arzu olunacaq şəkildə orijinal təsir bağışlamır. Ritorika, sözcülük, əfsuslar ki, ümumən bugünkü şeirimizdə, onun ən yaxşı yaradıcılarının ayrı-ayrı əsərlərində yenə də zaman-zaman görünür. Gözəl, bühlur kimi şəffaf poetik təfəkkürə malik H.Arifin şeirlərində də məsələn, «Xalqlar dostlaşanda» şeirində bu qüsurlara rast gəlmək olar.

Bununla belə şairin «Əbədi ünvan» adlanan və kiçik poetik miniatür təsiri bağışlayan bir şeiri konkret mətləbdən yazmanın gözəl nüüməsi sayıyla bilər. Cəmi səkkiz misradan ibarət bu lirik parçanın əvvəlkı altı misrası əsas fikrin deyilməsi üçün, bir növ. hazırlıqdır. Bunlarda müqayisə və paralellər tədricən inkişaf etdirilərək, hər şeyin dəyişdiyi, xüsusilə bizim zəmanəmizdə sürətli abadlaşan kəndlər, şə-

hərlər vətəndaşların da ünvanlarının dəyişməsinə səbəb olur:

Dəyişir ev-eşik, dəyişir otaq  
Görürsən dəyişii mərtəbələr də.  
Ünvanlar dəyişdi dəyişdikcə vaxt,  
Gah bu şəhərdəsən, gah o şəhərdə.

Lakin elə bir ünvan da vəidir ki, o heç vaxt dəyişmir, əbədidir, həmisişəlik qalır, bu ömürlük ünvan - Vətəndir:

Nə qədər diriyəm bu ana torpaq  
İlk andım, ilk eşqını, ilk ocağımdır.  
Öləndə torpağa qarışmağım da  
Torpağa qovuşub yaşınağındır.

Şairin «Bir yaşıł işıqdır hər yaşıł yarıpaq», «Torpaq», «Ana təbiət», «Deyirlər qar düşüb», «Gülü qorumaq üçün», «Damcılı», «Palid yanır, tek yanır» və s. şeirləri eyni əhvali-ruhiyyənin bədii ifadəsinə həsr olunmuşdur. H.Arifi bir şair kimi hərik rübabını gördüyü, duyduğu hər şey irili-xirdət hadisələr: Ceyrançöldə qalın qarın düşməsi də, meşələrin qırılıb tələf olunması da; bir gülün incə, zərif, titrek ləçəyinin sindirilib tapdaalanması da - bir sözlə, torpaqla, vətənlə bağlı nə varsa - hanımı tərəpənişə, ehtizaza gətirir ki, onun da sayəsiндə yeni malmlər, nəğmələr yaranır.

Şairin «Daşın da ürəyi, dili olarmış», «Soruş», «Göylərmə dəyişdi bizmi dəyişdik?», «Ləzgi qızı», «Tanıdaram özümü», «Əbədi borc», «Dünyanın», «Meşə duyğuları» silsiləsindən olan şeirləri də eyni baxımdan uğurludur.

H.Arif adı güzəran, gündəlik hadisə və qayğılar, xatirəyə çevrilmiş illər və zaman haqqında elə sadə, aydın və cazibəli danışır ki, onlar oxucuya doğma hissələr kimini görünür və onun qəlbini riqqətə gəlir. Qış aylarında şairin müşahidə etdiyi hər torəfi qarla örtülmüş doğma kəndi bəzən lap qışın, necə deyərlər, oğlan çağında da baharı xatırladır. Bu niyə belədir?

Yanvar o yanvardır, qış o qış deyil,  
Həmən yer, həmən kənd, həmən ev-eşik,  
Göyəmi çəkildi göylərin qarı,  
Göylərmi dəyişdi, bizmi dəyişdik?...

Yaxşı haldir ki, şair bunları təsvir edərkən özü müdaxilə etmər, nəticə çıxarmağı oxucunun öz ixtiyarına verir. O, şeirlərində mümkün qədər hamiya görünməyəni görməyə çalışır, dərimi, daxili, içərini öyrənməyə, təşrih etməyə can atır. Onun «Həmişəgülən» şeiri bu fikri təsdiq edə bilər. Özünü həmişə təbəssümlü, gülərz göstərən, başqalarının yanında ac gəzib tox sallanan, hər şeydən və heç kəsdən gileylənməyən, bir sözlə, üzündə gülüşün daima nuru oynayan, ona görə də bəzilərinin arsız adlandırdığı bir dost varmış. Lakin insanın daxılı sırlı-müəmmalı olur:

Bir axşam dayandım başının üstdə,  
Amansız hökmünü verdi ayrılıq.  
Güldü, elə güldü axır nəfəsədə,  
Bildim ömrü boyu ağlayıb yazıq.

«Az, çox», «Bir sözlə getmədin...», «Qorxoram yenidən», «Səninlə sənsizdim», sənsiz səninlə», «İnana bilmirəm», «Oxuya bilmədim», «İlk dəfə mənsiz» və bu kimi başqa şeirlərdə müəllisin lirik «mənəni» lirik qəhrəmanla bir vəhdət təşkil edərək, şairin özünüifadəsində subyektiv tərəfin ifrat üstünlüğünü azaltmaqla şeirin təbii, real, obyektiv məqamlarını artırılmış olur. Və biz lirik romansa bənzəyən bu mahniların sayəsində bəzən hicran, bəzən vüsal anlarını yenidən yaşadığımız üçün, heç olmasa yenidən xatırlaya bildiyimiz üçün, bizdə həmin anlarda səadət və bəxtiyarlıq hissələrinin öteri də olsa oyanması, dirçəlməsi üçün, şübhəsiz, misraların poetik bakirliyinə də borcluyuq.

Şairin lirik qəhrəmanı öz xoşbəxtliyini tapanda sevinib güldüyü kimi, onu itirəndə kədərlənməyi də bacarır. Bu, ondan irəli gəlir ki, şair, bəzilərinin əksinə olaraq, insanı öz insanlığından, mənliyindən ayırmır. Ona görə də həyatda insanın edə biləcəyi müəyyən sohvin, atılan yanlış addımın dərki lirik qəhrəmanı kədərləndirə bilirsa, buna təbii baxmaq lazımdır. Ona görə də bız «Oxuya bilmədim» şeirinin təbii, həyatı kədər notlarını təəccüblü bir şey hesab etmirik.

Oxuya bilmədim məktubunu mən  
Ömürlük qəm seli, möhnət yağışı.  
Oxuya bilmədim məktubunu mən,  
Sözümə baxmadı gözümüzün yaşı.

**Şair Cabir Novruz** öz şeirlərinin mövzusunu gördüyü, duyduğu, bilavasitə müşahidə etdiyi konkret həyat hadisələrindən ahr. «5 iyun

1945...» şeirin adı bize dərhal belə bir fikir təlqin edir ki, şair adı həqiqətləri öz oxucusuna sürpriz şəklində təqdim etməyə çalışır. Şeirin elə ilk misralarından biz hələ dünyada baş verən faciələrdən xəbərsiz, öz evlərində top oynadan, atasının əbədi ayrılığa getdiyini bilməyən bakırə qəlbli bir uşaqla tanış oluruq. Həqiqi poetik qığılçım, həqiqi həyat, onun kədər və niskilləri şeirin sonrakı misralarından məlum olur. Məlum olur ki, atanın vaxtsız ölümü münasibəti ilə dəstə-dəstə dinməz-danışmaz, kədərli adamlar gəlir, hamının baxışı bu top oynadan, dərdsiz-sərsiz uşağa zillənmişdir. İçəridə analar, bacılar saç yolub ağlayır, uşaq isə top oynadır.

Həyatın adı həqiqətlərinən danişan bu şeirlər insana səmimi hissələr, duygular aşayırlar, balaca, kiçik görünən mətləblərə diqqətimizi cəlb edir.

Şairin qələmə aldığı şeirlərin böyük bir qismində bilavasitə özü iştirak edir. Bu, ondan irəli gəlir ki, başqalarını tərbiyə etmək istəyənin özü də tərbiyə olunmalıdır, başqalarına mənəvi saflıqdan, düzlükdən, sədaqətdən danişan hər kəs bu sıfətləri ilk növbədə özündə aşılamalı, öz vicdanı qarşısında təmiz və müqəddəs olmalıdır. Bu baxımdan «Mənim ömrüm» şeiri çox maraqlıdır. Bu şeir, bir növ, şairin öz ömrü, qəlbi, vicdanı ilə təsirli həsb-halı, mükələməsidir:

Nə qədər dünyada mən sağam, ömrüm,  
Üstündə titrəyən yarpağam, ömrüm!  
Qoymaram ruhuna bir ləkə düşsün.  
Təmiz saxlamasam səni dünyada,  
Namərd çağırınsınlar mənəni dünyada!

Şair «Təzə dil açan uşaq» şeirində qonşuda ilk dəfə «ana» kəl-məsini deyən uşağın dil açması kimi adı həyat faktını poetik cəhətdən mənalandırmağa, ona müəyyən ictimai məna çaları verməyə çalışır:

Ay ellər, dilimdə danişanların  
Biri də çoxaldı, biri də artdı!

Şairin şeirləri içərisində şeiriyyət, məzmun – məna dolğunluğu mövzu aktuallığı ilə seçilən əsərlərdən biri də «Unudulmuş kənd» şeiriidir. Burada şair bu gün üçün təzə və vacib bir məsələyə toxunmuşdur. Bəzən öz doğma kəndini bəyənməmək necə olursa-olsun şəhərlərdə ilişib qalmaq ehtirası elə bir bələya çevrilmişdir ki, vaxtilə abad kəndlər gözlərimiz qarşısında tədricən, hiss olunmadan boşalır, ölgün-

laşır. Bir zaman oradan ucalan insan qəhqəhəsini quşların səsi əvəz edir, yolları izləri ot basır.

Dağlar arasında, çaylar yanında  
Bir qərib kənd durub, tənha, kimsəsiz.  
Təkcə quşlar uçur asimanında,  
Təkcə həmdəmidir qaya, dəre, düz.

Mühərribədən sonrakı dövrədə poemə yaradıcılığı sahəsində S. Vurğun, R.Rza, S.Rüstəm, O.Sarıvəlli, M.Rahim, Z.Xəlil, M.Dilbazi, B.Azəroğlu fəaliyyət göstərərək bu janrı maraqlı nümunələrini yaratdılar. Bunlardan S Vurğunun «Muğan», «Zəncinin arzuları», «Leninin kitabı», «Zamanın bayraqdarı», «Aygün», S.Rüstəmin «Qafurun ürəyi», «On ikinci tüsəng», «Gülbahar», «Memarın faciəsi», Z.Xəlilin «Ulduzlar», «Tatyana», M.Rahimin «Leniqrad göylərində», «Abşeron torpağında», «Xəzər suları», «Sayat Nova», «Sarı Aşıq», R.Rzanın «Lenin», «Qızıl gül olmayıyadı», «Bir gün də insan ömrüdür», O Sarıvəllinin «Misirli qardaşlar», M.Dilbazının «Əlcəzairli qız», B.Azəroğlunun «Mingəçevir», N.Gəncəlinin «Göndəriləməmiş məktub», «İnsan, od, su», «Şəhla», «Odlu ürəklər», «Şairin arzusu» və s. qeyd etmək olar.

Poeziyaya mühərribə illerində gələn ədəbi nəslin nümayəndələri də xeyli poemə nümunələri yaratdılar. B.Vahabzadənin «İztirabin sonu», «Sadə adamlar», «Etiraf», «Şəbi-hicran», «Yollar, oğullar», «Muğan», «Atılmışlar», N.Xəzrinin «Sumqayıt səhifələri», «Güneşin bacısı», «İki Xəzər», «Ana», «İnam», H.Arifin «Məhəbbət», «İbrahim körpüsü», «Yolda», «Dilqəm», «Sonaxanum», «Üçlər», Qabilin «Mehparə», «Tramvay parka gedir», «Nəsimi», İ.Kəbirliinin «Səhralar çıçəklənir», «İlk məhəbbət», Ə.Kərimin «İlk simfoniya», «Üçüncü atlı», İ.Səforlinin «Aşıq Ələsgər». A Babayevin «Tikanlı məstiller arxasında», Ə.Kürçaylinin «Durnalar cənuba uçur», «Sınaq», «Təbəssüm», «Qəzəb», X.Rzanın «Kommunizm qəhrəmanları», «Krasnodon qartalları» və başqalarının xeyli poeması meydana çıxmışdır. Nisbətən sonrakı nəslin nümayəndələri də bu işdə fəal iştirak etmişlər N.Həsənzadənin «Nəriman», «Zümrüd quşu», «Kimin suali var», M.Arazin «Ösgər qəbri», «Qayalara yazılın səs», «Atamın kitabı», «Üç oğul anası», «Araz axır», «Mən də insan oldum», «Pash qiline», «Ömür təzələnmər», «Ömür keçir, gün keçir», F.Qocanın «Salam. Vyetnam», «Xose Risal», F.Sadığın «Ömrün bir günü», «Sevgi yağışı», C.Novruzun «Kəndimizin antik heykəli», «Zaman», «Cəfərlə görüs», «İnsan məhəbbəti».

«Qərbi Berlin», «İnsan himnləri», F.Bayraının «Səhər yelləri», «Təbərik çiçəkləri», «Səbuhı», «Yaralı nəğmə», F.Mehdiniñ «Xatının dastanı», «İllər və talelər», «İnsan unudulmır», «Səni gözləyirəm», A Vəfalinın «Dörd yaşimdə fikir çəkdir», «Sağ gözüm sənə qurban», «Daşkəsən dəftəri» və s. kimi müxtəlif formalı, rəngarəng məzmunlu poemaları çap olunmuşdur.

Nəriman Həsənzadənin «Nəriman» poemasında Leninin sitahdasi N.Nərimanovun bədii surətinin poeziyamızda yaradılması ilk faydalı addım kimi qiymətlidir. Poemanın başlangıcında oxuyuruq:

Kitablar oxudum,  
Qalın kitablar.  
Səndən  
az yazıblar, çox az yazıblar.

Lakin qalmış kitablarda ondan az yazılığına baxmayaraq, Nərimanı qədirbilən xalqı qəlbində, hüss və duyğularında yaşatdı, dil açan körpələrin adında əbədiləşdirdi.

Bizə səndən dedi  
Kitabxanalar.  
Bir şöhrət yarandın bu torpaq üçün.  
Adını  
oğluna qoydu analaı,  
bir az da -  
ucadan çağırmaq üçün.

Şair poemada Nərimanovun dolğun, çoxcəhətlı həyatını bütün genişliyi ilə canlandırmağı qarşısında əsas məqsəd kimi qoymamış, bu təməni ömrünün bəzi əlamətdar cəhətlərini, xalqımızın tarixində müəyyən mərhələ təşkil edən hadisələri qələmə alaraq, məzmunca dolğun, içtimai-siyasi pafosla aşılanmış, şeiriyyətcə gözəl, poetik lövhələrlə zəngin bir poema yarada bilmüşdür.

Məlum olduğu kimi, Nəriman Nərimanovun inqilabı fəalyyəti maarifçi əsasa, zəminə bağlıdır. Buna görə də şair bu məsələ ilə bila-vasitə bağlı müəyyən epizodları, fraqmentlər vasitəsi ilə qəhrəmanının bu və ya digər xarakterik çizgilərini, fikri təkamülünü, ideyaca formalasmasını, maarif ziyasını yaynaq istərkən qarşılaşlığı çətinlikləri mandırıcı şəkildə, tarixən düzgün qələmə alır. Dramatik özüle və epik vüsətə malik bu əsəri şair haqlı olaraq epik-dramatik poema adlandırır.

N.Nərimanovun qaynar fəaliyyətindən bəhs edən, onun süretli inkişafından danışan bir əsər üçün həmin bədii forma çox münasibdir.

Maarif, savad və bilik yayan Nərimanov ilk anlardan qorxulu bir düşmənlə – nadanlıqla qarşılaşmalı olur. Qələndər kimi epizodik surətlərin timsalında şairin göstərdiyi bu nadanlıq hara getsə Nərimanın qarşısına çıxır. Ona görə də zülmətdə kicik nur kimi görünən N.Nərimanov bu qara qüvvələrə qarşı hələ zərif və ciyinləri bərkiməmiş bir gəncdir. Bu tarixi şərait şair tərəfindən dövrün, zamanın faciəsi kimi mənalandırılır. Ürəyi xeyirxah niyyətlərlə dolu olan qəhrəman odlu su arasında qalır, dərin həyatı konfliktlər, münaqışələr girdabına düşür, bəzən bu burulğanlardan qalib çıxacağına inana bilmir. Böyük işləi üçün doğulmuş bu insan Qızılhacılının dar, kiçik miqyasına sığdır. O, böyük gəmilər kimi geniş okeanlar, ümmanlar axtarır.

Poemada bız Nərimanovu Bakı mühitinə düşdükdən sonra tarixdən bildiyimiz böyük inqilabçı, ictimai xadim, həssas qəlbli gözəl bir insan kimi görə bilirik. Əsərin maraqlı yerlərdən biri Nərimanovla general Şixlinskinin görüş səhnəsidir. Saïr burada generalin irəyindən keçənləri obrazlı bir dillə oxuculara çatdırır. Çar ordusunda «artilleriya allahı» adı ilə məşhur olan və xidmətlərinə görə hökumətdən böyük mükafatlar, medallar alan general Şixlinski Nərimanov tərəfindən İngilab Şurasında işə dəvət olunduğunu eşidərkən qulaqlarına mana bilmə. qəlbə kövrlər, ürəyindən mürəkkəb hissələr keçir.

Nəriman surətinin dolğun və hərtərəfli çıxmazı üçün şair onu yalnız bir planda - böyük dövlət xadımı kimi verməklə qalmır, imkan düşdükcə Nərimanının sırvı adamlarla görüşünü, onlara atalıq qayğısını təsirli səhnələrlə verə bilir. Vaxtı ilə Qızılhacılıda dərs dediyi gənclər dən Qəribə Çiyələyin Bakıda Nərimanla görüşünün təsviri belə mənalı detallardandır. Nəriman bu gənclərin mehribanlığının timsalında məhəbbətin azadlıqçı çıxdığını görür, onun ürəyini gələcəyin xoş xəyalları doldurur, elə buradaca özünün nakam məhəbbəti yadına düşür:

Yanır  
məhəbbətsiz keçən illərə.

Nərimanın ruhi aləmini, azad məhəbbətə münasibətini onun sadə, sevən qəlbə malik adı insanlardan biri olmasını oxuculara çatdırmaq üçün Nərimanın Səriyyə adlı bii qızla başlanan, lakin nakam qalan təmiz, ülvə məhəbbətinin təsvirinə həsr olunmuş epizodlar faydalı ədəbi tapıntılardır. Nərimanov hər şeydən qabaq bir inqilabçı, böyük dövlət xadımı idi. Ona görə də şair, Nərimanovun siyasi-ictimai fə-

liyyətini poemada ön plana çəkmüşdir.

Poemada Nəriman Nərimanov geniş xalq kütlələləri ilə, doğma Vətəni Azərbaycanla bağlı verilir. O, ıstər Tiflisdə, ıstər Həştərxanda, ıstərsə də Rusiyanın başqa yerlərində olsun, ürəyi həmişə Bakıda, Azərbaycanda, öz xalqının yanındadır.

Poemanın siyasi siqlətini artıran, onun ictimai mənasını gücləndirən və beləliklə də əsəri məhz şanlı qəhrəman haqqında, xalqın böyük oğlu haqqında dastana çevirə biləcək belə fəsillər, bəhsler çoxdur. «Qan» adlanan son bəhsdə Nəriman Nərimanov artıq nəinki Azərbaycan, Rusiya, habelə, dünya miqyasına çıxan bir dövlət xadimi kimi yüksəlir.

«Nəriman» yüksək poetik səviyyədə yazılmış poemadır. Burada mətləblər aydın, səlis, ürəyə yatan bir tərzdə ifadə olunmuşdur.

«Zaman» poeması isə C.Novruzun poetik monoloqlarından ibarətdir. Şair monoloqlarında dünyanın yaranması, kainat, insan, müharibə, sülh, idrakla zamanın münasibətləri haqqında, bir növ, fəlsəfi mühakimələr yürüdü. O, zamanı kainatda bütün əsaslı-köklü təbəddülatların səbəbkəri, yaxşı və yamanın meyarı kimi mənalandırır.

Şairin «Kəndimin antik heykəli» əsəri poeziyamızda qiymətli hadisədir. Bu poemə, sözün həqiqi mənasında tam, bitkin bir heykəl, faciəvi bir ömrün şairanə təsvirini verən gözəl, qüsursuz əsərdir. Poemanın ilk misraları bizim hissərimizi, duyğularımızı hərəkətə gətirir, şairin təsvir etdiyi qəmli, fəqət real, fəci bir hadisəni diqqətlə oxumağa səfərbər edir:

Kor bibim qızı var,  
adı Tirmədir,  
Bətnində itirmiş  
iki gözün o.  
Otuz beş ildir ki,  
heç nə görməyir,  
Antik heykəlidir kəndimizin o.

Bəli... Antik heykəl. Poemada şairin təsvirində biz Tirməni məhz sənətkarlıqla işlənmiş bir antik heykəl kimi görür və təsəvvür edirik. Büsbütün qəm və kədərdən, həyatın sonsuz faciələrindən yoğrulmuş bu heykəl – poemanı oxuduqca sanki bizim qəlbimizə, ürəyimizə hekk olunur.

Bütün faciələrinə baxmayaraq, şairin qəhrəmanı həyatın sevinc və nəşələrinə biganə deyildir, kədər və möhnət bu dərdli qızın həyat

esqini söndürə bilmir:

Lakin elə deyər,  
elə gülər ki,  
Onu tanımayan  
elə bilər ki,  
Dünyanın ən xoşbəxt  
bir insanıdır.

\*\*\*

Tirmə kor gözüylə  
corab toxuyar.  
Tirmə kor gözüylə ürək oxuyar.  
Yalanı doğrudan  
seçə bilər o.  
Təmizi oğrudan  
seçə bilər o.

«Kəndimizin antik heykəli» poeması başdan-başa lirik-emosional ruhda işlənmiş, təsirli bir əsərdir.

Son illərin poeziyasında bədii-publisist, şərti metaforik, içümai-fəlsəfi, sosial-psixoloji, lirik-romantik meyllər xeyli güclənmişdir. Şəhərlərimiz həmin adəbi üslub və istiqamətlərdə maraqlı poetik nümunələr yaratmışlar. Bu dövrdə poemə janının inkişafı, ideya-problematika və bədii forma baxımından zənginləşməsi də aydın görünür. Azərbaycan poemasının müharibadən sonrakı illərdə və müasir mərhələdə yaranmış maraqlı nümunələrindən olan Süleyman Rüstəmin «Qoca katib», R.Rzanın «Bir gün də insan ömründür», «Qızıl gül olmayıyadı», «1418», O.Sarıvəllinin «Ana», «Misirli qardaşlar», M.Dilbazının «Cəmilə», N.Xəzrinin «Günəşin bacısı», «Əfsanəli yuxular», «Şahidlər və şəhidlər», B.Vahabzadənin «Şəbi-hicran», «Muğam», H.Arifin «Dil-qəm», Qabilin «Nəsimi», Ə.Kürçaylinin «Qəzəb», Ə.Kərimin «İlk simfoniya», «Üçüncü atlı», N.Həsənzadənin «Zümrüd quşu», M.Arazın «Atamın kitabı» və s. geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.

## DRAMATURGIYA

İkinci dünya müharibəsinən sonra dinc quruculuq illərində dramaturgiya və teatr sənəti də yeni yüksəliş dövrünüə qədəm qoydu. Xalqın tənaafləndirilməsi, teatr sənətinin müasir tələbinə uyğun inkişaf etdirilməsi ilə bağlı qəbul olunmuş 1946-cı il 26 avqust tarixli qərarda aydın deyildirdi ki: «Bir çox dramaturqlar zəmanətminən əsas məsələlərindən kənardır dururlar, xalqın həyat və tələblərindən xəbərsizdirler, əmək adamının ən yaxşı sıfət və xüsusiyətlərini təsvir edə bilmirlər. Bu dramaturqlar unudurlar ki, xalq teatrı zəhmətkeşlərin tərbiyə edil məsi işində öz mühüm rolunu yalnız o zaman yerinə yetirə bilər ki, müasir həyatı fəal surətdə təbliğ etmiş olsun».

Ədəbiyyat və incəsənətə aid qəbul edilən qərar və göstərişlər yazıçılar və incəsənət işçiləri üçün əsil yaradıcılıq programı oldu.

Bu dövrdə dramaturgiyanın qarşısında duran başlıca vəzifə həyatdakı ziddiyətləri düzgün seçiməkdən, köhnəliyə, meşşanlığa, qarşı yeniliyi qabarlıq göstərməkdən və gənc nəslə sağlam, milli ruhda tərbiyə etməkdən ibarət idi. Dramaturgiyanın çətinlikləri və nöqsanları əsas etibarilə bədnam konfliksizlik «nəzəriyyəsi» ilə əlaqədar idi. Məhiyyətəcə həyatı təhrif etməkdən başqa bir şey olmayan bu «nəzəriyyə» cəmiyyətdəki ziddiyətləri malalayır, formalizmə yol açır, konfliktləri rədd edir, əsərlərdə qeyri-təbii, qondarma hadisələr və sxematik surətlərin əsas yer tutmasına getirib çıxarırdı. «Formalizm cərəyanı», «saflı sənət», «saflı forma» uğrunda mübarizə bayraqı altında ideologiyamızı və ədəbiyyatımızın sağlam müasir məzmununu saxtalaşdırmağa çalışır. Xüsusilə, dramaturgiyada bədnam konfliksiz dram «nəzəriyyəsi» formalizmin siyasi cəhətdən zərərli olduğunu əyani surətdə təzahür etdirir.

Azərbaycan dramaturgiyasında «Zərif tellər» /S.Axundov/, «Böyük məhəbbət» /C.Məcnunbəyov/, «Çiçəklənən arzular», /M.Təhmasib/ kiçini konfliksizlik nəzəriyyəsinin qurbanı olan pyeslər uzun müddət səhnədə yaşaya bilmir. Bu əsərlərdə ideya-məzmun zəif, sənətkarlıq aşağı vəziyyətdədir, surətlərin çoxu sxematikdir/ «Zərif tellər» pyesində Qaynar, Bənövşə, «Böyük məhəbbət»də Yanar, Ayaz, «Çiçəklənən arzular»da Qüdrət/. Həmin pyeslərdəki konfliktlər mübahisəyə çevirilir, axırda tərəflərin barışıqlığı ilə aradan qaldırılır.

Bununla belə, həmin dövrdə dəyərli dram əsərləri də yaradılmışdır. Bu əsərlər, hər şeydən əvvəl, əmək adamlarının fəaliyyətini, məişətini əks etdirir, müasir insanların yeni xarakterini açıb göstərir. Xüsusən, keçmiş döyüşçülərin dinc əməklo məşğul olmalarını səhnədə canlandırmak yazıçılarımızın qarşısında duran yeni vəzifələrdən idi.

Əmək adamlarının dram əsərlərində göstərilməsi bu dövrdə ilk plana çəkilmişdir. İ.Əfəndiyevin Bakı neftçilərinin həyatına həsr etdiyi «İşıqlı yollar» pyesində mədən müdürü Güllara, Vasiliev əməkçi surətləridir. Əsərdə müəllif rayondan nəfi mədənlərində işləməyə gələn kəndli gənclərin şəhər həyatını və əmək nəqliyyətlərini səhnədə canlandıır.

Nefçi surətlərini İ.Qasimovun «Xəzər üzərində şəfəq» pyesində də görürük. Burada Camal Hüseynov, Poladov, Məmmədrzə, Fəridə donizdən neft çıxarılması uğrunda çalışan əmək adamlarıdır.

Bu pyeslərdə gənclərin əmək sahiliyyəti ilə yanaşı, onların ailə-məisət münasibətləri də göstərilmişdir. Cəfərqlunun Laleye məhəbbəti tabii və səməmimidir /«İşıqlı yollar»/. Nadirin Fəridəyə sevgisi isə dəlaşıqdır /«Xəzər üzərində şəfəq»/. Axırda hər iki əsərdə konfliktlər asanlıqla «həll olunur» və çatınlıklar «aradan qaldırılır».

Ailə-məisət və tərbiyə mövzusunda yazılın pyeslərdən «Kəndçi qızı» /Mirzə İbrahimov/, «Əliqulu evlənir», «Yalan» /S.Rəhman/, «Atayevlər ailəsi», «Sən həmişə mənimləsen» /İ.Əfəndiyev/, «Sən nə üçün yaşayırsan» /İ.Qasimov, H.Seyidbəyli/, «Ana ürəyi» /İ.Səfərli/, «Vicdan» /B.Vahabzadə/, «Sənsiz» /Ş.Qurbanov/, «Qaynana» /M.Şamxalov/ göstərilə bilər. Həmin əsərlərin bir qismi komedyalardır. Onlardan «Əliqulu evlənir», «Yalan», «Kəndçi qızı», «Qaynana» pyeslərində müasir həyatda, məisətdə özünü göstərən meşşanlıq, köhnəlik, yaltaqlıq, pozğunluq, himayəçilik kimi sifətlər gültüsətə təqnid və ifşa edilir.

Bu komedyalarda təqnid hədəfi meşşan xarakterli Vahid, rəzil, yaltaq və tüfeyli Şəkerlinski, Abışov /«Kəndçi qızı»/, quru şöhrət xatirinə yaşayan, vəzifəpərəst, pozgün Əliqulu, onun əlaltışı Səfər /«Əliqulu evlənir»/, köhnəpərəst, xudbin, pulgır Cənnət /«Qaynana»/, yalan mücəssəməsi, meşşan Tərlan xanım /«Yalan»/ yeni həyatın təmiz həvasını zəhərleyənləri temsil edirlər. Onlarla qarşılaşan gənclər öz fəaliyyət və məisətində çatınlıklarə rast gəlib ruhi əzablar keçirslər də, axırda məqsədlərinə çatırlar Bənövşə /«Kəndçi qızı»/, Qumral, Kamal /«Əliqulu evlənir»/, Sevda /«Qaynana»/ belə surətlərdəndir.

Ailə-məisət məsələləri fonunda bəzi ictimai münasibətləri əhatə edən «Atayevlər ailəsi» pyesi də ideya-bədii keyfiyyətləri ilə dramaturgiyamızda əhəmiyyətli yer tutur. Əsərdəki hadisələr, əsasən, respublika şəhərlərindən birində, icraiyə komitəsinin sədri Xosrov Atayevin ailəsində baş verir və mənfi surətlərin eybəcər sifətləri ifşa edilir.

Əsərin müsbət surəti İldırım Atayev ictimai mənafeyi şəxsi mə-

nafedən üstün tutur və Xosrovu da bu yola çayırlı.

İ.Əfəndiyevin daha sonrakı illərdə yazdığı «Sən həmişə mənim-ləsən» pyesində ailə və tərbiyə məsələsi ilk plana çəkilmişdir. Əsil ata tərbiyəsi görməyib, qəddar atalığın sert və dözülməz rəftarına məruz qalan gənc Nargilənin yalqızlığı, özünə istinad tapa bilmədiyi günlər uzun sürmür. O, qayğıkeş Həsənzadənin köməyi ilə ictimai ailəyə, kollektivə cəlb olunur. Pyesdə cəmiyyətin ictimai axınına qarşı duran təklik faciəsi Nargilə, Həsənzadə surətlərinin həyatında özünü göstərir. Ancaq birgə əmək sahəsində bu çətinlik aradan qaldırılır.

İmran Qasımov və Həsən Seyidbəylinin «Sən nə üçün yaşayırsan» /«Böyük ürək»/, B.Vahabzadənin «Vicdan», İ.Səfərlinin «Ana ürəyi» pyeslərində də ailə-tərbiyə məsələsi qoyulmuşdur. Mövzu və süjet cəhətdən bir-birinə yaxın olan həmin pyeslərdə insanların ictimai fealiyyəti ilə şəxsi mənəfeyi arasındaki münasibət, dəstluq, sədaqət, məhəbbət və nifrət duyğuları əks etdirilir.

Müəlliflər həyat həqiqətlərinə əsaslanaraq səhnədə canlandırıqları hadisə və xarakterlərdə bəzən bir-birini təkrar edirlər. Məsələn, «Sən nə üçün yaşayırsan» və «Ana ürəyi» pyeslərindəki ana surətləri eyni cizgilərə malikdirlər; yaxud «Vicdan» pyesinin süjetinin və əsas konfliktinin «bir kəndin üç oğlu» - Zöhrab, Fəxrəddin və Qulamın üzərində qurulması, «Sən nə üçün yaşayırsan» əsərində cəbhədə birgə vuruşub, birlikdə də arxaya qayıdan üç gəncin Səməd, Rüstəm, Pərvizin arasında baş verən münaqişə və münasibətlə müəyyən yaxınlıq təşkil edir.

İ.Əfəndiyevin «Bahar suları», A.Babayevin «Dağlar qızı» pyeslərində təsərrüfatın möhkəmlənməsi, bərpası uğrunda mübarizə aparan əmək adamlarının fealiyyəti təsvir olunur.

«Bahar suları» pyesinin 1947-ci ildə tamaşaşa qoyulması dramaturgiya və teatrımızın yeni yaradıcılıq yollarında ilk müvəffəqiyyətli addımı idi. Pyesdə gənclərin mösiəti əsas yer tutur. Xüsusən, cəbhədən qayıtmış Uğur dolğun, canlı, müsbət surətdir. Uzun illər təsərrüfa-ta başçılıq etmiş Alxan qocalğıını görüb öz yerinə Uğuru namizəd göstərir.

Uğur xalqın etimadını ləyaqətlə doğruldur.

«Şirvan gözəli» /Ə.Məmmədxanlı/, «Göz həkimii» /İ.Səfərli/, «Nişanlı qız» /S.Rəhman/ pyesləri də müharibədən sonra yazılan əsərlərdəndir.

«Şirvan gözəli» komedyasında öz elmi «fealiyyətində» ehkamçılığa qapılan professorlar-Vahidov və Zahidovun illərlə ceyni nəzəriyyə və müşahidələrin əsiri olub, akademik Mudrova pərəstiş etmələ-

rı tənqid edilir. «Göz həkimi» pyesində isə uzun zaman poliklinikada hamını vahiməsi altında saxlayıb yeni müalicə üsullarının tətbiqinə mane olan professor Şahbazovun qarşısına çıxan, onun yaratdığı bütün sədləri ləğv edib irəli keçən qüvvə tapılır. Bu qüvvə dosent İradədir. Hər iki pyesdə köhnəlmiş qaydaları dağıdan, günün tələbləri səviyyəsində dayanan yeni mütəxəssislər – Şeyda /«Şirvan gözəli»/ və İradə /«Göz həkimi»/ tamaşaçının rəğbətini qazanırlar.

Müharibədən sonra yaxın tarixi keçmişinizə və Cənubi Azərbaycanda milli-azadlıq hərəkatına həsr olunmuş «Şərqiñ səhəri», «Od içində» (Ə.Məmmədxanlı), «İliç buxtası» kimi (C.Məcnunbəyov) dram əsərləri də yaradılmışdır.

Cənubi Azərbaycandakı inqilabi-demokratik mübarizəni əks etdirən «Od içində» pyesində maraqlı insanlarla qarşılaşıraq. Onlardan Azər, Xəlil dayı, kurd demokratlarından Hejar, müəllim Ədalət, onun qızı Pərvin, kənd üsyancılarından Zeyni baba, Əli Boyaqçı daha fəallırlar. Bunlar ölkədə irticanın gücləndiyi ağır bir şəraitdə azadlıq uğrunda fədakarlıq göstərir, mordlıklə vuruşurlar.

Bu pyeslərdə yerli irtica qüvvələri ilə birlikdə, xarici müdaxiləçilərin milli-azadlıq hərəkatına qarşı apardıqları mübarizə də ifşa edilir. Azərbaycanı, Bakı neftini ələ keçirmək məqsədilə Bakıya gəlmış ingilis imperializmi nümayəndəsi General Tomson («Şərqiñ səhəri»). Cənubi Azərbaycanda milli azadlıq hərəkatını yatrımaqdə İran - şah hökumətinə yardım göstərən və bunun müqabilində ölkənin zəngin yataqlarına sahib olmaq məqsədini güdən amerikan hərbi müşaviri general Kart, Təbrizdəki Amerika xəstəxanasının müdürü Parşan, ingilis konsulu mister Gipson /«Od içində»/ mənfi surətlərdir.

Müharibədən sonrakı dövrdə dramaturgiyamız uşaq və gənclərin tərbiyəsi üçün faydalı olan bir sıra pyeslərlə zənginləşmişdir /A.Şaiq - «Bir saat xəlifəlik», Ə.Abbasov - «Aqıl və Sərvinaz», Z.Xəlil - «Gənc ustalar», C.Məcnunbəyov - «Ayrılan yollar», H.Seyidbəyli - «İmtahan», N.Gəncəli - «Şəlalə», Y.Özimzadə - «Anakan», «Aprel səhəri», «Nəsrəddin», «Qonşular»/. Bu pyeslərdə valideynlər, məktəblilər, gənclər, müəllimlər və döyüçülərdən ibarət müsbət qəhrəmanlar silsiləsi yaradılmışdır. Onlar yəni nəslin tərbiyəsi üçün şövqlə işləyirlər. Gülbahar /«Anakan/», Gövhər /«Qonşular»/, Cövdət /«İmtahan»/ belə surətlərdəndir.

Böyük Vətən müharibəsindən sonra dramaturgiyamızda, teatr sənətində xarici ölkələr ədəbiyyatından edilən tərcümə əsərləri xeyli artmışdır.

Bir çox poema və povestlər əsasında səhnələşdirilmiş pyeslər də

teatr səhnələrində müvəffəqiyətlə tamaşaya qoyulmuşdur. Onlardan «Uzaq sahilərdə» /İ.Qasımov və H.Seyidbəyli/, «Bir gəncin manifesti» /A.Dadaşov/, «Sahil əməliyyatı» /İ.Həmzəyev/, «Yeddi oğul istərəm» /İ.Coşğun/ pyesləri daha müvəffəqiyətlidir.

Dinc quruculuq illərində dramaturgiyada müasirlik xeyli güclənmiş, konfliktsızlıq «nəzəriyyəsinə» qarşı mübarizə yolu ilə gedən dramaturqlar səhnə əsərlərinin sənətkarlıq səviyyəsini yüksəltməyə səy göstərmiş və müsbət qəhrəman yaratmaq problemünün həllinə çalışmışlar.

Sonrakı illərdə dramaturgiyamız mövzu cəhətdən daha da zənginləşmiş, yeni janr xüsusiyətləri qazanmışdır. Sənətkarları yaratıcılığında tarixi mövzuların və müasir həyat materiallarının işlənməsində yeni insan tərbiyəsi, müsbət qəhrəman problemi, əvvəllərdə olduğu kimi, yenə də ilk plana çəkilmişdir. Yaradılan yeni səhnə əsərlərində lirik-psixoloji cəhətlər, eləcə də satirik humoristik keyfiyyətlər daha qabarlıq yer tutmuşdur.

M.Ibrahimovun «Közərən ocaqlar», İ.Əfəndiyevin «Mahni dağlarda qaldı», S.Rəhmanın «Küləklər», daha sonra Y.Əzimzadənin «Silahdaş» pyeslərində yaxın inqilabi keçmişimiz eks etdirilmişdir. «Közərən ocaqlar»da N.Nərimanov kimi peşəkar inqilabının bədii obrazları yaradılmışdır.

İ.Əfəndiyevin dramaturgiyasında müəllifin üslub keyfiyyətinə çevrilmiş lirik-psixoloji xüsusiyətlər onun daha sonrakı illərdə yazmış olduğu «Qəribə oğlan», «Bağlardan gələn səs», tarixi mövzuda yaradığı «Xurşidbanu Natəvan» pyeslərində də aydın görünür.

Son dövr ədəbiyyatında həyatdan gələn bu yaradıcılıq motivləri başqa dramaturqların müxtəlif illərdə yazdıqları səhnə əsərlərində də /B.Vahabzadənin «İkinci səs», «Közərən ocaqlar», «Yağışdan sonra», «Yollara iz düşür», İ.Səfərlinin «Yol ayrıcında», «Ş.Qurbanovun «Sənsiz», N.Xəzrinin «Sən yanmasan», «Əks-səda» və s. özünü göstərir.

Bu dövrdə yaradılan əsərlər İ.Qasımovun «İnsan məskən salır», «Nağıl başlananda», «Dairəni genişləndirin», «Dinsizin tövbəsi», R.İbrahimbəyovun «Ultimatum», Anarın «Şəhərin yay günləri», Ə.Əylislinin «Vəzifə», «Quşu uçan budaqlar» sosial-tərbiyəvi təsiri ilə seçilir. Klassik ədəbiyyatla və folklor mövzuları ilə bağlı bir sıra maraqlı səhnə əsərləri də bu dövrdə yaradılmışdır.

Məhsətinin həyatını eks etdirən «Rübailər aləmində» /M.Təhmasib/, «Məhsəti» /K.Ağayeva/ dramları, M.İbrahimovun Molyerin komediyası motivləri əsasında yazdığı «Bəşərin komediyası, yaxud Don Juan», Altay Məmmədovun süjetini M.F.Axundovun «Aldanmış

kəvəkib» əsərindən götürdüyü «Ulduzlar görüşəndə» və «Dədə Qorqud» dastanları materialından alınmış «Dəli Domrul» pyesləri bu cəhətdən səciyyəvidir.

Mühəribədən sonrakı dovrda bir sırə maraqlı komediya nümunələri də yaradılmış, müasir Azərbaycan komediyasının əsasını qoymış S.Röhmənin yaradıcılıq ənənələri davam etdirilmişdir. Ş.Qurbanovun «Əcəb işə düşdük», «Özünüz bilmək», «Milyonçunun dilənəri oğlu», Anarın «Adəmin adamı», S.Dağlıının «Mənziliniz mubarək», «Adı sonun, dadi mənim», «Tozə gəlin», S.Qədirzadənin «Şirin bala bal yığı», A.Məmmədovun «KİŞİLƏR», S.Axundovun «Şirin layla», «Qaragılı», «Əməllər yaşayırlar» pyesləri bu istiqamətdə yaradılmışdır. Həmin əsərlərdə kətəməvçuluq ruhunda yaradılmış tiplərə, küt, saxtakar, əliyəti, pozğun xarakterlər şoxslərə rast gəlirik. Müxtəlif ifşa-tənqid vasitələrlə onları riisvay edən müəlliflərin ideallı həyatı saflasdırmaq arzusundan ibarət olmuşdur.

Uşaq və gənclərin təbəyiyyəsi ilə bağlı olaraq yazılmış pyeslər arasında S.Axundovun Böyük Vətən müharibəsi hadisələrindən danışan «Anakarmın səsi», Y.Özimzadənin «Gönc qvardiya»çılar sırasında düşmənə qarşı mərdliklə vuruşmuş Əli Dadaşovun xatirəsinə həsr etdiyi «Unutmayın» dramları diqqəti cəlb edir. İ.Çoşğunun «Ana laylası» N.Göncəlinin «Yanmış planetin sərvətləri» fantastik pyesi təbəyiyyədidaktik əhəmiyyətə malikdir.

Son illərdə komediya janrinin bir sırə uğurlu nümunələrini yaranan müəlliflər həyatı konfliktlər qurmağa, müasir həyat hadisələrindən komediya materialı ola biləcək cəhətləri seçib ümumiləşdirməyə soy göstərirler. S.Dağlıının «Mənziliniz mubarək», «Oyun bitdi», «Kölgələri piçildəşir», Anarın «Qaravəlli», «Adəmin adamı», S.Qədirzadənin «Gurultulu məhəbbət», C.Məmmədovun «Qaçırlımiş qız», A.Məmmədovun «Ulduzlar görüşəndə» və başqa pyeslərdə komizm replikalarda, atmacaşarda yox, vəziyyətin özündə, situasiyalarda, personajlarını hərəkət və davranışlarında təzahür edir. Dramaturqlar mövzunu doğru seçilir və elə məsələləri qələmə alırlar ki, keçici, ötori, yaxud epizodik səciyyə daşımamasın, həminin görə bildiyi ümumi bələaya çevrilmək qorxusu olan köklü, əsaslı məsələlər olsun.

Dramaturq A.Məmmədov köhnə feodal münasibətlərinin iyriqə qalığını – yerliçiliyi hələ «Haralisan, əmioğlu» hekayəsində də tənqid etmişdi. Lakin bu axmaq, rəzil ehtirasə əsas və öldürmək zərbəni «Honiyerlilər» komedyasında endirmişdir. Komedyada tənqid hədəfi kimi verilən Balvazov və Gümüşəv kimi surətlərin yaradılması dramaturqun nailiyyətidir. Eyni sözləri müəllifin «KİŞİLƏR» komedyası haqq-

qında da demək olar. Bu əsərdə də Azərbaycanın bəzi kəndlərində geniş yayılmış bir xəstəlik – kişilərin işdən yayınmaq, günlərini çayxanalarda, dükan qabaqlarında, avaralıq etməklə arvadın hesabına araq içib günləri sərxaşluqla keçirmək mərəzi tənqid olunur. Əsərdəki hadisələrdən zahirən belə çıxır ki, guya dramaturqun qaldırığı məsələ o qədər də ciddi, zərərlə mətləb deyilmiş. Əslində isə söhbət müəllif ifşası çox vacib olan, hamının etiraf edə biləcəyi böyük ictimai eyibdən gedir. Doğrudan da, həmişə namusdan dəm vuran, lakin təsərrüfa-ta da, tarlaya da, şəhərə və bazara da arvadı göndərən, evin-ailənin qayğısına qalmayan, səhərdən axşamacan kəndin arasında, yaxud rayon mərkəzində sülənən biqeyrət kişilər vardır. Belələrinə qarşı dramaturqun açdığı atəş həqiqətən öldürücü, ifşaedici olmalıdır.

Dramaturqun M.F.Axundovun «Aldanmış kəvakib» povestinin motivləri əsasında yazmış olduğu «Ulduzlar görüşəndə» pyesi isə janr baxımından tarixi komediya kimi səciyyələndirilə bilər. A.Məmmədov bu pyesində povestə sərbəst yanaşmış, bir sıra hadisələri atmış, dramatik əhvalatları başlıca olaraq Yusif Sərrac surəti ətrafında cəmləşdirmişdir.

«Kitabi-Dədə Qorqud» dastanının motivləri əsasında qələmə alınmış «Dəli Domrul» komedyasında isə əsas konflikt Xeyirlə Şərin mübarizəsi üzərində qurulmuşdur. Hər iki pyesdə konfliktin ciddi aspektdə aşkarlanması komizmi üstələyir, buna görə də komediya daha çox ciddi dram əseri təsiri bağışlayır.

Son illərin dramaturgiyasında Anarın, B.Vahabzadənin, Ə.Əylislinin, R.İbrahimbəyovun, M.İbrahimbəyovun, N.Xəzrinin, İ.Əfəndiyevin yaradıcılığı diqqət mərkəzində dayanır. Bu dramaturqların əsərlərində, tarixi və ya müasir mövzuda yazılmışlarından asılı olmayaraq, bu günün, elmi-texniki tərəqqi dövrünün problem və qayğıları ilə, onun zəngin, dolğun xarakterə malik insanları ilə qarşılaşırıq. R.İbrahimbəyovun – Fərid Salayev («Öz yolu ilə»), M.İbrahimbəyovun – Tahirov («Mezozoy əhvalatı»), N.Xəzrinin – Qaynar («Əks-səda»), Yanar («Sən yanmasan»), Ə.Əylislinin – Nazim («Vəzifə») obrazları mənəviyyat və düşüncə etibarı ilə elmi-texniki tərəqqi dövrünün insanlandırı.

Yeni yaranmış əsərlər bir daha göstərir ki, dramaturqlar əldə etdikləri yaradıcılıq nailiyyətlərini müasir ədəbi pyeslərdə daha da zənginləşdirməyə və günün tələblərinə uyğun səhnə əsərləri yaratmağa çalışırlar.

## TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ

Müharibədən qələbə ilə çıxan ölkəmizin nüfuzu hər cəhətdən artmış oldu. Ədəbiyyatda sülh, əmək, xalqlar dostluğu əsas mövzuya çevrildi. Lakin bununla yanaşı zidd ideya və cərəyanlara, ideoloji təxribatçılara qarşı mübarizə məsələsi həmişə olduğu kimi indi də yazıçılarımızın, tənqidçi və ədəbiyyatşünasların qarşısında dururdu.

Müharibədən sonrakı ədəbiyyatşünaslıq elmimizin inkişafında tənqidçi-alimlərlə bərabər S.Vurğun, M.İbrahimov, M.Hüseyn və başqa yazıçıların böyük xidmətləri olmuşdur. Səməd Vurğunun mərkəzi mətbuatda çap olunan, ciddi mübarizə və mübahisələr doğuran nəzəri məqalələri, sovet poeziyası haqqında sovet yazıçılarının II qurultayında etdiyi məruzə sovet ədəbiyyatşünaslığı və ədəbi tənqidinin nailiyyətlərindən sayılmalıdır.

S.Vurğun bu dövrde tekce milli ədəbiyyatın deyil, ümumiyyətlə, «sovət ədəbiyyatının müasir nəzəri problemlərini həll edir» (L.Araqon). O, məqalə, məruzə və çıxışlarında ədəbiyyatın ideyalılıq, xəlqilik, müasirlik, həyatılık kimi əsas məsələlərin işıqlandırır, eyni zamanda, yad cərəyanlara - formalizm, nihilizm, naturalizm qarşı barışmaz mübarizə aparır. Şair müasir həyatda daha çox kölgəli cəhətlər axtaranlara qarşı çıxır, nöqsanları satira atəşinə tutmaqla, müsbət keyfiyyətləri, işqli tərafları daha çox qələmə almayı tələb edirdi. Onun, xüsusilə, romantika uğrunda apardığı mübarizə maraqlı idi.

S.Vurğun romantikanı ona görə inadla müdafiə edirdi ki, bəziləri ədəbiyyatı bu möhkəm qanaddan məhrum etmək, onu məişətçiliyə endirmək isteyirdilər. Müsbət qəhrəman, müsbət ideal, klassik ırşə münasibət məsələləri də Vurğunun həmişə düşündürdü. Onun «Uşaqlarımız üçün gözəl əsərlər yaradaq», «Sənətdə formalizm və naturalizm əleyhinə» və s. məqalələri məhz bu məsələyə həsr olunmuşdur.

Mirzə İbrahimovun klassiklərimiz və müasir yazıçılarımız haqqında yazdığı məqalələrdə Azərbaycan ədəbiyyatının inkişafı, ayrı-ayrı şəxsiyyətləri haqqında düzgün elmi nəzəri mühəhizələr irəli sürürlür. O, Füzuli, C.Məmmədquluzadə, Sabir və başqa klassiklərin bədii yaradıcılığından, dünyagörüşlərindən danışarkən tarixilik prinsipinə ciddi riayət edir.

«Dramaturgiyanın bəzi sənətkarlıq məsələləri» (1953) məqaləsində Mirzə İbrahimov konfliksizlik nəzəriyyəsinin ədəbiyyata vurduğu zərərləri konkret misallarla göstərir. Bu bədnam nəzəriyyə uzun müddət adamların fikrində dolaşılıq və çəşqinliq yaratdı. Bu nəzəriyyəyə görə konflikt guya yaxşı ilə ən yaxşı arasında baş verə

bilər. Bəzi yazıçılar bu uydurma nəzəriyyənin təsiri altında həqiqəti pərdələməklə məşğul olurdular. Onlar varlığın, mürəkkəb həyatı proseslərin dərinliklərinə enmək əvəzinə asan, sxematik, şablon yolla gedərək həqiqi fəvqəladə, kəskin konflikti, ciddi dramatizmi bəsitleşdirir və saxtalaşdırırlar. Bəzi tənqidçi və ədəbiyyatşunaslar isə bu və ya digər əsəri təhlil edərkən həmin əsərin həyatı əksetdirmə səviyyəsinə, müasirliyinə yox, mövzu aktuallığına əsaslanırırlar.

Aydın məsələdir ki, dramaturgiyada konflikti inkar etmək sənətin özünü inkar etmək demək idi. Konflikt dramatik ədəbiyyatın canıdır. Kəskin dramatik konfliktlər, kolliziyalar olmasa həyatı bütün reallığı və mürəkkəbliyi ilə vermək mümkün deyildir, onları ört-basdır etmək, malalamaq həqiqi ədəbiyyatın yolu deyildir.

Mehdi Hüseynin bu dövrdəki ədəbi-tənqid fəaliyyəti nəzəri xüsusişlə cəlb edir. «Ədəbi qeydlər» (1947) kitabında toplanan məqalələr yazıçının Azərbaycan ədəbiyyatının dünəni, bugunu və sabahı haqqında düşüncələrindən doğmuşdur. O, Azərbaycan ədəbiyyatının keçmişindən iştiraxla söz açdığı kimini, hazırkı vəziyyətindən və gələcəvindən də ırək dolusu danışır. Bu kitabda ədəbiyyatımıza o zamanlar hələ yeməcə gələn gənc qələmlərə M. Hüseynin tələbkar və qayğısə münasibətini də görürük. O, ədəbi gənclik haqqında hərarətə səhbbət açır, ayrı-ayrı yazıçıların yaradıcılığında müşahidə etdiyi müsbət keyfiyyətlərlə bərabər nöqsanları da deyir və onların aradan qaldırılmasını üçün konkret yollar göstərir.

Mehdi Hüseynin 1945-1953-cü illər arasında yazdığı bir sıra məqalələrdə ədəbiyyatşunaslıq və ədəbi tənqid, ümumiyyətlə, içtimai fikri məşğul edən çox mühüm nəzəri məsələlər qaldırılmışdır. O, ədəbiyyatımızın ideya saflığı, yüksək sənətkarlığı uğrunda mübarizə aparıır, öz müllahızələrini də bu istiqamətdə inkişaf etdirir. «Ədəbi məktublar», «Azərbaycan ədəbiyyatının yaradıcılıq problemləri» (silsilə məqalələr), «Böyük sənət uğrunda», «Qılınc və qələm» haqqında qeydlər», «Ədəbi tənqidimizin nəzəri saflığı uğrunda», və s. ədibin bu illərdə yazdığı dərin məzmunlu, prinsipial, nəzəri cəhətdən yüksək səviyyəli əsərlərindəndir. Bu əsərlərdə həm bədii yaradıcılığın, həm də ədəbiyyatşunaslığının ümdə məsələlərinə dair dərin elmi-nəzəri ümumiləşdirmələr vardır.

Ədəbiyyatşunaslığın nailiyyətlərindən danışarkən görkəmli filosof Heydər Hüseynovun «XIX əsr Azərbaycan içtimai fikir tarixindən» əsərini xüsusi göstərməliyik. Büyük alim əsərində bütöv bir əsr orzində Azərbaycanda yaranan fəlsəfi, içtimai-bədii fikrin, demək olar ki, bütün problemlərinə toxunmuşdur.

Müharibədən sonrakı dövrde M.Arif, H.Araklı, M.Rəfili, M.C.Cəfərov, Cəfər Xəndan, Mir Cəlal, M.Rzaquluzadə, F.Qasimzadə, M.Quluzadə, Ə.Şərif, C.Cəfərov, Ə.Ağayev, O.Həsənov və başqları təqnid və ədəbiyyatşünaslıq sahəsində qızgrün fəaliyyət göstərmiş, çox məhsuldar İsləmli, onların bəzisi təqnid, bəzisi ədəbiyyatşunaslıq, bir qismi isə hər iki sahədə çalışmışlar.

Akademik Məmməd Arif Azərbaycan yazıçılarından Cəfər Cabbarlı, Səməd Vurğun, S.Rəhimov, rus ədəbiyyatı haqqında, bədi ədəbiyyatın sənətkarlıq, bədi dil, xəqquş, bədi tərcümə və s. məsələlərinə dair qiyəməli əsərləri yaratmışlar. Onun «Mehman» povesti və müsbət qəhrəman məsələsi», «Bədi dil və üslub», «Azərbaycan sovet şeirində lirika», «Azərbaycan sovet dramaturgiyasında sənətkarlıq məsələləri» və digər məqalələri təqnid və ədəbiyyatşunaslıq elmimizin inkişafında müəyyən rol oynamışdır. Məmməd Arif bu illərdə Azərbaycan və rus klassik ədəbiyyatına dair də elmi əsərlər yazmış, maraqlı nəzəri fikirlər söyləmişdir.

Bu dövrün ədəbiyyatşunaslıq elmindən danışarkən Məmməd Cəfərin «Azərbaycan şeirində novatorluq və ənənə», «Tipiklik haqqında», «Şairin düşüncələri», Cəfər Xəndanın Sabir, Möcüz, Səid Müsəvi, Səməd Vurguna həsr etdiyi məqalələrini də göstərmək lazımdır.

Müharibədən sonrakı ədəbiyyatşunaslıqda ədəbiyyatın mülliüm elmi-nozori problemlərinin tədqiqi ilə yanaşı ayrı-ayrı ədəbi şəxsiyyətlərin bədi ırsinin öyrənilməsi məsəlesi də diqqəti cəlb edir. Böyük Azərbaycan şairi Nizami ırsinin öyrənilməsi sahəsində ədəbiyyatşunaslığımız xeyli iş görmüşdür. Nizamının əsərlərinin bədi tərcüməsi, nəşri şairin bədi yaradıcılığına həsr olunan əsərlər, almanaxlar, məqalələr məcmuəsi və s. Azərbaycanda nizamışunaslıq elmini daha da inkişaf etdirmiş oldu. Görkəmlı nizamışunaslar şairin 800 illiyi münasibətilə bir sıra gözəl əsərlər yaratdilar. Bu baxımdan Nizami ırsının tədqiqatçılari - Bertelsin, Krimskinin, Araslinin, M.Əlizadənin, M.Rəfilinin, Ə.Ağayevin, rus yazıçılarından Nikolay Tixonov və başqlarının yazdığı əsər və məqalələr maraqlı tədqiqatlardır.

Bunlardan Bertelsin «Böyük Azərbaycan şairi Nizami», Krimskinin «Nizami və onun öyrənilməsi», N.Tixonovun «Nizami və Nəvarı», M.Rəfilinin «Nizami və XII əsr Azərbaycan mədəniyyəti», M.Şaginyanın «Nizami haqqında etüdlər», M.Arifin «Nizamının «KİÇİK» qəhrəmanları və böyük arzuları», Makovelskinin «Nizamının bədi yaradıcılıq və sözün qüdrəti haqqında fikirləri», Mir Cəlalın «Yeddi gözel»dəki hekayələr haqqında», Əli Sultanlinin «İsgəndərnamə» və Qərbi Avropa ədəbiyyatı», Ə.Ağayevin «Nizami və dünya ədəbiyyatı»

silsilə məqalələri, H.Araslının Nizamı haqqında yazdığı məqalələr belə əsərlərdəndir.

Azərbaycan ədəbiyyatşunaslıq elmi bu illər ərzində klassik irsi öyrənmək işində böyük dönüş yaratdı. Nizami, Xaqani, Füzuli, M.F.Axundov, Sabir, Cəlil Məmmədquluzadə, Haqverdiyev və başqalarının əsərləri toplanılaraq nəşr olundu, onların əsərlərinə müqəddimə, şərhər yazıldı. Bu ədiblərin əsərlərinin çoxu rus dilinə tərcümə edilərək həm mərkəzi, həm də yerli mətbuatda çap edildi.

Bu dövrdə ədəbi əlaqələr sahəsində də böyük işlər görülmüşdür. S.Vurğun, M.Rahim, R.Rza və başqalarının «Mayakovski və Azərbaycan», M.Arif, Ə.Ağayev, H.Orucəli, Mir Cəlal, M.Hüseyn, K.Talibzadənin «Puşkin və Azərbaycan ədəbiyyatı», «Qoqol və Azərbaycan ədəbiyyatı» mövzusunda yazdıqları əsərlərdə ədəbi əlaqələr xalqlarımızın tarixi keçmişini və bu günü ilə bağlı öyrənilirdi. Bütün tədqiqlərin əsasında «Ədəbiyyat xalqları birləşdirir» fikri qoyulmuşdur.

Ədəbi tənqid və ədəbiyyatşunaslıq elmi bəzi qüsurlarına baxmayaraq, ümumiyyətlə, sağlam metodologiya əsasında düzgün yolla inkişaf etmişdir.

Ədəbiyyatşunaslığın inkişafı ilə əlaqədar ədəbi proses bir küll halında yenidən tədqiq edilib, bir sıra yazıçıların yaradıcılığı müasir estetika baxımından işıqlandırıldı. Məsələn, Nəriman Nərimanov, Yusif Vəzir Çəmənzəminli, Hüseyn Cavid, Mikayıł Müşfiq, Tağı Şahbazi Simürğ, Seyid Hüseyin, Məhəmməd Hadi, Hacıbaba Nəzərli və s. kimi yazıçıların əsərləri toplanılaraq oxuculara çatdırıldı. «Qan içində» məşhur tarixi romanı ilk dəfə tədqiqatçı Ə.Ağayevin redaktəsi, müqəddimə və izahları ilə çap olundu. Ayrı-ayrı tədqiqatçılar həmin yazıçılar haqqında müxtəlif məqalələr yazdırılar. Nəriman Nərimanov haqqında professor Cəfər Xəndanın, Vəli Məmmədovun apardıqları tədqiqat maraqlı elmi işlərdir.

Hüseyn Cavid və Məhəmməd Hadi yaradıcılığının öyrənilməsinə diqqət artdı. M.C.Cəfərovun «Hüseyn Cavid», «XX əsr Azərbaycan ədəbiyyatında romantizm», Ə.Mirəhmədovun «M.Hadi» əsərləri həmin yazıçılara həsr olunmuşdur. Cəfər Cabbarlı haqqındaki tədqiqi-nəzəri fikirlər akademik M.Arifin «Cəfər Cabbarının yaradıcılıq yolu» qiymətli monoqrafiyasında, bir növ, yekunlaşdırılmışdır. Bu kitab böyük dramaturq haqqında ədəbiyyatşunaslığımızın ən sanballı əssəridir. Monoqrafiyada Cabbarlı yaradıcılığının ideya-bədii mənbələri, onun ədəbiyyatımızdakı mövqeyi düzgün qiymətləndirilmişdir.

Bu dövrdə bir sıra görkəmlı yazıçıların ədəbiyyatın müxtəlif məsələlərinə dair söylədikləri fikir və müləhizələr, yazdıqları məqalə-

lər toplanıllaraq ayrıca kitab şəklində nəşr edildi. Yaziçi Mehdi Hüseyinın «Ədəbiyyat və sənət məsələləri», Süleyman Rəhimovun «Yaziçi və həyat», Mirzə İbrahimovun «Realizm və xəlqilik cəbhəsindən» nəzəri-tənqidli məqalələr kitabları bu cəhətdən diqqətəlayiqdir.

Azərbaycan ədəbiyyatşunaslığının M.Rəfil, M.Arif, H.Arası, M.Cəfər Cəfərov, M.Rzaquluzadə, Cəfər Xəndan, Əziz Şərif, Hidayət Əfəndiyev, Əli Sultanlı, Mir Cəlal, Ə.Ə.Seyidzadə, Cəfər Cəfərov, Orucəli Həsənov, Əkbər Ağayev, Pənah Xəlilov və s. nümayəndələri bu dövrde böyük səyələ yazmışlar.

M.Rəfilinin «M.F.Axundov», «Ədəbiyyat nəzəriyyəsinə giriş», «Mirzə Şəfi dünya ədəbiyyatında» əsərləri, rus və Qərbi Avropa klasiklərinin yaradıcılığına həsr olunmuş məqalələri, Əli Sultanlınin Nizami, «Kitabi-Dədə Qorqud» haqqında apardığı tədqiqatlar ciddi elmi əsərlərdir. O, bir sıra dərslik və dərs vəsaitlərinin də müəllifidir. «Antik ədəbiyyatı tarixi», «Roma ədəbiyyatı müntəxəbatı», «Antik ədəbiyyatı müntəxəbatı» və s. ali məktəblərimizdə tədris edilməkdədir. Onun «Azərbaycan dramaturgiyasının tarixindən» əseri də diqqətəlayiqdir.

Professor Cəfər Xəndanın bir sıra məqalələri və xüsusiilə «XX əsr Azərbaycan ədəbiyyatı tarixi», «Cənubi Azərbaycan ədəbiyyatında demokratik ideyalar», «C.Cabbarlının yaradıcılıq yolu», «Sabir yaradıcılığının bədii xüsusiyyətləri» ədəbiyyatşunaslığımızın inkişafında müəyyən rol oynamışdır.

Bu dövrde ədəbiyyatşunaslardan H.Arası və F.Qasimzadə də çox fəal işləmişlər. Arası Nizami, Nəvai, Vaqif və b. haqqında yazdığı çoxlu məqalələri ile yanaşı iki böyük tədqiqat xarakterli monoqrafik əsərini – «XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi» və «Böyük Azərbaycan şairi Füzuli» kitablarını çap etdirmişdir.

XIX əsr Azərbaycan ədəbiyyatının qocaman tədqiqatçısı F.Qasimzadə bu illərdə bir-birinin ardınca bir neçə kitab «Nəcəf bəy Vəzirov», «A.A.Bakıxanov», «XIX əsr Azərbaycan ədəbiyyatı tarixi», «Mirzə Fətəli Axundovun həyat və yaradıcılığı», «XIX əsr Azərbaycan ədəbiyyatına aid tədqiqlər»ini yazımdır.

H.Babayevin «Dərin köklər», C.Cəfərovun «Azərbaycan dram teatrı», «Dobrolyubov», «Vilyam Şekspir» əsərləri, habelə P.Xəlilovun bədii nəşrə və bir çox xalqların ədəbiyyatlarına həsr olunmuş məqalələrini, Ə.Ağayevin Azərbaycan, rus və Avropa ədəbiyyatına dair bir sıra məqalələri, «Nizami və dünya ədəbiyyatı», «A.İ.Gertsen» monoqrafiyalarını ədəbi ictimaiyyətimiz müsbət qiymətləndirmiştir. Bu illərdə Azərbaycan ədəbiyyatı rus tənqidinin nəzərini daha çox cəlb

etmişdir. Görkəmlı rus yazıçılarının Azərbaycan ədəbiyyatına dair yazdları bir sıra məqalələri dəyərlidir.

Son zamanlar müasir ədəbiyyatın öyrənilməsi sahəsində ciddi işlər görülmüşdür. 1963-cü ildə Moskvada «Azərbaycan sovet ədəbiyyatı tarixi öcherki»nin buraxılması qiyamətli hadisədir. Kitabın müəllifləri Azərbaycan ədəbiyyatının son dövrdə keçmiş olduğu tarixi inkişaf mərhələlərini və onun ən görkəmləri yaradıcıları haqqında daha geniş oxuculara lazımi material vermişdir.

Azərbaycan ədəbiyyatı kafedrasının hazırladığı «Ədəbiyyatşünaslığın əsasları» (1963) kitabı hazırda ali məktəblərdə tədris vəsaiti kimi istifadə olunmaqdadır.

Bu dövrdə Azərbaycan ədəbiyyatının tarixi də diqqətlə öyrənilmişdir. Belə ki, Azərbaycan SSR Elmlər Akademiyası üç cildlik «Azərbaycan ədəbiyyatı tarixi» əsərini buraxdı. Ədəbiyyat tariximizin mərhələlərini əhatə edən bu üçcildiyyin meydana çıxması xalqımızın mədəni həyatında böyük hadisə sayılmalıdır. Həmin əsərin yazılımasına respublikanın ən görkəmləri ədəbiyyat mütəxəssisləri cəlb olunmuşdur.

Şifahi xalq ədəbiyyatının öyrənilməsi sahəsində də böyük canlanma əmələ gəldi. «Koroğlu», «Dədə Qorqud» dastanları diqqətlə öyrənilmərək yenidən nəşr olundu. Xalq dastanlarının, nağıllarının ayrı-ayrı cildlərdə buraxılmasına başlanıldı. Aşıq Ələsgərin və başqa aşiqların əsərləri kütləvi tirajlarla xalqa çatdırıldı.

Zəngin Azərbaycan folklorunun toplanılması, nəşri və öyrənilməsi sahəsində M.H.Təhmasibin, H.Arəslanın və başqalarının rolü ayrıca qeyd olunmalıdır. Təhmasibin Azərbaycan xalq dastanları, Cəfər Cabbarlı və şifahi ədəbiyyat məsələlərinə dair yazdığı əsərlər tədqiqatı dərinliyi ilə fərqlənir.

Folklorun nəzəri əsaslarının öyrənilməsi sahəsində «Azərbaycan şifahi xalq ədəbiyyatına aid tədqiqatlar» məqalələr məcmuəsinin çapdan çıxması da təqdirleyiqdir.

Ədəbiyyatşünaslıq elmində nisbətən sonralar fəaliyyətə başlayan Kamal Talibzadə, K.Məmmədov, Əziz Mırəhmədov, Bəxtiyar Vahabzadə, Pənah Xəlilov, Mırəli Seyidov, Qulu Xəlilov, Qasım Qasimzadə, Məsud Əlioğlu, Bəkir Nəbiyev və başqalarının da rolü olmuşdur. Kamal Talibzadənin «Abbas Səhliət», Kamran Məmmədovun «Zakir», «Ə.Haqverdiyev», «N.B.Vəzirov», Əziz Mırəhmədovun «Sabit», «A.Şaiq», B.Vahabzadənin «Səməd Vurğun», Mırəli Seyidovun «Sayat Nova» monoqrafiyaları, Məsud Əlioğlunun Cəlil Məmmədquluzadə və S.S.Axundov haqqındaki əsərləri, Bəkir Nəbiyevin «Firi-

dunbəy Köçərli» kitabı və s. Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına həsr edilmiş nəzəri-elmi əsərlərdir. Ədəbi əlaqələr haqqında da bir sıra qiymətli əsərlər yazılmışdır. Bu əsərlərdə sovet xalqlarının ədəbiyyatında qarşılıqlı təsir və ədəbi əlaqələr məsələsi tədqiq edilmişdir. Şixəli Qurbanovun «Puşkin və Azərbaycan ədəbiyyatı», Dilarə Əliyevanın «Azərbaycan – gürcü ədəbi əlaqələri», Qasim Qasımovadənin «Azərbaycan ədəbiyyatında xalqlar dostluğu», Qafar Kəndlinin «Azərbaycan və Misir mədəni əlaqələri», K.Talibzadənin «Qorki və Azərbaycan», Həbib Babayevin «Mayakovski və Azərbaycan» əsərlərinin adını çəkə bilərik.

1956-1961-ci illərdə ədəbiyyatşunaslığın inkişafına kömək edə biləcək bir sıra yaradıcı müzakirələr də keçirilmişdir. Bunlardan realizm, müasirlik, müsbət qəhrəman, humanizm, roman janrı və s. haqqında gedən polemik söhbətləri göstərmək olar.

Həmin illər ərzində bədii sənətkarlıq problemləri ətrafında da xeyli iş görülmüşdür. Əkbər Ağayevin «Sənətkarlıq məsələləri», M.Arifin «Ədəbi-tənqid məqalələri», M.Cəfərin «XX əsr Azərbaycan ədəbiyyatında romantizm» və başqalarının əsərləri bu baxımdan səciyyəvidir. Bu dövrün elmi-tənqid yazılarda bədiilik, yüksək sənətkarlıq uğrunda mübarizə ciddi şəkil alır. Ədəbiyyatda xəlqılık, poetik dil, forma gözəlliyi və s. dair mətbuat səhifələrində müxtəlif məqalələr çap etdirilərək yazıçıların qarşısında yüksək tələblər qoyulur.

Yetmiş və səksəninci illərdə tənqid və ədəbiyyatşunaslıqda kütləvi-populyar məqalə, resenziya və qeydlərdən əlavə monoqrafiq tədqiqlər xeyli güclənmişdir. Bunlardan bəzilərimi qeyd etmək mümkündür. M.Arif «Seçilmiş əsərlər» (Üç cilddə, 1967-1970), «Əsrin oğlu» (1979), «Sənətkar qocalmır», (1980), M.C.Cəfərov «Mütəfəkkirin şəxsiyyəti» (1966), «Həyatın romantikası» (1966), «Seçilmiş əsərləri» (iki cilddə), (1973-1974), «Sənət yollarında» (1975), «Həmişə bizimlə» (1980), B.Nəbiyev «Ədəbi düşüncələr» (1971), «Böyük Vətən mühabibəsi və Azərbaycan ədəbiyyatı» (1977), «Tənqid və ədəbi proses» (1976), «Təzə izlər sorağında» (1979), «Kamalın təntənəsi» (1981), «Söz ürəkdən gələndə» (1984), «F.Köçərli» (1984), B.Vahabzadə «Sənətkar və zaman» (1976), «Sadəlikdə böyüklük» (1978), «Vətən ocağının istisi» (1982), «Səməd Vurğun» (1984), Əkbər Ağayev «Əsrin tərənnümü» (1980), S.Əsədullayev «Tarix, sənətkar, müasirlik» (1975), Y.Qarayev «Tənqid: problemlər, portrettər» (1976), «Poeziya və nəşr» (1979), «Azərbaycan realizminin mərhələləri» (1980), T.Müttəlimov «Ə.Əbülhəsənin yaradıcılığı» (1969), «Sənət qayğıları» (1981), X.Əlimirzəyev «Ədəbi qeydlər» (1975), «Problemlər və xarak-

terlər dramaturgiyası» (1979), «Bədii həqiqət uğrunda» (1984), Y.Axundov «Azərbaycan sovet tarixi romanı» (1979), Ş.Salmanov «Azərbaycan sovet şeirində ənənə və novatorluq» (1964), «Müasirlik mövqeyindən» (1982), K.Talibzadə «Tənqidimiz haqqında qeydlər» (1967), «Ədəbi irs və varislər» (1974), «Sənətkarın şəxsiyyəti» (1978), «Azərbaycan ədəbi tənqidinin tarixi» (1985). Q.Xəlilov «Azərbaycan romanının inkişaf tarixindən» (1973), «Həyat yaradıcılıq çeşməsidir» (1974), «Həyat və idrak» (1980), «Həyatañdan gələn səslər» (1984), P.Xəlilov «Nəşrimizin üfüqləri» (1982), A.Hacıyev «Mirzə İbrahimov» (1982), A.Zeynallı «Keçilməmiş yollarla» (1970), Q.Namazov «Azərbaycan uşaq ədəbiyyatı» (1984), «Azərbaycan aşiq sənəti» (1984), Arif Hacıyev «Romantizm və realizm» (1972), «Azərbaycan realizmi» (1984), A.Vəfəlinin «Füzuli öyrədir» (1977), «Sənətkar və xalq» (1983), 1976-cı ildən başlayaraq çıxan «Ədəbi proses» topluları və s. Mühəribədən sonrakı dövrə tənqid və ədəbiyyatşünaslığın sintezini müşahidə etmək olar. Belə ki, tənqidçi ədəbiyyatşünaslıq məsələlərinin tədqiqinə, ədəbiyyatşunaslar isə ədəbi tənqidin bilavasitə təhlil obyektinə tez-tez müdaxilə etməli olurlar.

Yuxarıda deyilənlər göstərir ki, Azərbaycan ədəbiyyatşünaslığı inди bizdə bədii ədəbiyyatın güclü qollarından birinə çevrilmişdir.

## MEHDİ HÜSEYN (1909-1965)

Mehdi Hüseyin yeni dövr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Yaradıcılığa başladığı ilk günlərdən milli ədəbiyyatın inkişafı uğrunda gedən kəskin mübarizələrə qoşulan M.Hüseyin ədəbi hərəkatda yaxından iştirak etmiş, çox keçmədən qüvvətli nasır, dramaturq və prinsipial tənqidçi kimi tanınmışdır. Onun bir sıra əsərləri rus və başqa xalqların dillərinə tərcümə olunmuş, xüsusilə «Abşeron» romanı xarici ölkələrdə daha geniş şöhrət qazanmışdır.

Mehdi Əli oğlu Hüseynov 1909-cu ildə Qazax rayonunun Şixli kəndində müəllim ailəsində anadan olmuşdur. İlk təhsilini kənddə alan M.Hüseyin Azərbaycanda yeni hakimiyət qurulduğandan sonra Qazax pedaqoji texnikumunda oxuyur. Az sonra o, ailəsi ilə birlikdə Bakıya gəlir. 1930-cu ildə M.Hüseyin Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirir və həmin ildə Azərbaycan Proletar Yazarları Cəmiyyətinin məsul katibi seçilir.

1927-ci ildən kiçik hekayə, oçerk və məqalələr yazan M.Hüseyin 1933-cü ildə özünün ilk iri həcmli əsəri «Daşqın» romanını çap etdirir.

1937-ci ildə Mehdi Hüseyin Moskva Kinematoqrafiya İnstitutunun ssenari fakültəsində oxuyur və müasir mövzuda «Tərlan» romanı üzərində işləyir. 1938-1945-ci illər arasında o, müasir və tarixi mövzularda çoxlu hekayə, «Komissar», «Şöhrət», «Şamil», «Nizamî», «Cavanşir», «İntizar», «Fəryad» kimi qiymətli dram və povestlərini yazmışdır.

M.Hüseynin Büyük Vətən mühəribəsi illərində yazdığı əsərlərin əksəriyyəti «Vətən çicəkləri» və «Ölkəm» adlı kitablarında toplanmışdır. Mühəribədən sonraki illərdə yazıcının tənqididə möqalələrini əhatə edən «Ədəbi qeydlər» (1947), «Ədəbiyyat və sənət» (1958) kitabları, «Abşeron» (1948), «Səhər» (1953), «Qara daşlar» (1959) adlı romanları və üç cilddə «Seçilmiş əsərləri» (1945-1955) nəşr edilmişdir.

M.Hüseyin «Abşeron» romanına görə Dövlət mükafatına layiq görülmüşdür. Yazıcı 1965-ci il, martın 10-da, yaradıcılığının çicəkləndiyi bir dövrdə qəflətən vəfat etmişdir.

\*\*\*

M.Hüseyin ədəbiyyata kiçik hekayələrlə gəlmişdir. Onun ilk hekayələri 1930-cu ildə nəşr olunan «Xavər» və «Bahar suları» adlı kitabçalarda toplanmışdır. Bu hekayələri mövzularına görə iki hissəyə ayırmış olar. Bunların bir qismində keçmiş Azərbaycan kədinin ağır vəziyyəti, cəmiyyətdə hökm sürən ictimai bərabərsizlik, əsərət, özbaşınlıq, feodal-patriarxal münasibətlər («Könül dəftəri», «Qan içində», «Tunel»), digər qismində isə, yeni hakimiyyətin qələbəsindən sonra ölkəmizdə yaranmış ictimai vəziyyət, insanların şüurunda yaranan dəyişikliklər, yeniliklə köhnəliyin mübarizəsi, xalqlar dostluğu, müasir həyat tərzı, yeni ailə münasibətləri təsvir olunur («Xavər», «Bahar suları», «Sevgidən sonra», «Qayıtmalı», «Əlli ikii» və s.). Bu hekayələr dövrün aktual mövzularına həsr olunsa da, sənətkarlıq cəhətdən hələ heç də istənilən səviyyədə deyildi. Bunların əksəriyyətində tam, bitkin insan xarakterləri, ümumiləşdirilmiş obrazlar olmadığı kimi, həm müəllifin, həm də ayrı-ayrı surətlərin dilində, düşüncə tərzində və təhkiyələrində müəyyən dərəcədə bəsitlik hiss olunurdu. M.Hüseynin həmin hekayələri, hər şeydən əvvəl, müəllifin ilk qələm təcrübəsi və gələcək yaradıcılığı üçün müəyyən bir keçid mərhələsi kimi əhəmiyyətlidir.

1933-1936-ci illərdə M.Hüseyin üç hissədən ibarət «Daşqın» romanını çap etdirir. Əsər vətəndaş mühəribəsi və bunun nəticəsində Azərbaycan-Gürcüstan sərhədində baş verən qanlı faciələrin təsvirinə həsr olunmuşdur. Bakıda yeni hakimiyyətin qalib gəlməsi ucqarlara da

öz təsirini göstermiş, əsrlərlə əzilən Azərbaycan kəndlisi öz azadlığı uğrunda mübarizəyə qalxmışdı. Xalq, hər yerdə, köhnə imtiyazlarını zorla geri qaytarmaq istəyən daxili və xarici düşmənlərə qarşı partizan dəstələri təşkil edir, öz hüquqlarını qorumaq üçün əldə silah cəbhəyə gedir. Belə silahlı dəstələrdən birinin başında «Daşqın» romanının qəhrəmanı Sarxan durur.

Sarxan kimdir? Onu böyük bir partizan dəstəsinin rəhbəri səviyyəsinə yüksəldən ictimai-əxlaqi səbəblər hansılardır? Bəlkə o, belə bir mövqeyə çatmaq üçün müəyyən siyasi, hərbi hazırlıq məktəbi keçmişdir?

Bu suallara cavab vermək üçün Sarxanın müsibətlərlə dolu tərcüməyi-halına nəzər salmaq lazımdır.

Sarxan savadsızdır, siyasi cəhətdən o qədər də hazırlıqtı, yetkin deyildir. O, hətta, ətrafında baş verən hadisələrin ictimai-siyasi məhiyyətini, məqsəd və məramını belə hələlik tamam dərk edə bilmər.

Bəs Sarxan mübarizə apardığı cəbhəyə qarşı bu qədər sayiq, amansız və barışmaz mövqedə dayanmaq dərsini hansı məktəbdə almışdır?

Əsərdəki hadisələrin təsviri göstərir ki, Sarxanın məktəbi öz ağır həyatı, müəllimi isə ədalətsiz qanunlarla dolu olan zamandır. O, köhnə dünyanın doğurduğu amansız fəlakətlərlə dəfələrlə üz-üzə gəlmüş, mənliyi təhqir olunmuş, alçaldılmışdır. Ölkədə baş verən ictimai-siyasi dəyişikliklər onda bu dözülməz həyatdan birdəfolik xilas olmaq ımidı doğurmuşdur. Lakin Sarxani düşmənə qarşı mübarizəyə qaldıran təkcə onun şəxsi intiqam hissi deyildir. Belə olsaydı o, böyük bir partizan dəstəsinə rəhbərlik edən xalq qəhrəmanı kuni yüksələ bilməzdi. Onun mübarizəsi və ideyaları şəxsi intiqam hissindən çox-çox yüksəkdə durur, xalqının və vətəninin azadlığına, müstoqilliyinə xidmət edir.

Sarxan yaxşı bilir ki, onun düşməni ancaq kəndi talayib-çapan bəy, xan, tək-tək varlılar deyil, həm də bu ağaların arxalandıqları ictimai quruluşdur. Bu quruluşu devirmək üçün mübarizə aparmaq-mülklər onun kimi yoxsulların hüququ və azadlığı uğrunda mübarizo aparmaq deməkdir. Bu tək-tək adamların deyil, sınıfların, mülklər əzilənlərin mübarizəsidir. Sarxan siyasi cəhətdən savadsız olsa da, sınıfı duygunun köməyi ilə zəhmətkeşlərin dostunu, düşmənini düzgün müəyyənləşdirir. Buna görə də o, xalqın mübarizəsinə rəhbərlik edən təşkilata belə raport verir: «Biz vətənimizin müdafiə səngərində ölməyə hazırıq!»

Bütün şəxsi arzu və əməllərini vətən və xalq işinə qurban verən Sarxan öz vədinə axıra kimi sadıq qalır. Hətta həyatda yegana ümidi,

təsəllisi olan sevgilisi Mahirəyə bəslədiyi dərin məhəbbəti belə onu bu yoldan döndərə bilmir. O, tərəddüd etmədən cəbhəyə gedir və «vətənin müdafisi səngərində» şərəflə həlak olur. Sarxan öləndən sonra partizan müharibəsinin alovları sönmür. Çünkü vaxtı ilə onun dediyi kimi: «Azadlıq mübarizəsi ölməmişdir. . heç vaxt ölməyəcək də! ..» Xüsusilə, Bakıdan yeni qüvvələrin köməyə gəlməsi xalqın qələbəyə olan inamını daha da artırır. Vaxtı ilə Sarxanın başçılıq etdiyi partizan dəstəsi nəinki zəifləmir, əksinə, xalqın yaxından köməyi ilə daha da mütəşəkkil və mübariz bir qüvvəyə çevrilir. İndi mübarizə meydانında, Sarxanın yerində onun yaxın dostu Şirəli, sevgilisi Mahirə, qaçaq Əmrəh kimi qəhrəmanlar durur.

Doğrudur, partizan dəstəsinin yeni rəhbəri Şirəli hələ Sarxan qədər təcrübəli və sayıq deyildir. O, vuruşma zamanı tez-tez səhv edir, partizanlar arasında intizamı həmişə istənilən səviyyədə saxlaya bilmir. Ancaq çox keçmədən odlar-alovlar içindən çıxmış qaçaq Əmrəhın partizan dəstəsinə qoşulması Şirəlinin həyat təcrübəsini artırır.

Romanın ikinci və üçüncü hissələrində M. Hüseyin bizi Şirəli, dəmirçi Musa, Mirbalayev kimi qəhrəmanlarla yanaşı Əmrəhın həyatı ilə də tanış edir. Xüsusilə, partizan dəstəsinə qoşulana qədər Əmrəhın başına gələn müsibətləri, onun keçirdiyi mənəvi-cismanı iztirabları təsvir edən səhnələr «Daşqın» romanının ən təsirli, yadda qalan səhifəlidir. Öz hərəkətləri ilə Qaçaq Nəbiləri, Qatır Məmmədləri xatırladan bu igid adam heç bir çətinlik qarşısında qəddini əyməyən, bitkin xarakterli, möhkəm iradəli, ağlı bir qəhrəman kimi əsərin başqa surətlərinə nisbatən nəzəri daha çox cəlb edir. Əmrəh da Sarxan kimi ağır, hətta ondan da faciəli bir həyat yolu keçmişdir.

Yaramaz, ədalətsiz qanunlarla idarə olunan köhnə cəmiyyətdə mordlıyi, əyilməzliyi və başqa yüksək insani keyfiyyətləri onu yüksəltmək əvəzinə, olmazın bələlərə düşər etmişdir. Vaxtı ilə bəyin adamları onun yeganə oğlunu öldürmiş, arvadı isə dərddən dəli olub özünü çaya atmışdı. Yurdu-yuvası xarabaya dönən Əmrəh öz qisasını almaq üçün əlində tüsəng çöllərə düşüb, qaçaqlıq edir. Nəhayət, onu tutub qorxulu bir adam kimi Sibirə sürgün edirlər. Əmrəh Sibirdən Rusiyada baş verən inqilab xilas edir.

Əsərin üçüncü hissəsində müəllif Gürcüstanda gedən inqilabi hərəkata da toxunur və bizə Simonidze, Sulava, Simon kimi yeni mübarizlərə tanış edir. Bu hərəkətdə Əmrəh, Şirəli və başqa azərbaycanlı partizanlar da yaxından iştirak edirlər. Roman Gürcüstanda yeni hakimiyyətin qələbəsi ilə bitir.

«Daşqın» romanında Sarxan, Şirəli, Əmrəh kimi öz canlarını in-

qılıb işi uğrunda qurban verməyə hazır olan adamların həyatı ilə bərabər geniş xalq kütlələrinin ümumi mübarizəsi də əks olunmuşdur. Əsərdə təsvir olunan bütün məsələlər o dövrdəki tarixi hadisələrlə yaxından bağlıdır.

«Daşqın» bədii sənətkarlıq cəhətdən qüsursuz deyildir. Əsərdə hadisələr çox zaman məntiqi olaraq bir-birini tamamlamır, pərakəndəliyə yol verilir, ayrı-ayrı surətlərin təsvirində bəzən natamamlıq hiss olunur. Lakin bunlara baxımayaraq «Daşqın» romanı Azərbaycan ədəbiyyatında vətəndaş müharibəsi mövzusunda yazılmış əsərlər içərisində görkəmli yerlərdən birini tutur.

«Daşqın»dan sonra Mehdi Hüseynin yazdığı ikinci böyük, əsər «Tərlan» romanıdır. Bu romanın yaradıldığı dövr - yəni 1937-38-ci illər o dövri cəmiyyətümizin tarixində yeni bir mərhələ təşkil edirdi. Artıq bu vaxt, xalq təsərrüfatının başqa sahələrində olduğu kimi, kənddə də yeni idarə sistemi qələbə çalmış, ölkəmizin iqtisadi, siyasi həyatında əsaslı dəyişikliklər baş vermişdi. Vətənimizdə maarif, mədəniyyət və ədəbiyyat sahəsində də müəyyən nailiyyətlər qazanılmışdı. Bu zaman Mehdi Hüseyn bir sənətkar kimi yüksəlir, daha vacib, daha aktual mövzulara toxunur, dövrün bədii tələblərinə düzgün cavab verən əsərlər yazmağa çalışır. Xüsusilə, 1937-1938-ci illərdə Moskvada təhsil alması onun dünyagörüşünə faydalı təsir göstərir. M.Hüseyn həmin illərdə həm klassik rus, Avropa, həm də milli ədəbiyyatımızın sənətkarlıq xüsusiyyətlərini dərinlənmiş öyrənir. Bu dövrdə yazdığı bir sıra tənqid, nəzəri məqalələri və «Tərlan» romanı göstərir ki, o, artıq özü-nəməxsus üslubu, ifadə tərzi, müəyyən yaradıcılıq planları olan yetkin bir yazıçıdır.

Mühitlə, yazıçı ilə birlikdə onun qəhrəmanları da dəyişir. «Daşqın» romanında əlində silah yenı hakimiyyətin qələbəsi uğrunda ölüm-dirim mübarizəsi aparan qəhrəmanları indi tamamilə başqa bir cəbhədə görürük. İndiki şəraitdə bu qəhrəmanların qarşısında hakimiyyəti möhkəmləndirmək, idarə etmək, kənddə xüsusi keçid forması olan kollektivləşməni başa çatdırmaq, savadsızlığa, köhnə adət və ənənələrə qarşı mübarizə aparmaq kimi çətin, vacib tələblər dururdu. Bu tədbirləri həyata keçirmək bir də ona görə çətin idi ki, yenı şəraitdə köhnə cəmiyyətin tərəfdarları öz simasını dəyişmiş, daha qorxulu və daha hiyləgər mübarizə usullarına keçmişdi. Onların bir hissəsi xalqdan qaçaraq məşələrdə gizlənir, quldur dəstələri təşkil edir, qabaqcıl ziyanlıları, təsərrüfat rəhbərlərini öldürür, bir hissəsi isə yoxsul, muzdur cildinə girərək yeni quruluşun tərəfdarlarına çevrilir, müxtəlif vəzifələrə soxulur, gizli və məkrili yollarla kənddə həyata keçirilən yenı təd-

birləri pozmağa, təsərrüfatı dağıtmaya çalışırlar.

«Tərlan» romanı məhz belə bir çətin, mürekkeb, tarixi mübarul-zənin təsvirinə həsr olunmuşdur. Romanda əsas üstün qüvvə öz hüquqlarını başa düşmüş zəhmətkeş xalq və onların kənddəki fəaliyyətini təmsil edən Tərlan, Mürsəl kişi, Nadir, Məryəm, Səriyyə, Sədəf, Xanlar, Həmid kişi qabaqcıl adamlardır.

Ösrdə təsvir olunan hadisələrin gedişindən aydın olur ki, başda Fərman bəy olmaqla Mahmut İsinaylov, Şamil kimi köhnə quruluşun tərəfdarları hələ çox qüvvəli olmasına baxmayaraq, yeni kənd əldə edilən bütün nailiyyətlərin keşiyində durmağa qadir olan mətin mübarizlər ordusu yetirməşdir. Bu ordunun an cəsur əsgərlərindən biri də gözəl sıfətləri ilə həminin hörmətini qazanmış kənd müəllimi Tərlanıdır. Yəzici onun simasında bütün varlığı ilə xalqına bağlı, onun səadəti və xoşbəxtliyi yolunda canını qurban verməyə hazır, yeni quruluşa, mənsub olduğu cəmiyyətə son nöfəsinə kimli sadıq olan mübariz kənd ziyanlarının bir sira müsbət, səciyyəvi xüsusiyyətlərini ümumiləşdirmişdir.

Tərlan çox ağır bir şəraitdə fəaliyyət göstərir. Kənddə kolxoz yenice təşkil edilmişdir. Təsərrüfat dağının haldadır. Hələlik xüsusu mülkiyyətçilik meylindən xilas ola bilməyən kəndlilər yeni quruluşa şübhə və tərəddüdə yanaşır, dini cəhalətin, feodal-patriarxal münasibətlərin təsirindən tamamilə ayrıla bilmirlər. Texniki gerilik, tez-tez baş verən təbii fəlakətlər (daşqın, yanğınlar) vəziyyəti daha da ağırlaşdırır. Yenilik hər addımda güclü müqavimətə rast gəlir. Düşmənələr öz planlarını həyata keçirənək üçün hər cür təxribat vasitələrə əl atırlar. Belə təxribat dəstolordan birinin başında kəndin köhnə ağası, adı-sarı, mülkiyyəti əlindən çıxdıqdan sonra qaçıb məşələrə çəkilmiş, quldurluqla məşğul olan Fərman bəy durur. O, kəndə işləməyə gələn gənc həkim Şərifzadəni yolda vəhşicəsinə öldürüb, onun sənədlərini, şəxsi vəsiqəsini, vaxtı ilə tibb institutundan qovulmuş öz ələltisi Mahmudə verir: onu həkim Fazıl Şərifzadə adı ilə Tərlana və başqalarına qarşı mübarizə aparmaq üçün kəndə göndərir.

Maskalanmış Mahmud uzun müddət gizlicə pozuculuq işi aparır. Tərlanı və kəndin başqa rəhbərlərini xalq arasında hörmətdən salmağa cəhd edir, yeni quruluşdan narazi olan düşmən ünsürləri başına yığır. O, Tərlanı mənəvi cəhətdən daha da sarsıtmaq üçün mülkədar oğlu Şamilin köməyi ilə onun ailəsinə əl atır, arvadı Səriyyəyə gizli imzalarla məhəbbət məktubları yazar.

Belə ağır, mürəkkəb bir şəraitdə mübarizə aparan Tərlan öz mətanətini, sayılığını, səbir və təmkinini itirmir. O hər yerdə şəraitin

tələbinə görə hərəkət edir, müvəffəqiyyətsizliyə rast gəldikdə ruhdan düşmür, yeri gəldikdə öz şəxsi mənafeyini xalq işinə, ictimai ideallara qurban verməyi bacarır. Tərlana ən çətin anlarda tuh verən, onu mübarizəyə aparan əsas qüvvə isə kənddəki siyasetinin düzgünlüyünə və uğrunda mübarizə apardığı işin labüb qələbəsinə olan sarsılmaz inamıdır. O özü bu inamla yaşadıgi kimi başqalarına da onu aşılamağı bacarır. Tərlan həmçinin təmiz əxlaqlı, xeyirxah təbiətli, prinsipial, qayğı keş bir insandır. Bütün bu yüksək siyasi, mənəvi, əxlaqi keyfiyyətlərinə görə kəndlilər Tərlanı sevir, ona inanır arxasınca gedirlər.

Tərlanın sinfi düşmənə qarşı mübarizəsi ancaq öz kəndləri daxilində məhdudlaşış qalmır. Əksinqilabçı qüvvələr dini möcüzə adlandırmaqları, əslində isə məkrli siyasi məqsədlər güdən «Bildili imam» əhvalatını təşkil etdikləri vaxt yeni hökümət düşmənin bu riyakar planını ifşa etmək üçün, başqa təcrübəli, inanılmış kənd qabaqcılları ilə bərabər, Tərlanı da köməyə çağırır. Ona tapşırılan vəzifənin olduqca çətin və məsəliyyətli bir iş olduğunu yaxşı başa düşən Tərlan ehtiyatla hərəkət edir, məharətlə təşkil edilmiş bu «komediya»nın əsil məqsədlərini tədricən xalqa aydınlaşdırır. O, burada, vaxtı ilə xaricə qaçmış, ındı isə düşmən tərəfin təbliğatçısı kimi çıxış edən kəndlilərilə üz-üzə gəlir. Bütün varlığı ilə mənsub olduğu cəmiyyətə və xalqına sədaqətlə olan Tərlan belə çətin bir vaxtda qətiyyən tərəddüd etmir: Vətən xəm çıxmış adamları ifşa edib istintaq üçün dövlət orqanlarının ixtiyarına verir. Bu hadisədən sonra Tərlanın mübariz surəti oxucunun gözündə daha da böyükür.

Romanda Tərlandan sonra nəzəri cəlb edən ikinci əsas surət onunla çiyn-çiynə kənddə yeni quruculuq işlərinə başçılıq edən Mürsəl kişidir. O, savadsız olsa da, kəndlilər üçün kollektivləşmənin ən düzgün təsərrüfat yolu olduğunu yaxşı başa düşür. Buna görə də Mürsəl, kənddə gedən təsərrüfat və quruculuq işlərini namusla həyata keçirməyə çalışır, bütün işlərdə əzm və prinsipiallıq göstərir. Mürsəl kişinin kəndlilər arasında böyük hörməti və nüfuzu vardır. Çünkü kəndli psixologiyasını yaxşı bilən bu sadə, təvazökar, təmiz ürəkli adam həmişə zəhmətkeşlərin mənafeyini qoruyur, onların arzu və istəklərinə həssaslıqla yanaşır.

Romanda Tərlan və Mürsəl kişi də yanaşı yüksək mənəvi, əxlaqi keyfiyyətlərilə seçilən Nadir, Xanlar, Sədəf, Həmid, Məryəm, Ədhəm kişi, əsərin proloqunda verilmiş Fazıl Şərifzadə kimi müsbət surətlər də müvəffəqiyyətlidir.

«Tərlan» romanı, tarixi həqiqətə uyğun olaraq, kənddə kolxozi quruluşu və yeni həyat normaları uğrunda mübarizə aparan xalq kütlə-

lərinin qəlebəsi ilə bitir. Yeni quruluşun düşmənləri ifşa olunur. «Bitdili imamı» əhvalatı boşça çıxıldıqdan sonra Fərman bəy son ümidi də də itirərək yoldaşları ilə birlikdə xaricə qaçır. Yalançı Şərifzadə isə Tərlan tərəfindən öldürülür.

Mehdi Hüseynin yaradıcılığında müasir həyatın təsviri ilə yanashı, tarixi mövzular da geniş yer tutur. Onun tarixi hadisələrə həsr etdiyi ilk əsərləri içərisində «Komissar» povesti öz bədii dəyərinə görə nəzəri daha çox cəlb edir.

Bu povestdə Azərbaycan xalqının sədaqətli oğlu Məşədi bəy Əzizbəyovun həyat və fəaliyyətindən bəhs olunur. Səmimi, təsirli bir dildə yazılmış «Komissar» povestinin yaxşı cəhəti ondadır ki, müəllif M. Əzizbəyovun fəaliyyətini ölkəmizdə gedən ictimai mübarizələrlə vəhdətdə təsvir etmiş, onun həyatı ilə bağlı olan faktlardan ən vaciblərini seçmişdir.

Ösər bir-birini tamamlayan kiçik hekayələr şəklində yazılmışdır. Bu hekayələrdə M. Əzizbəyovun geniş fəaliyyətinin müxtəlif dövrləri, müxtəlif cəhətləri təsvir olunur. Uşaqlıq illərini Bakıda keçirən M. Əzizbəyovu sonralar Peterburqda ali təhsil alan bir tələbə kimi görürük. O burada gizli tələbə dərnəkləri ilə əlaqəyə girir, inqilabi ideyalarla tanış olur, ilk mübarizə dərsi keçir, şübhəli fəaliyyət üstündə həbs edilir və ağır təhqirlərə məruz qalır. Bakıya qayıtdıqdan sonra M. Əzizbəyov artıq bütün həyatını fehlə sinfinin və zəhmətkeş kütlələrin azadlığı uğrunda mübarizə işinə bağlayır. Bundan sonra ona tez-tez zavodlarda, fehlə yığıncaqlarında, teatr, maarif işçiləri arasında rast gelirik. Çox keçmədən fehlə hərəkatının təşkilatçılarından və rəhbərlərindən biri kimi tanınan M. Əzizbəyov öz yaxın dostları və məsləkdaşları ilə birlikdə yeni cəmiyyət uğrunda mübarizəyə istiqamət verir, mürtəcə dairələr tərəfindən təşkil edilmiş milli qırğının qarşısını almağa çalışır. Beləliklə, o, adı bir mühəndis vəzifəsindən görkəmli dövlət xadimi səviyyəsinə yüksəlir.

M. Əzizbəyov həmçinin yaxşı ailə başçısı, xeyirxah dost və səmimi bir insandır. Onun öz anası Səlimnaza, dağlardar Qulam dayıya, qəzetsatan uşağa olan səmimi münasibətini, böyük şair Sabırə dostluğun göstərən səhifələr povestin ən təsirli, yadda qalan səhnələridir. Son nəfəsinə kimi zəhmətkeş kütlələrin haqq işinə sadıq olan, onun düşmənlərinə qarşı barışmaz mübarizə aparan M. Əzizbəyov gözlerimiz önündə əsil xalq rəhbəri və ictimai xadimi kimi canlanır, yadda qalır.

\*\*\*

Mehdi Hüseyn çoxcəhətli yaradıcılığı malik bir sənətkardır. O, ədəbiyyatın başqa sahələri ilə bərabər, dramaturgiya ilə də yaxından

məşgül olmuş və 1938-1944-cü illər arasında «Şöhrət», «Şamil», «Nizami», «Cavanşir», «İntizar» pyeslərini yazmışdır.

Kollektivləşmə dövründə ölkəmizin həyatında baş verən iqtisadi-siyasi hadisələrdən və hər cür çətin şəraitdə yeni həyat quruculuğunun keşiyində durmağa qadir olan adamlarımızın daxili və xarici düşmənlərə qarşı mübarizəsindən bəhs edən «Şöhrət» pyesində hadisələr sərhəd boyundakı bir kənddə cərəyan edir. Kənddə yeni quruluşun getdikcə möhkəmləndiyini görən düşmən quruculuq işlərini pozmaq üçün qaćqın mühacirlərdən dəstələr təşkil edib, onları gizli yollarla Arazın bu tayına keçməsinə nail olurlar. Onlar düşmənə satılmış İmranın köməyi ilə öz niyyətlərini həyata keçirməyə çalışırlar. Lakin düşmənin planları boşça çıxır. Kəndlilər qəhrəman sərhədçilərlə əl-ələ verib xaricdən gələn quldurları və onlara satılmış daxili düşmənləri tamamılık məhv edirlər. Əsərdə müsbət surətlər vardır. Bunlar təmiz mənəviyyatlı, işgüzar, vətəninə, xalqına, sədaqətli, fədakar adamlardır.

M.Hüseynin tarixi mövzuda yazılmış pyesləri dramaturgiyamızın tarixində xüsusi yer tutur. Bu əsərlərin əsasında xalq və qəhrəman, xalq və saray, xalq və hökmədar problemləri dayanır. Həm ilk tarixi dramımız olan «Nadir şah»da, həm də ondan sonra gələn əsərlərdə dramaturqlarımız tarixdə xalq və qəhrəman probleminə orijinal mövqelərdən yanaşmış, onu öz dünyagörüşlərinə, ictimai-bədii məramlarına uyğun şəkildə həll etməyə çalışmışlar. Məhz bu cəhətdən görkəmli ədibimiz M.Hüseynin «Şamil», «Nizami», «Cavanşir» əsərləri xüsusi maraq doğurur.

M.Hüseyn tarix və yazıçı, tarix və sənət, tarix və xalq, tarix və qəhrəman problemlərini yaxşı bilən, bütünlükdə sənətkar və tarix anlayışına çox ciddi yanaşan, sağlam məfkurəli, nəzəri cəhətdən hazırlıqlı yazıçılarımızdan biri olmuşdur. Onun bu problemlər haqqında məraqlı, orijinal mühakimələri, aydın, prinsipial konsepsiyası vardı. O, belə hesab edirdi ki, «yazıcının ən birinci obyekti insan və onun həyatıdır. ən birinci qəhrəmanı isə xalq və onun mübarizəsidir». Xalqın mənəviyyatını, mübarizəsini düzgün dərk etmək üçün onun keçmişini, ictimai-siyasi təsisatını, tarixini dərindən öyrənmək lazımdır. Yazıçı, həm də bütün məqamlarda tarixə obyektiv yanaşmalı, onun mütərəqqi məzmununa, fəlsəfi mahiyyətinə sadiq qalmalıdır. «Yazıcının tarixə münasibətində başlıca prinsip tarixi həqiqətin mahiyyətini tam mənası ilə mühafizə edib göstərməkdən ibarətdir». M.Hüseyn həm ümumi yaradıcılığında, həm də dram əsərlərində məhz bu prinsipləri rəhbər tutmuş, dövrünün tanınmış, mötəbər sənətkarlarından biri səviyyəsinə yüksəlmişdir.

M.Hüseyin «Şamil» adlı ilk tarixi dramını 1940-1941-ci illərdə yazmışdır. Qeyd etmək lazımdır ki, həm ideya, ictimai məzmun, həm də sənətkarlıq cəhətdən Azərbaycan dramaturgiyasının ən yaxşı nümunələrinindən biri olan bu əsər məlum səbəblər üzündən uzun müddət çap olunmamış, təhlil və tədqiqatdan kənardə qalmışdır. Pyesin indiyədək tamaşaşa qoyulmasına da təəssüf doğurur və şübhəsiz, bu işdə teatr sənətimizin də ciddi nöqsanı vardır.

«Şamil» dramının inövzusu Çar Rusyasının işgalçi ordularına qarşı iyirmi beş ilə yaxın mərdliklə mübarizə aparmış, öz azadlıq və istiqlaliyyətlərini qorumaq üçün böyük bir imperiyaya mətanətlə müqavimət göstərmiş Dağıstan xalqlarının milli azadlıq hərəkatından alınmışdır. Müəllif qələmə aldığı dövrə, ictimai-siyasi problemlərə, geniş və mürəkkəb tarixi hadisələrə sənətkar gözü ilə baxmış, onlara yeni bədii məzminun vermiş, yüksək vətənpərvərlik və qəhrəmanlıq duyguları ifadə edən, aydın tendensiyalı ideya və məzmun cəhətdən müasir mündəricəli bir əsər yazmışdır.

Pyesdə təsvir olunan hadisələrin və dramatik konfliktin əsasında xalq qəhrəmanı Şeyx Şamil, onun yaxın silahdaşları dayanır. Şamilin sırasında dramaturq yadelli işgalçılara qarşı ölüm-dirim mübarizəsinə qalxmış mərd, əyilməz Dağıstan xalqlarının ən nəcib, ən ali xüsusiyyətlərini ümmükləşdirmişdir. Şamil onu böyük sərkərdə, ədalətli dövlət başçısı, müdrik insan, dönməz mübariz, yüksək mənəviyyata, bütöv tobiətə malik bir şəxsiyyət kimi tanıdan, ucaldan, təkcə doğma vətənində deyil, bütün dünyada ona şöhrət qazandıran xüsusiyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri üstündə böyüdüyü vətən torpağından, mənsub olduğu xalqdan, yolunda hər cür fədakarlığa hazır olduğu elindən-obasından götürmüştür.

Şamil, hər şeydən əvvəl, onu yetişdirən, tərbiyə edən xalqın oğlu, övladıdır. Elə bir xalqın ki, öz əzmi, iradəsi, azadlıq meyllərilə həm dostlarını, həm də düşmənlərini heyran qoymuşdu. Hamiya sübut etmişdi ki, dünyada böyük-kiçik xalq yoxdur, qeyrətli, qeyrətsiz xalq var. Qeyrət isə hər cür sərvətdən, silahdan, təzyiq və zordan yüksəkdir, güclüdür. Qeyrətli xalq qarşısına çıxan bütün sınaqlardan, ağır tarixi imtahanlardan çıxmaga, həmişə, hər yerdə ləyaqətini qoruyub saxlamağa qadirdir, ölməz və möglubedilməzdir. Pyesin əsas obrazlarından biri olan rus zabiti Tamarinin dediyi kimi: «Bu xalq ölər, əyilməz». Bunu çar hökumətinin mürtəce işgalçılıq siyasetini canla-başla yerinə yetirməyə çalışan, dağlıların qatı düşməni olan mürtəce rus generalı da etiraf edir: «Qafqaz – böyük və sarsılmaz bir qaladır. Bu xalqın yarısı əlində silah bizi müqavimət göstərir... Biz uca dağların qoy-

nundakı azad qartallarla vuruşurulq».

Şamilin mübarizə meydanına, özünün dediyi kimi: «el dərdi, vətən dərdi» gətirir. O, mənsub olduğu xalqın xarakterini, mənəviyyatını, istek və arzularını yaxşı bilir, onun mərdliyinə, qeyrətinə ürəkdən inanır, çətin anlarda, milli azadlıq uğrunda apardığı uzun və ağır mübarizənin bütün mərhələlərində ancaq ona arxalanır, ondan qüvvət alır. Onun dəyişməz əqidəsi, əsas şüarı belədir: «Mənim üçün xalq bütün qanunlardan yüksəkdə durur».

Bir insan, bir xalq qəhrəmanı kimi Şamilin xarakterini müəyyən-ləşdirən birinci və başlıca xüsusiyyət vətənpərvərlikdir. Onun ainalı, idealı, ən müqəddəs səcdəgahı vətəndir. Onun nəzərində həyatın və insanlığın mənası vətənə ləyaqətlə xidmət etməkdən, vətən üçün yaşınaqdan ibarətdir. Buna görə də o, vətən torpağının hər bir qarışı üçün tərəddüb etmədən canını, malını, hətta doğma balalarını belə qurban verməyə hazırlıdır. Şamilə görə ağır gündə, vətən öz övladlarından imdad istəyəndə kim onun harayına səs vermirsə, köməyinə gəlmirsə o, kişi deyildir, yediyi çörək ona haraındır. O, istəkli oğlu Qazi Məhəmmədi cəbhəyə, qanlı döyüşlərə göndərəndə deyir: «Mən öz canından qorxan kişilərə düşmənəm, oğul... çörək yalnız mərd insanlara halaldır. Get, vətən bizdən imdad istəyir... Unutma ki, ölüm xəbərin məni ağladar, amma basıldığını eşitsəm, ölərəm»

Şamil üçün vətən təkcə doğulduğun, üstündə yaşadığın torpaq, doğma yurd, ocaq deyildir, həm də şərəf, namus rəmziidir. Vətəni itirmək, kölə kimi əsarət altında yaşamaq ölümə bərabərdir. O, deyir: «Mən dünyada iki sözə düşmənəm: bir əzilmək, bir də tabe olmaq sözünə». Vətən, ya ölüm. Azadlıq idealı ilə yaşayan insan üçün başqa yol yoxdur. Şamil vətəni, doğma yurdunu pula, şöhrətə satanlara, öz şəxsi mənəfeyini xalqın taleyindən üstün tutanlara, müharibə adı altında adam soyanlara, quldurluqla məşğul olanlara dərin nifrat bəsləyir, onlarla son dərəcə sərt, amansız rəftar edir. O, vətən uğrunda mübarizədə onunla bir sıradə dayananlara dənə-dənə xəbərdarlıq edir: «Şamil qənimət almaq üçün vuruşmayırlar. Öz ana torpağını qoruyur».

Şamilin doğma xalqından əxz etdiyi yüksək mənəvi-əxlaqi keyfiyyətlərdən biri igidlik, qəhrəmanlıqdır. Bütün xalq - dostları da, düşmənləri də onu mərd, mübariz, cəsarətli, ölümən qorxmayan, heç vaxt təmkinini, ləyaqətini itirməyən, ədalətli, sözü, əməli bütöv bir insan, böyük şəxsiyyət, «əyilməz dağ qartalı», «dağlıların azad sultanı» kimi tanıyor, ona həmişə dərin hörmət və ehtiramla yanaşırlar. Onun haqqında söhbət düşəndə deyirlər: «Şamil dava meydanına girəndə qorxudan adamın dodağı çatlayır. Nərə çəkəndə yer-göy titrəyir..

Dağıstan igidlərinin hamisini qırmaq olar, ancaq Şeyx Şamilin inadından döndərmək olmaz... Belə bir qəhrəmanı olan xalq xoşbəxtidir».

Şamilin qəhrəmanlığı adı, təsadüfi qəhrəmanlıq deyildir. Vətən və xalq taleyi ilə bağlı milli, bəşəri ləyaqət hissindən, aydın ictimai-siyasi mübarizə programından, yüksək mənəvi-əxlaqi keyfiyyətdən, millətinə həmişə azad, xoşbəxt görmək arzusundan doğan, nəcib, ali bir məqsədə, xeyirxah qayə və ideallara xidmət edən bir qəhrəmanlıqdır. Şamilə görə qəhrəmanlıq böyük əməl, fədakarlıq, xalqına, doğma yurduna təmənnasız qayğı deməkdir. Mübarizədə məqsədsiz qəhrəmanlıq, qayəsiz ölüm milli nicat, qurtuluş yolu deyil, faydasız, lazımsız bir işdir. «Geləcək nəsillərin dərdini düşünməyən bir igidin həyatı mənasızdır».

Şamil igidliyi, qəhrəmanlığı həm də namus, qeyrət nişanəsi, yüksək insani məziyyət kimi qiymətləndirir. O, naibi, yaxın silahdaşı Hacı Muradı xüsusi bir təşşirli düşmənlərin yanına göndərərkən deyir «İnsan adlanan məxluq üçün birinci şərt – igidlikdir... Nifrətə layiq olan birinci şey – qorxaqlıq . Get: ya ölüm, ya qalibiyət. Başqa yolumuz yoxdur. Zəiflik və qorxaqlıq heç bir zaman, heç kimi xilas etməmişdir. Hacı Murad, inan ki, ikibaşlı qartalın qanadları bizim iti qılınclarımıza dəyib parça-parça olacaqdır!..»

Şamilin qəhrəmanlığı cyni zamanda xalqına xas olan ən gözəl sıfətləri – milli adət-ənənələri, qürur və ləyaqət hissini, düşüncə tərzini özündə əks etdirən, xəbəslilikdən, hiylədən, riyadan uzaq bir qəhrəmanlıqdır. O, həm xalqa münasibətdə, həm də düşmənlərinə qarşı mübarizədə ancaq açıq, mərd, humanist qanunlara əsaslanır və atrafinə toplaşmış igidlərdən də bunu tələb edir. Bu cəhətdən dağlılar arasında böyük şöhrət qazanmış, adı həmişə, hər yerdə çar işgalçılарını lərzəyə salan, igidlikdə, qəhrəmanlıqda Şamildən heç də geridə qalmayan Hacı Muradin onun haqqında rus zabitinə dediyi sözlər çox səciyyəvidir. «Biz hiylə sevmərik. Müridlərimdən kim düşməni arxadan vursa, mən onu danlaram... Şamil də belədir. O, böyük sərkərdədir. O, bizim dağların hər bir cığırını tanır... O, bir dəfə mənə dedi ki: «Hacı Murad, hiylədən əl çək, düşmənləri aldatma, çünkü onlar sənə hörmət eləməz-lər. Öz xalqın da sənə inanmaz. Mən də səndən əl çəkərəm. Hiylə mərd adamlara yaraşmaz».

M. Hüseynin təsvir etdiyi Şamil qeyd etdiyimiz ali keyfiyyətlərlə yanaşı xeyirxah təbiətə, yüksək ədalət hissine malik bir şəxsliyyətdir. O, mübarizə meydanına atıldığı ilk günlərdən ta ömrünün sonuna kimi haqqın, ədalətin tərəfində dayanır, zəhmətkeş xalq kütlərinin, əzilən insanların pənahı, ümidi, müdafiəçisi kimi çıxış edir. Şamil təkcə iş-

ğalçıların deyil, həm də daxildə xalqı soyub talayanların, yerli xanların, istismarçıların düşmənidir. O, xalqın hesabına yaşıyan, lakin dar ayaqda onu sahibsiz qoyan, ona xəyanət eləyən adamlara qarşı daha amansızdır. Şamil belə adamları xarici düşmənlərdən də pis, qorxulu hesab edir. O, vətənin ən ağır günlərində, müharibə meydanında xalqa xəyanət etmiş Avar xanı Səidə ölüm ittihamı oxuyarkən deyir: «Avar xanlarının ən axırıcı yadigarı sən Səid... Onlar xalqı əzdilər, təkçə özlərini doydurub, ölkəni aclar, səfillər yuvasına çevirdilər. Mən buna dözmədim... Onların hamisini qılıncdan keçirdib, günahsız xalqın canını qurtardım. İndi də sənmi onları əvez etmək fikrindəydim..?»

Şamil müdrik el ağsaqqalı, dərin idrak, düşüncə sahibidir. Onun təfəkkürü xolastikadan, fanatizmdən azaddır. O, hər cür dini və milli ədavətdən, ayrı-seçkilikdən uzaq bir şəxsiyyətdir. Şamil ruhaniliyin mənasını, ümumiyyətlə dinə xidməti, hər şeydən əvvəl, insana, vətənə, azadlıq ideallarına xidmətdə görür, qiymətləndirir. O, dini əxlaqın, dini görüşlərin başqa cür təlimini, dərkini rədd edir və onu köləlik, istismar, şəxsi gəlir, nadanlıq, fanatizm vasitəsinə çevirənlərə qarşı qətiyyətlə mübarizə aparır, onları «müftə çörəyə dadanmış» yaramazlar adlandırır.

Şamilin belə adamlara münasibətini aydın təsəvvür etmək üçün onun dağlıların milli azadlıq hərəkatına xəyanət edən, istismara, köləliyə, maddi ağalığa rəvac verən, xalqın qanını soran hakim təbəqələrlə məfkurəcə eyni cəbhədə dayanan Qazi ilə görüş səhnəsində dediyi sözlərlə tanış olmaq kifayətdir:

«Şamil – (nifrətlə) Bu Qazi deyil, ağızı otlu heyvandır...

Qazi – Xadim ədyan üçün bu təhqirat şərən məqbul deyil, imam.

Şamil – Xadim ədyan... Xadim ədyan – Axmaq! Sənin borcun dinə yox, insana qulluq etməkdədir. Bu əmmamənin altındakı başdırımı, yoxsa saman çuvalıdır mı?

Qazi – Mənim günahım nədir, imam həzrətləri?

Şamil – Sən bilirsənmi avar xanlarının başı nə üçün kəsildi?

Qazi – Bilirom, əlbəttə bilirom, imam.

Şamil – Bilsəydin, öz başının da qədrini bilərdin.

Qazi - Onlar dın İsləminin düşməni idi.

Şamil – Onlar xalqın düşməni idi. Get, o sarığı çıxart, körpəli analara deyin, qoy bölüşdürüb uşaq əskisi eləsinlər. Bundan sonra fikirləşəndə topuğunla yox, başınlı düşünməyi öyrən. Cəbhələrdə qanını axıdan xalqın sənə veriləsi müftə çörəyi yoxdur. Get, itin qanına əl bulaşdırımağa nə həvəsim var, nə də vaxtim».

Şamil milli ədavətə, xalqlar arasında ayrı-seçkilik ideyasına da

eyni dərəcədə mənfi münasibət bəsləyir. O, insanları milli fərqiñə, milli mənsubiyətinə görə deyil, ləyaqətinə, əməlinə, haqqı, ədalət, azadlıq, müstəqillik uğrunda mübarizə ideyalarına münasibətinə, yüksək mənəvi-əxlaqı keyfiyyətinə görə bir-birindən ayırrı, üstün tutur. Şamil doğma vətəninin və xalqının şərəfi, ləyaqəti uğrunda çarpişarkən ona kömək əli uzadanların, rəğbat bəsləyənlərin milli mənsubiyətindən asılı olmayaraq, hamisini özüne yaxın silahdaş, dost hesab edir. O, çar hökumətinin işgalçi siyasətinə, qanlı, ədalətsiz müharibələrə eturaz, nifrət əlaməti olaraq dağlıların tərəfinə keçmiş rus zabiti və şairi Tamarinə deyir: «Mənimlə bərabər qılınc çalmaq istəsən, din ayrlığı, mülət ayrılığı bizim dostluğumuza mane ola bilməz».

«Şamil» əsərində təsvir olunan Hacı Murad, Soltan, General, Tamarin, Rayovski kimi orijinal, fərdi simaları ilə seçilən, yadda qalan obrazların da xarakteri, daxili ələmi xalqa, onun azadlıq uğrunda mübarizə ideallarına münasibətdə açılır, müəyyənlenəşir.

M.Hüseynin ikinci tarixi dramı «Nizami» adlanır. Nizami mövzusunda bədii əsər yazmaq hər bir yazıçıdan xüsusi istedad, cəsarət, böyük məsuliyyət hissi tələb edir. Çünkü Nizami Gəncəvi dünya ədəbiyyatı tarixində nadir simalardan biridir. Onun ədəbi irsi müəyyəyen milli, coğrafi zəmin, tarixi məkan və zaman daxilində yaranıb formalaşsa da, əhatə dairəsinə, öz məna və mündəricəsinə görə ölməz bəşəri məzmuna malikdir. Yárarıngı dövrdən səkkiz yüz ildən çox keçdiyinə baxmayaraq bu gün də tezə və orijinaldır. Yüksek əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyidir. Heç vaxt qiymətini, poetik təsirini itirməyən əvan söz, fikir, hikmət xəzinəsidir.

Nizamının adı, şəxsiyyəti, dərin bədii və fəlsəfi təfəkkürün təzahürü olan poemaları əsrlər boyu sənətsevərlərin, yazıçı və mütefəkkirlərin diqqətini cəlb etmiş, kamal, idrak, mərifət sahiblərinin hörmət və rəğbatını qazanmış, haqqında saysız-hesabsız elmi, bədii əsərlər yazılmışdır. Xalqımızın şanlı keçmişinə, onun yetişdirdiyi ölməz tarixi şəxsiyyətlərə həmişə böyük maraq göstərən, məhəbbətlə yanaşan M.Hüseyn də bu zəngin mövzudan kənardı qalmamış və özünün məşhur «Nizami» dramını yazımışdır. Əsərdə təsvir olunan hadisələr Nizamının həyatına və yaşadıǵı dövrə aid faktlara, tarixi həqiqətə əsas-lansa da, burada yazıçının poetik axtarışları, yaradıcı təxəyyülü daha üstün yer tutur

Adından göründüyü kimi dramın baş qəhrəmanı Nizamidir. Müəllif onun mənəvi dünyasını, içtimai fealiyyətini və fərdi həyatını daha çox üç problem ətrafında ümumiləşdirməyə çalışmışdır. M.Hüseynin yaratdığı Nizamı dərin elmi, fəlsəfi, poetik dühası ilə dövrünün

bütün sənətkarlarından yüksəkdə dayanan böyük şair, həmişə doğma yurdunun və xalqının taleyini düşünən, onun hüquq və şərəfini ləya-qatlı müdafiə edən mütəfəkkir bir şəxsiyyət, həm də bütün varlığı ilə sevən və bu məhəbbəti öz həyatının məzинunu, ilhamının tükəməz nüənbəyi hesab edən bir aşiqdir.

«Nizami» dramında əsas qayə, aparıcı ideya vətənpərvərlilikdir. Yaziçi Nizami obrazının bir şair, vətəndaş, aşiq kimi xarakterini, içtimai arzu və əməllərini məhz bu ideyanın işığında, axarında açır, təmamlayıır. Məlumdur ki, Nizami bütün ömri boyu saraylardan, hakimi təbəqələrin xüsusi himayədarlığından kənarda yaşamışdır. Böyük şair həmişə öz yoxsul komasını, kasib süfrəsini saraylardan, zəngin şah süfrəsindən üstün tutmuş və bunu əsərlərində dönə-dönə qürurla qeyd etmişdir. «Nizami» dramında M. Hüseyn məhz bu tarixi həqiqətə əsaslanaraq sənətkar və saray, sənətkar və vətən, sənətkar və xalq problemlərini qoymuş və onların kamil bədii həllini vermişdir.

Yaziçi Nizamini dövrünün Məhsəti, Qivamı, Munis kimi tanınmış şairlərinin əhatəsində, onlarla müqayisədə təsvir edir. Bu müqayisələr göstərir ki, Nizami «tufanlı, qaranlıq gecələrə nur saçan» nadir istedad sahibi olmaqla yanaşı, həm də yüksək bəşəri qayğılarla yaşıyan, xeyirxah, humanist təbiətə malik, «heç kimə qul olmaq istəməyən» məğrur, mübariz bir insandır. O öz səadətini, xoşbəxtliyini cahcəlalda, şan-şöhrətdə deyil, «xalqın qəlbində yaşamaqda», «yer üzündə insanların kədərini azaltmaq üçün» çarpışınaqda, «ümidsizlərə, gözü yaşlılara, dərdi-səri olan bütün məzlunlara sevinc paylamaqda» görür.

Ümumiyyətlə, o, elə bir sənətkardır ki, onun «gözlərində oxunan məhəbbəti bütün insanlar arasında bölüşdürüslər hamiya pay düşər».

Şair öz içtimai məramından, poetik qayəsindən danışarkən deyir: «Ümidsız olmaq acizlikdəndir, insan yer üzünə səadət üçün gəlir... Səadət isə öz-özünə yaranmaz, onu biz yaratmalıyıq... hər qaranlıq gecənin günəşli bir gündüzü var. İnsan əsl həyatın mənasını, dünyanın sırlarını, hər şeyi, hər şeyi zəhmətdə köşf edəcəkdir... Mən insan kədərinə qalib gələcəyəm. Məni oxuyanların qəlbindəki ümidsizlik yox olub gedəcəkdir. Mən buna inanıram. Zaman gələr, mənim qurdüğüm şeir sarayını gələcəyin ustaları tikib tamamlayar. Mən yalnız böyük ümidiłdən ilham alıb sevinirəm»

Nizaminin bir şair kimi böyüklüyü, əzəməti, hər şeydən əvvəl, vətənlə, xalqla qırılmaz tellərlə bağlı bir sənətkar olmasına dadır. Onun saraylara, dövrün hökmədarlarına, ümumiyyətlə, hakim dünyaya və içtimai haqsızlığın bütün formalarına münasibətinin əsasında ancaq və

ancaq bu anlayış, bu yüksək insanı keyfiyyət dayanır. O, zəmanəsinin, ətrafında baş verən hadisələrə, qarşılaşdığı tarixi şəxsiyyətlərə ancaq bu nöqtədən, bu konsepsiyanın çıxış edərək qiymət verir. O, şəhərin, sənətin mənasını da ilk növbədə vətənə, xalqa xidmətdə görür, arayır.

M. Hüseynin yaratdığı Nizami elinə-obsasına, doğma torpagına ürəkdən vurğun, onun hər qarışımı dörün məhəbbətlə sevən atosun bu vətənpərvərdir. O, vətənilə fəxr edir. Gəncə, Bərdə kimi füsunkar bir yurdun oğlu, övladı olduğu üçün qürur, iftixar hissi keçirdir, onun al-əlvan hüsnünü, gözəl, kömül oxşayan təbiətini tərənnüm etməyi özü üçün böyük xoşbəxtlik sayır. «Bərdəni seyr edən insanın gözləri heç bir zaman həyatdan doymavacaqdır. Ana yurdun bu qərib, bu ucuzbucaklıqla ləzəzərimi təriş etmək şan üçün böyük səadətdir» deyir. Bərdə ətrafına seyrə çıxanda gül-çiçəyə bələnmüş ana yurdun ətir saçan mənzərələri şairi ilhamla götürür, qəlbində dərəm vətənpərvələk duyuları oyadır və bu duyular poetik misralara, canlı, əlvən tabloya çevrilir:

Bərdə nə gözəldir, ah, nə göyçəkdir,  
Yazı da, qış da güldür, çiçəkdir...  
Oxuyur kəkliyi, ötür turacı,  
Qırqovul yuvası hər sərv ağacı.  
Səssizlik içində dincəlir gülşən,  
Torpağı azaddır qayğı, kədərdən.  
Quşlar yiğilarkən bu gözəl yurda,  
Quş südü istəsən, taparsan burda.  
Belə şux, sevimli gülşən harda var?  
Harda var xəzinə saçan bu diyar?

«Qayğıdan, kədərdən azad», «şux, sevimli», «xəzinə saçan» dil-bər vətəninin təhlükədə olduğunu, gözəl Bərdənin yağılar tərəfindən işgal ediləcəyini eşidəndə Nizaminin ürəyi qana dönür, kədər və qüssə ilə çırpinır. Vətən darda olan günlərdə o, əsil vətəndaş, müdrik, cəsarətli xalq xadimi kimi mübarizə meydanına atılır, dəyanət, qəhrəmanlıq, namus və qeyrət rəmziన, elmin ali istək və arzularının həqiqi təmsilçisini, müdafiəcisinə çevirir. Onun hər sözü, müraciəti xalqın qəlbində dərhal öks-səda verir, inamını, gücünü artırır, adamları ayağa qaldırır, səfərbər edir, düşmənlərə qarşı mübarizəyə ruhlandırır. Şair vətəni müdafiə üçün ayağa qalxmış, «bız dava meydanına gedəndə sənİN sözlərindən qüvvət alacağıq», «ölərik, amma basılmariq» deyən iğidlərə xeyir-dua verir, onları azadlıq yolunda çarışmada hünər göstərməyə, «əllərimi qılınc, sinələrim qalxan» eləməyə çağırır: «Qorx-

mayın, bura ölüm gətirənlərin son yeri, qəbiristandır. Bu torpağın oğulları hər şeydən yoxsul olsalar da, namusdan yoxsul deyildir. Eşidirsinizmi? «Ölərik, amma basılmarıq». Siz də eşidin igid dostlarım. Nizami yalnız Azərbaycan igidlərinin eşqi ilə yaşayır».

Nizami təkcə xalqı düşmənlərə qarşı mübarizəyə çağırmaqla, qələbəyə ruhlandırmaqla kifayətlənmir, eyni zamanda ölkənin hakimlərilə, şahları ilə görüşüb danışıqlar aparır, onların qarşısında vətəni əsarətdən, yağıların zülmündən, talanlardan xilas etmek üçün birləşmək, vahid, güclü, müstəqil Azərbaycan dövləti yaratmaq tələbini qoyur. Lakin onun niyyəti baş tutmur, gözəl arzuları daşa dəyir. Kütbein saray hakimlərinin, günlərini eyş-işrətdə, kef məclislərində keçirdən şahların vətənin birliliyi ideyasından, xalq, torpaq qeyrətini çəkmək anlayışından çox-çox uzaq olduğunu gördükde şair üsyan edir, qəlbi qəzəb və nifrət hissile alovlanır.

Bu cəhətdən Nizamının Şirvan hökmdarı ilə olan söhbətləri da-ha səciyyəvidir. Şair Bərdənin yağılar tərəfindən xarabazara çevrildiyi, talan və qarət edildiyi bir vaxtda Gəncə ətrafindakı vadilərə ova çıxmış şahı vətənə, ondan kömək, imdad gözləyən doğma qardaşlarına laqeyd yanaşmaqdə ittiham edir, bunu «on yerə parçalanmış doğma Azərbaycan torpağına», bu torpağı öz qanı ilə sulamış qəhrəman bir xalqa, əsrlər boyu sinəsi parça-parça olmuş yurdunu birləşdirməyə, düşmənlərdən qorumağa qadir olan ağıllı, ədalətli, igid bir hökmdar arzusu ilə yaşamış vətən övladlarına xəyanət kimi qiymətləndirir: «Ey hökmdar, gözəl Bərdəni yandırıb külə döndərdilər. Azərbaycanın dilbər guşələrindən biri də məhv olub getdi. Böyük bir ölkənin xəstə qəlbinə yenə sağalmaz bir yara vuruldu. Analar övladlarından, bacılar qardaşlarından ayrı düşdü. Odur, baxın, Bərdənin yaralı igidləri sizdən kömək istəyir. Qardaş qardaşdan kömək istəyir. Of, mənim elə bir qüvvətim olaydı ki, qılıncların xarabaya döndərdiyi vətəni qələm gücünə gülşənə çevireydim. Hanı elə bir hökmdar ki, bu xarabaları görərkən, üreyindən qopan ah səsi bütün dünyani titretsin?»

Nizami yaxşı başa düşür ki, ölkənin hökmdarları vətən qeyrətin-dən məhrum olmaqla yanaşı, həm də xalqın mütərəqqi meyllerini, «azad xəyallarını zəncirləməyə», onun yüksək idrak, poetik istedad sahibi olan mütərəqqi adamlarını itaətdə saxlamağa çalışan, bu mümkün olmayanda əzən, məhv edən amansız despotdular. «Şairlər peyğəmbəri Xaqanının qolu zəncirli bir qul» kimi məhbəsə atılması, «yurdumuzun böyük şəri Əbü'lulanın zindanda çürüdülməsi» buna aydın sübut idi. Elə buna görə də Nizami onu dönə-dönə saraya dəvət edən Şirvan hökmdarının bütün təkidlərini qətiyyətlə rədd edir, onun zalim-

liğini, qəddarlığını, xalqa zidd hərəkətləri cəsarətlə açıb üzünə çırçıprı. Şair bu hərəkətindən qəzəblənib onu da, əsərlərini də oda atmağı əmr edən saha nifrətlə deyir:

«Ey hökmədar, mən sənin zülmündən şikayət edən məzlumların ah-naləsiyəm. Mən parçalanmış bir ölkənin şikəst ürəyindən qopub gələn bir fəryadam. Mən «Sırlər xəzinəsi»ndə onların yüzdə birini demişəm. Mən bir güzgүyəm ki, sənin həqiqi sımanı göstərmışəm. Əgər sıfətin eybəcərdirsə, onun ləkəsini təmizlə. Bəs nə üçün güzgünü sindirirsən?».

Nizami həyatının və icimai, bədii fəaliyyətinin bütün mərhələlərində «vətəni gülşənə çevirmək» kimi yüksək humanist arzularla yaşayır. Onun Bərdə gözəli Afaqə olan təmiz, saf, romantik məhəbbəti də məhz bu idealla, amalla bağlıdır. Daha dəqiq desək, «Nizami» dramında vətən, xalq məhəbbəti ilə şəxsi məhəbbət üzvi surətdə birləşərək biri digərini tamamlayır. Ümumiyyətlə, Nizami bir aşiq, məhəbbət qəhrəmanı kimi dövrünün ləvvəsində dayanır. «Eşqdən başqa söz könlümə yaddır, ömrümün quşuna o bir qanaddır» - deyən şairin məhəbbəti şəxsi, fərdi anlayış çərçivəsində çox-çox kənara çıxır, yüksək insanı məzmun kəsb edir, icimai səadət, azadlıq, bərabərlik ideyaları ilə bağlanır.

Nizami qul, kəniz sözlərinə nifrat edir. «Mən özüm heç kimə qul olmaq istəmədiyim kimi, başqlarını da qul görmək istəmirəm» deyir. O, məhəbbətə, sevgiyə tükənməz ilham mənbəyi, insanı ucaldan, alılışdırın, tərbiyə edən nəcib, ülvi bir hiss kimi baxır, qiymətləndirir. Şairin məhəbbəti, ailə səadəti anlayışına necə yüksək qiymət verdiyini aydın təsəvvür etmək üçün onun həyatının son anlarını yaşayan Afaqı başı üzərində tanrıya müraciətlə dediyi kədərli, fəryad dolu monoloqla tanış olmaq kifayətdir: «Ey böyük tanrı, biz öz məhəbbətimizlə insanları əsrin çamurlığından nəhayətsiz göylərə, dibsiz fəzalara qədər yüksəltmək istərkən, sən öz fitmənlə nə üçün bizim səadət sarayıımızı uçurursan? Ey fələk, sənin gərdişin nə üçün rəqqasələr kimidir? Ey böyük yaradan, əgər sən yox deyilsənse, cavab ver. Bilirsənmi bu kimdir? Bu mənim Afaqımdır, gözlərim önündə böyük üfüqlər açan ilahi bir məhəbbətin canlı heykəlidir. Afaq, mənim qaranlıq daxmamı, soyuq evimi öz nəfəsilə isidən bir ocaqdır ki, «indi sən onu söndürmək istəyirsən».

«Nizami» dramında Qıvamı, Məshəti, Əbdək, Toğrul, Dəstəgül kimi obrazlar da müsbət planda, xalq taleyi ilə bağlı şəkildə təsvir olunmuşdur. Bu obrazlar içərisində, icimai çəkisinə, bədii kamilliyyinə görə, Məshəti və Əbdək xüsusiilə diqqətəlayiqdir. Məshəti dövrünün

qüsurlarını cəsarətlə qamçılayan məşhur şair, Əbdək isə böyük memar, tanınmış xalq qəhrəmanıdır. Onların hər ikisi həqiqəti, insani ləyaqəti, xalqın haqq səsini, azadlıq meyllorını müdafiə etdiyi üçün hakim təbəqələrin qəzəbənə düşçər olur, ağır təqiblərə, yersiz hücumlara məruz qalırlar.

Bəşəri ideallar carçası olan böyük şairimizin adına, şəxsiyyətinə, nadir istedad nümunəsi olan poetik ırsinə, onu yetişdirən ölkəyə, müdrik, qəhrəman xalqımızı dərin hörmət, məhəbbət hissilə yazılmış «Nizami» dramı bu gün də bədii, tərbiyəvi əhəmiyyətini itirməmişdir.

Böyük Vətən müharibəsinin qızığın çağında, 1943-44-cü illərdə yazılmış «Cavanşir» M.Hüseynin üçüncü tarixi dramıdır. Bu əsərdə müəllif tarixi hadisələrə tam müasirlilik duyğusu ilə yanaşmış, dövrün ruhuna, içumai tələblərinə uyğun olaraq qəhrəmanlıq və vətənpərvərlik motivlərini ön plana çəkmüşdür, xalq və qəhrəman, xalq və vətən, qəhrəman və vətən problemlərinə aydın, tendensiyalı bir mövqedən yanaşmışdır. Daha doğrusu, tarixə tarix naminə deyil, yeni məzminin, bədii idrak, real gerçəklilik və müasir ideallar naminə müraciət etmişdir.

«Cavanşir» süjet-kompozisiya xüsusiyətlərinə, dramatuji və bədii keyfiyyətinə görə M.Hüseynin tarixi pyesləri içərisində daha yüksək yer tutur. Yəziçi qələmə aldığı hadisələrin fonunda işgalçı, ədalətsiz müharibələrə öz nifrətini bildirmiş, əsərin baş qəhrəmanı Cavanşirin sırasında Azərbaycan xalqının mərdliyini, qəhrəmanlığını, düşmən qarşısında əyilməzliyi kimi yüksək mənəvi-əxlaqi keytiyyətləri ümumiləşdirmişdir.

Dramanın mövzusu Şərqi tanınmış sərkərdələrindən biri, VII əsr Aqyan hökmdarı Cavanşirin həyatından və onunla bağlı tarixi hadisələrdən alınmışdır. Cavanşırın şücaeti, qəhrəmanlığı, uzaqgörən, müdrik bir dövlət xadımı kimi fəaliyyəti, onun başçılığı ilə öz ölkəsinin azadlığı, müstəqilliyi uğrunda xalqımızın sasanılərə, ərəblərə, xəzərələrə qarşı apardığı müharibələr və bu sahədə qazandığı şanlı qələbələr Azərbaycan tarixinin məzmininə, parlaq səhifələrindən biridir. Qəhrəman keçmişimizin, milli varlığımızın və tarixi ləyaqətimizin canlı, iibrətamızı timsali olan bu səhifə dərin içtimai-tərbiyəvi əhəmiyyətə malikdir və haqlı olaraq, həmişə xalqımızın qəlbində qırır, iftixar hissi oyadır, özünü, keçdiyi mübarizə yolunu, bu gününü və gələcəyini daha yaxşı dərk etməkdə ona kömək edir. M.Hüseyn də «Cavanşir» əsərini yazarkən məhz bu mənəvi, estetik həqiqətə əsaslanmış, qələmə aldığı hadisələri və dövrü bədii idrakın, yaradıcı təxəyyülün süzgəcindən keçirdərək qruplaşdırılmış və onları maraqlı, rəngarəng xarakterlər, insan obrazları vasitəsilə, dramatik formada, əlvan, təsirli

boyalarla oxuculara çatdırılmışdır.

«Cavanşir» əsərində dramatik konflikt xalqın igid oğullarını başına toplayıb vətənin şərəfi, torpağının hər bir qarşı üçün ölüm-dirim müharibəsi aparan Cavanşırı, Ağvan torpağına quldurcasına soxulmuş Sasani sərkərdəsi Bəhrəm arasında gedən münaqişələr üzərində qurulmuşdur. Cavanşırın oğlu Elçinin atası ilə düşmən mövqedə dayanan Bəhrəmin qızı Reyhanı dərin, çılgın bir məhəbbətlə sevməsi, vəziri Söhrabın isə daxildən ölkəyə xəyanət edərək gizlincə işgalçilarla əla-qəyə girməsi və s. əsərin gərgin konfliktini daha da mürəkkəbləşdirir.

Dramada cəreyan edən hadisələrin mərkəzində Cavanşir, Zibeydə, Elçin, Saran, Qartal, Qılınç, Reyhan kimi müsbət qəhrəmanlar dayansa da, bu hadisələri hərəkətə götürən, ideya və məzmunca tamamlayan əsas amil, qüvvə geniş xalq kütləsi və onun sönməz vətənpərvərlik duyğuları, azadlıq mübarizəsidir. Cavanşir həm ölkənin idarəsində, həm də xarici düşmənlərə qarşı çarşışmalarda məhz bu qüvvəyə arxalandığı üçün qüdrətlidir, məglubedilməzdir. Xalq ona vətənin xılastarı, elin-obanın pənahı, xeyirxahi, aqsaaqqal atası kimi baxır, onunla birlikdə hər cür çətinliyə sına gərməyə, lazıim gəlsə yolunda ölümə belə getməyə hazırlıdır.

Ağvan torpağının bütün sakinləri öz böyük sərkərdələrinə həmişə dərin məhəbbət, hörmət və ehtiramla yanaşırlar, onu hərbi səfərlərə xüsusi bəxşeyişlərlə, xeyir-dua ilə yola salırlar. Elin ağbirçəyi Günəşanının Muğanı zəbt etmiş sasanilərə qarşı müharibəyə hazırlaşan Cavanşirə dediyi sözlər və onların arasında olan kiçik mukalimə xalqın öz böyük hökmədarlarına olan yüksək ehtiramı, inam və etiqadı aydın şökildə əks etdirir:

«Günəşana – Mən tacir Altuntacın zövcəsiyəm. Bunlar da mənim oğlanlarımdır. Hökmədarımıza hədiyyə gətirmişəm... Bu sandıqla yüz min dinar bahasında qaş-daş, cəvahırat vardır... Ərimdən mənə miras qalmışdır. Dedilər ki, Cavanşir Muğanı yadlardan qurtarmağa gedir. Böyük sərkərdə məndən bu hədiyyələri qəbul et. Müqəddəs günəş qollarına qüvvət versin. Vuran əllərin titrəməsin, oğlanlarımı da sənə cəngavər verirəm. Onlar vuruşmada aman bilməyəcəklər.

Cavanşir – Bahar günəşinə and içirəm ki, mən onları da öz ballam kimi sevəcəyəm...

Fərid – Mən bilən gərək Altuntacın oğlu yoxdur, xala. Böyük hökmədar, and içirəm ki, bu gənclər Altuntacın qızlarıdır.

Cavanşir – Doğrudan mı?

Günəşana – Qorxub qaçsalar mən onlara aman vermərəm.

Cavanşir – İnanıram, Günəşana. Lakin mən bu körpələri müha-

ribə meydanına apara birmərəm.

Qıvrımtel – Nə üçün, böyük ata? Biz at çapmağı da, qılınc oynaması da bacarıraq. Bizim yalnız bircə diləyimiz var. Vətənimizin yaşıl zəmилəri düşmən atlarının ayaqları altında tapdalanmasın. Analarımız övlad dağı görməsin. Namusumuza ləkə toxunmasın. İntiqam... İntiqam!»..

Adı bir vətəndaşın dilindən deyiilmiş bu son sözlərdə bütünlükde «Cavanşır» əsərinin içtimai məzmunu, qayə və ideyası öz əksini tapmışdır. Cavanşır də, bir xalq qəhrəmanı kimi, məhz bu ideal və amanın qılıncı sarılmış, ömrünü ağır müharibələrdə, çarışmalarda keçirmiş, vətənin azadlığı, xalqın namus və qeyrəti yolunda sinəsini düşmən qılınclarına sıpər etmişdir.

M. Hüseynin yaratdığı Cavanşır böyük sərkərdə, odlu vətənpərvər olmaqla yanaşı daim ölkəsinin və xalqının rifahını düşünən ağıllı, müdrik dövlət xadimidir. O, başı ardi-arası kəsilməyen ağır müharibələrdən ayılan kimi vətənini abadlaşdırmaq, dövlətin qüdrətini artırmaq, elin maddi güzəranını yaxşılaşdırmaq üçün xüsusi tədbirlər həyata keçirdir. Şərqi Bızans, Suriya, Mısır, Kayan, Gürcüstan kimi böyük dövlətləri ilə sülh, dostluq əlaqələri yaradır, bu ölkələrdən səlahiyyətli elçilər, səfirlər qəbul edir, gediş-gəlişin, ticarətin inkişafı namənə fərمانlar verrir, yollar saldırır, Girdiman çayı üzərində yeni körpülər tikdirir, üzüm, meyvə bağlarını genişləndirir, başqa abadlıq işləri aparır. «Qoy, ana torpağımızın hər tərəfindən həyat səsi, sevinc nəğməsi ucalsın... Ağvana dost kimi gələnlərə gözüm üstə yer var. Düşmən kimi gələnlər isə əzilmiş başdan savayı heç bir şey qazana bilməyəcəklər» - deyir.

Cavanşırı qonşu ölkələrlə ticarət əlaqələri, mal mübadiləsi məsələleri daha çox düşündürür, məşğul edir. O, bu işin ancaq tacirlər üçün əlverişli olduğunu söyleyən saray əyanlarına qəti etiraz edir: «Yox... Ticarət yolu ölkənin qan damarıdır. Men istərdim ki, bu yollarla gedib-gələn ticarət karvanları in dikindən yüz qat çox olsun. Unutmayın ki, Girdiman ipəyini daşıyan hər bir karvan Mısr'dən, Bızansdan bizə daha qiymətli şeylər gətirir. Onlar uzaq ölkələrdən bura yeni fikir, yeni düşüncə, yeni elmlər gətirir».

Cavanşır Ağvan torpağının abadlığı, iqtisadi qüdrəti ilə bərabər, elmi, mədəni inkişafı məsələlərinə də böyük əhəmiyyət verir və bu işi ölkənin gələcək səadəti, xoşbəxtliyi üçün əsas şərtlərdən, amillərdən biri kimi qiymətləndirir. O, vətənini dönyanın ən inkişaf etmiş mədəni ölkəleri sırasında görmək, onun sinəsində məktəblər, mədrəsələr, kitabxanalar açmaq, torpağında elm, ürfan çırığını yandırmaq, mədəni

abidələr tıkdırmək, bilik, hikmət, mərifət xəzinəsi olan kitabları ana dilinə çevirdirmək, onları xalqa çatdırmaq, geniş təbliğ, intişar etdirmək kimi nəcib arzularla yaşayır və bu arzuları həyata keçirtmək, həqiqətə çevirmək üçün hər cür fədakarlığa hazırlıdır. O, bunu tekçə hökmədar, dövlət başçısı kimi deyil, həm də bir insan, vətəndaş kimi özünün əsas borcu, vəzifəsi hesab edir.

Nikbin, humanist təbiətli bir şəxsiyyət olan Cavanşir Ağvan torpağının iqtisadi, mədəni tərəqqisinə, işqli gələcəyinə ürəkdən inanır. Onun doğma vətəni haqqındaki düşüncə və xəyallarının miqyası son dərəcə geniş, hüdudsuzdur. Böyük hökmədar müharibədən qələbə ilə qayıtdığı vaxt onu sevinc, qürur, alqış səslərilə qarşılıyan xalqa müräciətlə deyir: «Eşidin, mənim əziz övladlarım... Sizlərdən çıxunuzu Suriyaya, Çinə, Bizansa göndərəcəyəm. Arzum budur oxuyun, öyrənin, qoy dünyanın bütün elmləri Ağvan torpağını öz nuru ilə işıqlandırıssın. Qoy Ağvan yolları dünyanın hər tərəfinə uzansın. Amma ürəkləriniz həmişə Ağvanın sönməz eşqi ilə döyünsün... Mən oğluma və bütün vətən övladlarına Ərəstunu, Əflatunu, Homeri öz dilində oxudağacam. Dünyanın ən gözəl əsərləri Ağvan dilinə çevrilib tez bir zamanda kitab sarayını bəzəyəcəkdir».

M. Hüseyn Cavanşirin fərdi dünyasını, ruhu sarsıntılarını, kədər və iztirablarını da qabarıq cizgilərlə təsvir etmişdir. Onun bu xüsusiyyəti ailə münasibətlərində, oğlu Elçin, arvadı Zibeydə, oğlunun sevgilisi Reyhanla bağlı səhnələrdə daha aydın şəkildə üzə çıxır, müəyyənləşir. Cavanşirin bir insan, fərdi xarakter kimi faciəsi də buradan başlanır. O, bir-birinin ardınca böyük, düzəldilməsi mümkün olmayan ağır səhv'lərə yol verir: düşmənlərin fitvasına uyaraq ağıllı, igid, vətənə sədaqətli bir gənc olan oğlu Elçindən şübhələnir, düşünmədən onu ölümə məhkum edir, çıxdan xəyanət yoluna düşmüş, daim düşmənlərlə əlaqə saxlayan, ölkəni və sarayı daxildən sarsıdan, zəiflədən Söhrab kimi bir cinayətkarı yanında vəzir saxlayır, çətin anlarda onun məsləhətlərinə inanır, xalqın, ailəsinin taleyini ona tapşırır, Zibeydə xatun kimi namuslu, dəyanətli, vətənpərvər arvadının tövsiyələrini, yalvarişlarını cavabsız qoyur, aldanır, haqsızlığa, ədalətsizliyə yol verir, ailəsini, dostlarını özündən incik salır.

Cavanşir səhv'lərini çox gec başa düşür. Tədricən xalq da öz böyük hökmədarına olan inamı, etimadı itirir, ondan uzaqlaşır, hətta ona qarşı qiymət qaldırılmış düşmənlərə qoşulur. Beləliklə, vaxtıla elin-əbanın, əzəmətli bir ölkənin ümidi, dayağı, sevimliyi olan Cavanşir tək qalır, dərin mənəvi iztirablara düşçər olur. Burada bir həqiqət də üzə çıxır. Şəxsiyyət nə qədər böyük qəhrəman, ağıllı, zəka, qüdrət sahibi

olursa-olsun o, xalqdan, vətənün köməyindən uzaq düşəndə hər şeyini itirir, acız və köməksiz qalır, ona qüvvət və inam verən zəmin sarsılır, məhv olur, heç bir ad-san, şan-şöhrət onu məglubiyyətdən, rüsvayçılıqdan xilas edə bilmir.

Dərin ləyaqət və qürur hissini malik bu insan olan Cavanşı də bu həqiqəti yaxşı başa düşür və ondan özu üçün ibritəmiz nticə çıxardır. Onun böyük kədər və təcəssüf hissilo dolu son monoloqu bu cəhətdən olduqca səciyyəvidir: «Mən bütün omrum boyu elin iradəsinə qarşı durmamışam. İndi də ona qılınc qaldırmaramı. Daha mənim taleyiimin gözləri qapandı. İndi ətrafındakı bu böyük dağlarda, dərələrdə, göylərdə parıldayan o günəş - hər şey, hər şey gözlərimin önündə zulmət kimi qaraldı. Bax, bu da mənim odlu qılıncım. Bir zaman o şər qüvvələri bıçıl tökərdi. O vaxt mənim arxamda bütün Ağvan dayanmışdı, qollarında bütün ölkənin qüvvəti vardı. Lakin indi? Yox, indi mən gücsüzəm. Bir uşaqtan belə gücsüzəm. Babalardan bizə miras qalmış gözəl bir nüsal var. Ağac əyiləndə sinar, işid utananda ölü. Mən utanmaq üçün ölümü intixab edirəm (öz qılıncı ilə özünü vurur)».

Cavanşırın bu səmimi etrafı, mərdanın ölümü xalqın, dostlarının ona olan əvvəlki hörmət və məhəbbətini özünə qaytarır, onun, sözün əsil mənasında, cəsur, qorxmaz, bütöv təbiətlı bir insan, həyatının bütün mərhələlərində mənliyini, qürurunu axıra qədər qorumağı bacarıqan bir qəhrəman, böyük şəxsiyyət olduğunu bir daha sübut edir. Ona görə də əsər belə bir nikbin sonluqla, vətənpərvərlik çağırışı ilə bitir:

Ey insanlar, ey insanlar,  
Unutmayın heç bir zaman  
Eli üçün qəlbini yanan  
Cavanşırın şöhrətini.  
Siz də çəkin onun kimi  
Yurdumuzun qeyrətini...

M.Hüseynin «Şamil», «Nizami», «Cavanşır» dramları ədəbiyyatımızın tarixində xüsusi yeri olan və bu gün də öz bədii təsir gücünü, tərbiyəvi əhəmiyyətini itirməmiş gözəl sənət nümunələridir. Bu əsərlərdə böyük ustalıqla təsvir olunan Şamil, Nizami, Cavanşır kimi kamil obrazların həyatı, yüksək qayə və əməlləri göstərir ki, doğma vətənin qayğıları ilə yaşıyan, xalqla birlikdə nəfəs alan, mübarizə aparan böyük şəxsiyyətlər, qəhrəmanlar cismən məhv olsalar da mənən ölmürlər. Onlar zaman keçidkə qeyrət, inam, ləyaqət, mübarizə rəmzinə dönür, gələcək nəsillər üçün əbədi nümunə və örnəyə çevrilirlər.

Vəton müharibəsi illorunda M. Hüseyn tarixi dramaları ilə yanaşı bu çox hekayə, povest və oçerk də yazılmışdır. Faşizmin cinayətkar təbiətin ifşası, ordunuzum və xalqımızın mərdliyi, əyilhəməzliyi, vətən-pərvərliyi, duşmən qarşı sonsuz kını, arxa cəbhə ilə ön cəbhənin birliyi, xalqlar dostluğu və s. məsələlərin qələmə alınması bu dövrün sənotkarları qarşısında duran təxirosalınmaz vəzifələrdən idi. Həmişə zamanın vacib təkloblərinə cavab verməyə çalışan M. Hüseynin «Nisan üzүyü», «Çıçəklər», «Dost», «Cəbhə xatirələri» başlığı altında çap etdirdiyi «Məcütə», «Qanlı sular», «Satqın» kimi hekayələri və 1944-cü ildə yazdığı «Əryad» povesti bu mövzulara həsr olunmuşdur.

\*\*\*

Uzun illərdən bəri kond höyatına dair əsərlər yazar M. Hüseyn 1947-ci ildə neft sonayesində çalışan Bakı fəhlələrinin böyük beynol-mılal atləsini, onların höyatını, mübarizəsini, səmimi dostluğunu və məhrİbanlılığını təsvir edən «Abşeron» romanını yazdı. Hadisələrin realistəsinə təsviri və sənotkarlıq cohətdən bu roman nəinki M. Hüseynin yaradıcılığında, həmçinin Azərbaycan bədi nəşrində xüsusi yer tutur.

Mehdi Hüseyn əmək adamlarının mübarizələrlə dolu zəngin höyatını real təsvir etmək, onların dolğun bədii surətlərini yaratmaq üçün iki ildən çox Bakı mədənlərini gözmiş, fəhlələrin əmək prosesi, iş şəraiti, qayğıları, duşüncəsi və arzuları ilə yaxından tanış olmuş, dərin müşahidələrdən sonra işə başlamışdı.

«Abşeron» əsərinin mərkəzində duran başlıca məsələ müharibədən sonra neft mədənlərinə İsləməyə golən kond gənclərinin höyat və mübarizəsinin təsvirindən ibarətdir. Mütləq belə gənclərin düşdükəni yemi şəraitdə necə dəyişdiklərini, bütün nöqsan və tərəddüdlərini baxmayaraq, tədricən öz sənotlarını urəkdən sevən, yüksək ixtisaslı kadrlar kimi yetişdiklərini Tahirin simasında göstərməyə çalışmışdır.

Tahirin Bakıya gəlməsi imperialist Yaponiyası üzərində Sovet dövlətinin tarixi qələbəsi gününə düşür. Bayram keçirən böyük, əzəmətli şəhər öz yüksək binaları, gözəl küçələri, qaynar höyəti ilə onu valeh edir. Təbiətə bir qədər xoyalpərvər olan Tahir uzun müddət özünü sehrlı bir aləmdə hiss edir. Ona elə gelir ki, heç bir çətinlik çəkmədən o da tezliklə həmişə qəzelərdə adı çəkilən qəhrəman neftçilərdən biri olacaq. Lakin Tahirin bu ümidi tezliklə boşça çıxır. Höyəti bəzəməyi sevmeyən bu sənotkar kimi M. Hüseyn öz qəhrəmanın asan yollarla yüksəltmir, onu çətin iş şəraiti ilə qarşılaşdırır. Xüsusiylə dalğalar, küləklər, tufanlar qoynunda olan dəniz buruqlarındaki çətin

şərait, iş prosesində ustaların ciddi tələbkarlığı, təcrübəsizliyindən doğan nöqsanlar, yoldaşlarının etinasızlığı və s. Tahirə ağır görünür.

Ancaq vəziyyət getdikcə dəyişir. Əvvəller özünü bu yeni mühitdə yad, kimsəsiz hesab edən Tahir tədricən başa düşür ki, onu əhatə edən fəhlələr xeyirxah, işgüzar, mehriban insanlardır. Usta Ramazanın, mədən müdirinin və başqa yoldaşların tələbkarlığı arxasında isə ona qarşı dərin ehtiram, qayğıkeşlik var. O elə bir ailə içərisinə düşmüşdür ki, burada ögey-doğma, yad adam yoxdur, əksinə, hamı bir-birinə arxa, bir-birinə dayaqdır. Bu mühitdə təkcə işlədiyi mədənin deyil, bütün mədəni ocaqların – texniki məktəbin, teatrın, kinonun qapıları onun üzünə açıqdır. O bu cəmiyyətin üzvü, sahibi, azad hüquqlu vətəndaşıdır. Özü ilə bir mədəndə işləyən, hamının hörmət etdiyi, sadə, mehriban bir qız olan Lətifəni, saf, təmiz məhəbbətlə sevdikdən sonra Tahirin həyatı daha fərəhli, daha dolğun keçir. Beləliklə, o müəyyən müddət tərəddüdlər, səhv'lər etsə də, həm özünün fədakarlığı, sənətinə olan dərin məhəbbəti, həm də usta Ramazanın, mədən müdiri Qüdrət İsmayıllazənin, yoldaşı Cəmilin, Lətifənin və başqa fəhlələrin yaxından qayğısı sayəsində tamamilə dəyişib, çox keçmədən adlı-sanlı bir neftçi kimi hamının hörmətini qazanır.

Tahiri Bakıya gətirən dostu Cəmildirsə, onu yaxşı bir mütəxəssis kimi yetişdirən öz xeyirxalığı ilə neftçilər sırasında böyük hörmət qazanmış usta Ramazandır. Bütün ömrünü buruqlar arasında keçirmiş bu qoca yüzlərlə Tahir kimi gənc mütəxəssis yetişdirmiş, onlar üçün örnek, qayğıkeş bir ata, həmdəm, xeyirxah məsləhətçi olmuşdur. Yaşının çox olmasına baxmayaraq usta Ramazan ruhən bu günün və gələcəyin adamıdır. Uzun və çox mənalı bir həyat yolu keçmiş bu adam həm də canlı tarix, şahidi olduğu böyük, uğurlu hadisələrin gözəi təbliğatçısıdır.

Usta Ramazan yetişdirdiyi gənclərə təkçə texniki bilik verməklə kifayətlənmir, onları həm də şanlı Bakı proletariatının humanist, beynəlmiləl ənənələri əsasında təbiyə etməyə çalışır.

Usta Ramazan qəhrəman Bakı neftçilərinin ümumiləşdirilmiş surətidir. Yaziçı onun sımasında fəhlə sinfinə məxsus sadəlik, kollektivçilik ruhu, siyasi sayıqlıq, əməyi sevmək və s. kimi yüksək ictimai, əxlaqi keyfiyyətləri cəmləşdirmişdir. Şəhər partiya komitəsi qocalığına görə usta Ramazana istirahətə çıxmağı məsləhət gördükdə o bu təklifi qətiyyətlə rədd edir. Çünkü ruhu və qanı şərəfli əməkklə yoğrulmuş usta illərlə qoynunda yaşadığı mədənləri öz evi, birlikdə çalışdığı fəhlələri isə doğma ailəsi hesab edir. Ona elə gəlir ki, balıq sudan kənarda yaşaya bilmədiyi kimi, o da bu mühitdən, həm xoş, həm də çətin gün-

lərini bir yerde keçirdiyi iş yoldaşlarından ayrı yaşaya bilməz.

Usta Ramazan eyni zamanda əsil vətənpərvərdir. O, unudulmaz xatirələrlə bağlı olduğu Bakıya, onun şohrəti olan qara qızılı torpaqlara ürəkdən vurğundur. Usta həmişə doğma şəhərinin gələcəyi haqqında gözəl ümidiylə yaşayır: «Arzum budur ki, dənizdə təzə bir Abşeron olsun. Öləndə arxayın ölüm, bilmə ki, Bakı yenə də nöyütün padşahıdır».

Gözəl insanı məziyyətlərə malik usta Ramazan surəti M. Hüseyin'in yaradıcılıq qələbəsi sayılmalıdır.

«Abşeron» romanında yaxıcı ali təhsil alırdan sonra istehsalata gəlmış Qüdrət İsmayıllzadə, Lalə İsmayıllzadə, Minayev, Mirzəyev, Fikrət kimi ziyanlıların həyatını da geniş işıqlandırmışdır. Mehdi Hüseyn bu cür ziyanlıların tipik, xarakterik xüsusiyyətlərini ən çox Qüdrət və onun arvadı Lalənin simasında ümumişdir. Bu iki ziyanının mənəvi, əxlaqi aləmini, iş üsullarını, fəhlələrlə olan səmimi rəftarını, təşkilatçılıq bacarığını, ailə və yoldaşlıq münasibətlərini təsvir edən epizodlar romanın ən qüvvətli, yadda qalan səhifələridir.

Qüdrətla Laləni birləşdirən, bir-birinə yaxınlaşdırıran təkcə ailə münasibətləri deyildir. Onlar, hər şeydən əvvəl, əmək cəbhəsində çıym-çıyıñə irəliləyən iki əsgər, iki məslək və mübarizə yoldaşıdır. Onların ailə xoşbəxtliklərinin mənbəyi də buradan doğur. Namuslu əmək, xalqa, cəmiyyətə xidmət etmək Qüdrətin də, Lalənin də həyatının mənasını, məzmununu təşkil edir. Onların bütün sevinc və kedərləri, şəxsi arzu və idealları məhz bu məsələ ilə bağlıdır.

Mehdi Hüseyn Qüdrətla Lalənin şəxsi, içtimai məziyyətlərini əmək prosesində, istehsalatda, fəhlələrlə münasibətdə, bir sözlə: coşğun içtimai həyatla təmasda açıb göstərmişdir. Müəllifin böyük məhəbbətlə təsvir etdiyi Qüdrət, Lalə, Minayev və başqa qabaqcıl ziyanlı surətləri həm şəxsi, həm də içtimai həyatda insanı dəyərləri, yüksək əxlaq prinsiplərini rəhbər tutan, yeni mənəviyyatlı rəhbərlərdir.

Ümumiyyətlə, «Abşeron» tək-tək adamların deyil, bütünlükdə müharibədən sonra neft hasilatını artırmaq uğrunda mübarizə aparan böyük, beynəlmiləl, səmimi bir ailədə birləşən Bakı fəhlələrinin həyatından bəhs edən bir əsərdir.

«Abşeron»dan sonra M. Hüseyn yenidən tarixi mövzuya qayıtmış və xalqımızın inqilabi keçmişindən bəhs edən «Səhər» romanını yazmışdır. Bu əsər zəngin tarixi materiallarının öyrənilməsi və uzun həyatı müşahidələrin nəticəsi kimi meydana gəlmişdir.

Romanın əsas bədii konflikti bir-birinə zidd qüvvələrin barışmaz içtimai mübarizəsi üzərində qurulmuşdur. Tarixi gerçəklilik yaxıcı tərə-

findən tam bədil şəkildə işləndiyindən təsvir olunan hadisələr dolğun və inandırıcı çıxmışdır. Əsər «Narahat şəhər» və «Oyanmış kənd» başlıqları altında iki hissəyə ayrılmışdır.

«Şəhər» romanında baş qohumən geniş xalq kütłəsidir. Əməkçi xalqı Bayram, Əzizbəyov, Səlimnəz, Xanlar, Smirnov, Orlov, Aslan, İskəndər, Ali. Səlim müəllim, Pori nənə kimli ləyqətli adamlar tömən edirlər. Müəllif tarixin inkişafını və yüksəltməkdə olan inqilabi hərəkatın səciyyəvi cəhətlərini müxtəlit dünyagörüşünə, düşüncə tərzinə, fərdi xüsusiyyətlərinə malik bu suyolların sumasında ümumiləşdirmişdi.

Romanın «Narahat şəhər» və «Oyanmış kənd» hissələrində təsvir olunan hadisələri əlaqələndirən və vahid bir süjet ətrafında birləşdirən əsas surət Bayramdır. Şərəfli bir həyat yolu keçmiş Bayram evvəllər öz hüquqsuz, miskin vəziyyətə razılaşan, bütün bədbəxtliklərin, ağa-qul münasibətlərinin səbəbinə taleyin hökmündə görən, ictimai ziddiyyətlərin mahiyətini anlamayan, lakin sonralar yüksəlniəkdə olan inqilabi mübarizənin təsiri altında dəyişən, mətinləşən, köhnə istismar dünyasını yerindən oynatmağa qadir olan şüurlu, mütəşəkkil, mübariz bir qüvvəyə çevrilən Azərbaycan fəhlə və kəndlisinin ünvnilişdiriliniş surətdir.

Yazıcı Bayramı birdən-birə hazır, bitkin bir şəxsiyyət kimli təqdim etmir. Onun həyatında və dünyagörüşündə baş verən dəyişiklikləri yaşadığı mühitlə və tarixi inkişafla bağlayır. Ağır ehtiyac üzündən evəştiyini atıb bir loxma çörək dalınca şəhərlərə işə gedən minlərlə yoxsul kəndlilərdən biri olan Bayramı Bakıya gəldiyi ilk günlərdə hələlik ancaq öz şəxsi həyatını düşünən, sahibkarlara sədaqətlə xidmət etməyə çalışan, ictimai şüuru zəif, adı bir fəhlə kimli görülür. Lakin canımız qarşı mübarizədə fəhlə sinfinin ön cəbhələrindən birinə çevrilmiş, tətillər, nümayişlər, inqilabçı çıxışlar mərkəzi olan qaynar Bakı ona öz qüvvətli, müsbət təsirini göstərir. Çox keçmədən biz Bayrama kapital və istismar dünyasına qarşı ölüm-dırıım mübarizəsinə qalxmış proletar ordusunun ilk sıralarında rast gəltilik. Onun bir inqilabçı kimli yetişməsində, ictimai-siyasi hadisələrin təsiri ilə yanaşı, Bakı fəhlələrinin ıstixarı olan M.Əzizbəyov, Xanlar, Smirnov, Orlov, Aslan kimli mətin mübarizlərin də böyük rolu olur. Bu cəhətdən Bayramın M.Əzizbəyovla tanışlığı daha səciyyəvidir. Çünkü onun gözləri önungdən ilk dəfə qəflət pərdəsini qaldıran, öz hüquq və qüvvəsini, mənsub olduğu fəhlə sinfinin qarşısında duran tarixi vəzifələri başa salan adam M.Əzizbəyov olur.

Bayram M.Əzizbəyovla ilk görüşlərindən başa düşür ki, o, başda

əunsi Rəhim bəy olmaqla bütün sahibkarların barışmaz düşməni, onun kimi əzilən, istismar olunan zəlimətkeş fəhlələrin isə on yaxın doslu və sədaqəti rəhbəridir. Buna görə də o, M.Əzizbəyovun bütün tapşırıqlarını həvəslə yerinə yetirir, gələcək həyatını onun məsləhət və gətəşləri əsasında qurur, öz taleyini şanlı inqilabi mübarizə işinə bağlayır. Sonralar əyilməzliyi və xarakterinin bitkinliyi ilə oxucuya unudulmaz təsir bağışlayan rus fəhləsi Orlovla həbsxanada tanış olması Bayramın istismarçılarına qarşı mübarizə özünü daha da möhkəmləndirir.

Təsviri etdiyi başqa hadisələre münasibətində olduğu kimi, bu rada da yazıçı tarixi həqiqətə uyğun hərəkət etmişdir. Söz yox ki, sa vadsız, avam və qeyri-mütişəkkil azərbaycanlı fəhlələrin siyasi cəhət dən yetkinleşməsində, inqilabi mübarizlər cərgəsinə çıxmasında böyük təcrübəyə və beynəlmiləl ənənələrə malik rus proletariatının xüsusi rolü olmuşdur. Bayranla Orlovun bir-birinə olan münasibəti məhz bu böyük dostluğun və qardaşlıq köməyinin ümumiləşdirilmiş bədii təsviridir.

Həbsxanadan çıxdıqdan sonra bız Bayramın müəyyən təcrübəyə malik, gizli şəraitdə iş aparan peşəkar bir inqilabçı olduğunu görürük. M. Hüseyn Bayramın həyatında baş verən bu dərin təbəddülüati, psixoloji vəziyyəti sadəcə təsadüf kimi deyil, Bakı fəhləsinin inqilab illə rindəki yüksəlşisinin bir timsali kimi vermişdir.

«Səhər» romanının («Oyanmış kənd») ikinci hissəsi isə əsrlər boyu istismar boyunduruğu altında əzilən Azərbaycan kəndinin inqilab illərindəki ziddiyətli vəziyyəti, mülkədar kəndlə münasibətlərinin keşkinleşməsi, kəndlilərin öz ağalarına qarşı açıq çıxışları və xalqları dostluğu kimi aktual məsələlərin təsvirinə həsr olunmuşdur. Əsərdə göstərilən «Ayabasar» kəndi Bakıda və Rusiyada güclənməkdə olan inqilab dalğalarının təsimi ilə oyanmış Azərbaycan kəndlilərinin timsa lidir. Şəraitin və hadisələrin inkişafı fonunda verilən İsgəndər kişi, Ali Səlim müəllim, Pəri qarı, Gözəl, Osmian, Koxa, Şirin bəy, İbişoğlu kimi həm müsbət, həm də mənfi surətlər vəziyyəti və şurə seviyyələri nə görə bu dövrdəki kənd üçün çox tipik adamlardır.

Istismarçılar qarşı qoyulmuş Bayram, onun ailəsi, İsgəndər, Yaqub kişi, Ali, Səlim müəllim kimi namuslu, mərd adamların həyatı və mübarizəsi romanda daha geniş, daha qabarlıq bir planda təsvir olunmuşdur. Uzun müddət ağaların ziymənə dözmüş kəndlilərin səbir kasası daşmışdır. Onlar əldə silah azadlıq mübarizəsinə qalxmışdır. Qoca yaşlarında belə vüqarından dönməyən, ömrünün çoxusunu qaçaqlıqda, sərgünlərdə keçirmiş, oyilməz İsgəndər kişisinin yasavullar tərəfindən faciəli surətdə öldürülməsi kənddə mübarizəni daha da alov-

landırır. Lakin hələlik bu mübarizə və çıxışlar çox dağınıq, qeyri-mütəşəkkil bir halda gedir.

M.Əzizbəyovun tapşırığı ilə gizli təşkilati iş aparınaq üçün kəndə qayıdan Bayram istismara qarşı başlanmış mübarizənin fərdi səviyyəsini dəyişdirməyə və xalqın kortəbi çıxışlarını vahid bir məqsəd ətrafında birləşdirməyə çalışır. O, kəndliləri başa salır ki, köhnə quruluşu devirmək və həqiqi azadlıq əldə etmək üçün fehlə sinfi ilə birləşmək, ümumi düşmənə qarşı onunla birlikdə mübarizə aparmaq lazımdır. Başqa çıxış yolu yoxdur.

«Səhər» romanında xalqlar dostluğu ideyasına da geniş yer verilmişdir. Müəllif Rəşidlə Süsənin saf, təmiz məhəbbətini, Bayramla Orlovun bir-birinə olan səmimi münasibətini, eyni ideya, məslək uğrunda mübarizə aparan insanların böyük dostluğu və qardaşlığının nümunələri kimi səciyyələndirmişdir. Bu dostluq ideyası əsərde müxtəlif millətlərdən olmasına baxmayaraq düşmənə qarşı bir cəbhədə vuruşan xalq kütlələrinin mübarizəsinə təkan verən, onları birləşdirən bir qüvvədir.

«Abşeron»un davamı olan «Qara daşlar» romanında Mehdi Hüseyn neft sənayesində çalışan işçilərimizin həyatına yenidən müraciət etmişdir. Əsərin konflikti dəniz buruqları hesabına neft istehsalını daha da yüksəltməyə çalışan usta Ramazan, Tahir, Qüdrət İsmayılov, Aslanov, geoloq Şeyda kimi namuslu, işgüzar adamlarla yüksək mövqelərindən istifadə edərək onlara hər vasitə ilə mane olmağa çalışan Xəlilov, Mollayev kimi iküzlü, mənseb pərəstlər arasında gedən mübarizələr üzərində qurulmuşdur. Romanda, böyük çətinliklərə baxmayaraq, xalqın, namuslu adamların köməyinə arxalanan və öz işlərinin düzgünlüyüնə inanan birinci tərəf qalib çıxır.

Mehdi Hüseyn «Abşeron», «Səhər», «Qara daşlar» romanlarından sonra yenidən dramaturgiyaya qayıdaraq tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan «Alov» pyesini yazmışdır.

Pyes cinayətkar ünsürlərə qarşı yorulmadan mübarizə aparan, qanunlarımızın keşiyində möhkəm duran, hətta bu yolda ölümə belə getməyə hazır olan hüquqsumaslarımızın çətin, namuslu fəaliyyətinin təsvirinə həsr olunmuşdur. Əsərin mərkəzində Azərbaycanın ucqar rayonlarından birində – Nərimanabad şəhərində törədilmiş ağır, mürəkkəb bir cinayətin açılması və həyatının ən ağır anlarında belə hüquq qanunlarının müqəddəsliyinə inanan, düşdüyü çətinliklərə baxmayaraq, nikbiniyini itirməyən Cəlal Qaşqay adlı bir mühəndisin vətəndaşlıq hüququnun müdafiəsi məsələsi durur. Bu çətin və şərafli iş respublikə prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Fərhad Kamalova

tapşırılır. Fərhad Kamalovun rayona gəlməsi öz çirkin, cinayətkar əməllərini gizlətmək üçün Nərimanabad toxuculuq fabrikini yandırmış Əmin Bəxtiyarovu və onun əlaltılarını təşvişə salır. Onlar müstəntiqə imzasız məktublar yazır, rüşvət təklif edir, müxtəlif yollarla təzyiq göstərərək, onu susdurmağa, başladığı təhqiqat işini dayandırmağa çalışırlar. Lakin bərkdən-boşdan çıxmış, öz sənətini yaxşı bilən, qanunlarının müqəddəsliyini hər şeydən üstün tutan, namuslu və qorxmaç bir adam olan Kamalovu heç bir hədə-qorxu yolundan döndərə bilmir. O, səbrlə, tədricən Rəfiqə, Rəhimli, Əsmər kimin namuslu vətəndaşların köməyi ilə bütün cinayətlərin üstünü açır, əsil canı olan Əmin Bəxtiyarovu və onun əlaltılarını işa edir. Nahaq yero tutulmuş Cəlal Qaşqay isə bəraət qazanır. Pyes ədalətin qələbəsi və təntənesi ilə bitir.

Mehdi Hüseyn ədəbiyyatşunaslığımızın mühüm məsələlərinə və müasir yazıçıların yaradıcılığına dair çoxlu elmi-nəzəri məqalələrin müləhlifidir. Bu məqalələrdə ədəbiyyatımızda idəyalılıq, realizm, xəlqili, klassik ırsə münasibət, şifahi xalq yaradıcılığı, dramaturgiya, teatr, müasir roman, şeir və poeziya haqqında qiymətli mülahizələr irəli sürülmüşdür.

Mehdi Hüseyn yaradıcılığının son illərində Türkiyəyə səfərindən aldığı təəssürat əsasında «Bir ay, bir gün» adlı xatirəsini, «Yeraltı çaylar dənizə axır» romanını yazmışdır.

Döyüşkən, mübariz bir sənətkar olan M. Hüseyn ilk növbədə öz dövrünün övladı, həqiqi vətəndaşı olmuşdur. O, nədən yazırsa-yazzınsı, həmişə, hər yerdə öz əqidəsinə, inamına arxalanaraq yazıb yaratmışdır. Onun yaradıcılığında, ədəbi-tənqidi fəaliyyətində bəzi qüsurlar, əyintilər təkcə fərdi şəxsiyyətin deyil, daha çox yaşadığı dövrün, zamanın qüsurları, əyintiləri idi. Bütün ömrü boyu ədəbiyyatımızın, mədəniyyətimizin keşiyində dayanan, onun inkişafı, tərəqqisi uğrunda dönmədən, ardıcıl mübarizə aparan, təkcə müasirlərinin deyil, həm də özünün səhvlərini yeri gəldikcə etiraf etməyi bacaran M. Hüseyn ədəbi ırsı yaşayır və gələcəkdə də yaşayacaqdır.

## MİRZƏ İBRAHİMOV (1911-1993)

Mirzə İbrahimov müasir Azərbaycan ədəbiyyatının görkəmlı nümayəndələrindən biridir. Yarım əsrən artıq zəngin yaradıcılıq yolu keçən, tanınmış xalq yazıçısı Mirzə Əjdər oğlu İbrahimov 1911-ci ildə İran Azərbaycanında – Sərab şəhərinin yaxınlığındakı Fəvə kəndində yoksul ailədə anadan olmuşdur. Fars olmayan millətə qarşı zülm və

sistemün hökm sürdürüyü Evin kəndinə achiq düşdüyüündən Əjdər yüzlərlə talesiz ailə kinin dolanmaq üçün 1918-ci ildə Bakıya köçür, yeddi yaşı Mirzəni və ikinci oğlunu da özü ilə Bakıya götürür. XX əsrin əvvəllərində ziddiyətlər və çəkişmələr içərisində dərin böhran keçirən Bakı Əjdərin üzünə gülmür. Uzun müddət iş tapa bilməyən, fəhləliyə də həsrət qalan Əjdər qəm-qüssə içinde xəstəlik tapır, vəfat edir. Bir müddətdən sonra Mirzənin Bakıdakı böyük qardaşı da ölü. Səkkiz yaşında ikən yetim qalan Mirzə Zabrat kəndində varlı bir ailəyə nökər olur.

Uşaq ikən həyatın məşəqqətlərinə dözən, cəmiyyətin bu sıra haqsızlıqları ilə qarşılaşan Mirzə 1926-ci ildə fabrik-zavod məktəbinə daxil olur, çıraqçı işləyə-isləyə neft texnikumunu bitirir. 1929-cu ildə Zabrat fəhlələri üçün yaradılan, yazıçı Seyid Hüseynin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinə yazılar, əmək, rəisət, təsərrüfat quruculuğunun müxtəlif sahələrindən, zəhmət adamlarının həyatından xırda şeirlər, ocerklər yazır.

Ilk qələm təcrübələrini 1932-ci ildə «Gigantlar ölkəsi» adı ilə ayrıca kitab halında çap etdirir. 1932-ci ildə Azərbaycan Yazıçıları Cəmiyyətinin məsul katibi seçilir. 1931-1933-cü illərdə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstytutunun hazırlıq kursunu bitirir. Bu təhsil gənc alımı -- yazıçını qane etmir. 1933-cü ildə Alt Pedaqoji İnstytutun aspiranturasına daxil olur. 1934-cü ildə «Həyat üçün» ilk hekayələri kitabı çapdan çıxır.

1933-cü ildə Naxçıvan MTS-nin «Sürət» siyasi şöbə qəzetinə redaktor göndərilir. Naxçıvan mühiti, kənd adamları ilə tanış olur. Təsərrüfat uğrunda gedən mübarizələri, onları xarakter xüsusiyyətlərini öyrənir. Bu müşahidələr əsasında «Həyat» pyesini yazır.

M.İbrahimov 1935-ci ildə təhsilini artırmak üçün Leninqradda (indiki Sankt Peterburqda) EA-nın Şərqşunaslıq İnstytutuna daxil olur. C.Məmmədquluzadənin həyat və yaradıcılığına aid yazdığı və 1939-cu ildə çap etdirdiyi «Böyük demokrat» əsərinə görə filologiya elmləri təmizədi alınılğı dərəcəsi alır. Təhsildən qayıtdıqdan sonra (1937) Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru vəzifəsinə irəli çəkilir, az sonra İncəsənət İşləri İdarəsinin rəisi təyin olunur. Xalqlar dostluğu, sülh və demokratiya uğrunda mübarizə mövzuları, müasir həyata prinsipial münasibət M.Ibrahimov yaradıcılığının ruhuna, qanına işləyir. Bunun nəticəsi olaraq 1939-cu ildə «Madrid» pyesini yazır.

M.İbrahimov nəinki ədəbiyyat və incəsənətin inkişaf tarixi ilə möhkəm bağlı bir sənətkardır, eyni zamanda, mədəniyyətimizin bir sıra sahələrində, xüsusiylə xalq maarifinin çıxəklənməsində də bù gör-

kəmlı vətəndaş yazılıçının xüsusi rolu vardır. Azərbaycan maarif naziri vəzifəsində işlədiyi illərdə (1942-1946) o, gənc nəslin təlimi-tərbiyəsinə xüsusi əmək sərf etmişdir.

Böyük Vətən müharibəsi illərində M.İbrahimovun elmi, bədii fəaliyyəti milli, xəlqi xarakteri, vətəndaşlıq məzmununu, xəlqi pafosu ilə diqqəti cəlb edir. 1941-ci ildə Cənubi Azərbaycana gedən yazıçı gələcək bədii fəaliyyəti üçün materiallar toplayır. «Vətən yolunda» ordu qəzetində redaktor işləyir. Ədibin 1941-1946-ci illər yaradıcılığı xüsusi silə məhsuldalar olmuşdur.

Xalqımız və dövlətiniz M.Ibrahimovun ədəbi-bədii və ictimai fəaliyyətini yüksək qiymətləndirmişdir. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı ongünüyündə fəal iştirakına görə 1941-ci ildə ona Azərbaycan əməkdar incəsənət xadimi fəxri adı verilmiş, 1945-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilmişdir. Bundan sonra o bir sıra mühüm vəzifələrdə işləmiş, fəxri adlara, mükafatlara layiq görülmüşdür. 1946-1950-ci illərdə Azərbaycan Nazirlər Sovetinin sədri müavini, 1954-1958-ci illərdə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Sədri, 1965-1975-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi işləmiş, Azərbaycan Respublikasının XIV XVIII, XX-XXI qurultaylarında Büro üzvü seçilmiş, XX-XXI, XXII-XXIV ittifaq qurultaylarında nümayəndə kimi iştirak etmişdir. M.İbrahimov dəfələrlə ittifaq və Azərbaycan Ali Sovetinin deputati olmuşdur. Çox sayılı orden və bir çox medallarla təltif olmuşdur. M.İbrahimova 1961-ci ildə Azərbaycan xalq yazılıçısı fəxri adı verilmişdir. O, 1950 və 1965-ci illərdə Azərbaycan dövlət mükafatına, böyük ictimai xidmətlərinə görə 1979-cu ildə Beynəlxalq Nehru mükafatına layiq görülmüşdür.

1977-ci ildən ittifaq dağılına qədər o, Asiya və Afrika ölkələri ilə Həmrəylik Komitəsinin, eyni zamanda 1979-1986-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının sədri olmuşdur. 1976-ci ildən respublika EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdürü vəzifəsində işləmişdir. 1981-ci ildə anadan olmasının 70 illiyi ilə əlaqədar olaraq M.İbrahimova Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilmişdir.

M.İbrahimov Cənub mövzusuna xüsusi əsərlər həsr edən sənətkardır. Bu mövzuda o, 1935-ci ildə «İran qızı», 1945-1947-ci illərdə «Cənub hekayələri», 1948-ci ildə isə məşhur «Gələcək gün» romanını yazmışdır. Bundan sonra o, bir-birinin ardınca «Çandranın üşyani» (1953), «Pərvizin həyatı» (1963), «Güləbətin» (1965), «Firtına quşu» (1966), «Sahildə ev» (1967) povestlərini, «Böyük dayaq» (1957).

«Pərvanə» (1970) romanlarını və «Kəndçi qızı» (1961), «Yaxşı adam» (1965), «Közərən ocaqlar» (1967), «Don Juan və yaxud bəşərin komediyası» (1970) pyeslərini çap etdirmişdir. Azərbaycan Dövlət Nəşriyyatı onun 1954-1956-ci illərdə üç, 1966-1972-ci illərdə isə dörd cildlik «Seçilmiş əsərlər»ini buraxmışdır. 1976-1983-cü illərdə on cilddən ibarət «Əsərləri» çap olunmuşdur.

M.İbrahimov görkəmli ictimai xadim və böyük ədəbiyyatşunas alimdir. Onun «Böyük demokrat» (1939), «Həyat və ədəbiyyat» (1947), «Azərbaycan dili» (1957), «Sarı sim» (1958), «Xəlqilik və realizm cəbhəsindən» (1961), «Gözəlliyyin qanunu ilə» (1964), «Aşiq poeziyasında realizm» (1966), «Ədəbi qeydlər» (1970), «Tufanlırlara kömək edən bir qələm» (1987) və başqa sanballı elmi-nəzəri kitabları vardır.

Dünya xalqları ədəbiyyatından etdiyi bir sıra tərcümələrlə yanaşı o, A.N.Ostrovskinin «Quduz pullar», «Müdrik olan hər kəsə kifayətdir sadəlik», A.P.Çexovun «Üç bacı», V.Şekspirin «Kral Lir», «On ikinci gecə», Molyerin «Don Juan», N.Q.Çernişevskinin «Nə etməli» Ceyms Oldricin «Diplomat» Şərəf Rəşidovun «Güclü dalğa» əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.

M.İbrahimovun Azərbaycan ədəbiyyatı tarixinin yaradılmasında da xidməti böyükdür. O, üç cildlik Azərbaycan ədəbiyyatı tarixinin (1957), iki cildlik Azərbaycan ədəbiyyatı tarixinin (1967), Azərbaycan klassik ədəbiyyatı kitabxanası (20 cilddə) seriyasının redaktorudur.

M.İbrahimov yaradıcılığın şeirlə başlamışdır. Təxminən 30-cü illərin axırlarına qədər müxtəlif mövzularda xırda şeirlər yazsa da nəşr, publisistika, dramaturgiya sahələrinə güclü həvəs göstərmiş, elmi sahəyə meyl etmişdir. 1931-ci ildə çapdan çıxan «Zəhra» və «Mələk» hekayələri M.İbrahimovu istedadlı bir nasır kimi tanıdır. M.İbrahimov hələ bu hekayələrində yeni həyatı tam, dərindən öyrəndiyini, onun tələb və ehtiyaclarını müasir sənətkar prinsipiallığı ilə duyduğunu sübut etdi.

İlk hekayələrinin forma və məzmun, ideya cəhətdən müvəffəqiyyəti M.İbrahimovu daha yeni, müasir axtarışlara ruhlandırmır. «Mələk» və «Zəhra»dan sonra yazdığı «Qaçaq» (1932), «Üfüqlər qızaran da» (1934), «Yol ayricında» (1935), «Məntiq Həsənov» (1940), «Etimbar» (1940) və başqa hekayələrində o, daha mübariz yeni obrazlar yaratmağa güclü meyl edir, «Həyat» (1935) pyesi ilə ədəbi həyata, ictimai mühitə layiq bir sənətkar kimi daxil olur. M.İbrahimovun «Həyat» pyesi M.F.Axundovla əsası qoyulan, C.Cabbarlı ilə davam etdirilən sağlam klassik ənənələrin yaradıcı inkişafı kimi meydana çıxdı.

«Həyat» pyesinin müvəffəqiyyəti onun müasirliyində, realizmində, həyatı dəqiqliyi, canlılığı və tipikliyi ilə əks etdirməsindədir.

Dramatik janrıñ bütün tələblərinə cavab verən bu pyes ilk gündən tamaşaçıların dərin rəğbətini qazanmış, uzun müddət səhnəmizdən düşməmiş, istedadlı aktyor və rejissor nəslə yetişdirmək işində böyük rol oynamışdır. «Həyat», eyni zamanda, «vətən və vətənpərvərlik», «xəlqilik və humanizm», əsl yeni ziyanı surəti yaratmaq probleminə vaxtında və tam cavab verən klassik əsərlər qrupuna daxildir.

Pyesdə bütün hadisələrlə bağlı surətlər - Həyat və Süleymandır. MTS siyasi şöbəsinə rəis təyin edilən Həyat tezliklə otrafına fəal tərəfdarlar toplayır, işlədiyi yerdə xalqın hüsn-rəğbətini qazanır. Kollektivi düzgün idarə etməyi, onunla hesablaşmağı və müstəqil hərəkət etməyi bacaran Həyat ilk gündən özünüñ, xalqın haqlı olduğunu sübut edə bilir.

Həyat yalnız təsərrüsata rəhbərlik etmək, geriliyi aradan galdırmaq uğrunda mübarizə aparmaqla kifayətlənmir. İlk gündən kəndin zəif cəhətlərini, kəsir və nöqsanlarını aramla öyrənir, onların islahı üçün yollar axtarır, inamlı işə başlayır.

Həyat ümumxalq işinin hər cür şoxsi mənafedən böyük üstünlüyü yünü kütlələrə başa salmaq. zəif iradəli, adamların dərin ucuруm qarşısında olduğunu onlara anlatmaq üçün çox iş görür. Onun əri Akifə qarşı inadlı mübarizəsi, tələbkarlığı bu cəhətdən iibrətamızdır.

Mirzə İbrahimov Həyat obrazı ilə həqiqi, qarşılıqlı anlaşma əsasında qurulan müqəddəs ailə probleminə də toxunur. Sevgi, məhəbbət hüssərinin içtimai xarakterini eks etdirən maraqlı səhnələr yaradır. Həyatın əri Akifə dediyi sözlər öz məzmunu, müasirliyi ilə dikkəti cəlb edir: ziyanı, həqiqi vətəndaş, «hər şeydən əvvəl içtimai bir adamdır Cəmiyyət qarşısında boynuna götürdüyü vəzifələr onun həyatının məzmununu təşkil edir». Ailə məsələlərində nümunə göstərən Həyat bu cəhətdən də böyük maneolərə rast gəlir. Süleyman, Musa, Məşədi Hüseyn Həyatı, namuslu adamları aradan götürməyə, planlı təsərrüfatı pozmağa ciddi səy göstəirlər. Lakin Həyat bütün maneoləri öz möhkəm iradəsi, kütlələrə arxalanması ilə dəf edir.

Həyatın şəxsində həqiqi təsərrüfat işçisi obrazı yaradılmışdır. Fərdi cəhətləri ilə nəcib, insanpərvər, sağlam ailə üzvü, xəlqi bir adam olan Həyat mətin vətəndaş xarakterinə malikdir. «Həyat» pyesində dramaturqun müvəffəqiyəti bir də ondadır ki, bütün obrazlar tipik şəraitə tam uyğun olub, hərə öz düşüncə tərzi və bacarıqları ilə təsvir olunur.

«Həyat» pyesinin ikinci qütbündə köhnə fikirli Süleyman dayanır. O, masqalanmış, qorxunc tipdir, amma hər cür çirkin vasitədən istifadə edərək özünüñ mötəbər adam kimi qələmə verməyə çalışır, Hə-

yatın, namuslu adamların, hətta Abbasın gözündə yaxşı adam kimi tannımaq üçün ciddi səy göstərir. Mahmud bəy – Süleyman satqın Heydərqulu və Məşədi Hüseyn vasitəsilə bir sıra zərərli işlər görür, hətta namuslu adamların bəzilərini aradan götürməyə nail olur. İlk gündən Abbasdan şübhələnir və nəhayət, tanınacağından qorxaraq onu öldürür.

Süleyman qəddar, qorxunc olduğu qədər də hiyləgər və tədbirlidir. O, ilk gündən bütün adamların xarakterinə bələd olmağa çalışır, hərəni də özünəməxsus dillə danışdırır. MTS direktoru Həsənovun sürüşkən, lovğa və bürokrat xasiyyətini bildiyi üçün ondan bir alət kim istifadə edir. İki üçün açılma qorxusu çoxaldıqda aradan çıxıb xaricə qəçməq iştirəkən yaxalanır. Dramaturq Süleyman vasitəsi ilə ictimaiyyətin geriliyi qarşı inadlı mübarizə apardığı bir dövrün ümumiləşdirilmiş obrazını yaratmışdır.

MTS direktoru Həsənov zahirən təsərrüfatçıdır. Əslində isə o öz şəxsi mənafeyini hər şeydən üstün tutan, həyatla ayaqlaşmağı bacarımayan, tez özündən çıxan bir adamdır. O, elə güman edir ki, müdir olduğu üçün hamı onun iradəsinə tabe olmalı, onunla razılaşmalıdır. Ona görə də həmişə Həyatın ağılı tekflərinə şübhə ilə yanaşır, onunla razılaşmaq istəmir. Həsənov özünün maymaq xarakteri ilə özü də bilmədən düşmən dəyirmənə su tökmüş olur, bəzi namuslu adamların öldürülməsi üçün imkan və şərait yaradır. O, hər cürə tərifi xoşlayan, keçmiş şöhrəti ilə fəxr edən, eyni zamanda nadanlığını anlamayan bir adamdır: «Necə?.. Mən, inqilabi sayıqlığımı itirmişəm? İngilabi yaranan mən, Nikolayı Culfa dəmir yoluna qədər qovan mən. Mən inqilabi sayıqlığımı itirmişəm?.. Mənim kolxozlardımda qolçomaq filan tapılmaz». O, müdir olduğu müddətdə ətrafını, dost-düşmənini tanıya bilmir. Süleymanın düşmən olduğu aşkar edildikdən sonra o, elə bil yenidən ayılır. Özünü dərk etməyə başlayır. «Soqlosovat edib sanksiya alandan sonra» sözlərini tez-tez təkrar edən, təbiəti ilə Həsənovla birləşən Pardon Qurbanəli də fərdiyyətçi və ziyankar bir adamıdır. O, «qanunu» əldə bayraq edib təsərrüfata ziyan vurur, lüzumsuz yerə rəsmiyyətçilik edir, vaxtında yanacaq buraxmadığı üçün maşınları saatlarla işsiz saxlayır.

«Həyat» pyesinin maraqlı surətlərindən biri də Akifdir. Dramaturq onu xarakter etibarilə zəif, müterəddid bir adam kimi işləmişdir.

«Həyat» pyesində təsərrüfata can yandıran, Qurban, Cəlal kişi ilə yanaşı Atlas, Abbas, Tofiq, Zeynal kimi namuslu insanlar da vardır. Bunlar gələcək həyat uğrunda inamla, məsuliyyət hissili mübarizə aparırlar. Abbasın işinə, götürdüyü vəzifəyə böyük həvəsi, gələcək haqqında sağlam düşüncələri, Atlasa təmiz, saf məhəbbəti, zəhmət

adamları ilə mehriban rəftəri real səhnələrlə verilmişdir. Bu əsərin müvəffəqiyətlərindən ruhlanan yaziçi 1939-cu ildə «Madrid» pyesini qələmə alır. Əsərin əsas ideyasını imperializmin törətdiyi dəhşətli cinayətlərin, onun qarətçilik siyasetinin tənqidini, İspan xalqının vətəni uğrunda apardığı ədalətli mübarizənin və eləcə də əzəmətli sülh siyasetinin, onun dünya azadlıq hərəkatına göstərdiyi müsbət təsirin tərənnümü təşkil edir. Yaziçi romantik kolliziyyası və realizm prinsipləri əsasında İspan xalqının mübarizə əzəməti ilə real həyat həqiqətlərini inandırıcı şəkildə birləşdirməyə nail olmuşdur. İspan xalqının qəhrəman mübarizəsindən bəhs edən əsərlər içərisində «Madrid» öz orijinallığı ilə seçilir. Əsərin möziyyətlərindən biri onun sosioloji, güclü təbliği xarakter daşımاسında, beynəlxalq aləmin hazırlı inqilabi mübarizə əzminini təsdiq etməsindədir. Əsərin Karlos, Yuhans, Liza, Aida kimi maraqlı surətləri öz həyatılıyinə görə xüsusi sıqlılıtə malikdir.

Yaziçi İspaniyanın azadlıq mübarizəsini ümumi xalq hərəkatı kimi təsvir edir. Bu mübarizəni cəmiyyətin böyükdən-kiçiyə bütün üzvləri: rəssamlar, şair və ədiblər, fəhlə və kəndlilər, həkim və müxtəlif peşə sahibləri, qocalar, cavanlar, qadınlar aparırlar. M.İbrahimov düşmən cəbhənin də fəaliyyətini canlı və tipik səhnələrlə verir. Çirkin planlarını həyata keçirməyə çalışan alman casusu Henrix xalq cəbhəsini dağıtmak, namuslu adamları ləkələmək və beləliklə də, azadlıq hərəkatını pozmaq üçün ciddi səy göstərir. İspaniya ordusunun leytenantı Antoninonu pis vəziyyətdə qoyur. Karlosu ləkələyir. İkiüzü və satqın Roma ilə əlbir olub kəndlilər arasına ixtişaş salır və s. Pyesin möziyyətlərindən biri də budur ki, mühəribə probleminə obyektiv, münasibət vardır. Milliyyətdən asılı olmayaraq, bütün ağıllı insanlar azadlıq hərəkatına haqq qazandırır. Yaziçi bu fikri mühəribəyə cəlb edilmiş əlcəzairlilər, mərakeşlilər simasında eks etdirir. Bu mənada Mustafanın İspanlar tərəfinə keçməsi çox təbii görünür «Madrid» pyesi öz üslubuna, dilinə görə də orijinal əsərlərdəndir. Daha çox ictimai publisist tərzdə yazılan «Madrid» xarakterinə, təbliği təsir gücünə görə mühəribə təhlükəsi tərədən müasir imperializm cəbhəsinə güclü ittihamnamədir.

Yadelli işgalçılara, faşizmə qarşı mübarizə mövzusu M.İbrahimovun yaradıcılığına hələ 30-cu illərdən daxil olmuşdur. «Azərbaycan ədəbiyyatı xalqımızın tərəqqisi yolunda», «Mühəribə və ədəbiyyat», «Azərbaycan xalqının qəhrəmanlıq dastanları», «Sənətin qüdrəti», «Vətənpərvər şair» və başqa elmi məqalələri, «Məhəbbət» pyesi Böyük Vətən mühəribəsi illərində yazılmışdır. «Məhəbbət» (1941) dramı sadə zəhmət adamlarının alman faşizminə qarşı arxa cəbhədə apardığı

fədakar, qəhrəman mübarizəsinə həsr olunmuşdur.

Pyesin əsas ruhunu «hər şey cəbhə üçün, hər şey qələbə üçün» şüarından irəli gələn, insan və zaman, şəxsiyyət və vətəndaşlıq borcu məsələsi təşkil edir. Əsərin dramatik konfliktini vətənin azadlığı uğrunda ölüm-dirim mübarizəsi təşkil etsə də ailə-mərisət, psixoloji əhvali-ruhiyyə və məhəbbət məsələlərinə də geniş yer verilmişdir. Məhəbbət, Yusif, Aslan, Zəhra pyesin sağlam qütbüni təmsil edən ağıllı, vətənpərvər, sadə zəhmət adamlarıdır. Kəmtərov, Manaf, nisbətən də Məmişov düşmən mövqeyi tutan, yeniliklə heç bir vəchle razılaşmayan, xalqın cəbhədə qazandığı qələbədən sarsılan, ona mane olmaq istəyən, müxtəlif vasitələrlə dövlət idarələrinə, məsul vəzifələrə soxulan mənfi surətlərdir.

Pyesin əsas qəhrəmanı gənc mühəndis qız Məhəbbət mərdliyi, mübarizliyi ilə diqqəti cəlb edir. O, başladığı işin çəkdiyi zəhmetin mahiyyətini yaxşı başa düşür, çətinliklərə maneələrə baxmayaraq ideallıdan dönmür, yeni növlü silah ixtira edir. Fədakar insanlar Məhəbbətin müvəffəqiyyətinə ürəkdən sevinir. Yeni silahı cəbhəyə tez gəndərməyə çalışırlar. Lakin belə xeyirxah təşəbbüsü zavodda bəzilərinin xoşuna gəlmir. Saxta sənədlər düzəldib, müəyyən vasitələrlə hərbi zavoda soxulan (Murtuz ağa), Kəmtərov və zavodun mühəndisi Manaf Məhəbbətə mane olmağa, onun işini pozmağa çalışırlar. Çertyojları oğurlayan Manaf, zavodun direktoru şöhrətpərəst və maymaq Məmişovun etibarını qazanır, özünü dost və yaxın adam kimi göstərir. Sağlam kollektivin, köməyi ilə Məhəbbət qələbə çalır. Mühəndis Yusif, Zəhra, öz-sədaqəti, sərimiyyəti ilə yoldaşlarının hörmətini qazanan Kərim və Aslan bu işdə böyük fədakarlıq göstərir.

Pyesdə ailə və sevgi məsələləri, Məhəbbətin ata-anası, Məşədi Qulam Hüseyin və Fatmansa simasında övlad tərbiyəsi, xalqın sağlam və müqəddəs adət-ənənələrinə sədaqəti inandırıcı şəkildə verilmişdir. «Məhəbbət» pyesinin tərbiyəvi əhəmiyyəti, təsir gücü çox böyükdür. O, faşizmə qarşı mübarizədə xalqımızın monolit birliyini göstərən, düşmənə dərin nifret hissi aşılan, vaxtında yazılıan bir əser idi.

1946-1947-ci illər arasında yazdığı «Cənub hekayələri» ədibin dərin həyat müşahidələri, realizmi, böyük istedad və bacarığı, güclü sənətkar ilhamı və müasir yazıçı tendensiyası haqqında çox söz deyir. «Azad», «12 dekabr», «Tonqal başında», «İztirabın sonu» əsərlərinin hər birində bu və ya digər dərəcədə 1942-1946-ci illərdə gedən ümumxalq hərəkatının tarixi kökləri, sevincli və kədərli anları, onun təsir gücü xüsusi ilhamla verilmişdir. «Cənub hekayələri» «Azad»la başlayır. Bu əsərdə Təbriz və Zəncan əyalətlərində baş verən və get-

gedə kütləvi xarakter alan azadlıq hərəkatından, inqilabçı xalqın irtica qüvvələri üzərində qazandığı ilk qələbələrdən, ilk müvəffəqiyyətlərdən bəhs edilir. Azad əldə edilən nailiyyətləri qorumaq, müdafiə etmək uğrunda mübarizə aparan və bu yolda da ölen minlərlə Təbriz və Zəncan fədailərinin ümumiləşdirilmiş obrazıdır. Azad və Fərda xalqını, vətənini azad görmək, onu əsarətdən, zülm və işgəncədən, xarici təsirdən qurtarmaq üçün fədailərə qoşulan, inqilabi mübarizə meydanına atılan yoxsulların bədii obrazı kimi çox güclü verilmişdir. Bu insanların böyüklüyü onların torpağı, insana bağlılığı, sağlam arzularla yaşamalarıdır. Azad ölüm ayağında: «Öpünüz, səcdəyə qapılıb hamınız bu torpağı öpünüz! Bizim əzəli və əbədi beşiyimiz budur» – deməklə bütün fədailəri vətən uğrunda qəti döyüslərə çağırır. «12 dekabr» «Azad»ın davamıdır. Bu hekayədə fədailərin inqilabi mübarizəsi nəticəsində yaranan Milli hökumətə xalqın sonsuz məhəbbət və sevinci təsvir olunur. «12 dekabr» hekayəsi öz şuxluğu, optimizmi ilə də maraqlıdır. Burada azadlığa çıxan böyük xalqın böyük sevinci çox gözəl tərənnüm olunur. Hekayə qəhrəmanları – gənclər vətən anlayışını sankı indi dərk edir, öz el-obasını yenidən əsl məhəbbətlə sevirlər.

«Fonqal başında» hekayəsi ruhu etibarilə «Azad» və «12 dekabr»dakı uğur və nailiyyətlərin müəyyən bir zəminə, tarixi kökə bağlı olduğunu göstərməklə fədailəri yeni döyüslərə, azadlıq uğrunda mübarizələrə ruhlandırır. Əsərin qəhrəmanı qoca, altmış yaşlı Kərim kişi fədailərə xalqın qəhrəmanı keçmişindən, vətənin müqəddəsliyindən maraqlı hekayələr danışır. Kərim kişinin müasir qanunları, qayda və rejimi buxov, zəncir adlandırması, fədailəri yeni döyüslərə səsləməsi hekayəyə güclü müasir ruh verir. M.İbrahimov bu hekayədə tarixə, qədim hadisələrə yanaşmağın ən düzgün yolunu göstermişdir.

«İztirabin sonu» hekayəsində təsvir olunur ki, milli demokratik hərəkat dağıldıqdan sonra İran hökuməti və onun xarici havadarları zəhmətkəş xalqa divan tutur. Zülm, işgəncə və ağır günlər başlayır. İran təqiblər, sürgün və həbsxanalar ölkəsi kimi ad çıxarır. Belə bir ağır şərait xalqın mübarizə, azadlıq əzimini qıra bilmir. Ədib gənc inqilabçı Rəhim surətilə azadlıq hərəkatının xalq üçün müqəddəsliyini inandırıcı faktlarla təsvir edir. M.İbrahimovun «Cənub hekayələri»nin başlıca məziyyətlərindən biri xalqın vahid məqsəd uğrunda birləşmə faktlarını, xalqlar dostluğunu konkret faktlarla tərənnüm etməsidir. Bu cəhət, bütün hekayələrin əsas məziyyətidir. Hekayə qəhrəmanlarından olan inqilabçı müəllim Azər komissara hitler faşizminin dəhşətlərindən, Cənubi Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizənin əbədiliyindən həyəcanla danışır.

Ümumittifaq şöhrəti qazanan «Gələcək gün» (1948) M.İbrahimovun Cənub mövzusunda yazdığı ilk iri həcmli romanıdır. Son dərəcə tipik, real və canlı həyat materiallarına, xəlqi dilinə, güclü ideya istiqamətinə, zəngin və kamil surətlər aləmi və inqilabi pafosuna görə bu roman özündən əvvəl və sonra cənub mövzusunda yazılmış «Qorxulu Tehran» (M.Kazimi), «Dumanlı Təbriz» (M.S.Ordubadi), «Tehran» (Sevuns), «Diplomat» (C.Oldric), «Səttarxan» (Makuli) əsərlərindən əsaslı suretdə fərqlənir. Romanda 40-ci illərdə Rza Şah Pəhləvinin daxili və xarici siyaset aləmündəki mühafizəkar mövqeyi, yürütdüyü ikiüzlü siyaset, fars olmayan millətlərə tutduğu dəhşətli divanlar, xüsusilə də yerli feodalların satqınılığı üzündən İranın İngiltərə, Amerika və Almaniya kimi iri kapitalist dövlətlərin əlində oyuncaga və kəşfiyyət mərkəzinə çevrilməsi inandırıcı faktlarla təsvir olunur. Qırğınlar, sürgün, dar ağacı və həbsxanalar yuvası İran ağır, ziddiyətli və böhranlı günlərini yaşıyır. Müəllif dərin bədii ümumiləşdirmələr yolu ilə gedərək Rza şah üsul-idarəsinin dəhşətlərinə boyun əymək istəməyən İran zəhmətkeşlərinin azadlıq hərəkatını zəngin tarixi faktlar və real səhnələrlə verir, romanın ideya-mövzusu ilə bağlı olan, son dərəcə tipik, müxtəlif və maraqlı hadisə, əhvalat və vəziyyətləri əsər boyu iki əsas xətt üzrə davam və inkişaf etdirir: işgəncələr yuvası İranın və onun zəhmət adamlarının ağır həyatının təsviri və inqilabi mübarizənin – xalq hərəkatının tərənnümü.

Romanın ilk səhifələrində İran xalqının məşəqqətli həyatını yaçı Həsənali və Musa kişinin ailəsi fonunda ümumiləşdirir. Minlərlə belə tavansız insanlar bir qarın çörək üçün hər gün dəhşətli qanunlarla üzləşir. Hikmət İsfahani tərəfindən verilən «məhsulun beşdə biri rəsiyyətə çatacaq» əmri zəhmət adamları üçün ölüm qədər ağır olur. Belə faciəli günlərin birində Həsənalını ilan çalır. Bu ailənin ağırlığı onsu da güclə dolanan Musa kişinin üzərinə düşür. Xırmando dəcən pozulması üstündə Hikmət İsfahani Musa kişini ağaca sarıdib vəhşicəsinə döydürür. Gənc Firidun bu hadisəyə dözə bilmir. Hikmət İsfahani lərə, onlara havadarlıq edən mövcud qanunlara nifrətlər yağıdır. Onu həbs edirlər. Bundan sonra Musa kişinin başına olmazın bələlər gəlir. Yurdı-yuvası talan edilir. Şikayət üçün Tehrana qədər gedib çıxan Musa kişi daha dəhşətli hadisələrin şahidi olur. Heç kim onu eşitmır. Nəticədə zindana salınır, dəli olur və orada da ölürlər. Arvadı Səriyyə xala ərinə axtara-axtara Tehrana gəlir. Ağır xəstəlikdən sonra tələf olan uşaqlarını yoluüstü kəndlərə dəfn edir. Qəmər banu (Səadət xanım) adlı şərəfsiz və pozğun bir qadın bu ailənin kimsəsizliyindən istifadə edərək başına olmazın oyunları açır.

Rza şah üsul-idarəsinin səmimi və kasib ailələrin başına gətirdiyi müsibətlər bununla bitmir. M.İbrahimov roman boyu oxucunu da-ha facieli, daha dəhşətli hadisələrlə tanış edir. Südabə, Kərim xan Azadi, Xavər, Sərtib Səlimi və onların ailələrinin müsibətləri canlı və inandırıcı səhnələrdə verilir. Ölüm yuvasına çevrilən İranda gündəngünə artan və sürətli şəkildə güclənən kin, qəzəb və nifret hissini ya-zıcı inqilabi hərəkatın ilk qabarıq əlamətləri, gələcək alovların ilk güclü qişılçımları adlandırır. Rza Qəhrəmanı, Kərim xan Azadi, Firdi-dun, Xavər, Kürd Əhməd və Südabəni İran azadlıq hərəkatının həqiqi fədaliləri, əsas aparıcı qüvvələri kimi təbliğ və təqdim edir.

Bu məğrur insanlar bütün İranın azadlığı üçün xalqı əlbir ittifaqa, Rza şah üsul-idarəsinə, eləcə də alman, ingilis, amerikan irticaçılarına qarşı inadlı mübarizəyə çağırır. Artıq bu kiçik dəstə bütün irticanı lərzəyə salmışdır. Onun buraxdığı: «İş, çörək və azadlıq istəyirik» adlı birinci kitabçanın və eləcə də xarici dövlətlərin niyyətlərini izah edən ikinci kitabın hər sətrində Rza şah, Hükmet İsfahani, Sərhəng Səfai, mübaşir Məmməd və digər yerli satqın qüvvələrə, mister Tomas (İngiltərə), mister Horald (Amerika), fon Valter (alman) kimi xarici ağalarara dərin xalq nifrəti və qəzəbi ifadə edilir.

Bununla yanaşı, romanda müttəfiq qoşunlarının İrana daxil olmasına, Rza şahın ölkədən qaçmasını, eyni zamanda, inqilabın məğlubiyəti ilə əlaqədar İranda qanlı rejimin yenidən güclənməsini, milli azadlıq ideali uğrunda mübarizənin gizli formada davamını göstərən səhnələr olduqca təbii və inandırıcıdır.

«Gələcək gün» romanı bu gün də müasirliyini itirməmişdir. İranda zülm, istibdadla yanaşı gələcək gün uğrunda mübarizə indi də davam edir.

M.İbrahimovun ikinci iri nəşr əsəri «Böyük dayaq» (1957) romanıdır. Müasir mövzuda yazılmış bu əsərdə müəllif 50-60-ci illər Azərbaycan kendinin quruculuq işlərindən, onun sosial-ictimai münasibətlər içərisində formallaşan insani düşündürən müasir problemlərdən söhbət açır. Müəllif yeni təsərrüfat rəhbərliyin fordi və kollektiv idarəetmə üsulu haqqında maraqlı, həyatın tələblərinə uyğun mülahizələr yürütdür və onu cəmiyyətin qanuna uyğun inkişaf məsələləri baxımından şərh edir. Kənd təsərrüfatının ayrı-ayrı dövrlərinin xarakterinə uyğun inkişaf yolları və üsullarının ildən ilə təkmilləşmə prosesi keçirilməsi və bu qanuna uyğunluğun dərk olunmasının idarəetmə işində əhəmiyyəti, əxlaq və tərbiyə məsələlərində əmələ gələn yenilik və ona köhnə təsəvvürlərlə yanaşmağın zərərli nəticələri romanın süjet xəttinə daxil olan məsələlərdir. M.İbrahimov bunları son dərəcə real

hadisə, əhvalat və vəziyyətlərlə, Rüstəm kisi, Səriyyə, Qaraş, Maya, Şirzad, Nəcəf, Pərşan, Kərəm, Yasti Salman, Yarməmməd, Lal Hüseyn kimi tipik və yaddaqlan surətlərə təcəssüm etdirir.

Romanın süjet xəttində esas rol oynayan Rüstəm kisi surətidir. O, gözəl təsərrüfatçı, sağlam ailə başçısıdır. Rüstəm kisi Böyük Vətən müharibəsi cəbhələrində mərdliklə döyüşmiş, qanlı-qadali illərdən üzü ağ çıxmışdır. Son dərəcə təmiz, prinsipial, dövlət, xalq işinə can yandıran, xalq malını göz bəbəyi kimi qoruyan, bu işdə heç kimə, hətta doğma övladına belə güzəştə getməyən Rüstəm əsərdə bütün ziddiyətləri ilə verilmişdir. O, məğrur olduğu qədər də özünə arxayı, hərəkətlərindən razı, fəaliyyətinə güvənən bir adamdır. Ömrünün əsas hissəsini təsərrüfata rəhbərlik işində keçirmiş, bu sahədə xüsusi ad qazanmış, hamiya böyüklük və rəhbərlik etmişdir. O, indiki müasir insana, torpağa, hətta ınkışaf etmiş müasir texnikaya da əvvəlki gözlə baxır, dediyindən dönmür, hamını öz iradəsinə tabe etməyə çalışır. Elə güman edir ki, sədr olduğu, təsərrüfata çıxdan rəhbərlik etdiyi üçün hamidan çox bilir, heç kimin məsləhətinə ehtiyacı yoxdur. Buna görə də həmişə ciddi və gərgin görünür, fikirlərini hökmələ deyir, yeri gələndə də tələb edir və zoraklıq göstərir. Rüstəm kisiñin səhvleri məhz buradan, yeni zamanın tələblərinə uyğun olmayan köhnə təsəvvürlərən doğur.

Rüstəm kisiñin ikinci xarakter xüsusiyyətini ədib şöhrətə, tərifə meyl etməsində görür. O, hamiya eyni gözlə baxdığı kimi, hamiya da eyni şəkildə inanır, yaltaq, rüşvətxor, hiyləgər və pozğun adamların sözlerini səmimi qəbul edir. Bu da Rüstəm kisiñi ciddi səhv'lərə aparıb çıxarıır. Elə vəziyyətə salır ki, yaxşı adamları xəbis və xainlərdən ayıra bilmir. Oğlu Qaraşın toysuz evlənməsinə, Mayanın qayınata və qayınananın yanında ərinə müraciət etməsinə dözə bilmir. Kəndin nankor adamları Rüstəm kisiñin bu xüsusiyyətindən məharətlə istifadə edirlər. Bu yolla kəndin bin neçə namuslu adamını, o cümlədən ferma müdürü Kərəmi Rüstəm kisiñin gözündən salırlar.

Romanda maraqlı surətlərdən biri Mayadır. O, Qaraşa bir yerdə oxumuş, onu sevmiş və axıra qədər də əhdinə sadıq qalmışdır. Maya kəndə gəldikdən sonra istər Rüstəm kisiñin ailəsində və istərsə də təsərrüfatda bir yenilik, canlanma hiss olunur. Maya xoşxasiyyət, məhrəban, son dərəcə mədəni bir qızdır. Kənd adamlarına öz doğmaları kimi münasibət bəsləyir, torpağın, suyun qədrini bilir, insana böyük qayğı göstərir. Qızdırma içinde yanın Kərəmin arvadına ürəyi yanır, tez hekim çağırmağı, ona yardım göstərməyi tələb edir. Hərəkəti, danışıığı və rəftarı ilə hamını mədəni olmağa çağırır. Maya kəndə bir tə-

bilik, səmimiyyət və aydınlıq gətirir, bununla da hamının hörmətini qazanır.

Maya Rüstəm kişini doğma sta məhəbbəti ilə sevir. Onu düzgün başa düşür, onun yaxşı adam odlugunu hamidan tez dərk edir. Xəstəxanada yatan Rüstəm kişisinin könlünü almaq üçün ona:

- Övladın atadan inciməyə haqqı yoxdur, - deyir.

M.İbrahimov Mayanı, Şirzadı, Qoşatxanı, Nəcəfi, Rüstəm kişiyə təsir göstərən, onun səhvlərdən xılas olmasına çalışan müsbət surətlər kimi verir.

Yasti Salman, Yarməmməd, Lal Hüseyn surətləri ilə müəllif həyatın hełə də yaltaq və ikiüzlülərdən təmizlənməməsini göstərir və belə adamlara qarşı kütləvi mübarizə aparmağı məsləhət görür. Yasti Salman müxtəlif yollarla vəzifə tutmaq üçün rayonun bəzi ikiüzlü bürokrat vəzifə başçılarını qonaq dəvət edir, hətta yüngül xasiyyətlə bacısını da bu yolda bir vasitəyə çevirir, sədr müavini vəzifəsinə qədər qalxır. İmzasız məktublar yazıb təmiz adamları ləkələyən Yarməmmədi, oğru, əliyəri Lal Hüseyni öz tərəfinə çəkir. Romanda Şirzad, Rüstəm kişisinin arvadı Səkinə, qızı Pərşən, oğlu Qaraş surətləri də yaxşı işlənmişdir.

«Pərvanə» M.İbrahimovun üçüncü romanıdır (1970). Əsərdə təriximizin ən qabarıq bir mərhələsinin - Demokratik Cumhuriyyəti dağıdır. Azərbaycanı işgal edən rus-bolşevik qoşunlarının gelişinə qədərki hadisələrdən bəhs olunur. M.İbrahimov XIX əsrin ictimai-siyasi həyatını, onun son dərəcə mürəkkəb və ziddiyyətli psixologiyasını vermək Azərbaycan, rus, gürcü xalqlarının azadlıq hərəkatı ilə bağlı bir qrup qabaqcıl ziyanlı obrazı yaratmaq istəmişdir. Romanın iki hissədən ibarət çap olmuş birinci kitabındakı real, təbii hadisə və əhvalatlar silsiləsi ilə müəllif Azərbaycanın İran və Türkiyə dövlətləri ilə Rusiya və Qərbi Avropa ölkələri arasında körpü olması, onun iri dövlətlərin kəşfiyyat, diplomatik danışıqlar və hərbi toqquşmalar mərkəzinə çevrilinəsi məsələlərini izah edir. M.İbrahimov həmin problemin şərhində yalnız tarixi hadisələri, siyasi toqquşmaları qabarıq verməklə kifayətlənmir, kapitalist münasibətlərinin inkişafı ilə əlaqədar yoxsuluq və dilənçiliyin çoxalması, bununla yanaşı azadlıq ideyalarının geniş yayılması, zəhmət dünyasında yeni şüurun, yeni əxlaq normalarının əmələ gəlməsi və s. məsələləri də romanın süjet xəttinə əlavə edir. Bununla da xalq tarixinin ən böyük və mürəkkəb bir mərhələsini eks etdirmiş olur.

«Pərvanə»də bir-birindən maraqlı zəngin obrazlar silsiləsi adamı valeh edir. N.Q.Çernișevski, M.F.Axundov, N.Nərimanov, A.O.Çern-

yayevski kimi tarixi şəxsiyyətlər, ədibin yeni yaratdığı dəmirçi Vəfadar, xalçaçı Cəfər, Sahib və Səfərli kimi müəllimlər, tələbə Nataşa, Əli Mirzə, Çoban Vəli, İdris, Həlimə xanım son dərəcə məğrur, vətənin səadəti, xalqın azadlığı uğrunda böyük fədakarlıqlar göstərən müsbət insanlardır İlyas bəy, Tacir Hacı Əli, Molla Nisa, Səlim ağa, Cahan xanım, Semyon Volkov, Səfiqulu bəy və s. isə geriliyi, cəhalot və fanatizmi yayan və gücləndirən, azadlıq ideyalarına düşmən kəsilən mənfi obrazlar kimi verilir.

M.İbrahimov müsbət insanların səadət, işıqlı azad dünya və vətən uğrundakı fədakarlığını romanın bütün süjet xəttində, bədii ruhunda, eyni zamanda, rəmzi mənada işlətdiyi «Pərvanə» adında da təbii şəkildə əsaslandırma bilmışdır. İşığa vurğun olan pərvanələr həmişə şəmin ətrafında firlandığı kimi, fədakar insanlar da əsrlər boyu işıqlı vətən uğrundə, azadlıq hərəkatı ətrafında toplanır, vahid bir cəbhədə birləşirlər. Bu sahədəki müqəddəs ənənələrini isə əsrden-əsrə, nəsil-dən nəslə keçirmişlər. Bu mənada əsərdə iştirak edən hər bir obraz zəngin həyat materialları, tarixi hadisə və faktlarla əlaqəli və bağlı şəkildə verilmişdir.

Qacarın Tiflisə basqını zamanı qəhrəmanlıq göstərən Məmməd Rza bəyin şahin qarşısında özünü mərd və məğrur aparması, varlı, qudurmuş Cahan xanimın Hürünün başına gətirdiyi oyunlar, dəmirçi Vəfadarın bu namuslu qadını Səfiqulu bəyin pəncəsindən xilas etməsi, cənublu Cəfərin başına gələn macəralar, böyük demokrat N.Q.Çernişevskinin edam olunmaq fikri və digər səhnələrdə M.İbrahimov həyat-la ölüm, işıqla qaranlıq, azadlıqla məhrumiyyət, nadanlıqla mədəniyyət arasında gündən-günə daha da güclənən antoqonist ziddiyyətləri ümumiləşdirmiştir. Səfərli müəllimin dediyi kimi, «bir torpaqda ki, harinliğindən atına kişmiş, itinə toyuq yediren ağalar, yoxsulluqdan körpəsinə çörək, qarısına paltar tapmayan zavallılar ola, o torpaqda bir vətəndən danişmaq olmaz». İndi hakim dairələr, bəylər azadlıq həsrəti ilə işığın başına toplaşan pərvanələrdən çəkinir, onlarla hesablaşmağa başlayırlar. İlyas bəyə «zəmanə dəyişib, kişilik, igidlik keçmiş əyyamlarda qaldı» fikrini dedirdən məhz bu məsələdir.

«Pərvanə»də əsas qəhrəman xalq, onun azadlıq ideyaları və bu ideyalar uğrunda aparılan mübarizələr olsa da bütün hadisə, əhvalat, vəziyyət və obrazlarla daha çox bağlı olan, mərkəzi surət səviyyəsinə qədər yüksələn Hürü xanımıdır. Daxilən təmiz və yüqarlı, zahirən çox gözəl olan və buna görə də mənfur quruluşda başına min bir müsibət gələn Hürü xanımı yazıçı bir sıra dəhşətli, mürəkkəb və ziddiyyətli hadisələrdən keçirir. Cavan yaşlarından ərini, atasını, anasını və bir

neçə əziz adamını itirən, gənc ikən dul qalan, min bir əzabla yetim böyüdən, evindən, vətənidən didərgin düşən Hürü xanım bir an olsa əqidəsindən dönmür. Oğlu Sahibin təbiyəsi ilə ciddi məşğul olur. Onu oxutmaq üçün Petroqrada aparır. O, həmişə məhkum həmvətənlərini düşünür, əzab-əziyyət çəksə də taleyindən şikayətlənmir. Ölkənin azad, xalqın xoşbəxt olacağı günü gözləyir və bu ümidi də yaşıyır.

Romanda Sahib müəllim, Baba kişi, Reyhan, İdris, Həlimə xanım, N.Nərimanov və dəmirçi Vəfadər surətləri çox yaxşı işlənmişdir. M.İbrahimov mənfi surətlərin təsvirində də böyük sənətkarlıq göstərmişdir. Romanda diqqəti cəlb edən ən kamil obrazlardan biri İlyas bəydir. O, inqilabdan əvvəlki bəyliyin xarakter xüsusiyyətlərini ümumişləşdirən bir obrazdır. İlyas bəy həyatı boyu məzлumlara qan udduran, özündən güclülərə eyilən vəhişi təbiətli bir adamdır. Hamidən ayıq, hiyləgər və tədbirli olan İlyas bəy «güclüsən-haqlısan» tezisini əldə rəhbər tutur və hamını da öz iradəsinə tabe etdirməyə çalışır. Xüsusi cəza tədbirləri, təsir üsulları işlədir, tabeliyində olduğu adamları həmişə asılı, dramatik vəziyyətdə saxlamağa çalışır. Çox ayıq olan, yaşa dolduqca da vəhşiləşən bu qoca daima gərgin bir narahatlılıq keçirir: «Bir deyənin olunca, yüz yeyənin olsun. Yüz ağız yesə, mal-dövlət qurtarmaz, yüzü yeyer, mini də işləyib gətirər. Amma bir yaman dil deyə-deyə camaatın üzünü döndərə bilər. Camaatın da ki, üzü döndü, üzünü görmə».

Ticarət burjuaziyasının inkişafını göstərən Tacir Əli, Rusiyada iki mədəniyyəti, iki əxlaq tərzi və əqidəni təmsil etdirən Nataşa və Semyon Volkov, Səfiqulu bəy və digər obrazlar müvəffəqiyyətli çıxmışdır. «Pərvanə» müasir roman janrinin ən kamil nümunəsi kimi Azərbaycan nəşrində xüsusi yer tutur.

M.İbrahimovun 60-80-ci illər yaradıcılığında dramaturgiya geniş yer tutur. O, bu illərdə bir-birinin ardınca «Kəndçi qızı» (1962), «Yaxşı adam» (1965), «Közərən ocaqlar» (1967), «Don Juan və yaxud bəşərin komedyası» (1978) kimi gözəl səhnə əsərləri yaratmışdır.

«Kəndçi qızı»nda 60-ci illərin xarakterinə uyğun sirf müasir həyat məsələləri qoyulur. Şəhərlə kənd arasındakı fərqlərin demək olar ki, aradan götürülməsi, cəmiyyətin, bu qanuna uyğunluğun inkişaf prosesini görməyən, ondan xəbərsiz insanların taleyi, ailə. əxlaq və təbiyə məsələləri, gəncliyin hərəkətlərində nöqsanlı cəhətlərin baş verməsi səbəbləri, əmək və insan, şəxsiyyət və vətəndaşlıq borcu, mənəvi təmizlik və saflıq, cəmiyyətin əxlaq normalarına sədaqət və s. məsələlər düzgün izah edilir. Pyesin bütün hadisələri təbiyəsi pozulmuş Vahidin şəhərə oxumağa gələn kəndçi qızı Bənövşə tərəfindən

tərbiyə olunması üzərində qurulmuşdur. Bu məsələnin düzgün həlli ilə yazıçı bir sırada daha başqa müasir problemlərə də toxunmuşdur.

«Yaxşı adam» (1965) komediyasında meşşanlıq, saxtakarlıq kimi mənəvi qüsurlar ifşa edilir. Pyesdə yaxşı adam anlayışının sağlam əxlaq normaları ilə bağlı insanlar içərisində axtarılması, yaxşı adamın adılıyi, zahirən heç bir cəhəti ilə seçilməməsi, hərəkətləri, davranışları və danışqları, ümumən tam halda mənəvi sıfəti ilə qeyri-adi görünməməsi real səhnələrlə təcəssüm etdirilir. Pyesdə göstərilir ki, guya bu ən yaxşı, ən ülvı cəmiyyətdir. Yaxşı adam isə ona həqiqi övladlıq edən, onun qədrini bilən Azər, Yavər, Zəhra, Tövhə, Əli dayıdır. Pislər isə cəmiyyətə ləkə gətirən maskalanaraq min bir oyundan çıxan, şəxsi səadəti üçün çoxlarını ayağa verən Gülcəmal, Tağı və Nağı kimi nankorlardır. Gülcəmal mürəkkəb xarakterə malik müasir naqışlıyin ən dəhşətli, ən təhlükəli cəhətlərini özündə birləşdirən maskalanmış bir obrazdır. Nağı isə şəxsiyyəti, fərdi siması bilinməyən, özgə ağlının quluna, alətinə çevrilən, ədaləti, həqiqət və haqqı danan bir adamdır. Bu adam da Tağı kimi iradəsiz, zəif və məsləksiz olduğu üçün çox təhlükədir.

«Közərən ocaqlar» (1967) M.İbrahimovun tarixi mövzuda yazdıığı ilk pyesdir. Əsər Azərbaycan xalqının 1901-1920-ci illər arasındaki azadlıq hərəkatının bir sıra qabarıq məsələlərini əks etdirir. Pyesin qəhrəmanı böyük xalq və onun azadlıq əzmidir. Bununla yanaşı müəllif Azərbaycan xalqının tarixi azadlıq və istiqlal ideyalarına sadıq qalan N.Nərimanovun inqilabi fəaliyyətindən maraqlı səhnələr verir və onun əzəmətli obrazını yaradır. Pyesdə usta Baba, arvadı Reyhan xanım, qızı Leyla kimi azadlıq carçıları, Mazar bəy, qardaşı Tacir Əli, Kərim bəy kimi sərmayədarlar, çar üsuli-idarəsinin siyasetini təbliğ edən daxili işlər nazirliyinin qulluqçusu Martinburov, çarızının puçlunu, bünövrəsinin çürüklüyünü təmsil edən, əsl milli xarakterə malik Məmmədəli, Qulaməli və Mazurov kimi polis qulluqçuları və digər surətlər vardır. Azərbaycan dramaturgiyasında N.Nərimanovun obrazı ilk dəfə «Közərən ocaqlar» pyesində yaradılmışdır.

«Közərən ocaqlar»dan sonra M.İbrahimov Molyerin «Don Juan» komediyasının motivləri əsasında «Bəşərin komediyası» (1978) pyesi ni yazmışdır.

M.Ibrahimov yaradıcılığının mühüm bir sahəsini elmi-nəzəri və publisistik fəaliyyəti təşkil edir. Onun dahi Ü.Hacıbəyovun həyatı və fəaliyyətinin bəzi məqamlarına, publisistikasının mövzuları aləmi və poetikasına həsr etdiyi «Tufanlara kömək edən bir qələm» və müxtəlif mövzularda yazdığı «Yol üstündə düşüncələr», «Mənim respublikam»,

«Günəş yurdu», «Sülh, bərabərlik, birlik», «Həyat dəyişir, insan dəyişir», «Kəndin qabaqcıl adamları» və başqa oçerkələri öz yüksək bədii və idrakı əhəmiyyətini indi də saxlamaqdadır. M.İbrahimov Azərbaycan ədəbiyyatı tarixində görkəmli ictimai xadim, böyük nasir və dramaturq, güclü ədəbiyyatşunas alım kimi şərəflə yer tutur.

## SABİT RƏHMAN (1910-1970)

Müasir Azərbaycan ədəbiyyatının yaranma və inkişafında böyük xidməti olan Sabit Rəhman qırx illik yaradıcılıq ərzində müxtləif ədəbi janrlarda gözəl sənət əsərləri yaratmışdır. Ədəbi ictimaiyyət onu ustad nasır, istedadlı dramaturq kimi tanıyır. O, orijinal və qiymətli komedyaları ilə bədii gülüş ustası kimi şöhrət qazanmışdır.

Sabit Rəhman Kərim oğlu Mahmudov Nuxada, indiki Şəki şəhərində 1910-cu ildə anadan olmuşdur. İbtidai təhsilini bitirdikdən sonra Bakıya gəlmış, vaxtilə «darülmüəllimin» adlanan pedaqoji texnikuma daxil olmuşdu. Texnikumu bitirdikdən (1926) sonra üç il Nuxada kutləvi nümunə-zəhmət məktəbində müəllimlik etmişdir. Təhsilini artırmaq məqsədi 1929-1932-ci illərdə Azərbaycan Ali Pedaqoji İnstitutun filologiya fakültəsinə daxil olmuş, 1936-1937-ci illərdə Moskvadada ssenari fakültəsində oxumuşdur. Moskvadan qayıtdıqdan sonra bir müddət Azərbaycan dram teatrında ədəbi işçi, məsənət işləri idarəsi rəisinin müavini vəzifələrində çalışmışdır.

Sabit Rəhman sənət aləminə çox erkən gəlmüşdür. Hələ orta məktəbdə bədii yaradıcılıqla maraqlanmış, «Qızıl qələm» jurnalı, «Gənc inç» və «Nuxa fəhləsi» qəzetlərində şeirlər çap etdirmişdir. 1926-ci ildə «Molla Nəsrəddin» jurnalında «Şeyx Samit» imzası ilə çap olunmuş felyetonunun rəğbətlə qarşılanması S.Rəhmanı bədii yaradıcılığa daha da həvəsləndirir. Qızıl Qələmlər İttifaqının Nuxa şöbəsində çalışdığı illərdə o, bədii yaradıcılığın bit sira sahələri üzrə axtarışlar aparır, nəhayət, 30-cu illərdən bir-birinin ardınca «Pozğun», «Şirin bülbülb», «Böyük millət məhkəməsi», «Mir Qasımın macəraları» və başqa satirik hekayələrini yazar. 1933-cü ildə onun «Vəfəsiz» adlı ilk hekayələr kitabı çap olunur. 1934-cü ildə isə «Gənclik hekayələri» adlı ikinci kitabı çapdan çıxdıqdan sonra S.Rəhman nəşrin iri janrlarına müraciət edir və 1937-ci ildə «Şirin arzular», 1938-ci ildə «Xəyal-plov», 1938-ci ildə «Son faciə» kitabları ona güclü nasir şöhrəti gətirir. 1938-ci ildən dramaturgiya sahəsində qələmini sınaqdan çıxarırlar və böyük müvəffəqiyyət qazanır.

İkinci Dünya müharibəsi illərində S.Rəhman daha məhsuldar işləyir. Bədii yaradıcılıqla yanaşı teatr və xalq maarifi sahəsində səmərəli fəaliyyət göstərir. Bu illərdə və müharibədən sonra hekayə, povest, komediyalarda yanaşı maraqlı oçerkələr və publisist əsərlər yazır, qabaqcıl əmək qəhrəmanlarına həsr etdiyi «Qüdrət» (1948), «Yoldaşlıq» (1950), «Komediyalar» (1954), «Nina» (1958) romanı çapdan çıxır. S.Rəhman klassik irlsimizin ən sağlam və realist ənənələrini yaradıcı şəkildə davam və inkişaf etdirərək, ədəbiyyatımıza bir sıra dəyərli əsərlər verir. 1962-ci ildə onun «Əliqulu evlənir», 1958-1960-ci illərdə iki cildlik «Seçilmiş əsərləri», 1964-cü ildə «Teatr hekayələri», 1967-ci ildə «Komediyalar» və 1975-1978-ci illərdə isə altı cildlik «Seçilmiş əsərləri» çapdan çıxır. Onun ssenariləri üzrə «Arşın mal alan» (1951), «Məşədi İbad» (1956), «Koroğlu» (1959), «Əhməd haradadır?» (1964) kinofilmləri çəkilmişdir. «Ulduz», «Hicran» musiqili komediyalarının librettosunu da S.Rəhman yazmışdır. S.Rəhman müxtəlif illərdə Şekspir, J.B.Molyer, N.A.Qoldoni, N.V.Qoqol və başqa klasiklərdən bir sıra tərcümələr etmişdir. «Müfəttiş» (Qoqol), «Mehmanxana sahibəsi» (Qoldoni) tərcümələri indi də əhəmiyyətini saxlamışdır.

Xalqımız və dövlətimiz S.Rəhmanın xidmətlərini yüksək qiymətləndirmişdir. 1943-cü ildə o, əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş, iki Qırmızı Əmək Bayrağı ordeni və medallara təltif olunmuşdur.

S.Rəhman yaradıcılığının ilk dövründə satirik hekayələr müəllifi kimi tanınır. Həyat hadisələrini fəal müəllif mövqeyindən əks etdirmək, qüsurları və əyintiləri vaxtında görüb üzə çıxarmaq, onları güclü humor süzgəcindən keçirərək oxucu və tamaşaçılara çatdırmaq məhamətəti S.Rəhman hekayələrinin məziyyətlərindəndir. S.Rəhmanın ilk dövr hekayələrinin təsir gücünü artırın, onları oxunaqlı edən əsas cəhətlərdən biri yazıçının dərin müşahidə qabiliyyəti və qarşısına qoymuş məqsədə nail olmaq üçün tapdıığı orijinal forma və ifadə vasitələridir. Yaziçi mənənə nəzərə çarpdırmaq üçün mənfilikləri tənqid etmək üslulundan daha çox istifadə edir. Buna görə də hekayənin əsasında komik səhnə, hadisə, güləmli vəziyyət qoymaqla vəziyyət və əhvalat hekayələri («Şirin bülbül», «Qudurğan», «Nikolay taxtdan düşdü», «Toy», «Qohumlar» və s.), bir insan xarakterinin vəziyyətlərini və ya xud qüsurlarını, mühitə uyuşmayan xüsusiyyətlərini ön plana çəkməklə («Adi məsələ», «Məşədi İbad», «Pozğun», «Vəfasız» və s.) portret və yaxud xarakter hekayələri yaratmış olur.

S.Rəhman əsərlərində gülüş obrazın komik şəraitdə özünü

aparmasından, vəziyyətinin hadisədən-hadisəyə, əhvalatdan-əhvalata dəyişməsindən, bir sözlə, təbiətinin komik yolla inkişaf etməsindən asılı olaraq yaranır.

S.Rəhmanın «Şirin bülbül» (1931), «Dizi yamaqlı» (1932), «Böyük millət məhkəməsi» (1937) kimi satirik hekayələrinin komik surətləri dünyagörüşü etibarilə də qeyri-məhdud insanlardır. «Şirin bülbül» hekayəsində kəndlilərə «mənuzə» edən Cəlil Naim Əfəndinin sırasında müəllif yaltaq, eqidəsiz, məsləksiz ziyahları, düşmən qüvvələrə nökərcilik edən çirkin insanları ifşa edir. Çinarlı kəndinin savadsız, kasib bir əkinçisi kinayəli, kəskin sözləri ilə «natiqin iç üzünü açır: «Ağa, mən avam kəndliyəm. Sənin o dediklərindən bir kəlmə də başa düşməmişəm. Ancaq sənin ayağının altındakı boçka mənimdir. Mən sənin danışib qurtarmağını gözlöyirəm ki, boçkamı evimə aparın, yoxsa mən də onlar kimi çıxıb gedərdim. İslərim tökülüb qalıb».

«Pozğun», «Şlyapa», «Qudurğan» hekayəsi də «Şirin bülbül» kimi hadisə və əhvalat hekayələri qrupuna daxildir. Bu əsərlərdə ölkədəki özbaşinalıq süründürməcilik, yerli idarəcilik sistemindəki boşluq ifşa olunur.

S.Rəhmanın «Gənclik hekayələri», «Kölgələr», «Xəyal-plov», «Mirzə Kələntər» və başqa hekayələrində də realizm, insanın psixoloji cəhətdən kəşfi güclüdür. S.Rəhman təsvir etdiyi həyatın gərginliyini, inkişaf axımını, xüsusiş də dramatizmini ictimai konfliktlərdə göstərkən komizm və dramatizm ünsürlərindən eyni səviyyədə istifadə edir. Bu da göstərir ki, S.Rəhman ədəbi-bədii axtarışlarda klassik ənənələrə, klassik ənənələrdən novatorluğunə doğru gedən, təkmilləşən bir sənətkar olmuşdur.

S.Rəhman yaradıcılığında teatr hekayələri xüsusi yer tutur. «Teatr və sənətə həmişə həyatın gözü ilə baxan» ədib həm bir yazıçı, həm də vətəndaş kimi ömrünün axırına qədər teatrın dostu olmuşdur. Rejisör və aktyorlarla müntəzəm əlaqə saxlamış, teatrın tarixi, inqilabə qədərki ağır, məşəqqətli vəziyyəti haqda zəngin məlumat toplamış, tədqiqatları əsasında bir silsilə maraqlı əsər yazımışdır. Bunların içərisində «Son faciə» povesti həm mövzu, həm də ifadə etdiyi ideyaya görə diqqəti cəlb edir. Əsərdə böyük səhnə xadimi H.Ərəblinskinin həyatı, dövrü, Azərbaycan teatrının XX əsrin ilk on illiyindəki vəziyyəti və sairədən bəhs olunur. On üç yaşında ikən Hüseynin yetim qalması, atası Xələf oğlu «pişgah Məmməd»in vəfatından sonra keçirdiyi həyəcanlar, məşəqqətli günlər, kiçik ikən həyatda yaxşı-yamanı seçməyə başlaması təbii və inandırıcı verilir. «Həyatda namusla yaşamaq üçün dayım kimi yox, atam kimi olmaliyam» – deyən Hüseyn «altı il

molla Əbdülkərimin, sonra isə molla Əbdülsalamın köhnə üsullu məktəbində boş-boşuna vaxt keçirdikdən sonra» Həmidbəy Mahmudbəyovun yeni üsullu məktəbinə daxil olur. Məktəb həyatı, tələbəlik illəri, dostlar, düşmənlər, məşhur aktyor Cahangir Zeynalovla ilk tanışlıq, qohumların, xüsusiylə də dayısı Ağakərim və oğlu Xalığın hədə-qorxuları, keçmiş mühit, onun sənətə, elmə, insana münasibəti haqqında bitkin məlumat verir. «Son faciə» böyük aktyorun səhnə taleyi və xaincəsinə öldürülməsi ilə yanaşı, XX əsr Azərbaycan mədəniyyəti və qabaqcıl ziyanlılar haqqında doğurduğu təsəvvürə görə də maraqlıdır.

S.Rəhmanın hekayə və povestlərinə şirinlik, axıcılıq gətirən amillərdən biri də komik dil, ədibin gülüş üçün tapdığı orijinal vəziyyət və əhvalatlardır. Onun nəşrində klassiklərdən gələn sağlam, yumorlu və lirik bir nağıl üsulu, şifahi danışığın ən oy-naq və lətafətlı bir tərzi vardır.

«Nina» (1948) romanında Birinci rus inqilabı ərefəsində Bakıda güclənən azadlıq hərəkatından, bu mübarizəyə rəhbərlik edən qabaqcıl-demokrat adamlardan həyatı kökündən dəyişdirmək, köhnəni yixib yerində yeni, azad cəmiyyət qurmaq istəyen qüdrətli insanlardan bəhs olunur. Hadisələr 1901-ci ildə təşkil olunmuş «Nina» mətbəəsi ətrafında cərəyan edir. Bu gizli mətbəə Azərbaycan xalqının inqilabi mübarizəsində son dərəcə mühüm rol oynamışdır. S.Rəhman bu mətbəənin yalnız səmərəli və gizli fəaliyyətinin deyil, həm də XX əsrin əvvəllərində Bakıda genişlənməkdə olan azadlıq hərəkatından da maraqlı səhnələr verir.

Roman Bakı fəhlələrinin mütəşəkkil tətillərində birinin təsviri ilə başlayır, bu tətil Bakı fəhləsi Əjdərin işdən qovulması, inqilabçı İvan Petrovun öldürülməsi ilə nəticələnsə də, həm bu tətil, həm də fəhlə hərəkatına aid inqilabi ruhlu qəzet və vərəqələr çap edən «Nina» mətbəəsi özünün kəsərli fəaliyyətə bütün Rusiyani lərzəyə salır. Mətbəə tez-tez yerini dəyişdiyi üçün çar xəfiyyəsi onu tapa bilmir. S.Rəhman belə bir ağır şəraitdə inqilabçıların fədakarlığını olduqca maraqlı səhnələrlə təsvir edir. Bakı fəhlələrinin ağır həyatı fəhlə Qulamin ailəsi sırasında verilir. Əsərdə Müqtədir, Baləmi, Əjdər və digər müsbət surətlər vardır. Romanda surətlərin inkişafı və dəyişməsi prosesi real boyalarla verilir. Son dərəcə avam olan Əjdər fəhlə Qulam vasitəsilə inqilaba qoşulur və həyat axınında dəyişir, içtimai-siyasi hədisələrin, aparılan döyuşlərin məna və mözmununu anlayır. Bir may nümayişində nitq söyləyir, inqilabi işdə fəal iştirak edir.

S.Rəhmanın fəhlələrin həyatı və inqilabi mübarizəsini olduqca təsirli verir, qoca fəhlə Qulamin xəstə-xəstə yorğan-döşəkdən zindana

aparılması və s. buna misal ola bilər.

«Nina» romanında əksinqilab qüvvələrinin təsviri də geniş və əhatəlidir. İngilab düşmənlərinin satqın, xam simasını açmaqdə, onları dərindən ifşa etməkdə müəllif güclü humor və satiradan istifadə etmişdir. 1905-ci il inqilabı ərefəsindəki ictimai-siyasi hadisələrin canlı təsvirini verən «Nina» romanı S.Rəhmanın və ümumən, 50-ci illər ədəbiyyatımızın müvəffəqiyətli nümunələrindən sayılır.

«Böyük günlər» romanı (1952) müasir mövzuya həsr olunmuşdur. Burada kəndi müasir texnika ilə təchiz etmək, təsərrüfat və moderni quruculuq işlərini müasir tələblər səviyyəsinə qaldırmaq, təsərrüfatı rəhbərlikdə dönüş yaratmaq və sərrədən bəhs olunur. Gündügündən toroqqı edən Azərbaycan kəndlərində sürətlə genişlənən sevinc və fərəh hissini, yeniliyin qələbəsi məsəlosunu yazıçı Oqtay, Qiyas, Züleyxa, Goyərcin, Kazimov kimlə surətlərlə təcəssüm etdirir.

Sabit Rəhman yaradıcılığının mühüm sahələrdən birini dramaturgiya təşkil edir. 1938-ci ildə yazdığı «Toy» komediyası ilə dram yaradıcılığına başlayan S.Rəhman «Xoşbəxtlər» (1941), «Aşnalar» (1945), «Aydınlıq» (1949), «Nişanlı qız» (1953), «Əliqulu evlənir» (1961), «Yalan» (1965), «Dirilər» (1967) komediyaları, «Mirzə Fətəli», «Hüseyn Ərəblinski», «Sevimli rollar», «Teatr və həyat» kimli kiçik pyesləri ilə Azərbaycan dramaturgiyasının və teatrının inkişafında mühüm rol oynayır.

S.Rəhman yaradıcılığında komediya janının geniş yer tutmasına səbəb o idi ki, bu qüdrətli sənətkar komediyanın təsir gücünü, onun cəmiyyətin inkişafında böyük əhəmiyyətini doğru və aydın dərk edir. Bu janının imkanlarını yüksək qiymətləndirirdi. Çünkü komediyanın əsas silahı olan gülüşün düşündürmə xarakterilə S.Rəhmanın təbiəti arasında üzvi bir əlaqə və uyğunluq vardır. Ona görə S.Rəhman həyatın komik cəhətlərini xüsusi məharətlə göstərə bilir və mənalı gülüş altında həyatın tələblərinə cavab verən qabaqcıl ideyalar təbliğ edir.

«Toy» komediyasının bünövrəsini son dərəcə mənalı gülüş təşkil edir. S.Rəhman dərin bədii gülüşlə müasirlərinə səadət və sevinc arzulayıb, bu müqəddəs istəyə mane olan irili-xirdalı hər cürə maneələri cəsarətlə ifşa edir. Əsərin mərkəzində yeni şərait üçün tipik olan maraqlı hadisələr dayanır. Tipik Azərbaycan kəndində həyatın mənasını, psixologiyasını başa düşən mərd, mübariz qabaqcıl əmək adamları çalışır, təsərrüfatın daha sürətlə inkişafına böyük səy göstərirler. Bunuyla yanaşı, müasir kənd və təsərrüfat köhnəlikdən təmizlənməmişdir, həyatdan geri qalan, təsərrüfatı bilməyən, üstəlik əl-ayağa dolaşan bəzi adamlar xalqın ümumi yüksəlişinə mane olur, onu geri çəkməyə

çalışırlar. 30-cu illər Azərbaycan kəndi üçün son dərəcə, tipik və həyatı olan bu problemi yazıçı yeni, müasir təsərrüfat məsələlərinin əhatəsi fonunda götürür və cəmiyyətin qanunauyğun inkişafı ilə əlaqədar şəkildə hell edir. «Toy» komediyasında bütün hadisələrlə bağlı əsas su-rət Kərəmovdur. Bu obraz 30-cu illərdə təsərrüfata rəhbərlikdə buraxılan tipik səhvləri, qarşıya çıxan manələri özündə birləşdirən bir obrazdır. S.Rəhman keçmiş xidmətləri ilə öyünən, lovğalıq, söhrətpərəstlik, egoizm xəstəliyinə tutulan Kərəmovu yeni həyata, yeni münasibətlərə və tələblərə qarşı qoyur, oxucu və tamaşaçını inandırıbılır ki, Kərəmov köhnə şürə və düşüncəsi ilə yeni zəmanədə gülünc görünür. Özü ilə 30-cu illər təsərrüfatına zərərli «kərəmovçuluq» xəstəliyi gətirən bu sədrin ifşası ilə yanaşı, S.Rəhman kəndin Zinyət, Surxay, Mehralı, Zalxa qarı kimi fəal, zəhmətkeş və sağlam qüvvələrini də göstərir.

Hadisələr mərkəzdən uzaq «Şəfəq» kolxozunda baş verir. Kərəmov iş görmək əvəzinə katibi və hesabdarı ilə kağızlarla qol çəkməklə məşğuldur. Onun inandığı adamlar əliyərilər və tüfeylilərdir Kərəmov da məsuliyyətsiz hərəkatları ilə onlara geniş fəaliyyət üçün meydandır verir.

Dəmirçi Musa keçmişdə fərdiyyətçi, insanlardan qaçan, ruhani təbiətli bir adam olmuş, yeni həyatın üstünlüyünü başa düşdükdən sonra tək təsərrüfatlılıqdan uzaqlaşaraq, ümumi işə qoşulmuşdur. Bunu-nla yanaşı, o da özündən çox-çox kiçik olan Zinyətə eşq elan etməklə gülüş doğurur.

Zalxa qarı savadsızlığını ləğv etmək üçün kursa girir, hamının nəzərini cəlb edir və hörmətini qazanır. Pyesdə Surxayla Zinyət, kənd müəllimi Şeyda ilə Kamilə arasındakı sevgi xətti də yaxşı işlənmişdir.

«Xoşbəxtlər» müasir mövzuda yazılmış komediyadır. Burada yazıçı tipik Azərbaycan cəmiyyətinin əsas xarakter cəhətlərindən - mənəvi saflıq və təmizlik məsələlərindən bəhs edir. Sağlam cəmiyyət və sağlam ailəyə əngel olan bəzi qüsurlardan danışır. Bütün hadisələri belə mühüm bir mətbəbin üzərində qurur ki, insan həm yaxşı işləməli, həm də yaxşı ailə qurmalıdır. Bu məsələ ilə əlaqədar yazıçı göstərir ki, xoşbəxtlik əmək-əxlaq qanunları ilə ailə qanunlarının vəhdətində yaranır. O, belə bir müqəddəs vəhdəti pozanları əsər boyu gülünc vəziyyətə qoyub tənqid edir.

Komediyada rəis müavini Mirzə Qərənfildən başqa demək olar ki, bütün adamlar müsbətdir. Yazıçı bu insanların çoxunu cəmiyyətin fəal qurucuları, namuslu əmək adamları kimi təsvir edir. Onların əxlaq normalarındaki işiqli və nöqsanlı cəhətlərini izah edir. Milli ləyaqət və

ziddiyətləri təcəssüm etdirən obrazlar tikinti idarəsinin mühəndisləri olan Sadiq, Mürşüd, onların arvadlarıdır. Komediyada iştirak edən Bərbərzadə, Maral, Mirzə Qərənfil, Sənubər, Usta Segah, Nəsirov bu məsələnin açılmasına və hərtərəfli izahına xidmət edir. Yazıçı göstərir ki, həm Sadiq və Mürşüd, həm də onların arvadları Gülər və İnci qabaqcıl işçilərdir. Onlar öz ictimai borclarını şərəflə yerinə yetirir, ictimai vəzifələrini yaxşı başa düşürlər. Sadiq və Mürşüdün ailələrinə münasibəti və məhəbbətləri də istənilən səviyyədədir. Lakin ərlərlə arvadların arasında anlaşılmazlıq və münaqişələr mövcuddur. Bu münaqişə təzəcə qurulmuş cavan ailələr arasında özünü daha tez bürüze verir. Komiklik -- gülüş də bu dörd nəfər müsbət adamın xarakterin ilə mənfi cəhətlər arasındaki ziddiyətdən yaranır və müsbət idealın təntənəsi ilə nəticələnir.

Pyesdə Bərbərzadə - Maral xətti də çox yaxşı işlənmışdır. Firdi, xarakter cizgiləri ilə verilən bu müsbət adamlar maraqlı həyat tarixçisinə malikdirlər. Mirzə Qərənfil əsərin yeganə mənfi surətidir. O, ömrü boyu firildaqla məşğul olmuşdur. Yazıçı onu yeni cəmiyyətin ailə və əmək qanunlarına yabançı olan mənfi bir surət kimi vermişdir.

Usta Segah bəstəkar, şair töbiətlə adamlıdır. Özünü həyat aşığı adlandıran Usta Segah Mürşüdlə Sadiğin ailələrində baş veren münaqişələri eşidən kimi sarsılır, böyük həyacan keçirir, onların xoşbəxtliyini qorumağa çalışır. Onun ailə, insan səadəti və xoşbəxtliyi barədə düşüncələri cəmiyyətin əxlaq normalarına təmamilə uyğundur. Tikinti reisi Nəsirov da ailə - insan - xoşbəxtlik haqqında düşüncələri ilə Usta Segahla eyni mövqədə dayanır. O da xoşbəxtliyin əsasında əmək və vətəndaşlıq borcu məsələlərinin vəhdətini görür.

«Aşnalar» komediyasında Böyük Vətən müharibəsi dövründə və müharibədən sonraki ilk illərdə xalq malına xor baxanların ifşası verilir. Komediyanın əsas tənqid hədəfləri nəfs, tamah, əliyərilik kimi iyrienc sifətlərinə görə bir-biri ilə birləşən adamlardır. S.Rəhman tədarük idarəsinin müdürü Qurban Qurbanov, anbardar Hüseyin, hesabdar Gülümov, yanğın və mühafizə şöbesinin reisi Səməndərli, briqadır Qəmbər surətləri ilə xain və xəbis insanların mənəvi-əxlaqi eybəcərliklərini göstərib ifşa etmək istəmişdir. «Töhmət ala-alə gəlib bu mərtəbəyə çıxan» Qurban Qurbanov pyesdə oğru, quldur yuvasının başçısı kimi təsvir olunur. Qohumbazlıqdan tutmuş dələduzluğa qədər bütün iyrienc sifətləri özündə birləşdirən Qurbanov firıldağının üstü açılmasın deyə Firuzəni boşayıb Qumrunu almaq istəyir, namuslu adamları rüşvətlə satın almağa çalışır. Təlinatçısı Ağazadə, laborant Rəhile, cassir Murad, hesabat stolu müdürü Qumru əslində müsbət planda

düşünülmüş surətlərdir. Həqiqətdə isə onlar Qurbanovlar və Gülümovlarım kölgəsində qalırlar. Yaziçı bunları tam və kamil bədii surət səviyyəsinə qaldıra bilməmişdir. «Aşnalar» bu və bir sıra başqa qüsurlarına görə müəllifin əvvəlki pyesləri ilə müqayisədə zəif görünür.

«Aydınlıq» komediyasında müasir kəndin təsviri fonunda həyat-dakı tipik və səciyyəvi hadisələrdən, adamlarımızın mənəvi-psixoloji aləmində, xarakterlərində əmələ gələn yeni, müsbət dəyişikliklərdən bəhs edilir. «Toy»dan fərqli olaraq bu pyesdə kəndin yüksəliş mərhə-ləsindən danışılır.

Pyesdə Sabir adına təsərrüfatın sədri Kamil, su mühəndisi Azər, Mirzə Fətəli adına təsərrüfatın briqadırı Hüseyin, qoca Cavad kişi, manqabəşçisi Sünbül, Nasir kimi işgizar, qabaqcıl adamların surətləri yaradılmışdır. Bunlar rayon kənd təsərrüfatı şöbəsinin müdürü Dadaş və M.Fətəli adına təsərrüfatın sədri Səlimin mühafizəkar hərəkat və təkliflərinə qarşı mübarizə aparır, kəndin tam yeni əsaslarla inkişafına çalışırlar. Bu təsərrüfatların əmək və mədəni möişət məsələlərinə həsr olunan komediyada bir sıra yeni ictimai motivlərdən, məhəbbət və ailə münasibətlərindən də bəhs olunur. «Aydınlıq» S.Rəhmanın «Toy»dan sonra ən uğurlu pyeslərdən sayılır. Bu komediyada satirik gülüslə dərin lirizm eyni səviyyədə təzahür edir. Əsərin gənc, müsbət və mərkəzi surəti Azərin təbiətən şən, lirik, şairanə xarakterə malik olması pyesə melodramatik səciyyə vermişdir.

«Nişanlı qız» komediyasında dramaturq insanlar arasındaki əx-laq normalarından, onların cəmiyyətə, bir-birlərinə, şəxsi və ictimai işə münasibətlərindən bəhs edir, cəmiyyətin sağlam etik qanunlarının keşiyində durur, ona yabançı olan bütün mənfililiklərin ifşasına çalışır. Bu məsəllər pyesdə Bənövşə, Camal, Yusif, Mirzə, Salman, Mindilli və başqa surətlər vasitəsilə izah edilir. S.Rəhman bu pyesdə həllinə çalışdığı məsələlərin zahiri tərəfinə daha çox fikir verdiyindən zid-diyyətlərin daxili mənasını, mahiyyətini aça bilməmiş, ona görə də əsər zəif çıxmışdır. Məsələn, tikinti rəisi Camal, onun nişanlısı Bənövşə əvvəller çox yaxşı adam olmuş, ictimai işə can yandırmışlar. Lakin sonradan Camalın pis adamlar tərəfindən əhatə olunması, dəy-işməsi, xudbin və meşşan xarakter qazanması Bənövşənin isə əksinə, yenilik duygusuna daha dərindən bağlanması, bu sevgililər arasında ciddi narazlığın yaranmasına səbəb olur və bu da Bənövşəni Camalın mühafizəkarlığına qarşı ciddi mübarizə meydanına atır. Bu konflikte S.Rəhman lazımı ictimai don geydirə bilmir, onu cəmiyyət və insan, şəxsiyyət və vətəndaşlıq borcu məsələləri ilə əlaqələndirmək əvəzinə barışiq xəttinə üstünlük verir.

«Əliqulu evlənir» S.Rəhmanın yaxşı komediyalardan sayılır. Burada insan və zaman, şəxsiyyət və vətəndaşlıq borcu kimi amilləri əsas götürüb cəmiyyətə ləkə gətirən, əxlaq normalarını eybəcər-ləşdirən çırıkin adamları ifşa edir, onlara qarşı fədakar mübarizə aparan namuslu insanları qələmə alır. Komedyanın ən yaxşı məziiyyəti ondadır ki, burada hadisələr sadədən mürəkkəbə, fəndlərdən ictimaiyyətə doğru inkişaf etdirilir. Əhvalat dar ailə çərçivəsində başlasa da, geniş ictimai xarakter alır, cəmiyyət üçün son dərəcə faydalı, tərbiyəvi əhemmiliyyət kəsb edir. Yazuçı belə bir mühüm məsələni aydınlaşdırmağa çalışır ki, ayrı-ayrı fəndlərin buraxdığı səhvələr, yaramaz hərəkətlər cəmiyyətin ayağına yazılmamalıdır.

Hamı üçün vahid bir əxlaq və ləyaqət qanunu var, o da insanlıq və vətəndaşlıq qanunudur. Ona tabe olmayanlar, ona əməl etməyənlər cəmiyyətin ən müzür ünsürləridir. Yazuçı bu cəhəti Əliqulu obrazı ilə öks etdirmişdir. Əliquluya təsərrüfat işində məsul vəzifə ona görə tapşırılmışdır ki, o işin səliqəli və qayda ilə getməsinə nəzarət və rəhbərlik etsin. Əliqulu isə əksinə edir: ictimai qaydaları pozur, vəzifəsindən sui-istifadə edir, özü də şöhrətpərəstlik və vəzifə-pərəstlik xəstəliyinə tutulur. Belə vəziyyət istər-istəməz Əliqulunu gülünc vəziyyətə qoyur. Vəzifəsiz, kabinetləşmiş, stolsuz, telefon və katibəsiz yaşamağı idealından kənar hesab edən, ağlına belə siğışdırı bilməyən Əliqulu vəzifədə daimi və müntəzəm qalmış üçün müxtəlif üsul və tədbirlərə əl atdıqca qorxulu və təhlükəli bir varlığa çevirilir. Müəllif onun şəxsində ləyaqətləri olniadığı halda məsul vəzifələrə can atan, onun quluna çevrilən və bu naqış məqsəd ucundan gülünc vəziyyətlərə düşən insanları qələmə almış və ifşa etmişdir. Əliqulunun işçisi Səfər də satirik gülüş doğuran obrazdır. Bundan başqa, pyesdə bir neçə müsbət surət də vardır. Pensioner Xəlil, sovxozi direktoru Azad, rayon maarif şöbəsinin müdürü Səadət, agronom Kamal, Qumral belə surətlərdəndir.

«Əliqulu evlənir» komediyası müasir dramaturgiyanın uğurlu nümunələrinindən biridir.

«Yalan» komediyası mövzu etibarı ilə «Əliqulu evlənir» pyesinə yaxın əsərdir. Burada da cəmiyyət, əxlaq normaları, davranış qaydaları, insan və mənəvi borc məsələlərindən bəhs edilir. Bütün bunlarla əla-qədar olaraq pyesdə vəzifə-pərəstlik və şöhrətpərəstlik kimi iyrənc sıfırların kəskin tənqidü verilir, yalan və firıldağın mənəvi saflıq və ucalıq qarşısında miskin, aciz və iyrənc olduğu real səhnələrlə öks etdirilir. S.Rəhman yalan anlayışını daxili məzmununu, özünəməxsus xarakter cəhətləri ilə götürür və bütün yalanları həqiqətə kölgə saldıqına görə inkar edir. Komedyada iştirak edən on üç nəfərin əksəriyyəti yaxşı insanlardır. Onlar öz imkanları və bacarıqları dairəsində yalanların açılı-

masına və inkarına çalışır, hər cürə naqışlıyi, pis və yabançı görünən cəhətləri rədd edirlər. Yazarı Umut, Aslan, Fərman, Saleh, Rəfiqə. Büləl kişi, Güllü xala, Kəklik simasında cəmiyyətin sağlam əxlaq normalarının müqəddəsliliyini, insan ləyaqətinin kamilliyini vermək istəmişdir. Bununla yanaşı öz xəbislikləri ilə fərqlənən Şəlalə, Tərlan xanım obrazları ilə cəmiyyətdə hələ də qüsurlu adamların mövcud olduğunu və onlara qarşı mübarizə aparmağın zəruriliyini göstərmüşdir.

Tarixi mövzuda yazılımış «Küləklər» S.Rəhman gülüşünün daha yeni, səciyyəvi cəhətlərini üzə çıxaran bir komediyadır. Pyesdə əsrimizin əvvəllerindəki neft Bakısının təbii və geniş mənzərəsi canlanır. Yazarı ölümə məhkum köhənə dünyanın işıqlı və qaranlıq cəhətlərini bu şəhərin ikiyə, inqilabi əhvali-ruhiyyə ilə tufeylilərə və dələduzlaraya ayrılmış mühiti fonunda nəzərə çarpdırır, inqilablar Bakısının təbliği altında qeyri-sağlam şəraiti satira atəşinə tutur. Dramaturq belə bir nəticəyə gəlir ki, keçmişin qara və natəmiz güşələrindən əsən küləklərin zəmanəmizə gətirib çıxardığı yabarı, çürük toxumları zamanə küləyi də sovurub kənara tullayır. Pyesdə hər iki tərəfi təmsil edən bir sıra maraqlı və yadda qalan obrazlar vardır. Rəşid Məğrur, Kəblə Muxtar, Nəsir bəy Otaylinski, Əhməd bəy Butaylinski, Roza, Xosrov, Alagoz və başqları tipik və canlı həyat səhnələri ilə təqdim olunurlar.

S.Rəhman özünəməxsus sənətkarlıq xüsusiyyətləri, zəngin və maraqlı mövzular aləmi olan yazıçılardandır. O, əsərləri üzərində dö-nə-dönə işləyən və onları təkmilləşdirməyə çalışan sənətkarlardan olmuşdur.

## RƏSUL RZA (1910-1983)

Müasir Azərbaycan şeirinin ilk yaradıcılarından biri olan, müstəqil poetik istiqamətin formallaşmasında ardıcıl, sistemli, inadkar axtarışlar aparan, fikrin, mənanın dərinliyi uğrunda fəal mübarizlərdən biri də xalq şairi R.Rzadır.

1910-cu ilin mayında Goyçayda dünyaya göz açan R.Rza (Rəsul İbrahim oğlu Rzayev) körpəlikdən atasını itirmiş, şeir-sənət həvəskarı dayısı Məmmədhüseyn Rzayevin atılıq qayğısı ilə böyümiş, ibtidai və orta təhsilini də orada almışdır. Dayısının soyadını götürərək özünün təxəlliüsü kimə əbədiləşdirmiştir. 1924-cü ildə Gəncə sənaye və əkinçilik texnikumunda oxuyur. Sonra Goyçayda kitabxanada işləyir və 1927-1929-cu illərdə Tbilisi də Zaqqafqaziya Kommunist Universitetində təhsilini davam etdirir. 1930-cu ildə Bakıya gələrək «Gənc İşçi»,

(«Azərbaycan gəncləri») qəzetində ədəbi fəaliyyətə başlayır 1936-ci ildə Moskva Kinematoqrafiya İnstitutuna daxil olur. Böyük Vətən müharibəsinin ilk illorında Krim cəbhəsində ordu qəzetlərində işləmişdir.

R.Rza dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputati seçilmiş, «Lenin», «Şəhər nişanı» ordenləri və medallarla təltif edilmiş. Azərbaycan SSR əməkdar incəsənət xadımı və xalq şairi fəxri adlarını almışdır. 1951-ci ildə «Lenin» poemasına görə SSRİ Dövlət mükafatına, 1982-ci ildə Sosialist Əməyi Qəhrəməni kimi yüksək fəxri adaya layiq görülmüşdür.

Tbilisidə olduğu vaxt «Qiğileim» (1927) almanaxında çap etdirdiyi «Bir gün» şeiri ilə ədəbiyyata gələn şair «Yeni tiki», «Qızıl şəfəq», «Dan ulduzu» kimi qəzət və jurnallarda «Oğul qatılı», «Uxajor», «Dilarə» hekayələrini və bir neçə möqaləsini çap etdirir. Onun əsərləri «Capey» - 1932, «Qanadlar» - 1935, «Pionerin məktubu», «Çinar» - 1938, «Bəxtiyar», «Vətən», «Ölməz qəhrəmanlar» - 1942, «Qəzəb və məhabbat», «İntiqam, intiqam», «Leytenant Bayramın gündəliyindən» - 1943, «Vəfa» - 1946, «Lenin» - 1950, «Günəşin sorağında» - 1952, «Könül səsləri» - 1954, «Səkil və çəkil» - 1955, «Heyvanların yuxusu» - 1956, «Tərənanın oyuncاقları», «Şeirlər» - 1959, «İllər və səurlər» - 1960, «Pəncərəmə düşən işiq» - 1962, «Dözüm» - 1965, «Seçilmiş əsərləri», 5 cilddə - 1980-1983 və s. kitablarında toplanmışdır.

Mütəfəkkir şair şeir kitablarından birini «Duyğular... düşüncələr...» (1964) adı ilə çap etdirmiştir.

Zənnimə, bu adda müəllisin, ümumən poetik yaradıcılığının əsas mahiyyəti, ruhu və inindəricəsi dəqiq ifadə olunmuşdur. Doğrudan da, onun poeziyasında səmimi hiss və duyğuların filosof sənətkar təfəkkürü ilə dərki, yaşınaması və poetik mənalandırılması son dərəcə səciyyəvidir. Bu leymotiv şairin ədəbi manifesti kimi səslenən digər əsərləri və ümumiyyətlə, bu günə qədər yaratdığı bütün lirik və epik əsərləri üçün xarakterikdir. R.Rza müraciət həyatın, bugünkü ictimai varlığın pafosunu, əsas və aparıcı meyllərini duyan və ona əsərlərində tez əks-səda verən, həmçə poetik axtarışlarda olmayı xoşlayan, əsərlərinin məna, ifadə və forma gözəlliyyinə xüsusi diqqət yetirən, sözün həqiqi mənasında, sənətin, bədii yaradıcılığın əzablarından zövq alan poeziya mücahidlərindən bıdır.

Bir səs deyir:

-Rza durma,

- Rza, yaz,

Qarşı gündən gülümsəyən yaraşıqlı yaza yaz !

Mübarizə bu gün də var, yarın da  
Mən də onun ən ön sıralarında !

Şairin poetik «Mən»i bu əsərdə böyük fəallığa, cavabdehliyə, vətəndaşlıq məsuliyyətinə malik olmaqla, həm də dəruni bir səmimiyyət, öz daxili hiss və duyguları ilə sərbəst həsb-halı hakimdir :

Mənim şeirim bu günün,  
Bu gündür mənim şeirim.

Deməli, təzadlı, ziddiyətli, keşməkeşli illər, günlər şeirə çevril-məlidir, bu çevrilmə-mübarizələrlə dolu həmin günler məhz mənim şeirimin məğzi, mahiyyətidir. Bir sözlə, şeir-sənət, sənətkar zamanla, dövrlə dialektik vəhdətin ünsiyyətindən yaranmışdır. Əgər şair bu başlıca cəhəti görə bilmirsə və ya görmək istəmirsa, şübhəsiz, o, kütlelərin, cəmiyyətin, müasir həyatın tərcüməni ola bilməz, Rəsulun şeirində ecazkar bir vəhdət də ondan ibarət idi ki, məzmun, məna aspektindəki mütərəqqi ənənələrlə yeniliyin qəribə uyuşması forma və bədii boyalarda da xəlqi, folklor poetikasının naxışları ilə yeni şeirin əsrarəngiz rütm, ahəng və ifadə səsləşmələri duyulurdu.

Şair sənətinin məqsədini xalqa, vətənə xidmətdə görərek ilk ədəbi təcrübələrindən tutmuş son əsərlərinə kimi qələmini həmişə bu uğurda işlətmiş və bir-birindən gözəl şərqilər, mahnılar, şeirlər, poemalar, dastanlar yaratmışdır. Müəllif tamamilə tərəddüsüz olaraq belə bir qənaətdədir ki, şeir xalq üçün yazıılır, onu təqdir etmək, qiymətləndirmək isə ən nüfuzlu tənqidçidən daha çox ondan -şeirin, sənətin həqiqi qədirşünası xalqdan, eldən-obadan asılıdır:

Hansı şeirim,  
hansi sözüm  
yaşayacaq məndən sonra,  
mən bilmirəm,  
eldən soruş!

Onun ən böyük dərdi, ən ağır möhnəti də elin qəmi, elin kədəridir:

Mən kölgəsiz bağ görmədim,  
El dərdi tək dağ görmədim.  
Gözlərimi yumub açdım,  
Neçə dostu sağ görmədim.

Onun otuzuncu illerdəki poetik uğurları içtimai həyatın təzadlı, təlatümlü mübarizələr dövrünün tələbləri ilə bağlı idi. İnqilabi tozəloşma, özüñüqurma, inkişaf və tərəqqinin dialektikası vuruşun on sıralarında olan şairin poetik təbiri ilə tamamilə ahəngdar idi. Ona görə də R.Rza həmin illərdən novator şair kimi yüksək qiymətləndirilir, onun poeziyasında mözmun, mətləb, məna və problematika təzəliyi ilə yanşı, həm də forma, bədii səmətkarlıq yeniliyi həminin diqqətini cəlb edirdi. V.Mayakovski şeirinin gözəl tərcüməçisi kimi şöhrət qazanan şair, eyni zamanda novatorluğun bütün sırslorunu forma, mözmun, zahiri və daxili komponentlərin çalarlarını rus şeirindən öyrənirdi. Mayakovskin böyük ustad, müəllim, şeir-sənət fədaisi adlandırırdı. Bu, şətər günün tələbləri ilə ayaqlaşmaq, hadisələrə dövrün, zamanın gözü ilə baxmaq imkanı verdi, onun yaradılıq axtarışlarına səmərəlilik, aktuallıq götrürdü. Onun şeirlərində siyasi, sosial mözmun öz vüsətinin, tutumunu genişləndirirdi. Bu cür şeirlərə misal olaraq müəllifin «Ruzigarlar», «Avropanın ölüm çağısı», «Bir avqust», «Qara yelin xəbəri», «Günün sözləri», «Zəfər yollarında», «Bombə», «Aş», «Haydi, nefstün keşiyinə» və s. əsərlərini göstərmək mümkündür. Bu start xəttindən başlayaraq şairin əsərlərində iki paralel magistral xətt bütün yaradıcılığı boyu böyük, görünməz məsaflərə doğru uzanır. Bu xətlərdən biri beynəlxalq tematikadan ibarət idi. Bütün digər şairlər kimi, R.Rzanın əsərlərində də bu mövzu bütöv poetik silsilə təşkil etməkdədir. Müəllifin «Çapəy», «Tunel borularının səsi», «Colladları durdur», «İnqalesyo», «Si-Au» və onlarcə digər şeirlərində Almaniya, İspaniya və Çin kimi ölkələrin həyatından müraciyyən hadisələr qələmə alınaraq həqiqi səmətkar mövqeyindən poetik ləvhələr səpgisində canlandırılır. Bunların hər birində müasir imperializmin mustəməlökçülik siyaseti, onun riyakarlıq və ikiüzlülüyü, demokratiya, ədalət və istismar olunan xalqlara qarşı amansız, qəddar münasibəti ifşa olunur. Lakin bu xalqların öz azadlıqları uğrunda ölüm-dirim mübarizəsinə qalxımları nikbin bir inam və möntiqlə təsvir edilir, onların gələcəyi qüvvəli bir axın kimi alınaraq onun haçansa öz yolu üzərində rast gələn bütün maneələri supurüb atacağı da inqilabi romantikanın işığı ilə dürüst müəyyənləşdirilir. Şair belə bir möhkəm qənaətə malikdir ki, həmin xalqların haqq və ədalət işi hökmən qalib gələcəkdir.

Ejjj...  
Çinin mərd ogulları!  
Qaldırın qan rəngli

Bayrağı yuxarı!  
Bağırın gur səslə:  
«Cindən əlini çək!  
Çin öz tarlasını  
Özü biçəcək!»

Onun «Qanadlar» şeirində şairin daxili aləimi, onun geniş asımlanıla çıxməq arzusu, xəyalla real aləm arasındaki təzadalar novator şeirin ifadə vasitələri ilə təcəssüm edilir:

Neçin yoxdur qanadım,  
neçin ömrüm bir xəyal  
bir röya kəsilməyir?

Lakin şairin xəyal və həyat barədə düşüncələri yenə də real torpağa qayıdır, əsl xoşbəxtliyi, ucalmağı, yüksəlməyi öz sənətinin qanadları bəxş edir:

Qəllbində böyüdükcə yurdumun vüqarı,  
Ulduzlara qaldırır məni  
Şeirimin qanadları.

Müəllifin həmim illərdə yazdığı «Ölkədaşlar», «Mayakovski», «Firdovsi», «İki lövhə» və s. şeirlərində inqilabi pafos, adamlarımızın mənənəviyyatında baş verən yeni hiss və duyğular, onların dünya hadisələrinə münasibətləri, böyük quruculuq işləri öz bədii əksini tapır. Şair vaxtilə yazmışdı ki, Mayakovski mənim axtardığım və çox zaman duyub, lakin ifadə edə bilmədiyim bir çox həqiqətin yolunu mənə göstərdi. Ən ümdə məsələ nədən yazmaq, şeirdə hansı mətləblərdən, nə kimlə həyat hadisələrindən bəhs etmək məsələsi idi. Poeziyanın predmeti nə olmalıdır? Gül, bülbül, dağ döşü, qara, ala, qonur, göy gözlər, lałə yanaqlarımı, yoxsa ölkəmizdə inqilabın yaratdığı yeni həyat, yeni imkanlar, yeni hadisələr?

Yaradıcılığının ilk dövründə şair bılavasitə xalqının həyat və mübarizəsindən mövzular seçərək, onları romantik bir coşgunluqla qələmə alırdı. Onun «Çınar», «Könül nəğməsi», «Bakı», «Ölkəmə», «Bizim bayram», «İstək», «Aldanış», «Dəniz», «Yadına düşdü», «Kəhər», «Adsız şeir», «Buludlar», «Oğullar», «Ilqar», «Sevgilim», «Gözlərin xətası», «Sorğu» və digər şeirləri şairin qələminin getdikcə

puxtaləşdiyini göstərirdi. Bunu, hətta sırf sevgi-məhəbbət mövzusunda yazdığı əsərlərin xoş, emosional şirinliyində də görürəmək olar.

Böyük Vətən müharibəsi illərində R.Rza bir silsilə şeirlər, oçerklor, publisistik əsərlər habelə «Vəfa» pyesini yazmışdır. Onun «Bakı danışır», «Vətən», «Ləninqrad», «Yurdumun qəhrəmanı», «And», «İntiqam», «Pilot qardaş», «Sovet tankı», «Üç oğul», «Əsgər anasının sözləri», «Boxtiyar», «Ösürün dedikləri», «Döyüşcünün andı», «Dörd yüz on altı», «İşıqları yandı», «Fabrizli dostuma», «Gözəl dost» «Gələsə də gəlməsə də», «Vətənə hədiyyə» və digər şeirlərində müharibə dövrünün acılı-şirinli xatirələri, faciəsi, dramatik ləvhələri, tövssüratları, ciddi-düşündürucu sosial-siyasi situasiyaları əks etdirilmişdir. «Boxtiyar» şeirinin ötəri təhlilindən şairin qəhrəmanlıq hərəkasının əsas xüsusiyyətlərini görmək mümkündür.

Krim cəbhəsində müharibənin dəhşətli mənzərələrini gözləri ilə görən şairin əsərlərində realizm, döyuşçülərimizin tarixi qəhrəmanlığından doğan ecazkar, əfsanəvi humor və cəsarət böyük təntənə ilə səsləşməklə yanaşı, həm də içtimai faciənin kiçik şeirlərdə belə müayyən konturları görünməkdə idid. Müəllifin çox səmuniyyətlə yaratdığı Bəxtiyar surəti məhz faciə qəhrəmanı səviyyəsinə yüksəlmışdır. Faşistlərdən onumu ölüm-dırırm vuruşunda odlu silahının sərrast atəşilə torpağa sərən bu əfsanəvi qəhrəman on birincini dişləri ilə didib parçalannmışdır. Şair bu faciəni şeirimizdə nadir rast gəlinən on hecalı səpgisində yazımışdır

Külək qarı səpələr – Boxtiyar!  
Ağ geyinib təpələr – Bəxtiyar!  
Gecə qara, yol uzaq-qardaşım!  
Göylər bulud, çöl dumağ-qardaşım!  
Kaman çalan kimdir o – Bəxtiyar?  
Kamandı, ya sındır o – Bəxtiyar?

Bu həzin, əslində isə üstünü nazik kül örtmüş odlu məzmun poe-tik xitabların, bədii sualların yaratdığı bir hümə bənd qüvvətli vətən harayıdır.

Şair şeirinin finalını böyük qələbəmizə inam hissi ilə bitirir. Bəxtiyarın öz xalqının yaddaş tarixində. Vətəninin hər qarış torpağında, yeni doğulacaq şən, sırvan həyatı əmən-amənliqlə təmin olunacaq körpələrin adında, təbiətində yaşayacaqdır:

Sən qorudun vətəni, Bəxtiyar!  
Vətən unutmaz səni, Bəxtiyar!  
Bundan sonra fəxr ilə analar,  
Körpəsinə ad qoyar: – Bəxtiyar!

Müharibədən sonra R.Rza da digər şairlərimiz kimi sülh, demokratiya, xüsusilə quruculuq işlərinə dair çoxlu şeirlər yazır. Onun «Ukrayna yarat, yaşa!», «Nizamının heykəli qarşısında», «Doğma, əziz partiya», «Qızaran bayraqlar», «Biz sənə işimizlə abidə quracaçıq», «İki dünya» şeirləri və bütün yaradıcılığının şah əsəri olan «Lenin» poeması bu illərin məhsuludur.

R.Rzanın istedadının ikinci doğuluşu altmışinci illərə aiddir. Onun möcüzəli poetik təbi, elə bil ki, yaşa dolduqca, müdrikləşib parlamağa, cilalanmağa başladı. Bu dövrdə qələmə aldığı əsərlərdə fəlsəfi dərinlik, sözün həqiqi mənasında fikir bir qədər də çoxalır.

Bu da təqdirəlayıq bir haldir ki, fikrə, mənaya belə təşnəlik göstərən şair emosiyadan da uzaqlaşdır. Şair fikrə əhəmiyyət verdiyi kimi quruluqdan, mühakiməçilikdən qaça bilir, şeirlərini bədii sözün ecazkar qüvvəsi ilə bəzəməyi, yüksək sənət nümunəsi kimi təqdim etməyi bacarıır. Bunun əsas səbəbi odur ki, Rəsul Rzanın poeziyası öz şirəsini canlı həyatdan alır. Şairin rənglərin poetik mənasına həsr olunmuş əsərləri, bir sıra satirik şeirləri, sonrakı poemaları bu fikri tamamilə təsdiq etməkdədir.

Biz şairin məşhur «Rənglər» silsiləsini də məhz xalqın, vətənin, insanın dərдинi, taleyini düşünən və düşündükçə də mənəvi intibalar prosesində filosoflaşan bir sənətkarın yaradıcılıq axtarışlarının nəticəsi, bəzi uğursuzluqlarına baxmayaraq, əsas etibarilə, poetik qələbəsi kimi qiymətləndiririk:

Ağ, qara, sarı, yaşıl, qırmızı,  
Hərəsi bir sınaqla bağlıdır.  
Biri həsrətimizi xatırladır,  
Biri dərdimizi, biri arzumuzu,  
Hərəsində bir məna arayıb,  
Bir səbəb görən var.  
Kim bilir, kim sınamış  
Kim bunu ilk dəfə demiş.

Silsilənin «Uvertüra»sından gətirdiyimiz bu misraların məna

məzmun və fəlsəfi yükü, assosiativ düşündürmə siqləti göz önündədir. Doğrudan da, nə üçün «Qara- matəm, qırmızı- bayram, sarı - nifrət ifadəsi» olsun?

Müəllifin dediyi kimi:

Qırmızı qan da ola bilər,  
Bahalı üzük qaşı da,  
göz yaşı da,  
Qara matəm rəmzi də ola bilər,  
məhəbbət rəmzi də.  
nifrət rəmzi də.  
Ağ gözümüzü nurdan sala da bilər,  
çiçək-ciçək bəzəyə bılər süfrəmizi də.  
Biri yaşıl görür yarpağı,  
biri qırmızı.  
Ancaq yarpaq óz rəngində qalır,  
yaşıl olur, qızarır, saralır.

Atalar sözü və məsəllər, qüvvətli aforizmlər kimi səslənən bu misraların hər birində tutumlu məna ilə bərabər, eyni zamanda, canlı emosiya, hiss-həyəcan da güclüdür.

R.Rza Azərbaycan poeziyasının nadir simalarından biri olmaqla həm də sərbəst şeirin ardıcıl, sistemli müdafiəçisi və bilavasitə yaratmışdır. Müasir şeirimizdə bu istiqamətdə müəyyən üslub və ya ədəbi istiqamət onun adı ilə bağlıdır. Sərbəst şeirin bu və ya digər nəzəri problemlərinin həllində R.Rzanın yaradıcılığı təqnidçi və ədəbiyyatşunaslarınız üçün bol material verir.

R.Rza dunya şöhrəti qazanmış şairlərdəndir. Onun adı nəinki böyük olkəmizdə, hətta onun sərhədiyəndən çox uzaqlarda məşhurdur. Kanadalı yazıçı və ictimai xadim, nəşriyyat redaktoru D.Karter «Sovetskaya literatura» jurnalının redaksiyasına yazar: «Sizo Rəsul Rzanın üç şeirini gondorıram. Nəşriyyatımız onları təqribən bir il bundan avval çap etmişdir. Bize təcəcüblü gəldi ki, həmin əsərləri ikinci dəfə, indi isə üçüncü dəfə nəşr etməli oluruq. Ola bılər ki, bu, siz təcəcüb-ləndirməsin. ancaq Kanadada poeziyanı az oxuyur və şeiri çox nadir hallarda təkrar nəşr edirlər. Amma Rəsul Rzanın şeirləri elə yüksək humanizmə malikdir ki, Kanadada və ABŞ-da minlərlə oxucu onları cəmi bir neçə ay ərzində alıb oxudu».<sup>1</sup>

<sup>1</sup> "Ədəbiyyat və incəsənat" qəzeti, 1964, 16 oktyabr

Xalq şairi dəfələrlə dünyanın müxtəlif ölkələrində səfərlərdə olmuş və həmin xalqların həyatından bəhs edən xeyli şeirlər yazmışdır. Bu əsərlərdə yenə bəz R.Rza poeziyasına xas dolğun mənaya, fonda yeniliyinə rast gəlirik. Şairin «Onda necə», «Çəyirtkələr», «Fil və filban», «İnəklər», «Əllər iş istəyn, ağızlar çörək» və onlaicə digər əsərləri bu silsilədəndir. Müəllif birinci şeirdə maraqlı bir fikir kontrastı yaratır: müyyəyen xəstəlikləri dava-dərmanla da müalicə etmək olar, bəs ömrü boyu gülməyənləri, bir parça çorəyə, səadətə həstət çəkənləri, yüz yaşılı qocalar kimi kədərli uşaqları nə etməli?

Müəllifin «Əllər iş istəyi, ağızlar çörək» şeiri bu silsilənin ən yaxşı əsərlərindən hesab olunmalıdır. Şair burada müstəmləkə və asılı ölkələrdəki işsizlik, səfalət və dilənciliyin töretdiyi acı nəticələri bacarıqla ümurnülləşdirə bilmişdir. Pul üçün, çörək üçün uzanmış əllərdən bürüni şair belə təsvir edir:

Elə bil əl deyil,  
Quru ağaca çəkilmiş  
Qapqara dəridir

Şair göstərir ki, başqasının bağışladığı qəpik-quruşdan nə çıxacaq-qarın illərlə doya bilmirsə? Kaman çahumasa kökdən düşər, toz basar. Kotan işləməsə, pas atar. İnsan əlli də belədir. O da gərək heç vaxt işdən ayrılmamasın.

Rəsul Rzanın əsərlərinidə müasir insan konsepsiyası, insanların ailiyi, əvəzsizliyi bir problem kimi qoyulur. Şairin «Mən torpağam» şeitinin timsalında bunu daha aydın görmək olar:

Mən insanam,  
Sadə insan əlinin  
Yaratdığı nemətlərlə öyünməsəm,  
ölərem.

Şairin «Ümid yollarında», «Güllük», «Rekviyem», «Qara dəniz sahilində», «Düşüncələr», «Ömür keçdi, gün, keçdi», «Epitafiya əvəzinə», «İtgisi əhəmiyyətsizdir» və s. şeirləri məhz həmin problemin həllinə həsr olunmuşdur.

«Epitafiya əvəzinə» şeirində də insan ömrünü uzatmaq arzusundan danışılır. Müəllifin «Günlərin bir günü» şeiri də insana, həyata vurğunluğu təlqin baxımından, heyrətamız məzmun və forma yeniliyi

cəhətdən diqqəti cəlb edir Şair bütün bir günü-səhərdən axşama nə qədər çalışırsa düşündüyü şeirin yalnız bircə misrasını yaza bilir: Nə maraqlısan həyat Gah telefonun mənasız səsi,gah poçtalyonun qapını döyməsi, gah kütçədəki hay-həşir, gah maqnitofon nəğmələri, gah dərmən üçün gələn qonşu uşağı və s. ona mane olduğundan şeir yaranı bilmir Ancaq bütün bunlar şairi kədərləndirmir;çünki onun şeirdə axtardığı da məhz həyatdır-qaynar, coşgun, təlatümlü, səslə-küylü, həy-harayı həyat.

Şairin «Nəğmə oxumağımı golir», «Realizm», «Xatırələr» «Ana», «Sahil daşları», «Bir deqiqə qalmış», «Yazı masası», «Ün vənsiz dost», «Ulduz yolu və dolu», «Yavan çörək», «Dahilik və ca hillik», «Bakıda qar», «Buruqlar», «Əllər», «Dillər», «Qaşlar», «Göz-lər», «Dodaqlar», «Burunlar», «Qaranquş və sərçə» və onlarecə digər şeirləri müxtəlif silsilələr düzünmənin yaraşıqlı qızılı həlqələri hesab oluna bilər Bu əsərlərdən hər birində kiçik bir sujet, xirdəcə bir sxem, ohvalat var. Məsələn, son şeirdə yuva üstündə qaranquşla dalaşarken sərçə deyir: -Mən qış da, yayı da burada qalmışam, bura mənim doğmamacə yuvamdır Şeirdən çıxan noticə aydınlaşdır

R.Rza epik poeziyanın da gözəl, bənzərsiz nümunələrini varatmışdır. Onu da demək lazımdır ki, hər kənarda bütün janrlarında müvafiq olduğu otuzuncu illərdən etibarən poemə formasına xüsusi diqqət yetirmiş və onun «Almaniya», «Ana», «Hilal», «Lenin», «Qızıl gul olmayıyadı», «Füzuli», «Bu gün də insan ömrüdür», «1418» və s. kimi gözəl örnəkləri ilə ədəbiyyatımızı zənginləşdirmişdir. Məsələn, «Hilal» poemasının qisaca məzmunu ilə tanış olaq. Hilal yoxsul Ülkəri qarının oğludur O. vətənpərvər bir şəxsdir. Cənubi Azərbaycanın azadlığı uğrunda mübarizə aparır Bu uğurda da onu özümün sevimi sənəti-müəllimlikdən ayırib həbs edilər Poemanın finalında İbrəhîm bii edam səhnəsi təsvir olunur ki, orada ananın göz yaşları ürəyinə axı heç kəs onun ağladığını görmür. Ananın mətinliyi, dözümlülüyü hamını heyran qoyur. Ananın qəzəbdən yoğunluq mənəviyyatı, daşlaşmış, qranitləşmiş təbiəti düşmənlərin qarşısında əzəmətli heykəl kimi yüksəlir. Ukraynalı Oksananın faciəsini canlandırıran «Ana» poeması da süjetin dinamizmi, baş qəhrəmanın tale dəyişmələrinin real, təbii təsviri baxımından diqqəti cəlb edir.

Şairin «Lenin» poeması ayrıca təhlil və tədqiq tələb edən bu əsərdir. Dünyada bütün xalqların yazıçıları öz dillərində Lenin haqqında bədi əsər yaratmışlar Lenin qədəri bədi surəti çox yaradılmış ikinci

tarixi şəxsiyyət göstərmək mümkün deyil. M. Qorki vaxtlə onun haqqında obrazlı şəkildə bu sözləri yazmışdı: «Onun fikri, kompas əqrəbinin ucu kimi, həmişə zəhmətkeş xalqın sınıfı mənafeyinə tərəf çevrilirdi». R.Rzanın monumental «Lenin» poemasını xüsusi qeyd etmək lazımdır. S.Vurğunun lirik qəhrəmanlıq dastanı adlandırdığı bu əsər sənətkarlıq cəhətindən xüsusilə seçilir.

R.Rza poemanı demək olar ki, bütün komponentlər üzrə novatorcasına işləmiş, sözlər, ifadələr, məstralar, bənd və beytlər, intonasiya, orijinal mahiyyəti süjet və kompozisiya, bütün bədən təsvir vasitələri təzə, yeni və təravəthidir. Şair istədiyi vaxt sərf lirik-emosional ruhda çırpınan lövhələr, məqamlar, əhvalı-ruhıyyələr yaratmış, bəzən isə tam sənədlilik əsasında tarixi hadisə və epizodları qələmə almışdır. Başqa sözlə desək, tarixi hadisələrlə şairin bədəni xəyalı sintez təşkil edərək bir-birini tamamlamışdır.

Şairin «...Qızılğul olmayıyadı», «Bir gün də insan ömrüdür» poemaları da özlerinin poetik sıqlılı, mövzu, problem baxımından, orijinallik, novator mahiyyəti ilə seçilən əsərlərdir. Bunlardan birincisi şair M.Muşfiqin xatırəsinə həsr olunmuşdur. R.Rza coşqun temperamenti, böyük istedad sahibi nakam şairi oxucusuna belə təqdim etmişdir:

O, hamidan sadəydi,  
hamidan açıq ürək,  
yetim kimi köyrək.  
Dilindəydi çox zaman  
Açığı, qəzəbi.

.....  
Gah göründün  
kəskin, odlu sözüyle  
Rəqibini dağladı,  
gah göründün,  
bircə sözdən  
qışılıb bir bucağa,  
xisin-xisin ağladı.

Poemada iki əsas süjet şaxəsini təsəvvür etmək mümkündür: olmuş, baş vənniş hadisələr haqqında poetik xatırələr; şairin özünün uydurduğu, bilavasita bədii təxəyyülüm məhsulu kimi təzahür edən məqamlar. Əsərdə bu iki xətti şair elə məhərətlə birləşdirmişdir ki, təhkiyədə bütövlük, tamlıq hiss olunur. Müşfiqdən gətirilən və Müşfiq-

sayağı müsraların özleri də bəzən çətinliklə seçilir. Çünkü poemada daha çox şairin öz poetik «Mən»i dayanır, onun subyektiv, mənəvi dünyası xatırə-xatırə, duyum-duyum çözülənir, açılır. Lakin bu hissi-emosional isti-il iq, acılı-şirinli xatırələr, təəssüratlar axarında şair Müşfiqin portretini bühlur sular şəlaləsində temizlənən, durulan, niskillü, mükəddər, həyatdan, insandan, dünyadan doymamış, gözləri, dodaqları heyvətlə azca aralı qalmış eoşqun, qaynar təbiətli bir gənci, sənəsində neçə dastan, neçə poema, neçə inci aparmış bir sənətkarın əksini götürür.

Xalq şairinin «Bir gün də insan ömründür» ləkonik, lakin məzmunca sanballı əsəri də ayrıca qeyd olunmalıdır. Öz yaradıcılıq kredosuna sadıq qalan şair burada da böyük hərflərlə yazılmış insan konsepsiyasını müdafiə edir. O, həmin əsərdə orijinal və maraqlı bədii priyollar vasitəsi ilə həqiqi insan, əsl vətəndaş obrazı yaratmağa müvafiq olmuşdur. İnsanların taleyini düşünən, ürəyindən gözəl insanı arzular keçən, ülvü xəyallara dalan, yalnız qurmaq, yaratmaq barəsində düşünən raykom katibinə iki dəfə zəng vurulur. Şair tamamilə novator bir üslubda bu telefon danışqlarının təzadlı məzmunundan çıxaraq insana qayğını, böyük əməllərin, xeyrxah işlərin məhz insan tərəfindən görüldüyünü bədii şəkildə əks etdirmişdir. Poemadakı iki telefon söhbətinin məzmunu barədə təsəvvür yaratmaq məqsədi ilə əsərin mətninə müraciət etməyi lazımlı bilirik. Telefonda danışnlardan birinin sözü bu olur:

Elə yunu soruşdu, gübrəni soruşdu,  
Sorğu-sualı ət oldu,  
Süd oldu,  
Yumurta oldu,  
Bir də mal-qara,  
«Əmənəm hamısı yüzdən ötər,-dedi,-  
Salamat qal.»  
Asıldı dəstək.  
Görünür vaxtı çatmadı  
İnsanlara...

Şair ikinci danışanın söhbətini belə ifadə edir:

«Adamlar necədir?  
Xəstələnən yoxdur ki?

Plan dövlət qanunudur,  
Bilirsən özün.  
Ancaq adamsız nə plan, nə dolum?  
Adamlarda olsun gözün».

Rəsul Rzanın yaradıcılığında onun müharibə mövzusunda yazdığı «1418» poeması xüsusü yeri tutur. Bu əsərdə ümumunən icümai-siyasi hadisə kimi müharibəyə fələsefi-epik münasibət şairin digər əsərlərində olduğundan daha sərt və qabarlıqdır. O da qeyd olunmalıdır ki, müharibə mövzusunda yazılmış həcmə tutumlu əsərlərin əksəriyyətindən fərqli olaraq poemada şairin faktı və sənədlərdən, hadisə və epizodlardan daha çox müharibə dövrünün ozu, psixologiyası, hiss və təfəkkürlərdə dərki maraqlandırır.

Poema bütövlükdə müraciət şəklində yazılmışdır. Şairin müsahibi müharibənin ilk dəqiqələrində həyata göz açmış insandır. O bu insana dövr, zaman, yaşadığı dünyadan ab-havası haqqında söhbət açır. Poemanın əvvəlində təsvir olunur ki, doğum evində yeni bir insan dün-yaya gəlir. Həyata göz açan körpənin qışqırığı ilə düşmən tanklarının vətəninizə xaincəsinə hücumu eyni vaxta təsadüf edir.

Körpənin yaşı  
qırx bir dəqiqə  
Başlandı müharibə -  
amansız həqiqət.  
Bu gündən başladı yaşın,  
Fəlakətli günlərin,  
körpə vətəndaş.  
Tarix yazılıcaq  
bu günün qan çı�nmiş səhifələrinə.

Və beləliklə, min dörd yüz on səkkiz gün davam edən müharibə başlayır.

Şair poemada müharibənin dəhşətləri, əzab və məşəqqətləri həmdə öz müsahibi ilə ciddi, tömkinli söhbət edir. Bu söhbətlər poemanın ayrı-ayrı fəsillərində bəzən epik, bəzənsə lirik-psixoloji məhiyyət daşıyır. Şair poemanın siyət xətti boyu müharibə fəlakətlərinin insanlarda doğurduğu birlik, yekdilik və səfərbərlik duyularını hadisələrin mərkəzinə çəkə bilməşdir. Bu baxımdan poemanın «Günlər» fəsi daha səciyyəvidir.

Poemanın «Çekilim», «Arxamızda Moskva var», «Buhenvald». «İnsan çürütüsü» fəsillərində də müharibə haqqında epik-lirik təhkىyә ilə qarşılaşıraq. «Çekilim» fəslində şair düşmənlərin ələ keçirdiyi şəhərlərimizin, «Buhenvald» fəslində faşist həbs düşərgəsinin ümumiyyətdədir. Döyüşün qızığın çağında Moskvada Oktyabr bayramının qeyd olunması, qəhrəman Leninqradın amansız mühasirə günləri və bu dəhşətli günlərdə Nizaminin yubileyinin keçirilməsi, Buhenvald ölüm düşərgəsində adamlarımızın qarşılaşlığı dəhşətlər, sədaqət və vəfa təcəssümü olan ana və bacıların təsviri poemanın ən təsirli yerlərindəndir. Xüsusilə «Buhenvald» fəslində şair faşist Almaniyasının bəşəriyyətə sui-qəsdini, həbs düşərgəsində əsirlərə amansızcasına divan tutulmasını bütün çılpaqlığı ilə təsvir etmişdir. Maraqlıdır ki, şair Almaniyani büsbütün qara boyalarda təqdim etmir, əksinə bir-birinə əks iki Almaniyani – faşist cəlladlarının məskəni ilə dünyaya dahilər bəxş etmiş bir xalqın yurdunu, Veymarla Buhenvaldı müqayisə edir:

Buhenvalddan Veymara  
bir qarış yoldur,  
əl uzatsan çatar.  
Ancaq Veymardan Buhenvalda  
insanlıqdan vəhşiliyə qədər  
neçə ömür boyu yol var.

Yaxud:

Veymarda su sudur,  
torpaq torpaq.  
Buhenvaldın suları qanlı  
torpağı küldür.  
Suyunda qan qarışığı,  
torpağında  
cəhənnəm yolunun qarışığı.  
Veymarda da torpaq  
Buhenvaldda da torpaq  
başqa-başqa rəngləri  
saxlayır sinəsində.  
Məhəbbətlə, qəzəblə  
yazılacaq bu sözlər  
tanış səhifəsində.

Rəsul Rza Buhenvaldin təsviri ilə faşist cəlladlarının, insan qatil-lərinin və ümumən müharibə qızışdırıcılarının ümumiləşmiş, tipik surətini yaratmışdır. Düşmən qüvvələrin realist, çılpaq boyalarla təsviri xalqların mənəvi qüdrətinin, onun qəhrəmanlıq, rəşadət və vətənpərvərlik əzminin daha dolğun və romantik çizgilirlə əks olunmasına imkan vermişdir. Bu səhnələr indi bir növ bizim Qarabağda erməni faşistlərinin töretdiyi qəddarlığa bənzəyir.

R.Rza yetmişinci illərdə də çox gərgin, fasiləsiz, yorulmadan ideallarının yolunda poetik qələmini uğurla işlətdi. Onun poetik ümma-ni xatırladan zəngin yaradıcılığında ictimai-siyasi, fəlsəfi, məhəbbət lirikası ilə yanaşı, satirik-yumoristik şeir nümunələrinə, Sabiranə yazılımlı tikanlı ədəbi parçalara, lirik, liro-epik, habelə mənzum romanın sərhədlərinə yaxınlaşan poemalara, «Vəfa», «Qardaşlar» kimi orijinal pyeslərə, bədii və siyasi publisistikənin mükəmməl nümunələrinə, özünün yüksək nəzəri və problematik məzmunu ilə seçilən ədəbi-tənqidi məqalə və esselərə, yol xatırələrinə, ədəbi gəncliyə kömək edən «uğur olsunlara», külli miqdarda gözəl bədii tərcümələrə rast gəlmək olar.

Şairin «Vəfa» dramı Böyük Vətən müharibəsi dövründə yazılan pyeslər içərisində müəyyən əhəmiyyətə malik, təbliği səciyyəsi ilə seçilən əsərlərdəndir. Əsərin baş qəhrəmanı vəfali, sədaqətli qadın olan Vəfa prokurordur. Döyüşdə yaralanan əri Bahadır Vəsfaya yazdığı məktubda özünün şikəst olduğunu bildirir. Onun bu məktubundan istifadə etməyə çalışan Vəkil Minnətov, həkim Vəzir, pomoşnik Zeynəboğlu kimi vətən xainləri Vəfanın iradəsini qıra bilmirlər, nəticədə düşmənlər ifşa olunur, Vəsfıyyə kimi arsız, vəfasız qızlar pis vəziyyətdə qalırlar.

Nəticə olaraq demək lazımdır ki, R.Rzanın novator, orijinal bədii yaradıcılığı həm daxili, həm zahiri, həm məzmunu, həm forması, həm qafiyəlisi, həm də qafiyəsizi, sərbəsti ilə bərabər Azərbaycanın zəngin xalq şeiri, klassik poeziyasının gözəl ənənələrinin davamı və inkişafıdır.

Şairin öz səmimi etirafını bu münasibətlə bir də xatırlayaq: «Sabitir çox sevirəm. Bəlkə də «sevirəm» sözü, hər dəfə bu əziz adı çekdiyim zaman duyduğum həyəcanı ifadə edə bilmir. Sabir bütün ömrüm boyu mənim müəllimim və dostum olmuşdur. Sabir mənə doğma torpağımın canlı bir parçası kimi əzizdir. Sabir mənə çar mütləqiyətinin zülm və istibdadi dövründə xalqının mərdanə, qəzəb və məhəbbətlə səslənən çağırışı kimi əzizdir».

Şairin öz bədii yaradıcılığını böyük satirik Sabir sənəti ilə mü-

qayısə etməsi bəziləri üçün bir qədər təəccublu görünüşə də, əslində onlar bir-birinə son dərəcə doğmadır. Rəsul Rzanın əsərlərində rast gəldiyimiz bütün ciddi, ifşaçı boyalar və rənglərin hamisi böyük sələri Sabir şeirləndən mayalanmışdır. Sabir sənəti isə bütöv, öz kökləri ilə Füzuliya bağlanan. Azərbaycan xalqının bədii qüdrətini təmsil edən ədəbi məktəbdür.

Rəsul Rzanın çox zəngin poetik yaradıcılığı Azərbaycan poeziyasında müümət bədii hadisələrdən bərədir. Ümumilikdə şairin yaradıcılığı Azərbaycan sovet dövrü poeziyasının keçdiyi inkişaf mərhələlərini, onun ünumi, spesifik cəhətlərini, uğur və nöqsanları eks etdirmək baxımından səciyyəvidir. R.Rza poeziyasına novatorluq, cəmiyyətin sosial-mənəvi yüksələştiyi ilə bağlı çevik şəkildə dəyişmə, yenilik və təzəlik xasdır. Bu onun şeirlərinin müasirliyini şərtləndirən əsas cəhətlərdəndir. Bu müasirlik bir çox komponentlərdən - mövzu və onun bədii həlli, ideya-siyasi problematika, lirik qəhrəmanın daxili dünyası, forma, dil, üslub baxımından qabarlıq şəkildə duyulur.

Rəsul Rzanın poeziyası bir də daxilən narahatlığı və həssashiğı ilə seçilir, belə ki, şairin yaradıcılığında həyat, cəmiyyət hadisələrinə fəal, təsirli poetik müdaxilə güclüdür.

R.Rza yaradıcılığındaki poetik novatorluq hər şeydən öncə, lirik qəhrəmanın daxili aləmində, xarakterində, duyğu və düşüncələrindədir. Onun lirik qəhrəməni insan haqqında vətəndaşlıq qayığı ilə düşünür, insanın taleyini bütün problemlərdən əzəli hesab edir. Bu da şairin şeirlərindəki poetik-fəlsəfi ümumiləşdirmədə bir zəmin rolunu oynayır və onun humanizminin çoxcəhətliliyini, böyüklüğünü, tükənməzliyini şərtləndirir.

Rəsul Rzanın şeirlərində ritorika, sözçülük, zahiri pafos duyulmur, bu şeirləri canlı, ehtiraslı hissələr, obrazlı düşüncələr səciyyələndirir.

N.Hikmət yazır: «Rəsul Rza ənənəyə novatorluq getirən şairlərdəndir; həm də yalnız Azərbaycan şeiri miqyasında deyil, bütün sovet şeiri miqyasında. O, belə bir şairdir... Poeziyada novatorluq nədən ibarətdir? Bu suala təxminən belə cavab vermək olar: Poeziyanın forma və məzmununu yeni insanların zənginləşdirməkdən; Rəsul Rza da belə hərəkət edir. O, həmişə şeirin dil ünsürlərini, vəzn və qafiyənin ünsürlərini zənginləşdirir, yeniləşdirir: həm də yalnız Azərbaycan şeiri miqyasında o bunu həyata keçirir» («İzvestiya» qəzeti, 1982. 18 dekabr.)

R.Rzanın son illərdə qələmə aldığı əsərlər bir daha göstərdi ki, onun artıq bir şeir üslubu kimi formalasən yaradıcılığı Azərbaycan

şeririnin geniş məcrasına qovuşmuşdur. Əlbəttə, bütün bunlar şairin nəvətor axtarışlarının, poetik sənətkarlığın ən incə sırlarını inadla öyrənməsi, yaradıcı mənimmsəməsinin gözəl və səmərəli nəticələridir.

## İLYAS ƏFƏNDİYEV (1914 – 1996)

Zəngin xalq yaradıcılığı ilə bağlı olan, klassik və müasir sənətkarlıq ənənələrini davam və inkişaf etdirən, XX əsr Azərbaycan ədəbiyyatında qüdrətlı nasır və dramaturq kimi aydın görünən xalq yazıçısı İlyas Əfəndiyev yaratdığı zəngin ədəbi bədii ırsları, yeni nəşr və teatr məktəbi ilə özündən sonrakı ədəbi proseslərə işiq salan ustad yazıçılardandır. Müasir insanın sosial dərkindən, mənəvi-əxlaqi aləminin keşfinə qədər uzun və şərəflü yaradıcılıq yolunu keçən İ. Əfəndiyevə, əsərlərinin bədii ruhi təsirində qabarılq görünən melodramatizmi, lirik-romantik üslubu, milli ruh, milli zövq, estetik təsir gücү ilə yoğrulmuş obrazlı dili çox saylı oxucu və tamaşaçı möhəbbəti qazandırılmışdır. İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatına rəngarəng üslubları, forma və məzmun yenilikləri gətirən, özlərinə məxsus fərdi yaradıcılıq yolları, cığırları olan yazıçılardan idi. «Sənətkar və zaman», «Həyat və bədii həqiqət» prinsiplərinə sadıq qalan İ. Əfəndiyevin ən birinci obyekti insan və onun həyatı, ən birinci qəhrəmanı xalq, onun yaşamaq əşqilə bağlı mübarizəsi olmuşdur Mövzusundan, janrından asılı olmayaraq bütün əsərlərində müasir olan İ. Əfəndiyev tarixdən, uzaq keçmişdən yazanda da əfsanələrdən, xalq ədəbiyyatı motivlərindən istifadə edəndə də, sadə ailə - məişət problemlərini qələmə alanda da yazıçı amalına sadıq qalmış, müasir sənətkar olduğunu unutmayışdır.

Realist və romantik yaradıcılıq ənənələri qovşağından yaranan İ. Əfəndiyev sənətinin sırrı, həm də onun sinkretizmində, insana, həyata, təbiətə doğma – ideal münasibətində dərin, əlçatmaz qatlarda gizlənən mənəvi-əxlaqi, ruhi-psixoloji hissələri, idrakı və düşüncə məqamlarını tapıb üzə çıxarınaq, onları müasirlerinin həyatı, mənəviyyatı ilə əlaqələndirinək, bağlamaq bacarığında idi. Ona görədir ki, İ. Əfəndiyevin obrazları özlərinin qəribəlikləri, həyata fərdi baxışları, bənzərsiz xarakterləri, hissi, idrakı və psixoloji tutumları ilə cəmviyyətdə yeni tərzdə görünən, ciddi təsir gücünə malik olan insanların təsiri bağışlayırlar.

İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 26 -da Füzuli şəhərində (keçmiş Qaryagın) anadan olmuşdur. Orta təhsilini

rayon məktəblərində başa vurduqdan sonra Bakıya gəlmış. 1938-ci ildə Azərbaycan Pedaqoji İstututunda (indiki Azərbaycan Pedaqoji Universiteti) qiyabi coğrafiya fakultəsini bitirmişdir. Bədii yaradıcılığa erkən başlaşa da «Kənddən məktublar» adlı ilk kitabını 1939-cu ildə nəşr etdirmişdir. İkinci dünya müharibəsi illərində yazdığı hekayələri «Aydınlıq gecələr» (1945) adı ilə çap olunmuşdur.

I.Əfəndiyev ilk əsərlərindən hazır şairanə bir dilə, lirik-romantik yazı tərzinə, poetik üsluba məlik olduğunu, daha çox müasir, mənəvi-psixoloji mövzulara maraq göstərdiyini sübut edə bildi. Ədəbiyyata mürokkəb, ziddiyyətli, maraqlı olan insanlar gətirməklə yeni ədəbi mərhələnin yenilikçi sənətkarı kimi sürətlə irəli çıxmaga başladı. Bu mənada İlyas Əfəndiyevin 30-40-ci illər yaradıcılığı «Sənətkar və zaman», «Yazıçı və müəstirlək» baxımından ədəbiyyatımızda xüsuslu mərhələ təşkil edir. Bu dövrdə İlyas Əfəndiyev qələmini yeni bir yaradıcılıq sahəsində sinəqdan keçirir. İlk dram əsərləri olan «İntizar» (M. Hüseynlə birlikdə), «İşıqlı yollar» (1947) və «Bahar suları» (1948) pyeslərini yazar. 1954-cü ildə teatra təqdim etdiyi «Atayevlər ailəsi» pyesi ilə özünü mahir bir dramaturq kimi tanıtdırıa bilir. İlyas Əfəndiyevin 1950-ci ilə qədərkı varadıcılığı yeni dövrün yeni insanını dahi çox sosial cəhətdən kəşf etməyə yönəltərə də, müasirlərinin mənəvi aləminin kəşfinə olan diqqət və marağı azalmamışdır. Uğur, Alxan («Bahar suları»), Elmar, Güllərə («İşıqlı yollar»), Xosrov, İldırım Atayevlər («Atayevlər ailəsi») və digər obrazlar İlyas Əfəndiyevin müasir həyata, içimai münasibatlara, ümumən insan və zaman amilinə ədəbi-bədii kateqoriyalarının, ədəbi proses və mərhələlərin tələb və prinsiplər baxımından ləyaqətlə cavab verən müasir Azərbaycan teatrının yeni, orijinal insanları idi. Əlliñci illərin sonlarından başlayaraq İlyas Əfəndiyevin yaradıcılığında şairanə nəşrçilik, şairanə dramçılıq, şairanə dil, şəffaf, həzin, son dərəcə lirik bir üslub özünün yüksək məqamına yetişir. Real həyatın lirik-romantik tərənnümü, ümumi həyat materialının obrazlığını bütün imkanlarının tələb və prinsipləri ilə əhatə olunması İlyas Əfəndiyevə klassiklərə məxsus şöhrət gətirir. Üstəlik müasir zaman və bədii həqiqəti faktının tipik şəraitin ruhuna uyğunluğu, insan obrazlarının bütövlüyü cəmiyyətə, müasirlərinə təsir edə bilmək bacarığı, xalq ədəbiyyatından, klassik irsdən, təbiətdən, bədii təsvir vasitələrindən sənət və sənətkarlığın tələb və prinsiplərinə uyğun istifadə etmək bacarığı İlyas Əfəndiyevi əsərinin böyük sənətkarı kimi əbədiləşdirdi.

«60-cılar» adlanan yeni psixoloji ədəbiyyatın təşəkkülü yaranma

və inkişafı ilə bilavasitə bağlı olan İ. Əfəndiyev yalnız bu günün deyil, sabahın da, gələcək əsrlərin də böyük nasırı və dramaturqudu.

İlyas Əfəndiyev 1938-ci ildən yazımağa başlamış, ilk hekayələri o zaman dövri mətbuat səhifələrində çap olunmuşdur. Yaziçinin birinci hekayələr kitabı «Kənddən məktublar» adlanır. 1939-cu ildə nəşr edilmiş bu kitabda müəllifin beş hekayəsi toplanmışdır. Həcmının kiçik olmasına baxmayaraq, ilk hekayələr kitabı İ. Əfəndiyev üçün həqiqi bu yaradıcılıq sıçrayışı oldu, oxucular arasında rəğbətlə qarşılandı.

Bunun səbəbi, hər şeydən əvvəl, o zaman yenice ədəbiyyata gəltmiş İ. Əfəndiyevin yaradıcılıqda hər kəsə məlum olan, çıxlarının keçib getdiyi tapdanmış yolla deyil, mümkün qədər yeni və orijinal yolla getməyə göstərdiyi meyl idi. Onun ilk hekayələri göstərir ki. İ. Əfəndiyevin yaxşı həyat müşahidəsi, qüvvətli bədii təfəkkürü, şirin və aydın bədii dili, yeniliyi duymağa, həyatın yeni keyfiyyətlərini dərk və tərənnüm etməyə xidmət edir.

«Kənddən məktublar» (1939) adlanan birinci hekaya on dörd məktubdur. Hekayənin süjeti, həkim olub kəndə qayıtmış Qambayla bəy qızı Zərifənin arasındaki sevgi üzərində qurulmuşdur. Hekayə boyu müəllif içtimai şəraitin dəyişməsi ilə insanların özlərində, onların daxili aləmində baş verən dəyişmə və inkişafı incə və inandırıcı boyalarla təsvir edir.

Hekayədə müəllifi möşgül edən əsas məsələ yalnız Qambayla Zərifənin arasındaki sevgi deyil, insanların içtimai varlığının, daxili aləminin təmizlənməsi, yeni xususiyat və keyfiyyətlər kəsb etməsi məsələsidir ki, sevgi hissinin özü də bu dəyişmə prosesinə tabedir, ondan asılıdır.

Müəllifin lirik ruhda yazılmış ilk hekayələrinə incə bir humor daxıl olmuşdur. Bu humor hekayələrin müxtəlif yerlərində bəzən çox kəskin səslənir, ondakı istehza tündləşir və qüvvətli satirik boyalara çevrilir. Bununla yanaşı «Kənddən məktublar» kitabındaki «Qarınış oğlan», «Uxajor», «Mırzə İman» kimi hekayələri tamamilə satirik hekayələr adlandırmaq olmaz. Bu hekayələrin hamısı ciddi planda düşünləmiş və qələmə alınmış hekayələridir, ancaq müəllifin seçdiyi mövzuların, vərəmək istədiyi fikir və ideyanın özü bu hekayələrə humor və bəzən də satirik boyaların daxil edilməsi zərurətini meydana çıxarmışdır.

Yaziçi bütün ciddiyyəti ilə qələmə aldığı, portretlərini yaratdığı bu insanların yeni həyat karşısındaki mənəvi gücsüzlüyünü, acıziyini incə və realist boyalarla təsvir etmişdir. O göstərir ki, belə insanlar «bütün

ömürləri boyu haradasa qurdalanır, Çexovun «Qilaflı adam»ında olduğu kimi öz qilaflarına bürünüb evlənməyə, sevgiyə vahimə ilə baxırlar, axırda da kim bilir, başlarına nə gəlir. Belə adamlar insana tilsimli kimi görünürərlər.. Adam onlara yaxınlaşmağa belə qorxur ki, indicə səni sancacaq».

Böyük Vətən müharibəsi və müharibədən sonrakı dinc quruculuq illərində İ.Əfəndiyevin yaradıcılığı xüsusi sürətlə inkişaf etmişdir. Bu müddətdə onun bir sıra hekayə, kinopovest və oçerk kitabları nəşr olunmuşdur: «Aydınlıq gecələr» (1945), «Torpağın sahibi» (1952), «Qoruqlarda», «Hekayələr» (1955) və s.

Ösasən, 1945-ci ilə qədər yazılmış hekayələri əhatə edən «Aydınlıq gecələr» İ.Əfəndiyevin nəşr sahəsində surətlə inkişaf etdiyini, sənətkarlıq cəhətdən irələlilədiyini göstərən bir kitabdır. Buradakı «Durna», «Sən ey qadir məhəbbət!», «Kiçik bir poema», «Qoca tarını çaldı» hekayələrində adamların böyük fədakarlığı, onların xalqımıza və doğma yurdumuza bəslədikləri sonsuz məhəbbət bütün rəngarəngliyi ilə təsvir edilmişdir. Müharibə və cəbhə həyatı haqqında yazılmış başqa hekayələrdən fərqli olaraq, bu əsərlər bilavasitə cəbhədəki vuruşma səhnələrinin və ya müharibə epizodlarının təsvirinə həsr olunmamışdır. Bu hekayələrdə müharibə və döyüş qəhrəmanlığı, bir növ, daxildən, psixoloji mənəvi aləmdən keçir. Bu hekayələrdə insanın vətənə olan eşqi və şəxsi məhəbbəti birləşir. İnsanları fədakarlığa və qəhrəmanlığa təşviq edən qadir məhəbbətin böyük qüdrəti tərənnüm olunur. «Yarımçıq qalmış portret haqqında mahni» hekayəsi bu cəhətdən xüsusilə diqqəti cəlb edir.

Vətən müharibəsi cəbhəsində kor olmuş Elmarın və onun sevgilisi Gülərin həyatının xalqa, vətənə məhəbbətini və bu məhəbbət naminə yaşayıb yaratmaq eşqini müəllif gözəl göstərmişdir. Hekayədə bütünlükdə nikbin bir əhvali-ruhiyyə hakimdir. Bu xüsusiyyəti İ.Əfəndiyevin folklor motivləri əsasında yazmış olduğu nağılvəri hekayələrdə də görmək olar. Onun «Qarı dağı» (1944), «Apardı sellər Saranı», «Qəhrəman ilə Bülbülün nağılı» (1942) kimi hekayələrində folklorumuzun ən yaxşı xüsusiyyətləri – vətənpərvərlik, humanizm, xalqın mənafeyini hər şeydən üstün tutmaq aydın boyalarla verilmişdir. Bu hekayələrin hamisində lirik bir əhvali-ruhiyyə var və bu lirika hekayələrin ideya məzmunu ilə bağlıdır.

Ən gözəl cəhət budur ki, müəllif həmin hekayələrində folklor motivlərini sadəcə təkrar etmir, bu motivlərdən yaradıcılıqla istifadə edir, onlara müasirlik ruhu aşılıyor və yeni məzmun verinəyi bacarıır.

Mühabibədən sonra dinc quruculuq illərində I.Əfəndiyev zəhmət adamlarının fədakar yaradıcı əməyini, onların arzu və əməllərini təsvir edən bir sıra hekayə və oçerkələr yaratmışdır. Bunlardan «Gül açar», «Görüş», «Su dəyirməni» və «Yun şal» daha maraqlıdır. Həmin hekayələri birləşdirən ümumi cəhət odur ki, müəllif yeni həyatın təntənəsini, adamların şüurunda və psixologiyasında əmələ gələn inkişflik və təbəddülülatı, həyatın inkişaf surəti insanların vətənə, əməyə olan sonsuz məhəbbət hissini ilə əlaqələndirir. Bu hekayələrdə müəllifin həyat hadisələrinə hərtərəfli münasibəti, xüsusən obrazların xarakter etibarilə fərqlənməsinə, dərinliyinə, psixoloji vəziyyətlərin dəqiqliyinə və düzgünlüyüնə diqqət yetirməsi onun sonralar iri həcmli nəşr əsərlərinə keçməsinə müəyyən bünövrə yaratmışdır. Müəllifin sırayatədici, şəffaf təsvir və təhkiyə üslubu da əvvəlcə bu kiçik həcmli əsərlərdə cıalanıb üzə çıxmış, sonra onun povest və romanlarında, həmçinin dramatik əsərlərində geniş vüsət qazanmış və daha inkişaf edib səlisləşmişdir.

I.Əfəndiyev iri həcmli nəşr əsərlərinə nisbətən gec keçmişdir. Bu, bir tərəfdən, yaradıcılıq prosesində bu cür keçidlərin, ümumiyyətlə, sənətkar üçün inuoyğun çətinliklərlə bağlı olması ilə əlaqədardır, digər tərəfdən isə yazıçının kiçik formali nəsrədə yuxarıda ədhiyimiz böyük nəşrin bünövrəsini hazırlaması ilə əlaqədardır. Hər halda iri həcmli nəsrədə I.Əfəndiyevin uğurlu yola düşdüyü və kiçik formali nəşrin də xüsusiyətlərini itirmədiyini, onları mühafizə edib saxlaya bildiyini görməmək olmaz. «Söyüdülü atx» (1958), «Körpüsalanlar» (1960) və «Dağlar arxasında üç dost» (1963) yazıçının sonrakı yaradıcılıq illərinin məhsuludur. Bu əsərlərdən sonra I.Əfəndiyev bədii nəsrə dramaturgiyanı gah qoşa, gah da birinin üstünlüyü ilə davam etdirmişdir «Sarıköynəklə Valehin nağılı» (1978), «Geriyə baxma, qoca» (1980), «Üçatılan» (1981) və başqalarını göstərmək olar. Oxuelar arasında böyük rəğbət hissili qarşılanan və ədəbi tənqid tərəfindən də, əsasən, müsbət qiymətləndirilən digər əsərlərdə I.Əfəndiyev möhz hekayələrindəki, habelə bunlardan əvvəlkı povest və romanlarındakı on gözəl keyfiyyətləri inkişaf etdirmək yolu ilə getmişdir. Bu əsərlərin hamisində müasirlik duyğusu güclüdür, müəllif yaşadığı dövru içtimai həyatını, hadisələrini, müasir adamların qarşısına çıxan yemi içtimai vəzifələri və onların necə yerinə yetirildiyini mümkün qədər əhatəli görməyə və duymağa, bədii cəhətdən dərk edib qələmə almağa çalışır və buna nail də olur.

I.Əfəndiyev eks etdirdiyi hadisələrdə müasirliyi qələmə aldığı

obrazların xarakterində, həyat və mübarizəsində verməyi bacarıır və bunu, ən çox, öz bədii idrak və əksetdirmə üsulu – dərin psixoloji və ziyyətlər, hallar yaratmaq yolu ilə verir, onun qələminin bütün poetik cilaları və incə humoru da daxil olmaqla həyatı həm təsdiqləyici, həm də, yerləndə tənqid və inkaredici ünsürləri, kolliziya və konfliktləri də bu dərin psixoloji bədii iqlim şəraitində üzə çıxır.

İ.Əfəndiyev əsərlərində ictimai həyatımızın daha dərin təsvirini verməyə, qəhrəmanlarının taleyini müasir həyatın əsas və qabaqıl meylləri ilə yaxından bağlamağa çalışmışdır və bu işdə öz yaradıcılıq, yenilik axtarışlarının nəticələrindən də bacanıqla istifadə etmişdir. İ.Əfəndiyevin bəzi roman və povestlərindəki ayrı – ayrı hadisələri və ya surətlər haqqında münaqışlı söhbətlərin, mülahizələrin bir zaman hətta ədəbi tənqidə də keçməsinin səbəblərindən biri və bəlkə də əsası, elə bu yenilik axtarışlarının İ.Əfəndiyev tərəfində tamamilə özünəməxsus bir tərzdə həll edilməsi olmuşdur.

İ.Əfəndiyevin bədii nəsrində adamların yeni psixoloji çizgiləri və həyat hadisələrinə münasibətin özündəki yeni cəhətlər, qəhrəmanların və ya ikinci dərəcəli obrazların rəftar və hərəkətlərində gözə çarpan orijinal xüsusiyyətlər, nədənsə, bəzilərinə qeyri-adilik kimi görünmüşdür və bu qeyri – adilik üzərində də ədəbi münaqışa başlanmışdır. Yeni çizgiler ənənə ilə birləşə, bağlanı bilməyən nöqtələrində bizim milli mühit və şəraitimizə yad və ya süni elan edilirdi. Bu fikri ədəbi tənqidim bəzi nümayəndələri də mətbuatda söyləməyə tələsmişləri. Həyat isə göstərdi ki, ədibin duyub müşahidə etdiyi həyat hadisələri, adamlarımızdakı yeni keyfiyyətlər, qəribə görünən çizgilər əsassız deyil. Onları müəllif özü qondarmamışdır, onlar cücərən və getdikcə həyat və məişətimizdə daha çox görünməyə başlayan xüsusiyyətlərdir.

İ.Əfəndiyevin bədii nəşri XX əsr Azərbaycan ədəbiyyatının ümumi inkişafında, xüsusən 60-70-ci illərdə olduqca maraqlı və dıqqətlayiq bir hadisədir, lirik nəstrimizin ən gözəl nümunələrini yaratmış orijinal uslubi istiqamətdir. Buraya ədibin bədii əsərlərinin dilini də əlavə etmək lazımdır. İ.Əfəndiyevin bədii nəşr dili canlı, oynaq, şirin və təbiidir. İ.Əfəndiyevin hekayə və oçerklərində, povest və romanlarında bədii dilin özü bütünlükdə elə məhərətlə işlənmişdir ki, dilin ahəngdar, aydın və səlis boyaları, onun poeziyası və məna gözəlliyi bütün parlaqlığı ilə meydana çıxır. Bu cəhət İ.Əfəndiyevin əsərlərindəki incə psixoloji vəziyyətlər və müasirlik duyğusu birləşdikdə, onun qələmi daha elvan bədii lövhələr yaradır, bədii dilində parlaqlıq, cəzibədarlıq artır, bu isə, öz növbəsində, bədii əsərlərin ümumi bədii

təsirini, onun emosionallığını gücləndirir.

İ.Əfəndiyev nəşrlə yanaşı dərin məzmunlu, bədii cəhətdən kamıl dram əsərlərinin də müəllifidir. 1943-cü ildə Mehdi Hüseynlə birlikdə yazdığı «İntizar» pyesi dramaturgiya sahəsində İ.Əfəndiyev üçün ilk qələm təcrübəsi idi. Bu təcrübədən sonra İ.Əfəndiyev səhnəmizə bir sıra dəyərli pyes vermişdir. 1947-ci ildə onun «İşiqlı yollar», 1948-ci ildə «Bahar suları», 1954-cü ildə «Atayevlər ailəsi». 1964-cü ildə isə «Sən həmişə mənimləsən» pyesləri tamaşaşa qoyulmuşdu.

İ.Əfəndiyevin dramaturgiya ilə məşğul olması təsadüfi deyil, onun yaradıcılıq yolunun qanuni inkişafından doğmuş təbii bir haldır. Lakin bu təbii halın özünün də birinci və əsas səbəbi müəllifin müasirliyə meyli və müasir həyatımızı, müasirlerimizin fəaliyyətini və xarakterini daha dərindən göstərmək üçün apardığı yaradıcılıq axtarışları olmuşdur. Bunu, hər seydən əvvəl, onun istər tarixi, istərsə də müasir pyeslərində müsbət idealın, yenilik ruhunun hakim olması sübut edir.

Mühəribədən sonrakı illərdə ölkəmizdə dinc quruculuq işləri başlanarkən ədəbiyyatımızın, o cümlədən dramaturgiyamızın da qarşısında yeni vəzifələr dayanmışdı. Dramaturqlar həyatımızın yeni inkişaf perspektivlərini, əmək - zəhmət adamlarının xalq təsərrüfatını bərpa etməsi və böyük bir əzinlə yaradıcılıq işinə girişməsini qələmə almalı idilər. İ.Əfəndiyevin «İşiqlı yollar» (1948) pyesi də bu sahədə atılmış ilk addımlardan biri oldu. İlyas Əfəndiyev ictimai məsələləri ümumi və gurultulu sözlərlə deyil, canlı həyat hadisələrini, insanların taleyi və xarakterini göstərmək əsasında işıqlandırır. Dramaturq qələmə aldığı hər bir məsələyə, insan xarakteri və taleyinə qabaqcıl ictimai münasibətlər nöqtəyi-nəzərindən yanaşır. Həqiqi sənət yolu ilə gedən müəllif pyeslərində insami, onun həyatını və ictimai fəaliyyətini qələmə almayı qarşısında əsas məqsəd qoymuşdur. Çünkü o, möhkəm inanır ki, həyatın heç bir sahəsi, heç bir iş insanın fəaliyyətindən, onun arzu və istəklərindən kənardır deyildir.

İlyas Əfəndiyevin «İşiqlı yollar» (1948) dramından başlanan bu düzgün yol onun sonrakı pyeslərində də davam etmişdir. Bu pyeslərin hamısında müəllif insanın, öz vətəni və xalqı üçün hər növ fədakarlığa hazır olan adamların, xüsusilə, müasir gənclərin yeni insanı keyfiyyətlərini əks etdirir.

İ.Əfəndiyevi bu pyeslərdə məşğul edən və tamaşaçılara çatdırmaq istədiyi mühüm fikirlərdən biri budur ki, bizim ölkədə ümumi ictimai həyatımızdan və inkişafımızdan təcrid olunmuş heç bir hadisə və fəaliyyət sahəsi yoxdur. İstər kənddə, istər şəhərdə, istər fiziki, istərsə

zehni əməklə məşğul olan hər kəs ümumi bir işə xidmət edir.

Müasir həyatda yeniliklə köhnəlik arasındaki mübarizə məsələsinə və yeniliyin qalib gəlməsinə İ.Əfəndiyevin pyeslərində çox yer verilir. Onun qəhrəmanları yüksək mədəni tərəqqi dövründə yaşayan adamların ən qabaqcıl meyllərini ifadə edərək gur səslə deyirlər ki, köhnə qaydalar əl vermir, həyat hər kəsdən yenilik və yeniliklə ayaqlaşmaq tələb edir: «Nə vaxtlacan ayağımızı yorğana görə uzadacaqı?.. Gəl bir az da yorğamı ayağımıza görə uzadaq («Bahar suları»)».

Bu baxımdan İ.Əfəndiyevin böyük tamaşaçı və oxucu məhəbbəti qazanan «Unuda bilmirəm» (1968), «Məhv olmuş gündəliklər» (1969), «Mahnı dağlarda qaldı» (1971), «Mənim günahım» (1971), «Qəribə oğlan» (1973), «Bağlardan gelən səs» (1976), «Xurşidbanu Natəvan» (1982), «Büllur sarayda» (1984), «Qəribə oğlan» (1959), «Şeyx Xiyabani» (1985), «Bizim qəribə təleyimiz», «Tənha iydə ağacı», «Hökmdar və qızı «və başqa pyeslərini nümunə göstərmək olar.

Əlbəttə, bu pyeslərin hamısı səhnə üçün yazılmışdı, amma onların mətnləri ayrıca çap olunanda da öz tamaşaçısını və oxucusunu itirmir, müstəqil bədii əsər kimi yaşaya bilir. Bu çox mühüm keyfiyyətdir. Dramaturgiyanın tarixi təcrübəsindən məlumdur ki, səhnə üçün yazılan pyeslərlə yanaşı oxumaq üçün yazılın pyeslər (istər şeirlə, istərsə nəsrlə, fərqi yoxdur) vardır. İ.Əfəndiyevin pyesləri səhnə üçün də, nəşr üçün də əlverişlidir. Bunu bız ona görə qeyd edirik ki, İ.Əfəndiyevin pyeslərinin yalnız səhnə, tamaşa hadisəsi olmadığını nəzərə çatdırıq, onların eyni zamanda, bədii ədəbiyyat hadisəsi olduğunu, onların təhlilinə bədii əsər kimi həmişə qayıtmagın da mümkün olduğunu nəzərdən qaçırmayaq.

Sənətkarlıq baxımdan İ.Əfəndiyevin pyeslərində həmişə ahəstə bir romantika, lirika hiss olunur, bəlkə də belə demək daha doğru olardı ki, bu pyeslərdə liriikanın özü romantik boyalarda üzə çıxır, çox səmimi, incə və məhrəm bir xəyal tamaşaçıları ələ alır, onlara sırayet edir və reallıqdan qətiyyən qopmayan, ayrılmayan insanı münasibətlərin, həyat hadisəlerinin və ayrı-ayrı surətlərin daxili aləmlərinin dərinliyini onlara göstərir.

İdeya-məzmun cəhətdən bu əsərlərdə İ.Əfəndiyev insanların həmişə həyatda fəallığa, qurub-yaratmağa çağırır, onun bir müəllif kimi, ən çox ikrah və inkar etdiyi laqeydlikdir. Bu cəhət onun bütün pyeslərində az və ya çox dərəcədə həmişə əksini tapır. Laqeydlik, «Araz aşığından, Kür topağundan» və ya «Dünya beş günlüğüdür, keyfini çək!» felsəfəsinin üzü də, astarı da İ.Əfəndiyevin pyeslərində (və eləcə də bədii

nəşrində) ifşa edilir, kəskin tənqid atəşinə tutulur. Mənəvi yoxsulluq, həyatda baş gırلامək, heç nəyə, heç kəsə və heç yerdə kömək etməmək, yalnız özü üçün yaşamaq istəyən antipodlara qarşı müəllif müsbət qəhrəmanların dərin vətəndaşlıq duyğularını, vətənpərvərliyini, insanpərvərliyini gözəl keyfiyyətlər kimi irəli sürür və belə bir ideyanın yüksək bədii ifadəsini yaratmaq istəyir ki, xoşbəxtlik, səadət təklikdə əldə edilə bilməz, hətta namuslu əməklə, namuslu ailə həyatı ilə də xoşbəxtliyi məhdudlaşdırmaq olmaz, xoşbəxtliyin mənası dərindir, ictimaidir, bütün cəmiyyətinin həyatı ilə bağlıdır, buna görə də hər bir adam öz xoşbəxt həyatı uğrunda mübarizəni bütünlükdə müasirlərimizin xoşbəxt həyatı uğrunda mübarizəyə çevirməyi bacarmalıdır: özün üçün xoşbəxtlik axtarırsansa, başqalarının xoşbəxtliyi, gözəl həyata qovuşmaq uğrunda mübarizə apar!

I.Əfəndiyevin pyeslərindəki müsbət xarakterlərin əksəriyyəti bu yoldan keçir, onları namuslu adamların ümumi mühiti, mənəvi şəraiti və konkret mübarizəsi xilas edir, səhvlərdən uzaqlaşdırır, düzgün həyat mövqeyinə qaytarır və yüksəldir. Dramaturqun nailiyyəti də bundadır, sənətkarlığı da buna xidmət edir, adamlarımızda yüksək ideal və təmiz, saf mənəviyyat uğrunda mübarizə hissini tərbiyə edir. I.Əfəndiyevin bəzi pyeslərində tarixi hadisələrə və şəxsiyyətlərə də yer verilir. «Mahnı dağlarda qaldı» (1971) və ya «Natəvan», «Şeyx Xiyabani», «Hökmdar və qızı» kimi pyeslərində vəziyyət belədir. «Mahnı dağlarda qaldı» pyesində daxili dünyası, xarakteri, dünyagörüşü etibarı ilə biri-birindən fərqlənən üç obrazla qarşılaşıraq. Bu obrazlardan ikisinin – Nicat və Böyük bəyin həyat idealı aydınlaşırsa, üçüncüün – Şahnazın mövqeyi və həyata baxışı dumanlıdır. Pyesdə bir sıra başqa obrazlar iştirak eləsə də dramatik hadisələr əsas etibarı ilə bu üç obraz arasında davam edir. Mövqeyi və həyat idealı aydın olmadığı üçün Şahnaz sevdiyi Nicatla ailə qursa belə xoşbəxt ola bilmər, hadisələrin finalında tərəddüd və sarsıntı içərisində intihar edir.

«Xurşidbanu Natəvan» pyesində isə hadisələr XIX əsrдə yaşamış görkəmlı Azərbaycan şairəsi, «Xan qızı» ləqəbi ilə Qarabağda məşhur olan X.Natəvanın həyat və fəaliyyətinə həsr olunmuşdur. «Mahnı dağlarda qaldı» əsərindən fərqli olaraq «Xurşidbanu Natəvan» pyesinin əsasında real tarixi şəxsiyyət durur. Lakin birinci əsərində olduğu kimi, burda da müəllif tarixi fakt və hadisələr dalınca qaçırır, dövrün ruhunu əsas tutaraq insan və onun mənəvi dünyasını bu və digər baxımda diqqət mərkəzinə çəkir.

Psiyoloji aləmin dəqiq işlənməsi, lirik və romantik boyaların

əlbirliyi, axıcı, şəffaf bədiil dil bu əsərlərdə eyni hüquqla iştirak edir. Müəllifin yaradıcılıq təcrübəsində dəfələrlə sınaqdan keçirdiyi və çox gözel nəticə verən bir bədiil vasitəsi də xalq yaradıcılığı, folklor motivlərindən və cizgilərindən istifadə etməsidir. Bəzən İ.Əfəndiyev o zəngin xəzinədən mövzunu da götürür. əksər hallarda isə xalq yaradıcılığının, şifahi poeziyanın, əfsanələrin, nağılların, miflərin münasib və müvafiq motivlərindən məharətlə istifadə etmək İ.Əfəndiyev üçün səciyyəvidir.

Sonrakı illərin pyesləri – «Qəribə oğlan» (1973), «Bağlardan gələn səs» (1975), «Xurşidbanu Nətəvan» (1979), «Büllur sarayda» (1983) – bir daha göstərir ki, İlyas Əfəndiyevin dramaturgiyasında (həmçinin bədiil nəşrində) ideya-bədiil cəhətdən varışlıq güclüdür. Müəllif keşf etdiyi mövzunu və problemlə uzun müddət yaşaya və qidalana bilir.

Bütünlükdə İ.Əfəndiyevin dramaturgiyasında həm mövzuları seçmək, həm onları işləmək ədəsində, həm də yazıçının özünə daha yaxın və zəruri görünən motivlərə, obrazlara, surətlərə tez-tez müraciət etməklə yalnız onun özünə məxsus yaradıcılıq dönüşləri vardır. Buna görədir ki, bəzən onun bir pyesində başlanan münaqişə, irəli sürülən fikirlər silsiləsi o biri pyeslərində sanki davam edir, tamamlanır və beləliklə də, yazıçının əsərləri arasında ideya – məzmun və üslub cəhətdən bir tamlıq və əlaqə yaranır. Bu keyfiyyət İ.Əfəndiyevin nəşr əsərlərində də müəyyən dərəcədə gözə çarpır və onun yaradıcılığını bu keyfiyyətdən kənar təsəvvür etmək də mümkün deyildir.

İ.Əfəndiyev pyeslərində həyatımızda təsadüf olunan ayrı-ayrı nöqsanları və mənfi halları tənqid etməkdən çəkinmir. Şöhrətpərəstlik, məhdud hissələrlə yaşamaq, xalqın mənafeyinə xəyanət etmək kimi halları ifşa edir. Ailə və məişətdəki nöqsanları tənqid edən pyeslərində İ.Əfəndiyev möhkəm ictimai əsaslar üzərində dayanan nəcib və təmiz ailə əxlaqını təbliğ edir, o yalnız kef çəkməyə və eyş – işrətlə yaşamağa çalışan, bayağı insanlara qarşı tamaşaçıda böyük nifrat hissi oydur, təmiz, işgüzar adamları onlara qarşı qoyur. Onun dramaturgiyasında psixoloji vəziyyətlərə böyük yer verilir : o həyatı düşünən və yaradan müasir adamların xarakterindəki tipik cəhətləri, yenikefiyyətləri düzgün başa düşür və yadda qalan surətlər yaradır.

İlyas Əfəndiyevin dramaturgiya dili də onun nəşr əsərlərində olduğu kimi, səlis, aydın və obrazlıdır. Onun şirin və axıcı dialoqları çox təbii və mənali səslənir.

Müasirliyə sadıq, həyatımızın yeni xüsusiyyətlərini təsdiq edib

köhnəliyə qarşı atəş açan bir yazıçı kimi İlyas Əfəndiyev həmişə müəsir ədəbiyyatımızın gələcək inkişafını düşünmiş, bütün fəaliyyətini tariximizi dərindən öyrənməyə, ana dilini sevməyə, Azərbaycanı, vətən torpaqlarını qorumağa, ayiq – sayiq olmağa yönəltmişdir. Məhz bu xüsusiyətlərinə görədir ki, İ. Əfəndiyev respublikamızın xalq yazıçısı, əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüş, «Xalqlar Dostluğu» və digər orden və medallarla təltif edilmişdir.

XX əsrin klassik sənətkarı İ. Əfəndiyevin ədəbi – bədəni irsi xalqımızın milli sərvəti kimi əbədi və daimidir.

## BALAS AZƏROĞLU (1921)

Azərbaycan xalq şairi Balaş Azəroğlu, deimək olar ki, bütün mövzularını Cənubi Azərbaycan xalqının azadlıq uğrunda apardığı inqilabi mübarizəsi ilə, bu mübarizənin zəngin qəhrəmanlıq tarixi ilə bağlayır və onu müasir insanın yüksək əxlaqi keyfiyyətləri və bütövlükda, o taylı, bu taylı Azərbaycanın əzəmətli inkişafı fonunda tərənnüm edir.

Balaş Allahbaxış oğlu Əbüzədə - Azəroğlu 1921-ci ildə Bakıda fehlə ailəsində anadan olmuşdur, ilk təhsilini də Bakıda almışdır. 1938-ci ildə ailəsi ilə birlikdə Cənubi Azərbaycanın Ordubəl şəhərinə köçmüş, 1945-ci ilə qədər orada yaşamışdır. Bu müddət ərzində Rza şah istibdadının, İran zəhmətkeşlərinin faciəli həyatının canlı şahidi olmuş, fars olmayan millətlərin, dəhşətli, acı fəryadlarını eşitmişdir. Yerli hakimlərin ağıllığışmayan özbaşınalıqları, İran həkim dairələrinin, xüssusilə də İranda ağılıq edən Qərbi Avropa kapitalist dövlətlərinin yürütdüyü ikiüzlü siyaset, Balaş Azəroğlu da dörün qəzəb və nifşət hissi oyatmışdır. Azərbaycan dilinin həqarətlə qarşılanması və qadağan olunması, milli mədəniyyətə, musiqiyə, sənət və ədəbiyyata təhqir-amız münasibət Balaş Azəroğlunu həmişəlik xalq azadlıq hərəkatına, inqilabi mübarizəyə çəkmışdır. O ilk gündən İranın demokratik qüvvələri arasında olmuş, azadlıq ideyalarının çoxalması və yayılması işində güclü vətəndaşlıq xidmətləri göstərmışdır, milli istiqlaliyyət, azadlıq və səadət tələbi ilə yaşayan güclü inqilabçı şair kimi yetişmişdir «Dnepr sahillərində» ilk şeirini 1937-ci ildə Bakıda çap etdirən Balaş Azəroğlu, 1941-ci ildə İranda «İnqilab şairiyom» kəskin ruhlu əsər yazaraq Cənubi Azərbaycan ədəbiyyatında heca vəznli yeni inqilabi poeziyanın əsasını qoyur. Balaş Azəroğlu 1942-ci ildə İran Xalq Partiyasına daxil olur. Bir-birinin ardınca çap etdirdiyi «Doktor Ərani», «Şeyx Səfi məqbərəsi», «Nigar karvanı», «Arzu», «Güç millətim-

dədir», «Açı xatırələr», «Səttarxan», «Tehran» əsərləri ilə istiqlal ruhlu yeni şeirin gözəl nümunələrini yaradır. 1941-ci ilin oktyabr ayında M. İbrahimovun redaktorluğu ilə Təbrizdə nəşrə başlayan «Vətən yolunda» qəzetində fəal iştirak edir, 1941-ci ildə Azərbaycan ordusunu alqışlayan «Qızıl əsgərin andı», «Qərbə doğru», «Cəbhədən məktub», «Medal» kimi şeirlərin yazır. Balaş Azəroğlunun ilk şeirlər kitabı İranda, 1943-cü ildə «Ziddi-faşist» cəmiyyətinin Ərdəbil şöbəsi tərəfindən buraxılır. Həmin ildə də o, «Ziddi-faşist» cəmiyyətinin Ərdəbil şöbəsinə sədr seçilir. 1945-ci ildə isə inqilabi ruhlu «Cövdət» qəzetinin redaktoru və eyni zamanda Cənub Yazıçıları Cəmiyyətinin Ərdəbil şöbəsinin sədri olur. 1945-ci ildə Azərbaycan Demokratik Fırqəsinə daxil olduğu vaxt Balaş Azəroğlu artıq İranın tanınmış sənətkarlarından biri idi.

Şüñali Azərbaycana gəlişi şairin taleyində parlaq mərhələ təşkil edir. O, 1947-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olur və 1952-ci ildə oranı bitirdikdən sonra böyük şövq və həvəslə yaradıcılığını davam etdirir və bir-birinin ardunca müxtəlif adda 22-dən çox kitab çap etdirir. 1955-1959-cu ildə «Seçilmiş əsərləri», 1970-1982-ci ildə isə iki cildlik «Seçilmiş əsərləri» çap olunur. Onun «Məhəmməd Əmanı» namizədlik dissertasiyası da ayrıca kitab şəklində buraxılmışdır. O, Sahib Təbrizinin qəzəllərini, xarici ölkə xalqları yazıçılarından xeyli əsər dilimizə çevirmişdir.

Balaş Azəroğlu ilk şeirlərindən başlayaraq özünün sənətkar qüdrətini nümunayı etdirə bildi, necə deyərlər, öz yaradıcılıq pafosunu aşkarladı.

«Xəzər, ay Xəzər», «Karvan», «Ərdəbil», «Təzə meydan», «Şeyx Səfi məqbərəsi» və s. kimi ilk əsərlərində tərənnüm, təsvir yolunu tutan, sadəcə olaraq həyat hadisələrinin obrazlı şərhini verən şair 1941-ci ildən başlayaraq İranı bürütən irticaya, fanatizmə, cəhalət və özbaşınalığa qarşı tendensiyalı çıxış edir, azadlıq təşnəsi olan milyonların haqlı tələblərinin müdafiəsinə qalxır.

Mən nə şah, nə sultan, nə yaraşiq, nə ziynət  
Nə əfsanə, nə mələk, nə saray, nə səltənət...  
Nə peymanə, nə saqi, nə şərab şairiyəm,  
Azadlığın carçası, inqilab şairiyəm.

Balaş Azəroğlunun 1939-1946-ci illərdə Ərdəbil, Pəhləvi, Təbriz və Tehranada yazdığı «Qardaşım», «Ərani», «Sevgilim», «Arzu», «Gəlin, dostlar, gəlin», «Sənsən» və başqa şeirlərində vətənə, xalqa bağlı, onun azadlığı, mədəni tərəqqisi uğrunda mübarizə aparan vətəndaş bir

sənətkarın hissləri, arzuları tərənnüm olunmuşdur.

Sənət meydanına qədəm qoyuram  
Qoy sözüm güc alsın elimdən mənim, -

deyən şair azad və xoşbəxt ölkələrin yüksək mədəni tərəqqisinə, iqtisadi və ictimai inkişafına qəlbən sevinir, bu azadlığı, belə tərəqqini öz ölkəsində də görmək istəyir. Şair belə qənaətə gəlir ki, azadlıq və səadət xalqın əlbir ittifaqında, mübarizə əzmindədir:

Azər övladısan məzlumam demə,  
Bu el azadlığın sorağındadır.  
Mübariz yaranıb, mübariz ölmək,  
Bizim bu ölkənin torpağındadır.

Balaş Azeroğlunun birinci dövr yaradıcılığının məna və məzmununu əks etdirən xeyli əsəri olsa da, İranda yalnız bircə kitabı çap olunmuşdur.

Balaş Azeroğlu yaradıcılığının sürətli inkişafı Şimali Azərbaycana gəlişi ilə bağlıdır. Şairin 1947-ci ildən başlayaraq təxminən altınış ilə yaxın bir dövrü əhatə edən ədəbi fəaliyyəti özünün güclü obrazlılığı, tematik zənginliyi, fikir dərinliyi və yüksək partiyalı siqləti ilə nəzəri cəlb edir. Onun 1948-ci ildən başlayaraq «Şeirlər», «Savalan» (1949), «Mübarizə yollarında» (1950), «Mənim nəğmələrim» (1952), «Çiçəklənən tarlalar» (1954), «Sənətin qüdrəti» (1955), «Hafızın qəbri üstündə» (1959), «İltmiş qız haqqında dastan» (1957), «Şeirlər» (1963), «Elə oğul istəyir vətən» (1964), «Məcnun söyüd» (1966), «Savalan əfsanəsi» (1967), «Yarpaqlar töküləndə» (1976), «Dünenim, bu günüm, sabahım» (1978), «SİNƏM SAVALAN DAĞIÐIR» (1984), «Ömür bir nemətdir» (2003) kimi kitabları, «Məhəmməd Əmanı» (1977) tədqiqat əsəri, «Sahib Təbrizinin sənət dünyası» (1984) kimi tərcümə əsəri çap olunmuşdur.

Bu əsərlərin əhəmiyyəti bir də ondadır ki, şair müasir insanların psixologiyasını, hissələr, düşüncələr və duygular aləmini yüksək bədii formalarda ifadə edərkən həmisi vətənə, ana torpağa, doğma xalqa arxalanır.

Onun poetik düşüncələrinin coğrafi sərhədləri və imkanları çox geniş və zəngindir. Şairin bütün yaradıcılığının ruhunu təşkil edən yüksək reallıq və müasirlik, guclü vətənpərvərlik və xəlqilik, dərin beynəlmiləlçilik ideyaları, zəngin, incə, oynaq formada, yüksək obrazlarla öz bədii həllini tapır.

Sülh, azadlıq və demokratiya uğrunda mübarizə Balaş Azəroğluun yaradıcılığında geniş yer tutur. Şair bu mövzunu həmişə vətən və xalq anlayışı ilə vəhdətdə götürür, onu Cənubi Azərbaycan xalqının azadlığı məsələləri ilə əlaqələndirir. Ona görə də şairin bu mövzulu əsərlərində yürüdüllən hər bir fikrin arxasında azadlıq uğrunda mübarizə aparan xalqının təfəkkür torzı dayanır. Şairin vətəndaş duyğuları ilə lirik qəhrəmanın ehtiras və düşüncələri çox vaxt eyniləşir:

Susub qızıl olmaqdansa  
Danışıram.  
Gümüş nədir  
Qoy dəmir olsun qiymətum,  
Nə qədər ki,  
Xalqım,  
Vətənim,  
Həqiqətim,  
Təpiklər altındadır,  
Mən necə alışmayım!  
Mən necə danışmayım!

Məşhur «Elə oğul istoyır vətən» şeirində şair filosof dostu ilə mübahisəni cənubi Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixindən başlayıb müasir günlərə qədər davam etdirir. Burada xalqın qüdrəti və əzəməti, kın və qəzəbi, böyük ehtirasla tərənnüm olunur. Şair XX əsrin on xarakter hadisələrini özünəməxsus bir tərzdə ifadə edir. Afrika boyunca istiqlaliyyət alan ölkələri, Olcəzair xalqının azadlıq uğrunda apardığı mübarizələri xatırladır. «Üç dəfə şahla üz-üzə duran, üç dəfə hökumət quran, öldürən, ölen, döyüşdə üzü dönənəyən, azadlıq üçün torpağa düşən, fəqət ayaqlarda sürünməyən» Cənubi Azərbaycan xalqından danışır, onun dilini, əlifbasını əlindən alan, məktəbini bağlayan möveud İran qanunlarını, Rza şah istibdadını nifretlə yad edir:

Indi dilimiz «məhəlli»  
Nəğməmiz «məhəlli»  
Özümüz «məhəlli» olmuşuq.  
Nizamisi dünyaya sığmayan  
Bir xalq  
Bir məhəlləyə dolmuşuq!  
Bir həddinə bax zülmün!  
Gör nə günə qaldı  
Bütün İrana məşrutə verən

Sərdarın nəvəsi!  
Bax, budur  
İyirminci əsrin  
Ən böyük faciəsi»

Balaş Azəroğlunun «Savalan», «Körpü», «Müğənni», «Eşidin dünyanın səsini», «Fədakarlıq», «Dəniz olmaq istəyi rəm» və s. şeirləri də bu qəbildəndir. Bu əsərlərdə şair gələcəyə böyük ümidi lə baxır, xalqın gec-tez qələbə ələmətindən inanır. Araz çayının üstündə salınmış, bir ayağı cənubda, bir ayağı şimalda olan qərib bir körpü obrazında şair vətən məfhumunu ümmümləşdirir.

«Savalan», «Müğənni» şeirlərində olduğu kimi şair, bir sıra digər əsərlərində də vətən, azadlıq, sülh məsələlərini mübarizə, döyük ideyaları ilə əlaqələndirir. Səsində hərmişə mənalalar, incə hissələr, düşüncələr ifadə edən müğənniyə elin dili ilə müraciət edir: vətən elçisi olan körpü və Savalan vasitəsilə bu incə, mənəli səsin Cənubi Azərbaycana da çatmasını arzulayır.

Beynəliniləciliik və xalqlar dostluğu Balaş Azəroğlunun ikinci əsas mövzularındandır. Müasir hadisələri diqqətlə izləyən şair, beynəlxalq imperializmin tənqidinə, müstəmləkə rejiminə qarşı mübarizə aparan Asiya və Afrika xalqlarının qəhrəmanlıqlarına onlarla şeir həsr etmişdir. Onun «Berlin», «Marselin taleyi», «Reyxstaq», «Almaniya», «Sərhəd», «Eşidin dünyanın səsini», «Dağ seli və daşlar» və s. əsərləri bu qəbildəndir.

Azadlığı həyatın mənası, insanlığın bahar çağının kimini götürsə də şair həmin idealı mücərrəd bir istək, yaxud əlcətməz arzu kimini deyil, real və aydın bir amal, səadət axtarışları yollarının uğurlu nəticəsi kimini təqdim edir. Balaş Azəroğluya görə bəşər cəmiyyətinin elə bir yeri, güşəsi, elə bir vətəndaşı yoxdur ki, bu və ya digər mənənada bu istək uğrunda mübarizə aparması. Şair bu fikri «Dəniz olmaq istəyi rəm», «Mən necə susum», «Göl min il yaşadı səssiz, səmirsiz», «Uzaq ölkədən çıçəklər», «Qaranlıqda şəfəq» və başqa şeirlərində çox aydın ifadə edir. «Tarixdən səhifələr» şeirində «keçən günə gün çatmaz» ifadəsinə müasir hadisələrə uyğun yeni məna verən şair belə qənaətə gəlir ki, bülbülbül gülə, pərvanə və otlar işığa, ağaclar günəşə can atan kimini insan da həmişə azadlığa, səadətə can atmışdır.

Balaş Azəroğlu xalqın qəzəbini, el divanını bütün cəzalardan dəhşətli sayır. Bu xalq «keçən günə gün çatmaz» dedisə də geriyə qayıtmadı, irəli baxdı, gələcəyə can atdı, Şair «Həsrət» «Fil», «Qanun», «Nikola məbədində», «Məcnun söyüd» şeirlərində də həmin fikrə sadıq qalır.

Balaş Azəroğlunun yaradıcılığının ən güclü sahələrindən birini təbiət lirikası təşkil edir. Təbiətin füsunkar mənzərəsi, əzəmətli dağlar, göz yaşı kimi duru, qaynar bulaqlar, laleli, nərgizli çöllər, qusqonmaz qayalar ilk gündən şairə zövq-səfa vermiş, təxəyyülündə silinməz izlər buraxmışdır. Buna görə də şair təbiətə sadəcə olaraq cansız varlıq, insanı əyləndirən gözəlliklər mənbəyi kimi baxır. O, təbiətdən insan arzularını daha güclü şəkildə ifadə etmək, azadlıq ideyalarını daha geniş yaymaq üçün istifadə edir. «Dağlar», «İki Araz», «Bahar gəlir», «Bənövşə», «Göy göl», «Buludlar», «Savalan», «Astara yolları», «Küçələrə yağış yağır», «Bülbül», «Güllərə qəlbim yanır», «Xəzər yuxuma gəlir», «Günəşin qürub çağrı», «Qara dəniz», «İldirim və dəniz», «Yarpaqlar tökünləndə» və digər şeirlərində şairin içtimai arzu və istəkləri yüksək sənətkarlıqla ifadə edilmişdir. Təbiətin saf və canlı təsviri Balaş Azəroğlunun şeirlərinin əsas məziiyyətidir. Şairin hissələr, düşüncə və həyəcanları ilə təbiət arasında üzvi əlaqə və ünsiyyət vardır. Qızıl payızın gətirdiyi soyuqluq, pərişanlıq, ömrünü başa vurub yerə tökünlən sarı yarpaqlar, dağılmış saçlarını torpağa əyən məcnun söyüd ömrün payız çağını andırdığı üçün şair kədərlənir, lakin məyus olmur, ona yeni mənalar verir, əmək-zəhmət və gözəlliklə bağlayır:

Dağların zirvəsində hər gün bulud görünür,  
Dərələrin üstüylə boz dumanlar sürüñür.  
Yarpaqlar tökünləndə.  
Köçər bağdan, bağçadan zərif güller, çiçəklər,  
Qəribə görkəm alır çəmənlər, biçənəklər!!!  
Yarpaqlar tökünləndə.  
Dizə qalxır bağlarda ağacların xəzəli,  
Elə bıl ki, soyunur təbiətin gözəli,  
Yarpaqlar tökünləndə.

Balaş Azəroğlu ömrün gənclik çağı hesab etdiyi baharı da böyük ilhamla tərənnüm edir. Şairə görə, bahar yalnız bağ-bağçaya gəlmir. O, bütün insan ömrünə, şeire, sənətə, nəğməyə, insanların məişətinə, hissələr, duyğular aləminə, düşüncə tərzinə gəlir. Şairin bahar şeirlərində möəgrur dağların əzəməti görünür, bol məhsullu tarlaların ətri, meşə, dəniz qoxusu gəlir, al-əlvən çiçəklərin rayihəsi duyulur, dağ şəlalələrinin, çöl quşlarının səsi eşidilir. O, baharı gözəllik, gənclik rəmzi kimi götürür, onu ömrün vüqarlı anı hesab edir. Onun «Bahar gəlir», «Bənövşə», «Pambıq», «Qərənfil», «Könlüm bahar istəyir», «Nərgiz gülü» və başqa şeirlərində insan ömrünün bir sıra gözəl cəhətləri ümumiləşdirilmişdir.

Şairə görə bahar quşların qanadında, lalənin yanağında, çiçəklərin üzərində muncuq-muncuq şəh damlalarında, insanların sevinc və fərəhində gəlir. Göz işlədikcə uzanan tarlaların, taxıl zəmilərinin bol məhsulunda, əmək adamlarının aşılı-daşan arzular aləmində gəlir.

Balaş Azəroğlunun təbiətə həsr olunmuş şeirləri özünün güclü və kamil obrazlılığı ilə diqqəti cəlb edir. O, məcazlardan, bənzətmə və müqayisələrdən, xüsusi də paralellərdən məhərətlə istifadə edən şairdir. Kiçik bir budağın, saralmış bir yarpağın təsvirində şair nəinki təbiətin bir cəhati haqqında aydın təsəvvür yaradır, həmçinin onu «Nərgiz gülü», «Torpaq», «Dəniz və günəş», «Könlüm bahar istəyir» və başqa şeirlərində olduğu kimi insan hayatının mənali bir ani ilə bağlayır.

Balaş Azəroğlu yaradıcılığında məhəbbət lirikası xüsusü yeri tutur. Aşıq şeiri formasında yazdığı «Etmisən», «Körpü sal məni», «Şarı donlu», «Sevgilim», klassik üslubda yazdığı «Necə tale məni etniş də pərişan», «Saçı, nəzər et məclissə gör canım hardadır», «Neyləyim, ey dil ki, o dilbər ola canım mənim» qəzəllərində nəcib insani hissələr tərənnüm olunur. Məhəbbətin insan həyatına gətirdiyi son dərəcə ülvi mənaların şərhini verilir. «Məcnun söyüd» şairin bu mövzuda yazdığı ən gözəl süjetli əsərlərindəndir. Müşahidə altına aldığı hər bir predmeti, hadisəni içtimai cəhətdən mənalandırmağı bacaran şair, Berlində gördüyü kiçik bir söyüd ağacı timsalında öz lirik duyğularını, məhəbbət anlayışlarını verir. «Görkəmi pərişan, özü pərişan» söyüd tənha aşiqin qəmli sərgüzəştlərini xatırladır. Şair yüksək və lirik məhəbbət duyğuları altında fəlsəfi ümumiləşdirmələr aparır, insan – azadlıq, məhəbbət və səadət haqqında poetik qənaətlərini söyləyir. Bu şeirdə sənətkarlıq cəhətdən nəzəri cəlb edən budur ki, şair hər bir detali, hər bir hadisəni qüvvətli məcaz, istiarə və bənzətmələrlə şərh edir. Leylinin gözləri Dəməşq gecələri kimi kədərlə, saçları Fəratdan bir qədər gödəkdir, qaslıları qoşa çatılmış qılınc kimiidir. Ah-naləsi o qədər güclü, dərdi o qədər böyükdur ki, ixtirablarını zülə çökəndə Xəzər təlatümə gəlir, sənəsi qabarib enir. Dağlarda, çöllərdə «Ya Qeys» kəlməsi eks olunur Sankı bütün aləni, hətta böyük Fuzuli da Leyliyə qulaq asır. Balaş Azəroğlunun təbliğ etmək istədiyi ideya son dərəcə müasir, tərənnüm etdiyi məhəbbət isə real və həyatıdır. Şairə görə insanın məhəbbətdən daha böyük dərdi vardır – azadlıq dərdi:

Axı mənim dərdim hind dəryasıdır  
Leyli o dəryanın bir damlaşıdır.  
Təkcə eşq olsayıdı cahanda dərdim  
Onu piyaləyə töküb içərdim!

Balaş Azəroğlu yaradıcılığının mühüm bir qismının təlim-tərbiyə, sənət və sənətkarlıq haqqında yazılmış şeirlər təşkil edir. «Şeir var ki», «Şeir və mən», «O şeiri kim yaxacaq», «Romantika», «Yenə şeir yazmaq istəyirəm», «Süleyman Rüstəmə», «Əsl şair» və başqa əsərlərində elm, sənət, ədəbiyyatla bağlı bir sıra müasir tələblər və fikirlər ifadə olunur.

Balaş Azəroğlu sənətkarın həqiqi yolunu günün vacib, aktual məsələləri ətrafında axtarışlar aparmaqdə görür. Zaman, onun tələbi yazıçının birinci qanunu olmalıdır. Bu da sənətə həqiqi, yüksək məhəbbət olan zaman yaranır.

Şair pərvanə kimi eşq oduna yanmasa,  
Şeir nazlı gözəlin vəslinə boylanması,  
Ona şeir demərəm, Hafız də yazsa əgər  
Məhəbbət olmasayı  
Nə Füzuli olardı, nə yazdığı qəzəllər.

Balaş Azəroğlu klassik ənənələri yaradıcı şəkildə davam və inkişaf etdirən sənətkarlardandır. O, heca və sərbəst vəzniñ ən oynaq şəkillərindən ustalıqla istifadə edir. Onun yaradıcılığında sərbəst şeirin mülliləşmiş – Azərbaycanlılaşmış çoxsaylı gözəl nümunələri ilə yanaşı heca vəzniñ, demək olar ki, bütün formalarına rast gəlmək olur.

Balaş Azəroğlu yaradıcılığının mühüm bir sahəsini poemalar təşkil edir. 1945-ci ildə çap etdirdiyi «Bakı səfəri» əseri ilə Cənubi Azərbaycan şeirində realist və müasir poema janrinin əsasını qoyan şair bir-birinin ardınca maraqlı əsərlər yazdı. «İmtiş qız haqqında dastan», «Bir məhbusun gündəliyindən», «Auerbaxın mehimənxanasında görüş». «Mənim cəbhə dostlarım», «İnsanın torpaq həsrəti», «Dəmirçi Zaman», «Ərəb oğlu», «Hafızın qəbri üstündə», «İlk məktub» poemalarında şeirin sülh, demokratiya uğrunda mübarizə ideyaları, azadlığa, dostluğa çağırış sədaları geniş yer tutur. «Ərəb oğlu», «Əlcəzairli qardaşım» və digər əsərlərində imperializmin müstəmləkəçilik siyaseti, azadlıq uğrunda mübarizə aparan xalqların dönməz iradəsi real səhnələrlə təsvir olunur. Siyasi köskinlik, inqilabi pafos, gələcəyə güclü inam, yüksək vətənpərvərlik və beynəlmiləlçilik, həyatın obrazlı və real təsviri Balaş Azəroğlu yaradıcılığının əsas ruhunu təşkil edir.

Balaş Azəroğlu qələmə aldığı hər bir mövzuda vətəni tərənnüm edir. Odur ki, şairin ilk və əbədi mövzusu «Vətəndə insan», «İnsanda vətən»dır. Şair üçün əslində vətən, insan demək olduğu kimi, təbiət və insan da həqiqi vətəndir.

Qoy deyim səsimi eşitsin aləm,  
Qürbət ölkələrdə yüz il də gəzsəm.  
Vətən torpağının həsrətindəyəm,  
Xəyahım uzaqdan sizi qucaqlar, dağlar, a dağlar.

## MƏMMƏD ARİF

Müasir Azərbaycan tənqidinin formallaşması və inkişafında məsilsiz xidmətlər göstərən akademik Məmməd Arif Dadaşzadə elmi-bədii yaradıcılıq fəaliyyətinə keçən əsrin 20-ci illərindən başlamış, yarım əsrən artıq davam edən fəaliyyəti dövründə bu gün də öz elmin-nəzəri əhəmiyyətini itirməyən zəngin bir ırs yaratmışdır

Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə 1904-cü ildə Bakıda ziyanlı ailəsində anadan olmuşdur. İlk təhsilini Bakı məktəblərində alan M.Arif kiçik yaşılarından zəhmətə alışmış, töhsilə, mütabəhəyə, bədii yaradıcılığa böyük həvəs göstərmişdir. Orta məktəb töhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə on doqquz yaşında, ibtidai məktəb müəllimi kimi başlamış. 1925-1926-ci tədris ilində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1930-1931-ci illər arasında Moskvada Şərq Xalqları İnstiütutunun aspiranturasında oxumuşdur. Elmi-bədii yaradıcılıq fəaliyyətinə 20-ci illərdə kiçik şerlər, hekayələr, felyeetonlarla başlayan M.Arif ilk əsərlərini «Molla Nəsrəddin», «Qızıl gənc gələmlər», «Şərq qadını», «Maarif və mədəniyyət» jurnallarında, «Kommunist» qəzetində çap etdirmişdir

M.Arif elə ziyalalardan idi ki, onun elmi-bədii yaradıcılığını, içtimai fəaliyyətdən nəinki ayırmak, hətta ayrı təsəvvür etmək qeyri-mümkündür. Belə ki, o, elmi-bədii yaradıcılığı ilə yanaşı 30-ci illərdən 1960-ci illərə kimi müxtəlif vəzifələrdə çalışmışdır. Azərbaycan Maarif nazirinin müavini, Bakı Dövlət Universitetində rus ədəbiyyatı tarixi kafedrasının müdürü, Azərbaycan EA-nın Nızamı adına Dil və Ədəbiyyat institutunun direktoru, Azərbaycan Dövlət Nəşriyyatında tərcümə və bədii ədəbiyyat redaksiyasının müdürü, «Azərbaycan», «Vətən uğrunda» jurnallarının redaktoru vəzifələrində şərəfələrə çalışmış, nümunəvi xidmət göstərmişdir. Vəzifə xidmətləri Arif müəllimə xüsusi şöhrət və hörmət göttürmişdir. Az sonra o, Azərbaycan EA-nın müxbir üzvü (1955) və həqiqi üzvü (1958) seçilmiş, 1959-cu ildə EA-da içtimai elmlər üzrə elmi katib seçilmiş, 1960-1978-ci illər arasında akademianını prezident müavini vəzifəsində çalışmışdır. İctimai işlərdə, məsul vəzifələrdə çalışdığı müddətlərdə Arif müəllim bir anda olsa elmi yaradıcılığından ayrı düşməmiş, müasir Azərbaycan

ədəbiyyatının inkişafı, gənc nəslin, ədəbi qüvvələrin yetişməsi sahəsində səmərəli xidmətlər göstərtmişdir.

M.Arif müasir ədəbi proseslə, mədəniyyət və bədii yaradılıq məsələləri ilə möhkəm bağlı bir ziyanı id. EA-da (1957) Terminolojiya Komitəsinin sədri vəzifəsində çalışdığı müddətdə təşkilatçılıq bacarığı ilə seçilən bir sıra muhüm tədbirlər həyata keçirmiş, tənqid və ədəbiyyatşunaslığın aktual-müasir problemlərinə, yaradılıq məsələrinə aid elmi-nəzəri gedişləri etmişdir. M.Arifin elmi-nəzəri görüşləri müasirliyi, ədəbi proseslərə, ədəbi-bədii mərhələlərə istiqamətverici, prinsipial obyektiv xarakteri ilə ciddi müsbət təsir göstərmiş, həmişə də ədəbi ictimaiyyət tərəfindən müsbət qarşılanmışdır. Məmməd Arifin Azərbaycan filoloji fikrində Azərbaycan ədəbiyyatının viedanı kimi xalqı - milli ad qazanması yaradılığının yüksək nəzəri səviyyəsi dərin elni, güclü mənətiqi, obyektiv və prinsipial tənqidçilik hünəri, mandırmaq, düşündürmək, nəticə çıxarmaq qabiliyyəti ilə yanaşı, ağayana, valehedici, şəxsiyyəti, heyranedicici sadəliyi ilə bağlı idi.

Arif müəllim müxtəlif sahələrdə çalışanda da, müəllimlik edəndə də, jurnalistik, mütərcimlik və s. ilə məşğul olanda da həmişə müasir sonotu, müasir elni, müasir insani, xüsusişlə də gənceliyi düşünmiş, bütün güvvəsini, yaradılıq fəaliyyətini "insan və zaman", «sənətkar və vətəndaşlıq borcu» məsələlərinin düzgün-müasir həlli no yönəltmişdir. Məmməd Arif 1932-ci ildən birdörfəlik olaraq yaradılıq fəaliyyətini tənqid və ədəbiyyatşunaslıq elminin müasir-tələblər səviyyəsində həll olunması ilə bağlayır. İlk əsərlərindən ədəbiyyata, gənc ədəbi qüvvələrə, ümumən bütün ədəbi prosesə gələn yanın, gayğı, diqqət göstərən, M.Arif obyektivliyi, prinsipiallığı, ağıllı mühakimələri, ümumən düzgün alım yolu ilə ədəbi ictimaiyyətin qəlbino yol tapır 1933-cü ildə yazdığı «Lirikadan eposa doğru», «Yüksəliş yollarında», 1935-ci ildə çap etdirdiyi «Müşfiqin poemaları», 1937-ci ildə «S.Vurğun haqqında», 1938-ci ildə «S Vurğunun «Vaqif» əsəri», «Dirilən adam» və digər məqalələrində «müasir ədəbi tənqid və ədəbiyyat məsələləri» bütün aydınlığı və əzəməti ilə görünür. «Arif müəllim yalnız Azərbaycan ədəbiyyatı və ədəbiyyatşunaslıq elmi nümayəndələri üçün deyil, ümumiyyətlə Azərbaycan mədəniyyət xadimləri, ictimai elmlərlə məşğul olanlar üçün də «Arif müəllim id!»

Arif müəllimi əsrinin diqqət mərkəzinə ucaldan hər şeydən ovvəl dərin elmi-nəzəri səviyyəsi, yaradılıq məsələlərində düzgün yol tutması idi. Arif müəllim zongin elmi yaradılıq fəaliyyəti ilə milli Azərbaycan tənqid məktəbini, elmi-nəzəri üslubun klassik nümunəsini

<sup>1</sup> Fikrət karvanı, Bakı, «Yazıçı» nəşriyyatı, səh. 188

yaratdı, əvəzində müasir filoloji fikrin klassiki kimi şərəflü bir ad qazandı. Odur ki, «Arif müəllim nəinki bir necə», eləcə də bugünkü ədəbi nəşrin müəllimidir.

Arif müəllimin tənqid və ədəbiyyatşunaslıq sahəsindəki fəaliyyəti sovet ədəbi mühitində yaranıb inkişaf etsə də həmişə özünün dərin milli ruhu, prinsipiallığı və inandırıcılığını ilə seçilirdi. Onun 1930-50-ci illər arasında yazdığı «Tənqid və ədəbiyyatşunaslıq» (1941), «Lirika» (1946), «Dil və üslub» (1948), «Bədii tərcümə» (1949), «Azərbaycan sovet romanı» (1950) və başqa əsərlərini M.F.Axundov haqqında yazdığı «M.F.Axundov» (1936), «Böyük dramaturq» (1938), «M.F.Axundovun tənqidli görüşləri» (1938), «Axundovun hadi poeziyası» (1938), «Axundovun estetik görüşləri» (1938) və s. silsilə məqalələrinin nəzərə alınmaçq onun ilk böyük səmballı tədqiqatı 1956-ci ildə çap etdirdiyi «C.Cabbarlinin yaradıcılıq yolu» əsəridir. Bu tədqiqat M.Arifin doktorluq dissertasiya işidir. O, 1944-cü ildə filologiya elmləri namizədi («Azərbaycan sovet ədəbiyyatının inkişaf yolları»), 1955-ci ildə filologiya elmləri doktoru, 1960-ci ildə «Öməkdaş elm xadımı» adına, 1974-cü ildə isə Dövlət mükafatına layiq görülmüşdür.

M.Arifin ədəbi irsində ədəbiyyatşunaslıq məsələləri xüsusi mərhələ təşkil edir. İstəməi işlərdə, dövlət vəzifələrində çalışmasına baxmayaraq o, bir an da olsa müasir ədəbi prosesin təlob və ehtiyaclarından kənarda qalmamışdır. Ədəbiyyatşunaslıq elminin tarixi inkişaf xətləri və meyilləri, metodologiya məsələləri və s. problemlərə bağlı M.Arifin tədqiqatları bu gün də dəyarlı mənbələrdən hesab olunur. Onun 1964-cü ildə çap etdirdiyi «Səməd Vurgunun dramaturgiyası» bu qəbələdəndir.

M.Arif Azərbaycan ədəbiyyatı tarixinin yaradıcılarından biridir. Müasir Azərbaycan ədəbiyyatşunaslığının uğurlu inkişafında onun misilsiz xidmətləri olmuşdur. M.Arifin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə - 1943-1944-cü illərdə iki cildən ibarət «Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi», 1957-1960-ci illərdə üç cildlik «Azərbaycan ədəbiyyatı tarixi», «1965-ci ildə «Azərbaycan sovet ədəbiyyatı öcherkləri». 1967-ci ildə iki cildlik «Azərbaycan sovet ədəbiyyatı tarixi». 1971-ci ildə rus dilində «Azərbaycan ədəbiyyatı tarixi (qısa öcherklər)» və s. kimi qiymətli kitabları çap olunmuşdur. Bu əsərlərdə ədəbiyyatla, müasir sənətlə bağlı fida kar, qayğıkəş bir ziyanının işli amalı, böyük yaradıcı zəhməti, yotondaşlıq gururu bütün aydınlığı ilə görünür. F.B.Köçərlidən sonra Azərbaycan ədəbiyyatı tarixinin kamıl yaradıcısı olan akademik Mommad Arif müəllimə müasir ədəbiyyatşunaslıq elmi hələ çox borcludur.

Məmməd Arif yaradılığının uğurlu sahələrindən birini onun pedaqoji xidmətləri təşkil edir. 30-cu illərdən orta və ali məktəblərdə müəllim işləyən M.Arif bir müddət Azərbaycan maarifinə rəhbərlik etmiş, gənc nəslin təlim-tərbiyəsi, dövrə-zamanəyə, soy kökünə uyğun inkişafı və formallaşması üçün səmərəli fəaliyyət göstərmişdir Dərslik, program, dərs vəsaitlərinin hazırlanmasında, məktəblərin tələblərə uyğun təmir və təmin olunmasında, mütəxəssis kadrların, ixtisaslı müəllimlərin hazırlanmasında Arif müəllimin səmərəli xidmətləri olmuşdur Arif müəllimin məktəbdarlıq dövrü və fəaliyyəti Azərbaycan maarifinin tarixində indi də xüsusi və işqli mərhələ kimi yad edil-məkdədir. Bir də ona görə ki, M.Arifin yalnız aməli-praktik fəaliyyəti yox, onun son dərəcə zəngin, elmi-nəzəri pedaqoji görüşləri. XX əsrde olduğu kimi yeni əsrde də gənc nəslin təlim-tərbiyəsi üçün, ümumən Azərbaycan maarifinin gələcək inkişafı üçün xüsusi və yaradıcı əhəmiyyətə malikdir Onun 30-cu illərdən orta və ali məktəblər üçün yazdığı ədəbiyyat dərslikləri, 1958-ci ildə respublikada ilk dəfə olaraq çap olunan «Qədim rus ədəbiyyatı» (XI-XVII əsrlər) dərsliyi, sonradan orta məktəblərin yuxarı sınıfları üçün nəzərdə tutulan ədəbiyyat dərs kitabları M.Arif müəllimə «böyük maarif xadimi» şöhrəti gətirmişdir. M.Arif müəllimin klassik və müasir maarif xadimləri haqqında yazdığı məzmunlu məqaleləri «müəllim-təhsil», «məktəb-dərs», ümumən maarif məssələləri ilə bağlı elmi-nəzəri-pedaqoji görüşləri ilə tanış olduqca, onun «Böyük alım-müəllim» xarakterini bütün aydınlığı ilə görmək mümkündür.

Arif müəllim dərin düşüncəli, zəngin məlumatlı yaradıcı alim-lərdən idi. Şifahi xalq ədəbiyyatından tutmuş müasir ədəbi prosesə qədər ədəbiyyata, söz sənətinə dərindən bələdçiliyi onu sənət və sənətkarlığın zirvəsinə qahidmişdir. Arif müəllim bədii yaradıcılıqdardır. filoloji fikirdən böyük fədakarlıq tələb edirdi. Həqiqi sənəti, yaradıcılığı döyüş meydانında qazanılan qələbəyə bənzədir. Alımə gorə istər elmi, istərsə də bədii yaradıcılıq olsun onun enişli-yoxusu yolları, uca zirvələri olsa da, böyükü-kiciyi olmur. Sərkərdədən də, adı sadə döyüscüdən də eyni hünər, fədakarlıq, eyni cəsarət dəqiqlik tələb olunur. Sənət və sənətkarlığın, ümumən bütün yaradıcılıq sahələrinin adı, sadə bir döyüşcüsü olmaq da ciddi məsuliyyət, böyük zəhmət, milli zövq və ruh tələb edir. Odur ki, əsil yaradıcı adamlar taleberinin, ömür tarixçolərinin mənasını yaratdıqları sənət numunələrinin xəlqiliyində, təsir gücündə axtarır, müasirlərin məhəbbətində görürler. Ulu tarixdən də məlumdur ki, məhz belə yaradıcı insanlar həqiqi, klassik, əbədi sənətkar sayılır, milli, bəşəri mədəniyyət və ədəbiyyat tarixinin qızıl fonduna daxil olurlar.

Məmməd Arifin yaradıcılığından çıxan nəticələrdən biri də budur ki, böyük elmi səviyyənin, yüksək sənətkarlığın əsasını müntəzəm mütaliə, cəsarətlı mövqe, ardıcıl tələbkarlıq, məsuliyyət, obyektiv və dəqiq reallıq təşkil edir. Arif müəlliminə görə tənqid mürəkkəb, ciddi yaradıcılıq sahəsi olmaqla yanaşı, həm də güclü tərbiya vasitəsinidir. Bədiyi yaradıcılıqla məşğul olan sənətkar bir mənada məsuliyyəti daşıyırsa, ədəbiyyatşunas və tənqidçinin məsuliyyəti daha böyük, daha artıq olur. Məsuliyyətdən uzaq olan əsərdən (istər elmi, istərsə də bədiyi olsun) yüksək səviyyə gözləmək qeyri mümkündür. «Əsas nəşən orasındadır ki, elmi əsər, elmi iş üzərində işləyənlərin bəzisi öz elmi nəticəsi ilə noinki ədəbiyyat elminin inkişafına səmərəli kömək edə bilmir, hətta tədqiq etdiyi yazıçıının yaradıcılıq portretini tamamlamaq cəhətindən də mövcud tədqiqata az bir əlavə edir. Buna görə də tamamlanmamış və bəzən müvəffəqiyətlə müdafiə edilmiş dissertasiyalardan yalnız az bir qismi indiyədək işıq üzü görə bilmişdir»<sup>1</sup>.

Məmməd Arifin elmi-nəzəri görüşlərinin, tənqidçilik və ədəbiyyatşunaslıq fəaliyyətinin elmi-nəzəri ləzəsi son dərəcə geniş, məskəni – əhatə dairəsi xalqın mədəniyyəti, ədəbiyyatı, əmumən sənət aləmi, sənətkarlıq tarixi qədər dərin-köklü və əhatəlidir. Buraya elmi-ictimai fəaliyyətdən tutmuş, folklor, klassik ədəbiyyat məsələlərini dövr-zaman, sənət və sənətkarlıq, yazıçı və vətəndaşlıq boreu, şəxsiyyət və bədiyi yaradıcılıq, tarixilik və müasirlilik, poeziya, bədiyi nəşr, dramaturgiya, tənqid və ədəbiyyatşunaslıq, publisistika, mətbuat, inceşənət, yaradıcılıq metodu məsələlərini, realizm, milli kalorit, sənətkar mövqei və şəxsiyyəti, romantika, ədəbi-bədiyi dil, uslub, dialoq və monoloq, tipiklik və ümumişdirmə məsələlərini, şərtlik dramatizm, ideal, əsas, baş, müsbət və mənsi obraz məsələlərini, onomə və novatorluq, sənət və sənətkarlıq, bədiyi təsvir vasitələri, bədiyi kateqoriya məsələlərini, həyat həqiqəti və bədiyi həqiqət, satira-yumor, dram-komediya-faciə və s. kimi dalia nə qədər yaradıcılıq vasitələrini də əlavə etmək olar ki. Arif müəlliminin alimlik fəaliyyətinə bunların hər birinin əsashi və köklü izahını görmək mümkündür. Məmməd Arif müəllim ilk tənqidçilik dövrlərindən sonra qədər ədəbi mühit və adəbi proseslərin tələb və ehtiyacları ilə bağlı olan, müasir Azərbaycan ədəbiyyatının ən çoxin, zoruri, işlənməsi vacib məsələlərini qələmə alan mürəkkəb və aktual problemləri izah və elmi cəhətdən şorh etməyə xüsusi hovus və maraq göstərən böyük alım idi. Müasir və zəruri bir problem məsələ haqqında ilk və əsas sözü hamis Arif müəllimdən gözlöyirdi. Arif müəllimin şərhini bütün ədəbi mühit üçün

<sup>1</sup> M Arif Sənəkar qocalmır Bakı, "Yazıçı" nəşr 1980 səh 34

meyar idi Arif müəllim müasiri ədəbiyyat məsələlərindən bəhs edər-kən, xüsusilə «Mütəsirlik, novatorluq və kamillik» məsələlərindən danişarkon yazırıdı ki, «... Yaziçi üçün əsas və çoxcəhəftli problemlərdən biri olan, məsələn, insan probleminin nəticə etibarılı bir sıra siyasi, ideoloji, fəlsəfi, əxlaqi məsələləri əhatə edir.

Bədii ədəbiyyat içtimai şüurun bir forması olmaqla bərabər ideologiyanın da xüsusi bir formasıdır. Bədii ədəbiyyatda ideologiya ilə estetika mürəkkəb bir tərkib kimi vəhdətdə fəzahəti edir. Başqa cü əlsayıdı bədii ədəbiyyat cəmiyyətin inkişafına ideoloji təsnii göstərə bilməzdi. Bədii ədəbiyyatın başqa şur formalarına görə üstünlüyü insan varlığının bütün sahələrinə müdaxilə etmək bacarığına malik olmasındadır<sup>1</sup>.

Azərbaycan tarixinin xüsusi mərhəsi olan Böyük Vətən müharibəsi dövrü, bütün ədəbi içtimayyat kimi Məmməd Arif yaradıcılığı üçün də ayrıca mərhələ oldu. Həmin dövr, ədəbiyyat və sonatın qarşısında çox mühüm tələblər qoyur, bədu yaradıcılığın nəinki janrlarında, ideya-movzu məsələlərində ciddi dəyişiklərin yaranmasını, sonatın - filoloji tifrin «hər şey mühərabə üçün, hər şey cəbhə üçün» prinsipinə təbe edilməsini tələb edirdi. M.Arif Böyük Vətən müharibəsi dövrünün (1941-1945) ən fəal, yaradıcı, məhsuldar ziyalisi kimi yalnız çoxşaxəli ədəbiyyat tarixi, ümumən müasir mədəniyyət məsələləri ilə deyil, publisistika, teatr, mətbuat və digər sahələrlə bağlı yaradıcı işlər görür, «mühərabə və ədəbiyyat» problemının kütlələrə otsaşı çatmasına, ədalətin, haqqın qələbə çalacağına inam hissi aşlayırdı. Yaziçilərin səfərbər olunmasında, arxa ilə ön cəbhə arasında möhkəm əlaqələrin yaradılmasında, xüsusilə də müasir insanlarda əməyə-zəhmətə həvəsin itməməsi sahəsində ardıcıl xidmətlər göstərirdi. Büttin buntlarla yanaşı bir an da olsa elmi və bədii yaradıcılığından ayrılmırıdı. Mühərabə dövründə «Faşizm inəhv ediləcək (1941)», «Vətən eşqi (1942)», «Heyne və faşizm (1944)», «Qəhrəmanın şərəfinə (1944)» və digər publisist əsərləri ilə ədəbi içtimaiyyətin diqqətini cəlb edirdi. Həmin illərdə tənqidçilik faliyyətinin yeni-yeni nümunələri ilə görünən M.Arif bir-birinin ardınca «Qəzəbli hekayələr», «Məhəbbət və nifrat lirikası» (1942), «Qalibiyət poeziyası» (1942), «Böyük Vətən müharibəsi dövründə Azərbaycan ədəbiyyatı» (1942), «Mühərabə və ədəbiyyat» (1942) və s. elmi-nəzəri məqalələri ilə ədəbi içtimaiyyətə istiqamət verirdi. M.Arifin uğurlu xidmətlərindən biri 1944-cü ildə, mühərabənin qızığın vaxtında, böyük elmi soviyyəsi ilə seçilən «Azərbaycan sovet ədəbiyyatının inkişaf yolları» adlı namuzədlilik dissertasiyası işini uğurla

<sup>1</sup> M.Arif Sənəkar qocalımr Bakı, "Yaziçi" nəşri 1980, sah 62

müdafıə etməsi oldu. Bu əsər yalnız ədəbi siqləti ilə deyil, nəzəri prinsipləri, təbliği təsir gücü, istiqamətverici xarakteri ilə müasir tənqid və ədəbiyyatşunaslıqla tam yeni tədqiqat idi.

1936-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan M.Arif bütün sənətkarların, gələm sahiblərinin, daha geniş mənada ədəbiyyat, incəsənət və mədəniyyət xadimlərinin böyük dosdu və xeyirxahi idi. Arif müəllimin müasiri olan yazıçılar, sənət adamları, ilk sözü, fikri Arif müəllimdən eşitmək istəyirdilər. Arif müəllim sənət və sənətkarlıq üçün ən düzgün, obyektiv meyar, ölçü və qiymət vahidi idi.

M.Arif müəllimin elmi-nəzəri yaradıcılığının, tənqidçilik fəaliyyətinin mühüm sahələrindən birini rus ədəbiyyatı, rus klassikləri, dünya mədəniyyətinin bir sıra qabaqcıl nümayəndələri haqqında tədqiqatları təşkil edir. Onun L.N.Tolstoy, A.P.Çexov, M.Qorki, A.S.Serafimoviç, N.Ostrovski, A.Mayakovski və başqa rus klassiklərinə həsr etdiyi məqalə və monoqrafiyaları, xüsusilə A.S.Puşkinin «Kapitan qızı», M.Y.Lermontovun «Zəmanəmizin qəhrəmanı» məqalələri, ədəbi ictimaiyyət tərəfindən xüsusi hərarətlə qarşılanmışdır. M.Arifin 1933-cü ildən başlayaraq rus ədəbiyyatına olan marağının yaradıcılığının sonlarına qədər davam etmişdir. Onun Çernişevskidən, Şevçenkonadan, Dobrolyubovdan, Saltikov-Şedrindən bəhs edən məqalələrinin elmi-nəzəri əhəmiyyətindən başqa, təcrubi əhəmiyyəti də böyük və güclü idi. Şota Rustavelli, R.Taqor, E.Remark, Y.Bexer kimi sənətkarları tədqiqata cəlb etməsi o zamanın tənqid və ədəbiyyatşunaslığı üçün mühüm hadisə idi.

Azərbaycan, rus, dünya ədəbiyyatı klassiklərinin yubileyləri bilavasitə Arif müəllimin nəzarəti və rəhbərliyi altında keçirilərdi. Bu baxımdan xalq ədəbiyyatına, mədəni irsə, xüsusən böyük klassiklər, N.Gəncəvi, M.Füzuli, M.Axundov, C.Cabbarlı, S.Vurğun haqqında əsaslı, istiqamətverici fikirlər Arif müəllimə məxsus idi. «Çoxəsrlıq poeziyamızın tarixində Vaqif xüsusi bir yer tutur. Nizami, Xaqani, Nəsimi, Xətai və Füzuli kimi klassikləri olan Azərbaycan ədəbiyyatı tarixində yeni bir sehifə açmaq nə qədər çətin olsa da, Vaqif belə bir sehifəni açdı. O bunu yüksək fikirlər və hissələr carçası olması, öz taleyini xalqının taleyi ilə möhkəm bağlaması, şəir-sənətin xalq həyatına maksimum dərəcədə yaxınlaşdırması sayəsində edə bildi»<sup>1</sup>.

Bütün fəaliyyəti böyü ədəbiyyatın keşiyini çəkən, yalnız nəzəriyyə və cərəyanlara qarşı ardıcıl və amansız mübarizə aparan M.Arif səmərəli elmi yaradıcılıqla yanaşı, tərcüməciliklə də məşğul olurdu.

<sup>1</sup> M.Arif Sənəkar qocalmır Bakı, "Yazıcı" nəşr, 1980, səh 144

Onun M.Qorkı, A.P.Çexov, A.Serafimoviç, A.Barbus və digər sənətkarlardan etdiyi tərcümə əsərlərindən başqa, Servantesin «Don Kixot», N.Ostrovskini «Polad neçə bərkidi» kimi professional tərcümə əsərləri vardır. Bütün bunlarla yanaşı M.Arif yaradıcılığının əsas inkişaf xətləri və meyilləri hər şeydən əvvəl müasir ədəbi proses, müasir sənət məsələləri ilə bağlı idi. Müxtəlif, çoxsahəli mövzulara müraciət etməsinə baxmayaraq M.Arif sözün həqiqi monasında müasir təngidçi, müasir ədəbiyyatşunası idı. Ədəbi-bədii ilin yaradıcılıq axınıını diqqətlə izləyən, daima onun tələb və ehtiyaclarının içərisində olan M.Arif «Mehman» povesti və müsbət qəhrəman», «Bugünkü dramaturqiyaya bir nərər», «H.Mehdinin «Föryad» povesti», «Mühərribə» romanı, «Hekayənin imkanı», «Dramaturq, aktyor, tamaşaçı», «Ədəbi təngid də yaradıcılıqdır», «Şairin xoşbəxtliyi», «Sənətkar qocaldır», «Ağ limanlar və qırmızı gəmilər» və sairə əsərləri ilə sanki bütöv bir ədəbi mərhələnin səviyyəsini, enişlərini-yoxuşlarını eks etdirirdi. Arif müəllim bir növ müasir ədəbi prosesin görən gözü, eşidən qulağı, danışan elmi-nəzəri, publisist, şifahi dili idi.

Dramaturgiya, ədəbi-bədii dil və üslub məsələləri M.Arif müəllimin daha geniş formada möşgül olduğu yaradıcılıq sahələrindən idi. O, nəinki adlan çəkilən, ümumən bədii, elmi yaradıcılığın bütün məsələlərinə aid elmi-nəzəri fəaliyyətini, bədii kateqoriyaların, ədəbiyyatın, sənətin qarşısında duran müasir tələb və prinsiplərə, ədəbi mühitin ehtiyaclarına, uyğun şəkildə qururdu. Nəzərdə tutduğu, ilk ehtiyat etdiyi cəhət «Ədəbiyyat və zaman», «Əsər və oxucu», «Sənətkar və millet» problemi idi. Onun «Dramaturq, aktyor, tamaşaçı», «Müasırlık, novatorluq, kamillilik», «Dahiyahə sadəlik», «Uç romantikam», «İnsanı tərənnüm edən poeziya», «Dil və üslub», «Dram əsərlərində dil, dialoq və üslub məsələləri», «Müasırlik ədəbiyyatımızın diqqət mərkəzində olmalıdır», «İstedad və əmək» və s. kimi problemlər, onların tələblərə uyğun qoyuluşu və həlli idi. Arif müəllimin ədəbiyyatımızın nəzəri problemləri ilə bağlı elmi görüşləri müasir ədəbiyyatşunaslığın diqqət mərkəzində bir də ona görə olmalıdır ki, bu problemlər indiki təngidin mənətiqi inkişafını sürətləndirə bilsin, milli metodologiya məsələlərinə aydınlıq götərsin. Onun yaradıcılıq metodu, sənətdə bədii həqiqətin inikası forması, ədəbi irsə, xalq yaradıcılığına münasibət, bədii dil, kamıl üslub, poeziyada sənətkarlıq sırları, müasir və tarixi roman problemi, dram-teatr sənətinin səhnə sənətkarlığı, aktual problemləri, ədəbiyyatda yeni insan konsepsiyası, satira və humor, mənəvi-əxlaqi keyfiyyətlərin kəşfi, psixoloji ümumiləşdirilmələr, sənətkar mövqeyi və şəxsiyyəti məsələləri və s. kimi dərin məzmunlu elmi siqlətilə diqqəti cəlb edən mülahizələri, yeni aktual problem xarakterli elmi tövsiyə və

göstərişləri xüsusi, ayrıca tədqiqat işi olmaqla yanaşı, ədəbiyyatın, sənətin, xüsusilə də poetika məsələlərinin sabahkı gələcək inkişafını təmin etmək baxımından xüsusi əhəmiyyətə malikdir Məsələn, Arif müəllim «Dil və üslub» məqaləsində dilin inkişafı və qorunmasında daha çox məsul olan şəxslərə nəzarət və xəbərdarlıq xarakterli müraaciəti lə bütün ədəbi icimaiyyəti ayıq salır, onları son dərəcə ehtiyatlı olmağa çağırır.

«Ununtmamalıq ki, hər xalqın yaratdığı ən müqəddəs bir nəmət, ən zəngin mənəvi xəzinə onun dilidir. Dili yaşıdan, ona rövnəq verən, ona can və təzə qan verən isə bədii ədəbiyyatdır, yazıçılardır, söz ustalarıdır».<sup>1</sup>

M.Arif müəllimin elmi yaradıcılığı xüsusi, vahid bir bir sistem daxilində milli metodologiya ilə idarə olunmuşdur. Realizm, prinsipiallılıq, sadəlik, obyektivliklə yanaşı bu sistemi təyin və xarakterizə edən əsas cəhət milli münasibətlər, tarixi ənənələr, klassik qaynaqlar, müasir tələb və prinsiplər idi. Bu cəhət onun bütün yazılarında sadəlik, aydınlıq, düzülük, prinsipiallıq şəklində görünməkdə, tazahür etməkdədir.

M.Arif müəllimin tənqidçilik fəaliyyəti, bir çox cəhətdən diqqəti cəlb etsə də əsasən üç istiqamətdə inkişaf edirdi. Müasir ədəbi prosesə düzgün istiqamət verməklə yanaşı bədi əsərin nöqsan və məziyyətlərini üzə çıxarmaq, sənətkarları yalnız, zərərli tənqidlərdən, subyektiv hücumlardan qorumaq, ədəbi prosesin, ədəbi mərhələnin əsas istiqamətlərini, tələb və ehtiyaclarını, sənətkarlığın çətin, mürəkkəb prinsiplərini müəyyən etmək, müasirlərin dosdu, xeyrxahi olmaq cəhdlərini, elmi yaradıcılığı ilə nümayiş etdirən Arif müəllim, bütün yazılarında, ən çətin, ağır, həttə dəhşətli hadisələr haqqında çox sakit, təmkinlə, soyuqqanlı danışmağı ustalıqla bacarardı. Yaradıcılığının ehtirası, alim mövqei, ideya istiqaməti etibarilə müasir tənqid, ədəbiyyatşünaslıq ənənələrinə sadıq qalır, milli metodologiya prinsiplərinə əsaslanır. Deyirdi ki, bədii əsər əslində yazıçının oxucusu ilə bir növ səmimi söhbətidir. Əgər oxucu bu söhbət dilini aydın, maneəsiz başa düşə bilmirsə, onda nəinki səmimi, heç adı söhbət də alınma bilməz. Dil ağıl, düşüncə, hiss, duygù, diqqət deməkdir. Deməli, bədii əsər bunlara cavab verməli, müasirlərini razi salmalıdır. Bu da yazıçının istedadından, özünə zamanəsinə aydın münasibətindən asılıdır. Münasibətin əsasında məsuliyyət, sabit, amal, vətəndaşlıq idealı durur. İdeal isə sənət və sənətkarlığın sirlərinin açılmasına kömək edən, oxucu ilə yazıçı arasında mehriban sıxlıq yaranan elə önəmlı, idrakı bir vasitədir ki,

<sup>1</sup> M.Arif Əsərləri, 3 cilddə, I cild Bakı, 1967, səh 271

onun köməyi ilə yaradıcılığın on çətin və əhəmiyyətli sahələrindən olan tarixilik və müasirlik məsələlərinə aydınlıq gətirmək, tarixə məftunluqdan uzaqlaşmağı bacarmaq, keçmiş hadisələri idealizə etməkdən çəkinmək, qədim faktları təhrif edib, onları müasir yozumların vasitəsinə çevirmək və s. kimi bədii yaradıcılığa zidd üsullardan imtina etmək mümkündür.

Arif müəllimi müasirlik məsələsinə də həmin principlə yanaşırdı. Müasiliyi içtimai, siyasi, fəlsəfi, psixoloji amil kimi qəbul etməklə yanaşı, onu bədii və elmi yaradıcılıq vasitələri içorisində ən mötəbər, ən real estetik varlıq hesab edirdi. Yazırkı ki, «müasirlik yazıçının əlini həmişə zamanın nəbzi üstündə gəzdirən, sənətkarı nədən yazırsa yazsin, günün ıralı sürdüyü məsələləri ilə əlaqələndirən bir duyğudur»<sup>1</sup>.

Teatr – səhnə – aktyor və rejissor məsələləri Arif müəllimin ciddi məşğul olduğu yaradıcılıq sahələrindən olmuşdu. O, teatrı heç vaxt bədii yaradıcılıqdan ayırmamış, əksinə müasir insanın kamilləşməsində mühüm vasitələrdən hesab etmişdir. «Təzəlik və müasirlik» məqaləsində yazırkı ki, teatr, tamaşaaya gedib əylənmək, vaxt keçirmək üçün deyildir. O, bütün sənət sahələrindən özünün kütləviliyi, sinkretikliyi, töbliği təsir gücü ilə fərqlənir. Tamaşaçı teatrda ya özünü, ya dostunu, qonşusunu, ya qohumlarından hansını isə, ya da təsadüf etdiyi, oxşatdığı bir insanı görür, nəticə çıxarır, düşünür özü ilə dialoqa girir, bir növ düzəlir, təzələnir və s. «Teatr tənqidçi tamaşa haqqında ilk təəssüratdan, subyektiv hissələrdən ibarət bir günlük məqalə olmamalıdır. Teatr tamaşaları haqqında keçmişdə yazılmış bəzi məqalələri oxuyanda belə qüsurlara təsadüf edir və əlbəttə təəssüflənir. Çünkü onlar bizə nə dramı əsəri haqqında və nə də onun səhnə təcəssümü haqqında ciddi, dərin və tarixi əhəmiyyətə malik bir şey demirlər. Teatr tənqidçisi çox mürökəkəb bir sənət aləminə daxil olduğunu və bu aləmi dərindən dərk etmək vəzifəsini boynuna götürdüyüünü unutmaNALIDIR»<sup>2</sup>.

M.Arifin teatr və dramaturgiya məsələlərindən bəhs edən «Dramaturq, aktyor, tamaşaçı», «Dramaturgiyamızın günəşsi», «Görkəmlə nasır və dramaturq», «Teatr tənqidçi», «Dramaturgiyamıza bir nəzər», «Dramaturgiyada dil və dialoq», «Azərbaycan səhnəsinin günəşsi», «Azərbaycan xalq teatri» və başqa əsərlərində bu iki sənət sahələri arasındaki sıx əlaqə və bağlılıqdan, onların fördi özünəməxsusluqlarından və hər birinin ayrı-avrlıqda həyata-ınsana xidmət dərəcəsindən və s. digər prinsipial yaradıcılıq məsələlərindən elmi ümumiləşdirmələrlə bəhs edir, bu sahələrin uğur və noqsanlarından danışır, onların gələcək

<sup>1</sup> "Azərbaycan" jurnalı, №10, 1971

<sup>2</sup> M.Arif Sənətkar qocalıñı Bakı "Yazıçı" nəşr, 1980, səh 276

İnkışafî üçün ağıllı, prinsipial yollar gösterir. Xüsusi qeyd edir ki, «teatı dramaturgiyadan başlayır... Dramaturgiya teatrsız da yaşaya bilər. Elə dram əsərləri vardır ki, səhnə üzü görmədikləri və ya səhnədə uzun zaman yaşamadıqları halda bədii əsər kimi müstəqil yaşayırlar. . Teatı isə incəsənətin ən mürəkkəb növü, bir sıra müstəqil sənətlərin zəruri köməyi ilə yaranan sinkretik bir sənətidir. Yaziçi, rejissor, aktyor, rəssam, bəstəkar və sair burada kollektiv işləyir. . Teatr sənətində iki amil əsasdır: dramaturgiya və səhnə təcəssümü»

Dramaturgiyasız səhnə təcəssümü, aktyor oyunu mümkün olmadığı kimi aktyorsuz da teatr təsəvvür etmək mümkün deyildir»<sup>1</sup>. Belə elmi nəzəri müddeəalarından sonra M.Arif teatr tənqidinin qarşısında duran vəzifələrdən, onun son dərəcə çətin, məsuliyyətli yaradıcılıq sahəsi olmasından konkret misallarla danışır. Teatr tənqidinin uğurları və noqsanlarını qeyd edir. M.Arifin tənqid, teatr və dramaturgiya haqqındaki məqalələri özünün dərin ümumiləşdirilmələri, nəzəri səviyyəsi ilə yanaşı obyektivliyi, sadoliyi, səmimiliyi və müasir sənətə və sənətkarlar böyük məhəbbəti ilə də heyranlıq doğurur.

Ölbəttə ki, M.Arifin elmi-bədii ırsını nəinki bir, eləcə də bir neçə məqalə ilə şərh edib yekunlaşdırmaq qeyri mümkündür. Bu böyük, qüdrətli alim, gözəl, pak, səmimi və mehriban insan, ədəbiyyat və sənətin böyük dosdu və fədaisi, unudulmaz pedaqoq-müəllim, zakalı içtimai xadim Arif müəllim haqqında iri, xüsusi tədqiqat əsərləri yazılsa yənə azdır. Biz əminik ki, bu iş görüləcək Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində əbədi yasayan Arif müəllimin minnətsiz, təmənnasız xidmətlərini müasir Azərbaycan ədəbiyyatşünaslığı daha sistemli, ardıcıl tədqiq və şərh etmək üçün vaxt tapacaqdır.

## NƏSR

Ədəbiyyatın yeni yüksəlişi bədii nəşr sahəsində də özünü aydın göstərdi. Müharibədən sonra bədii nəşrin mövzusu dairəsi xeyli genişləndi. Azərbaycan yazıçıları respublikamızda gedən böyük quruculuq ırsını, adamların yaradıcı əməyini təsvir etməklə yanaşı, Böyük Vətən müharibəsi cəbhələrində qəhrəmanlıq gəstərən döyüşçülərin bədii surətini yaratdılar. Nasırılar sülh və demokratiya uğrunda mübarizəyə, xalqımızın inqilabi tarixi keçmişinə də bir sıra yeni əsərlər həsr etdilər.

Ədəbiyyatın əsas mövzularından biri — yeni quruculuq işləri inövzüsü, fəhlə hayatının təsviri yənə də bədii nəşrimizdə əhəmiyyətli

<sup>1</sup> M Arif Sənəkar qocalmır Bakı, "Yaziçi" nəşr , 1980, səh 307

yer tuturdu. Bu da təbi ididir. Cunkı fəhlə həyatının hərtorəfli təsviri, adamların nümunə ola biləcək surətlərini yaratmaq yazıçılarınının şərəflə vəzifəsi ididir. Doğrudur, hələ mühəribədən əvvəl inqilabi keçmişdir. Əks etdiyən “Gizli Bakı,” “Döyüşen şəhər” (M.S.Ordubadı), “Araz (A.Şaiq) romanlarında Bakı fəhləsinin həyat və mübarizəsi öz əksini tapmışdır. Ə.Məmmədxanlıının “Burulğan povestində və başqa bir sırada həkayelərdə neftçilərin həyatından danışılırdı. Lakin son illərdə yeni mənəvi keyfiyyətlər qazanmış Azərbaycan fəhləsinin həyatının geniş epik təsviri verilməmişdir. Bu ciddi kəsir yalnız mühəribədən sonrakı illərdə qisnən aradan qaldırıldı. Mehdi Hüseynin “Abşeron və “Qara daşlar, Mir Cəlahin “Təzə şəhər, Manaf Süleymanovun “Yerin sırrı və “Fırtına, V.Şixlinin (V.Babanının) “Həyat bizi sınayıր romanlarında, Y.Əzimizadənin “Onun həyatı povestində fəhlə həyatının geniş inikası verildi.

Mehdi Hüseynin “Qara daşlar (1956) romanı Bakı neftçilərinin həyat və mübarizəsindən bəhs edir. “Qara daşlar hadisələrin inkişafı baxımından “Abşeron romanının davamıdır. Lakin “Qara daşlar əslində müstəqil əsərdir. Tahir, Usta Ramazan, Qüdrət və Lalə İsmayıllızadələr “Qara daşlarda daha geniş fəaliyyət göstərirler.

Mühəribədən sonrakı ilk illərdə yazmağa başlamış Manaf Süleymanovun yaradıcılığında Bakı neftçilərinin mühəribədən sonrakı həyatı əsas mövzudur. Onun “Yerin sırrı və “Fırtına romanları geo loqlara, yeni neft yataqları tapan neftçilərə həsr edilmişdir. “Abşeronda olduğu kimi, “Yerin sırrı romanının əsas qəhrəmanları da gənclərdir. Geoloji kəşfiyyat işi mütəxəssis geoloqdan dərin bılık və bacarıqla yanaşı öz işinə dərin inam, dəqiqlik tələb edir. “Yerin sırrı romanının qəhrəmanları — gənc mütəxəssislər Zəki və Gülşəndə də yaradıcılıq pafosu, yenilik hissi vardır. Onlar cəsarətlə yeni axtarışlar aparır və elmi naılıyyətlərin tətbiqinə çalışırlar. Lakin onlar bir sıra maneolərlə qarşılaşırlar.

Respublikamızda nəhəng tikinti işləri, yeni sənaye ocaqlarının yaranması da mühəribədən sonrakı bədii nəşrin əsas mövzularından oldu. Yeni kimya şəhəri Sumqayıtin tikintisindəki yaradıcı adamların əməyini göstərən “Təzə şəhər, Mingəçevir qəhrəmanlarından bəhs edən “Mingəçevir romanları meydana çıxdı.

Mir Cəlahin “Təzə şəhər romanında adamların mühəribədən sonrakı quruculuq işlərinə yeni həvəslə girişməsi, çətinliklərə, təbiətin körəkli qüvvələrinə qalib gələrək boru-prokatı zavodunun tikilməsi təsvir olunur. Romanın qəhrəmanı Yunus Əhmədov cəsarətli, ya-

ratmaq, yaşamaq eşqi ilə çırpinan istedadlı mühəndisdir. Yaziçi bu surətin simasında yem tipli Azərbaycan mütəxəssisini göstərmək istemişdir. Yunus Əhmədov, cəbhələrdə qəhrəmancasına vuruşduğu kimi, dinc quruculuq işində də vətənpərvərliklə çalışır Davud, Ülfət, Reyhan kimi gənclərin ixtisas qazanmasında, yetişib tərbiyə olunmasında onun zəhməti böyükdür. Lakin hiss olunur ki, yazıçı bu surətlərin xarakterlərini hərtərəfli açmaqdə yaradıcılıq çətinlikləri də çəkmişdir.

Əvəz Sadiq isə "Mingəçevir romanında böyük əmək qəhrəmanlığı göstərən adamlarımızın şərəflə əməyini və bu yaradıcı əmək prosesində onların özlərinin də yetişməsini, mənəvi zənginliyini göstərmişdir. Roman 1950-51-ci illərdə Mingəçevirdə aparılan tikinti işlərini, yaradıcı əmək prosesini təsvir edir. Əsər faktik materiallar əsasında yazılmışdır. Burada Boz dağın bağrını yaran adamların şərəflə əməyinin təsviri əsas yer tutur. Əvəz Sadiq zəngin həyat materialı toplamış, lakin bu həyat materialını bədii cəhətdən yaxşı işləyə bilməmişdi. Mingəçevirdə gedən işin əzəməti əsərdə duylusa da, ayrı-ayrı surətlərin xarakteri kifayət qədər fərdiləşdirilməmişdir. Bəzi hadisələr sxematik təsvir edilmişdir. Bütünlükdə isə "Mingəçevir romanı, əlbəttə, yazıçının öz yaradıcılığında uğurlu hadisə idi. Qüsurların mənbəyi isə yazıçının roman janrı sahəsində yaradıcılıq təcrübəsinin azlığı ilə bağlı idi.

Müharibədən sonrakı nəşrimizdə kəndlərimiz və onun adamlarının təsviri də əhəmiyyətli yer tutur. Mir Cəlal, Əvəz Sadiq, İlyas Əfəndiyev və başqaları kəndin qabaqcıl adamlarına bir sıra oçerk və hekayələr həsr etdilər (Mir Cəlal "Yeni kəndin adamları, Əvəz Sadiq "Bəsti, İlyas Əfəndiyev "Şamama və s.). Mirzə İbrahimov, Əli Vəliyev, Ə.Əbülhəsən və başqaları da bu mövzuda bir sıra hekayələr yazdılar.

Hekayə və oçerklərlə yanaşı kənd mövzusuna həsr edilmiş roman və povestlər də yarandı. Böyük Vətən müharibəsi cəbhələrində qəhrəmanlıqla vuruşan, ağır imtahanlardan keçib döyüslərdə bərkiyən adamlar kənd məsələlərinə həsr edilmiş əsərlərin mərkəzi surətləridir. Bu, yalnız Azərbaycan ədəbiyyatında deyil, rus ədəbiyyatında və digər qardaş xalqların ədəbiyyatlarında da özünü aydın göstərirdi. T.Nikolayevanın "Bıçın romanındaki Bortnikova, S.Babayevskinin "Qızıl ulduzlu qəhrəman romanındaki Tutarinov, P.Pavlenkonun "Xoşbəxtlik romanındaki Vorobyov surətləri də belə adamlardır.

Əli Vəliyevin "Çiçəkli romanında Əziz, "Gülşəndə Mədət, Sabit Rəhmanın "Böyük günlər romanında Polad və başqaları müharibə

alovu içерisinde bərkimmiş, yeni mənəvi keyfiyyət qazanmış və doğma kəndlərinə qayıdaraq yaradıcılıq işinə yeni həvəslə girişmiş adamlardır. Müxtəlif şəxsi keyfiyyətləri olan bu adamları ümumi bir cəhət birləşdirir: onlar yalnız bu günlə yaşayırlar, həmişə irəliyə, gələcəyə nəzər salırlar, öz işlərində cəsarətlı və ardıcılırlar, çətinlikdən qorxmırlar.

Kənd həyatına həsr olunmuş əsərlərdə müharibədən sonrakı təşəbbüskar gənciyin fəaliyyəti böyük həvəslə təsvir olunur: onlar işgüzar atalarının yolu ilə gedərək təsərrüfatı yüksəltməyə çalışırlar. "Gülşən povestində — Gülşən, Eyyaz, "Çiçəkli romanında Sərvinaz, "Boyx gənlərdə Polad belə surətlərdir.

Muasır kənd və onun adamlarına həsr edilmiş nəşr əsərlərindən biri M. İbrahimovun "Böyük dayaq romanıdır. Yaziçi müharibədən sonrakı illərdə Azərbaycan kəndində yaranmış dəyişikliyi, yüksək məhsusi üçün bütün imkanlardan istifadəni konkret hadisələr fonunda göstərir: xarakterləri gərgin mübarizələr, ehtıslar toqquşması şəraitində meydana çıxarırlar.

"Böyük dayağın əsas qəhrəmanları — Rüstəm kişi, Şirzad, Maya. Qız yetər, Tell və başqları fərdi xüsusiyyətləri ilə seçilən ümumilaşmış surətlərdir.

Yaziçi H. Abbaszadə də bir sira maraqlı roman, povest və hekayələr yazmışdır. Onun "General", "Burulğanlar", "Uzaqdan gələn qonaq", "Oderin o tayında", "Haralısan, müsyö Abel?", "Şokaladpaylayan qız", "Əlibalanın ağır səfəri" və başqa əsərləri oxucuların hörmətini qazanmışdır.

İndi qoçaman yazıçımız Q. İlkin də xeyli hekayə və "Qalada işyan", "Şimal küləyi", "Dəniz qapısı", "Dağlı məhəlləsində", "Dəniz həmişə gəy olmur, C. Əlibəyov "Dözümlü məhəbbət", "Dünyanın karvanı yolu", "Həyatın özü", "Qızıl at və torpaq kimi roman və povestlərin müəllifidirler.

S. Dağı "Gəctə qapısı", "Bahar oğlu rotuanlarının və xeyli satirik hekayələr, M. və R. İbrahimboyov qardaşları "Park", "Ondan yaxşı qardaş yox idi", "Bayquş", "Gərgədan buynuzu", "Bir cənub şəhərində və s. nəşr əsərləri yaratmışlar. Ç. Abdullayevi burada ayrıca qeyd etmək olar. Onun sənədli-fantastik əsərləri planetin hər yerində maraqla qarşılanır.

Muasır həyat nasıllarımızın yaradıcılığında aparıcı mövzu idi, amma onlar inqilabi və tarixi mövzulara da bigənə deyildirlər, eksinə, onlar xalqın inqilabi mübarizəsini eks etdirən bir neçə tarixi roman və povest yazmışlar. Süleyman Rəhimov hələ müharibədən əvvəlki

illerdə yazdığını “Şamo romanı üzərində yenidən işləyib onu təkmilləşdirmişdir. Mir Cəlalın “Yolumuz hayanadır romanında böyük inqilabi satirik M.Ə.Sabirin bədii surəti əsas yer tutur. Yaziçi, Sabirin xarakterini XX əsrin əvvəllerində Azərbaycanda baş verən mühüm iştirai, siyasi və mədəni hadisələr fonunda göstərməyə çalışır.

Tarixi mövzuda yazılmış əsərlər arasında Mehdi Hüseynin “Səhər romanı və Sabit Rəhmaunin “Nina povesti diqqəti cəlb edir. “Səhər 1906-1907-ci illerdəki inqilabi hadisələri, “Nina povesti isə daha əvvəlkı --1901-1904-cü illərin hadisələrini əhatə edir.

Həmin dövrdə qələmə alınan bir sıra əsərlər sülh və demokratiya uğrunda mübarizəni əks etdirir. Bu əsərlərdə Şərq xalqlarının öz azadlığı və ıstiqlaliyyəti uğrunda mübarizəsi, müstəmləkə zülmündən qurtarmaq üçün sılahia sarılması təsvir olunur.

Mirzə İbrahimovun “Gələcək gün romanı İranda xalqın şah üsuli-idarəsinə və amerikan-İngilis imperializminə qarşı mübarizəsinə geniş epik lövhələrdə əks etdirir. Əsərdə yaziçı bir sıra mühüm məsələləri yüksək bədii səviyyədə göstərə bilmişdir.

“Gələcək gün romanında mübarizənin bir qutbündə zəhmətkeş xalqın nümayəndəsi — Firdun, Rza Qəhrəmanı, Kürd Əhməd, Kərimxan Azadi durursa, digər qutbündə şah üsuli-idarəsinin nümayəndələri — Hikmət Isfahani, Sərhəng Səfayı, amerikan-İngilis imperializminin nümayəndələri—Mister Tomas, Mister Harold və alınan faşizmini təmsil edən Fon Valter dayanır. Yaziçi inqilabi mübarizənin getdikcə xalq kütlələrinin geniş təbəqələrini daha çox əhatə etdiyini qüdrətli nümayiş səhnəsində verir. Bu səhnə zəhmətkeş xalqın ayağa qalxdığını, hənda yeni bir qüvvənin—fəhlə sinfinin əsas mübariz qüvvəyə çevrildiyini göstərir. “Gələcək gün romanı Azərbaycan nəşrinin yeni müvəffəqiyyəti id.

Müharıbədən sonrakı nəsimizdə adamlarda yüksək mənəvi sıfətlərin tərbiyəsinə, ailə-məisət məsələlərinə həsr edilmiş bir sıra yeni əsərlər meydana çıxdı. Süleyman Rəlumov “Saçlı (son cidləri), “Ağbulaq dağlarında romanlarını, “Ata və oğul, “Arzu, “Yanan buludlar povestlərini yazdı, mühəribə illərində yazdığını “Mehman povestini əsası surətdə işləyərək təkmilləşdirdi.

“Ata və oğul povestində başlıca məsələ təlimi-tərbiyədir. Yaziçi əsərdə üç nəsil təsvir edir. Xüsusiylə, həyatın bütün acılarını dadan qoca Rüstəm kişinin nəyin bahasına olursa-olsun oğlunu oxutmaq arzusu və oğlu Qəhrəmanı oxudarkən rast gəldiyi çətinlik çox təbii, real təsvir edilir. Yaziçi bu fonda həm də keçmiş kəndin real mənzərəsini yaradır

Müharibədən sonrakı ilk illərdə azərbaycanlı döyüşçülərin o zamankı sovetlər məkanında yaşayarı bir sıra xalqlarla xalqımızın Vətən müharibəsində faşizmə qarşı birləşməsi göstərən bir sıra əsərlər yazılıdı. Mübarizələr yolu keçmiş, bütün imtahanlardan mərdliklə çıxmış döyüşçülərimizin surətini yaratmaq, adamların müharibə dövründə ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlığını təsvi etmək, böyük vətənpərvərlik və insanpərvərliyi konkret hadisələr və tamamlanmış surətlərdə göstərmək yazıçıdan böyük ustalıq tələb edir.

Müharibə illərində cəbhə həyatında bir sıra hekayələr və oçerkələr yazan Mir Cəlal, Ə.Əbülhəsən indi bu səpkidə böyük epik əsərlər, povest və romanlar yaradılar. Sonralar bir sıra gənc yazıçılar da bu mövzuda əsərlər yazdırılar. İ.Qasimov və H.Seyidbəylinin "Uzaq sahillərdə", S.Vəliyevin "Mübahisəli şəhər", M.Ibrahimovun, Ə.Vəliyevin, I.Şixlimin bir sıra hekayələri bu mövzuda yazılmışdır.

Bu əsərlər içərisində Ə.Əbülhəsənin "Müharibə ("Dostluq qalası) romanı xüsusilə fərqlənir. Əhatə etdiyi hadisələrin miqyası və həlli etibarılıb bu roman Azərbaycan bədii nəsrində müharibə mövzusuna həsr edilmiş ən böyük əsər hesab edilir. Yazıçı əsərin ilk variantını müharibədən az sonra mətbuatda çap etdirməyə başlamışdır. Lakin romanın bu variantında bir sıra ciddi səhvlər var idi. Ə.Əbülhəsən oxucuların və ədəbi tənqidin səsini eşidərək əsər üzərində yenidən işlədi və onu təkmilləşdirdi. Qeyd etmək yerinə düşərdi ki, böyük realist yazıçımız sonradan əsərin ilk adını əbəs yere dəyişdi.

Böyük Vətən müharibəsi mövzusunda yazılmış və həyatı geniş epik lövhələrlə təsvir edən əsərlər içərisində Mir Cəlalın "Yaşidlarm" romanı özünün problematikası və realizmi ilə xeyli əhəmiyyətlidir. Romanın qəhrəmanımı (Nərimanı) müəllif bir sıra ağır sınqlardan, həyatın çətin yollarından keçirir. Əgər Ə.Əbülhəsən cəbhə həyatını göstərən əsərində bilavasitə açıq döyüş səhnələrinin təsvirinə xeyli yer verirsə, Mir Cəlal qəhrəmanın həm müharibədən əvvəlki həyatını, həm də cəbhə həyatını təsvir edir.

Mehdi Hüseyn isə "Fəryad" povestində azərbaycanlı döyüşçülərin Krim cəbhəsindəki partizan hərəkatında iştirakını əsas götürmüştür. Povestdə müəllif, partizan hərəkatında fəal iştirak edən Şamil, Vəli və rəssam Levinə daha çox diqqət yetirir. Şamil və yoldaşları almanın faşistləri əleyhinə bilavasitə əllərində silah mübarizə aparırlar. Levin isə faşizmin quduzluğunu öz sənətkar fırçası ilə, faşizmin südəmər uşaqlara belə rəhm etməyən yırtıcı təbiətin "Ana fəryadi tablosunda ifadə edir. Mehdi Hüseyn partizan mübarizəsindən inandırıcı səhifələr

göstərir. Lakin povestdəki kütłəvi döyuş səhnələrinin təsvirində sxematik çizgilər vardır.

Azərbaycanlıların başqa xalqların nümayəndələri ilə çiyin-çiyinə müharibə cəbhəsində, partizan dəstəsində göstərdiyi qəhrəmanlıq nümunəleri Süleyman Vəliyevin "Mübahisəli şəhər, Imran Qasımov və Həsən Seyidbəylinin "Uzaq sahillərdə romanlarında da bədii ifadəsinə tapmışdır.

İmran Qasımov və Həsən Seyidbəylinin povestində məşhur qəhrəman Mehdi Huseynzadənin Adriatik dənizi sahillərindəki Triyest torpağında faşistlərə qarşı mübarizədə göstərdiyi əfsanəvi rəşadət süjetin əsasını təşkil edir. Burada süjet gərgin hadisələr üzərində qurulmuşdur. Bu hadisələr bəzən macəra xətti ilə verilsə də, mərkəzi sualtılar — Mehdi, Vasya, Ancelika və başqları macəra aşıqları deyillər, onları həyatlarını təhlükəyə atmağa, misilsiz qəhrəmanlıq göstərməyə iştirakçılarından insana və vətənə hədsiz məhəbbət və sədaqət hissidir.

Əsərin qəhrəmanı — Mehdi—yazıcı xəyalının məhsulu deyildir, onun real prototipi var. Mehdi Bakıda doğulmuş, cəbhədə ağır yaranaraq həşərətini itirmiş və alman faşistlərinə əsir düşmüşdür. Lakin əsirlikdən İtaliya sahillərinə qaçan Mehdi İtaliya partizanlarına qoşulur. Əsərdə partizan mübarizəsinin səciyyəsi inandırıcı hadisələr fonunda açılır. Faşizmə qarşı ümumxalq nifrəti Triyest kəndlilərinin partizanlara münasibətində özünü aydın göstərir.

Povestdə partizan hərəkatını pozmağa çalışan amerikan imperializminin fitnəkarlığı Karranti və onun həmməsləklərinin simasında verilir. Bütünlükdə povest oxucunun rəğbətini qazanır. Əsərdə dərin bir lirizm də vardır.

60-ci və ondan sonrakı illərdə bədii nəşrimiz zəngin bir inkişaf yolu keçmiş, həyatın və varlığın müxtəlif cəhətlərini əks etdirən çoxlu roman və povestlər yaranmışdır. Onların böyük bir hissəsini müharibədən sonra yaradıcılığa başlamış gənclər yazmışlar. Bu dövrdə Bakı neftçilərinin həyatını əks etdirən xeyli nəşr əsərləri meydana çıxmışdır. Manaf Süleymanovun "Fırtına, İmran Qasımovun və Həsən Seyidbəylinin "İllər keçir, Hüseyn Abbaszadənin "Qaradağ əhvalatı povestləri və s. bu illərin bədii məhsuludur.

Müasir oxucunun estetik zövqü, həyat hadisələrini, sənət, ədəbiyyat və mədəniyyəti tənqid etmədən dərketmə qabiliyyəti elə bir səviyyəyə çatmışdır ki, artıq onu təkcə poetik istedadın gücü, yaxud təsvirin şirinliyi ilə əfsunlamaq, cəlb etmək mümkün deyildir.

Vaxtıla müəyyən bir mətləbi dilin ifadəliliyi, hadisənin maraqlı təhkiyəsi, təsvirin romantikliyi hesabına oxucuya təqdim etmək və beləliklə də onun qəlbini yol tapmaq, hissələrini coşdurmaq mümkün idisə, bu gün bunlarla effekt yaratmaq olmur. İndi o əsərlər məqbul sayılır ki, onlarda təlqin edilən məzmun, fikir və ideya yeni, dərin və mənalı olmaqla yanaşı elmin bu gündü inkişaf səviyyəsi ilə səsləşə bilsin.

Böyük Füzulinin məşhur — elmsiz şeir əsəssiz divar kimidir, — kəlami bizim dövrdə də öz mənasını itirməmişdir. Etiraf etmək lazımdır ki, heç zaman bədii təfəkkürlə elmi təfəkkür indiki qədər bir-birinə yaxın olmamış, bir-birilə bu dərəcədə çulğalaşmamışdır. Yəni, başqa sözlə, bədii ədəbiyyatın idrak əhəmiyyəti indi xeyli artmışdır. Artıq yazıçı hadisələrin kölgəsində gizlənə bilməz, onun varlığı, şəxsiyyəti, bütün intellektual cəhətləri, mənəvi zənginliyi aşkar görünməlidir. Sənətdə bu məramın əleyhinə gedənlər həmşə ya məsləksiz, adı cızma-qaraçılardır, ya da başqalarının dəyirmanına su tökenənlər olmuşlar. Müasir yazıçı qələmə aldığı obyektin həm həyatı, həm də elmi təfərrüatını dərinində öyrənməli, onun müşahidələri həyatla elmin ülfətindən doğmalıdır. Bir də öz yazdığını özü daha çox inanmalı, təsvir və təhkiyəsində açıq-aşkar və səmimi olmalıdır.

Həmin illərdə ədəbiyyatımıza gələn yazıçıların bir qismi şübhəsiz, sənətə məsuliyyət hissi ilə yanaşır, özlərinə, qələmlərinə, nəhayət, oxoculara hörməti unutmurlar.

Öz biliyini artırmağa, müşahidələrini zənginləşdirməyə, sənətin texnikasına get-gedə daha inad və təmkinlə yiyələnməyə çalışan, hadisələrin üzdə görünən zahiri parıltılarını yox, mahiyyətini, nəticənin özündən çox onu doğuran səbəbi axtaran. Yazıçılığın mürekkeb və ağır zəhmət tələb etdiyini yaxşı anlayan, müasir ədəbi iqlimi şərtləndirən, bədii nsərin əsas istiqamətlərini müəyyənləşdirən istedadlı yazıçılar — Anarı, Elçini, Ə.Əylislini, S.Azərini, Ə.Cəfərzadəni, Y.Səməd-oğlu, M.Süleymanlı, V.Nəsibi, İ.Məlikzadəni, N.Süleymanovu, F.Kərimzadəni və başqalarını göstərmək olar.

Anar, Elçin və Ə.Əylislinin nəsr, dramaturgiya, ədəbi təqnid, tərcümə, publisistika sahəsində xidmətləri mübahisəsizdir. Yaşlıları arasında Altay Məmmədovu da dövrün ən zəruri və aktual məsələlərindən baş çıxarması, onların bədii həllini istənilən səviyyədə verməyi bacarması ilə seçilən bir yazıçı kimi tanıyırıq. Müəllifin "Anam qocalmışdı, "Uvertüra, "Yarımçıq məhəbbət və s. hekayələri həyata, insanlara fəlsəfi baxış, bədii ümumiləşdirmələr, düşündürүү, mənalı lövhələr, hissələr, duygular üzərində qurulmuşdur.

“Uvertüranı oxuduqda biz təkcə Üzeyir sənətinin əlcətəzə zırvəsini, onun ülvi, vüqar və qürur melodiyasını, yenilməz, təlatümlü selə bənzəyən qəhrəmanlıq simfoniyasını deyil, həm xalqını, vətənini sevən bir bəstəkarın sənətə, həyata münasibətini, qəlbinin hiss və duyğularını şaqraq, könül açan, incə səslərə çevirdikcə, həqiqi sənət mücahidinin təfəkkür prosesində keçirdiyi müqəddəs həyəcanlarını görür, o hissleri biz də yaşamış oluruq. Yaziçi böyük bəstəkarın “Koroğlu operasına bəstələdiyi məşhur “Uvertüranın yaranmasını bəstəkarın çıxdan bəri beynində doğan bir nürlə, işıqla bağlayır:

“Üzeyir bu işi xalqına vermək qərarına gəldi. Bəstəkar həyəcanlandı, bəstəkar güldü, ağladı, qəhərləndi, şadlıq onu titrətdi, o, əliqlılınç qəhrəməna döndü, işıq artdı, böyüdü, nəhayət, çaxmaq üçün çırpınmağa başladı, əriyib yenidən əmələ gəldi. Bəzən işıq böyüyür, böyüyür, bütün Azərbaycana yayılır, oradan şırtlı ilə Araza töküllüb Xəzərə axırdı. Üzeyirin gözlərinə yaşıł çəmənlər, sıx meşələr, bir də Qaşanı (Şuşa qalasını) ciyində saxlayan sal qayalar görünürdü. İşıq daha varlığına sığmayırdı. Vulkan kimi püsküründü — yaşıł çəmənə səpələnir, süvarılərə çevrilib irəli cumurdur, artırırdı, çoxalırdı. Yaşılılıq, yaşılıliga qan kimi cilənmiş lalələr, göylük, göylüyə işıq saçan qızılı-sarı çiçəklər... Göt gölün başının üstə günəşin son işığını sorub şəfəq saçan, yanın, közərən Kəpəzin zirvəsi. Rənglər əriyirdi... əriyib — musiqiyə dönürdü... Çəmənlərdə çapan atlılar əriyirdi... əriyib musiqiyə dönürdü... yamaclar, meşələr, dağlar, qayalar, çaylar, dənizlər əriyirdi... əriyib musiqiya dönürdü... hər şey yüksəlib ərşə qalxırıdı...

“Anam qocalmışdı hekayəsinin əsas qayəsi indiqli parçasının təsviri vasitəsilə ifadə olunmuşdur. Professor indiqli parçası ilə əla-qədar olaraq anası və ümumiyyətlə, ailələrinin müharibənin ağır illərində çəkdiyi məşəqqətləri dənişdinqca o ağır günlərin sehifələri dəhşətlərlə dolu bir kitab kimi vərəqlənir, vərəqlər çevrildikcə isə vətən üçün mətin, dönməz və səbatlı adamlar bir-bir gözlərimiz önündən gəlib keçir.

İlk təəssürat, xüsusən uşaqlıq təəssüratı həm güclü, həm də pak və təmiz olur. Anasının indiqli parçadan tikilmiş yaraşıqlı kostyumda, atası və bütün ailə üzvləri ilə birlikdə həmişə şən və mehriban görməyə adet etmiş uşaqlıq elə güman edir ki, zaman həmişə belə dayanacaq, gözqamaşdırıq işıq kimi qara saçlar heç vaxt ağarmayacaqdır.

Lakin müharibə hər şeyi dəyişir, ata cəbhədən qayıtmır, evin avadanlığı çörək üçün satılır, nəhayət, ananın indiqli kostyunu da satılır. Oğul böyüyüb, indi professor olmasına baxmayaraq, elə zənn

edir ki, həmin parçadan kostyum tikdirdə ana yenə qara saçlarının bütün parıltıları ilə yenidən öz cavanlığını qaytara biləcəkdir. Çox təkiddən sonra tikdirdiyi kostyumu geyinmək üçün ananı razı edir.

Fəqət artıq gec idi. Ana qocalmışdı, kostyum ona yaraşmırı.

Bu kiçik hekayə elə poetik bir dildə, elə hissli şəkildə işlənmiş, burada elə mühüm mətləblərə toxunulmuşdur ki, onu həyəcansız oxumaq olmur. Müəllifin çəkdiyi lövhələr inandırıcı, təhkiyəsindəki məntiq güclüdür. O, bizi də özü ilə bərabər təsvir etdiyi mühitə daxıl edə bilir. Yaziçinin işlətdiyi boyalar yerli-yerində olmaqla, hər cür sünilikdən uzaqdır. O, hadisələri kənardan təsvir etmir, iştirakçılarından birinə çevrilir. Ona görə də sözü daha kəsərli, daha tutarlı olur. Oxucu elə güman edir ki, təsvir olunan hadisə bir başqasının deyil, bəlkə də müəllifin öz başına gəlmişdir. Odur ki, ananın hər dərdə, hər əzabə qatlaşaraq oğlunu oxutdurub bu dərəcəyə — elmlər doktoru rütbəsinə çıxarması ağlaşılmaz bir şey kimi görünmüür.

Məlum olduğu üzrə, Altay satirik üslubda da müvəffəq olur. Onun "Zəhmətimiz iidi," "Qiyamət toy," "Məndən nə dedilər," "Qonorar və məhəbbət kimi satirik hekayələrində bürokratizm, tüfeylilik, ać-gözlük, tamahkarlıq, göziükölgəlilik tənqid olunur. "Qonarar və məhəbbət hekayəsində gəlin öz şair ərinin təngə gətirir ki, uzun şeirlər yaz, qonararı çox olsun. Bu miniatür-hekayənin finalı çox maraqlıdır:

"Şair lap boğaza yiğilib, axırda qəzəb və həyəcanla deyir:

— Sənin nəfsin barədə, iştahan barədə gərək satirik şeir yazam.

Gəlin sakitliklə dillənir:

— Onu da uzun yaz, lap uzun...

İndiyədək daha çox hekayəçi və hekayə tədqiqatçısı kimi tanınan Altay Məmmədov son vaxtlar nəşrin in formalarına da müraciət etməyə başlamışdır. Yaziçinin "Mənim dünyam romanı göstərir ki, o bu sahədə də müvəffəqiyyət qazanmaq üçün geniş yaradıcılıq imkanına malikdir.

Xalq yaziçisi **İmrən Qasımov** (1918-1981) nasir və dramaturq, ssenarist və publisist kimi maraqlı yaradıcılıq yolu keçmişdir. O, ilk hekayələrini hələ orta məktəbdə oxuduğu illərdə qələmə almış, ilk dram əsəri "Arzu 1938-1940-ci illərdə Azərbaycan Dövlət Dram Teatrında tamaşa qoyulmuşdur. 1940-ci ildə "Yeni üfüqlər ssenarisi üzrə ilk kino əsəri çəkilmişdir. "İstehsalat mövzusu İ.Qasımovun çox-cəhətli yaradıcılığının bütün sahələrində mühüm yer tutur. Onun mövzu və problematika aktuallığına görə diqqəti cəlb edən ilk pyesi "Arzuda neftçilərimizin həyatından bəhs olunmuşdur. Mövzu aktuallığı

və ideya müasirliyi İ.Qasımovun sonalar yazdığı “Xoşbəxt gun, “Xəzərin şəfəqləri, “Xəzər neftçiləri haqqında dastan, “Sən nə üçün yaşayırsan, “Dənizi fəth edənlər, “İnsan məskən salır, “Ömür elə qıсадır ki..., habelə H.Seyidbəyli ilə birlikdə yazdığı “Dəniz cəsurları sevir, “İllər keçir və s. pyes, roman və ssenarilərinin də ən səciyyəvi keyfiyyət göstəricilərindəndir.

“İnsan məskən salır pyesi ədəbi ictimaiyyətiimizin xüsusi diqqətinə səbəb olmuş, dramaturqun böyük uğuru kimi qiymətləndirilmişdir. Ədəbi tənqid tərəfindən kəskin mənəvi-psixoloji konfliktlər dramı kimi səciyyələndirilən bu pyesdə İ.Qasımovun güclü xarakterlər yaratmaq qabiliyyəti xüsusilə aydın görünür.

“Ömür elə qıсадır ki... pyesini poetik əfsanə, romantik komediya adlandıran müəlliflər tamamilə haqlıdır.

Doğrudan da, “uzun ömürlülüyün romantik komediyası təsiri bağışlayan “Ömür elə qıсадır ki... pyesi bir tərəfdən müəllifin əmək mövzusunda ciddi yaradıcılıq axtarışlarının yeni nəticəsi, digər tərəfdən onun nikbin həyatı konsepsiyasının, yenilikçilik eşqinin təzahürü kimi qiymətləndirilə bilər.

Fəhlə həyatı və mənəvi-əxlaqi problematika İ.Qasımovun “Nağıl başlananda (1972), “Dairəni genişləndirin (1974) pyeslərində də əsas yer tutur.

İ.Qasımovun Böyük Vətən müharibəsi mövzusunda H.Seyidbəyli ilə birlikdə yazdığı “Uzaq sahillərdə (1952-1953) romanı 20-dən çox dilə tərcümə edilmiş və geniş yayılmışdır. Müəlliflər əsərdə Sovet İttifaqı Qəhrəmanı M.Hüseynzadənin obrazını əsl bədii vüsətlə canlandırmağa müvəffəq ola bilmişlər.

İ.Qasımovun “Ceyran povesti də Böyük Vətən müharibəsi mövzusunda yazılmışdır. Yaziçı bu povestdə vətəndən uzaqlarda, lakin vətən və insanlıq naminə döyüşlərdə qəhrəmanlıqla həlak olan gənc azərbaycanlı qızın obrazını yaratmışdır. Povestdə müharibədən əvvəl Moskva metropolitenində işləyən azərbaycanlı Ceyran Səfərovannın 1936-1937-ci illərdə İspaniyada, Böyük Vətən müharibəsi dövründə isə Fransa müqavimət hərəkatında faşistlərə qarşı döyüşlərdə qəhrəmanlıqla iştirakı qələmə alınmışdır.

Əsas problematikası mənəvi-əxlaqi məzmunla səciyyələnən “Onun böyük ürəyi, “Dairəni genişləndirin, “Sən nə üçün yaşayırsan, pyeslərinin mövzuları da müharibə ilə müəyyən dərəcə də əlaqədardır. Bu pyeslərdəki personajların da taleyində müharibə rol oynamış və silinməz izlər buraxmışdır.

Bədii publisistika İ.Qasımovun yaradıcılığının ayrılmaz bir sahəsidir. "Mahni, mahni, yenə mahni, "Qara Qarayevin briqantinası, "İşiq yolu, "Səməd Vurğun haqqında söz, "İtaliya mozaikası, "Fransız qobeleni, "Alovun qiyməti və s. onun istedadlı qələminin publisist gücünü tam mənada göstərən əsərlərdəndir.

**Həsən Seyidbəyli (1920-1980).** "Bizim Astarada, "Qiymətli damcılar, "Kür sahillərində hekayələr kitablarının, "Kənd həkimi, "Telefonçu qız, "Uzaq sahillərdə, "İllər keçir, "Sən nə üçün yaşayırsan?, "Çiçək, "Tərsanə və s. roman, povest və dramların müəllifidir. Müəllifin İ.Qasımovla birgə yazdığı "Uzaq sahillərdə povestindən sonra ən yaxşı əsəri "Tərsanə romanıdır. Əsərin qısa müddətdə oxucular arasında geniş yayılıb məhəbbət qazanması təbii və qanunauyğun bir haldır. O, ədəbi ictimaiyyətin rəğbat və hörmətini hələ öz qələm dostu, istedadlı nasir və dramaturq İmran Qasımovla birlikdə yazdığı "Uzaq sahillərdə povesti çapdan çıxdığı vaxtdan qazanmışdır. Azərbaycan bədii nəsrində, ümmumən, ədəbiyyatımızda o zamanlar hadisəyə çevrilən həmin əsər, hər iki yazılıçının yaradıcılığında mühüm yer tutur, sanki onların hər birinin ədəbi fəaliyyətində tərəqqi və tənəzzülü aydın görmək üçün bir meyar rolunu oynayır. "Tərsanə romanının müvəffəqiyyətləri də məhz bu gözəl, səmimi dildə yazılmış, bir qəhrəman haqqında qoşulmuş poemə təsiri bağışlayan "Uzaq sahillərdə əsərindən gəlir... Ədibin "Tərsanə romanı bizim diqqətimizi hər şeydən əvvəl özünün bitkin, mükəmməl süjeti, maraqlı kompozisiyası, aydın ideyası, fərdi, ümumi cizgilərə malik xarakterləri, sadə, axıcı, bədii dili, nəhayət, əsərin bütün səhifələrinə, sətirlərinə çilənmiş müasirlik və intellektual səviyyəsi ilə diqqəti cəlb etməkdədir. Ədib romanda ədəbiyyatımızda nisbətən az işlənmiş bir mövzuya toxunmuş, istehsalat prosesinin təsviri ilə əsəri yüksəlmədən, daha çox əmək prosesində çalışan, yetişən, inkişaf edən, kamilləşən adamların iş və əməllərini, duyuğu və düşüncələrini tamamilə yeni planda, yeni poetik boyalarla bize çatdırmağa müvəffəq olmuşdur.

Yazıcı XX əsrin həqiqi qəhrəmanı — fəhlə sinfini əsərinə baş qəhrəman seçməkdə tamamilə düzgün hərəkət etmişdir. O, bir sənətkar kimi müasir fəhlənin sadəcə icraçı, başqalarının dediklərini dinnəz-söyləməz yerinə yetirməyə çalışan bir şəxs yox, həmişə axtaran, düşünən, texniki elmlərin əsaslarına yiyələnməyə səy göstərən, yeni-yeni ixtiralar edən, əməyi, zehni, təfəkkürü ilə elmi-texniki tərəqqini təmin edən müasir texniki ziyalı kimi anlayır və beləcə də qələmə alır.

Əsərdə verilən Ələsgər Adalı məhz bu qənaətlərin toplusundan yaranan son dərəcə maraqlı tərcümeyi-hala malik adı, həvəskar fəhləlikdən böyük bir tərsanənin demək olar ki, bütün işləri, habelə mürekkeb texniki problemlərin həlli ilə məşğul olan, həm də sif, məhdud, dar bir sahədə yox, geniş miqyaslı bilik sahələrini əhatə edən, filosof təfəkkürlü, şair ürəkli bir şəxsdir... Əsər boyu oxucu böyük maraq və intizarla Ələsgər Adalını, onun xaraktercə püxtələşməsini, hadisədən-hadisəyə, gəlişdən-gelişə inkişafını izləyir... Oxucu onun atalığı Qəzənfer Qəribiliyə, ögey qardaşı Əyyuba, qonşusu Məsməyə, tərsanənin fəhləsi Səliməyə, fizika və riyaziyyatdan hazırladığı gənc qız Laləyə, yazıçı Həbibulla Səmədzadəyə, Anna Borisovnaya, Məmməd İsrafilov və başqalarına münasibətlərini Adalıya aid kiçik replika, söhbət, mükələmə və s. heç nəyi ötürmək istəmir... Çünkü onun bədii, poetik tərcümeyi-hali, məhz bu replika və söhbətlərdə boy-a-boya görünür...

Ələsgər Adalı oxucunun nəzərində müasir mühəndis-ixtiraçı, hər tərəfli biliyə malik ziyanlı, bütün elm sahələrinə dair mükəmməl məlumatı olan, ədəbiyyat və incəsənət əsərlərindən baş çıxara bilən, gözəl bədii zövqə malik bir adam kimi canlanır... Lakin o, hər şeydən əvvəl işinin, sənətinin vurgunu, onu yaxşı bilən bir adam kimi qiymətlidir. O, işindən həzz alır, əməyindən bədii zövq duyur.

... Ələsgər deyəndə ki:

— Əgər başqa planetə uçmalı olsanız, özünüzlə nə apararsınız?

O belə cavab verir:

— Əgər dediyiniz planetdə dəniz varsa, uçaramı. Özümlə kitabxanaını və laboratoriymı.

Bu cavabda öz işini ürəkdən sevən, onu həyatının mənası hesab edən bir müasirimizin varlığı, mahiyyəti ifadə olunmuşdur. Ələsgər Adalı tərsanəni, onun kollektivini doğma ailəsi ki, sevir, oradakı işgüzər şərait, xoş rəftar onu sevindirirsə, həsəd, paxılıq, tənbəllik, başqasının hesabına yaşamaq istəyənlər, on başlıcası isə “yaşamaq və çalışmaq” əvəzinə, “sürünmək və birtəhər keçirmək” istəyən alayarımcıqlar bir vətəndaş kimi onun ütəyini ağrıdır. Ona görə də söhbətlərin birində deyir: “Dad yarımcıq əlindən!»

Romanda yazıçı Həbibulla Səmədzadənin ailəsi Adalı ilə müəyyən niünasibətdə verilmişdir. Belə ki, Adalı yazıçı Səmədzadənin qızı Laləyə fizika və riyaziyyatdan repititor (məşqçi müəllim) kimi dərs deyir... H.Seyidbəyli bu priyom vasitəsilə bir tərəfdən Səmədzadənin ailəsini — Lalə — Ələsgər münasibətlərini, digər tərəfdən isə insan, elmi-texniki tərəqqi və ədəbiyyat məsələlərini aydınlaşdırmağa

çalışır . Təsadüfi deyildir ki, Adalının “Yazıcı necə olmalıdır? sualına cavabı barədə romanada az qala xüsusi fəsil var.

Tərsanədə Adalı əfsanəvi qəhrəmanlar qədər böyük hörmətə malikdir. Lakin onu istəməyənlər də təpişir. Bəziləri onu doğruluğuna, bəziləri istedadına, bəziləri prinsipiallığına, ötkənliyinə görə sevmirdi. Bir dəfə Lalə fəhlələrdən Adalı haqqında bu sözləri eşidir.

— Eşidirsən, Gövhər? Ələsgər Adalının girmədiyi kol qalmayıb, uşaqlara dərs də deyirmiş.

Bəziləri onun iztirablarını belə pulgırlık adlandırdı.

— Elə bilirsən ki, o, zavod üçün ürək yandırır? Öz mənşəetini güdür o!

Lakin Ələsgər Adalı üçün ən təhlükəli düşmən məhdud, hər işi yarımcıq görən, meşşan təbiəti Əyyub Qəriblidir. O, Adalının ögey qardaşıdır. Münaqişənin nisbətən gərgin keçməsi də yəqin ki, bununla əlaqədardır. Bu ixtilafçı haqqında romanın bir yerində aydın deyilir.

“Ələsgəri başa düşməyən, kənardan-kənara ona nifrat bəzleyən adamlar sırasında Əyyubgilin ailəvi nifreti xüsusilə seçilirdi. Əyyubun qəti qənaətinə görə ailədə Ələsgər onun yerini, mövqeyini zəbt etmiş, doğma atasını — Qəzənfər kişini əlindən almışdı; bu qənaəti haqqında, demək olar ki, hər gün eyni ardıcılıqla danişa-danişa Xədicədən başqa o, hamının fikrini döndərmış, Ələsgərə qarşı nifrat cəbhəsi əmələ gəlmışdı.

Tərsanədə baş vermiş bir hadisə Ələsgərlə bu adamlar, xüsusilə qardaşı arasında yaranan konflikti daha da dərinləşdirmiş olur. “Dərinlik gəmisiндeki müsahibə zamanı Ələsgər Adalı özü də bilmədən, yanacaq kimi plazmadan istifadə olunduğunu söyləməklə mühüm dövlət sırrını açmış olur. Əyyuba da elə bu lazımlı idi. İndi onun bir işarəsindən sonra Adalı haqqında ən çox eşidilən epitetlər bunlar olur:

“Pulgirdir. Viçdamını pula satır. “Özündən başqa heç kəsi adam yerinə qoymur, “Kobuddur, “Xarici ədəbiyyatı oxuyur, “Qəsdən evlənmir, “Deyir şəxsi azadlığını qoruyuram. “Mən onu zavodda işləyən bir arvadla görmüşəm, elektron şöbəsindən... Səlimə və s. və i. a.

Əsərdə bir-birinə bənzəməyən müxtəlif xarakterlər verilmişdir.

Yazıcı bunlardan hər birinin həyatını izləmiş, onların fəaliyyətindən, aralarındaki münasibətlərdən, çalışdıqları mühitdən bütöv epizodlar, yaddaqalan tutarlı ştrixlər, tipik xususiyətlər taparaq onu şirin, yiğcam bir dillə oxucuya qaytara bilmışdır.

“Tərsanə romanının ilk sohifələrindən biziə təqdim olunan bir surət əsərin sonuna qədər ədibin diqqətindən yayılmır, onların hər biri

həm yaxşı, həm də pis tərəfləri ilə, qələbələri, büdrəmələri, səhvləri, nöqsanları, saflığı, səmimiliyi ilə təsvir olunur...

Romanada Həbibulla Səmədzadə, Kəbirə, Lalə, Ziya, Nəcəf, Səlimə, Qəzənfer Qəribli, Ələsgər Adalı, Məsmə, Anna Borisovna, Əyyub Qəribli, Xeyri, Zümrüt və bir sıra başqa epizodik surətlər qələmə alınmışdır... Əlbəttə, bunlardan bəziləri yaziçini daha çox düşündürmüdüdür.

Romanın bədii strukturundan göründüyü kimi yaziçi Həbibulla Səmədzadə surəti, onun ailəsi, dostları, bədii əsərləri üçün seçmək istədiyi qəhrəmanlar, onun münasibət və temasda olduğu adamlar müəllisin ifadə etmək istədiyi əsas mətləbin açılması üçün maraqlı bir vasitə, orijinal ədəbi priyom rolunu oynayır. Ona görə də Səmədzadə əsərdə təsvir olunan əhvalatların əksəriyyətində bu və ya başqa şəkildə iştirak edir.

Qocaman tərsanə işçisi, bacarıqlı usta, əsərin ilk səhifələrindən oxucunun rəğbətini qazanan Qəzənfer Qəribli surətini hərəkətli təsvir etməkdə yaziçini təqsirləndirmək olmaz. Çünkü buna bənzər fəhlə surətləri ədəbiyyatımızda çox yaradılmışdır. Müəllif bunun əvəzində. Çox haqlı olaraq, Ələsgər Adalı, Lalə və başqları kimi intellektual cə-hətdən yüksək səviyyədə dayanan yemi, orijinal bədii obrazlar yaratmışdır. Gələcəkdə fəhlə sinfi məhiz belə adamlarla qovuşaraq zənginləşəcək və eqli-mənəvi yüksəkliyə qalxacaqdır.

“Tərsanə romanından alınan təssürat son dərəcə cazibədar və güclüdür. Əsər bizi mənən zənginləşdirir. Roman maraqlı kompozisiya, dinamik süjet xəttinə malik olduğu kimi, həm də şirin bir üslubda yazılmışdır. Müəllif dialoq və monoloqları əsərin osas ifadə vasitesinə çevirmədən müəllif təhkiyəsini surət və personajların söhbətləri hesabına yeri gəldikcə yüngülləşdirir. Bu da təhkiyənin əvan və rəngarəngliyinə, əhvalatın söylənməsində müəyyən dramatizmə səbəb olur. Bütün bunların nəticəsidir ki, roman maraqla oxunur.

Əmək adamlarının həyatını yaxşı bilən, onların arzu və isteklərini dərindən duyan **Süleyman VƏLİYEV (1916)** əsərlərində müəsirlərimizin bədii surətləri realizmin tələbləri baxımından sənətkarlıqla qələmə alınır. Onun həm Azərbaycan, həm də ümumittifaq oxocularına tanış olan “Bıgli ağa(1937), “Şor cüllütü (1939), “Mübahisəli şəhər (1962), “Düyünlər (1970) və çoxlu hekayələri müəllifə hörmət qazanmışdır.

S.Vəliyevin yaradıcılığının mühüm hissəsi istehsalat mövzusuna, fəhlə sinfinin həyatının təsvirinə həsr olunmuşdur. Onun bir-birini tamaqlayan hekayə, povest və romanlarında Azərbaycan fəhlə sinfinin, demək olar ki, bir neçə nəslinin fəaliyyəti, inkişafı, əmək rəşadəti verilmişdir.

S.Vəliyevin ibrətli, əzablı tərcümeyi-halı onun müxtəlif əsərlərində ısladə olunaraq təsvir etdiyi hadisə və əhvalatın üzvi-tərkib hissəsinə çevrilmişdir. Belə ki, yazıçı Böyük Vətən müharibəsi illərində faşist hərb düşərgələrində olmuş, almanların bizim adamlara etdiyi zülm və işgəncələri öz gözələri ilə görmüş, onların törtəndikləri ağlaşılmaz dəhşətləri öz üzərində hiss etmişdir. O, eyni zamanda bizim adamların mərdliyini, ölümün gözünə şax baxdığını, düşmənin dəhşətli işgəncələri önündə sal qaya kimi dayandıqlarının da şahidi olmuşdur. Yazıçı faşistlərin hərb düşərgəsindən qaçaraq partizanlara qoşulmuş, İtaliya və Yuqoslaviya müqavimət hərəkatının fəal iştirakçılarından olmuşdur.

Bütün bu deyilənləri yazıçı sonralar bu və ya digər əsərinin ətinə, qanına hopduraraq onları bədii şəklə salaraq romanlaşdırılmışdır. Onun "Mübahisəli şəhər romanı" məhz bu əlaqələr kəsişməsindən yaranmışdır.

Romanın real, sənədli əsası ədibin xəyalı, təxəyyülü ilə birləşərək hadisələrin təhkiyəsində bir cazibədarlıq, şirinlik yaradır. Xüsusilə əsərin əsas qəhrəmanlarından olan Aslanla mübahisəli şəhər olan Triqlavanın talefərindəki oxşarlıq, hər ikisinin əsirlilikdən, köləlikdən xilasolma cəhdləri müəllif tərəfindən çox inandırıcı verilmişdir. Ümumiyyətlə, romanı oxuyarkən italyan həyatı, məişəti, təbiət mənzərələri oxucunu cəlb edir, onu düşündürür.

"Düyünlər romanı" yazıcının istehsalat mövzusunda—Şirvanneft əməkçilərinin müharibədən sonraki həyatından yazdığı ən dolğun realist əsərlərindəndir. S.Vəliyev hələ yaradıcılığının ilk mərhələsində — müharibədən əvvəlki dövründə fəhlə sinfinin həyatı və işi mövzusunda əhəmiyyətli yaradıcılıq axtarışları aparmışdır. Onun "Bığlı ağa" povestində yeni həyat uğrunda gedən mübarizə, "Şor cüllütü" povestində isə zəhmətkeşlərin ağır həyatı təsvir edilmişdir.

S.Vəliyevin "Usta Pirinin ulduzları" (1970), "İşıqlı" (1975) povestlərində və qiymətli bədii ocerklərində də müasirlərimizin canlı obrazları yaradılmışdır.

Əllinci illərin əvvəllerindən nəşrə gələn istedadlı yazıçılardan biri də **Salam Qədirzadədir (1923-1987)**.

S.Qədirzadə istər gənclərin, istərsə də yaşı nəslin tez-tez müraciət etdiyi yazıçılardandır. Yazıçı Böyük Vətən müharibəsi cəbhələrində olmuş, müharibədən sonra ali təhsil almış və ədəbi yaradıcılığa başlamışdır. “İlk hekayələr (1951), “Gənclik (1953), “Sarmaşıqlı ayanabənd (1955) adlı ilk kitablarında yazıçı gənc nəslin yaradıcılıq əzmini, sevgi və məhəbbət duyğularını, arzu və isteklərini qələmə almışdır. Gənclik və məhəbbət mövzusu S.Qədirzadənin sonrakı dövr yaradıcılığı üçün də aparıcı mövzulardan olmuşdur.

Müəllifin “Yarpaqlar piçildaşır (1959), “Qar üstündə qızılıgül (1965), “46 bənövşə (1970), “Sevdasız aylar (1974), “Sən olmasaydın (1974), “Ülkər Aytəkin (1976), “Bir qız bir oğlanındır (1978), “Təbəssümün mükafatımdır (1982) kitablarında toplanan roman, povest, hekayə və novellaların əsas qəhrəmanları da müasirlərimiz olan gənclərdir. “Ömrümün ən yaxşı, ən kövrək xatirələri gəncliklə bağlıdır. Onlardan yazanda mənə elə gəlit ki, yaş fərqimiz azalır, bir sıradə dayanırıq. Təsvir etdiyim hadisələrin bilavasitə iştirakçısına çevrilirəm, — deyə yazıçı müsahibələrində birində qeyd edir.

S.Qədirzadənin Böyük Vətən müharibəsi cəbhələrində iştirakı sonralar “Burada insan yaşamışdır (1963) povestinin yaranmasına səbəb olmuşdur. Real və canlı müşahidələrdən doğan bu povest kövrəkliyi və səmimiyyəti ilə müharibə mövzusunda yazılımış əsərlər içərisində seçilir.

Yazıçının müxtəlif dövrlərdə qələmə aldığı “Kəndimizdə bir gözəl var, “46 bənövşə və “Ülkər Aytəkin roman və povestlərinin əsasında mənəvi-əxlaqi problemlər dayanır. Yazıçı gənc nəslin sevgi, ailə və məişət məsələlərini ön plana çəkir, müstəqil həyata yenicə qədəm basan insanların qarşılaşduğu çətinlikləri, onların uğur və aldañışlarını, xoşbəxtlik və mənəvi təmizlik uğrunda apardıqları əzimkar mübarizəni kövrək bir dillə təsvir edir.

S.Qədirzadə lirik və satirik üslubda eyni dərəcədə müvəffəq olan yazıçılardandır. Onun satirik və yumoristik hekayələri, novellaları, habelə komediya janrında yaratdığı əsərlərində cəmiyyətimizin inkişafına əngəl olan mənfiliklərə, nöqsan və qüsurlara etiraz güclüdür. Cəmiyyətimizə yad ünsürlər: yerlibazlar (“Eloğlunun ferasəti”), yalançı, bisavad alımlar (“Omaba ola, bomba ola”), içki düşkünləri (1:0 Baloglanın xeyrinə), bürokratlar (“Bığ”) və s. bu kimi mənfi tiplər S.Qədirzadənin tənqid atəşinə tutduğu gülünc hədəflərdir.

S.Qədirzadə qələmini komediya janrında da sınamış və bir sırə maraqlı bədii nümunələr yaratmışdır. "Şirinbala bal yiğir, "Hardasan ay subaylıq, "Həmişəxanım və "Gurultulu məhəbbət komediyalarında yazıçı satirik hekaya və novellalarında qaldırdığı problemləri bir qədər başqa aspektdə, səhnə əsərlərinin tələbləri səviyyəsində həll etməyə çalışmışdır.

Yazığının əsərləri rus və qardaş xalqların dillərinə, habelə bir sırə xarici dillərə tərcümə edilmişdir.

## MÜNDƏRİCAT

GİRİŞ.....	3
------------	---

### I BÖLMƏ

MİLLİ-MƏDƏNİ DİRÇƏLİŞ VƏ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ ƏDƏBİYYAT (1918-1920).....	5
---	---

Poeziya .....	10
Nəsr .....	17
Dramaturgiya.....	20
Tənqid və ədəbiyyatşunaslıq .....	24

### II BÖLMƏ

SOVET DÖVRÜ ƏDƏBİYYATI .....	29
------------------------------	----

### I FƏSİL

Siyasi-ictimai ziddiyyətlər və münaqişələr dövründə ədəbiyyat (1920-1940) .....	29
--	----

Poeziya .....	30
Nəsr .....	41
Dramaturgiya.....	75
Tənqid və ədəbiyyatşunaslıq .....	79

Hüseyin Cavid .....	92
Yusif Vəzir Çəmənzəminli .....	118
Cəfər Cabbarlı.....	133
Məmməd Səid Ordubadi.....	155
Süleyman Rüstəm .....	170
Mikayıl Müşfiq.....	192

## **II FƏSİL**

<b>İkinci dünya müharibəsi dövründə ədəbiyyat (1941-1945) .....</b>	<b>211</b>
---	------------

Poeziya .....	212
Nəşr .....	227
Dramaturgiya.....	241
Tənqid və ədəbiyyatşunaslıq .....	246
Səməd Vurğun .....	249
Süleyman Rəhimov .....	274
Mir Cəlal .....	287
Əbülhəsən Ələkbərzadə .....	296
Məmməd Rahim .....	312
Ənver Məmmədxanlı .....	330

## **III FƏSİL**

<b>Müharibədən sonrakı dövrdə ədəbiyyat (1946-1960) .....</b>	<b>339</b>
---	------------

Poeziya .....	339
Dramaturgiya.....	370
Tənqid və ədbiyyatşunaslıq .....	377

Mehdi Hüseyin .....	384
Mirzə İbrahimov .....	413
Sabit Rəhman .....	429
Rəsul Rza .....	438
İlyas Əfəndiyev .....	454
Balaş Azəroğlu .....	464
Məmməd Arif .....	472
Nəsr .....	482

Redaksiya müdürü: Ulduza Caniyeva  
Korrektörleri: Hətəmova Məlahət  
Məmmədova Şölə

Çapa imzalanmışdır: 27.03.2007.  
Formatı 60x84 1/16. Sifariş 46,  
Həcmi 31,5 ç.v. Sayı 350.

---

Bakı Universiteti nəşriyyatı,  
Bakı - 370148, Z.Xəlilov küçəsi, 23.  
BDU Nəşriyyatının mətbəəsi

Bizdə şer də var, sənət də vardır !  
Şairə, sənətə hörmət də vardır !  
**S.Vurğun**

Bütün dünya yerindən, mehvərindən qopsa, ayrılsa,  
Süleyman Rüstəmin qəlbi Azərbaycandan ayrılmaz!  
**S.Rüstəm**

Şaire ilhamdan maya gərəkdir,  
Anasız uşağa dayə gərəkdir.  
Şairəm söyləyir yerindən duran,  
İnsanın üzündə həya gərəkdir.

**M. Müşfiq**

Hər fəlsəfə-qanun dəyişirkən,  
Bir nöqtədə dursan da, düşün sən  
Minber yapacaqlar gəmiyindən !  
**H. Cavid**

Coşqun Xəzər oynar ayaqlarında,  
İşiq saçan nefti torpaqlarında,  
Tarixlərin qızıl yarpaqlarında  
Dürlü-dürlü sözləri var ölkəmin !  
**C. Cabbarlı**

